

**YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ**

**ƏSƏRLƏRİ**

**ÜÇ CİLDƏ**

**I CİLD**

**“AVRASIYA PRESS”  
BAKİ-2005**

*Bu kitab “Yusif Vəzir Çəmənzəminli. Əsərləri. Üç cilddə. Birinci cild”  
(Bakı, Elm, 1966) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edənlər:

**Məryəm Axundova  
Tofiq Hüseynoğlu**

Redaktor:

**Tofiq Hüseynoğlu**

**894.3613-dc 21**

**AZE**


**Çəmənzəminli Yusif Vəzir. Əsərləri.** Üç cilddə. I cild. Bakı,  
“AVRASIYA PRESS”, 2005, 360 səh.

İstedadlı nasir, milli ədədbiyatımızda tarixi roman janrinin ən qüdrətli yaradıcılarından biri, hekayə ustası, dramaturq, publisist, alim, folklor tədqiqatçısı, maraqlı xatirələr müəllifi, pedaqoq, ictimai xadim və bütün bu müxtəlif cəhətlərin ümumi nəticəsi olan yüksək ziyalı anlayışını ömrü boyu şərəflə daşıyan Yusif Vəzir Çəmənzəminli zəngin və mürəkkəb bir həyat yolu keçmiş, gördüklərini, yaşadıqlarını, düşündüklərini parlaq bədii boyalarla əks etdirmiş və mədəniyyətimiz tarixində həmişə yaşayacaq qiymətli bir ərs qoyub getmişdir.

“Əsərləri”nin bu cildində Yusif Vəzir ədəbi ərsinin yalnız bir hissəsi – hekayələr toplanmışdır. Hekayə onun yaradıcılığında başlıca yer tutur. Bu janr ilə ədib yaradıcılığı boyu ardıcıl surətdə məşğul olmuşdur. Həmin janrda qələmə aldığı əsərlərdə yazıçının bütün sənətkarlıq xüsusiyyətlərini aydın görmək mümkündür.

**ISBN 9952-421-09-3**

© “AVRASIYA PRESS”, 2005



Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## ÖN SÖZ

Y.V.Çəmənzəminli (1887-1943) realist Azərbaycan nəşrinin, ümumiyyətlə, XX əsr ədəbi-bədii fikrimizin yeni səviyyəyə qalxmasında və yeni bir mərhələyə daxil olmasında böyük xidmətləri olan sənətkarları-mızdandır. O, tarixi roman və həkayə ustası, dramaturq, publisist, ədəbiyyatşunas, folklorşunas, tariixçi-ethnoqraf və tərcüməçi kimi çoxcəhətli yaradıcılıq yolu keçmişdir.

Yusif Vəzir Mirbaba oğlu Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olmuşdur. Ailənin daşıdığı Vəzirov familiyası XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu saray əyanlarından biri olan Mirzə Əliməmmədə əlaqədardır. “Mirzə Əliməmməd ağa Vəzirov ailəsinin cəddidir”. “İran şahı Qarabağın paytaxtı Şuşanı zəbt etdikdə Vaqifi, oğlu Əliağanı və Türkiyəyə səfir təyin olunan Mirzə Əliməmməd ağanı dustaq edir. Həbsdəkilərin növbə ilə öldürülməsinə əmr verilmişdi. Mirzə Əliməmməd ağa qətl olundu. Nöbət Vaqif ilə oğluna gəlməzdən əvvəl Ağaməhəmməd şah öldürülüdü”<sup>1</sup>.

Y.V.Çəmənzəminli “İki od arasında” romanında Mirzə Əliməmməd ağanın maraqlı bədii obrazını yaratmışdır.

Ağdamda dükani olan Mirbaba kişi həm həkimlik edər, həm də dərman satarmış. Y.V.Çəmənzəminli sonralar qələmə aldığı “Həyatımın 20 ili”, “Həyatım” adlı memuarlarında atasının İran, Türküstan və bəzi Osmanlı torpaqlarını gözdiyini, fars və türk dillərini mükəmməl bildiyini, ədəbiyyati, xüsusiş Firdovsi və Füzulini çox sevdiyini xatırlayır.

Mirbaba kişi ailəsini çətinliklə dolandırısa da, kasiba kömək etməyə çalışmış. Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən gəlib Şuşada hammaliq edən üç qardaşa öz mülkündə sığınacaq verərək, onların boyuyunu evləndirmişdi. Yusif Vəzir “Çəmənzəminli” təxəllüsünü bu qardaşların xatırəsinə ehtiram əlaməti olaraq seçmişdi.

Mirbaba kişi uşaqlarının tehsili ilə xüsusi maraqlanar və məşğul olardı. Bu məqsədlə bir çərəkə və bir fars-türk lügəti də yazmışdı. Mütaliəsi, dünyagörüşü, mühitə, zəmanəyə ayıq münasibəti ilə müasirlərinin çoxun-

<sup>1</sup> Vəzirov Yusifbəy. Azərbaycan ədəbiyyatına bir nəzər. İstanbul, 1337 (hicri), s.39.

dan fərqlənən Mirbaba kişi Ə.Haqverdiyev, Ə.Ağayev, H.Vəzirov kimi tanınmış ədib və ziyalılarla dostluq edərdi.

Anası Seyid Əziz Seyid Hüseyin qızı gözəl, rəhmli, dindar və ədalətli qadın imiş. Həyatı, taleyi və nağılları ilə uşaqlarına, xüsusilə Yusifə körpəlikdən böyük təsir etmişdir. Uzun qış gecələri anasından eşitdiyi maraqlı hekayətlər, adət-ənənələrimizə dair söhbətlər balaca Yusifi həyəcanlandırır, onun mənəviyyatını zənginləşdirir, haqsızlığa qarşı nifrət hissələrini gücləndirirdi. Sonralar ədib: “Zülmə qarşı bəslədiyim düşmənciliyi, şübhəsiz ki, anamdan öyrəndim...”<sup>1</sup> deyərdi.

Məktəb yaşına çatdıqda Yusif “Kar Xəlfə” adı ilə tanınan Molla Mehdinin məktəbinə gedir. “Kar Xəlfə” uşaqları oxutmaqdən çox, işlətdiyinə görə Mirbaba kişi oğlunu həmən məktəbdən çıxarıb Ağdama aparır. Ata boş vaxtlarında oğlunun təhsili ilə özü məşğul olur, onun Azərbaycan və fars şəri klassikləri ilə erkən tanışlığında mühüm rol oynayır.

Ağdamda məktəb olmadığı üçün Yusifi Muradbəyli kəndindəki rus məktəbinə qoyurlar. O, burada bir il oxuyub edadiyyə məktəbinə girmək üçün Şuşaya qaydır (1896). Əvvəl Qara Hüseynalı, Camal bəy adlı müəllimlərin xüsusi məktəblərində, daha sonra isə Haşim bəy Vəzirovun müdörrilik etdiyi Azərbaycan – rus məktəbində oxuyur. Bir ildən sonra Şuşa edadiyyə məktəbinin birinci hazırlıq sinfinə girir. Edadiyyə məktəbində fransız dilini Əhməd bəy Ağayev, şəriət dərsini Mirzə Sadıq, hazırlıq sinfində türk dilini isə Haşim bəy Vəzirov keçirdi. Məktəbin direktoru və başqa müəllimləri rus idi. Yusifin böyük qardaşı Əbülhəsən bu məktəbin yuxarı sinfində oxuyurdu. Yusifin edadiyyə məktəbində ilk uğurları böyük qardaşının köməyi və təsiri ilə bağlı idi. Əbülhəsənin vaxtsız vəfati (1901) Yusifa ağır təsir edir. Sonralar o, bu itkinin sarsıcı təsirini “Son bahar” (1912) adlı hekayəsində qələmə almışdır.

Yusif qardaşının şəxsi kitabxanasındaki dünya və rus klassiklərinin əsərlərini mütləkə edir, Bayronu və Lermontovu xüsusilə sevir. Onda ədəbiyyat və rəsmə maraq oyanır. Rus dili müəlliminin məsləhəti ilə A.P.Çexovu oxumağa başlayır. Mütləkə dairəsi genişləndikcə Yusifin qarşısına çoxlu suallar çıxır. O, bu suallara lazımı cavab tapa bilmədikdə dərindən kədərlənir. Həyatın və mühitin sıxıntısı onun kədərini getdikcə daha çox gücləndirirdi. Şuşa edadiyyə məktəbində oxuyarkən rusca yazdığı romantik şeirlər və əmisi oğlu Mirhəsən Vəzirovla birlikdə əlyazmasında hazırladığı “Fokusnik” (1904) adlı jurnalda “Bədbəxt”

<sup>1</sup> Y.V.Çəmənzəminli. Həyatım. Əsərləri, 3 cilddə, c.3. Bakı, 1977, s.313.

(Nesçastnıy) imzası ilə çəkdiyi şəkilləri onun ömrü boyu qəlbində daşıdığı “qəm kitabının” ilk səhifələri idi.

1904-cü il rus-yapon müharibəsi “o zamana qədər tanınmayan kiçik Yaponianın böyük Rusiyaya qələbə çalması” hər yerdə olduğu kimi, Şuşada da siyasi söhbətlərə geniş meydən açmışdı. Bu məglubiyətdən sonra inqilabi hərəkatın güclənməsi, milli şüurun oyanmağa başlaması gəncliyə güclü təsir edirdi. Şuşa edadiyyə məktəbi şagirdlərinin coşquluğu və mürtəce ruhlu müəllimlərə qarşı tətili nəticəsində məktəb bağlanır. Yusifgil boş vaxtlarında ictimai işlərlə məşğul olur, Şuşanın Azərbaycan türkləri yaşıyan hissəsində qiraətxana, teatr təşkil edir, yetim uşaqlar üçün məktəb açıb dərs keçirdilər.

Y.V.Çəmənzəminli həyatının ilk iyirmi ilini Şuşada keçirmiştir. Bu illərdə Şuşada “Məclisi-üns”, “Məclisi-fəramuşan” kimi ədəbi məclislər fəaliyyət göstərir, ziyalıların “üçüncü qrupu” – “teatr xadimələri” yetişirdi. Ədib sonralar yazırıdı: “Haşim bəy Vəzirov Şekspirin “Otello”sunu türkcəyə çevirmişdi, xalq ədəbiyyatını toplardı. Yayda Ə.Haqverdiyevin və şəhərə dönmüş müəllimlərin köməyi ilə teatr tamaşası verərdilər. Geniş kütlə Mirzə Fətəlinin və Ə. Haqverdiyevin əsərləri ilə ilk dəfə tanış olurdu<sup>1</sup>”. Y.V.Çəmənzəminli “Teatr pərəstişkarı” adlı məqaləsində “təbiətən mütəvaze, demokrat bir adam olan” Ə.Haqverdiyevin 1905-ci ildən etibarən onları da səhnəyə cəlb etdiyindən söhbət açırdı. Ədibə daha çox təsir edən hadisə “Molla Nəsrəddin”in nəşrə başlaması olur. Jurnalın ilk nömrəsi ilə tanışlıq Y.V.Çəmənzəminlidə yazıçılıq arzusunu gücləndirir. O, karikatura və yazılarını bu jurnalala göndərir.

Y.V.Çəmənzəminli 1906-cı ilin payızından təhsilini Bakı edadiyyə məktəbində davam etdirir. Bakı barədə, həmçinin 1907-ci ildə yay tətilini keçirmək üçün gəldiyi Aşqabad mühiti barədə “Gündəlik”dəki qeydləri göstərir ki, Yusifin bilik və mənəvi dəyanəti xeyli artmışdır.

1909-cu ildə Bakı edadiyyə məktəbini bitirən Yusif ali təhsil almaq üçün Peterburq şəhərinə gəlir. İlk görüşdən imperiya mərkəzi onda xoş təəssürat doğurmur. Nevski prospektində düşkün rus qadınlarının hərəkətlərini gorən gənc “Gündəliy”ində yazırıdı ki, “Müasir cəmiyyət bu qədər rəzilləşə bilərmış?!” Və yaxud: “Bu dəhşətləri görən şairin lirası kədərlə səslənirdi!”

---

<sup>1</sup> Y.V.Çəmənzəminli. Əsərləri, c.3, s.283.

Y.V.Çəmənzəminli Peterburqda “qrajdanski institut”da oxumaq isteyirdi, lakin riyaziyyatdan qəbul imtahanına hazır olmadığı üçün fikrindən daşınır. O, bir ay Peterburqda qalıb, yenidən Aşqabada qayıdır, şəhərin mədəni mühiti və həyatı ilə tanışlığını davam etdirir. 1910-cu ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin hüquq fakultəsinə daxil olur. İlk günlərdən tələbələrin həmyerilər cəmiyyətinin xeyriyyə, mədəni-maarif tədbirlərində, tələbə nəşriyyat heyətinin işlərində fəal iştirak edir. Bu nəşriyyat heyətinin buraxdığı üç kitabdan biri Y.V.Çəmənzəminlinin “Məlikməmməd”i idi (1911).

Kiyev tələbə mühiti Y.V.Çəmənzəminlinin həyata və dünyaya baxışının formallaşmasında əhəmiyyətli rol oynamışdır. Onun tələbəlik illərində coxcəhətli fəaliyyətində bədii yaradıcılığı mühüm yer tuturdu. Bununla yanaşı Yusif mətbuatda publisist yazılarla çıxış edir, elmi fəaliyyətlə məşğul olur, ictimai-faydalı işlərə də vaxt tapırı.

Y.V.Çəmənzəminli Azərbaycan Respublikasının yaradılmasında, onun daxili və xarici siyasetinin hazırlanmasında “əziz yoldaşımız və böyük mürşidimiz” adlandırdığı Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə çalışmış, istiqlaliyyətin möhkəmləndirilməsi sahəsində xeyli iş görmüşdür. “Bizim məqsədimiz və amalımız Azərbaycanımızdır”, – deyən ədib 1917-ci il fevral-oktyabr hadisələri zamanı Kiyevdə olmuşdur. Hemin ildə Bakıda onun “Azərbaycan muxtarlığı” kitabı çapdan çıxmışdır. Bu zaman ADR hələ yaradılmamışdı. Göründüyü kimi, müstəqil, muxtar Azərbaycan ideyasını ilk irəli sürənlərdən biri də Y.V.Çəmənzəminli olmuşdur. İngilabi hadisələrlə əlaqədar Ukraynada milli hərəkat gücləndiyi vaxt Y.V.Çəmənzəminli “Müsavat partiyasının Kiyev şöbəsi”ni yaratmışdı. 1917-ci ilin əvvəllərində Kiyevdə siyasi fəaliyyətə başlayan Azərbaycan Koloniyası Rəyasət Heyətinin 1919-cu il sentyabrın 21-də ADR Xarici İşlər Nazirliyinə göndərdiyi məlumatda bildirilirdi ki, Ukrayna Mərkəzi Radası günlərində “Müsavat” partiyasının Kiyev komitəsinin sədri Yusif bəy Vəzirovun başçılığı altında buradakı Azərbaycan Koloniyası komitə ətrafında birləşərək Ukraynanın siyasi həyatının bütün sahələrində fəal iştirak edirdi.

İmperiya zülmündən cana doymuş millətləri birləşdirməyə çalışan Ukrayna milli hərəkat rəhbərləri “Xalqlar qurultayı” çağırmaq qərarına gəlirlər. Bu münasibətlə “Xalqlar şurası” yaradılır. Şura iki həftədən bir “Svobodny soyuz” adlı jurnal buraxır. Y.V.Çəmənzəminli üç nəfər yoldaşı ilə birlikdə Azərbaycan nümayəndəliyini təmsil edir və jurnalda Azərbaycanı tanıtmək məqsədilə məqalələr çap etdirir.

Azərbaycanı tanıtmaq, onun haqqında layiqli ictimai rəy doğurmaq 1917-1922-ci illerdə Y.V.Çəmənzəminlini ən çox düşündürən və məşğul edən məsələlərdən idi.

Y.V.Çəmənzəminli 1918-ci ilin mayından 1919-cu ilin fevralına qədər Krimda olmuş, denikinçilərə qarşı mübarizə aparmış və milli hərəkatın güclənməsi sahəsində xeyli iş görmüşdür. Bu illerdə onun Ağməsciddə (Simferopol) çıxan “Millət” qəzetində “Azərbaycan və azərbaycanlılar”, “Litvanya tatarları”, “Millət üçün yazıçı nasıl olmalıdır”, “Milli axşamlar”, “Haqq səs”, “Millətə doğru” məqalələri, “Litva tatarlarının tarixi” adlı kitabı çap olunmuşdur. 1919-cu ildə Azərbaycan hökuməti onu Ukraynaya səfir təyin edir. Y.V.Çəmənzəminli bu münasibətlə 1919-cu il fevralın 3-də ADR Xarici İşlər Nazirliyinə yazırıdı: “15 gün bundan əvvəl hökumətimizin diplomatik nümayəndəsi təyin edildiyimi bildim. Bu barədə xəbəri mənə Simferopola gələn Kiyevdəki Azərbaycan Kolinasiyasının elçisi çatdırıcı. Təəssüf ki, bu barədə hökumətimiz tərəfindən göndərilən rəsmi sənədi indiyədək ala bilməmişəm”. Buna səbəb yolların təhlükəli olması idi. Bu vaxt Kiyev ətrafında bolşeviklərlə Ukrayna Milli Hərəkat qüvvələrinin arasında qanlı döyüşlər gedirdi. Y.V.Çəmənzəminli məqam gözləyirdi ki, Kiyevə gəlib, təyin edildiyi vəzifədə işə başlasın. Lakin, o bir daha Kiyevə qayıda bilmir. Bolşeviklər Kiyevi tuturlar. Y.V.Çəmənzəminli isə uzun və üzüntülü bir yol keçərək, 1919-cu ilin yanında Bakıya gəlir. Bu vaxta qədər ədəbi-bədii yaradıcılığı ilə şöhrət qazanmış və ictimai-siyasi fəaliyyət sahəsində xeyli təcrübə toplamış Y.V.Çəmənzəminli Türkiyəyə səfir təyin edilir. O, İstanbula yola düşmək ərəfəsində parlament binasında məruzə ilə çıxış edir. Bu barədə “Azərbaycan” qəzeti (1919, №230) məlumat verir və “Vətən mənafeyi uğrunda çalışmaqdan yorulmaq bilməyən Vəzirov”un fəaliyyətini yüksək qiymətləndirirdi.

Y.V.Çəmənzəminli İstanbulda ADR-in səfiri işlədiyi müddətdə qarşısına çıxan çətinlikdən “Müsavatçıya cavab” (1925) məqaləsində bəhs etmişdi. ADR-in süqtundan 8 ay sonra o, səfir vəzifəsindən istefə verir. “Azərbaycan ədəbiyyatına bir nəzər” (1921), “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” (1922) kitablarını çap etdirir. Hər iki kitabın üzərində yazılmışdı: “Yusif bəy Vəzirov. Azərbaycan Cumhuriyyətinin sabiq İstanbul elçisi”. Y.V.Çəmənzəminli bu dövrə belə düşünürdü ki, geniş türkologiyada xüsusi bir “azəroloji” sahə yaradılması Şərq mədəniyyət tarixinə yeni səhifələr əlavə edəcəkdir

Ədib “geniş türkologiyada” xüsusi bir “azəroloji” sahə dedikdə azərbaycanşünaslığı nəzərdə tuturdu. O bütün yaradıcılığı ilə ardıcıl olaraq azərbaycançılıq ideyasını izləyir və həyata keçirməyə çalışırı.

1923-cü ilin əvvəlində Y.V.Çəmənzəminli Fransaya gəlir. Onun kiçik qardaşı Miri Parisdə beynəlxalq münasibətlər üzrə ali təhsili başa vurmuşdusa da, ağır xəstələnmışdı. Y.V.Çəmənzəminli Paris yaxınlığındakı kiçik Klişî şəhərində bir avtomobil zavodunun ən zəhərli sexlərində üç il fəhləlik edir, “Paris xəbərləri” qəzetində “Şərqdən məktublar” başlığı altında məqalələr çap etdirir, qazancı ilə ilk növbədə xəstə qardaşının müalicəsinə çalışırı. Bəzi “Müsavatçılar”la olan davamlı çəkişmələrə etiraz əlaməti olaraq, o, “Müsavat”dan çıxməq barədə bəyanat verir. Qardaşının vəfatından sonra – 1926-cı il aprelin 3-də Vətənə qayıdır, “Bakı işçisi” Kooperativ nəşriyyatının bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində işə başlayır. Daha sonra o, ədəbi-bədii yaradıcılıqla yanaşı ADU-nun aspiranturasında oxuyur, həm də burada folklordan dərs deyir. 1930-1935-ci illərdə Azərbaycan Sənaye İnstитutunda Azərbaycan dili üzrə assistent, Azərnəşrdə tərcüməçi, redaktor, “Ədəbiyyat qəzeti” redaksiyasında nəşr üzrə məsləhətçi və s. vəzifələrdə işləyir. Elmi yığıncaqlarda məruzələr, dövri mətbuatda məqalə və hekayələrlə müntəzəm çıxış edir. 1926-1936-cı illərdə ədibin hekayə və romanlarını əhatə edən 14 adda kitabı çıxmışdır. Onun o vaxt yazüb çap etdirə bilmədiyi roman, dram, ssenari və tərcümələri də nəzərə alınarsa, çox-cəhətli və məhsuldalar fəaliyyəti haqqında dolğun təsəvvür yaranar. Ədib şəxsiyyətə pərəstiş illərində haqsız, qorəzli tənqidlərə məruz qalır, iş yerlərindən ixtisar olunur, əsərləri mətbuat və nəşriyyat planlarından çıxarılırdı.

1938-ci il avqustun 9-da Çəmənzəminlinin həbsi barədə order imzalanır. Lakin bu vaxt o, Bakıda yox idi. Vətəndə iş tapacağına ümidiyi itirən ədib sənədlərini Xarəzm Vilayət Pedaqoji İnstitutunun elan etdiyi müsabiqədə iştirak üçün Ürkənc şəhərinə göndərmişdi. Müsabiqə üzrə instituta rus dili müəllimi qəbul edildiyinə görə Ürkəncə gəlmüşdi. O, institutda işlədiyi il yarım ərzində rus dili və ədəbiyyatı fakültəsinin əsasını qoyur, rus və xarici ölkələr ədəbiyyatı və dillər kafedrasına müdirlik edir; “Folklorda və möişətdə tekrar edilən rəqəmlər” mövzusunda elmi iş, tələbəsi olan Xarəzm şairi Əyyami (Yunus Yusubov) ilə birlikdə “Həqiqətin təntənəsi” adlı ssenari yazır. Nəhayət, Y.V.Çəmənzəminlinin izinə düşürlər, 1940-cı il yanvarın 27-də Ürkənc şəhərində həbs edib, Bakıya

gətirirlər. Həmin ilin yanında Qorki vilayətinin Suxobezvodnoe kəndinə sürgün olunan ədib 1943-cü il yanvarın 3-də burada pellaqra xəstəliyindən vəfat edir.

Y.V.Çəmənzəminli “Qulluq və əsirlik” əsərində (1914) yazırı: “... bir adamda təb olsa, uşaqlıqdan bəyan olunur”. O, özü də yaradıcılığın yaşının erkən çağlarında, Şuşa edadiyyə məktəbində oxuduğu illerdə başlamışdır. Y.V.Çəmənzəminli ilk romantik şeirlərini rus dilində Bayron və Lermontovun təsiri ilə yazırı. Dünyada haqq və ədalətin varlığına şübhə ifadə edən, bədbin ruhlu və şikayət dolu bu romantik şeirlərlə tanış olan rus dili müəllimi ona Çexovu oxumağı məsləhət görür. Ədib sonralar xatırlayırdı ki, Çexov ona “olduqca şirin və duzlu” yazan yazıçı təsiri bağışlayıbmış; lakin o zaman hələ hekayə yazmaq fikrində deyilmiş, tərəddüb dövrü keçirirmiş. Bu tərəddüb Y.V.Çəmənzəminlinin “Molla Nəsrəddin” jurnalının ilk nömrələri ilə tanışlığına qədər davam edir. “Molla Nəsrəddin”in ilk nömrəsi məndə yazılılıq həvəsi oyandırı – deyən ədib karikatura və tənqid yazısı ilə ilk dəfə möhz bu jurnalda çıxış etmişdir. “Şaqqulunun xeyir işi” adlı ilk hekayəsini də (1907) C.Məmmədquluzadənin “Qurbanəli bəy” əsərindən təsirlənərək yazmış, Ə.Haqverdiyevin məsləhəti ilə onu “Molla Nəsrəddin” jurnalına göndərmişdi. Bu vaxtdan sonra Y.V.Çəmənzəminli ədəbiyyatla daha çox maraqlanır və yazırı: “Elə zəngin mənbələrlə əhatə olunmuşam ki, öz hekayələrim üçün onlardan nə qədər lazımdırsa, süjet götürə bilərəm”. Ciddi ədəbi fəaliyyətə başlamaq ərefəsində Y.V.Çəmənzəminli belə bir düzgün qənaətdə idi və bilirdi ki, işin müvəffəqiyyəti üçün Avropa klassiklərini, yeni ədəbi meylləri öyrənmək lazımdır.

Y.V.Çəmənzəminlinin yaradıcılıq aləminə hazırlıqlı geldiyi hələ 1909-1910-cu illerdə yazdığı “Cənnətin qəbzi”, “Sərhəd məsələsi”, “Müsəlman arvadının sərgüzəştləri”, “Toy”, “Borclu”, “Xanın qəzəbi”, “Ağ buxaqda qara xal” kimi bədii əsərlərində, 1911-1913-cü illerdə Bakida çap etdirdiyi “İki hekayə”, “Məlik Məhəmməd”, “Ağsaqqal”, “Divanə”, “Cənnətin qəbzi”, “Qanlı göz yaşları”, “Həyat səhifələri” kitablarına toplanmış hekayələrində aydın görünür. Bu hekayələr real həyat və mühitdən alınmış mövzu, hadisə və surətlərlə, yiğcam, konkret və koloritli lövhələrlə zəngindir. Mətbuatda “Məişətimizdən bir şəkil” başlığı ilə çap olunan bu hekayələrdə məişətlə bağlı məsələ və detallar yazıçı qələminin qüdrəti ilə mənalandırılaraq dövrün, mühit və şəraitin ictimai simasını aça biləcək bir səviyyəyə qaldırılırdı. Ədibin hekayə janrına xüsusi əhəmiyyət verməsi təsadüfi deyildi. Bunun əsas səbəbini

o, “Qulluq və əsirlilik” əsərində açıqlayır, təqlidçiliyə güclü meyllə, müasirlərinin yazdıqları hekayələrdə milli dil və milli ruhun zəif əks olunması ilə əlaqələndirirdi.

Aktual problematikasına, orijinal yazı tərzinə, səmimiliyinə və yetkinliyinə görə Y.V.Çəmənzəminlinin hekayələri N.Nərimanov, F.Köçərli, H.Vəzirov, Kazimoğlu, C.Hacıbəyli tərefindən yüksək qiymətləndirilirdi.

Y.V.Çəmənzəminlinin 1926-1934-cü illərdə çıxan “Keçmiş səhifələr”, “Qazanc yolunda”, “Qaranlıqdan işığa”, “Gələcək şəhər”, “Yaramaz” kitablarındakı hekayələri də ədibin bu sahədəki qiymətli təcrübə və ənənələrinə əsaslanırdı. Ümumiyyətlə, demək lazımdır ki, böyük yazıçı Azərbaycan realist hekayələrinin ən yaxşı nümunələrini yaradan və onun inkişafında xüsusi mövqə tutan yazıçılarımızdır.

Y.V.Çəmənzəminli həm də roman ustası kimi tanınmışdır. Yaradıcılığının birinci mərhələsində, 1914-cü ildə ədib “Bir cavanın dəftəri”, “Günah” adlı ilk romanlarını yazmağa başlamışdır. 1928-1934-cü illərdə isə bu əsərləri yenidən mükəmməlləşdirmiş və tamamlamışdır.

Gündəlik formasında və lirik səpgidə işlənmiş “Bir cavanın dəftəri” məktəbli Muradın 1905-ci il yay tətili günlərini əhatə edir. Lakin müəllif süjeti, obrazın inkişafını dövrün tarixi hadisələri ilə də əlaqələndirməyə çalışmışdır.

Ədib “Günah”ı yeni variantda “Studentlər” adlandırmışdır. Bu roman iki kitabdan ibarətdir. Ədibin sağlığında iki dəfə, yəni 1931-ci və 1936-ci illərdə çap olunan birinci kitabda 1911-1913-cü illərdə Kiyevdə oxuyan azərbaycanlı tələblərin həyat və möişətləri, mədəni-maarif tədbirləri, hadisələrə baxış və münasibətləri müxtəlifliyi ilə qələmə alınmışdır. “Heyati heç də zəngin, müdəricəli və yüksək məfkurə izincə coşan bir həyat” olmayan bu gənclərə, ümumiyyətlə, yaxın keçmişə sağlam mövqedən yazılışının tənqidü münasibəti əsərin baş qəhrəmanı Rüstəm bəy surətinin və başqa surətlərin səciyyələndirilməsində aydın nəzərə çarpir.

“Studentlər” romanının “1917-ci ildə” adlı ikinci kitabı 1935-ci ildə çap olunmuşdur. Burada birinci kitabdan tanış olduğumuz surətlərin həyat və fəaliyyətlərinin yeni mərhələsi canlandırılır.

Y.V.Çəmənzəminlinin ən maraqlı əsərlərindən olan “Qızlar bulağı”nın mövzusu uzaq keçmişimizdən götürülmüşdür.

1934-cü ildə çap olunan romanda Y.V.Çəmənzəminli həmin dövrün tədqiqatçılarından biri kimi öz xüsusi mülahizə və qənaətlərinə arxalanır.

“Qızlar bulağı” ədibin tariximiz haqqında hələ yaradıcılığının ilk dövrlə-rindən başladığı axtarışlarının ciddi bədii nəticələrindən biridir. Əsərdə qədim ailə şəkillərinin təsvir və şərhinə xeyli yer verilmişdir. Lakin o, məişət, yaxud ailə-məişət romanı deyildir; bütövlükdə qədim cəmiyyət haqqında, İnsanın əzəli və əbədi istəyi, arzu və xəyalları haqqında Azərbaycan ədəbiyyatının ilk tarixi-fəlsəfi roman nümunəsidir. Əsərdə müharibə insanın ardıcıl səadət axtarışlarına, inadıl irəliləyişinə ən böyük təhlükə və maneə kimi göstərilmişdir. Y.V.Çəmənzəminlinin müxtəlif mövzularda yazdığı hekayə və romanlarına xas müasirlik ruhu onun “Həzreti-Şəhriyar” (1935) komediyası və “Altunsaç” (1937) ssenarisi üçün də səciyyəvi keyfiyyətdir. Bu əsərlərdə də ideya-məzmun müasirliyi ile yanaşı yüksək sənət və sənətkarlıq təleblərinə həssas və istedadlı bir yazıçı münasibəti aydın görünür.

Y.V.Çəmənzəminli alim-yazıcıdır, qiymətli elmi-nəzəri əsərlər müəllifidir. Ədəbi-bədii irsi xalq yaradıcılığı ilə six bağlı olan Çəmənzəminlinin elmi fəaliyyətində folklorşunaslıq mühüm yer tutur. Tədqiqatçılarının “Y.V.Çəmənzəminli və folklor” mövzusuna döñə-döñə müraciət etmələri heç də təsadüfi deyil. Ədibin hələ yaradıcılığının ilk mərhələsində yazdığı “Qulluq və əsirlilik” adlı əsərində, dildə və ədəbiyyatda yad təsirlərə qarşı məqalələrində ədəbiyyatımıza, canlı ədəbi prosesə dair maraqlı müşahidələri diqqəti cəlb edir.

Ədəbiyyat tarixinə dair ilk ciddi elmi əsəri isə “Azərbaycan ədəbiyyatına bir nəzər” (1921) kitabıdır. Bu, Azərbaycan ədəbiyyatı tarixinin yazılması sahəsində ilk addımlardan biri kimi xüsusi əhəmiyyətə malikdir. Elmi-nəzəri əsərlərində, məqalələrində və bir sıra əlyazmalarında bədii söz sənətkarlığına dair fikri və müləhizələri Y.V.Çəmənzəminlinin dünya ədəbiyyatının ən mütərəqqi ənənələri ilə əlaqəsini, bu ənənələrə münasibətini göstərdiyi kimi, onun bədii yaradıcılıq sırrlarını açmağa, öyrənməyə, ırsını tam halda qavramağa imkan verir.

Y.V.Çəmənzəminlinin romanları xalqımızın mənşəyi, ictimai-siyasi həyatı, milli varlığı, etnoqrafik xüsusiyyətləri ilə əlaqəli faktlarla zəngindir. Bu romanların məzmununda güclü tarixilik və elmi yeqinlik var. Bu baxımdan “İki od arasında” (1936-1937) tarixi romanı, xüsusi lə, maraqlıdır. Əsərdə təsvir edilən hadisələrin mərkəzində Qarabağ xanlığı, XVIII əsrin sonu XIX əsrin əvvəllərində onun ictimai-siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı məsələlər durur. Lakin tarix göstərir ki, Qarabağ xanlığı XVIII əsrin ikinci yarısında çevik bir siyaset yürüdərək öz müstəqilliyini qoruyub saxlamağa çalışmış, bütün Qafqaz xanlıqlarının,

o cümlədən Azərbaycan xanlıqlarının hamısının varlığı və həyatı məsələsi ilə əlaqədar olmuşdur. Həmin vaxtlar bu xanlıq Türkiyə, Rusiya və İran saraylarını da ciddi möşğul etmişdir. Belə bir xanlığın tarixindən, daxili həyat tərzindən, xarici siyaset, əlaqə və münasibətlərindən bəhs edən tarixi romanda qaldırılan məsələlər ancaq bir xanlıq üçün yox, bütün Azərbaycan üçün səciyyəvi, maraqlı və əhəmiyyətli olmalı idi. Haqqında daha çox bəhs olunmuş Qarabağ, ümumiyyətlə, Azərbaycanın Rusiya və İran kimi iki istilaçı dövlət – iki od arasında qalmış bir ölkənin təmsilinə çevrilməli idi. Odur ki, Y.V.Çəmənzəminli Qarabağı öz hüdudunda təsvirlə kifayətlənməmişdir.

Romanın əsas surətləri tarixi şəxsiyyətlərdir. Hadisələrin mərkəzində XVIII əsrдə yaşayıb yaratmış görkəmli şair və dövlət xadimi M.P.Vaqif dayanır.

Y.V.Çəmənzəminli bu romanadək “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabında, “Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri”, “Molla Pənah Vaqif haqqında” məqalələrində böyük şairin həyatı, dövrü, yaradıcılığı və siyasi siması barədə qiymətli fikirlər söyləyib, yeni dövr vaqifşunaslığının inkişafında xeyli iş görmüşdü. Ədib ardıcıl və dərin bir tədqiqat neticəsində yəqin etmişdi ki, Vaqifin dövrünə dair türk, rus, fars və erməni dillerində olduqca bol material var. Bu bol materialla tanış olan yazıçı təəssüflənirdi ki, “indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı bir əsər meydana çıxmadi. Yazılanlarda da tarixi materiallarla bərabər, bir çox uydurma şəylər var”. Vaqif və onun dövrü haqqında əsl həqiqəti uydurma şəylərdən, yanlış fikir və təsəvvürlərdən təmizləyib ortaya çıxarmaq, mərkəzdə Vaqifin obrazı dayanan tarixi bir roman yazmaq asan deyildi. “İki od arasında” romanı göstərir ki, Y.V.Çəmənzəminli Vaqifle maraqlanmağa başladığı vaxtdan əldə etdiyi məxəzlərə, əsasən düzgün yanaşmış, şairin parlaq bədii obrazını yaratmaqla müasirlərinə, ümumiyyətlə, ədəbiyyatşunaslıq və tarix elmlərinə bir növ nümunə göstərmmiş, örnek ola bilməşdir.

Romanda obrazı şair, dövlət adamı və diplomat, filosof və ictimai xadim kimi canlandırılan Vaqif vəzifəsi, mövqeyi və fəaliyyəti ilə əlaqədar çətinliklər əhatəsində təsvir edilmişdir. Yaziçi bütün roman boyu Vaqifin həssas şair qəlbinin döyüntülərini daim hiss etdirməyə çalışmış və buna müvəffəq olmuşdur. Y.V.Çəmənzəminlinin Vaqifi sarayda yüksək mövqə və böyük hörmət qazanıb, xanın, ümumiyyətlə, xanlığın ən saygılı adamı kimi tanınır. O, qonşu xanlıqlarla vuruşun qarşısını ala bilmədikdə, istər-istəməz özü də döyüş meydanından keçir, qanına

bələnmiş insan meyidlərini görüb dəhşətə gəlir, qəlbən ağrıyır. Vaqif sarayda təkdir və bu təklik onun vəziyyətini daha da çətinləşdirir. Vaqifin kədər və faciəsini dərinləşdirən yalnız saray mühitində təkliyi yox, həm də ümumiyyətlə, “gərdişi-zəmanənin” axınına qarşı təkliyidir. Şairin “... Azərbaycan xanları bir-birilə vuruşur, rəyasət üçün ata oğulu, qardaş qardaşı öldürür, bir-birinin gözlərini çıxarır, elimiz, obamız xanların keyfi üçün qırılıb gedir, xanimanlar yanıb kül olur... Ürəyimiz çatlayır, amma bu fəlakətin qabağını ala bilmirik. Nə qədər çalışırsan, qəlbdəki yaranın sızılıtısını unutmaq olmur” kimi sözlərindəki yanğı və şikayət ruhu da gərdişi-zəmanənin güclü axını qarşısında özünün təkliyini, bir “heç mənziləsində” olduğunu yəqin etməyin nəticəsidir. Vaqif Vidadi ilə söhbətində “ömür əzablı nəşədən yoğrulmuş tikanlı bir güldür... ömrün nəşəsindən sevinən kimi, əzabını da toy-bayram sanmalısan” deyirsə də, ölkədəki davalar, tökülen nahaq qanlar, hakimiyət üstündə gedən çəkişmələr qəlbini ağrıdır. O, şair dostuna: “... sən məni zahirən zarafat və şətarət içində görürsən, bunlar hamısı “əzbidamağıdır”, qərinəmizdə yaşayış bütün şairlərimiz kimi mənim də dərdim tügyan edən vaxtı olur...” – deyə zəmanəyə etirazla dolu ürəyini açır. Yəni Vaqif “binası zor və hiylə üstündə qoyulmuş” gərdişi-dövrəndən heç də az şikayətçi deyil, lakin müasirlərindən fərqli olaraq, insana, onun qüdrətinə daha çox inanır. Dünya Vaqif üçün fani deyil. O, həyatı “zöhd və təqva ilə keçirmək” fikrinin əleyhinədir. Vaqif “hər şeyin əlacı var”, – qənaətindədir. Lakin istənilən nəticənin çox uzaqda olması da “iti gözləri” ilə “mühitinin hər üzünü görən” şairə gizli qalmır, o, inanır ki, hadisələrin ümumi gedişinə təsir etmək səyi mənasız deyil.

Ümumiyyətlə, romanda Vaqif əsrinin ən mühüm xüsusiyyətlərini əks etdirən bədii surət səviyyəsinə qaldırılmışdır.

Y.V.Çəmənəzəminlinin romanda yaratdığı İbrahim xan surəti də canlıdır və öz prototipinə yaxındır. Romanın əsas ideyasının açılışı və süjet xəttinin inkişafı İbrahim xan surətinin inkişafı ilə möhkəm əlaqə-ləndirilmişdir. Vaqif və İbrahim xan surətlərinin inkişafında bir dövrün iki cəhəti, növbələşən meylləri ifadə olunmuşdur.

Romanda xalq həyatının təsviri mühüm yer tutur. Yaziçı bu həyatı hərtərəfli canlandırmaq üçün mənalı təfərruat və epizodlardan istifadə etmiş, xalq nümayəndələri Səfər, Kazım kimi dolğun bədii surətlər yaratmışdır. Vaqif-Kazım xətti də əsərdə maraqlı və mənalı işlənmişdir. Onların arasındaki yaxınlıq şairlə xalq arasındaki yaxınlığı xatırladır. Xalq yaradıcılığının bilicisi, sinədəftər olan Kazım sözü yerində deməyi,

söhbətlərini lətifə və məsəllərlə bəzəməyi bacarır. O, çətinə düşəndə Vaqifə müraciət edib, ondan məsləhət və kömək alır.

“İki od arasında” romanında Azərbaycan qadınının taleyi və həyatı maraqlı obrazların simasında mühüm bir məsələ kimi xüsusi diqqətlə izlənilir. Təsadüfi deyil ki, qadın məsələsi Y.V.Çəmənzəminlini bütün yaradıcılığı boyu olduğu kimi bu əsərində də ciddi məşğul etmişdir: Burada romanın baş qəhrəmanı şair Vaqifin əsas mövzu, təsvir və tərənnüm obyektinin bütün gözəlliyi ilə Azərbaycan qadını olması həqiqəti də nəzərə alınmışdır.

Bütün böyük sənətkarlar kimi, Y.V.Çəmənzəminli də diqqətlə seçdiyi sözü yerində işlətməklə şüura və qəlbə təsir etməyi, onun məna və estetik cəhətlərini vəhdətdə götürməklə fikri hərəkətə gətirməyi bacarıır. Əsər boyu atalar sözü və məsəllərdən, əfsanə, nağıl və lətifələrdən, dilin arxaizm, dialektizm, varvarizm kimi xüsusi leksik ehtiyat vasitələrindən, məcazların müxtəlif növlərindən məqsədə uyğun, yerində bəhrələnmə romanın ideya-bədii təsirini daha da gücləndirmişdir.

\* \* \*

Y.V.Çəmənzəminlinin ədəbi-bədii nəşri kimi, dramaturji, publisist, elmi-nəzəri əsərləri də olduqca maraqlıdır. Onun “Həzrəti-Şəhriyar” komediyası, “Altunsaç” ssenarisi, ideya-məzmun və bədii-estetik gözəlliliklərini bu günə qədər qoruyub saxlamışdır. Zaman böyük yazıçının bədii nəşrində olduğu kimi, bu əsərlərin də təravətini qətiyyən soldura bilməmişdir. Bu sözlər Y.V.Çəmənzəminlinin “Ana və analıq”, “Arvadlarımızın həli” kimi publisistik və “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kimi elmi əsərlərinə də aiddir.

Qeyd etmək lazımdır ki, “Azərbaycan və azərbaycanlılar” mövzusu Y.V.Çəmənzəminlinin həm bədii, həm də elmi-nəzəri yaradıcılığında əsas yer tutur. Ədib hələ tələbə ikən “Biz kimik?” suali ətrafında ciddi düşünməyə başlamış, sonra isə məhz “Azərbaycan və azərbaycanlılar” adlı silsilə məqalələrlə mətbuatda çıxış etmişdir (“Millət”, 1918). Bu məqalələr Y.V.Çəmənzəminlinin sonrakı illərdə yazacağrı “Azərbaycan və azərbaycanlılar” adlı böyük əsərin bir növ eskizi kimi qiymətləndirilə bilər. “Azərbaycan və azərbaycanlılar” on beş kitabdan ibarət olmalı

imiş. “Azərbaycan ədəbiyyatına bir nəzər” həmin kitablardan biri kimi İstanbulda yazılmış və çap etdirilmişdir. Ədib bu kitabı yazmaq üçün Əli Əmiri Əsfəndinin və Bursalı Məhəmməd Tahirin kitabxanalarındaki materiallardan istifadə etmişdir. Bu kitabın çapı ərəfəsində M.F.Köprülü Türkiyə mətbuatında Azərbaycan ədəbiyyatı ilə əlaqədar silsilə məqalələrlə çıxış edirdi. Bu çıxışların arası kəsildiyi vaxt “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabı nəşr edilir. Bu kitab haqqında Türkiyədə bir-birinin ardınca 1922-ci ildə M.F.Köprülünün və Əbdülhəq Şünasının maraqlı röyləri çap olunur. Həmin ildə “Azərbaycan ədəbiyyatına bir nəzər” Parisdə də fransız dilində çapdan çıxır. Bu çapla əlaqədar Avstriyada professor Krelitsa mətbuatda müsbət röylə çıxış edir. Beləliklə, “Azərbaycan ədəbiyyatına bir nəzər” ilk nəşrindən sonra beş il ərzində Türkiyədə, Fransada, Avstriyada, Ukraynada və müəllifin doğma vətoni Azərbaycanda yayılır və xüsusi diqqətlə qarşılanır. Bunun bir səbəbi kitabda əhatə edilən tarixi, ədəbi, mədəni fakt və materialın yeniliyi və bütün bunların doğurduğu maraqla bağlı idisə, digər mühüm bir səbəb də vardi; bu, müəllifin elmi-tədqiqat metodu ilə əlaqədar idi. Bu kitabı ilə Y.V.Çəmənzəminli tam bir Azərbaycan ədəbiyyatı tarixi yaratmaq iddiasından uzaq idi. Bu, ədibin öz əsərinə verdiyi addan da aydın görünür. Lakin aydın görünən bir cəhət də var ki, o da bu əsərində ədibin tarixi-müqayisəli metoddan istifadə etməsidir.

Tarixi-müqayisəli elmi-tədqiqat metoduna milli ədəbiyyat tarixi yaradıcılığında ilk dəfə fransız professoru Qustav Lanson müraciət edib. Bundan sonra ədəbiyyat tarixi predmetinə baxış genişlənib. Bu vaxta qədər tarixi dedikdə ancaq qədim yunan ədəbiyyatı və qədim Roma ədəbiyyatı nəzərdə tutulurdu. Bundan sonra tarixi-müqayisəli elmi-tədqiqat metodu əsasında milli ədəbiyyat tarixləri yaradılır. Ahmet Kabaklıya görə, Türkiyə ədəbiyyatında tarixi-müqayisəli elmi-tədqiqat metodundan ilk istifadə edə alım M.F.Köprülü olub. Azərbaycanda isə bu, Y.V.Çəmənzəminliyə aiddir. Onun tədqiqatında Azərbaycan ədəbiyyatı tarixi öz inkişaf xüsusiyyətləri, dövrləri, mərhələləri olan regionlara, ərazilərə bölünməyən, bütöv, vahid bir prosesdir. “Azərbaycan ədəbiyyatına bir nəzər” məhz bu cəhətdən böyük yazıçının digər elmi-nəzəri, hətta tarixi-publisist əsərləri kimi, indi də olduqca aktualdır, milli ədəbiyyatımızın tarixinə və inkişafi prosesinə, dövrləşdirilməsi prinsipinə, ədəbiyyat tarixinin və ədəbi prosesin bütövlüyü və vahidliyi prinsipinə elmi baxışın başlangıcı və örnəyi olaraq əlamətdardır. Tarixi-

müqayisəli prinsip, funksional prinsiplə yanaşı, “Azərbaycan ədəbiyyatına bir nəzər” in yeni nəşrində və bu nəşrə veriləcək elmi izah və qeydlərdə əsas götürülməlidir.

\*\*\*

Y.V.Çəmənzəminlinin ilk kitabı 1911-ci ildə çap olunub. Bundan sonra ədibin sağlığında 24, 1956-cı ildən bu güne qədər isə 30-dan çox, cəmi 60-a yaxın kitabı nəşr edilib. Bunların içərisində ən əhatəlisi “Ösərləri”nin 3 cilddən ibarət akademik nəşridir (I c. 1966; II c. 1976; III c. 1977). Oxuculara təqdim edilən bu yeni üçcildlik ədibin əvvəlki “Ösərləri” (1966-1977) üç cildliyindən xeyli dərəcədə fərqlidir. Hekayələri toplanmış birinci cildə Y.V.Çəmənzəminlinin rus dilində yazdığı ilk qələm təcrübələrinən də daxil edilmişdir. Yeni üçcildliyin ikincisində ədibin üç romani – “Studentlər”, “Qızlar bulağı” və sovetlər zamanında “Qan içində” adı ilə çap edilib geniş yayılmış “İki od arasında” əsərləri verilmişdir. Yaziçı özü 15 dekabr 1936-cı ildə başlayıb, 19 aprel 1937-ci ildə tamamladığı bu romani “İki od arasında” adlandırmışdı. Lakin bu adla romani müstəqillik dövrünə qədər çap etmək mümkün deyildi. Odur ki, əsəri ilk dəfə çapa hazırlayan görkəmli tənqidçi və ədəbiyyatşünas Ə.Ağayev romanda bir sıra ixtisarlar aparmış, onu dövrün hakim siyasi-ideoloji tələblərinə uyğunlaşdırmaq üçün bir növ “təmizləmişdir”. Yaziçinin əsərinə verdiyi adı da həmin mülahizələrlə dəyişdirərək ona “Qan içində” adı vermişdir.

Sovet dövründəki bütün nəşrlərində oxuculara “Qan içində” adı ilə təqdim edilən roman ancaq müstəqillik dövründə öz yaradıcısının verdiyi adla çap olunmuşdur. Ancaq təəssüf ki, bu nəşrdə (2002) də tərtibçilərin səriştəsizliyi səbəbinə görə ciddi qüsurlara yol verilmişdir. Oxuculara təqdim edilən bu yeni nəşrdə müəllifin əlyazması əsas götürülmüş, bütün ixtisarlar bərpa edilmiş, əvvəlki nəşrlərdə yol verilmiş lüzumsuz “düzəlişlər”lə və əlyazmasını yanlış oxumalarla əlaqədar qüsurlar aradan qaldırılmışdır.

“Studentlər” romanı ilk dəfə müəllifin sağlığında – 1931, 1935, 1936-cı illərdə çap edilmişdir. Əsərin 1968 və 1976-cı il nəşrlərində, “İki od arasında” romanında olduğu kimi, yenə də siyasi və ideoloji “təmizləmə” məqsədi ilə bir sıra ixtisarlar edilmişdir. Bu yeni nəşrdə həmin ixtisarlardan törəyən təhriflər də aradan qaldırılmışdır. Bunun üçün

əsərin yazılıçının sağlığında nəşr olunmuş nüsxələri (1931-1936) əsas götürülmüşdür.

“Əsərlər”in bu nəşrinin üçüncü cildi də yenidir. Bu cild 1977-ci ildə çap edilmiş üçüncü cilddən xeyli dərəcədə əhatəlidir. Bunun səbəbi yeni üçüncü cilddə “Həzrəti-Şəhriyar”, “Altunsaç”, “Azərbaycan ədəbiyati”na bir nəzər”, “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kimi məzmun və ideyaca dolğun, bunlarla yanaşı elmi-nəzəri aktuallığını qoruyub saxlayan bir sıra əsərlərin, maraqlı məqalələrin daxil edilməsidir.

Bu yeni üç cildlik Y.V.Çəmənzəminlinin əsərlərinin hələlik ən mükəmməl nəşri olub, geniş oxucu kütləsinin və mütəxəssislərin marağını tam təmin edəcəkdir, zənnindəyik.

**Tofiq Hüseynoğlu**  
*filologiya elmləri doktoru, professor*



Hekayeler



## ŞAQQULUNUN XEYİR İŞİ

Payız günü idi. Balaca şəhərin küçələrini duman bürümüşdü. Xirdaca evlər duman kimi görünürdü. Səs-küy yox idi; elə bil şəhər qəmə batmış idi. Bircə uzaqdan azan səsi gəlirdi. Bir az keçib qaranlıq düşdü; küçədən gedən adamların da ayağının şappıltısı kəsildi; xalq evlərinə çəkildi. Nalbənd Kərbəlayı Qurban da dükanını bağlayıb, "halva bazar"dan evə gəldi. Küçə qapısını yumruq ilə döyüb deyirdi:

– Köpək oğlunun yerində elə bil tufan qopub!

Və bərk-bərk kürkə bürünürdü. Kərbəlayının arvadı Nənəxanım səsə qapının dalına gəlib soruşdu:

– Kimsən?

Kərbəlayı acıqlı səslə cavab verdi:

– Hələ kimsən də deyir, axmağın qızı axmaq! Tez ol qapını aç, soyuq məni kəsdi!..

Nənəxanım qapını açıb, qayıtdı evə. Kərbəlayı Qurban da içəridə başmaqlarını çıxardıb, sitildəyə-sitildəyə qaçıb, evin ortasındaki ocağın qırığında oturdu və başladı əllərini qaynayan pitinin bugündə qızdırmağa. Soyuq kişini elə vurmuşdu ki, heç oğlu Şaqqulunun evdə olmadığını anlamırdı. Kərbəlayı Qurban əllərini qızdırıb, ayaqlarını da ocağın qırığına uzatdı və pitini iki qılçasının arasına aldı. Görünürdü ki, Kərbəlayı bir balaca qızışmışdı; çünkü isti vurdुqca burnunun suyu dayanmırıldı, kişini təngə gətirirdi. Axırda başını əyib, ocağın qırığına burnunu belə bərk sildi ki, kül duman kimi qalxıb, Nənəxanımın başına töküldü.

– A kişi, dəli olmamışan, nə qayırırsan?

– Eh! Axmaq qızı axmaq! Məgər çöldən xəbərin yoxdur? Köpək oğlunun yerində elə bil tufan qopub!

Bir azdan sonra Kərbəlayı dəstəmazdan ötrü su istədi. Nənəxanım soyuğa baxmayıb, getdi həyətə quyudan su çəkməyə. Kərbəlayı Qurban bir az bikar qalıb, sonra başladı köynəyinin qoltuqlarındakı və ətəklərindəki cüçülərdən daşıyıb ocağın qırığında qırmağa. Biçarə heyvanlar ocağın qırığında pərakəndə olub hər tərəfə qaçışıldılar da, yenə Kərbəlayının dirnəğinə rast gəlib, zəif canlarını ona qurban edirdilər.

Nənəxanım suyu gətirib, aftafada künçə qoydu və palazları geri qatladı. Kərbəlayı durub künçdə dəstəməz aldı və cəld namaz qılıb, arvada tapşırdı bozbaşı çəksin. Arvad dedi:

– A kişi, bircə səbir elə, qoy oğlun da gəlsin, bir yerdə yeyək, cümə axşamıdır, elə ölülərimizin də ruhu şad gedər.

Nənəxanımın sözü kişinin ağlına batdı; sakit gəldi ocağın qırğında oturub, fikrə getdi və bir-iki dəqiqə də başını tərpədib üzünü arvada çevirib, başladı:

– Belə olmaz, gecənin yarısına kimi gəzməzlər, niyə demirsən oğul, vaxtında evə gəl!?

– Niyə gəlsin, a kişi? Evdə nə var? Qoy cahildir, gəzsin! Evə gətirib ev toyuğu qayırmayacaqsan ki?

– Qandı da, qandı da! Axmaq qızı axmaq! Mən sənə demirəm ki, gətir ev toyuğu qayır. Deyirəm ki, gündüz bikar-bikar dükanlar qabağında gəzdiyi bəsdir: gündüz qumarxanalarda küllənib, evin şeylərini aparıb uduzduğu kifayət elər. Barı gecə olanda xarabaya tez qayıtsın...

– Uduzmağının sənə dəxli yoxdur! Sənin şeyini aparmır ki, öz atam evindən gətirdiyim şeylərdir. Özüm verirəm ki, aparıb nə eləyir eləsin, təki qəm yeyib, ürəyinə xal salmasın. Bircə ondan savayı kimim var: elə əkib biçdiyim odur dayna! Bu da məktəbə qoymaq oldu ki, başını böyüdəsən...

– Heç bilirsən, Nənəxanım, mənim başıma nə gətirdin? İstəmişəm məktəbə qoymaq qaradan başı çıxsın, demisən: vay, bircədir, oxuyar, ürəyi qışılars, ölər, məktəbdən çıxarmışam. İstəmişəm sənətə qoymak ki, avara qalmasın, demisən ki, o neynir sənəti, cavan uşaqdı, qoy böyüsün. İndi də belə, Nənəxanım? İndi də belə?.. Qoyarsan ki, mürtəd qızı mürtəd, oğlum mənim sözümə baxsın; onu eləmisən mənə düşmən!..

– Yaxşı eləmişəm! Bir də yaxşı eləmişəm, əlimin də içindən gəlib. Ağzını təmiz saxla!

Kərbəlayı Qurban durub, “köpək qızının cavabına bax” deyə-deyə Nənəxanımın başına bir neçə yumruq vurdu və istədi belinə də bir iki təpik salsın, ayağı pitiyə ilişib bozbaşı ocağa tökdü. Bir dəqi-qədə kül və tüstü otağı bürüdü...

Sabah Kərbəlayı Qurban tezdən durub, namaz da qılmamış istədi bazara getsin, arvad onu tutub dedi:

– A kişi, evdə çay, qənd yoxdur. Pul ver aldırım.

Kərbəlayı arvadı geri itələyib, söyə-söyə evdən çıxdı. Nənəxanım bir az fikrə gedib, pəncərənin qabağına yeridi, gün çıxb ağacların başına şəfəq salmışdı; hava təmiz və çox soyuq idi. Bir də geri qayıtdı, əsnəyə-əsnəyə dalına bir çirkli və cırıq yorğan salıb oturdu. Ocağın halına baxdıqca gecəki işlər Nənəxanımın yadına düşürdü və öz-özünə deyirdi:

– Şaqqulunun gəzməyinin üstə mənim başıma çox iş gələcək... Bir yana da baxanda kişi pis demir: “Gəzən ayağa daş dəyər”. Gərək yavaş-yavaş onun ipini çəkəm. Özünün də avara gəzdiyi bəsdir; gedim bir tanrı bəndəsinin qızını gətirim, bəlkə küçələrdən daşına. Onun başına cilov keçəndən sonra mən də rahat olaram; daha kışının kötəyini yemərəm. Həmi də gəlini olmaq da elə bir yaxşı işdir. Dünya da ölüm-itim dünyasıdır; bəlkə azarladım, bəlkə başıma bir iş gəldi; onda mənə kim qulaq asar. Gəlinim olmasa, damın altında qalasıyam ki, qalasıyam!..

Bu halda qapı açılıb, Şaqqulu içəri girdi. Şaqqulu iyirmi üç yaşındadır bir oğlan idi. Uzun burnu soyuqdan qızarmışdı və xırda gözləri yorğun baxırdı. Nənəxanım oğlunu görəndə yerində atılıb başladı:

– Bıy, ay balam, haradasan? Niyə bikefsən, qurban olum?

Şaqqulu evi görəndə mat qaldı: bir tərəfdə çirkli mütəkkələr tökü-lüb, bir tərəfdə palazlar qovzanmışdı və ocağın ortasında piti dağılıb, bozbaşın ətləri külə tökülmüşdü.

– Yenə yoxsa kişi ilə dava-dalaş eləmisiniz, ay nənə! Nə üstə oldu, de görüm.

– Nə üstə olacaq, sənin üstündə. Deyir niyə gecələr gəzir...

Şaqqulu acıqlanıb nənəsinin sözünü kəsdi:

– Onluq nə var? Gəzirəm özümə. Vallah, boğazını quş boğazı kimi üzərəm!

Şaqqulu yuxusuz olmağa görə paltarlı yerə uzandı, üstünə bir çirkli yorğan çəkib, gözlərini yumdu və bir də başını qovzayıb, “vallah, boğazını quş boğazı kimi üzərəm” deyib, yatdı.

Bir neçə vaxt keçdi. Payız qurtardı. Qış da yavaş-yavaş qarı və soyuğu ilə ötüb keçdi. Bahar yavıqlaşdı; dağlar, səhralar yuxudan ayılıb göyərməyə başladı, ağaclar çiçək açdı; hava qızdı. Nənəxanım da evdə oturmurdur: cəhrəsini çıxardıb, həyətdə armud ağacının dibində qurmuşdu; axşamadək vizildadırı. Kərbəlayı Qurban işə getmə-yəndə həyətdə bir yerdə çay da içirdilər və çay içəndə fikirlərindən çox-çox şeylər keçirdi. Məsələn, arvad deyirdi:

– A kişi, heç bir Şaqqulunu evləndirmədin axır.

Kişi də ona cavab verirdi:

– Doğrudan, arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı olardı.

Bir gün yenə söhbət vaxtı Nənəxanım dedi:

– Ay kişi, ömür getdi, gün getdi, bircə toy eləmədin. Allaha heç rəva deyil ki, mənim taylorım hamama gedəndə boxçasını gəlini götürsün, canını sürtsün, yuyundursun, çıxanda da başmağını cütləsin; amma mənim gəlinim olmasın! Yox, belə olmaz, gərək Şaqqulunu evləndirək.

Bunun cavabında Kərbəlayı Qurban soruşdu:

– De görüm, sandığında nəyin var?

– Ay kişi, atayın goru haqqı heç zadım yoxdur. Nəyim var ki, ay başı daşının oğlu?!

– Mənim, özün bilirsən ki, heç zadım yoxdur. Bəs nə qayıraq?

Bir neçə dəqiqliq fikrə gedəndən sonra birdən Nənəxanım əllərini qovzayıb dedi:

– Tapmışam! Bir artıq palazımız var, onu sataq toy eləyək.

Kərbəlayı Qurban çubuğu doldurub almışdı ağızına və hərdən bir haxırıb, ağacın dibinə tüpürdü və arvadın sözünə qulaq asmayıb deyirdi:

– Axı mən də kişiyəm, qoy bir fikir eləyim.

Və sonra şəhadət barmağını alınna qoyub və gözünün altınca arvada baxırdı:

– Bilirsən nə var, yoxsa yox?

Nənəxanım soruşdu:

– Nə var, a kişi?

– Hələ dur, dedi və neçə vaxtdan sonra,— arvad da olsan, yaxşı fikir eləmisən... ya... xşı... fi...kir...di. Sataq getsin. Mən palazı satım, sən də sabah məşşatəni tap, götür get qız axtarmağa. Bildin?

– Neyəcə bilmədim, ay kişi!..

Sabah ertə idi. Gün təzəcə çıxmışdı. Gözləri şəh ilə dolmuş çiçəklər yavaş-yavaş açılırdı. Armud ağacının dibində palaz salınıb və üstündə çirkdən qaralmış bir samovar qaynayırdı. Kərbəlayı Qurban, Nənəxanım və bir ayrı arvad oturmuşdular. Bu arvad güdəboy, adət-dən kənar yoğun bir adam idi. Başı ağ, üzü qırışmış, burnunun qabağı da həmişə burunotu çəkməkdən göy olurdu. Bunun sənəti məşşatəlik idi. Yeri düşəndə noxudla fala da baxırdı; çöpçülükdə də mahir idi. Belə camaat arasında məşhur olmuşdu ki, yanına tez-tez azarlı da gətirirdilər. Bunlara məşşatə baxıb deyirdi:

– Bıy, nəyi var ki, ürəyində tikə qalıb, bu saat sığaram, ötər gedər işinə...

Bu arvadın adı Yetər idi.

Kərbəlayı Qurban çubuğu doldurub damağına aldı və Nənəxanımdan bir od istədi; o da samovardan maşa ilə bir od çıxarıb, çubuğun başına basdı və üzünü döndərib Kərbəlayıya dedi:

– Ay kişi, niyə dinmirsən? Çubuğu sonra da çəkə bilərsən, bircə dillən!

– Sən atayın goru məndən əl çek. Mən arvad deyiləm ki, sizin işiniz biləm. Qaldı Yetərə, yanı o bilmir buraya Şaqqlunun xeyir işindən ötrü gəlib?

– Kişi dayna, cavab verdi!

Bu sözləri Nənəxanım deyəndə Yetər ağızını yaşımayıb, qoca qoyun bağırı kimi güldü. Kərbəlayı Qurban çubuğu ağızından çıxarıb başladı:

– Ay balam, axır bir söz yoxdur deyim. Çayınızı için, gedin, bəlkə Şaqqluya bir halal süd əmmişini tapasınız. Baxın göyçeyini alın, üzüyola, fəqir və işlək olsun. Daha bir sözüm yoxdur; allah bu işdən bizə çox xeyir versin!

Yetər yaşmanıb dedi:

– Amin! Amin! Gün o gün olsun gəlinin sənə qulluq eləsin, başına dönüm, yazıqsan!

Nənəxanım çay töküb bunlara verdi, bu halda Şaqqlulu əlində bir aftafa çıxıb, həyətə getdi və sonra üzünü ətəyinə silə-silə gəldi oturdu. Yetər yaşmanıb, yavaşca buna piçildədi.

– Qadan alım, gör sənə nə qız tapacağam.

Şaqqulu bunun üzünə dik baxıb və sonra qızarmış üzünü aşağı saldı.

Caydan sonra Nənəxanım Yetər ilə çarşaba bürünüb, qız axtar-mağşa getdilər. Bir evə girib, iki evə girib, axırda elçilər getdilər birinə. İçəri gircək gördülər günün qabağında palaz salınıb, bir qız yun dara-mağşa məşğuldur. Gendən baxan kimi qız bunlara xoş gəldi və irəli yeriyib, su istəmək bəhanəsi ilə qızı danışdırıldılar. Qız cəld üstünü çırpıb, qızara-qızara otağa qaçıdı.

– Kimsiniz? Niyə gəlmirsiniz? – deyə-deyə qızın anası qonaqların qabağına çıxdı. Nənəxanım Yetərlə bir balaca otağa girdi. Otaq keçə və palazlarla döşənmişdi. Suvaqsız divarda qədim tüfənglər və qılınc-lar asılmışdı; rəflərdə pas basmış mis qablar üst-üstə yiğilmişdi. Ota-ğın küncündə bir dəyirmi masa görünürdü. Bunun üstünün qalın tozu masanın burada heç bir işə yaramadığını xəbər verirdi; çirkli pəncə-rədən az işıq düşməyə görə otaq qaranlıq idi...

Qonaqlar döşəklərin üstə oturdular. Qız bir azdan sonra əlində bir qab su qapıdan girdi. Elçilər qızı təzə paltarda görəndə heyran-heyran bir-birlərinin üzünə baxırdılar. Qırmızı paltar və üzünə tökülen qara zülfələr qızın bədəninə daha da gözəllik verirdi... Qızın adı Pəri idi. Bunun güləş sıfəti və hər nə deyiləndə “bəli” deməyi elçilərə çox xoş gəldi. Yetər əlindən burunotu qabını cəld döşeyin altına qoyub, üzünü qız'a döndərdi...

– Bıy, atam-anam boyuna qurban!

Pəri qızarmış üzünü aşağı saldı və suyu verib, o biri otağa girdi. Burada iyirmi altı yaşında, iri burunlu qız oturub corab toxuyurdu və hərdən bir əli ilə ocaqdan kömür götürüb qabağındaki samovara salırdı. Bu qız Pərinin böyük bacısı Sənəm idi.

O biri otaqda Yetər macal tapıb istədi söhbət açsın. Nənəxanımla bir-iki dəqiqə piçıldışından sonra ev sahibinə dedi:

– Başına dönüm, doğrusu, yoldan keçirdik. İstədik burada bir az su içək, amma... qız bizə xoş gəldiyindən oturub qalmışıq.

Bir dəqiqə sakitlik keçdi. Qonaqların üzündən cavab gözləmək məlum olurdusa da, ev sahibi həmişə dinməz baxırdı. Yetər yenə bad-rundan burunotunu ovcunun içinə tökdü və iki barmağı ilə burnuna çəkib, əlini döşeyə sildi və bir-iki asqırıb, öskürüb, yenə dedi:

– Başına dönüm, bircə de görüm adın nədir? Sən yaxşı adama oxşayırsan.

- Məşədi Fatmadır.
- Bu su gətirən qızındırmı?

Məşədi Fatma yavaş səslə “bəli” deyib, başını aşağı saldı. Yenə sakitlik düşdü. Bu dəfə Yetər istədi mətləbi daha aşkar eləsin... Ona görə üzünü Fatmaya çöndərib dedi:

– Başına dönüm, Məşədi Fatma, Allahdan gizlin deyil, daha səndən niyə gizlin olsun; sənin qızın bizə çox xoş gəlib. Bunun da (əlini Nənəxanıma uzatdı) bir başıaşağı oğlu var; onu sənə nökər verir. Tahı indi özün bilərsən nə edərsən...

Bu halda Pəri əlində çay içəri girdi və çayı verib, nənəsinin işarəsi ilə cəld çıxdı. Nənəxanım dedi:

– Məşədi, sən bizi tanımirsan, biz də səni. Amma inşallah axırda görərsən biz necə adamıq.

Nənəxanım söz danişdiqca Yetər də:

– Elə yaxşı adamlıar, Allah bəndəsi. Bircə parça da çörəkləri var.

Məşədi Fatma həmişə fikirdə idi. Sifətində hərdən bir şadlıq görüñürdü; amma elçilərə dürüst cavab vermirdi. Bunlar sual etdikcə ki, nə deyirsən, qızı verirsənmi, deyirdi:

– Sizin xoş sıfətinizə verməyə mən razıyam, amma görək uşaq-ların dədəsi də razıdırımı?

Elçilər çayı içib durdular ayağa getməyə. Və vədə verdilər ki, iki gündən sonra bir də gəlsinlər. Qonaqlar otaqdan çıxanda başmaqlarını Pəri cütləyib, yanında durmuşdu. Nənəxanım qızın üzünə həsrətlə baxıb, birdən gülə-gülə çənəsinə əlini uzatdı:

– Bıy, boyuna qurban olum, ay mənim balam!..

\*\*\*

Gün orta idi. Müəzzzin uca səslə azan verirdi. Kərbəlayı Qurban Nənəxanım ilə süfrənin kənarında üzü qibləyə əyləşmişdilər. Bunlardan o yana Yetər üzünü bürüüb oturmuşdu və evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Nənəxanım azanın səsini eşitcək bərk səslə Şaqqulunu çağırıldı:

– Şaqqulu! Şaqqulu, qurban olum, tez gəl!

Şaqqulu gələn kimi yanında yer göstərib dedi:

– Başına dönüm, azan deyilir; tez ol otur süfrənin başında, üzünü qibləyə çöyür, ömrün qırx gün uzansın!

Şaqqulu: "Ay kişi, sən atayın goru qoy görüm", deyib, getdi kabab bişirməyə.

Çörək yeyildi. Kərbəlayı Qurban ayaqlarını uzadıb çubuğu almışdı damağına və hərdən bir ağızından halqa-halqa tüstü çıxarırdı. Şaqqulu pəncərəyə söykənib bigini bururdu. Nənəxanım Yetərlə söhbetə məşğul idi. Birdən Kərbəlayı ayaqlarını cəld çəkib soruşdu:

– Bıy, ay Yetər, de görək bu gün nə təhər oldu?

Yetər gülümsünüb, başladı:

– Kərbəlayı, sənə layiq bir yaxşısını tapmışıq; o sənin gəlinin olsa, daha dərdin olmaz.

Şaqqulu bu sözləri eşitcək, Yetərin üzünə zənn ilə baxırdı. Elə bil istəyirdi işdən tez xəbərdar olsun. Yetər yaylığına tez burnunu silib, yenə nağıl eləməyə məşğul oldu:

– Kərbəlayı, bir əyirən, bir toxuyan, bir odun, qurdun parası! Tahı belə şey olmaz! Özü də çox gözəldir; ağı ağ, qırmızısı da qırmızı; uzun boylu, saçı dabanında, ucuq evin dirəyi bir qızdır...

Yetər danışdıqca Kərbəlayı deyirdi:

– Çox yaxşı, çox yaxşı! Di tez olun kəbin kəsdirek!

Şaqqulu işdən xəbərdar olub, həyətə girdi. Burada bir ağaçın dibində öz-özünə deyirdi:

– Deyəsən məni doğrudan evləndirirlər. Əyər belədirəsə, pis əhval deyil!

\*\*\*

Gecə oldu, çırqlar yanmışdı. Qız evində bərk söhbət var idi. Məşədi Fatma ərinə və oğlanlarına elçilərin gəlməyindən nağıl eləyirdi. Əri cavab verirdi:

– Mən kişini tanrıyram; öz işində kasıbkar bir adamdır. Amma oğlu bir az dələduzdur.

Onda arvad deyirdi:

– A kişi dələduz olanda nə olar; cahıldır, ağılı başına gələcəkdir.

Ver getsin, qızı saxlayıb un çuvalına tay qayırmayacaqsan ki... Məsləhətdir, ver başından rədd olsun!

Kişi Məşədi Fatmaya cavab verirdi:

– Hacının qızı, doğrusu, ürəyim gəlmir bu sövdaya girim; elə havaxt fikir eləyirəm, heç başıma batmir.

— Ay kişi, elə sən əvvəldən ağılsız oldun. Sən yaxşı bilirsən ki, böyük qız çirkin olub, evdə qalıb. O elə bədbəxt olub, indi də isteyir-sən ki, bu da belə bədbəxt olsun?!

— Yox, Hacının qızı, bir iş də var: axır böyük dura-dura kiçiyi əre vermək yaxşı deyil. Gərək əvvəl Sənəmi verək, sonra Pərini:

— Eyy... ay kişi, heç iş bilən deyilsən, vallah! Böyüyü göstərsən axır almazlar. İndi Pərini görüb bəyəniblər. Deyək ki, veririk. Kəbin kəsilsin, sonra köçəndə Pərinin əvəzinə Sənəmi köçürərik.

Kişi bir müddət fikrə gedib, sonra bərk güldü:

— Vallah, əgər şeytanın da ağlına belə fikir gələ. Doğrudan gərək belə ola, xa-xa-xa!.. Sabah elçilər gələndə deyin: “Başına dönüm, veririk; çox yaxşı adamsınız, vallah, veririk; sizdən yaxşı daha kimi tapa-cayıq ki, gedək kəbin kəsdirək”!

\*\*\*

Gün gündən keçirdi. Toy yavıqlaşındı. Kəbin kəsilmişdi. Nənə-xanım gündə qapını, bacanı silib, süpürüb, təmizləyirdi ki, Şaqqulu-nun xeyir işi var. Amma Şaqqulu hələ nişanlısını görməmişdi. Yetəri havaxt görəndə deyirdi:

— Yetər, əyər qızı mənə göstərsən, sənə nə istəsən verərəm!

Yetər də deyirdi:

— Göstərərəm, amma gərək nə versən qabaqcadan verəsən!

Onda Şaqqulu əlini cibinə salıb, kisəni çıxardırdı və deyirdi:

— Vallah, billah, çörək haqqı, nə istəyirsən alım!..

Axırda bir gün Şaqqulu Yetərə bir məxmər çəpkən vədə verdi ki, qızı göstərsin. O da razı oldu və dedi:

— Sabah ertə gələrsən bulağın üstə, qız suya gələcək. Mən kimin çiyninə əlimi qoysam, bil ki, nişanlın odur. Onda dürüst baxarsan.

Bu təhər Şaqqulu sabahı gün qızı görüb aşıqladı və səbirsiz toyu gözlüyürdü.

\*\*\*

Sərin gecə idi. Ay dağın dalından təzə çıxırdı. Şəhərdən bir səs eşidilmirdi; guya camaat qaranlıqda mürgü döyürdü. Birdən şəhərin bir küçəsindən ucadan zurna səsi gəldi. Sonra ağaclar qızardı: bir məşəl göründü, küçə işıqlandı. Camaat uca səslə salavat çöndərib, Kərbəlayı

Qurbanın evinə tərəf gedirdi. Gəlini ağı paltar geyindirib, ata mindirmişdilər və başını ciçığa ilə bəzəmişdilər. Daldan yengələr və qatirlardakı cehizlər gəlməkdə idi. Zurnanın səsi “Allah, Allah” səsinə qarışib şəhərə yayılırdı. Qatırların qumrovlarının “lüm-düm, lüm-düm” cingiltisi evlərə düşürdü. Səsə arvadlar yüyürüşürdü cehizləri saymağa; bəzi də dama dırmaşdı. Burada biri o birinə deyirdi:

– Ay Püstə bacı, başına dönüm, Allah sənin də qızına qismət eləsin, yazıqdır; evdə qaldığı daha bəsdir!

O da cavabında:

– Amin! Amin! Qadan alım, sənə də qismət olsun!

Gəlin gəldi. Bir neçə dəqiqə idi ki, otaqda tək qalmışdı; Şaqqlulu hələ taxtapuşda gizlənməşdi. Sonra sağdışlar bunu aşağı endirib, saldılar gəlin otağına və sonra qapını örtüb, başladılar yengələrlə pəncərədən içəri baxmağa. Şaqqlulu qabağında ağı parçaya bürünmüş gəlini görəndə ürəyi bərk-bərk döyündü. Bihiss qaldı və ixtiyarı olmadı ki, bir söz desin. Bir neçə dəqiqə özünü toxdadıb, birdən başladı:

– Bıy!.. bura oturmağa gəlmisən? Niyə üzünü açmırsan? Axır...

Ürək döyünməsi qoymadı ki, sözünü qurtarsın. Yenə bir az dayanıb dedi:

– Bıy... Bıy!.. Tez ol, axır qapıda gözlüyürlər...

Şaqqlulu yenə qızdan cavab eşitməyib, bir az irəli yeridi və bir az da özünü toxdadıb, lap irəli yeridi və əli titrəyə-titrəyə gəlinin örtüyünü açdı. Şaqqlulu ağı parçanı kənara tulluyub, gəlinin üzünü görcək, cəld geri çəkildi və bir az da zənn ilə baxıb çıçırdı:

– Bu o deyil! O deyil!

Sonra qapiya yüyürdü və Yetəri orada görüb, başına bir yumruq ilişirdi:

– Ay köpək qızı! Bəs bulaqda göstərdiyin qız necə oldu? Bu deyil! Bu deyil!.. deyib qışkırdı.

Qapıdakilar Şaqqlulunu tutdular və Kərbəlayı Qurban cibindən çubuğu çıxardıb, Şaqqlulunun başına vurdu ki, niyə səs-küy salır.

Şaqqlulunu tuturdular, tutulmurdu; cin atına minib, bar-bar bağırırdı, deyirdi:

– Mən istəmirəm; o deyil! Vallah ya onu öldürəcəyəm, ya Yetər köpək qızını!

Kərbəlayı Qurban bu sözləri eşitcək hirsli yüyürüb “köpək oğlunun dilinə bax, dilinə!” deyə-deyə Şaqqlulunu birçəklədi. O da əlini

rəfə atib, “köpək oğlu özünsən!” deyib Kərbəlayıya bir qazan salbası vurdu, Kərbəlayı da ona bir kəfgir qolazladı. Kəfgir də tərs kimi Şaqquludan ötüb, Nənəxanımın burnunu əzdi. Bir dəqiqədə bura bir-birinə qarışdı. Gəlin yengələrlə çölə qaçdı. İçəridə səs-küydən qulaq tutulurdu:

Hərdən bir Yetər də səslənirdi:

– Ay aman, kişinin başına yağlıqara gətirin, yağlıqara, yağlıqara!..

Birdən bərk şaqqıltı gəldi: pəncərə sıñib töküldü və çıraq da içəri-də sindi. Elə bil qurbanın gölünə daş atdın: səs-küy bir dəqiqədə kəsildi. Bircə Nənəxanım çıçıırırdı:

– Evin yixılsın, qız verən! Üstünə od yağsın, qız verən!..

\*\*\*

Yarım saatdan sonra gəlin başında iki qat çarşab ağlaya-ağlaya atası evinə qayıldırdı və deyirdi:

– Allah, mən sənin altında nə qayırmışdım ki, başıma bu iş gəldi?..

## KƏNDDƏN ŞƏHƏRƏ GÖNDƏRİLƏN BİR KAĞIZ

Nuriçesma, əvvələ səlamət üzrə bərqərar və paydar olasınız və saniyən hərgah bu tərəfin əhvalını xəbər alsanız, şükür olsun Allaha, sağ və salamat varam və bir qəmim yoxdur savayı sizin ayrılığınızdan qeyri. Xudavəndi-aləm bir vəsileyi-xeyir etsin ki, bir-birimizi bir də görək. Və bir də, köpək uşağı, qudurub yolunuzdan çıxmışınız. Sözümə-zadıma qulaq asmırınsız. Allah qırmış, məni şəhərə gətirmə yin, vallah, gəlləm sizi it unu kimi dağdırıb, atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul, oxuduğun daha bəsdir, gəl yanına alış-veriş edək, qulaq asmırısan! Elə deyək oxudun, oldun pristav, nə çıxdı; qulluqdan bir gün qovsalar acından ölüsisən ki, ölüsisən! Oğul, gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazancı sövdə eləyirom; kenddə hər üzünü vurursan. Bu gün bir motal aldin dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb, yenə su tökürsən. Ondan, təzə pendirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalin içİNƏ, bir iki dəfə and içəndə, görürsən “axtarma” adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarıır. hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb qaynadırsan, içİNƏ də bir az arı ölüsü, milçək ölüsü salırsan, görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.

Bu gün bilirsən ki, tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeşir. Ondan, yiğırsan keçi piyi, mal piyi, nə bilim, əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahiya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahiya, bir az soda vurursan rəngi qaralar, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsi altı abbasıya göydə götürürlər. Tərtər düyüsünü alırsan, yarı da xırda düyü qatırsan, çöl-lüdür də, nə qanır, görürsən akulə düyüsü adına aldı apardı.

Oğul! Bir əttar, baqqal malından savayı ayrı şeydə satsan eybi yoxdur. Bu gün dükandır da, nüsxəbənd malı da saxlayırsan. Məsələn: gərçək yağıdır, müşhildir, civə yağı, caharşırə, babasil həbbi, göy daş, zırníq, nə bilim, babına yağı... İndi bunları işlətməyi də bilirsən. Mə-sələn: keçələ civə yağı verirsən, heyzə olana müşhil, gərçək yağı, caharşırə, xiyanətənber, səna. Nə qədər də ayrı azar olsa elə babasil

həbbi ilə yaxşı eləmək olar. Xülasə, oğul, bir belə ki, pul mən qazanıram, vallah, heç pristavin babası da qazana bilməz!.. Bir də ki, müsəlmanlığından da çıxıb, gedib urus çörəyi yemirsən. Xülasə, oğul, başını bir tərəfi qırxılmış, bir tərəfi qırxılmamış olsa da, duymuyub gələsən.

*Əz Tərəfi – Kabla Avdın*

## SƏRHƏD MƏSƏLƏSİ

– Min dəfə deyirəm bu zəhrimar çəpəri çəkəndə öz xarabانızdan çəkin!

Bu sözlər ilə dəmirçi Kərbəlayı Ağca həyətin kənarına gəlib, “basaraq” Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa başladı.

– Tərpətmə! Sənə deyirəm tərpətmə! Tərpətmə!

Bu sözlər ilə də “basaraq” Kazım yükürüb Kərbəlayı Ağcanı tutdu. Kərbəlayı Ağca dartına-dartına:

– Min dəfə deyirəm bu zəhrimar çəpəri çəkəndə öz xarabانızdan çəkin! – dedisə də, Kazım bunu buraxmadı:

– Bura mənimdir, buradan çəkəcəyəm!

– Xeyr, sənin deyil!

– Xeyr, mənimdir!

– Sənə deyirəm sənin deyil!

– Sənə deyirəm mənimdir!

– Xeyr, sənin deyil!

– Xalis mənimdir!

Kərbəlayı Ağca ürəyi döyüñə-döyüñə gözlərini “basaraq” Kazıma ağardıb, hırslı və titrəyən dodaqlarını bir-birinə yaviqlaşdırıb, güc ilə dedi:

– Allahu əkbər! Lənət sənə şeytan!

“Basaraq” Kazım da yorğun qaşlarının altından baxan xırda üzüm gilələrinə oxşar gözlərini bərəldib dedi:

– Niyə gözünü-zadını ağardırsan? Səndən qorxan yoxdur! De görüm hələ çəpəri niyə sökürsən?

Kərbəlayı Ağca açıqlı cavab verdi:

– Çox da yaxşı eləyirəm!

– Çox qələt eləyirsən!

– Qələti baban eləyir!

– Sənin həftadi-püştün eləyir!

– Babann babası eləyir!

Burada artıq səs gəlmədi: qonşular tutuşdular. Qoçaq Kərbəlayı Ağca Kazımı qara quş kimi, boğazından aldı. Kazım da kümbə kimi əlləri ilə Kərbəlayı Ağcanın yaxasından yapışdı. Bir az dartaşdılar. Bir-

birinə qalib gələ bilmədilər. Kərbəlayı Ağcanın fikrində bu idi ki, çəkici zindana vuran kimi “basaraq” Kazımı çəpərə elə çırpısin ki, çəpərin taxtaları laxlasın. Amma olmadı: Kazım o qədər ağır idi ki, heç yerindən də tərpənmədi. Kazımın da fikrində bu idi ki, Kərbəlayı Ağcanın yaxasını tamam cırsın. Bunu Kərbəlayı gördükdə qəzəbli səslə dedi:

– Əlini yaxamdan çək!

Cavab gəlmədi. Bir də:

– Sənə deyirəm əlini yaxamdan çək!

Yenə cavab gəlməyəndə Kərbəlayı dartinib, ona bir-iki yumruq vurdu. Dava şiddətləndi. Səslər ucaldı. Söyüslər yağmağa başladı.

Kərbəlayı Ağcanın arvadı qara Ballı təzəcə bozbaşın kəfini alırdı, həyətdən bərk səs gəldi. Qaşığı yerə qoyub, otaqdan çıxdıqda işdən xəbərdar oldu. Daha Ballının əlindən nə gələr: bir az o başa, bir az bu başa yürüüb, bir az dizinə çırpıb, sonra yaşmandı və sağ əlini qabağa uzada-uzada çıçırdı:

– Adə, ey!.. Ay qırmızı! Kişinin yaxasını niyə cirırsan? Axır təzəcə tikmişəm!

Kərbəlayı Ağca arvadı görcək bir az ürəkləndi:

– Adə, gəl bu çəpəri sök!

Arvad ayaqyalın yürüüb çəpərin taxtalarını silkələməyə başladı. “Basaraq” Kazımın arvadı Xirdaxanım bunu görcək, yaylığı başına atıb yürüdü. Bunlar da birçəkləşdilər. Hərdən qara Ballının səsi gəlirdi.

– Ay qız! Eyy! Ay arvad! Dəli olmamışan çəpkənin qolunu niyə cirırsan?!

\*\*\*

Axşam vaxtı idi. Məşədi Qasım və oğlu Əliqulu darvazadan içəri girəndə məsələdən xəbərdar olub, çəpərə tərəf yürüdülər. “Basaraq” Kazımın oğlanları Qənbər, Sülü və qardaşı Zalış da burada hazır oldular. Daha durmaq yeri deyildi: Məşədi Qasım Qənbəri götürüb yerə çırpdı. Əliqulu çəpərdən bir taxta qopardıb Sülüyə qolazladı və sonra birçeyindən tutub, qapaz döşədi. Zalış qaldı tək, bil-

mirdi nə qayırsın. Əvvəl Kərbəlayı Ağcaya bir neçə təpik vurub, sonra Əliqulunu o ki, var döydülər. Məşədi Qasim Qənbəri gücdən salıb, Əliqulunun köməyinə gəldikdə Zalış ilə tutuşdular. Zalış buna bir badalaq atıb, yıldızı və Qənbəri də çağırıb bunu təpikləməyə başladılar. Sülü təklikdə Əliqulu ilə bacarmadı: Əliqulu yerdən qalxıb, Süliyə bir ağac vurdu. Sülü başının qanı axa-axa Əliquluya aman verməyib, onu qucaqladı və iki əlli onun qulaqlarından tutub, yerə yıldı.

Əliqulu lap candan düşmüdü. Sülü şir tək onun üzünü yırtıb dağıdı; bədənini ağac, daş, təpik və yumruqla əzişdirdi. Zalış Məşədi Qasımı döyməklə soyumayıb, tamam boğdu. Qənbər bir şey bacara bilmirdi: özü də kötəkdən şışmışdı. Kərbəlayı Ağca “basaraq” Kazımla çəpərin yanında qalmışdilar. Hərdən Kərbəlayı deyirdi:

– Ədə, əlini yaxamdan çek, cırarsan!

Kazım qulaq verməyib, Kərbəlayını təpikləyirdi: o da cavabında ona bir neçə qapaz vururdu...

\*\*\*

Gün batmışdı, amma hələ qızartısı göydən çəkiləmişdi. Mühabibə meydanında mərmər başlar əzilməkdə idi; qarınlar təpiklənməkdən ayran tuluguna dönmüşdü. Başlar, gözlər şışmışdı, amma hələ ürəklər soyumamışdı: vuruşma davam edirdi. Yenə qara Ballının səsi gəlirdi:

– Ay qız, ey!.. Ay arvad! Dəli olmamışan, çəpkənin qolunu niyə cırırsan?!

Kərbəlayı Ağcanın köynəyi parça-parça olmuşdu, amma hələ “basaraq” Kazıma bir şey eləyə bilməmişdi. Kərbəlayı onu qıçından götürüb, yerə çırpmaq istəyəndə özü də yıldızıb, “xurcun tayı” düşürdülər və başlayırdılar torpaqda eşənlənməyə. Kazım bir dürtmə vurannda Kərbəlayı Ağcanın qabırğaları batırdı; bu da açığından onun qulağını dişləyirdi...

\*\*\*

Qonşuları “dana” Şükür pəncərəsindən neçə dəqiqə idi ki, davaya tamaşa edirdi. Bunun yoluq biglərini və batıq yanaqlarını görən de-

yərdi: "Bu tutduğunu əldən buraxmaz; dırnağına keçənin başını-  
gözünü əzməmiş əl götürməz"...

"Dana" Şükürün "basaraq" Kazım ilə çoxdan arası yox idi: Kazım çəpər çekəndə bunun da yerindən qəsb eləmişdi. Buna görə Ağcanın Kazıma qalib gəlməməyi buna çox əsər eləyirdi və könlündən bilaix-  
tiyar dava keçirdi. Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki,  
Şükür sakitləşərdi. Bu da ki, naməlum idi: görürdü ki, qaranlıq kol-  
ların arasında vuruşurlar, çırpışırlar. Hərdən qulağına bir taqqılıt səsi  
gələndə bilirdi ki, baş yarıldı; amma kimin başı idi, bilmirdi. Xülasə,  
"dana" Şükür bir az bunlara baxdısa da davam eləyə bilməyib, divar-  
dan asılan çomağı götürüb çəpərdən keçdi və çatan kimi elə vurdu ki,  
Kazımın başı qarpzı tək cirıldı. Bunu Zalış gördükdə bir daş götürüb,  
Şükürə atdı. Daş Şükürün sinəsinə dəyəndə Şükür yatdı və sonra qal-  
xıb, Zalışa bir çomaq vurdu. Zalış da çəpərdən bir ağac qoparıb,  
Şükürün peysərinə yapışdıranda Şükür palaz kimi yerə sərildi.

Dava təzədən qızışdı: başlar yarılmışda idi; saqqallar yolunurdu;  
səs qonşu evlərə düşürdü. Bazardan qayıdan kişilər tamam buraya yü-  
yüründülər və qohum qohuma, dost dosta kömək çıxırdı. Təzə başlar  
sinirdi, təzə dişlər töküldü.

Yarım saat çəkmədi şəhərin yarısı buraya cəm oldu; dalaşanları  
aralamaq qeyri-mümkün idi, çırpışma davam edirdi; gözlər təzədən  
qızıb, ürəklər təzədən döyüñürdü; çomaqlar peydərpey enib qalxırdı...

\*\*\*

Gecədən bir neçə saat keçdi. Xalq damlarda və ağacların dibində  
yatmışdı. Müharibə meydanında sakitlik idi; iki tərəf də evlərinə çə-  
kilmiş idi. "Basaraq" Kazımın başını səriyib bir tərəfə yıxmışdır;  
Zalışın qulaqları qarpzı qabığı kimi sallanırdı; Qənbər şişib dama  
dönmüştü. Dəmirçi Kərbəlayı Ağcagılə çoxlu arvad yiğilib, kərbəla-  
yının batmış qabırğalarına qır-saqqız salırdılar. Məşədi Qasımın çana-  
ğından çıxmış gözlərinə süd sağırdılar; Əliqulunun yaralarına  
yağlıqara qoyulub, bağlanmışdı. Yaralananlar ufuldayıb, ilan kimi  
qırırlırdılar və yuxudan ayılan işmiş üzünü turşaldıb, zarlıtı ilə  
deyirdi:

– Görək, qalsın səninlə mənimki. Həlbət buradan duraram!..

“Dana” Şükürün evindən bərk ağlaşma səsi gəlirdi. Şükürün dirilmeyinə ümid yox idi; başının qanı yağılıqarəni götürüb gedirdi. Yaraya peyin doldururdular, o da fayda vermirdi...

Bir saat da keçdi. Ay ağacın dalından yuxarı qalxdı. Xoruzlar banlaşdı. Səs Şükürgildə daha da şiddetləndi: Şükür ölmüşdü.

Ayrı yerdən səs gəlmirdi. Kərbəlayı Ağcanın çırığı sönmüşdü. “Basaraq” Kazımgıldə hamı həzincə-həzincə xoruldaşırı. Bircə qara Ballı cırıq çəpkənini çırığın qabağında o tərəfə-bu tərəfə çevirib de-yirdi:

– Qadan alım, qudurmuş arvad gör təzəcə çəpkəni nə kökə qoydu!..

1909

## CƏNNƏTİN QƏBZİ

1

Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi; saleh, salim, mömin, Allah bəndəsi bir şəxs idi. Bir adam yox idi ki, onun saqqalına həsəd aparmasın. Doğrudan da, usta Ağabalananın saqqalı gözəl saqqal idi: qara atlaz parçası kimi üzünün iki tərəfini tutub gicgahlarına getdikcə ucları nazilir, gözəl bir surətdə qulaqlarına yapışırıldı. Heç kəs usta Ağabala kimi saqqal saxlaya bilməzdi: xalq həftədə bir dəfə həna yaxsa idi, usta iki-üç dəfə yaxardı; nə hikmət vardısa da həmişə hənanın üstünə qoz yarpağı döşəyib, bir neçə saat yerindən tərpenməzdi.

Bikar olan vaxtı, görürdün, usta özünə bir neçə də yoldaş tapıb, şəhərdən çölə “başmaq seyrinə” gedir. Burada çubuqlar çəkilib, keçmişlər yada gətirilirdi. Birdən biri deyirdi:

— Yadindadırımı, usta Ağabala, bir dəfə bildirçin götürüb xanın yanına döyüsdürməyə getdik. Mənim bildirçinim buraxılan kimi xanınıqını qovdu. Rəhmətlik xan qəzəblə bildirçinimi tutub, boğazını üzdü, dedi: “Dur buradan get, bir də buralara bildirçin-zad gətirşən, saqqalının tüklərini bir-bir yolduraram!” Xa-xa-xa!.. Usta Ağabala, ondan sonra mən bir də xannı üzünü görmədim.

Usta Ağabala bir az gülüb deyirdi:

— Eyyy! Elə xeyir-bərəkət də o vaxtlarda idi.

Bundan sonra bir ayrışı başlayırdı:

— Rəhmətlik xanın mənimlə arası çox kök idi (indi kök olmasın!). Zorxanada xan da bizimlə işlərdi. Paltarlarımızı tamam çıxardıb, adama bir fitə tutardıq, sonra on-on beş girvənkə gələn ağac milləri atıbtutar, oynadardıq. Günümüz elə zorxanada keçərdi. A kişi, onda ucuzluq idi – bir pənəvatla iki gün güzəran edildi... Bir gün xan mənə baxıb dedi:

— Vallah, kərbəlayı, səninlə güləşəcəyəm!

Dedim:

— Xan, başına dönüm, mən nəkarəyəm ki, sənnən güləşəm?

Dedi, olmaz ki, olmaz! Xülasə, əlacım kəsildi, elə zorxanada tutuşduq. Çırrışa-çırrışa bir az fırlanmışdıq, vallah, xan geri çəkilib mənə elə bir yumruq ilişirdi ki, divara yapışdım... Bir saat özümə gəlmədim...

Belə-belə “başmaq seyrləri” az olmazdı. Bəzən usta Ağabala şeyxilər mollası Ağa Əliəsgər ağanın dəstəsinə qoşularaq gəzməyə çıxardı. Həmişə də “başa qovurma” oyunu oynardılar: usta oturar və mollalardan biri qurşağıını açıb bir ucunu ona verərdi, o biri ucunu da özü tutub ustanı hücum edən mollalardan təpiklə müdafiə edərdi.

Bir hadisə heç usta Ağabalanan yadından çıxmazdı: bir dəfə yenə “başa qovurma” oyununda axund Əliəsgər ağa qazının qışla-qışla gələrək ustanın yanına girməsini görür (Əliəsgər ağa, maşallah, oyunda çox mahirdir; qazı min il “başa qovurma” oynasa, ağaya çatmaz). Xülasə, qazının qışlaraq gəlməsinə ağa zahidən məna verməyib, bir az da irəli gəlməyə imkan verir, sonra birdən dönüb bir təpik vurur, qazı diyirlənib cuxura düşür. Bundan istifadə edib, bir ayrı molla hücumu qalxışır. Qoçaq Əliəsgər ağa bunun da hücumunu dəf edərək, cavab verdikdə, ayağı molların yaxasına keçir, biçarənin ləbbadəsi iki parça olub yere düşür...

Əliəsgər ağanın bu rəşadəti usta Ağabalanan yadından heç çıxmazdı. Bunu usta nağıl etdikdən sonra fəxr ilə deyirdi: “Maşallah, ağa Əliəsgər ağa kimi molla ola bilməz: onun vüqarı, şücaəti, gücü vergi kimi bir şeydir!..”

Zənn edirəm, usta Ağabala axund Əliəsgər ağanı dünyada hamidan çox istəyirdi; bir gün olmazdı ki, onu görüb əlindən öpməsin; özünü də görməsəydi, axundun evini uzaqdan da olsa görüb ziyyarət etmək vacibatdan idi. Axund ustanın və balalarının qətlinə əmr etsəydi, usta Ağabala özünün və uşaqlarının qanını ağanın yolunda məm-nuniyyətlə sirab edərdi.

Bir gün şəhərdə üsulilər ilə şeyxilər davası olacaq, – deyə şayiələr cərəyan edirdi. Usta bu xəbəri eşidər-eşitməz babadan qalma köhnə qılıncı taxtапuşdan endirdi, quyruq ilə pasını təmizləyib, günəşə qoydu. Usta and içirdi ki, “bir iş üz verən kimi” o, paslı qılıncla yüz üsuli başı yaracaq.

## 2

Orucluqda şeyxilər məscidində (şəhərimizdə şeyxi, üsuli, kərim-xani kimi neçə dini firqələr, hərəsinin də özünə məxsus məscidi var) Əliəsgər ağaya pul yiğilanda əvvəlcə mənbərə tərəf qırmızı dəsmala bükülü bir şey göndərilərdi. Mənbərin alt pilləsində duran tələbə onu alıb, kəmali-mərifətlə açar, içindən bir parça cındırı bağlı pul və iki

cüt əla başmaq çıxarıb yuxarı qaldırdı. Sonra uca səslə çığırardı: “Usta Ağabala kəfşduz bir imperial və iki cüt başmaq verdi. Başmağın bir cütü ağa üçün, bir cütü də külfəti üçündür. Allah-təbarəkü-təala onu dünyada yer-göy bəlasından hifz eləsin və axırətdə də cənnət huri-lərindən məhrum qoymasın!”

“Amin!” səsi məscidlə bir olardı.

Ustanın neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əlbəəl gəzərdi. Əvvəl mənbərin ətrafına toplanan molla və seyidlər başmaqlara tamaşa edərək, dabanlarında yazılan: “Əməli usta Ağabala mübarək başəd” sözlerinə əhsən deyərdilər. Mollalardan o yana oturmuş hacılar başmaqların hər tərəfinə mahirliklə tutulmuş güləbətini görüb, matu mütəhəyyir qalardılar. Başmaqlar məscidin aşağısına getməzdə də, oradakı kərbəlayılar, məşədilər və qeyri aşağı sinfin adamları başmaqların göyçəkliyini təsdiq edib, ağızlarını marçıldadardılar. Səqfin yaviqlığındakı arvad yerlərində belə pərdələr qalxıb, hənalı əllər ustani göstərirdi...

Usta bunları gördükdə şadlığından nə edəcəyini şaşırırdı: gah qalxıb özünü camaata göstərir, gah papağını çıxardıb araqcını düzəldir, axırda öz-özünə gülümşənib sakit olurdu.

Bu xoşbəxt zaman çox davam etməzdi; bir dəqiqədən sonra tələbə camaata bir ayrı adamın şey və ya pul verdiyini elan etdikdə məscid ustani yaddan çıxarardı. Ağaya yüzlükler bəxş edən, atlar, inəklər vəd edən, ipək əba, xəz cübbələr bağışlayan adamlar çıxardı... Bunları gördükdə ustada artıq şadlıq nişanəsi qalmazdı; ürəyindən soyuq qan axardı. O zaman fəqirlik ona əsər edib başı xəyalat ilə dolardı. Kişini fikir elə götürərdi ki, məsciddən belə xəbəri olmazdı. Xəyalat aləmində birdən pul tapır, evlər tikdirirdi; məsciddəki adamları oraya qonaq çağırıb, qızıl qablarda onlara xörək verdirirdi. Qonaqlıq qurtaran kimi, nökerlər qızıl məcməilərdə daş-qaş aparıb Əliəsgər ağanın qabağına qoyurdular. Sabah cəmi şəhər usta Ağabalananın fəzilətlərini danışırırdı. Şəhərdə qonaqlıq olanda, ona həmişə yuxarı başda yer göstəridilər, ağanın qulluğunda əyləşirdi. Burada birdən usta əlini cibinə salıb bir yüzlük çıxarıb və xəlvətcə ağaya verib deyirdi: “Mən ölüm, bunu cibinə qoy!” Ağa pulu alıb gülümşəyirdi...

Usta Ağabalananın xəyalatdan ağızı bal dadıdır, şadlığından gözləri qızılırlırdı. Yanındaki adamlar: “Ay usta, yadına ləbləbi düşdü, nədi? Ağızını niyə elə edirsən?” – deyə ustani xəyalatdan oyadırdılar.

Deyilənə görə, usta Ağabala ağa ilə siğə qardaş imiş, ağa ustanın xatirini belə isteyirmiş ki, onu özü ilə cənnətə aparmağı da vəd edibmiş.

Bir gün axşam çağrı usta Ağabala evə gələndə arvadına dedi:

– Ə, bilirsən nə var? (Usta arvadını adı ilə çağırmağa utanır, arvad da ona “Ağabala deməkdən çəkinərdi, bir-birini “ə” deyə çağırardılar. Bir də görərdin, quzu mələşməsini andıran səs gəldi: onda usta ilə arvadının söhbət eləməsi bəlli olurdu).

Arvad cavabında:

– Ə, nə var?

– Ə, vallah, axır deməyə qorxuram.

– Yox, qorxma.

– Əşı, vallah qorxuram.

Arvad qorxa-qorxa:

– A başı daşlinin oğlu yoxsa vay xəbəri gətirmisən?

– Yox, əşı, yox! Belə, xeyir işdir, amma, vallah...

Arvad kişinin sözlərini kəsərək:

– Ə, indi mən sənin əlindən almayıacağam ki?!.. De görüm nə tapmisan?

Usta bu sözlərdən sonra ətrafi diqqətlə süzüb, başını arvada tərəf əydi və yavaş səslə:

– Ə, bax, heç kəsə demə ha!.. Ağa Əliəsgər ağa...

Kişi bir az duruxub, geri çəkildi:

– Ə, sən də elə çox çörək yeyirsən ki, səndən heç gözüm su içmir!

Arvad döyükmüş:

– A kişi, dəli olmamışan, çörək nədir? De görüm yoxsa qardaşlarımın başına bir iş gəlib?

– Ə, yox!

– Ə, bəs nə var, de görüm?

Usta bu dəfə başını arvada tərəf bir az cürətlə əyib, yenə cəld çəki-lərək dedi:

– Vallah, sən də elə çox çörək yeyirsən ki, “mənə buğda, mənə buğda!” deyəcəksən, ikimizi də sürüyüb Adəm ilə Həvvə kimi çölə salacaqlar.

Arvad yenə bir şey başa düşməyib, kişinin dəli olmasından şübhələndi:

– Əşि, cin-zad səni vurub aqlını-zadını şaşdırımayıb ki, hədərən-pədərən danişırsan; buğda nədir?

Usta bir az fikrə gedib, sonra acıqlı:

– Vallah, sən çörəyi çox yeyirsən, mən sənin oduna yana bilmərəm! – deyib evdən çıxdıqda arvad cəld yürüüb onu tutdu:

– A kişi , dəli olmamışan, de görüm nə demək istəyirsən?

– Yox, vallah, deməyəcəyəm!

– Ə, sən allah!..

– Vallah, deməyəcəyəm!

– Yox, deyəcəksən!

– Hə, mən sənə deyəcəyəm, sən də arvadlığına salıb oraya gedəndə “Mənə buğda, mənə buğda!” deyəcəksən.

– A kişi, dəli olmusan, bircə de görüm nə olub?

Çox deyişikdən sonra kişi arvadını işdən xəbərdar etdi.

Arvad əllərini bir-birinə çırpıb, həddən artıq şadlıqla:

– Boy, bunda nə var! Vallah, “çörək yemə” deyirlər – yemərəm. Deyirəm, görəsən nə deyəcək! Bir də orada yemək olmaz ki, orada hər bir şeyi iyiləyib doyurlar.

Usta papağını alnına yeridib, gülə-gülə:

– Amma, arvad, kefimiz olacaq ha!..

– Deyirəm, ə, elə həmişə orada olacaqıq dayna?

– Həmişə, həmişə! Belə kef var, kef!

Arvad kişini götürüb, pəncərənin qabağındakı döşəyin üstündə oturdu:

– Ə, bircə burada otur; səndən bir-iki söz xəbər alacağam. Bircə de görüm, orada cəhrə, yun-zad var, yoxsa...

– Yox, əşi, heç zad yoxdur! Yaxşı huri, qılman – belə şeylər var. Belə kef! Özü də ayrı adamları ora qoymazlar, biz ağanın səbəbinə gedəcəyik, ya özü aparacaq, ya qəbz verəcək... Bax, heç kəsə demə ha!

“Qəbz” sözündə arvad bir az fikrə getdi: “Behişt, indi, bir hamam kimi yerdir. Necə isti su hovuzunun qapısına camadar qoyurlar ki, arvadlar suyu dağıtmasın, indi orada da qapıya bir adam qoyacaqlar ki, içəri erməni, rus girməsin... Biz ki, ağanın qəbzini göstərəcəyik, onda qapını açıb bizi içəri buraxacaqlar...”

Burada arvad dadlı-dadlı gülümşənərək, üzünü usta Ağabalaya tutub sordu;

– Θ, orada, yəni deyirsən, qılman-zad da var, dayna?

Kişi acıqlı-acıqlı:

– Var! – dedi.

– Θ, sən atanın goru, acığın tutmasın, bircə de görüm onlar nə  
neyir?

– Arvadın başı olmaz budur ha!.. Onlar neylir yeməyi? Onların  
özünü yeyərlər! Xa-xa-xa!

– A kişi, vallah, ağanın macalı olmaz; dalınca o qədər adam gedə-  
cək ki, onda qıl körpüdən keçə bilmərik, hamımız (dilim-ağzım  
qurusun!) cəhənnəmə töküllük.

– Hımm! Allahu-əkbər, deyir, ağa Əliəsgər ağanın yanında biz  
cəhənnəmə düşəcəyik! Θ, salavat çevir, qoyarmı düşək? Vallah, yüz  
min adam olsa, düşmərik, elə əbasının bir ucu bizdə olsa, bəsimizdir!

– Vallah, a kişi, yaxşısı budur ki, elə bizə kağız versin. Bax, sənə  
vəd verib, vaxt ikən get al, sonra yadından çıxar.

Arvadın sözləri deyəsən usta Ağabalanın ağlına batdı; bir az saq-  
qalını tumarlayıb dedi:

– Onda gərək qabaqcadan hamama gedim, yoxsa napak qəbz almaq  
olmaz!

Arvad cavabında:

– Yaxşı, nə edirsən et, amma bir az tez get!

Usta Ağabala hamama tərəf getmək də idi. Payız küləyi ağacların  
əlvan rəngli yarpaqlarını budaqdan-budağa salırdı. Göydən qara  
zəhmi buludlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazılır və  
dağlara yaviqlaşdıqdə kənarları ağarıb gümüş kimi parıldayırdı. Usta  
getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər, sıniq-sökük di-  
varlar, dar, eniş-yoxuş küçələr... bir-bir gəlib keçirdi. Usta fərəh  
dənizində dalğalanaraq, ayağı çuxura düşüb tez-tez başmağının çıxmə-  
ğı, papağının tullanıb, alnına yeriməsi və ya qalxıb təkrar peysərinə  
düşməsi nəzərinə belə gəlmirdi.

Usta o qədər qeydə qalan idi ki, rast gəldiyi şeylər ona təsir etmə-  
miş olmazdı. Birdən küçəyə düşmüş it, pişik və başqa heyvan meyit-

lərini gördükdə belə düşünürdü: “hələ itlərə allahın qəzəbi keçib, bunlara behişt yoxdur; görəsən, o yazılıq pişiklərə kim cənnət qəbzi verəcək!”.

Pişik meyidindən sonra toyuq meyidi çıxanda usta bir az da toyuğun qeydinə qalırdı: “Görəsən, toyuq da behiştə gedəcəkmi? Ona da qılman verəcəklərmi? Bəlkə, toyuqdur, bilmədi, buğdaya bir dim-dik vurdur, görəsən, onda ona nə edərlər...?”

Özünə verdiyi bir sıra suallara cavab arayırkən, bir də usta döşünə bir cüt eşşək qulağı toxunduğunu duydu-yüklü ulağa rast gəlmışdı. Küçə dar olduğundan heyvan güc ilə keçirdi. Usta Ağabala məəttəl qaldı-ya geri dönməli, ya da ulağın altından və ya üstündən keçməli idi. Usta geri dönməyə tənbəllənib eşşəyin altından zorla keçib getdi.

Küçə bazara çıxırdı. Bura qaranlıq idi, hisli-paslı dükanlardakı tacirlər güc ilə görünürdülər; kimi hesab dəftərlərini yiğib evə hazırlaşır, kimi dükanı bağlayıb dua oxuyaraq qifili püfləyirdi. Yalnız baqqal çömçə ilə qazandan qatığı götürüb qaba səslo: “Qatişa gəl, qadan alım! Qatişa gəl!” – deyirdi. Başqası: “Qarpız qurtardı, qalmadı!” – deyə bağırrırdı.

Usta bazzarda dayanmadı – günəş batırdı. Orada duran hambalların arasından cəld keçib sol tərəfdə görünən məscidə tərəf getdi. Qoca müəzzzin əlində bir arşın müştük, məscidin önündə durmuşdu. Məscidin alçaq qapısından hamballar motal və başqa baqqal malları çıxarırdılar: məscid sərin olduğundan buranı baqqallar icarəyə götürüb, içiñə şey yiğirdilər.

Usta Ağabala məsciddən o tərəfə bir neçə qədəm atıb hamama rast geldi. Hamamın alçaq və ucuq divarları böyük günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanındı. Bu hamama çox xanlar gəlib-getmişdi. Çox mollalar sübh vaxtları burada istirahətdə bulunmuşdular; minlərcə kişilər saqqallarına həna bağlayıb həyatının çox hissəsini burada yatmaqla keçirmişdilər... Hamısı da məhv olub getmiş, hamam isə həmişəki dəbdəbəsində yaşamada idi və minlərcə mömin kişiləri fani dünyadan haq dünyaya yola salmağa hazır idi.

Hamamın qapısının üstündəki yazılar tamamilə silinib getmişdi. Yalnız iri xətlə yazılmış “Hamam xeyli xubəst” sözləri görünürdü. Bunlardan aşağıda bir pəhləvan çəkilib boğuşan şirlərə tamaşa edirdi. Şirlərdən birinin quyruğu yağmurdan silinib yox olmuşdu. Quyruqsuz

şir də ustanı fikrə daldırdı: “Görəsən bu şirin quyruğu belə imiş, yoxsa o pəhləvan kəsib? Qiymət olanda bəs pəhləvan şirin quyruğunu həradan alıb verəcək?” – deyib pillələrlə aşağı endi və rütubətdən göyərmiş qapını taqqıltı ilə açıb içəri girdi.

Ustanın ilk gözünə görünən su küpü oldu. Ondan o yana palçıqdan tikilmiş səkidəki ocağın qırğında qırmızı saqqal bir kişi oturub mürgü döyürdü.

– Salam əleyküm!

Usta Ağabalanın səsinə hamamçı dik atılıb, az qaldı ocağın üstündə qaynayan pitini töksün, sonra salama cavab verib, ustanın halını xəbər aldı. Usta ortadakı soyuq su hovuzunun yanından keçib keçə ilə döşənmiş səkinin üstündə oturdu, hamamçıdan dəllək xəbər aldı. Bir həftə idı ki, usta, dəllək yanına getməmişdi – başını tüklər deşirdi; saqqalı da pərişan görünürdü – artıq-əskiyini düzəldirmək lazımdı.

Hamamçı qapıdan bir neçə dəfə “Kerbəlayı Qulu” deyə çağırıldı, galib oturdu. Bir azdan sonra dəllək hazır oldu və yetişən kimi balaca güzgüsünü etəyi ilə təmizləyib, ustaya təqdim etdi. Kerbəlayı qısa boylu bir kişi idi. Onun qızarmış burnu nazik bığlarının ortasına qədər uzanmışdı. Birdən ustanın burnundan bir naehmal damcı düşsəydi kişinin düz alt dodağında bənd olardı və qışda da həmişə buz bağladı. Onun üçün Kerbəlayı Qulu başını ördək başı kimi tez-tez irəli uzadıb silkələr, naehmal damcılar yerə tökülüb rədd olardı.

Kerbəlayı Qulu çox şey bilirdi; təbabətdə də mahir olduğu şübhəsiz idi. Qarın ağrısının qan artıqlığından olduğunu biliirdi, dərhal azarının arxasını çərtirdi; boğaz ağrayanda peysərə həcəmet yapışdırıldı: ildə bir dəfə yaz vaxtı müştərilərdən qan alırkı – “Yazda bəlgəmiyyət bədəndə qaynar, rütubət tərpəşər, qan ayılıb, cuşə gələn zaman bədəni təmizləmək lazımdır” – deyirdi. Məhərrəmlikdə kerbəlayı altı aylıq uşaqların başını çərtirdi, qan çıxmayanda uşağın peysərinə bir-iki şapalaq çırpan kimi, qan görükərdi. Qan da olmasayı, sarı, bulanıq su sızardı. Onda uşaq sahibinin nəziri də qəbula keçərdi. Amma ayrı dəlləklər bunu bacarmırdılar; uşaqın başını qarşız kimi paralayırlar, qan çıxmır; nəzir də qəbula keçmir... Xülasə, kerbəlayının heç bir eybi yox idi; mahir, qabil, kamil, aqil, məsələsində alim bir şəxs idi.

Usta Ağabala güzgüyə baxdıqdən sonra saqqalının hənaya da ehtiyacı olduğunu duyub, hamamçıya həna almağı tapşırıldı.

Kərbəlayı Qulu usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda ona bir neçə sual verdi; zəmanənin dəyişilməsindən bir az danişdi, dərin “ah!” çəkdikdən sonra ülgücünü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı təraş olunmamışdı, bir də Kərbəlayı Qulu geri çekilib dedi:

– Usta, axır başıma bir iş gəlib.

Usta gözünün altıncı dəlləyə baxıb, yenə başını aşağı saldı. Dəllək bunu görüb, sözünə davam etdi:

– Dünən gecə namaz üstə çox dualar oxudum, allah təbarəkü-təaladan çox istiqasələr elədim... Ay usta Ağabala, daha bizim əlimizdən bundan savayı nə gəlir? Dünya işinə başımız qarışib, axırət lap yaddan çıxıb... xülasə, gecə yatdım...

Bu sözlərdən sonra Kərbəlayı Qulu bir az geri çekildi və başını irəli uzadıb silkələdi, naehmal damcılardan tökülüb rədd oldu.

Bir neçə dəqiqə sükut etdikdən sonra dəllək eyni ahənglə sözlərinə davam etdi:

– Usta Ağabala, and olsun səni, məni xəlq eləyənə, gördüm bir səbətdi, bilmirəm təndirdi, nədi, bunun qıraqında durmuşam. Bir acıqlı adam gəlib mənə bir təpik vurdu, səbətə düşdüm. İstədim çığırıram, bir də qurban olduqlarımızdan biri gözümə görükdü. Usta, and olsun getdiyim ağaya! Bir əl gəlib məni səbətdən çıxartdı, ağızıma da bir dolma qoydu. Amma, usta, onu deyim ki, dolmanı yeməmiş ayıldım, gördüm sübh açılır, həyətdə xoruzlar banlaşır. Usta, kişi gərək doğru söz danışın – tikə hələ ağızımda qaldı, daha yeyə bilmədim...

Usta Ağabala yavaş səslə:

– Etiqadın kamildir, ruzin kəm! – deyib fikrə qərq oldu.

Kərbəlayı Qulu usta Ağabalanın saqqalının altını qırxaraq:

– Biz üzüqara bəndələrin əlindən nə gəlir ki, – deyirdi, – Allah-təaladan nə qədərlənib o olacaq. Məni kəmrizi xəlq eləyib, o öz əlin-dədir, lap ac-çilpaq qoysa sözüm nədir?!..

– Ay kərbəlayı, yavaş, boğazımı kəsdin! – deyə usta Ağabalanın zarılıtı eşidildi. Dəllək fikir verməyib deyirdi:

– Biz gərək naşükür olmayaq və onun yolunda hər bir şeydən keçək ki, qiyamət günü üzümüzə qara çökməsin! Yanı mən, ay usta, elə əlimdən gələni də eləmişəm: iki dəfə Kərbəlaya, üç dəfə Məşhədə...

– Kəlbə Qulu, qayçı burnumu deşdi! – deyə ustanın yenə səsi gəldi.

\*\*\*

Kərbəlayı Qulu qurtarib, ülgücü belindəki qayış kisbəndə qoydu. Usta Ağabala özünə güzgündə zənn ilə baxmaqdə idi: başı doğrudan çox səliqə ilə təraş edilmişdi; saqqalının ucu qulaqlarına qarmaq şəklində yapışub ustanın üzünə bir ayrı lətafət vermişdi. Kərbəlayı Qulu bişərin qabağını vurmaqdə da çox mahirlik göstərmişdi: ustanın qalın dodaqları tükdən ayrılib nəzəri özünə cəlb edirdi.

Usta Ağabala özünü süzdükdə:

“Görəsən bu nurani sima hamiyamı müyəssərdir?” – deyib Kərbəlayı Quluya bir şahı verdi və səkidə soyunmağa başladı. Dolahadola neçə arşın qurşağını açıb tökdü, sonra çuxa, arxalıq, can arxalığı-hamısını birdən soyunub, tappilti ilə keçənin üstə saldı (ustanın yay və qış lıbası bir-birindən seçilməz, həmişə üç-dörd geymədən ibarət olardı). Usta Ağabala paltarının hamısını topladı, dolma bükən kimi bir fitəyə bükdü və papağını da lap fitənin üstündən qoyub səkidən aşağı endi. O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükülmüşdü, bunların üstlərində cürbəcür papaqlar qoymuşdular. Papağın bəzi uzun qovun şəklində idi, sahiblərinin ruhani və əyan olduqları aydın idi. Bəzisinin qarpıza bənzəyişi var idi – bu əsnaf papaqları idi. Bir-iki də təkərə bənzər gənc papağı görünürdü.

## 6

Usta qapını ararkən, nəzəri divardakı şəkillərə çarpdı... Qoçaq naqqas! – bütün məharətini sərf etməkdən çəkinməmişdi... Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi: atlığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırması bir gənci heyrətə daldırmışdı; biçarə ağacın arxasına girərək şəhadət barmağını dişləyib, gözlərinin qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir ola bilməmişdi...

O biri divardakı padşahın bişəri uzanaraq bucaqdan asılı fitələrin altında gizlənmışdı; çəpkənli bir qız padşaha alma təqdim edirdi. Üçüncü divarda çəkilən iki ağaç arasında pəhləvanlar güləşirdi.

Pəhləvanlardan birinin qılçasında, o birinin qulağında hörümçəktor qurmuşdu. Bunlardan yuxarıda qara rənglə dağlar çəkilmiş arxasına bir cərgə şəhadət barmaqları ağızlarında kişilər toplanıb yenə gözlərinin qarasını bir tərəfə çevirmişdilər. Görünür pəhləvanların güləş-

məsi bunları mütəəssir etmişdi... Bu şəkillər İran sənətinin bir nümunəsi olaraq bütün hamama gələnləri heyrətə daldırırdı. Usta Ağabala da ona baxdıqda “Zalim oğlunda nə qabiliyyət varmış!” – deyə ocağa tərəf olan qapıdan içəri rəvan oldu.

Usta qaranlıqda bir neçə addım gedib, qapının yaviqlaşmasını öyrənmək üçün sağ əlini qaldırıb, bir az havada firladı. Lakin içəriyə olan qapını tapa bilmədiyi üçün bir az da irəliləmək lazım gəldi. Sərbəndin nahamvar olması onu ayağının da birini qaldırıb havada firlamağa məcbur etdi. Əlləri ilə divardan yapışıb sağ ayağını qaldırıdı, qabağa uzadaraq barmaqlarının uclarını yavaş-yavaş yerə endirməyə başladı. Barmaqlarının ucları yerə toxunar-toxunmaz usta qılçasını boşladı və ayağı şappilti ilə soyuq horranın içində düşdü. Sol ayağını qaldırıb boşladıqda, ayağı bundan bir azca isti horraya düşdü... Beləcə soyuq horradan istiyə, istidən soyuğa keçərək, qapiya dəydi. Bir də sağ əlini havada firlayıb, rəzəni tapdı. Qapını açdı. Hədsiz səslər bir-birinə qarışıb, hamamin tağlarına düşmüştü; içəridəki adamlar hovuzun bugündən kəlgə kimi görünürdü. Hamamin sağ divarında bircə pəncərə vardı, şüşələri yaşıł kif basdırğından içəriyə az işiq düşürdü. Pəncərənin yarısı küçənin səthindən aşağı olduğu üçün bütün zibilləri yel daşıyb, buraya toplardı. Bundan başqa, qonşuda yaşayan “Danqli bəy” ləqəbli birisi nədənsə yediklərinin artığını həmişə buraya atardı. Çox vaxt nökerlərlə “kim qarpız qabığı ilə hamamin pəncərəsini vursa vura bilməyəni minib həyətin o başına getsin!” – deyə mərc edər və pəncərəni nişan alardılar. Təbiidir ki, belə ləzzətli mərc nəticəsində hamamin pəncərəsi zibilli olacaqdı. Yalnız qarpız qabığı deyil, burada köhnə başmaq tayı, it-pişik meyidi, omba sümüyü kimi şeylər də olardı...

Usta Ağabala pəncərəyə diqqət vermədi, ancaq onun qabağında sərilmış fitələr üstə hənalanıb yatmış iki kişini süzdü-böyük zatlar olsaydı baş əyib hallarını soruşacaq idi.. Çifayda? – Bunların xorultusu hamamı bürümüşdü və qılı sinələri körük kimi enib qalxırdı.

Camadar ustaya yanaşıb, onun quru fitəsini bucaqda dəyişib, ona köhnə və yaş bir fitə verdi. Usta camadarın bu hərəkətindən bir az incidi: Ağa Əliəsgər ağa ilə gələndə camadar onların quru fitəsini dəyişməzdı. İndi, nədənsə, usta Ağabala kimi kişi camadarın gözündə alçaq təbəqədən hesab olunub, quru fitəsi dəyişildi. Aralıqda “cənə-nətin qəbzi” məsələsi olmasa idi, usta camadarla başqa cür rəftar

edərdi. Ancaq indi belə işlərə etina etmək zamanı deyildi – “Qaçanı qovarlar” – demişlər. Ağa Əliəsgər ağanın kefinin kök vaxtna düşüb, “qəbz” vəd etmişdi. Kim bilir, sonra vədində durardımı? Usta Ağabala behişt çəpərinin altında durub, “Mənə huri, mənə huri!” – deyib, min il də gözlərinin zoqqurunu töksəydi, ona huri verən olmazdı. Buna görə usta camadaların qanacaqsızlığını əfv edərək qapının müqabilində isti su hovuzunun xırda, pilləkənindən çıxıb kiçik qapısından içəri düşdü.

Ustanın canı dincəldi. Ancaq hovuzun suyu bir neçə həftədən bəri dəyişilmədiy üçün bir az qoxuyurdu. Bunun da ki, heç bir şeyə dəxli və zərəri yox idi. Hovuza girən qaş-qabaqlı çıxmazdı: həmişə şad, nurani, pak-pakizə olardı. Qəmgin adam da oraya girsəydi kefi açılları: adam hovuzda həmişə həmsöhbət tapır, bir-birilə hallaşır, “məsələ” öyrənir; cimmək də ki, bir kef-hovuzun bu başından girib, o biri başına çıxana qədər on adama toqqaşırsan... Bunun hərəsində bir məlahət, hərəsində gizli bir ləzzət var.

Tağın yırtığından düşən işiq suyun bulanıqlığını çox da bəlli etdirmirdi, yalnız çirk laylarının xırda dalğalara toxunub tərpənməsi görünürdü. Nəzərə daha başqa şey çarpmırıldı. Ancaq suda tük cəngələrinin bədənə sıvaşmasını, ya hovuzun dibindəki yumşaq şeylərin ayaqları əhatə etməsini, təbiidir ki, nəzərə almırıam; çünkü bunların qüslə heç mane olmamasını hər bir allah bəndəsi bilir. Ustaya da qüsl lazıim idi – bir neçə dəfə suya batıb istiğfar edəcək, sonra qəbzi alıb, yerində arxayınca oturacaq idi. Bu məqsədlə usta barmaqlarını burnun və qulaqlarının dəliklərinə tixayıb, suya batdı. Kişi məsələsində arif idi. Qüsl etdikdə bədəninin hər bir yerinə su dəyməsini bilirdi. Ona görə ayaqlarını hovuzun dibindən üzüb, balıq kimi o biri tərəfdən çıxdı. Burada uca səslə salavat çəkib, əlini saqqalına çəkdi və suyun üzünə tüpürüb, bir də batdı. Bu dəfə səyahət yarımcıq qaldı: yarı yolda bir ayrı kişiyələ baş-başa gəlib toqqaşdı və ikisi də üzünü turşudub sudan çıxaraq bir-birini döyməyə qalxışdırılar. Bir də... üz-üzə gəldikdə “Ya allah!” – deyə mehriban bir halda görüşdülər. Usta məktəb yoldaşı Kərbəlayı Bağıra rast gəlmişdi.

Kərbəlayı Bağır həmişə güləndə gözünün qarası itərdi; burada da gözlərinin qarasını itirib dedi:

- Usta, kefin kök, damağın çağdırımı?
- Allaha şükür!

- Nə təhərsən, yaxşısanmı?
- Niyə, dövlətindən. Sən nə təhərsən?
- Kərbəlayı Bağır cavab verdi:
  - Allaha şükür!
  - Kefin kök, damağın çağdırımı?
  - Allaha şükür!
  - Nə təhərsən, yaxşısanmı?
  - Niyə, dövlətindən.
  - Uşaqlar da yaxşıdırımı?
  - Canına duası var. Səninkilər necədir?
  - Canına duası var.
  - Lap yaxşısanmı?
  - Allaha şükür!..

On-on beş dəqiqə beləcə bir-birinin halını soruşub, sabiq dostların hərəsi hovuzun bir küncünə çəkildi.

Çox çəkmədi ki, hovuza bir neçə adam da girdi. Bunların biri cüzamlı Abbas idi, qalanının qaranlıqda kim olduqları məlum deyil idi, ancaq birinin keçəli ağarındı.

Hovuz salavat səsilə doldu. Şappilti düdü-kərbəlayı və məşədi-lər ördək kimi çımirdilər. Biri batıb biri çıxır – bununla qənaətlənmə-yən, başına neçə canaq da su tökürdü. Salavatlar məxrəcdən gəlmədə davam edir, saqqallar tumarlanırdı. İstidən ürəkləri tincixanlar da divar-lara dalbadal tüpürüb canlarını rahat edirdilər.

Usta Ağabala hamamdan çıxar-çıxmaz camadar hazır oldu. Ancaq ustanın həna qoymaq meylində olması camadarın mirıldanmasına səbəb oldu. Hovuzdan sonra həna qoyularmı? – dedi, – indi bir quru fitə də islatmalıyıq.

Usta səhvini anladı və başını itirməsinin səbəbi qəbz olduğunu sevinclə duyaraq, yenə camadarın “azığılığına” məna vermədi. Yerə salınmış fitənin üstə uzandı və camadar onu qurulayıb saqqalına, bığlarına, qaşlarına və barmaqlarının uclarına səliqə ilə həna yaxdı. Ustanın istidən döyünen ürəyi hənadən sonra sakit oldu; bədəni ra-hatlanıb hərkətsiz qaldı; gözləri yavaş-yavaş qiyılıb yumuldu. Usta əvvəl fisildayaraq, ağızından bir az hava buraxdı, sonra qəlyan kimi xoruldamağa başladı.

Veylabad şəhəri sanki dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmada idi; ətrafdan həyəcanlı səslər gəlirdi; zənginlər qızıllarını basdırıb, fəqirlər də damlara doluşub, "Allah" sədاسını göylərə qaldırırdılar. Müharibə idi. Düşmənələr şəhəri əhatə etmişdilər. Şəhər darvazaları bağlanıb arxalarına torpaq çəkilmişdi. Qala qoşunu düşmənin hücumunu dəf etməyə çalışırdı... "Qələbəndlilik" ili idi. Ağabala yenice doğulmuş, bələyinin üstündə göz yaşı töküldürdü.

Qadınlar çağaya baxdıqca deyirdilər: "Suya dönmüş oldu-olmadı, şəhərin növrağı döndü!" Qadınlar haqlı idi – Ağabala çox ağlağan idi; ağlayanda da üzünü çox turşudurdu, sanki mərsiyə deyəcək idi...

Bir də usta Ağabala gördü ki, onun bələyini bir biyabana atmışlar, ağlaya-ağlaya qalmış. Səs-küy yox idi, dağ-daşı duman bütümüşdü. Görünən cığır ilə bir adam gəlirdi. Yaxınlaşdıqda Ağa Əliəsgər ağa olduğu bəlli oldu. Yetişən kimi Ağabalani qucağına götürüb, bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: "Bu kağızı al, cənnətdə sənə yer verilməsini tapşırımişam; orada ye, iç, huri-qılmanlarla axırət ləzzəti apar!".

Ağabala kağızı alıb qoşdu. Hər addım atdıqca böyüməyə başladı; şəhərə yetişincə yeddi yaşında oldu.

Bir gün Kərbəlayı Cahangir, oğlu Ağabalananın divardan sərçə düşürməsini görüb onu tutdu və başına bir-iki qapaz saldıqdan sonra onu İrandan gəlmiş bir molların məktəbinə apardı.

Sabah açıldıqda Ağabalani min ah-zarla geyindirib bir qoltuğuna odun, o biri qoltuğuna kömür verib (adətən, şagirdlər məktəbə odun – kömür aparıb özləri üçün ocaq qalardılar. Odun-kömür gətirməyənləri manqalların və buxarların yanına qoymazdılar) ciyinə də heybəsinə salıb məktəbə göndərərdilər. Uşaq atasına bir təpiq, anasına bir şillaq atıb qapıları bir-birinə cirparaq evdən çıxardı.

Bir neçə il belə keçdi. Kərbəlayı Cahangir oğlunun quranı bitirib, məsələsinə arif olacağını gözləyirdi. Halbuki oğlu hələ "Volleyli" də qalmışdı. Kərbəlayı məktəbə gedib onu mollaya tapşıranda, molla Ağabalananın çənəsindən tutub: "Maşallah çox səyli uşaqdır!" – deyirdi.

Ağabala çox qoçaq uşaq idi: məktəbdə cəmi işə hamidan artıq o, atlırdı, o biri uşaqlar məktəbə həftədə bir küyüm su verəndə, Ağabala beş-altı küyüm verərdi; məktəbi hər gün süpürər, bazara gedib mol-

laya piti alardı. Bunun üçün də molla Ağabalani cəmi şagirdlərindən çox istərdi; hamisindən əvvəl onun dərsini deyər, quluncu duranda da arxasını ona tapdaladardı; çubuğu da o doldurardı. Ağabalanın bu xoşbəxtliyinə bütün şagirdlər həsəd aparardı. “Ağabala məktəbdən çıxsayıda, bəlkə mollanın arxasını qaşımaq və boynunu ovmaq növbəti bizə çataydı” – deyə düşünərdilər.

Bir gün Kərbəlayı Cahangir yenə oğlunu mollaya tapşırmağa gedir; məktəbi səssiz görərək, heyrət edir: nədənsə molla uşaqları vaxtından əvvəl buraxmışdı. İçəri girdikdə orada molla ilə Ağabaladan başqa kiməni görmədi. Molla Ağabalanın cənəsindən tutub deyirmiş: “Ağabala, qurbanın olum, sən mənim qulağımdan tut, mən də səninkindən!” Bu sözlərdən kişi nə anlayırsa, yüyüürək mollanı süpürləyir. Bir az molla bunu, bir az da bu mollanı divara çırpandan sonra küçədən səsə gələn adamlar onları aralayırdı.

Sabahdan bu işə min rəng verib bazarda danışdılar. Ağabalanın böyük qardaşı bunu eşidən kimi gedib mollanın qoparağını götürdü; dayıları mollanı məktəbə həsrət qoydular; o biri qohumlar özlərinə xəncər-bıçaq tədarük etdirilər. Söhbət günü-gündən böyüdü, beynilər qızdı. Molla baş götürüb İrana qaçıdı. Şəhər sakit oldu. Bundan sonra Kərbəlayı Cahangir oğlunu bir daha məktəbə qoymayacağına andı idi. Dediyi kimi də elədi – Ağabalani bir başmaqçıya şagird verdi.

\*\*\*

Usta Ağabala bir də baxdı, gördü otuz ildir ki, başmaqçixanada tozlu-çirkli dükanda çərməki döyür... Bu uzun müddətdə Veylabadda hər şey dəyişmişdi: çox şeyxilər dönüb üsuli olmuşdu; hacıkərimxanilər şeyxi olmuşdular. Şəhərdə böyük möcüzələr görünmüştü: çoxlu ocaqlar, pirlər zühur etmişdi; Ağa Əliəsgər ağanın evi dəfələrlə qeybdən nuranı olmuşdu; birdən-birə mollaların pulları bərəkətlənmişdi – qazı ağa ildə altı yüz manat maaşla böyük imarətlər yapmışdı; o biri mollalara, Allah haradansa zəngin dul arvadlar yetirmişdi... xülasə şəhərdə hər şey tərəqqi etmiş, dəyişmiş, abad olmuşdu. Yalnız usta Ağabala qədimliyində sakit qalaraq, otuz il idi ki, bu qərar ilə məişət keçirir – elə qayışı suya salıb dişinə çekir və sonra çərməki ilə döyürdü.

Usta burnunu qurdalayıb dərin fikrə daldı: “Heyhat! Ömrüm getdi, gün getdi! Bu gün-sabah inkir-minkir sual edəcək ki, nə qayırmışan?

– onda nə cavab verəcəyəm?”... Bunları düşünərkən cənnət-cəhənnəm gəlib ustanın qabağını kəsdi. Gözləri yaşarıb ürəyi döyündü. Birdən cənnət qəbzini xatırlayıb gülməsində; çərməkini tullayıb döşləyü döşündən qopardı... “Asta qaçana imam qənim” – usta qaçmağa başladı. Bazardan keçəndə dükəncilər ona tərəzi çaldılar, baqqallar çürük meyvələr ilə salbaladı; uşaqlar yürüüb, onu ətəkləyirdi. Şəhərdə qayda belə idi – bazaarda yüyürmək kimi adətdən kənar bir iş tutan adamla bu cür rəftar edərdilər.

Usta bunlara qulaq verməyib bazardan keçdi. Əyri küçələr bir-bir gəlib getdi. Ustaya ilk dəfə rast gələn hacikərimxanilər mollası oldu. Usta ona etina etmədi, o da ustanı açıqla süzdü. Bir az keçdi, bir neçə kömürçü və kənkan gördündü, sonra bir dərviş və axırda bir neçə seyid, mərsiyəxan və çoxlu kor, şikət və dilənçi. Usta bunların bəzisini uca səslə salam verib, bəzisinə də etina etməyib keçdi. Bir neçə addım da atıb şəhərin kənarına çıxdı. “Mazı-mazı” oynayan on yeddi-on səkkiz yaşındakı gənclərin səsindən qulaq tutulurdu. Bunlar ustanın qaçmağını görüb onu hoydu-hoyduya götürürdülər. Usta bunlara da fikir verməyib şəhərdən uzaqlaşdı.

Duman ətrafi bürümüşdü – hər şey zülmət içində idi. Səssizlik arasında ustanın ayağının şappıltısı həyəcanlar doğurdu. Usta qaçırla, heç havada dəyişiklik yox idi; heç bir yerdə işiq ucu görünmürdü.

Usta Ağabala qırx gün, qırx gecə yol getdi, işıqlı dünyaya çıxməq üçün bir yol tapa bilmədi, axırda təngə gəlib bir daşın ətəyində uzandı və öz-özünə dedi: “Allah, yoxsa günahkar idim ki, qabağıma zülmət çıxdı? Buyurmusan Ağə Əliəsgər ağanın dalında namaz qıl, qılımişam; seyxilərin məscidindən başqasına getmə-getməmişəm; mollanın dediyindən çıxmamışam; ölü deyib ölmüşəm, ayıb olmasın, ev adamina İbni Mülçəm (allah lənət eləsin) ölü axşamı yaxşı kəlləpaşa bişirdib aparmışam, yeyiblər (halal xoşları olsun!), bəs mənim günahım nədir?”

Usta ağlaya-ağlaya fikrə getdi və nə isə xatırlayıb birdən başına döyərək hönkürdü; “Pərvərdigara! Mənim günahımdan keç! Məni qız qazanına saldırma; bircə dəfə bilməmişəm, üsulilərin oduna düşüb kişmişli aş yemişəm!.. Öhü! Öhü!.. yoxsa onun zülmətidir, indi məni bürüyüb?..”

Usta Ağabala gözlərinin yaşını axıdaraq, başını daşdan-daşa vurub yatdı.

Azmi-çoxmu yatmışdı – usta yaşlı gözlərini açdı – vəziyyət dəyişmişdi; duman çəkilmiş, dan yeri yenice sökülürdü; şərq buludları altın kimi parıldayır; ay və ulduzlar sönük bir halda gözdən itirdi; sübhün həzin yeli yaşıl yarpaqları titrədir; bulaqların daşdan-daşa tökülüb şirildamasi bağları canlandırır; çiçəklər baş-başa gələrək bülbü'lün yanılıq nəgməsinə səbəb olurdu...

Bir dəqiqə keçmədən günün şüası dağın arxasından qalxıb aləmi işıqlandırırdı; gül qönçələrinə düşmüş şəhlərin hərəsi min rəngə çaldı. Cənnətin yaviqlaşması ustaya əyan oldu. Cəld yerindən qalxıb ilan kimi qırvılmış bir yol ilə getdi. Bir az sonra şiddətli bir mənzərəyə rast gəldi: şimal tərəf od tutub yanrıdı; yerdən, göydən alov qaynayırdı. Usta şaşdı – tutduğu yol alovda doğru idi, başqa da yol yox idi. Güzarlıqla alov arasında uca sədd çəkilmişdi, onu keçmək qabil deyildi. Usta düşüncəyə daldı: “Yoxsa (Allah eləməmiş!) cəhənnəmə gedirəm?” – deyə öz-özündən sordu, lakin qəbzi xatırlayıb toxdadı və qurşağının ucunu açıb alınının tərini silə-silə od çıxan tərəfə getdi.

Günəş göydən yerə enmişdi, isti olduğundan xalqın dili ağızından çıxıb yerlə sürünürdü; dəstə-dəstə adamların üzünə qara çəkib çıçırdı-çığırdı od tərəfə aparırdılar. Əcaib məxluq görünürdü: kimi buynuzlu və at ayaqlı; bəzisi yarı öküz, yarı adam; kiminin dörd-beş əli və hər əlində odlu gürzələr var idi. Bu əcaib zəbaniılər tutduqları insanları gürzlə şapbarlayıb odlu zəncirlərə dağlayırdılar. Çığırtıdan qulaq tutulurdu...

Qərb tərəfdə bir təpənin üstündə ağ ələm vurulmuşdu. Burada naməyi-əməllərə və köhnə hesablara baxılırdı. Gözlüklü qoca bir məlaikə kitabları vərəqlədikcə toz qalxırdı. Sağ tərəfdə İsrafil sur düdüyüni çalıb ölüleri yuxudan oyadırdı. Qəbirdən qalxan qol-qılcasını qoltuğuna vurub ağ ələmə tərəf diyirlənirdi. Burada böyük bir dəstə əmələ gələn kimi, içlərindən biri ayrılib təpəyə çıxır, mərsiya deməyə başlayırdı, ölüler də təpələrinə döyüb ağlaşırdılar. Dəftərdə hesab çəlpəşik düsdükə qoca mələklərdən biri turşlanmış üzünü bunlara tərəf əvvərib deyirdi: “Bəs deyil? Sital uşağı sital, lap zəhləmi tökdünüz!”

Ələmin sol tərəfində duran adamlar xaçpərəstlər idi; bunların üzlərinə qara çəkib sorğu-sualsız cəhənnəmə atırdılar. Usta Ağabala bunlara tamaşa edəndə bir zəbani ağızından alov tökə-tökə buna hücum etdi. Qoçaq usta özünü itirmədi, cəld qəbzi göstərib çığırdı: “Vallah, şeyxiyəm!” – dedi. Zəbani ağızını yumub sükut etdi və sonra işarə ilə ustadan üzr istəyib onunla getməsini rica etdi. Usta razi oldu. Bir neçə

dəqiqə getməmişdilər ki, bir dağa rast gəlib başına çıxdılar. Dağın o biri tərəfindən gözəl bağlar, uca imarətlər salmışdı. İmarətlərin öündən çaylar axır, hovuzlar fəvvarə vururdu; gül gülü çağırır, bül-bül bülbüllü; huri və qılmanlar ağacların dibində səf çəkib boyunları çiyinlərində durmuşdular; yumru totuq uşaqlar qızıl taxtlarda qumasqınlara söykənən möminlərə şərab paylayırdılar. Bir tərəfdə çəşmələr şaqqlıdaşırlı; bir tərəfdə gözəl çiçəklər qoxuyur; mərmər hovuzlarda qızıl balıqlar oynasırdı; ağaclarla partlamış narların hər dənəsi yaqt-əhmər kimi qızarılış şəfəq verirdi. Əlvən meyvələrin öz-özünə üzülüb ağaclardan möminlərin ağızına düşməsi yalnız bir arzuya bağlı idi...

Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kimi döyündü. Lakin oraya keçmək mümkün deyildi – orada qıl körpü var idi.

Qıl körpünün hər tərəfi od tutub yanındı. Minlərcə adam odlu gürzələrin çənginə düşüb məhv olmaqdı idı. Cəhənnəmin kənarında çoxlu qır qazanları qaynayırdı. Günahı çox olanları burada qaynadıb sonra əjdahaların ağızına atırdılar.

Birdən həyəcanlı bağırtı səsi gəldi. Usta sol tərəfə baxdıqda bir dəstə üzü qara adam gördü. Bunları qır qazanlarının yanına götürüb bir-bir naməyi-əməllərini oxudular. Biri gəmi, o biri dəmir yol ixtira etdiyi üçün, odlu gürzlər ilə bir neçə dəfə vurub əjdahaların ağızına atıldılar. Biri balon qayiran idi; bunu allaha ox atan firon cərgəsindən hesab edib artıq cəza üçün bir əl qır qazanında qaynadıb sonra alova atılmasını məsləhət gördülər. Təyyarəçi qır qazanına düşəndə, usta Ağabala “Allah sizə lənət eləsin! Az qaliblər Allahın da yanına çıxsınlar!” – sözləri ilə ürəyindən tikan çıxartdı. O biri namələr oxunanda çoxlu qəzetçi adları söyləndi; bunları da əvvəlki qayda ilə odladılar. Sonra rəssamları götürdilər, bunları sorğusuz qır qazanına doldurdular. Artistləri zəncir ilə döyüb öldürdülər. Avropa və Amerika alim, kəşşaf, ixtiraçı və başqa namaz qılmayıb və şeytan əməllərinə rəvac verənləri təmamən yandırıb küllerini sovurdular. Axırda bir cırıq naməyi-əməl çıxdı; bunun sahibi bir balaca ariq adam idi. “Kimsən? Nə karəsən?” – deyə sual olunduqda – “kərimxaniyəm”! – deyə fəxr ilə cavab gəldi. Bunu eşitcək zəbanilər gülməkdən bayıldı; Əzrail özündən getdi. Şadlığından usta Ağabalanın papağı düşüb diyirləndi: “Buna bax, buna! Alma qaxına oxşayır, məlunun könlündən kərimxanılık keçir!” – dedi. Zəbanilərdən biri kərimxanını barmağının ucunda götürüb qır qazanına atdı və qarışdırmağa başladı...

Usta Ağabala gördü ki, baxmaq ilə qurtarası deyil. Hər dəqiqədə minlərcə adamı çəkib cəhənnəmə tökürlər, yavaşca qıl körpünün üstə çıxdı. Onun öündə rusca oxumuş bir adam və çarşabsız bir qadın gedirdi. İkisi də qıl körpüsünün ortasına çatmamış uçub cəhənnəmə vasil oldu. Usta isə quş kimi gedib ayağa çıxdı.

Cənnətin ənbərin qapıları usta Ağabalanan üzünə açıldı. Rizvanlar təzim edib ustanın pak qədəmlərini təbrik etdilər. Bir dəqiqədə minlərcə huri tökülüb işvə sataraq onu apardı. Səndəl taxtlar, ipək mütekkələr hazırlanmışdı. Ustamı oturtdular. Gözəl bir çocuq bir piyalə ləl tək şərab gətirdi. Şərab çox ləzzət verdiyindən dünyada çəkdiyi zəhmətlər yadından çıxdı. Bədəninə anlaşılmaz qüvvələr gəldi, gözləri işıqlandı; ürəyində yeni bir hiss-həzz və ləzzət hissi oyandı. Ətrafa baxdıqda gözəlcə hurilər gördü, vücudu odparøyə dönüb ilk dəfə olaraq həqiqi eşqin nə olduğunu duydu. Hurinin birini sağına, birləri soluna aldı və incə bellərini qucub almaya bənzər yanaqlarını öpməyə başladı. Öpdükçə də eşq atəsi alovlanıb ustanın varlığına yayıldı.

Bu hal çox davam etmədi. Bir də yan tərəfdən keçəl Həsən çıxıb usta ilə salamlılaşdı:

– Ya allah, usta!

Usta dik atılıb cavabında:

– Ya allah, Məşədi Həsən! – dedi, – balam, sən hara, bura hara!..

Yəni ağa ilə qulun arasını bilmək olmaz; hər sərr allah yanındadır.

Keçəl Həsən ustamı qucaqlayıb çəkə-çəkə apardı:

– Oşı, bir gəl, gör burada nə ləzzət var!

İki mömin yaşıł ağacların kölgəsinə getdi. Gəzdilər, dost-aşnaları tapdilar. Əliəsgər ağanı da tapıb “başa qovurma” oynamaya kəsdirdilər. Qotur Səməddən başqa hamı razı oldu; dedi:

– Siz ölüsiniz, uşaqlar, bu gecə birə məni yatmağa qoymayıb. hambil Qulu mənimlə yan-yana yatmışdı, bilmirəm onun birəsidir, ya nədir?

Qotur Səmədin sözlərini hamı, istiğfar etdi, usta Ağabala isə dilgir olub dedi:

– Qələt eləmə, məlun, Allahın cənnətində birə nə gəzir? Görəsən yenə qoturun tutub nədir!

Səməd ustaya darıldı, sıçrayıb onu döymək istədi qoymadılar. Huri və qılmanlar gəlib aralığa sülh, asayış saldılar. Yenə hərə bir şeyə çəkilib kefə məşğul oldu.

Usta Ağabala axund Əliəsgər ağanı hələ görməmişdi. Soraqladı: “gələndən süd gölçələrinin yanında kefə məşğuldur” – dedilər. Usta getdi. Çarhovuzun yanından keçdikdə pinəçi Qafara rast gəldi. Bir-birinin halını soruşduqdan sonra Qafar əyilib ustanın qulağına:

– Gecə birə əziyyət eləmir ki? – deyə sordu.

Usta bir də haldan çıxdı, yenə dava düşəcək idi. Qafar and içib hamının birədən şikayətçi olduğunu söylədi:

– İnanırsan, – dedi, – palanduz Əkbərdən soruş, kişi dünəndə bəri təndir axtarır ki, palтарlarını cirpsin.

Usta dərgin bir halda gedib ağanı tapdı. Ağa Əliəsgər ağa əynində yalnız camaşır olaraq qılmanları başına toplayıb “hoppan-hoppan” oynayırdı. Hərdən bir qılmanları elə çımdıkləyirdi ki, yazıqların gözleri yaşarırdı.

Ağanı görcək ustanın cəmi dərdi yadından çıxdı ayağına yixılıb sevincindən ağladı:

– Cəlalına qurban olum, ay ağa! – dedi.

Ağa, ustanı yanında oturdub:

– Ağabala, – dedi, – mən ölüm mənimlə aran necədir?

– Sənə fədə olum, əcrindir çəkirsən!

Ustanın sözləri ağanı son dərəcə məmnun etdi, əmr verdi, huri və qılmanlar tökülb ustanı qidiqlamağa başladılar. Usta Ağabala əvvəl bir az utandı, sonra yavaş-yavaş açılışdı-gördü heç eybi yoxdur; cənət zatən huri-qılmanlardan ibarət idi. Başını döndərdi, gözləri, ağacın dibində barmaqlarını əmən ala gözlü bir qılmana ilişdi. Qılmanın duruşu ustaya çox xoş gəldi.

– Qadan canıma, ay bala, gəl yanımı! – deyə onu çağırıldı.

Qılman gülümşünə-gülümşünə gəlib ustanın qucağında oturdu. Usta başını əyib “Uxay!” – deyə-deyə qılmani öpmək fikrində idi, bir də hamamın divarından asılan köhnə fitə qopub başına düşdü...

Usta Ağabala yuxudan dik atıldı. Qaranlıq hamamda kimsənin olmaması, ona təəccübü gəldi. Qılmandan ayrılmağına çox acıyb

acığını fitədən aldı-götürüb gücü gəldikcə yerə çırpdı; səs hamama düşüb gülüşməyə bənzər bir əks-səda verdi. Gülüşmə ustanı bir az qorxutdu; saqqalının tükləri hənanı deşib çıxməq istəyirdi. Doğrudan da qorxmalı idi: hovuza düşən damcıların hərəsi bir nəğmə oxuyur, divardan asılan fitələr ejdahaya dönmüşdü, hamamın sərbəndinə tökü-lən yumurta qabıqları, bozbaş sümükləri, qarpız qabığı böyüyüb şisməkdə idi; yavaş-yavaş hərəsi əcaib bir məxluq şəklinə düşüb ustaya tərəf səfər etməkdə idi.

Qılman ustanın yadından büsbütün çıxdı. Nəfəsi büsbütün kəsildi. Nənəsinin uşaq vaxtı cinlər haqqındaki nağılları yadına düşdü: "Cinlər hamamda adamı boğarlar, amma "bismillah" desən qaçışarlar..." Usta nənəsinin sözlərini xatırlayıb qırəətlə "bismillah" çəkdi, yüz yerdən də "bismillah" – deyə əks-sədalar eşidildi. Kişi oturduğu yerdə bürüdü; sonra bir-iki "salavat" çevirib şeytana lənət oxudu; yüz yerdən də cavab gəldi. Sanki ustanın ürəyində kənkanlar quyu qazır, tappiltisi qulağına gəlirdi.

Ustanın bədəni titrəyirdi.

Usta Ağabala bir neçə dəqiqə yerində sakit oturub kipriklərini belə tərpətmədi. Bunun ilə də işi düzəlmədi – hər tərəfdən üzərinə hücum edirdilər. Nəhayət, yüyürüb özünü hovuza atdı-arxasınca da yüzlərcə adamlar atılıb ona gülməyə başladılar. Bəzisi gözlərini ağardaraq: "Cənnətin qəbzini bizə ver, verməsən səni boğarıq" belə deyirdi. Cinlərin həyasızlığından biçarə kişi saqqalının hənasını yuyar-yumaz hovuzdan çıxmaga məcbur oldu: Amma ərifə, minlərcə adam da bununla bərabər çıxdı və hamamın ortasında ustanı araya alıb, çəpik çalıb oynamığa başladılar.

Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa belə taqəti qalmamışdı. Yalnız "vay, dədə, vay" – deyə bilib hissiz yerə yixıldı.

Usta Ağabalananın hamamda başına gələn "qəzavü-qədər", sabah Veylabadin hər bir guşəsində danışıldı. Bazarlarda cürbəcür şayıələr yayıldı. Dedilər ki, cinlər usta Ağabaladan cənnətin qəbzini tələb

edəndən əvvəl, hamamın yanında cüzamlı Abbasın vurub ağızını əyib-lər; dedilər ki, guya Əliəsgər ağa müridləri inandırmış ki, cənnətin qəbzi cinlərə lazım deyil – onlar hər yerə gedə bilərlər; ancaq o hamam cin yiğinağıdır; bir dəfə mən oradan keçəndə göydən hamamın üstə bir cüt ayaq sallandığını gördüm... Dedilər ki, guya Əliəsgər ağa “Ayətəl-kürsü” oxuyub neçə dəfə püfləmişdən də ayaqlar çəkilməmiş, sonra ağa başmaqlarını qoyub qaçmış...

Gün-günü təqib etdi, lakin söhbət şiddetini qeyb etmədi. Məsələ məscid hücrələrində yaşayın tüllab arasında da atəşli münaqişə və mübahisəyə səbəb oldu. Tələbələr iki fırqə oldular: bir tərəf deyirdi ki, cənnət qapısı cin-şeyatinə açıqdır, oraya gedə bilərlər, o biri fırqə əksini söyləyir və bir mötəbər müctəhidin risaləsinə istinadən cinlərin son mövqei zəmhərir olacağını irəli süründü.

Seyidlərin gözüəçiq qismi silki hüquqlarını müdafiə edərək, üsyan qopardılar və ikinci fırqəyə nifrətlər yağırdırlar. Onlar haqlı olaraq deyirdilər: “Biz cin-şeyatin yoldaşı olmamışq ki, onları bizim yanımıza buraxalar. Allah zəmhəriri bizdən ötrü xəlq etmiş; oraya cinlər gedə bilməzlər!”...

Xülasə, uzun söhbətlərdən sonra da kimsə bu sirdən agah ola bilmədi. Tələbələr çox mübahisə etdilərsə də, müəyyən nəticəyə gələ bilmədilər. Ancaq davaları düşüb “Ənvari-rəml” ilə vurub biri o birenin dişini saldı...

Şayiələr yenə ətrafa yayılmaqda idi. Ağsaqqallardan birisi əlini Əliəsgər ağanın imarətinin divarına vurub deyirdi: “And olsun bu divar-dan çıxan nuri-paka! Dünən gecə o hamamın yanından keçirdim, bir də gördüm bacadan bir şey çıxdı. Uzandı, uzandı, bir də gördüm, dalımcə gəlir. Qoydum, qaçıdım. Gördüm qaçıqca gülə-gülə dalımcə gəlir. Qapıda yinoxıldı, ürəyim getdi, sonra necə olduğunu bilmirəm”.

Məsələ yenə aydınlaşmadı; dedilər cinlər vurdugu adamların hamısında cənnət qəbzi var imiş. Söz gedib qaziya çatdı. Qazi ağa buyurdu ki, doğrusu mən bu işə qarışmayacağam; çünkü külfət sahibiyəm, cinlərin əleyhinə bir şey desəm, gecə gəlib məni boğarlar, balalarım acıdan qırılar...

Veylabad sakit ola bilmirdi. Camaat işdən el çəkib “cənnətin qəbzi” məsələsinin həlliinə çalışırıldı. Bir kūy düşdü ki, məşhur seyid Mircəfər ağa rəml atıb hamını bu sirdən agah edəcək. Şəhər həyəcana

gəldi. bazar-dükan bağlandı. Camaat məhəllərə toplanıb gecə sabaha qədər dəstə təpdi. Sabah xəbər çıxdı ki; seyid Mircəfər ağa rəml atıb, görüb ki, usta Ağabalanın hamama düşmüş cənnət qəbzinin ətrafinə cinlər yiğilib məsləhət edirlər: Mircəfər ağa dua gücü ilə cinləri cızı-ğa salıb ki, daha bir də oradan çıxa bilməsinlər.

Veylabadda səadət günəşi doğdu. Şəhər böyük bir bələdan xilas olmuşdu. Mircəfər ağanın qapısı tez-tez açılıb xələtlər, qənd kəl-lələri, çay, quzu... gətirilirdi. O gündən etibarən hamamın qapısı mis-marlandı, önungə zibil tökülməyə başlandı. Çox çəkmədi ki, hamam zibilə batdı və yerində böyük bir təpə əmələ gəldi.

## 10

Veylabad aram tapmışdı. Camaat öz işinə məşğul idi. Get-gedə “cənnətin qəbzi” məsəlesi də unudulub gedirdi. Yalnız cinlərin qorxusu usta Ağabalanın ürəyində hələ davam edirdi. Neçə aydan bəri xəstələnib evdə yatırıldı. Dükənində nə var idisə satılıb sərf olunmuş, bir nəticə əldə edilməmişdi. Ailəsi ağır maddi vəziyyət içərisində idi, ev şeylərini satmağa başlamışdı... Körpə uşaqlar acliğa davam gətirməyib ağlaşırdılar. Kömək gözləniləcək yer yox idi: kimsə qapını açıb hallarını soruşmazdı. Hərdənbir ustanın arvadı Əliəsgər aqagile işləməyə gedər, axşam uşaqlara çörək qurusu və bayat bişmiş gətirərdi. Bundan da yaraya məlhəm olmazdı. Ustanın azarı hər gün şiddət-lənir, acliq və soyuq onu üzürdü.

\*\*\*

Bir gün bir meyidə rast gəldim – üç-dörd adam aparırdı.

– Ölən kimdir? – deyə sorduqda, öndə gedən tələbə qiraət ilə söylədi.

– Usta Ağabala kəfşduz!

Üç-dörd ay da keçdi. Qış idi. Bir axşam paltonuma bərk-bərk bürünüb bazardan keçdikdə, bir dükan qabağında zarıldayan üç uşaq gördüm. Bunların yalnız ayaqları dizlərinə qədər palçığa batmışdı; paltalarının cırığından bədənləri görünürdü. Səkkiz-doqquz yaşında

bir kız kənarda durub başını aşağı dikmişdi. İki balaca oğlan əllərini açıb deyirdi: “Bizə bir çörək pulu ver, dünəndən heç bir şey yeməmişik, acıdan ölüTÜRK!”

Sözlərini bitirməmiş uşaqların üçü də səs-səsə verib ağlaşdı...

Bunlar usta Ağabalanın uşaqları idi. Bunları gördükdə “qəbz” məsələsi başında təzələndi və yuxarıda yazılan hekayə gəlib gözlərimin önündən keçdi.

1909

## MÜSƏLMAN ARVADININ SƏRGÜZƏŞTİ

Dədəmin övladı olmadığına görə nəzir eləyir ki, bir qızım olsun, seyidə verim. Odur ki, məni on bir yaşım tamam olanda Mir Qasim adlı bir qırımızısaqqala ərə veriblər. Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? Məlum oldu ki, seyid kənddə evlənib, bir uşağı da var.

Dədəm məni gətirdi evə. Üç il qalib “kəbinim halal, canım azad” deyib, seyiddən ayrılışdıq. Bir azdan sonra kəbinim sövdəgər Hacı Kərimə kəsildi.

Gəlin hamamından çıxanda cahillar tökülb məni Şərəf oğlu Zamana götürüb qaçanda bizimkilər də bir tərəfdən çıxdılar. Aralıqda bir neçə adam ölüb, bir neçəsi yaralandısa da, məni Şərəf oğlunun əlindən ala bilmədilər. Köhnə kəbin pozulub təzə kəbin kəsildi.

İki il yarım keçdi. Bir gün ərimin qanlı meyidini evə gətirdilər: məhərrəmlikdə deyib: “Mən dəstə başı çəkəcəyəm”, bir ayrisı deyib: “xeyr, mən çəkəcəyəm”, sözləri çəp gəlib, ərimi vurublar, ölüb.

Ondan bir yetim ilə yeddi il evdə dul qaldım. Hana toxumaqdan barmaqlarım topal oldu, su daşımıqdan çıynamış yara; dədəm də mənə çörək verməkdən təngə gəldi. Axırda məni götürüb dua yanan bir iranlıya verdi.

Daha sevindiyimdən gecə-gündüz yatmirdim, deyirdim: “Allah, qurtardım hananın üzündən”. Molla da, adam öləcək, pis adam deyildi. Əlinə düşəni bozbaşa verirdi, yeyirdik. Döyündə də özgə kişilər kimi çox döyməzdi: qabırğalarına, qarnıma beş-altı təpik salandan sonra ürəyi soyuyurdu. Xülasə, elə güc ilə rahat olmuşdum, bir gün molla gəldi ki, gedirəm. “Ay balam, hara?”; bəs “qasid kağız gətiribdir ki, İrəndək arvadın qaçıb, oğlun-uşağın yaman gündədir”. Haray-həşir, daha haray-həşir hara çatar: molla çıxdı getdi. Yenə qayıtdım atam evinə. Uşağım bir idi, oldu üç. Dədəm başladı gündə məni məzəmmət eləməyə: “Getdin, bu küçükləri də dalına qoşdun gətirdin”.

Üç aydan sonra toya getdiyim yerdə məni bir doğmayan arvadın üstə götürüb qaçdlar və ortalıq sakit olunca aparıb molların evinə qoydular. Günüm eşitcək mənə belə sifariş eləmişdi:

“Gülü gülüstan üstünə,  
Şeh düdü bostan üstünə.  
Gedin, deyin o tülküyə,  
Gəlməsin aslan üstünə!”

Doğrusu, günümə çox acığım tutdu, mən də ona belə sifariş elədim:

“Gülü gülüstan üstünə,  
Gün düşdü bostan üstünə.  
Gedin, deyin o “aslana”,  
Dağ gəlir aslan üstünə!”

Xülasə, kəbin kəsildi, aralıq sakit olan kimi ərim məni apardı evinə. Bunun çubuqdan hörmə bircə otağı var idi. Bir tərəfdə günüm olurdu, bir tərəfdə mən. Bir gün olmazdı ki, davamız düşməsin, bir-birimizin höṛüklərini çıxartmayaq, üzünü cirmayaq. Günüm gündüzlər mənimlə dalaşırdı, gecə də ərimlə. Ərimin yanında mənim əsnaf qızı olmağımı rişxənd eləyib deyirdi:

“Mən aşiq gözəl alma  
Tutubdur gözəl alma.  
Əsil al çirkin olsun,  
Bədəsil gözəl alma!”

Mən də bunun qabağında:

“Mən aşiq gözəl oxlar,  
Tutubdur gözəl oxlar.  
Çirkin oxluya bilməz,  
Oxlasa gözəl oxlar”.

– deyəndə ərim mənə tərəf olurdu, günüm qalırdı yana-yana...

Aradan bir az keçdi, Allah vurdı mənə bir oğlan da verdi. Ərimin mənə daha da məhəbbəti artdı, günümün də sözü ola bilmədi. Havaxt deyindi, ərim ilə basıb döyüdük.

Yaxşıca rahat olmuşduq, birdən haradansa qarnı yanmış molla gəlib çıxdı. Ərim də tərs kimi evdə idи. Bunların davası düşdü. Ərim molların başına bir aftafa vurub öldürdü. Divan-zad töküldü, ərimi tutdular...

İndi üç ildir ki, ərim Sibirə gedib, heç səs-soraq yoxdur, mən də dörd yetimlə damın dalında acından ölürem...

1909

## “MİLLƏTPƏRƏSTLƏR”

Məşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü küçədən əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşarı var. İrəli yeriyib soruşdu:

– Qızım, sən kimin qızısan?

Qız qızarış, başını aşağı saldı. Məşədi Qasım diqqətlə qızı baxıb dedi:

– Barakallah, qızım, yaxşı oxu, səni oğluma alacağam!

Sonra Məşədi iki barmağı ilə qızın yanaqlarından tutub, bir də soruşdu:

– Qızım, sən kimin balasisan?

Qız cavab verməyib, atılıb qaçdı. Məşədi Qasım da yolu ilə rəvan oldu. Sabah tezdən qız məktəbə gedəndə dabbağ Kərbəlayı Babaşa rast gəldi. Kərbəlayı Babaş bir az gedib, bir az qızı zənn elədi. Axırda lap ayaq saxlayıb durdu və iki barmağı ilə qızın yanağından tutub dedi:

– Buy, ədə bu kimin balasıdır?.. De görüm, ay qız, sən kimsən?

Qız başını aşağı salıb, dönüb getdi. Günorta vaxtı qız məktəbdən qayıdan zaman keçəl Vəliquluşa düçər oldu. Vəliqulu baqaidə qızın yanağından iki barmağı ilə tutub dedi:

– Bala, sən kimin balasisan?

Qız Vəliquluşa acıqlı baxıb getdi. O biri gün çayçı Kərbəlayı Ramazan baqqal Hacı Qənbərlə fatihə verib qəbiristanlıqdan qayıdanda gördülər qız məktəbə gedir. Doğrusu, ikisi də lap mat, məhbüt qaldılar. Xülasə, özlərini qızı yetirib soruştular:

– Ay qız, balam, kimincə qızısan?

Qız qorxa-qorxa qızarmış üzünü bunlara çöndərib, döyükmiş baxanda kərbəlayı və hacı kəmali-səliqə və millətpərvərliklə iki barmaqlarını uzadıb, qızın yanağından tutub dedilər:

– Barakallah, bala!

Qız atılıb qaçdı.

Günorta qız məktəbdən qayıdanda küçədə bir sürü “millətpərəst” kişilər durub, müzakirəyə məşğul idilər. “Hara gedir? Nə təhər qızdır?” kəlmələri danışıqlarından anlaşılırdı. Qız bunlara yaviqlaşanda hamısı üzünü qızı çevirib, onu mehriban sözlərlə yad-bud elədilər və hamısı növbət ilə barmaqlarını uzadıb, qızın yanağından tutub dedilər:

– Barakallah, qızım!  
Qız bu səfər acıqla ağlaya-ağlaya qaçıb gəldi evə.  
Anası işdən xəbərdar olanda qızın kitablarını götürüb səpdi evə;  
məktəb libasını çıxardıb atdı sandığa və qızə bir köhnə arxalıq geydi-  
rib, oturtdu yun darağının dalında.  
O gündən “millətpərəstlərin” dövlətindən qız elm təhsilini ikmala  
yetirib, yun daramaq şəhadətnaməsini aldı.  
Yaşasın qırmızısaqqal “millətpərəstlər”!

## “VƏTƏN”

*Mənsur şeir*

Pəncərədən baxıram. Pəh-pəh! Nə gözəl mənzərə, nə dadlı hava!.. Başmaq seyrinə çıxmaq meylindəyəm. Paltarımı geyirəm; pa-pağım yoxdur. Ora papaq, bura papaq?.. Papağı (eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayıriblar. Xülasə, geyinib evdən çıxıram. Pəh-pəh! Nə gözəl hava!.. Həzin-həzin əsən külək ruhuma ləzzət verir, bülbüл, gül...

– Ay!.. Dədə!..

Çığırkı nəzərimi küçənin timçəsinə cəlb eləyir. Bir ağsaqqal o birini yaxalayıb deyir: “Atayın sümüklərini çıxardaram bacımın talağını verməsən. Bu saat ver talağı”.

Vuruşma düşür, bu ona bir qapaz, o buna birini, bu da ona birini. Börklərdən toz qalxır, cuxaların büzmələri cirilır...

Xülasə, gedirəm. Hava mənə bilməzsən nə ləzzət verir. Rəngbə-rəng yarpaqlar ağacdən üzülüüb, havada min naz və qəmzə ilə firlananda bilməm könlüm nələr diləyir. Pəh-pəh! Nə dəlfirib mənzərə! Az qalib təbim də gəlsin, indicə şer də deyəcəyəm...

– Hay! Vay!.. Vay fayton!..

Dönüb görürəm qırmızısaqqal bir kişi hamamın qabağında yumurtaşısı tərs gəlmış toyuq kimi oyan-buyana vurnuxub çığırır.

– Nə olub?

Cavab verirlər ki, bəs arvadı həcəmet altında qəşş eləyib.

Xülasə, gedirəm. Pəh! Göyün rəngi, səf-səf durmuş buludların günəşin qızıl rəngi ilə münəvvər olmaqları bilməzsən ürəyimdə nə...

– Adə qoyma!.. Vur! Tut!.. – sözlərini eşidib, dik atılıram.

– Nə olub?

Bəs oğul atanın təzəcə kürküñü aparıb qumara qoyub uduzub; ata da onun qoparağını götürüb, istəyir bir az əzikləsin. Gedirəm, ətrafin gözəlliyi yadımdan çıxmır: gün dağın arxasında gizlənməkdədir, sərin hava, həzin külək... Pəh-pəh! Nə məlahətli...

– Vay!.. Aman! Necə olacaq?..

– Nə olub?

Bəs orucluqda azarlı üstə rus həkimi gətiriblər, evdə qab-qasığı murdarlayıb...

Xülasə, gedirəm qaranlıq düşür, toyuq, xoruz dimdik-dimdiyə verib tut ağacının budağında yatıblar, itlər çəkiliblər hinlərinə, eşşəklər ağacın dibində uzanıb sükuta varıblar. Pəh-pəh! Nə gözəl ömür, nə sadəlik, nə...

– Vay öldüm! Adə öldüm!

Çığırkı küçə ilə bir oldu. Başmaqları qoyub yüyürürəm. Bir də görürəm bir aqsaqqal cavan arvadının saçından yapışib, çomaq ilə şapbarlayır. Tez-tez ovcuna tüpürüb çomaqdan çırpır, ovcuna tüpürüb vurur.

Xülasə, hava çox gözəl idi. Göyün buludları azca qalmışdı məni ilhamat aləminən çəksin, azca qalmışdı...

– Part, part...

Bir cavani gülə ilə vurub yixdilar.

– Balam, bunun günüahi nə idi? – soruşduqda cavab verdilər:

– Nə olacaq, bunun babası iyirmi il bundan qabaq vurub Məşədi Hüseynin əmisi nəvəsini öldürmüdü. İndi öldürən də Məşədi Hüseynin nəvəsidir. Kişi qana qan elədi, qisas ki, qiyamətə qalmayacaq idi.

Tər məni basır. Çünkü mənim də ulu babam, deyirlər, bir adam öldürmiş imiş. İndi, dedim, bir adam da çıxıb onun əvəzini mən yazışdan alacaq.

Qorxumdan yixılram, ürəyim gedir.

1909

## BORCLU

Kərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib, məscidin yanından bazara diklənirdi və burada axşamadək firlanıb, dolanıb, əlinə keçən qəpik-quruşu ətə, çörəyə və qeyri şeylərə verib, yenə həmən yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyə bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki, kərbəlayı məscidin yanındakı əttar Həsənə bir az pul borclu idi, evə xırda şeylər almışdı. Daha bu əttar Həsən ötüb keçəndə kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub, darta-darta dükanın qabağına çəkirdi və min latayır sözlər ilə borcunu tələb edirdi. Kərbəlayı qalırdı gözünü döyə-döyə. Borc az idisə də (cəmi 12 abbası bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırkı ki, onun dalınca gedib əttar Həsənin çəngindən xilas olaydı. Kərbəlayı Fərəc işin hər üzünü ona qandırırdı: "Qardaş, bax, indi qışdır. Pul çıxan bir yer yoxdur. Səbir elə, allah qoysa, bu gün-sabah bahar gələr, göydən-göyərtidən, süddən-qatıqdən satıb, pulunu verərəm..." Bu sözlərdən də sonra əttar Həsən öz dediyindən el çəkmirdi.

Bir neçə vaxt belə keçdi. Doğrusu Kərbəlayı Fərəc lap təngə geldi – bir tərəfdən pulsuzluq, bir tərəfdən evdə ac-acına qalan böyük ailə: iki arvad, doqquz uşaq. Bir tərəfdən qışın çovğununda odsuz-ocaqsızlıq. Bunların hamısından da pis əttar Həsənin onu gündə ətəkləməyi. Axırda əlac ona qaldı ki, Kərbəlayı Fərəc əttar Həsənin gözündən itdi. Başladı bazara ən uzaq küçə ilə gedib gəlməyə. Evdə də tapşırıdı ki, hər kəs onu sual etsə, desinlər kəndə gedib. Kərbəlayının qulağı bir neçə vaxtlığa dincəldi. Bir axşam Kərbəlayı Fərəc dəllallıqdan qazandığı beş-altı şahını düyü, yağı və çörəyə verib, evə rəvan olduğu halda əttar Həsən bunun qabağına çıxdı. Kərbəlayı onu görçək bir az duruxdu və sonra əcaib bir gülüşlə üzünü döndərib, neçə dəqiqə döyükmüş gözlərini əttar Həsəndən çəkmədi; elə bil deyəcək idi: "Vallah, qardaş, borcunu verə bilmirəm! Nə edim? Fəqirliyin üzü qara olsun!.." Əttar Həsən də kərbəlayını görçək əvvəl gülümşünüb, sonra açıqlı: "Adə, Fərəc, bəs sən kəndə getmişdin?" – deyib, əlini kərbəlayının ətəyinə atdı. Kərbəlayı şeyləri bir əlinə alıb o biri ilə Həsənin əlindən ətəyini qurtarmaq istəyirdisə də Həsən daha bərk tutub, onu çəkib aparırdı. Kərbəlayı getdikcə borcu təmizləməyini

vəd edirdi, yalvarırkı və gah-gah acığı da tuturdu, yenə Həsənə bir təsiri ola bilmirdi. Həsən deyirdi: “Əlimə düşmüş ikən səndən pulumu almamış buraxmayacağım!”

Bir-iki addım da gedirdilər, Kərbəlayı yenə dərtlib şikayət edirdi: “Ay qardaş, axır balalarım evdə acdırılar, məni gözləyirlər ki, çörək aparım, yesinlər. Bunu Allah götürməz ki, bu axşamın çəği məni çəkib aparırsan”. Əttar Həsən çirt çubuğunu damağından çıxarıb, lap yavaş səslə:

– Səni aparıram pulumu almağa!

Kərbəlayı Fərəc bir az da sükuta gedirdi və azan qulağına gələndə əlini atıb taxta çəpərdən və divardan tutub qəzəblənirdi:

– Ay balam bircə məni hara aparırsan. Bu saat ki, pulum yoxdur alasən?

Kərbəlayı danışdıqca elə bil əttar Həsənin qulağında arı dızıldayırdı. Kamal – etidal dəm ilə çubuğunu damağına alıb və sonra başlayırdı kərbəlayının əlini çəpərdən və ya divardan qoparmağa. Yol ilə gedənlər övzaidən müxbir olduqda ayaq saxlayıb, bunlara zənn ilə və çox vaxtı qəribə bir təbəssümə baxırdılar; səsə evlərdən ayaqyılın, başıaçıq qaçıb gəlmış uşaqlar qəhqəhələşirdilər və hətta arvadlar da kəmetinalıq etməyib, darvazaların arasından Kərbəlayiya təhqiqlə nəzər yetirirdilər. Kim bilir, Kərbəlayı bunları görəndə ürəyindən nələr keçirirdi? Deyirdimi: “Vay, dost-düşmən içində biabır oldum!” və ya “Nə edim? Allah məni fəqir yaradıb” sözləri ilə təskinlik tapırdı. Hər halda bu yerlərə əl apara bilmərik!

Əttar Həsən Kərbəlayı Fəracı öz evinə gətirdi və darvazadan giren kimi onun şeylərini alıb özünə də bir neçə latayır deyib, otağa girdi və and içdi ki, borcu verməmiş onu həyətdən kənara qoymayaçaq. Bir azdan sonra da bir qıfıl çıxarıb darvazanı kilidlədi, Kərbəlayı əvvəl yenə bir az zəmanədən şikayət edib, sonra dedi:

– Ay balam, axı məni burada saxlamaqdan nə fayda olacaq – pulum yoxdur ki, verim. Burax, sabah evin şeyindən-zadından satıb gətirib borcunu verərəm.

Əttar Həsən eşitməzlik edib, evə girdi və qapını çəkib bərk örtdü. Kərbəlayı ətəyi ilə qarı süpürüb, pəncərənin qabağında oturdu. Toran qovuşdu, gecə düşdü. Gecə külək şiddətlənirdi və qarı qovzuyub havada sovururdu. Soyuq Kərbəlayiya bərk əsər eləyirdi. Durub bir az

pəncərənin qabağında o baş – bu başa gedib gördü ki, beləliklə də olmayacaq, hirsənib, yeridi pəncərəyə bir təkan vurdu:

– Ay balam, məni iki manatdan ötəri soyuqdan kəsməyəcəksən ki?

Əttar Həsən pəncərənin şıqqıltısına dik atılıb, hirsli evdən çıxdı, dalınca da arvad-uşağı və yetirən kimi Kərbəlayı Fərəcin saqqalından yapışıb künçə basdı. Kərbəlayı boğunuq səslə zarıdayanda uşaqlar da bir tərəfdən çırğırışdırılar. Arvad yeriyib ərinin əllərini tutdu:

– A kişi, Allah götürməz ki, sən belə iş eləyirsən!

Əttar Həsən Kərbəlayının yaxasından tutub apardı və dalına da bir təpik vurub darvazadan çölə saldı.

Xoruzlar banlaşındı, Kərbəlayı Fərəcin evində uşaqları çörəkdən ötrü mələşirdilər və tez-tez qapıya yürüüb, dədələrinin yolunu gözləyirdilər. Kərbəlayı qapını döyən kimi ailəyə elə bil bir böyük səadət üz verdi. Uşaqlar göz yaşlarını bir dəqiqədə unutdular və Kərbəlayı otağa girən kimi onu hədsiz şadlıq ilə əhatə etdilər. Lakin... dədələrinin əlini boş gördükdə hərə bir tərəfə çəkilib, bir-birini sual nəzərdən keçirdilər. Kərbəlayı Fərəc duruxdu və əllərini üzünə qoyub bərkdən hönkürdü.

1910

## TOY

Toy vurulurdu. Zurnaçılар ovurdalarını şisirdib, gözlərini süzürdü-lər. Aşıq da sazı dinqıldadıb, yanıqlı səslə oxuyurdu:

“Mən bu dərədən ötmərəm,  
Çadramı yellətmərəm;  
Ağsaqqala getmərəm,  
Hoqqabaz oğlan gərək,  
Kökili saz oğlan gərək!..”

- Sağ olsun aşiq! – deyə “padşah” çığırdı.
- Sağ olsun aşiq! – Fərraş təkrar edirdi.
- Sağ olsun aşiq. – Hamı söyləyib, ağız-ağıza verirdilər.
- “Padşah” birdən yerindən qalxdı:
- Fərraş!
- Bəli, sənə qurban, padşah, – deyə fərraş baş endirdi.
- Çək oradan qaradovoy İmamqulunu!
- Bu saat padşah!
- Aşıqlar da bir uzundərə çalsınlar!

Sağ olsun aşıqlar-zurnalar düzəlmüşdi, dəf vurulurdu.

Sağ olsun İmamqulu! Süzməkdə üstü yox idi: Ayaqları palazın üstə ehmal atılıb düşmədə idi: bədəni belə tərpənirdi ki, elə bil heç sümüyü yox idi.

Budur, zurna yavaşıdı, İmamqulu gözlərini alaçığın bacasına di-kib, yerində “bitdi”. Məclis kiriyib, səs-səmir kəsildi.

- Yat, yat, İmamqulu! – Birdən “padşah” çığırdı: yat, yat!

İmamqulu çıxdan yatmışdı: yerində tərpənməz durub, bircə sağ ayağının ucunu yavaş-yavaş palaza döyürdü, çəpiklər çırıqla enmişdi: bunun da səsi eşidilmirdi. Neçə dəqiqə idi sakitlik bərpa idi.

– Çəpik vurun! Çəpik!.. Fərraş! Haradasan? Şapbarla, çəpik vur-sunlar!

Fərraş sağa, sola çubuqdan döşüyürdü. Yenə səs, küy, çəpik damla bir oldu. İmamqulu da əvvəlki yerindən sıçrayıb, süzə-süzə məclisin o başına getdi. Bir də süzüb bəri gəldi. Süzüb yuxarı getdi. Oyunu yava-şıdıb, bir də “padşahın” qabağında “bitdi”.

- Sağ olsun İmamqulu!
- Sağ ol aşiq!..

– Sinninə layiq deyilsə də, kişi qızın xatırəsi üçün yaxşı toy elətdirir, – deyə məclisdəkilərin biri o birinə piçildadı.

O biri:

– Qız da yad deyil ki, öz baldızıdır. Elə bu həyətdə də olur.

– Baldız olanda nə olar; kişi çox vəfali kişidir. Görmürsən arvadı öləndən sonra on il evlənmədi. Qaynatası demişdi ki, balaca qızım böyüşün, sənə verəcəyəm. O da gözlədi. Qız on dörd yaşına yetişib, toy olur.

– Doğrudan vəfali kişidir: yetimlərin zəhmətini çəkə-çəkə saqqalı tamam ağırdıb...

– Fərraş, o kimdir orada söhbət eləyir?

– “Padşah” sağ olsun, çayçı Məşədi Həsəndir.

– Çək Məşədi Həsəni bura. Gərək Məşədi Həsən məclisdə danışlığı üstə falaqqaya salınsın.

Bir dəqiqədə falaqqaya gəldi. Fərraşlar Məşədi Həsəni yıxıb, ayağına on çubuq vurdular.

– Usta, aşiq!

– Bəli, padşah sağ olsun!

– İndi bir “kəsmə” hava çalın, Məşədi Həsən oynasın!

Zurna düzəldi. Dəf vuruldu, çəpik qalxdı. Məşədi Həsən çuxasının qolları əlində oynamaya başladı.

\*\*\*

Toy vurulurdu. Arvadlar otaqda çəpik çalıb süzürdülər. Gəlinlər, qızlar ağır-ağır enib qalxırdılar. Yüzlükər şabaş verilirdi:

– On tümən bərat verdim, yenə özündən bəyin, yenə Kəblə Əbülqasim! Ay şabaş, toy maşallah!

Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər, növbət gəlinə gəldi:

– Ay uşaq, qaçın, gəlin gölsin!

Gəlin gəldi. Yanaqları alma kimi qızarmış. Sürməli gözlərini yerə dikib, utandığından kimsəyə baxa bilmirdi.

Gəlin oyuna girdi.

Gözəl gəlin, nazlı gəlin! Gəlin nə narın süzürdü. Nə dadlı səkirdi. Gah qızılları səslənir, gah düymələri şıqqıldaşır...

Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı: gəlin hönkürdü.

Gəlin niyə ağlayır? Gəlinə nə dedilər?  
Bilən yoxdur. Kimsə gəlinin dərdindən agah ola bilmir. Gəlin ağlayır; gözlərinin yaşları od kimi tökülüb, qırmızı yanaqlarını dağlayır.

Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandılar. Qız-gəlinlər gəldilər.

Bəs gəlin niyə ağlayır?

Gəlin qoca kişiyyə ərə getmək istəmir, yetim saxlamaq istəmir.

“Mən o kişidən qorxuram; bacımı çərlədən kimi məni də öldürəcək” – deyib, gəlin zar-zar ağlayır.

Gəlinin sözləri anasını da kövrəltdi: bu da gözlərini doldurub, hönkürdü. Qız-gəlinlər də doluxsunub ağlaşdırılar. Gəlin ağladı, anası ağladı. Bunlar da kirişəndə qızlar ağladı, qonaqlar ağladı, totuq gəlinlər ağladı, çox göz yaşı töküldü, çox ürəklər yandı.

\*\*\*

Toy vurulurdu. Zurnaçılар ovurdularını şisirdib, gözlərini süzürdü-lər. Aşiq da sazı dinqıldadıb, yanqılı səslə oxuyurdu:

“Mən bu dərədən ötmərəm,  
Çadramı yellətmərəm;  
Ağsaqqala getmərəm,  
Hoqqabaz oğlan gərək,  
Kökili saz oğlan gərək!..”

1910

## HƏRRAC

Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıcı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilə ağlaşış, ağıcı uzaq məhəllələrdən gəlmış arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. Əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırməq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çıçırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istedilər. Qız anasına sarılıb çıçırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürdürlər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cirilib, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı.

Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çekilməyə başladı.

Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yığıldı.

Bir də qalxdı:

— Ay qardaşlar, balamı kim apardı? — deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələdüz” Həsən olduğu bəlli oldu.

Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şirim Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:

— Pərvərdigara, deyirlər “kor leyləyin yuvasını allah tikər”; bəs mənim bu oğlumun yuvasını niyə tikmirsən? Aqsaaqqal vaxtında dükanların qabağında boş-bikar dolanıb işə getmir.

Şirim Ballının duası müstəcəb oldu: gedib Hacı Kərimin yerdə qalan qızlarından birisini götürüb, qaçmağı Allah-təala ona təlqin etdi.

Ballının oğlu “Vicə” Qasım bir neçə arqadaşları ilə bərabər hücum edib, Hacı Kərimin qızını qaçırdılar.

Gövhər küçəyə çıxbı, qızı çox izləməmişdi, bir də eşitdi ki, üçüncü qızını şirni ilə tovlayıb aparmışlar.

Günorta vaxtı Gövhərin qohumları yiğilib dərdləşirdilər, “olacağa çarə yoxdur” deyə fəlsəfə yürüdürlər. “Qismətdən artıq yemək

olmaz” deyirdilər. Bir də hacının bacısı Mina sükutdan aralanıb, başını dik qovzadı:

— Vallah, bu mənə qardaş dərdindən də artıq oldu, — dedi, — xalqın fikri budur ki, mənim arzum gözümdə qalsın!.. Yox!..

Burada Minanı yaşı boğdu, gözlərini yaylığı ilə qurutdu, özünü bir az toxdadıb, sözünə davam etdi:

— Gözümü böyük qızı dikmişdim, o qismət olmadı. Deməli, qismət bu imiş! — deyə kiçik qızı qucaqladı.

Hər kəs onu heyrətlə nəzərdən keçirdi. Minanın hərəkətini dəli olduğuna həml etdilər. Lakin Mina dəli olmamışdı; qızı qapıdan çıxardarkən deyirdi:

— Qardaşimdən mənə bir pay da düşməz? Apararam, böyüdərəm, oğluma alaram...

Hacı Kərim iki gün idi ki, vəfat etmişdi. O günü qazı onun dörd qızına da əqqd oxuyub, ruhunu şad etdi.

O biri gün “yaxa bağlama”dan sonra təzə yeznələr hacının evinə yığılıb, cehiz davası edildilər. “Vicə” Qasımın tərəfindən anası gəlmışdı.

1910

## 1905-ci İL

Köhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhmli bir baş çıxıb, neçə dəfə “Ali, Ali” deyib çağırıldı. Səsə artırmanın altında at axurlarının qabağında uzanan nökər Ali öz-özünə belə cavab verdi:

— Boğazına bileyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kimi, çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyr, o zaman getdi! İndi bəyin sözünə bir qəpik verən yoxdur!..

Ali bu fikirləri başından keçirib, saman çuvallarının üstə o yan-bu yana çöyrükdükədə Məhəmməd Səfi ağa bir də başını pəncərədən çıxarıb çıçırdı:

— Ali, Ali! Axmaq oğlu axmaq, haradasan, səni çağırıram?

Ali yenə bəyin səsinə etina etməyib, öz-özünə deyirdi:

— Daha indi mən də ayılmışam, boğazını cırsan də gəlməyəcəyəm... Bizi xam tovlamışdım, il üzunu işlədib, bir qəpik də vermir-din; kefinə də yaramayanda baş-gözümü əzirdin... Daha indi bəy-zad dəbdən düşdü!..

Məhəmməd Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı onun dalınca göndərdi. Ali qızı da cavab verdi ki, mən bəy-məy tanımıram, özüm də elə bir bəyəm! Məhəmməd Səfi ağa bunu eşitcək yerindən dik atılıb, əvvəl otaqda dəli kimi o yan-bu yana yüyürdü və sonra divardan tüsəngi götürüb, qapıdan ildırım kimi çıxdı. Güllü xanım ərinin nökəri öldürmək xəyalında olduğunu gördükədə bərk qışqırıq saldı və səsə qonşu otaqlardan bəyzadələr çıxıb, Məhəmməd Səfi ağanın əlin-dən tüsəngi aldılar:

— Ay kişi, nə olub, Ali nə edib? Bircə de, biz özümüz onu öldürək!

Məhəmməd Səfi ağa bəyzadələrə cavab vermədən boğunuq səslə “buraxın!” deyə dartındı.

— A kişi, axır nə olub?

— Heç zad! Alını öldürəcəyəm! — Bəy dartinmaqdən əl çəkmədi.

Güllü xanım bəyzadələri işdən xəbərdar elədi. Cavan bəylər Alının “nəməkbəharam”lığını bilib, cəld pilləkəndən aşağı düşdülər.

Bir dəqiqdə Alının belinə on yerdən təpik döşəndi, o qədər döydülər ki, ağızının-burnunun qanı bir-birinə qarışdı, baş və gözündə sağ yer qalmadı.

Ali gördü ki, bunu “xurd-xəşil” etməmiş əl götürməyəcəklər, yalvarmağa başladı:

– Ay bəy, atam sənə qurban! Qələt eləmişəm, başımı daşın yekəsinə döymüşəm, günahımdan keç.

Məhəmməd Səfi ağa “Bundan ürəyim soyumayacaq, kəndir gətin!” – deyib, qamçını əlinə aldı.

Kəndir gətirdilər. Alını ağa həyətə çəkdirib, tut ağaçına bağlatdı.

Ali yenə:

– Ay bəy, vallah, məni yoldan çıxartmışdır, daha indi çıxmaram.

Məhəmməd Səfi ağa Alının sözlərinə etina etməyib, qamçı ilə onu doyunca döyüd və bir də oğlanlarına döydürdü, bir də dübarə özü döyüb, qayıdır evə gəldi.

Ali qanına bələşmiş o günü ağacdan asılı qaldı, gecə də qaldı, sabah da orada idi. Axırda necə oldu onu bilmirik. Ancaq ondan sonra şəhərdən kəndə oxumuş cavanlar gəlib bəy və ağaların əleyhinə söz-lər danışıb, rəiyəti “yoldan çıxardanda” rəiyət cavanlara belə cavab verirdi:

– Qardaş, qoyun yerimizdə rahat oturaq, siz Allah, bizi də Ali yolu yollandırmayın!

1910

## MƏLİK MƏHƏMMƏD

*Naşlı*

Qış gecəsi idi, külək evlərin bacasına düşüb viyıldayırdı. Böyük bir həyətin kənarında bir ucuq daxmanın pəncərəsi şaqqıldıqca, içəridə uşaqlar nənələrinin qucağına sıçrayıb, qorxa-qorxa: “Ay nənə, deyəsən həyətdən sıqqılıt gelir, vallah oğruya oxşayır”. Nənə balalarının göz yaşlarını silib deyirdi:

— Qorxmayıñ, balalarım, bizə oğru gəlməz — gəlsə də bizim nəyi-mizi aparacaq? Hamı bilir ki, dədəniz bir tikə çörək dalınca düşüb, il uzunu çöllərdə olur, heç külfəti də yadına düşmür... Qorxmayıñ, başınızı dizimin üstə qoyun, görün sizə necə nağıllar deyəcəyəm.

Uşaqlar nənələrinin nağıl söyləməyini o qədər sevirdilər ki, “nağıl” adı gələndə sıqqılıt qorxusu ürəklərindən bilmərrə çıxdı. Onlardan biri başını nənəsinin dizi üstə qoyub uzandı; biri o biri tərəfdən çıynıñə söykəndi və balacısı da qabaqdan ocağın kənarına ayağını uzadıb, gözlərini nənəsinin üzünə dikdi. Ana uşaqların göz yaşlarını silə-silə başladı:

Biri var imiş, biri yox imiş, allah var imiş, bəndəsi çox imiş, gün-lərin bir gündündə bir padşah var imiş. Bu padşahın da başında bir alma ağacı var imiş ki, bir gündə çiçəkləyib, çiçəyini töküb, o biri gün bar verəmiş. Bu almanı hər kəs yesəymış on beş yaşında oğlan olmuş.

Balalarım, size kimdən deyim — padşahdan. Bu padşah həmişə sübh vaxtı olanda durub gedərmış bağa ki, almanı dərib yesin, görərmiş ki, alma qırılıb; kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah tengə gəlib, böyük oğlunu yanına çağırır. Oğul atasının qulluğuna gələn kimi baş endirib deyir:

— Ata, sənə fəda olum, mənə nə qulluq?

Atası deyir:

— Məgər Allaha rəvadırmı, mən özüm padşah ola-ola, bağımdakı almaya həsrət qalı, heç ondan yeməyim? Gərək nə təhər olsa alma oğurlayani tutasan ki, tənbəh oluna.

Oğlan atasının əlindən öpüb, çıxdı və ox-yayını götürüb, dava libasını geyib, bağa getdi.

Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh alma yetişən vaxt yuxu bunu tutub yatdı və bir zaman ayılib gördü ki, alma ağacda yoxdur — dərilmüşdi. Padşahın böyük oğlu kor-peşman evə qayıtdı.

O biri gün padşah ortancıl oğlunu yanına çağırıb dedi:

– Məgər Allaha rəvadır, mən özüm padşah ola-ola bağımdakı al-maya həsrət qalım, heç ondan yeməyim? Gərək, nə təhər olsa, alma oğurlayani tutasan ki, tənbəh oluna.

Ortancıl oğul atasının əlindən öpüb çıxdı və ox-yayını götürüb, dava libasını geyib, bağ'a getdi. Balalarım, bu da bir saat gözləyib, iki saat gözləyib, axırda alma yetişən vaxt yuxuya gedib yatdı və bir zaman ayılıb gördü ki, alma ağacda yoxdur – yenə dərilmışdı. Padşahın ortancıl oğlu da kor-peşman evə qayıtdı.

Bu xəbəri padşahın balaca oğlu Məlik Məhəmməd eşitcək atasının yanına gəldi və çox ədəblə baş endirib dedi:

– Ata, izin ver bu səfər də alma ağacının keşiyini mən çəkim.

Atası dedi:

– Səndən böyük qardaşların deyirdilər: alma ağacının keşiyini çəkib, oğrunu tutacaq; heç zad çıxmadi. İndi sən gedib nə qayıra-qaqsan?!

Məlik Məhəmməd bir də atasından təvəqqə elədi ki, ona izin versin. Atası izin verdi və Məlik Məhəmməd kefi kök, damağı çəq qayıdırıb öz otağına gəldi. Elə ki, gün batdı, axşam oldu, Məlik Məhəmməd qis-qıvraq geyinib, ox-yayını götürüb, bağ'a getdi. Balalar, Məlik Məhəmməd də o biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yuxusu gəlir. Nə etsin? – Xəncərini cəld çıxardıb barmağının başını yardı və yerinə istiot-duz tökdü. Ta sübhə kimi barmağının ağrısından yata bilmədi. Sübhə yavuq gördü bir gurultu, bir nərilti gəlir ki, yer zəlzələ eləyir. Durub cəld ağacın dalında gizləndi ki, görsün bu nədir? Bir vaxt gördü ki, bir div gəlir, adam baxanda bağıri yarılır. Məlik Məhəmməd o saat barmağını dışladı: eyhay, almanın aparan bu imiş!

Div gəlib alma ağacına yaviqlaşanda Məlik Məhəmməd “ya Allah” deyib, birdən qılincı onun başına elə vurdu ki, qılinc zərbədən iki parça oldu. Balalarım, div o saat qayıdırıb nərə vura-vura qaçıdı. Sabah olan kimi Məlik Məhəmməd almaları yiğib, bir məcməiyə qoydu və üstünə də bir örtük çəkib, atasına apardı. Padşah almaları görçək çox şad oldu. Oğlunun alnından öpdü.

Məlik Məhəmməd atasına dedi:

– Ey ata, izin ver qanın izi ilə gedib, divi öldürüm.

Padşah razı oldu və Məlik Məhəmmədə bir qədər də qoşun verib, o biri oğlanlarını da ona qoşub yola saldı. Az gedib, üz gedib, dərətəpə düz gedib, bunlar bir quyuya rast gəldilər. Bu quyunun ağızında bir dəyirman daşı qoyulmuşdu. Padşahın oğlanları istədilər bu daşı götürüb içəri girsinlər. Əvvəl böyük oğlan daşa yapışdı və nə qədər çalışdı yerindən tərpədə bilmədi. Ortancıl oğlan irəli yeridi, bu da nə qədər çalışdısa da daşa gücü çatmadı. Növbət Məlik Məhəmmədə yetişdi: bu, daşa yapışdı və bir dəfə “ya Allah” deyib, daşı götürdü, kənara atdı.

İndi, balalarım, daşı atandan sonra axır gərək divin dalınca quyuya girəydilər. Yenə böyük oğlan qabağa yeriyib dedi ki, gərək məni sallayasınız. Dediłər “yaxşı”, o saat bir kəndir gətirib, bunun belinə bağladılar, quyuya sallamağa başladılar. Bu, elə bir az getmişdi ki, bərk çıçırdı:

— Ay yandım, çəkin!

Padşahın böyük oğlunu quyudan çəkdilər, ortancıl oğlan qabağa yeriyib dedi:

— Məni quyuya sallayın, divin dalınca gedim. Yenə razı oldular, kəndiri belinə bağlayıb, quyuya salladılar. Balalarım, padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdilar, quyudan bərk səs gəldi:

— Ay yandım, çəkin!

Yenə çəkdilər. Axırda növbət Məlik Məhəmmədə yetişdi. Məlik Məhəmməd qabağa yeriyib dedi:

— Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qulaq asmayın.

Məlik Məhəmmədi quyuya sallayanda o da o biri qardaşları kimi çıçırmaga başladı:

— Ay yandım, çəkin!

Bu sözlərə qulaq asmadılar. Məlik Məhəmməd bir az aşağı enmişdi, gördü ki, daha quyuda yavaş-yavaş isti azalır; quyunun tərkinə çatan kimi bir o yan-bu yana baxıb, gördü bir yol var, belindən kəndiri açıb, yol ilə getdi. Məlik Məhəmməd bir az getdi, qabağına bir qapı çıxdı. Qapını açıb bir boş otağa girdi. Bu otağın qapısını açıb, bir ayrısına girdi. Onun qapısını açdı... Belə-belə, balalarım, Məlik Məhəmməd altı qapı açdı, yeddincisini açdıqda az qaldı əqli başından çıxsın. Burada səndəl taxtin üstə, vallah, elə bir nazənin sənəm əyləş-

mişdi ki, yemə, içmə, onun xəttü xalına, gül cəmalına tamaşa et. Bu qızın dizi üstə bir div başını qoyub yatmışdı. Qız Məlik Məhəmmədi görçək dedi:

– Ey cavan, kimsən? Nəkarəsən? Heyfsən, qaç gizlən: div yaralanıb acığı tutub, ayılar vallah səni bir dəqiqə də sağ qoymaz.

Məlik Məhəmməd dedi:

Mən elə bu divi öldürməkdən ötrü buraya gəlmışəm.

Balalarım, Məlik Məhəmməd xəncərini çıxarıb, divin ayağını dəlməyə başladı. Div gözlərini açıb qızı dedi:

– Qoyma, ayağımı milçək yedi.

Məlik Məhəmməd bir az sakit olub, yenə başladı. Div gözlərini açıb çıçırdı:

– Qoyma, ayağımı milçək yedi.

Üçüncü dəfə Məlik Məhəmməd divin ayağını dələndə div yerdən qalxıb qızı bir şapalaq vurdu:

– Sənə demirəmmi ayağımı milçək yedi?!

Bu halda Məlik Məhəmməd yerindən şir kimi sıçrayıb, div ilə güləşməyə başladı. Balalarım, bunlar qırx gün qırx gecə güləşdilər, heç biri o birisini yixa bilmədi. Axırda div gücdən düşüb dedi:

– Hər kəssən bura gəlmisən, bir az möhlət ver, yatım, sonra yenə güləşərik.

Məlik Məhəmməd razı oldu. Div başını yenə qızın dizi üstə qoyub yattı. Qız Məlik Məhəmmədə dedi:

– Ey cavan, o taxçada bir şüşə var, bu divin canı o şüşədədir, onu sindirmasan, bu divə güc gətirə bilməyəcəksən.

Məlik Məhəmməd sıçrayıb, taxçadakı şüşəni yerə çırpdı. Şüsənin içindən bir göyərçin çıxıb uçanda Məlik Məhəmməd göyərçini tutdu. Bu halda div yerindən qalxıb, yalvarmağa başladı:

– O göyərçinə dəymə, dünyada nə istəyirsən sənə verim, o göyərçini öldürmə—o, canımızdır!

Məlik Məhəmməd qəbul etməyib dedi:

– Mənim elə axtardığım bu göyərçin idi. Sonra göyərçinin başını üzüb yerə atdı, haman saat div gurultu ilə taxtdan düşüb, cəhənnəmə vasil oldu.

Balalarım, sizə kimdən deyim—Məlik Məhəmməddən. Divi cəhənnəmə vasil edib, başını qızın dizi üstə qoyub, doyunca rahat oldu və

sonra durub o biri otağa keçdi. Məlik Məhəmməd bir də gördü ki, burada əvvəlkindən də gözəl bir qız oturub. Bunun da dizi üstə bir div yatıb. Qız Məlik Məhəmmədi görcək dedi:

– Ay cavan, yazıqsan, qayıt gizlən, indicə div oyanar, səni parça-parça elər.

Məlik Məhəmməd dedi:

– Qorxma, ay qız, Allahın köməyi ilə bunu da öldürüb, cəhən-nəmə vasil edəcəyəm.

Məlik Məhəmməd xəncərini çıxarıb, divin ayağını dəlməyə başla-dı. Div gözlərini açıb, qızı dedi:

– Qoyma, ayağımı milçək yedi.

Məlik Məhəmməd bir az sakit olub, yenə başladı. Div yenə gözlə-rini açıb çığırdı:

– Qoyma, ayağımı milçək yedi.

Məlik Məhəmməd üçüncü dəfə divin ayağını dələndə div yerdən qalxbıb, qızı bir şapalaq vurdu:

– Demirəmmi ayağımı milçək yedi?!

Məlik Məhəmməd bu halda yenə sıçrayıb div ilə güləşməyə başladı:

Balalarım, bunlar yenə qırx gün, qırx gecə güləşib bir-birini yixa bilmədilər. Axırda Məlik Məhəmməd divi yuxuya verib, taxçadakı şüşəni sindirib və göyərçini tutub başını üzən kimi div gurultu ilə yixılıb öldü.

Məlik Məhəmməd üçüncü otağa girdi. Burada, vallah, taxtın üstündə bir nazənin sənəm əyləşmişdi ki, o biri qızların ikisindən də gözəl. Vallah elə gözəl idi ki, elə gözəl idi ki, yemə, içmə, onun xəttü xalına, gül cəmalına tamaşa et. Məlik Məhəmməd qızı lap ürəkdən aşiq oldu; qızın da gözü Məlik Məhəmmədə düşdü. Qız yalvardı ki, ay cavan, heyfsən, qaç gizlən. Məlik Məhəmməd qulaq asmayıb, divin ayağını dəlməyə başladı. Bir dəldi, iki dəldi, axırda div ayağa qalxan-da bu da qabağa çıxdı. Balalarım, bunlar yenə qırx gün, qırx gecə gü-ləşdilər. Bu divin də canı şüşədə idi. Məlik Məhəmməd şüşəni yero çırpıb, göyərçinin boğazını üzəndə div cəhənnəmə vasil oldu. Məlik Məhəmməd kefi kök, damağı çağ başını qızın dizi üstə qoyub, yatıb rahat oldu.

Balalarım, Məlik Məhəmməd yuxudan duran kimi qızları yiğib, quyunun təkinə gəldi. Buradaca əvvəl böyük qızın belinə kəndir bağ-

layıb, yuxarı çəkdilər, ondan ortancıl qızın. Növbət balaca qızə gələndə qız Məlik Məhəmmədə dedi:

— Qoy əvvəl sənin belinə kəndir bağlayım, yuxarı çəksinlər, sonra da mən çıxaram. Qorxuram qardaşların görələr ki, mən o birilərdən gözələm, paxilliliqləri tuta, sənin kəndirini kəsələr.

Məlik Məhəmməd buna razı olmadı. Qız dedi:

— İndi ki, razı olmursan, di barı bu dediklərimə qulaq as. Sənin kəndirini kəsəcəklər, quyunun təkində qalacaqsan, o vaxt döyüşə-döyüşə iki qoç gələcək, onun biri ağ, biri qara. Ağ qoç qara qoçoqovacaq. Onda atıl min ağ qoçun belinə, ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxarsan, qara qoça minsən gedib qaranlıq dünyaya çıxacaqsan.

Kiçik qız quyudan çıxanda qardaşlar onu görüb, əqilləri başlarından çıxdı, dedilər ki, Məlik Məhəmməd kiçik qardaş ola-ola belə gözəl qızı özünə götürsün? Bunların paxilliliği tutdu, odur ki, yarı yoldan Məlik Məhəmmədin kəndirini kəsdilər, o da quyunun təkinə düşdü.

Balam, quyuda Məlik Məhəmməd bikef oturmuşdu. Birdən gördü qız deyən ağ qoçla qara qoç, budur, döyüşə-döyüşə gəlirlər. Ağ qoç vurdu qara qoçoqovdu. Məlik Məhəmməd o saat sıçrayıb ağ qoçun belinə mindi, amma ağ qoç bunu qara qoçun belinə tulladı; qara qoç da Məlik Məhəmmədi bir baş götürüb qaranlıq dünyaya apardı.

Buradaca, balalarım, Məlik Məhəmməd yorunuq-arınıq bir ağacın dibinə geldi. Elə bir az oturmuşdu, gördü ağaca bir əjdaha dırmaşır. Əjdaha bir az yuxarı qalxdıqda ağacın başından çoxlu quş balalarının səsi gəldi. Demə, bu ağacda zümrüd quşunun yuvası var imiş. Bu zümrüd quşu havaxt ki, yumurtadan bala çıxardıb bəslərmiş, balalar böyükəşəndə əjdaha gəlib onları yeyərmiş, zümrüd quşu da bala üzünə həsrət qalarmış.

Bu dəfə də əjdaha ağaca dırmaşmış ki, balaları yesin. Məlik Məhəmməd bunu görçək cəld qılincini çekib, əjdahanı iki parça elədi. Sonra gəlib ağacın dibində yatdı.

Yaxşı balalarım, sizə kimdən deyim, zümrüd quşundan. Zümrüd quşu balalarına dən gətirməyə getmiş imiş; qayıdır gələndə ağacın dibində gözünə bir qaraltı dəydi. Quş elə bildi ki, balalarını yeyən bu imiş. Cəld gedib dimdiyinə bir iri daş alıb, istədi qaraltının üstünə sal-sın, balaları yuvadan çığırıb qoymadılar, dedilər:

– Əjdaha bizi yemək istəyirdi, bu oğlan əjdahanı öldürüb, bizim canımızı qurtardı.

Zümrüt quşu daşı kənara atıb endi, qanadlarını Məlik Məhəmmədin üstünə çəkdi. Məlik Məhəmməd yuxudan ayılıb quşdan çox qorxdu. Quş dedi:

– Hər kəssən, nəkarəsən, qorxma, mən sənə pislik eləmərəm, mən neçə ildir bu əjdahanın əlindən bala üzünə həsrət idim, indi sən mənim balalarımı qurtardin. Bu yaxşılığın əvəzində məndən nə istəyirsən eləyim.

Məlik Məhəmməd başına gələn qəza və qədəri açıb quşa nəql elədi və dedi:

– Heç zad istəmirəm, ancaq məni işıqlı dünyaya çıxart.

Zümrüt dedi:

– Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən.

Məlik Məhəmməd aldı, bunların hamısını hazırladı. Əti quşun bir qanadının üstə qoydu, suyu da birinə, Məlik Məhəmməd zümrüdüñ belinə mindi, yola düşdülər.

Balalarım, quş göyün üzünə qalxdı və qaranlıq dünyadan uzaqlaşmağa başladı. Məlik Məhəmməd aşağı baxdı. Əvvəl gördü ki, yer bir xəlbir kimi görünür. Bir az da qalxdılar. Məlik Məhəmməd bir də baxdı, gördü ki, yer lap gözdən itib. Elə quş havaxt “qa” dedi, Məlik Məhəmməd ətdən verdi, “qu” dedi – sudan verdi. Balam, elə işıqlı dünyaya bircə mənzil qalmışdı ki, ət qurtardı; quş “qa” deyəndə Məlik Məhəmməd məəttəl qaldı. Nə etsin? Əlacı kəsildi, bıçağı çıxardıb, baldırının ətindən kəsib quşa verdi. Balam, zümrüt quşu gördü ki, bu ət o biri ətlərə oxşamır – bu çox şirindir. Quş əti dilinin altına qoydu, balalarına saxladı. Balalarım, bir mənzil də qurtardı, zümrüt quşu Məlik Məhəmmədi işıqlı dünyaya çıxartdı. Qanadının üstündən yerə qoyub dedi:

– Di get.

Məlik Məhəmməd dedi:

– Sən get, mən özüm gedərəm.

Olmadı, zümrüt dedi:

– Gərək gedəsən.

Məlik Məhəmməd axsaya-axsaya getməyə başladı. Zümrüt dedi:

– Ey oğlan, səbəb nədir ki, sən axsayırsan? Məlik Məhəmməd açıb nəql elədi ki, bəs Allahdan gizlin deyil, səndən niyə gizlin olsun, sənə sonra verdiyim ət baldırımin əti idi.

Quş o saat dilinin altından əti çıxarıb, Məlik Məhəmmədin baldırına yapışdırdı. Və tüpürçeyi ilə də sürtüb yaxşı elədi. Sonra quş tükündən çıxarıb bir az Məlik Məhəmmədə verdi və dedi:

– Havaxt dara düşsən, bu tükləri yandırarsan, o saat gəlib səni qurtararam.

Quş sözünü deyib, uçub getdi. Məlik Məhəmməd yavaş-yavaş gəlib bir dərzi dükanının qabağına çıxdı və dedi:

– Ay usta, allah rızasına, mənə yanında şagird saxla.

Ustanın buna yazığı gəlib saxladı. Balam, aradan bir az keçdi. Məlik Məhəmməd şagirdliyində yamaq-sökükdən tikirdi, ustasına qulluq eləyirdi.

Bir gün adam gəldi ki, padşah böyük oğluna toy eləyir, usta gəlsin, paltar biçsin. Dərzi sevinə-sevinə qayçısını da götürüb, padşahın imarətinə getdi. Məlik Məhəmməd bir az oturub, sonra dükanı bağlayıb, bir dar küçəyə getdi, zümrüd quşunun tükünü çıxarıb yandırdı. O saat zümrüd hazır olub dedi:

– Mənə görə qulluq?

Məlik Məhəmməd dedi ki, bu saat mənə bir dəst sarı paltar, qılinc, qalxan və sarı yel atı gətir. Zümrüd baş üstə deyib, uçub getdi və bir az keçmədi ki, Məlik Məhəmməd deyən şeylər hazır oldu. Məlik Məhəmməd paltarını soyunub, qısqıvrak geyindi, qılinci belinə bağladı, qalxanı qoluna taxdı və bir baş atı padşahın evinin qabağına sürdü. Burada qırmızı geyimli qoşun düzülmüşdü. Şəhər camaati tamam tamaşaşa yiğilmişdi. Padşahın böyük oğlu da at çapırdı. Məlik Məhəmməd atı meydana salıb, bir o başa çapdı, bir bu başa çapdı, sonra qılincini çıxarıb, padşahın böyük oğlunun boynunu vurdu. Qoşun bir-birinə qarışdı, camaat biri-birinə dəydi, hamı Məlik Məhəmmədin dalısında tökülüb onu oxa basdırılar. Məlik Məhəmməd atı çapıb, bir dəqiqdə gözdən itdi və yenə gəlib haman küçədə tükü yandırdı, zümrüd hazır olanda paltarları və atı verib, dükanı açıb oturdu.

Bir azdan sonra, balalarım, dərzi başına-gözünə döyə-döyə dükana gəldi. Məlik Məhəmməd durub yalandan ustasının o tərəf-bu tərəfi-nə keçib dedi:

– Ay usta, qurbanın olum, nə olubdur?

Usta dedi:

– Nə olacaq, padşahın evinin qabağında at çapışmada hardansa suya dönmüş, sarı paltarlı bir athı gəlib bir az o başa, bir az bu başa çə-

pıb, birdən qılincını çəkib padşahın oğlunun boynunu vurdu, dalınca töküldülər, tuta bilmədilər.

Məlik Məhəmməd yalandan bir az heyfsilənib, gedib yerində oturdu.

Aradan bir neçə vaxt da keçdi, padşahın böyük oğlunun qırxı çıxdı. Bir gün yenə adam gəldi ki, padşah ortancıl oğluna toy eləyir, usta gəlsin paltar biçməyə. Dərzi yenə sevinə-sevinə qayçısını götürüb yola düşdü. Məlik Məhəmməd də dükanda qaldı. Usta gedəndən bir azca sonra Məlik Məhəmməd yenə durub dükani bağladı. Haman küçəyə gedib, zümrüdün tükünü yandırdı. Yandıran saatda zümrüd hazır olub dedi:

– Mənə görə qulluq?

Məlik Məhəmməd dedi:

– Bu saat mənə bir dəst qırmızı paltar, qılinc, qalxan, bir qırmızı at gətirərsən.

Zümrüd “baş üstə” deyib, bir dəqiqədə gedib, atı və paltarı gətirdi.

Məlik Məhəmməd qısqıraq geyinib, padşahın imarətinə tərəf getdi. Orada yenə qoşun, camaat düzülüb, padşahın oğlunun at çapmağına tamaşa eləyirdi. Məlik Məhəmməd atı meydana salıb, bir o başa, bir bu başa çapdı və sonra padşahın ortancıl oğlunun başını qılinc ilə vurub qaçıdı. Qoşun nə qədər onun dalınca çapdisa, tuta bilmədi və ox atdlıarsa da dəymədi. Qoşun, camaat təzədən qara geyib, yasa batdı.

Məlik Məhəmməd paltarını dəyişib, dükana gəldi. Yenə dərzi başına-gözünə döyə-döyə geri qayıtdı. Məlik Məhəmməd dedi:

– Ay usta, sənə nə olub ki, elə hər yerə gedəndə baş gözünə döyə-döyə qayıdırsan?

Usta dedi:

– Mərdimazar kimdirəsə, qırmızı paltarda gəlib, padşahın gözünün ağrı-qarası birçə oğlu qalmışdı, onun başını vurub qaçıdı, dalınca da nə qədər töküldülər, tapa bilmədilər; ox atdları dəymədi.

Balalarım, bu işdən bir neçə vaxt keçdi. İl ötdü, ay dolandı, günlərin bir günü yenə usta ilə şagirdi dükanda oturmuşdu, birdən şagird ustaya dedi:

– Dur get padşahı müştuluqla ki, balaca oğlunu tapmışam.

Usta döyükdü, dedi:

– Adə, dəli olmamışan, padşah deməzmi balaca oğlum haradadır? Onda nə cavab verim?

Məlik Məhəmməd başına gələn qəza və qədəri açıb dərziyə nəql elədi. Balam, dərzi buradan sevinə-sevinə bir baş padşahın evinə getdi. Elə darvazadan içəri girmişdi ki, tələsdiyindən ayağı daşa ilişib yıxıldı. Padşah pəncərədən bunu görcək dedi:

– Yəqin dərzidə bir əhval var, gedin onu bura gətirin.

Qul-qarabaş tökülbə dərzini padşahın qulluguna gətirdilər. Dərzi yetişən kimi padşaha baş endirib dedi:

– Padşah, sənə fəda olum, müştuluğumu ver, balaca oğlun Məlik Məhəmmədin yerini deyim.

Padşah az qaldı özündən getsin, dedi:

– Bəs Məlik Məhəmməd quyuda ölməyibmi? Bəs indi haradan gəldi çıxdı?

Dərzi dedi ki, müştuluq verməsən deməyəcəyəm. Padşah vəd verdi ki, özü ağırı qızıl versin. Dərzi Məlik Məhəmmədin başına gələn qəza və qədəri nəql eləyib, indi də ona şagird olmağını dedi.

– Ay məni istəyən, dərziyə xələt!

Dərziyə o qədər xələt verdilər ki, çəkib apara bilmədi. Vəzir, vəkil tökülbə Məlik Məhəmmədin dalınca getdi. Əvvəl onu hamama aparıb şahzadələrə layiq paltar geydirib, sonra atasının qulluguna apardılar. Padşah oğlunu görcək duz kimi yaladı.

Məlik Məhəmməd başına gələn qəza və qədəri atasına nəql eləyib dedi:

– Ata, böyük qardaşlarımı da öldürən mən idim. Quyuda neçə vaxt divlər ilə əlləşib, üç qız gətirmişdim. Bəs Allah götürərdimi ki, onlar mənim kəndirimi kəsib, nişanlımı özlərinə götürəyidilər.

Padşah ağlaya-ağlaya oğlunun alnından öpdü və çox şükür elədi ki, Məlik Məhəmməd sağ qalıbdır.

Sabahı gün kiçik qızın kəbini Məlik Məhəmmədə kəsildi, böyük qızın da birini vəzirin oğluna verdilər, birini vəkilinkinə.

Qırx gün qırx gecə toy vurulub, gəlin gəldi.

Onlar yedilər yerə keçdilər, siz də, balalarım, böyük dövrə keçin.

Nağıl qurtarmışdı, uşaqlardan biri balaca əllərini sinəsinə qoyub, nənəsinin dizi üstə yuxulamışdı; balacası ocağın qırağında mürgü döyürdü. Bircə böyük uşaq şəhadət barmağı ağzında, gözlərini nənəsinin üzündən çəkmirdi.

Şiddətli külək yenə pəncərəni sıqqıldadırdı...

## AĞSAQQAL

Gülsüm qarı yuxudan gülə-gülə ayılıb, yatacağının üstə oturdu. "Günəş çıxıb, pəncərədən otağa düşmüşdü. Gülsüm qarı günəşə baxıb, öz-özünə dedi: "Günü çıxardan Allaha qurban olum. O Allah mənim Allahımdır; gör yuxumu necə çin edəcək. Elə bu gün Alipaşa ağanın qızına elçi gedəcəyəm".

Qarı bir az fikrə gedib gülümsündü:

– Fərəcimin puldan pulu, boydan boyu, əsnaf olanda nə eyib elər... Fərəcə də qurban olum, bəyzadə nişanlısına da.

Qarı çıxdan oğlunu evləndirmək fikrində idi, amma bilmirdi kimi alsın. Əsnaf qızı ilə arası yox idi, bəy qızı da almağa cəsarət etmirdi, çünki bəylər qızlarını əsnafa verməzdilər; kasıb da olsa idi, özləri kimi "nəcib" və əsil-kök bəylərə verirdilər. Biçarə Gülsüm qarida bu əsil-kök harada idi: əri sövdəgər Hacı, oğlu da tacir; sabah dəftər qoltuqlarında bazara gedib, axşama qayıdardılar. Daha bunlarda bəylərə layiq şücaət, təmkin və vüqar tapılmazdı. Bari bir qırğı isə də hərdən qollarına alıb gəzdirməzdilər ki, bəyə oxşasınlar. Bu "kəsafət mədə" ilə də Gülsüm qarı atıla-atıla gedir ki, oğluma gərək bəy qızı alam! Yenə bu yuxu əhvalatı olmasa idi, qarı bəlkə fikrindən daşına idi; bu yuxu da belə aşkar idi ki, xeyir işdən boyun qaçırmıq olmazdı.

Gülsüm qarı yuxuda görmüşdü ki, samanlıqda at arpa çuvalını iyleyib, şillaq qalxdı və ayağı mehtərin aftafasına dəyib töküldü.

Qarı qorxusundan sıçrayıb, yuxudan ayıldı; və gördükələrinin yuxu olduğunu duyduqda gülə-gülə yozmağa başladı: "Atcığaz" muraddır. Bunuca bilirəm, – dedi, – "aftafa" da ki, paklıqdır. "Su" da aydınlıqdır. O ki, qaldı "şillaq"?..

Qarı bir az fikrə getdi. Başladı qoltuğunun altını qaşımığa. Ondan, burnunu qurdaladı və sonra birdən qəhqəhə çəkib, gülməyə başladı: "Şillaq" nə olacaq ki, – dedi, – o da toydur, şadyanalıqdır...

\*\*\*

Alipaşa ağa pəncərədə oturub, xanım ilə qəlyan çəkməyə məşğul idi. Qulluqçu Gülsüm qarının gəlməyini xəber verdi. Xanım zəhmli üzünü qulluqcuya döndərib, lap yoğun kişi səsi ilə dedi:

– Çağır gəlsin içəri.

Gülsüm qarı daxil olub oturdu. Xanım yavaş səslə:

- Xeyirdirmi, a Gülsüm qarı?
- Xeyir olmamış nə var, xanım, sənə canım qurban, gəldim görüm bəylər nə təhər dolanırlar; biz də bəy olmaq isteyirik.

Qarı sözlərini qurtarmamış qəhqəhə çəkib güldü. Xanım da gülmüşündü. Alipaşa ağanın da üzünün qırışları bir balaca açıldı. Bir az sükut bərpa oldu. Gülsüm qarı gözlərini otağa gəzdirib, təbəssümlə:

- Bizim Fərəc də sizinki kimi otaqları rənglədib, kişi öhdəsindən gələ bilmir; neçə min manat evə xərc çəkib.

Qarının sözlərinə bəy və xanım əsla etina etmədilər.

Bir az da sakitlik düşdü. Gülsüm qarı cürətlə:

- Xanım, başına dönüm, bax, puldan çox pulumuz, maldan çox malımız; yaxşı evimiz... Fərəc də başı aşağı bir uşaqdır, elə öz uşağıınızdır. Vallah, sizə də layiqdir: gözəl-göyçək... yanı qızınızın biri də bizə düşməz!

Gülsüm qarı sözü qurtarmamış yenə gülməyə başladı. Bu səfər xanım qarının cavabında üzünü turşudub, ərinin üzünə baxdı. Əri də siması sərt bir hal alaraq arvadına baxdı, sonra Gülsüm qarını başdan ayaga acı bir tərzdə nəzərdən keçirdi. Alipaşa ağa hirsindən istədi qəlyanı götürüb, qarının başına çırpsın; çünkü adəmdən xatəmə görünməmişdi ki, bəy qızı əsnafa verilsin. Bir də xan “lənət şeytana!” deyib, sükuta getdi.

Xanım istədi durub qarını saçlaşın, sonra bir təhər sakit olub, öz-özünə dedi: “Məsəldir ki, “qız ağacı-qoz ağacı; hər yetən bir daş atar”. Amma hər daş atanın da bir cavabı var ki, verərlər. Əsnaf arvadı bəy qızına elçi gələndə deyərlər: “yolun altı ilə gəlmisən altı ilə qayıt, üstü ilə gəlmisən üstü ilə; reiyyətsən tayını tap...”

Alipaşa ağa özünü toxdadıb, ehmal bir səslə qariya dedi:

- Bacı, qızı sənin oğluna verməyə mənim heç bir sözüm yoxdur. Ancaq bizim də böyükümüz var, ağsaqqal var, deyərik, görək o nə məsləhət görür.

Alipaşa ağa bu sözləri dedikcə səsində acı bir məğlubiyyət və kəduretlə bir sızılıt eşidilirdi. Sadəlövh qarı isə ağanın əhvalını anlamır, sözlərindən bir dərəcə şad olmuşdu ki, öz-özünə gülümsünürdü.

\*\*\*

Gülsüm qarı pilləkəndən enib, gedə-gedə belə xəyal edirdi: “Yuxum çin oldu: qızı lap alıb qurtarmışam... ağsaqqal da nə deyəcək ki, o da razı olacaq”.

Qarı dadlı-dadlı xəyallar edə-edə həyətə enmişdi, bir də pilləkənin altından iri gövdəli bir it sıçrayıb, qarını basmarla. Qarı qışqırmağa başladı. İt onun paltarını didik-didik edib yerə tökdü. Biçarə arvad nə qədər səs-küy salmışa, haraya bir kəs gəlmədi. Axırda əlacsız qalıb, bir təhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. İt yetirib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub tökdü.

Alipaşa ağa balkona çıxıb çığırdı:

– Ay uşaq, iti bağlayın!

İt bağlandı. Gülsüm qarını qanına bulaşmış təndirdən çıxardılar. Ağa istehzalı bir təbəssümlə üzünü qarıya döndərib dedi:

– Bacı, görünür ki, “ağsaqqal” qızı verməyə razı deyilmiş.

\*\*\*

Qarı güc ilə özünü evinə yetirib, bərk titrətdi və üç gündən sonra... öldü. Yuxuda at şillağı görmək titrədib ölmək mənasında imiş!..

1910

## AĞ BUXAQDA QARA XAL

*Çağırram hay da verməz,  
Bədəsil fayda verməz;  
Ağ buxağın altından  
Bir öpiş pay da verməz.*

*Bayatı*

Məşhəd məscidlərinin birindən camaat dəstə-dəstə çıxıb dağılırdı. Yolun o tay-bu tayında hasar təşkil edən diləncilər, kor və şillər, qolları kəsilmiş cahil və ahıllar camaatı əhatə edərək sədəqə diləyirdilər. Dilənənlər arasında bir çox rübəndlə qadınlar da vardi. Bunların bəzisi kişiləri: “Ağa, siğə mixahi?” – deyə yan küçələrə doğru izləyirdi. Kimi qadınların təkliflərinə razı olaraq, arxalarınca gedir, kimi mənə verməyib, onlardan uzaqlaşmağa çalışırdı. Kənardakı hovuzun yanında uca boylu, ağ rübəndlə bir qadın durub, gözlərini məscidin qapılarına dikmişdi. Yenə xalq məsciddən axın-axın çıxıb, yan küçələrə yayılırdı. Bir də, məscidin qapısında qara xətli, ipək cübbəli, gənc bir mərsiyəxan göründü. Məğrur bir halda sağ tərəfə yönəlib, nəleyinini geydi və iki əli ilə tirmə sarığını düzəltdi, sonra gümüş başlı əsasını müceirdən alıb, yavaş addımlarla məscidin səkisindən aşağı enməyə başladı. Hovuzun kənarında duran qadın bunu görər-görməz arxasında getməyə başladı. Mərsiyəxan dar və əyri küçələri birər-birər keçərkən qadın da onu təqib etdi. Tənha bir timçədə qadın mərsiyəxana yanaşınca durdu. Mərsiyəxan da ayaq saxladı.

– Bacı, mənə görə qulluq? – dedi.

Qadın titrək və narın bir səslə:

– Ağa, qulluq deyil, şəriəti-peyğəmbərdir. Məni özünə siğə etməni xahiş edirəm.

Təklif mərsiyəxanı heyrətə gətirmədi-siğə və mütə İranda kök atmış ən adı bir dini adətdir. Buna baxmayaraq mərsiyəxan “yoxsa məni lotular əlinə salmaq istəyir” – deyə düşündü.

Qadın bir az da cəsarətli:

– Ağa, məni Xorasanın başqa qadınları kimi gündə neçə kişiyyə mütə olan qadılardan bilmə. Xeyr! Mən bu gün sənə mənbərdə ağlayan gördüm. Məhz imam yolunda kirpiklərindən axan yaşların məftunu olaraq sənə siğə olmaq istədim. Bəlkə bunun səbəbinə Allah təala günahlarını bağışlaya!

Mərsiyəxan xanımın sözlərinin doğru və şəri olduğunu bilirdi, lakin getməyə cəsarət edə bilmirdi, çünki lotular əlinə keçmək ehtimalı qüvvətli idi.

— Nəcibə xatun, mənim siğəyə ehtiyacım yoxdur, şəhərimizdə həm əyalim, həm də siğə kənizlərim var — deyə mərsiyəxan əslifikrini gizlədərək xanımın məramını anlamaq istəyirdi.

Qadın ciddi səslə:

— Ağa, bir günlüyü siğə et, yarım günlüyü et, bunu da istəməsən, nə eyib edər, bircə saatlığa et ki, tutduğum və qıldığım halala çıxsın!

Xanımın şirin və etimadkar səsi mərsiyəxanın mühakimələrinə qələbə çıalmışa başladı. Çırpinan ürəyi əqlin zəncirindən qurtararaq mərsiyəxanın əndişələrini pərdələdi. Artıq bir söz əlavə etmədən xanımın arxasında düşüb getdi.

Çox çəkmədən xanım böyük bir darvazanın önündə durdu. Darvaza açıldı, mərsiyəxanı əlvan çıçəkli bağçanın rayihəsi qarşılıdı. Gözəl xiyabanlardan keçib, əndərun dairəsinə gəldilər. Xidmətçilər bunlara nəzakətlə təzim edərək, nəqşkar bir otağa götürlər. Pəncərələrin rəngarəng şüşələrindən içəri düşən işıq gözəl xalılara, ipək püstə və mütəkkələrə xarüşələr bəxs etmişdi, lumu ağacları və çıçəklər bu mənzərəni bir qat daha süsləmişdi...

Xanım rübəndini qaldırmayaraq, mərsiyəxana yer göstərdi. Bir də qapı açıldı, xidmətçi qadın əlində aftafa-ləyən içəri girdi. Mərsiyəxan əllərini yuyub, silindi. Bu gedər-getməz bir xədim zənci gəldi, bürünc sinidə mavi bir gülabdan götürdi, mərsiyəxanın önündə diz çökərək, büt kəsildi. Mərsiyəxan gülabdəni alıb etirləndi. Zənci nəzakətlə çıxb getdi. Xanım qapını qapayıb yerində durdu. Mərsiyəxan xanımın məramını anlayaraq siğə duasını oxumağa başladı. “Qəbəltü!” — deyər-deməz xanım rübəndi və çarşabı atıb, mərsiyəxanın qarşısında cilvələnməyə başladı. Qara çatma qaşları, uzun kirpikləri, ağ buxağındakı qara xalı... ox olaraq mərsiyəxanın ürəyinə batmağa başladı. O, heyrətindən içini çökərək:

— Xudaya xudavənda! Bu nazənin sənəm huriyi-rizvanmı?.. Bu sərv qamət, bu cazibəli gözlər, siyəh danə... Bunlar röyami? — deyə məst oldu.

Xanım arxasında qoşa hörukələrini oynadaraq qapiya doğru getdi və iki dəfə:

— Bəşir! Bəşir! — deyə çağırıldı.

Zənci qapının arxasında hazır durmuş kimi haman içəri girdi. İri bir məcməi getirib mərsiyəxanın öününe qoydu və cəld yox oldu. Mina kuzənin altını çicəklər və yarpaqlar döşənmişdi, yanında iki büllur qədəh, dürlü məzələr və çərəzlər vardı.

Xanım mərsiyəxanla yan-yana oturub, şam kimi barmaqları ilə kuzəyə yapışdı. Şiraz şərabı qədəhlərə doldu. Eyş nəşəsi mərsiyəxanı qanadlandırdı. Sarığını çıxarıb kənara qoydu və yaldızlı araqçının düzəldib, büllur qədəhə yapışdı. “Guşeyi-xərabata” sadiq bir “pir müğan” kimi qədəhi minnətdar bir hal ilə qaldırdı və:

“Bibadə bəhar xoş nə başəd,  
Bigül ruxi-yar xoş nə başəd...

– deyə beytin sonunu bitirməmişdi ki, xanım:

“Baqı gülü mül xoşəst, leykin  
Bi söhbəti-yar xoş nə başəd!”

– deyə beyti tamamladı. Sonra dodaqları ilə qədəhin kənarına yanaşıb daddı və qədəhi mərsiyəxana verib, onunkunu alıb içdi. Şərab ətrindən məst olmuş dodaqlar bir-birinə qovuşdu. Dadlı bir yoxluq müvəqqəti olaraq onları dari-fənadadan ayırdı... Qədəhlər yenidən doldu. Eyş məclisi canlandı. Xanımın tar çaldığını mərsiyəxan heç də gözləməzdii; tar gəldi, xanım köksünə basdı, mərsiyəxan da zümrüməyə başladı...

Şərab, musiqi və incə dilbər nəşəsinə bir də lumu və çicəklərin rayihəsi qarışıb, mərsiyəxanı məst etmiş, səhər bülbülü kimi nalələri ilə otağı doldurmuşdu. Arabir susur, alovlu gözləri ilə qadını süzür, gülgün badə ilə qurumuş dodaqlarını isladırdı. Xanım da şərab ətri saçan dodaqlarını ona uzadır – qəlb çırıntıları bussələr qucağına atılıb onlar da məst olurdu... Dəqiqələr keçir, sanki qərinələr dolanır. Gündəş rəngin şüşələrdən içəri əlvan zolaqlar buraxır, xalılar min bir rəng çalır...

Mərsiyəxanın titrək əli xanımın hərarət saçan belini qucur, o biri əli naşı ovçu kimi, mərmər sinədə dolaşır, məst dodaqlar ağ buxaqdakı qara xala qovuşur...

Yenə dəqiqələr illərə, illər qərinələrə qarışıb itir, iki qəlb, iki vücuḍud dadlı bir yoxluğa dalır...

Ayılırlar. Mərsiyəxan xumarlanmış gözləri ilə xanımı süzür...

— Xanım — deyir, — bu nə sirdir, anlat görüm?.. Sən kimsən, nəkarəsən? Hansı əfsanənin pərisisən? Anlat, hüsnünün əsiri olub bitirəm.

Xanım totuq əli ilə pərişan zülfərini qızarmış üzündən dağıdıb, ona həsrətlə baxır, susur. Uzun kirpikləri arasında odlu yaşlar parlayır:

— Sən əsir deyilsən — deyir, — mən əsirin olub yanırəm. Sənin ilk mərsiyəni dinlədikdə gözəl səsin bütün varlığıma hakim oldu, siziltili bir saz kimi təranələrini daşıyb durdum. Səsin gecələr yuxumu, gündüzlər rahatlığını əvəz edirdi. Yer, göy, bütün kainat bir xoş səda olaraq məni oxşayır, eyni zamanda da içün-için inləndirdi...

Nəhayət, cəsarətləndim; mənə xudbin hissələr gəldi, o səs mənim olacaq dedim.

Mərsiyəxan özünü xanımın qucağına atdı...

Xanım sona kimi sıçrayıb, mərsiyəxanın qucağından qaçdı və qəhqəhə ilə:

— Molla, məni günaha batırdın: siğənin müddəti çoxdan tamam olmuşdur. Tez ol, geyin, get!

Mərsiyəxan dizi üstə sürünərək, xanımı otaqda izləməyə başladı:

— Gözəlim, günah nə deməkdir — mənəviyyatın ən dadlı nemətlərindən deyilmi?.. Buralar bir cənnət, qədəhlərdə abi-kövsər, sən hurim, ağ buxağın bir kitabı-şərif səhifəsi, xalın ismi-əzəm!.. Qoy o xalı bir də öpüm, qoy doyunca öpüm!..

Mərsiyəxan irəlilədikcə gözəl ondan uzaqlaşıb, qəhqəhəsində davam edirdi:

— Olmaz! Qırxiq baş kişi, olmaz! Eşqində məni yandırdın, odladın; uzun gecələrimi göz yaşları ilə bəzədim, həsrətdən bağrim lalə bağırı kimi yandı... İndi qoy səninki də yansın! Eşq dərdini asanmı sandım?

Mərsiyəxan sıçrayıb xanımı qucdı, lakin xanım yenə ondan buraxılıb qəhqəhə ilə kənara çökildi. Mərsiyəxan hirsindən gözlərinin yaşıını töküb yalvardı:

— Ayüzlü gözəl, zalimlikdən nə çıxar? Eşqin yolunda can verirəm, ağ buxaqda qara xalın dəlisi, divanəsiyəm. Vallah, billah, dəlisi olmuşam!

— Ol, molla, ol, bəlkə qəlbimdən çıxıb məni eşq odundan qurtarasan!.. Mən də sənin yolunda az can verib, az göz yaşı axitmamışam!..

Gözəl sözlərini qurtarmamış hönkürüb ağladı. “Allah-əkbər, bu nə qəribə iş!” — deyə mərsiyəxan heyrətə daldı. Yalvarındı, ağlayındı,ayağına yixılırdı, yenə xanıma təsir bağışlaya bilmirdi.

— Gözəlim — dedi, — bu əmmaməm, bu quranım — hamısını o qara xalın yolunda ayağına tökürem! Göz yaşlarımla qədəm qoyduğun torpağı isladıram... Rəhm qıl, məni eşq sevdasına yandırma!

— Yox, olmaz! Mən yanan kimi sən də yanacaqsan!.. Görürsənmi bu qara zülfü, xalı, bu şux sinəmi... Bunları bir daha görüb bağırına basmayacaqsan; öpüb göz yaşları ilə islatmayacaqsan!.. Get, get! Ağ buxaqda qara xalın illərcə həsrətini çəkərək, mən odlanan kimi, sən də odlan! Sən xal de, buxaq de, ağla; mən da mərsiyəxan, xoş səsli mərsiyəxan deyib ağlayım. Ağlayaqla da, bir-birimizi yad edib, həsrət-də yanaq...

\*\*\*

Ağarmış saçları ciyinin tökülmüş, pərişan saqqallı bir qoca yalnız ayaqları ilə toz qopararaq, dar küçə ilə gedirdi. Əynindəki paltar solmuş, yıpranmış, qiyafəsindən hansı silke mənsub olduğu belə sezilmirdi.

Qoca gedir, ayaq saxlayır, əllərini ölçə-ölçə düşünür, göz-qasıını oynadır və öz-özünə “yuxu idimi?” deyə sual verib, yoluna davam edirdi. Qoca bu yolları illərdən bəri dolaşır, bu yollarda illərdən bəri dəyişiklik olmayan kimi, qocanın da hərəkətində dəyişiklik yox idi. Yalnız getdikcə qocalıb, beli bükülürdü. Qoca yavaş-yavaş gedib bir darvazanın qabağında durdu. Yenə illərdən bəri gördüyü kimi qapalı idi. Ağacların budaqları darvazanın tağının üzərindən sallanaraq sakit durmuşdu. İllərdən bəri şahidi olduğu hal. Ancaq bəzən bu ağaclar yarpaqlı, bəzən yarpaqsız olurdu. Yazda çiçək açırdı, hədsiz arılar onun başına fırlanıb, vizləti qoparırdı. Bu qədər. Bu neçə ildə o darvazadan bir adamın girib-çıxdığını görməmişdi. Adəti üzrə qoca saatlarca bu darvazanın qarşısında gözlərdi. Bu dəfə də gözlədi. Lakin girib-çıxan olmadı. Yenə əllərini ölçərək düşündü, qas-gözünü oynatdı və öz-özünə “Yuxu idimi?” — deyə sual verib, yoluna davam etdi. Axşam qoca hücrəsinə qayıtdı. Bu dəfə hücrənin havası onda soyuq bir ümidsizlik doğurdu: ürəyi sıxıltı, gözlərindən yaş süzülürdü. Başını divara söykəyib oturdu. Onda tühaf bir nəşə oyandı — uzaq keçmiş gözlərinin qarşısında canlanmağa başladı. Sanki hücrənin küncünə göydən bir nur endi, ətraf işıqlandı, mina bardaqlar və büssür piyalələr düzüldü; hər yer çiçəklərlə bəzəndi, incə tar səsi eşidildi... “Yuxumu?” — deyə qoca yerində qımlıdanı:

— Gəl, gəl, sənəmim, gəl! Göz yaşları olub yollarına səpildim! həsrətdən alov olub yandım!.. Ağ, incə geyimli gözəl künçdə dayanmışdı. Qara saçları ağ gərdənini qaplamışdı. İri gözləri hüzn saçırı, sanki: "Bilirmisən, molla, eşq dərdində yanırıam, odlanırıam!" – deyirdi. Qoca dəli kimi sıçrayıb, gözəlin ayaqlarını qucaqladı.

— Eşqimlə yan, dedin, yandım! Həsrətlə dolandım. Xal dedim, buxaq dedim, odlandım. Bütün həyat və nəşəmi göz yaşlarında boğdum. Axırda səni tapdım... İndi yenə o səfahı dəqiqələr gəldi, yenə nazlı gözələ qovuşdum. Yenə ağ buxaqda qara xal ruhumu oxşayır... Bilirmisən, gözəl, qara xalın dəlisiyəm, dəlisi, divanəsi! Rəhm ql, qoy bir də o xalı öpüm, qoy doyunca öpüm!..

Qoca gözəlin ayaqlarını qucub hərəkətsiz qalmışdı. O biri səhər onu hücrədə bu vəziyyətdə də bulduular. Soyuq meyit əllərini qoynuna qoyub, dizi üstdə künçdə qalmışdı.

1910

## MƏŞƏDİ VƏ KƏRBƏLAYI

- Ə, kərbəlayı, vallah, elə vuraram ölersən!
- Vurmayan çox pis adamdır!
- Sarsağın sözünə bax!
- Sarsaqsan da, hələ də!..

Məşədi hirsindən özünü saxlaya bilmədi, çəpərdən sıçrayıb, kərbəlayiya bir elə yumruq ilişdirdi ki, kərbəlayının qarız böركü bir saat diyirləndi, ...Çırışma düşdü.

Bir azdan sonra məşədi parçalanmış yaxası ilə qayıdır evə gəldi, kərbəlayı da əzilmiş başı və cırılmış büzməsi ilə sallanıb yolu ilə getdi.

Məşədi deyir ki, kərbəlayı naməhrəm ola-ola çəpərin altından ötəndə durub, arvad-uşağa tamaşa edir, kərbəlayı da deyir ki, cırılmış büzməmə gərək yüz büzmə cıram, özü də məşədinin baş-gözünü əzməmiş əl çəkməyəcəyəm.

Sabah tezdən kərbəlayı başı mixçalı çomağı götürüb, məşədinin həyətinə baxıb öskürür. Kərbəlayı öskürməklə məşədiyə bunu demək istəyirdi ki, hünərin var çölə çıx gör necə başını yarıram!

İşdən müxbir olanlar deyirlər:

- Ay kərbəlayı, gəl Allaha bax, başını sal yoluyla get!
- Yox, olmaz!

– Kərbəlayı, lənət şeytana de, çomağı yerə qoy! Yox, kərbəlayiya hirs qalib olub, sülhlə arası yoxdur. Rəngi qaçıb, dodaqları titrəyir və hirsindən ağızında tüpürcəyi də quruyub, qan qoxusu gəlir.

Budur, məşədi əlində çomaq çıxdı, kərbəlayı da qabağa sıçradı... Yenə çırışma düşdü: birçəklər yolundu, təpmə çuxaların büzməsi cirildi... Bir azdan sonra harayçı tökülib, kərbəlayını baş-gözünün qanı axa-axa götürüb getdilər; məşədi də rəngi qaçmış dodaqlarını gəmirə-gəmirə həyətə qayıdı.

Gecə məşədi şalvarını çıxardıb, ağ tumanlı, qılçalarını ocağın qırığına çatıb istirahət etdikdə bir də gördü zəlzələ qopdu, çubuq daxma təlatum etdi, damın torpağı səpilib ev ilə bir oldu. Məşədi yerindən dik qalxıb, həyəcanlı, küçəyə sıçradı, bir də gördü ki, kərbəlayı qohum-qardaşları ilə nallara bir örən bağlayıb, daxmanı dərtib yıxməq fikrindədir.

Məşədi iki əllərini qarnına qoyub elə çığırdı ki, səsinə qohum-qardaş tökülüb, daş kəsəklə kərbəlayıgilin qoparağını götürdülər və baş-gözlərini də lazıminca əzdilər.

Kərbəlayı lalə-kəfən evə qayıtdı.

İndi kərbəlayının başı sim eləyib, yatır və hərdən şışmiş gözlərini açıb arvada deyir:

— Kərbəlayı ağa kişinin qızı, əgər yerdən qalxaram, məşədinin başını parça-parça elərəm; qalxmaram ki, başımın yarılib, büzməmin cirılmağının əvəzi qiyamətə qaldı!

1910

## ƏZİZ

Ballı xala qabı eşib, bir qızarmış iri kələm dolması tapıb, oğlu Qulunun ağızına uzatdı.

– Qurbanın olsun anan, buncuğazı ye!

Qulu cavabında “iştaham yoxdur” dedisə də, Ballı xala dolmanı bir az da irəli uzatdı:

– Yox, vallah yeyəcəksən!

– A kişi, yemirəm!

– Yox, yeyəcəksən!

Qulunun iştahası yox idisə də, axırda əlacı kəsilib, rəngsiz dodaqlarını aralayıb, dolmani içəri ötürdü.

Ballı xalanın dul qızı Güldəstə dolma qabına bir tikə vuranda əlinə bir qırmızı üzək keçib, cəld qovzadı:

– Qulu, bunuca ye!

– A kişi, yemirəm!

– Biy, ədə bir ağızını aç!

Qulu istədi saralmış üzünü turşaldıb, bacısına acıqlansın, bir vaxt gördü üzəyin ucu ağızına yetib, yağı damcılıyır. Əlacı kəsilib, yenə rəngsiz dodaqlarını araladı və üzəyi içəri ötürdü.

Qulu üzəyi bir əngindən o biri ənginə aparıb, asta-asta çeynəyirdi, bir də gördü xalası kor Qızxanım qabdan bir sümük tapıb, apardı qıçıq gözlərinin qabağına və bir az oyan-bu yana çöndərib zənn ilə baxdıq-dan sonra çıçırdı:

– Qulu, xalan kor olsun, bircə bu sümüyü gəmir! Qulu dolu ağızını çöndərib, ütük qaşlarını qovzuyub, altı-üstü şışmiş gözlərini süzməkdə xalasına nə deyəcək idisə, beş altı yerdən onun sözünü kəsib çıçırdılar:

– Biy, bəs adam şikəst xalasının sözünü yerə salar?! Ye, nədir ki, bir sümükdür, dayna!

Qulu səsini xırp kəsib, sümüyü qapdı.

Ballı xalanın əri evindən döyülb qovulmuş qızı Xırda bir yaxşı tikə tutub, gözləyirdi ki, Quluya versin. Qulu bunu görçək ağızında əzilmiş üzəyi bir ənginə yiğib, bacısının üstünə çıçırandı üzəyin bir parçası gedib boğazında qaldı və öskürməyə başladı.

Bir dəqiqədə ev səs ilə doldu:

– Su, su! Gədəcik öldü!

Ballı xala Qulunun dalına əli ilə döyəcləyib deyirdi:

– Hamısı sənin! Hamısı sənin!

Əri Kərbəlayı Gülüməli karixdiğindən elə barmaqlarını yalaya-yalaya qalmışdı; dul bacı su gətirirdi; döyülüb qovulmuş bacı o baş-bu başa yüyürüb çığırırdı.

Xala başını Qulunun üzünə yaviqlaşdırıldı ki, ağızını tapıb, əlini soxsun...

Xoşbəxtlik üz verdi—üzək Qulunun boğazından ötüb getdi və külfət sakit olub, öz xüsusi işlərinə məşğul oldu.

Yatmaq vaxtı yetişdi; həyətə yüz mütəkkə getdi. Ağacların altında yatacaqlar salındı. Qulunu dörd-beş adam yatırmağa apardı. Ballı xala irəlilədi və “başına dönüm, çöl soyuqdur” deyib, Qulunun üstə bir qış yorğanı saldı; dul qız nənəsinin sözünü təsdiq edib, birini də o saldı; qovulmuş qız da bir cecim tapıb getirdi. Xala gözünün üstə əlini qoyub, bir göyə baxdı və sonra nə fikir elədişə gödək tumanı atla-atla yatacağına tərəf getdi və əlini sürtüb, dəstə ilə çıxmış yeddi-səkkiz tumanı tapıb, Qulunun üstə saldı.

Kərbəlayı Gülüməli gecə papağını geyib, bərk səslə:

– Ay uşaq, Qulu rahat oldumu?

Elə ki, beş-altı yerdən “rahat oldu” deyə səs gəldi, kərbəlayı aftafanı götürüb, ösküre-öskürə həyətin dibinə getdi. Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb düşdü. Belə oldu ki, axırda üstünü tamam açdı və bu surətlə yuxuya getdi. Sabah evə qarışılq düşmüştü. Qulu azarlamışdı. Kərbəlayı Gülüməli ağ tumanlı həkim dəlləyin yanına yürürdü. Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsin; qızlar ağlaşırıdlar. Xala da üzərlik yandırıb, Qulunu tüstüyə verirdi.

1911

## HƏKİM

– Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax! Deyəsən, allah eləməmiş, lap qarışib.

– Nəyidi?

– Həkim, dünən üç-dörd girvənkə noxud-kişmiş yeyib, ondan bəri lap tirtap uzanıb.

– Yəqin tox qarına özünü soyuğa verib. Yeri gedək görüm, haradadır?

Həkim başmağının nalını daşa vurub taqqıldada-taqqıldada ortaboy, papağının qıraqı getmiş bir kişinin yanına düşüb bazar aşağı sallanıb getdi. İrəliki gün həkimə arvadı tapşırılmışdı ki, toyuqlar hə-yətdə xoruzsuz qalıb, onlara nə təhər olsa bir xoruz tapsın, bir də düşsə hanannı qabağında taxt qurmaq üçün bir-iki tirbaşı alınsın. Həkim arvadının sözünü yaddan çıxartmamışdı – gedə-gedə bazara zənlə baxırdı ki, görsün harada xoruz, ya tirbaşı gözünə dəyər. Yaxşı oldu ki, kəndlilərin yüklərində həm xoruz, həm də tirbaşı tapıldı. Həkim arvadının tapşırığını yerinə yetirə bildi. Tirbaşının birini yanındakı kişiyə verib, birini də özü çiyinə aldı və xoruzun da ayaqlarından sallaya-sallaya yola düşdü.

Həkim azarlı olan otağa girəndə tirbaşları və xoruzu künçə qoyub, köhnə keçənin üstə salınmış döşəkçədə əyləşdi.

Naxoş bərk iztirabda idi. Qurumuş dodaqlarını açıb, ağır-agır nəfəs alırdı. Həkim əvvəl onun başına baxdı, istisini yoxladı, sonra əlini yorğanın altından uzadıb azarının qarnını əlləşdirdi və dedi:

– Özünü soyuğa verib, üstünə yorğan-döşək töküñ, tərləsin, sabah da bir dəst müşhil verərəm qurtarar.

Papağının qıraqı getmiş kişi indiyə kimi əllərini çuxasının qoluna qoyub, divarın dibində durmuşdu və həkim danişdiqça başını tərpədirdi. İndisə yerindən cəld sıçrayıb, cir səsi ilə çığırmaga başladı:

– Xoruz qaçı! Odu, vallah, indicə rəfə atılacaq!

Həkim ağızını yuxarı tutub, kişinin cir səsinə və xoruzdan gözlənməyən hünərə şaqqılıtlı ilə gülməyə başladı:

– Zəmanə elə dəyişilib ki, xoruzlar da bijləşib! – deyə qəhqəhəsində davam etdi.

Papağının qıraqı getmiş kişi ilə bərabər xoruzu otağın bu küncündən o biri küncünə qovaladıqdə xoruz atılıb rəfdəki qabları

tökdü. İçeri, qırılmış qabların cingiltisinə üzü örtülü bir arvad girdi və qabları parça-parça otağa səpilmış gördükdə əvvəl bir az mırıldandı, sonra onları yiğişdirib, naxosun başına fırladı və “azar-bezarını apar-sın” deyə eşiyyə atdı.

Xoruzu tutdular və ayaqlarını əriş ilə bağlayıb, yenə künçə qoydular. Həkim getməyə hazırlanırdı. Ev sahibləri həkimdən çox razılıq etdiłər:

— Qədəminə qurban olum, ay həkim, qoy gədə yaxşı olsun, gör sənin xəcalətindən necə çıxacağıq; ömrümüz olanı sənə qulluq edəcəyik!

Üzü örtülü arvad divarın dibindəki sandığı zinqıltı ilə açdı və bir cüt dolaq, bir tumanbağı və bir araqçın çıxarıb, həkimin qabağına qoydu. Bu da həkimin həqqəlqədəmi idi.

Həkim şeyləri cibinə qoyanda gülümsündü—görünür paydan razı qalmışdı. Razılığını bildirmək üçün barmağını xəstəyə tərəf uzadıb dedi:

— Heç zadı yoxdur, üstünü basdırın, tərləsin, sabah da gəlib baxaram.

Həkim əbasının qolunu geydi və iki əli ilə uzun börkünü başına basıb, tırbaşının birini bir ciyinən aldı, o birisini qoltuğuna vurdu və xoruzun da ayaqlarından tutub, sallaya-sallaya otaqdan çıxdı.

Əyri küçələrin birində bir çarşaklı qadına rast gəldi. Qadın onu görcək yoldan kənar çıxıb durdu:

— Həkim, başına dönüm, bir bizə buyurun, azarlım var — dedi.

Getdilər. Bir aralıqdakı qapı açıldı, həyətə girdilər. Büyük tut ağacları baş-başa vermişdi, kənarda ləbədə, keşniş, kəvər və tərxun ləkləri gözə çarpırdı. Uçuq pilləkənlə çıxıb otağa girdilər. Qazanlar, qablar səliqə ilə üst-üstə qoyulmuş, ortadan pərdə çəkilmişdi. İkinci otaq olduqca döşəli və bəzəkli idi. Həyətə baxan pəncərənin qabağında bir yataq salınmış, üstündə 25–26 yaşlarında solğun sıfət, dolğun bir qız oturmuşdu. Yanında başqa bir qadın da vardı. Qadın həkimi görcək yaşmanıb ayağa qalxdı, qız isə çəkinməyərək, həkimə diqqətlə tamaşa edirdi.

Həkim tırbaşları və xoruzu künçə qoyub, gülümsünərək xəstənin yatağına yanaşdı:

— Heç bir şeyin yoxdur, yəqin anana nazlanırsan, — dedi; qızın nəbzinə baxdı, əlini başına qoydu:

— Bir şey görmürəm, nəyidir?

Heç kəsdən səs çıxmadı. Qız əvvəlki kimi, gözlərini həkimin üzündən çəkmirdi. Baxışı həkimə olduqca qəribə görünürdü; dəyişməyərək hüzən və həsrət saçırı.

Həkim küçədə rast gəldiyi qadına tərəf yönəldi:

– Ana, – dedi, – harası ağrıyır?

Qadın bir şey deməyə utanırmış kimi, bir az da yaşmandı və yavaş səslə:

– Həkim, başına dönüm, bu elə azardı ki, hərdən bir tutur... görürsən, başladı özünü döyəşləməyə, qollarını, əllərini dişləməyə... Bil-mirəm, qız haradan bu bəlaya rast gəldi?..

Həkim xəstəni diqqətlə süzdü–baxış yenə həmin baxış idi. Qızın dolğun, ağ biləyindən yapışib, bir az əlində saxladı. Qız bu dəfə dik-sindi, rəngi daha da soldu, bütün vücudu əsdi.

– Ərə getmişmi?

– On günün gəlini olub. Sonra qayınana yola verməyib...

Həkim qızı eşitdirməyərək:

– Ana, – dedi, – qız sazandama olub, ərə getməlidir.

Ortalığı dərin bir sükut bürüdü. Hamı yerə baxıb düşünürdü. Yalnız qız həkimi sözərək, əvvəlki baxışında davam edirdi. Həkim bu baxışın fərqinə varıb, artıq kefli kimi idi. Qızın biləyini əlindən burax-mayaraq həyəcan içinde düşünürdü: “Nə olar ki, peyğəmbərin şəri-ətidir–biri var, biri də olsun...”.

Həkim düşüncədən ayrılib, oynaq bir səslə:

– Ana, – dedi, – qızını lap yaxşı elərəm. Arxayın ol. Ancaq bir şərt var... Bunun cəmi ixtiyarını mənə verəcəksən!

Qadın məmənnun bir halda:

– Nə deyirəm, ay həkim, bunu bu dərddən sağalt da...

– Arxayın ol! – deyə anaya ürək verdi və qızın əlində saxladığı biləyini o biri əlilə oxşayaraq: – Görürəm, anana naz eləyirən, qorxa-ma heç bir şeyin yoxdur.

Həkim küncdəki xoruzu qadına verərək zarafatla:

– Ana, bu xoruz dualı xoruzdur, axşama plov bişirib, bu xoruzu da başına qoyarsan. Axşam sizə qonaq gələcəyəm, qızın məsələsini təf-silatilə danışarıq. Hələ ki, sağ olun!

Hamı məmənnun qalaraq həkimə baş əydi, qız isə heç də dəyişilmə-yən əvvəlki baxışı ilə həkimi töşyi edirdi.

## CÜMƏ AXŞAMI

Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbgülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu və arvada tapşırdı ki, arvad, sən atayın goru, bu gecə ölülər gələcək, elə dolanaq ki, dava-şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.

Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzayıb, ağzını büzdü. Arvad elə bil bununla onu demək istəyirdi: "Oyana get, ağrim sənin ürəyinə, mənim səndən zəhləm gedir".

Arvadın kərbəlayıdan onun üçün zəhləsi gedirdi ki, bunu ərə lap uşaqlı vaxtından vermiş imişlər, belə ki, Kərbəlayı Həsən saqqalının ağarmış yerlərini həna ilə təmir edəndə arvadı küncdə oturub, gəlin oynadarmış. Kərbəlayı arvadı bir işə-zada göndərəndə arvad qaçaraq gedib yenə cəld geri qayıdardı və sevinə-sevinə gəlinlərini bağrına basıb, üzlərindən öpərdi...

Xülasə, kələmdolması ortalığa gəldi. Kərbəlayı üç uşağını məcməyinin kənarında oturdu və hərəsinin qabağına bir-iki dolma salıb əziklədi. Arvad da süfrənin bir tərəfindən oturub, ürkə-ürkə əlini qaba uzatdı. Kərbəlayı Həsən ucadan "bismillah" çəkib dolmanın birini buglana-buglana ötürdü və hərərətdən gözləri yaşarmış:

– Arvad, atayın payı olsun! Dolma deyil, lap behişt nemətidir!

Arvad kişinin cavabında yarı şad və yarı nifrət izhar edən gözlərini qovzayıb, yavaş səslə:

– Onun üçün də qədrim bilinir.

– Ay arvad, qədrini bilməyib nə qayırmışam? Vallah, həmişə dəl-lək Bayramın dükanında deyirəm ki, bizim arvadın dolmasını heç bəy-xan evində də bişirə bilməzlər.

Arvad yenə ağızını büzüb, kinayə ilə:

– Cox soyuqluq oldu, dəllək Bayram bizə don biçdi.

– Ah, ay arvad, bircə kaş bu dilini yaxşıya tərpədə idin.

Arvad bir az hirsli:

– Yaxşıya tərpətməyib nə qayıram? Hansı cavanəzəndən pisəm? Kürkü düşüyün birisən, hələ sənə bu dil də azdır!

Kərbəlayı tikəsi əlində qaşqabaqlı, üzünü kənara çevirib dodağında:

– Zalim qızının dilindən zəhər yağır, zəhər! Vallah, əgər bir adam buna bir gün çörək verib saxlayarsa da!

Arvad əlini dolmadan çəkib, bir az da hirsli:

– Sənin çörəyinə qalmamışam, vermə!.. Sənə də it gəlməzdi ki, mən gəldim!

– Mürtəd qızı mürtəd! Qoymuyacaqsan bir tikə çorək yem? – Kərbəlayı gücü gəldikcə çığırdı və hirsindən tikəsini yer çırılıb, üzünü süfrədən çöndərdi. Uşaqlar gah dədələrinə, gah nənələrinə baxıb, xırda ağızlarını büzdülər və gözlerinin yaşını od kimi tökdülər. Arvad kişinin söyüşünü eşitcək acığından məcməyini gücü gəldikcə kişiyə tərəf itələyib çığırdı:

– Bu cümlə axşamında ağızını dağıtma, dediklərin öz ölünlə getsin!.. Mənim ağızımı açma...

– Axmaq qızı! Ağızını açıb mənə nə qayıracaqsan? Atayın ələngə sümüyunü... ağız pambığını... axmaq qızı, sən mənim on iki ildir ömrümü qaraltdın!..

– Sən mənimkini qaraltdın, xortdan oğlu xortdan!

– Nə deyirsən, nə? Nə?

Kərbəlayı Həsən yerindən sıçrayıb, arvadı saçladı və baş-göz deməyib, hər yerinə yumruqdan döşədi.

Arvad qışqırıdı, uşaqlar çığırdılar; məcməyi üzüqoylu çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi. Kişi arvadda sağ yer qoymadı; ağızının-burnunun qanını bir yerə qatdı; hörukərini qoparıb, kürək və qabırğasını əzik-əzik elədi.

– Bu saat qazı gəlsin, boşayıram!.. On iki ildir biz belə ömür keçiririk, belə güzəran edirik, buna dağ dayanmazdı ki, mən dayandım!.. Ay uşaq, mənim paltarımı, fanusumu buraya gətirin, qazının dalınca gedirəm!..

– Ay dədə, sən allah getmə! Sən allah getmə! Bəs biz necə olarıq?..

Uşaqlar mələşə-mələşə dədələrinin ayağına töküldülər. Kərbəlayı razi olmadı: oraya-buraya yürüüb, qurşağını axtarındı.

Uşaqlar bir də mələşdilər, bir də yalvara-yalvara dədələrinin ayağına töküldülər.

– Ay dədə, bəs biz necə olacaq?.. Ay... ay... ay!.. Uşaqların gözlerinin yaşı daha durmurdu; ağlamaqdan az qalırdılar zəhrəçək olsunlar. Kişi uşaqların hərəsini bir tərəfə vurub, axırdı əlacı kəsilib, söylənə-söylənə getdi divarın dibində oturdu:

— Mən bu on iki ildə evdə bircə qəpiklik ləzzət görmədim! Gedirəm, özümü oda-közə vururam, pul qazanıram, bu xarabaya gəlirəm ki, bir tikə rahat olum, bura da belə! İl uzunu qaşqabaqlı: dinməz, deməz, danişmaz, dindirsən də cavab verməz. Balam, mən sənin atanı öldürməmişəm, mən sənin sahibinəm, mən səni saxlayıram, çörək, paltar verirəm, gərəkdirmi sən də bunun qabağında mənə qulaq verəsən?.. Pərvərdigara, sənə min şükür! Əvvəlki arvadı mənim əlimdən aldin, ikinci başıma “tənbəki oyunu” açdı, onu boşadım: bu da bu!.. Bu da, bu mürtəd qızı, laməzhəb qızı!..

Kərbəlayı Həsən yenidən qızışdı, yenə qalxdı ki, qazı dalınca gedirəm. Uşaqlar bir də mələşməyə başladılar, ev yenə səs-küylə doldu. Kərbəlayı bir də sakit oldu, yenə divarın dibində oturub, öz-özünə deyindi. O qədər deyindi ki, axırda yorulub oturdu.

Arvad da sandıqların yanında oturub, sübhə kimi öz gününə ağladı:

— On iki ilin arvadıym, amma heç bilmədim gün haradan çıxdı, harada batdı. Günüm həmişə ağlamaq ilə, ah-zar ilə keçdi! Bir tikə vaxtimdan qoca bir kaftara gəlin gəlib, bilmədim, uşaq adam, evin ağır işinin dərdini çəkim, yoxsa kişinin qəmini yeyim. Gəlin gələndən sonra mən yaziq iki il sərasər ağladım! Deyirdim Allah, yenə gecə olacaq, yenə kişi gələcək?—Mən bilirəm kişinin gəlməyi yaxınlaşanda nələr çəkirdim!.. Pərvərdigara, sənə min şükür! On iki ildir ki, gecəm gündüzüm göz yaşı ilə keçib! Sənə min şükür belə ər qismət elədiyin yerdə!..

Arvad danışdıqca odlanıb gözünün yaşını sel kimi axıtdı. Ağlayırdı, ağlayırdı, sakit olurdu və sonra gözlərini bir evə gəzdirib, uşaqlarını quru yerde yuxu tutduğunu görüb, gözü ərinə sataşanda bir də on iki ildə keçirdiyi ömür gəlib qabağında dururdu və yenidən arvad ağlamağa başlayırdı.

Bu minval ilə ər, arvad sübhə kimi oturub, hərə ürəyində bir dərd çəkişdirirdi və belə də gözleri yaşlı günün ilk şüasını qarşılıdılardı.

1911

## HACI

Həyətdə şirin dəstəmaz almaqda idi. Məxrəcdən gəlmə “salavatlar” axşamın sakinliyində qonşulara dağılıb, hacını səmimi “afərin”lərə nail edirdi. Birdən darvazada tappıltı gəlib, ahəstə dəqqülbab oldu. Hacı buna əvvəlcə zərrəcə də etinə etməyib dəstəməz ikmala yetirdi və sonra “ayətəl-kürsü” qiraət edə-edə darvazaya rəvan oldu. Hacı darvazanı açan kimi iki qıvrıq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:

– Bu saat bunu buradan aparin, mən oğurluq malı almağı daha tövbə eləmişəm.

Oğrular hacinin üzünə təhqiq ilə ətfi-nəzər edib yavaş və təəc-cüblü dedilər:

– Ay Hacı, on beş ildir ki, bizim peşəmiz sənə oğurluq mal satmaqdır. Elə hər dəfə sən bizə deyirsən “tövbə eləmişəm”, yenə alırsan...

– Onda əlacım kəsilib alırdım: gətirib gecənin yarısı həyətə salırsınız, nə deymış?

– Bu səfər də al, sonra görək nə cür olur.

– Deyəsən almayıacağam, pulum yoxdur.

– Hacı, özün bilirsən ki, ipək parçanın topuna iki manat da versən verəsiyik. Belə malı qapı-qapı gəzdirmək olmaz ki...

– Sövdənin gödəyi, – oğruların sözlərindən bir az fikrə gedib, hacı dedi, – ipək parçanın topu bir manat, o biriləri də ipək ayağından hesablarıq. Razısanız əgər, gətirin evə, açaq baxaq, yoxsa götürün gedin. Allah sizə xeyir versin!..

Oğrular bir-birinin üzünə baxıb hacıya:

– Ay hacı, axı insaf da bir yaxşı şeydir, elə ver barı bir şey düşsün. Canımızı ağızımıza alıb, gecə sabaha kimi yuxu yatmiriq, dükanları güdüruk.

– Mən daha oğurluq mal almağı tövbə eləmişəm, bunu da gətirib-siniz deyib alıram.

Sözlərini qurtarıb, hacı bunlardan üzünü döndərdi və başladı “ayətəl-kürsü” qiraət eləməyə.

Oğruların əlacı kəsilib, hacı deyənə razı oldular. Tayı otağa gətirib açıldılar. Hacı pulları hesab etdikcə oğrunun biri gülümsünüb deyirdi:

– Hm... on beş ilin oğrusu olasan, əlindən dünyanın malı, şeyi, daş-qası, qızılı gəlib gedə, özün də bir şey yiyyəsi olmayasan!..

Hacı oğruların pulunu verib, yola saldı və sonra gəlib parçaları “guman gəlmeyən” yerlərdə xakrizlədi.

Hacının dəstamaz suyu hələ qurumamışdı ki, səccadəni təfriş edib, üzünü qibleyə çevirdi və əllərini qulağının dibinə qoyub, pak dil və müqəddəs əqidə ilə namaza şüru etdi. Bu əsnada oğurluq malı “əridib”, hasil olan pulu ağır faizlə xırda dükançılara vermək, oğruların onun hacılıq ləğəbi ilə müləqqəb olmağına səbəb olmaqları bilmərrə fikrindən çıxmışdı. Əhli-təfrid kimi dünyadan aralanıb, Allahla məşğul idi, ruhu və qanı Allah eşqi ilə dolmuşdu...

Hacının uca və xoş sövt ilə namaz qılmasına yenə qonşular sənaxan idi.

1911

## “YENİ FARS”

Ağa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi. Cəmi vücudu İranın təməddün, nicat və səadət fikri ilə dolu idi. Kantorların birində az məvacibə qulluq edən cavan həm ailəsini dolandırıb, həm də milli vəzifəsini ifa edirdi. Qəzetlər yazıb bir dəqiqə nəfi-qiraətdən çəkinmirdi. Göründün iranlı məktəblərində şura olanda camaata bir səs düşdü; hazırın bir-birinə müraciətlə: “Ağa Mirzə Əli gəldi” deyib, gözlərini məclisin yuxarısına dikirdilər. Ağa Əli çıxdı... gözləri fikirli, siması ciddi, zehnində guya bir ağır fikir tutub, ehmal tərpənir ki, tökülb məhv olmasın.

Ağa Əli irəli yeridi və camaatı bir nəzərdən keçirib, ağızını açdı... Məclisdə adətdən kənar sakitlik bərpa oldu. Bir kərbəlayı gözlərini qırpmışça cəsarət, bir məşədi öskürməyə cürət etmədi. Natiq ağızından dürr tökürdü, sədəf səpirdi. Xoş sövtə söylənən sözlər təkcə-təkcə almas danələri kimi düşüb göz şüşələrinə rəxnə salırdı. Odlu yaşları yiğib toplamağa bir hacı və bir molla dəsmalı qadir ola bilmirdi. Natiq İranın əsəfəngiz hali-hazırəsini təsvir edirdi. Qabil, kamil, məharətli bir kəlam ilə geniş aydın bir lövhə çizib, hazırının önünə qoydu: bir tərəfdə məmurlar camaatın qanını sorub, özləri üçün imarətlər tikirlər, bir tərəfdən ruhanılər öz cibi xatırəsinə “laylay” deyib, xalqı cəhalətə, xabi-qəflətə sövq edirlər; seyidlər lotuluğa dini bir rəng verib, müftəxərluğa meydan açırlar, bəylər, xanlar, ağalar, quzdurlar... zor və güclərindən istifadə edib, əsnafa olmazın zülm, əziyyət və məşəqqət edirlər... İran bir zülm, bir vicdansızlıq dəryasına dönüb, vətən övladını boğub məhv edir!..

Budur, bir ayrı lövhə-cəmi İran arvadları matəm libası geyib, öz günlərinə ağlayırlar. Bilümum mənbəi-tərbiyə və bilməsənə mənbəinicəti-müslimin ədd olunan analıq tapdalanıb əzilir. Analar təbii vəzifələrini itirib, aləti-kef, aləti-ticarət olublar. Kamil ikən – naqis, baliğ ikən – səbi ədd olunub, qəyyumlar riyasəti-cahiləninə veriliblər. Bunlar arvadları xırda vaxtından əre verirlər, döyürlər, söyürlər, kəbin altında neçə illər saxlayırlar, çürüdürlər. Ömürləri zəhərlənir, şəxsiyyətləri təzyiq altında itir... Arvadlarımızın ictimai vəziyyətləri fənalaşdırıqca uşaqlarımız da tərbiyəsiz böyükəcəklər; tərbiyəsizdən də vətən mühafizəsi, millət qeyrəti gözləmək olmaz!.. İran batır! İran fövt olur gedir! O qoca İran bu gün-sabah əcnəbilər arasında təqsim olunmağa hazırlanır...

Natiq nitqində davam edirdi. Yenə əvvəlki kimi xoşsövt, sözləri aydın, simasında ciddi bir səmimiyyət, qəlbə bir iztirabi-milli ilə dolu. Hazırın da əvvəlki minval ilə sakit, samit, gözləri natiqdə, qulaqları dürdanə yığmaqdır.

Natiq qurtardı, son sözləri: "Yaşasın İran! Ölsün millət qanını soran məmurlar" məclisdə top kimi açılan alqışlara səbəb oldu. Hazırın birbəbir natiqin əlini sıxıb, izhari-riza və məhəbbət etdilər, belə də şad, belə də bəxtiyar evlərinə dağıldılar.

Ağa Əlini tanımayan yox idi, onun millətçiliyi hamiya məlum idi. İran və Qafqazda bir qəzet yox idi ki, onun nitqlərini dərc edib, oxucularına məlum etməsin. Tehranda yeni fars mühafillərində Ağa Mirzə Əlinin fəaliyyətinə artıq mənə verilib, böyük ümidi lər bağlanırdı.

Bir gün Ağa Əlini konsul çağırıb, Xanviran şəhərinə reisi-nəzmiyyə təyin olunmağını xəbər verdi. Üç gün çəkmədi Ağa Əli kantordan istefasını verib, yığışib İrana getdi.

\*\*\*

Bir il keçdi. Bu bir ildə Ağa Əlidən bir aydın xəbər bilə bilmədik. Hərdən Xanviran şəhərindən gələn qasidlər xəbər verirdilər ki, Ağa Əli xan dalında yüz kazak, hakimlik eləyir: basır, kəsir, öldürür, döyür; cəmi şəhər və ətrafi ona tabedirlər; "Öl" desə, borclarıdır ölsünlər. Özünün də yaxşı imarəti, nökər-naibi, fərraşları... kişisinin cəlalı var!

Bir də rəfiqlərindən biri deyirdi ki, Ağa Əli xan yazıl məndən yaranal sırması və şaşka istəmişdi, mən də köhnə paltar satanlardan bir cüt yaranal sırması və şaşka alıb göndərdim.

Daha bunlardan savayı, Ağa Əli barəsində bir ayrı əhval bilə bilmədim. Bir axşam balkonda oturub, çay içdiyim yerdə gördüm küçədən toz qopdu: qabaqcə iki fayton arvad-uşaq, dalca üç-dörd ağır yüklü araba gəlirdi. Faytonun birində Ağa Əlini tanıdım.

Bir ay çəkmədi, Ağa Əlinin üç-dörd yerdə böyük mülk almağını eşitdim. Xəbər verdilər ki, Ağa Əli banka neçə min manat pul qoyub; deyirdilər, İrandan gələndən bəri neçə min manatlıq xalı, daş-qاش və qızıl satıb.

Xülasə, bir il bundan qabaqcık millətpərəst kantorçu bu il mülkədar olub, öz mülk və pullarının tərəqqisinə çalışır və bir dəfə də olsa daha millətin adını tutub yad etmir.

Dünən küçədən ötürdüm, bir də gördüm bir darvazaya üç-dörd baş-gözləri açıq arvad yiğilib, daş ilə qapını döyəcləyib sindirirlər və ağızlarına gələn fohşı verirlər.

– Binamus, – deyirdilər – dörd arvadı qoyub, hələ gəlib rus qızı da saxlayırsan?! Yiyə durmayacaq idin, bizi İrandan gətirib niyə avara qoyurdun?

Arvadların səsinə qapı açılıb, köynəkli bir cavan çıxdı. Cavan arvadları görcək əlini daşa atıb, istədi bunları vursun, bir də arvadlar töküllüb cavani basmarladılar. Bir dəqiqədə cavann paltarı əynindən şir çıxdı. Arvadlar cavanın baş-gözünü yolub qol-qılçasını dişlək və çimdikdən çıxardılar. Cavan gördü bunları bunu öldürməmiş əl götürməyəcəklər baş götürüb köynəkcək aşağı qaçı.

Bu cavan bizim vəqqəmizin qəhrəmanı yeni fars idi.

1911

## ZEYNAL BƏY

Pristavin müavini Zeynal bəy sabah ertə dəftərxanaya gələndə orada ayrı halət gördü; qorodovoylar süpürhasüpür salmışlar; pristav da dəli kimi otaqda oyan-bu yana qaçırlar, qorodovoyların üstünə çığırırdı:

— Müftəcə məvacib alb, il uzunu bircə qəpiklikdə də iş görmək istəmirsiniz: elə onu bilirsiniz ki, dəftərxanaya girəndən rüşvət alırsınız. Budur, qubernator üç günə kimi gəlir, hamımızı it kimi qulluqdan qovacaq.

Zeynal bəy qubernatorun gəlməyini eşidəndə, qorxusundan qılçaları nağara ağacı kimi tərpənməyə başladı. “Pristav qorodovoylarımı qorxudur, yoxsa elə gerçəkdən qubernator gəlir? — sözlərini başından keçirdisə də, həllinə aciz qaldı.

— Nikolay Semyonoviç, doğrudan qubernator gəlir?

Zeynal bəy yüngül bir təbəssüm və cəsarətsiz bir səslə sual etdiyində pristav açıqlı:

— Necə yəni “doğrudan”? Bəs siz ilə mənim zarafatım var?.. özü də cəmi məmurları qulluqdan qovacaq!..

Pristav sözünü kəsdi və qorodovoyların birinin böyrünə bir dürtmə salıb çığırırdı:

— Eşşək, hələ qulaq asır, tez olun, bari dəftərxanani süpürüb təmizləyin, görək işimiz nə təhər olur!

Qorodovoylar süpürgələri götürüb, cəld süpürməyə girişdilər. Bəzisi köhnə dəftərləri töküb çırkırdı, kimi mürəkkəb qablarındakı milçək ölülerini atıb, yerinə müräkkəb tökürdü. Tozdan göz-gözü görmürdü.

— Zeynal bəy, durmaqdan fayda yoxdur! Bari get bazarı və küçələri süpürt.

Bu sözlər elə bil Zeynal bəyi dərin bir yuxudan ayıldı; rəngi qaçmış üzünü fövrən pristava çevirib təəccüblü:

— Bə deyirsiniz qubernator üç güne kimi gəlir, bu az vaxtda bazarküçəni təmizlətmək olarmı? — Orada yüz araba zibil var.

“Qubernator” sözü yenə Zeynal bəyi qorxuya saldı və şiddətli bir titrəmə vücuduna yayıldı. Pristav bir də:

— De nə edək? Bari dəftərxanaya gələn küçəni süpürt ki, qubernator görüb acığı tutmasın.

Zeynal bəy pristavın sözünü yarımcıq qoyub, ağır fikir və xəyal içində dəftərxanadan çıxdı. Ən əvvəl dəftərxanaya gələn küçənin uçub, dağılım sərbəndi onun gözünə sataşdı. Bunun sağ tərəfini tutan şəhər bağı idi; bundan da o tərəfə bir neçə hisli ev nəzəri cəlb edirdi.

Zeynal bəy dərin bir sükutda bağın söküç çağlarının dibi ilə başını aşağı salıb, yavaş-yavaş getməyə başladı və bir az getməmişdi ki, bir qorodovoyu yatmış gördü. Qorodovoy qış günəşinin isticə şüası altında laqeydanə xoruldayırdı. Və hər xoruldadiqca belindəki siniq qından çıxmış xəncərin paslı ucu rəngi soluq çuxanın altından enib qalxırdı.

Zeynal bəy acığından biğini gəmirə-gəmirə yetirib, qorodovoyu təpiklədi.

– Köpək uşağını qoyasan elə yata. Gecələr şəhər bağının çağını çəkib, yandıranda heç fikir elemirdilər ki, dünyada qubernator da var!

Qorodovoy yuxudan dik atılıb, gözlərini Zeynal bəyə dikdi və əlini gicgahındakı gödək və hənalı birçəyi üstə qoyub, təzim etdi:

– Başına dönüm, bəy, nə qulluğun var?

– Nə olacaq, canınıza dərd var! Bu bağın çağını niyə söküb, yandırmışınız?

– Vallah, bəy, gecələr çox soyuq olur.

– “Soyuq olur”; soyuq gözünüzə girsin!.. Tez ol, yeri ürədnik Qulunu tap, deyinən qubernator gəlir; küçələri süpürtsün.

Qorodovoy börkünü başına basıb, gordası qılçına dolaşa-dolaşa yüyürüb getdi; Zeynal bəy də bazarnikin çıqırmasını eşidib, rastabazara döndü.

Bazarnik Ali bəy hambalları yoğun əsası ilə şapbarlayırdı.

Zeynal bəy yetirdi:

– Yenə nədir, ay Ali dadaş?

– Adə, bu köpək uşağı hambalları görmürsən, bazarı süpürməyə də pul isteyirlər. Köpək uşağının, sən ölü, hamısını yataba qoşub, İrana qaytarıb, atasına od vurmalıdır!..

Zeynal bəy əlini onun səbatlı toqqasına salıb, ehmal səslə dedi:

– Ali dadaş, hələ de görüm bu qubernatorun gəlməyinə nə deyirsən?

– Nə deyəcəyəm, Zeynal, evimiz yixilib! Kaş bu səfər gəlməyi yalan ola, adam işləri düzəldə... ədə, sən ölü, neçə ildir qulluq eləyi-rəm, elə bil bu gün gözüm açılıb, bu köpək uşağı baqqallar tabaqları

irəli düzə-düzə az qalıblar meydanı tutsunlar; özlerinin də satdıqları tamam köhne şey: meyvə, gøyərti, yağ və yavanlıq...

– Ali dadaş, onlar dursun kənarda, bəs biz qovulsaq nə qayıracaq? Bizdən savayı hamı özünü tutub.

– Hə, balam, odur, ürədnik Qulu qulluğa girəndən bəri böyük imarət tikdirib, bankda da, deyirlər, on min manat pulu var. Köpək oğlunun əvvəl heç zadı yox idi.

– Pristavin da kefi kökdür, o da özünü qaçaqcılardan yaxşı düzəldib.

– Ədə, ağıllı adam elə olar da!.. Deyir rüşvət alma; elə ki, aldın, beş manat, on manat, ya bir kəllə qəndə yixilma... Alırsan yüz al, min al! Odur ki, Hacı Qasım hər bazardan şəhər yerini qəsb eləyib, xəlvət dükan tikdirəndə pristava paketdə iki yüzlük gedir. Ay Zeynal, Hacı Qasım azından ildə xəlvət beş dükan tikdirimi?

– Bəs nədir, a kişi!

– Di min manat pristavin nəyinə dəyməz! Zeynal bəy burada dərin bir “ah” çəkib dedi:

– A kişi, elə aralıqda qalan biz fəqir olduq!

– Zeynal, yenə sənin də işin yaxşıdır; pristavin səbəbinə axır sənə də az çatmırı.

– A kişi, haradan, yüzlüklər pristava gedəndə mənə də bir kəllə qənd gəlirdi; müsəlmanı tanımirsan: öz müsəlmanına xeyir verməz!

Ali bəy əsasını sol əlinə alıb, sağ əlini Zeynal bəyin ciyininə qoyub təkidlə:

– Sən yenə qənd alırdın, mən heç onu da ala bilmirəm. Hərdən bir qəssab dükanının dalında azarlı qoyun kəsiləndə “başını tuturam”. Onda evə ət göndərirlər; tutmayanda heç o da gəlmir. Köpək uşağı azarlı qoyunu da elə kəsirlər ki, heç ayda bir də başını tuta bilmirsən!..

– Xülasə, Ali dadaş, bunlar qurtarandan sonra bircə əlacımız var: gərək qubernatorun gözünə görükəməyək. Belə olsa bir təhər ötüşərik...

Mən ki, belə eləyəcəyəm; nə görsün ki, nə də qulluqdan qovsun!

Ali bəy cavabında gərnəşib dedi:

– Hələ bilmirəm heç mən nə qayıracağam. Sabahdan köpək uşağı hamballar ilə deyişməkdən yorulub olurəm. Saqqala da çoxdan həna qoymamışam; gedirəm hamamda həna bağlayıb yatam. Görüm sonra nə olacaq.

Zeynal bəy bir neçə saat bazarı dolandıqdan sonra ürədnik Quluya rast gəldi. Ürədnik Qulu ucaboy, nazik, qara bəniz bir adam idi; həftənin üç gününü qulluq edəndə dördünü təgyir-libas edib, eyş-işrətlə keçirərdi.

Zeynal bəy Qulunu görçək, sərzənişli:

– Ay Qulu, balam, belə olmaz; haradasan? Bəs bu qırılmış qorodovollar necə olub ki, biri tapılmır işə göndərim?

Ürədnik Qulu süst üzünü bir az yaxşıladıb, qızarmış kəsalətlə gözlərini Zeynal bəyə döndərdi:

– Qorodovolların beşi pristavın evində qulluq edir: su daşıyan, bişmiş bişirən, bazara gedən... üç-dördü də dünən ürədnik Həsəngildə idi. Olsun ki, indi yatıblar.

– Sən də mi orada idin?

– A kişi, qoyurlar ki, güc ilə tutub aparırlar ki, gedək qumar oynayaq. Vallah, üç dörd gündür ki, yuxusuzam; başım lap çatlayır!

Zeynal bəy üzünü Quludan döndərib, kədərlə:

– Pəh! Əlinizdən gələn işi törədib, heç bir demirsiniz ki, dünyada qubernat da var. Yiğilrisiniz gecədə ürədnik Həsənenin evinə qumarı vurursunuz; uduzanda da durub düşürsünüz qapı qonşunun evinin canına. Xalqın qab-qacağını oğurluyursunuz; çal-çəpərini söküb yandırırsınız; bilməzsən neyliyirsınız. İndi qubernata nə deyək? Deyək ürədnik Həsən evində qumarxana açıb?

Zeynal bəy hirsindən köpüklənmiş ağızını silib, Quludan ayrılib getdi. Və neçə addımlıq məsafədə bir də dayanıb çıçırdı:

– Kasib-kusublar gündə şikayətə gəlirlər ki, qorodovollar qalıq pulunuz var deyib, qablarımızı, paltar və palazımızı çəkib aparırlar; bişmiş bişirməyə, üstündə oturub-durmağa da bir şey tapmiriq.

Köpək uşağı! Qalıq pulu da bir dəfə olar, iki dəfə olar; daha gündə qalıq pulu yiğilməz! Belə şeyin başı bir gün açılar, adamın anasını ağladalar...

Zeynal bəy qorodovolların qarasına söyləndikcə odlanıb növbə-növ fohşlər verməyə başladı və nə dərəcədə hirslənmiş idisə, türkün saysız-hesabsız söyüşləri ilə qənaət etməyib rusca da “isvoluçlar, duraklar, neqodyaylar” deyə söyüb, çıxıb getdi.

Qubernator gəlmışdı. Polis məmurları şəhərin zahir görünüşünü bir təhər qaydaya salmağa var qüvvələrini sərf etmişdilər və indi də şəhərin halını qubernatora rövnəqli surətdə göstərməyi hər kəs özünə müqəddəs bir vəzifə bilirdi. Onun üçün də qorodovoydan tutmuş qələbəyinədək rəsmi libaslar ilə bəzənib, müəyyən mövqelərini məşğul etmişdilər. Bir xilaf qanun iş şəhər asayışinə zidd hadisə və xalqın həyatına müzürr hərəkətlər onların nəzərindən belə ötüşmürdü. Xülasə, ədalət hökmranlığında qurdalar quzu ilə otlayıb, ümumi xoşbəxtlik, ümumi kamyablıq bərpa idi. Əlbəttə, bu xoşbəxtlik günəşi polis məmurlarından ötrü doğmamışdı; bunlar məramına nail olmamışdır: bunların təntənəli zahirləri altında pis bir hal, keçmişdəki dəbdəbəli günlərin arzusu, eyş-işrət mənbəinin yas və məlalə dönməsi gizlənib, ürəklərini parçalayırdı. Qubernatorun köhnə məmurları qovmaq qəsdilə şəhərə gəlməsi hər kəsə gün kimi aşkar olmuşdu. Bircə Zeynal bəy toxraq durub, əvvəlki layihəsində sabit idi:

— Mən qubernatın gözünə görük mürəm; harada görürəm qaçıb gizlənirəm, daha məni görməyə-görməyə necə qulluqdan qova bilər. Yəqin heç yadına düşməyəcəyəm!

Bu sözləri Zeynal fikrindən keçirib, həmişə təsəlli tapırdı və sözündə sabit duran kimi felini də ona mütabiq edirdi. Qubernator divan-xanaxalara sefər etdikcə polis məmurları təmkin-vüqar ilə onun dalınca düşüb gedirdilər və onun sualına fövrən və xoş cavab vermək və ya hər əmrinə tabe olub, can və baş ilə əmələ gətirmək, hətta simalarında da müxlisanə təbəssümlər oynatmaq ilə qubernatorun hüsnitəvəccöhünü qazanmaq istəyirdilər.

Zeynalbəy bu hərəkətlərdən uzaq idi. Həmişə sakit və samit və dal tərəfdən durub varlığını belə bürüzə vermək istəmirdi. Yerişində ehmal, tərpənişində ehmal; nəfəs almağa da qənaət edirdi. Hərdən qubernator dönüb, qələbəyindən və ya qeyri polis məmurlarından bir şey sual etdikdə Zeynal bəy onun zəhmli nəzərinə qarşı gəlməmək fikrilə başını yavaşça əyib, pristavin arxasında gizləyirdi. Belə də olurdu ki, dilənçi və ya hamballara bir əmr vermək bəhanəsilə məmurlardan aralanıb ayaq saxlayırdı və sonra yüz addımlıq bir məsafədən qubernatoru təqib etməyə başlayırdı. Kim bilir, qubernatorun hər səsi çıxdıqda Zeynal bəyin ürəyinə nə qorxular çökürdü, bədəninə

necə titrəmə düşürdü? Biçarə cürbəcür əzablara giriftar olub, sifətində dəqiqədə min rəng müşahidə olunurdu. Bircə uzaqdan qubernatoru təqib etmək bu əzabı yüngülləşdirirdi. Elə bil Zeynal bəyin ürəyini bir ağır sıxıntıdan kənar edirdin; asudə nəfəs alıb, qol və qılçalarını tit-rəkdən xilas edirdi.

Bir gün sabah ertə Zeynal bəy dəftərxanaya daxil olduqda qonşu otaqdan qubernatorun qəzəbli səsini eşitdi. Səs əvvəl onun qulaqlarında əcib bir halla cingildəyib, cəmi bədəninə sirayət etdi; pis bir təsir vücudə gəldi: Zeynal bəy bihiss durub, ağzı açıq qaldı: qabağa getməyə cürət etmirdi, geri qayıtmaga da titrəyən qılçalarında taqət yox idi. Qubernatorun səsi getdikcə yaviqlaşırıldı. Onun qaranlıq kordordan qapıya tərəf gəldiyi aşkar olurdu. Zeynal bəy bunu hiss etdikdə çar-naçar sıçrayıb qapının dalında gizləndi və bunu elə düşüncəsiz halda etdi ki, künçə söykəli iri süpürgə döşəmənin üstə düşüb, qapıya tərəf gələn qubernatoru qorxutdu. Qubernator əvvəl bir az duruxub, sonra əlindəki qamçı ilə qapının dalını qurdaladıqda Zeynal bəy orta-liğa sıçradı və ariq əlini gicgahına qoyub, təzim etdi. Qubernator təəcübələ baxıb, açıqlandı və zəhmlı səsi ilə çığrıdı:

– Von!!!

Neçə dəqiqə idı ki, qubernator arxasındaki polis məmurları ilə dəftərxanadan uzaqlaşmışdı. Lakin Zeynal bəy əli gicgahında əvvəlki yerində donmuş kimi qalıb, dili tutulmuş söyləyirdi:

– Ba-ba-ba... Ballı... bal... balalarım... var... ac, ac qalarlar!..

1911

## QIZ MƏKTƏBİNDƏ

Molla Güləndam bacı məktəbin yuxarı başında oturub köynək ti-kirdi. Aşağı tərəfdə bir-iki mütəəllimə cırıq palaz parçalarının üstə bardaş qurub “gəlin-gəlin” oynayırdılar; biri də kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı cirilti ilə açılıb, içəri heybəsi qoltuğunda bir mütəəllimə girirdi və salam verib deyirdi:

– Molla bacı, köynəyin mübarək olsun!

Molla bacı mütəəllimələrin təbrikindən çox xoşal olub gülümsü-nürdü, qızlara xeyir-dua verirdi və sonra əhvalpürsanlıq başlayırdı:

– Ay qız, nənəm nə qayırır? Günüşü ilə dalaşırı? Degilən nənəne ki, molla bacım deyir o axmaq qızına üz verməsin, sonra təpəsinə çıxar.

Mütəəllimə molla bacının cavabında ya başını aşağı salıb qızarır-dı, ya da ki, giley torbasını açıb, qart-qart danışmağa başlayırdı:

– Dədəm dünən nənəmə bir cüt başmaq almışdı, axşam günüşü başladı evə dava salmağa ki, o başmaqdan mənə niyə alınır. Nənəm də deyir: “Ay bidava dərdə düşmüş, bir cüt başmağı da mənə çox görürsən?”. Ondan başlayırlar dalaşmağa. Dədəm də həmişə nənəmi döyü ki, işlərbaşı sənsən. Onu da günü axmaq qızı öyrədir.

Molla bacının hüzurunda çox vaxt mütəəllimələr uzun-uzadı nağıl danışardılar və Molla Güləndam bacı onlara guş-huş ilə qulaq verib, arabir sual verərdi; həftə hamamından xəbər alardı, qonşuların müa-miləsindən, həna qoymaqdan, qaş almaqdan məlumat istərdi. Hətta mütəəllimələrdən elə məsələlər soruşardı ki, insan nəinki deməyə, bəlkə xəyalına da gətirməyə utanıb, həya eləyir...

Məktəbin qapısı yenə cirildiyib içəri mütəəllimələr girirdilər və əvvəlki kimi salam verib, bacının təzə köynəyini təbrik edirdilər. Bir mütəəllimə içəri girdikdə, nə təhər oldusa, “köynəyin mübarək olsun” əvəzinə “molla bacı, xeyir işin də mübarək olsun” deyib, Molla Güləndam bacını təbrik etdi. Mütəəllimənin bu sözlərindən molla bacı elə acıqlandı ki, çubuğu qapıb, qızı döyəcləməyə başladı:

– Ay erməninin qızı, mən sənin oyun-oyuncağın deyiləm ki, məni ələ salırsan! Yoxsa səni qonşu Hürzad öyrədib? Mən onun atasının ələngə sümüyünü... (burada molla bacı qəliz bir söz söylədi)... onda bilər ki, mənə də Güləndam deyərlər!

Molla bacı biçarə mütəəlliməni xurd-xəşil edəndən sonra həyətə çıxdı və üzünü qonşuya tutub, ağızına gələni dedi:– Ay qız ey, ey mütrüb, mən sindirmalı qoz deyiləm sindirasan; anqır, tayıni tap! Yoxsa sənə bir üsul kəsərəm ki, qiyamətə kimi dadı damağından getməz!

Molla bacının səsinə qonşu həyətə bir nazik, uzun arvad çıxbı, cır səsi ilə başladı:

– Dilini kəs, axmağın qızı! Mənim ağızımı çox açdırma, yoxsa tördiyin cəmi işləri ortalığa qoyaram!

– Qoymasan, atayın...

– Ölü adı çəkmə, itin qızı; atayın da, babayın da... Gündə bir ərə gedən lotu!

Molla bacı cəmi mütəəllimələrini başına toplayıb, qonşunun çəpərinə yavıqlaşdırılar:

– Gündə ərə gedirəm yaxşı eləyirəm, bidət iş görmürəm ki, ay oynaklı! Sən də bacarırsan get! Görürsən heç birini də tapa bilmirsən, ancaq paxıllığından qudurmuş itə dönüb, yan-yörəni dalayırsan. Beləlikdən nə çıxar, ay qurumuş şaftalı qaxı!

Qonşular söyüsməkdə davam edirdilər və bu söyüşlər o qədər qəliz, əxlaqpozan idi ki, qulaqları qapayıb bilmərrə eşitməməli idi. Lakin cəngavər arvadların səsləri belə ucalmışdı ki, fohşlər ətrafa yığıldı. İki tərəf bir-birinə olmazın böhtan və iftirasını, olmazın həya-sız hərəkətlərini isnad verirdilər.

Dalaşanlar iki arvad olmayıb, hərəsinin də dalında bir dəstəsi mövcud idi. Hürzad tərəf nə deyirdisə, molla bacı mütəəllimələri ilə bərabər birə beş cavab verib, onların səslərini batırırdılar.

Qonşular bir az söyüsdükədən sonra iş vuruşmağa müncər oldu və bir dəqiqlidə Molla Güləndəm bacı on-on beş qız ilə çəpəri basıb, o taya keçdiilər... Daha burada hərb meydanını müfəssəl təsvir etməyin lüzü-mu yoxdur, çünki cəmi müsəlman qardaşların başı dava-dalaş çəkib, hamı vuruşma görüb. Ancaq onu deyəcəyəm ki, yarıma saat çəkmədi aralıqda beş-on köynək cirildi və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib, evdə qapandılar. Molla Güləndəm bacı da düşmənin pən-cərəsini mütəəllimələrə qırdırib öz həyətinə qayıtdı və qızlara dedi:

– Ay qızlar, bu gün daha dərs yoxdur (şadlığın nəticəsi olaraq). Samovarı çıxardın, çay qoyub, Hürzad axmaq qızına yanıq verək; bir ləyən də götürün, toy çalacağam.

Həyətdə palaz döşənib, samovar qoyulmuşdu. Molla bacı mis lə-yəni dinqıldadıb oxuyurdu, mütəəllimələr də əl əl çalırdılar. Onlardan biri də o baş-bu başa gedib süzürdü.

Hürzad da lap məğlub olub, səsi çıxmırıldı.

## DƏLİ

Mən lap uşaq vaxtında dəli Səmədi tanıyırdım. Görürdün, əllərini solmuş çuxasının qollarına qoyub və ciyinlərini qovzayıb, küçənin ortası ilə iti ötür. Həmişə simasında dərin bir fikir, ya yüngül və şirin xəyalat oxunurdu. Birdən nazik qaşlarını qırışdırıb və uzun, ucu qırma burnunu sallayıb, belə qəmə batırdı ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Gah da kirpiksiz xırda gözləri daralıb, rəngsiz dodaqları gülürdü. Axşamadək peşəsi şəhəri kövələmə etmək idi; həmişə də yerişti bir, duruşu bir, fikri, xəyalı bir. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmayı, hambalların birçəkləmə davası, baqqaların ağız-ağıza verib qatığa müştəri axtarmaqları – heç biri onun zahir və batinində səbəbi-təğyir ola bilmirdi. Ancaq bəzi adamların “ay dəli Səməd! Ay dəli Səməd!” deməyini eşitcək, cəld dönüb gedər, acı və çox vaxt da pürməna bir söz deyib, yenə salıb gedərdi. Başlardı öz-özünə dağınıq sözlər söyləməyə və söylədikcə də gah gülüb, gah da hirsənib, qaş-qabağını turşudardı.

Bir gün məscidin qabağından ötürdüm, gördüm dəli Səməd qazının hücrəsinin qabağında oturub, məsələ xəbər alır:

– Qazi ağa, İbrahim peyğəmbərə ki, göydən qoç gəldi, bircə məni başa sal görüm ki, o qoçun aşığı var idi, yoxsa yox?

Qazi bir az bunun sualına gülümsünüb dedi:

– Səməd, aşığı ne eleyirsən? Yəqin ki, var idi.

– Di yaxşı, qazi ağa! Pəs aşiq göydən gələ-gələ qumar niyə haram olsun? Sən deyirsən oynama, Allah da aşığı yaradır ki, oyna! İndi kimin sözünə qulaq asım?

– Əlbəttə, həmişə Allahın, amma...

Dəli Səməd cəld qazının sözünü kəsib, cibindən dörd aşiq çıxartdı:

– “Amma”sı yoxdur, sənilə bir əl qumar oynayacağam!

Qazi əlini əlinə vurub, uca qəhqəhə ilə güldü və başladı yavaş-yavaş dəlidən uzaqlaşmağa. Dəli Səməd ətəklərini çırıp, durub getdi və dala baxa-baxa gülümsünüb deyirdi:

– Elə olar, oynamazsan, çünkü gələn-gedən var, baxır görür. Hımm... Xəlvətdə olsa min iş törədərsən. Sizin mən dabbağda gönü-nüzə bələdəm!

Belə-belə, dəli Səməd qazının qarasına bir az söylənib bazarın ortası ilə ötüb getdi. Bir az getməmişdi, bir-iki uşaq onun dalınca yüksələr çırğışdılar:

– Ay dəli Səməd! Ay dəli Səməd!  
Səməd bunlara heç etina etməyib, ancaq dodağında mırıldandı:  
– Axmaqlar sevinirlər ki, oğul əkmışik, bu da oğul! Mənim qardaşım da deyir ki, Səmədə çörək verirəm, heç mənim ayağıma durmur; Molla Qiyas da dəli Səmədə bir çərşənbə, bir şənbə dua yazsa dəli yaxşı olar. Xa! Xa! Xa!.. Axmaq özü dəli olub, mənə deyir.  
Bazarın başında yoğun və qırmızıbirçək bir baqqal “buy, dəli Səmədə bax!” – deyib, ona bir çürük badımcان salbası atdı.  
– Eşşək, qoca eşşək, get iylənmiş qatığını satmağa! – Baqqala belə cavab verib, dəli Səməd adamların arasında itdi.

\*\*\*

Yay girəndə Səmədin dəliliyi şiddetlənirdi. Görürdün, yol gedəndə gözləri çanağından çıxıb oynayır, danışıçı artıb, məzmunsuz və dağıniq kəlmələrdən ibarət olurdu; əxlaqı pozulub, dinənə söyməmiş, acığını tutdurani döyməmiş olmurdu. Evə gec-gec gələrdi və evdəkilorlə də əvvəlki xoş rəftarını unudub, pis müamilədə olardı; qardaşı uşaqlarını döyüb qardaşına dəqiqədə min söyüş verərdi. Ayağını bağlardılar, çörək verməyib dama salardılsa da, yenə Səmədin xasiyyətinə təsir etməzdi; əvvəlki halətdə qalıb, ağızına gələni söylərdi, əlindən gələni edərdi. Şəhərdə şikayət günü-gündən artırdı. Deyirdilər: “Dəlinin iyiyəsi olar, bilmirik Hacı Qara dəli qardaşına niyə təhər çəkmir?” Hacı Qara da gəlib dəli Səmədi tut ağacına bağlayıb, tuburqu ilə döyməyə başlardı. Sübhədən axşama kimi Səməd ağaca sərikli çığırardı, bağırardı və ağızına gələni də qardaşına deyərdi. Bir də görürdün, döyüldüyü yerdə birdən gözləri yaşlı qəhqəhə çəkib gülürdü, məzəli-məzəli qıssələr nağıl eləyib, eşidənləri də gülməyə vadər edirdi. Çığırmaqdan xırıldayan səsi ilə:

– Deyirlər “dəliye qələm nist”, pəs mən dəli olmaya-olmaya bu axmaq məni niyə tutub bu ağaca səriyib? Xa-xa-xa!.. Vallah, məlun lap dəli olub! Bircə saqqalına bax, başına bax-dəccala oxşayır.

Sözlərini qurtaran kimi Səməd yenə qaş-qabağını sallayıb sükuta gedərdi. Sonra yenə simasında bir təbəssüm görünüb, yavaş-yavaş gözləri daralardı və dişləri ağarıb qəhqəhə ilə gülərdi. Ondan, başla'yıb öz-özünə danışardı, əvvəl aram ilə, sonra bərkidərdi və axırda gücü gəldikcə çığırıb, yenə sükuta gedərdi. Bir də başlayardı:

– Deyir dədədən qalma şeyləri əlindən alaram və sonra da səni ağaca bağlayıb döyərəm... Dədədən qalma... Dədə! Xa-xa-xa!... Dədə... də... də xa-xa!.. Nə ... nə!.. humm! ... Nənə ey, yazılı nənə!

“Nənə” sözü Səmədə artıq təsir etdi, qəmlı gözlərini yerə dikib, belə hönkürtü ilə ağladı ki, gözlərinin yaşı pərişan saqqalı ilə axıb döşünə töküldü.

\*\*\*

Dəli Səməd evdən qovulub, küçələrdə dövran süründü. Yağış vurdu, qar vurdu, acı soyuqlar kəsirdi və təbiətin belə – belə hücumlarına bir dəfə də olsa, müqavimət etmirdi, bolluca gülürdü, bolluca ağlayırdı və öz-özünə uzun-uzadı danışındı. Gündüzlər dükanlar qabağında tapdıqları ilə qarnını doyurub, gecələr də bir guşəyə çəkiildi. Xərabə damlarda, axurlarda cındır libasına bürünüb yatırdı. Sabahlar toza-torpağa bulanmış yenə küçəyə çıxırdı. Yenə uşaqlar tökülib hərə bir tərəfdən onun cırıq arxalığından yapışib eğmişirdilər: “Ay dəli Səməd! Ay dəli Səməd!” Səməd əlini daşa, kəsəyə atıb uşaqları qovalardı və öz-özünə danışa-danışa salıb gedərdi.

Daha Səmədin əvvəlki müdrikliyi, irəlikli cəldiliyi qalmamışdı; zəmanənin gərdişi, fələyin vəfasızlığı, çovğun, acliq, rahətsizlik Səmədin belini büküb, saqqalını ağartmışdı. O əcaib hal, dəlinin əksini göstərən siması sıınıb əzilmiş bir lövhə parçasına dönüb heç zad bəyan etmirdi. Bircə alınının qırışlarında ağır məişət izi müşahidə olunurdu. Bu axır dəfə idi ki, mən dəli Səmədə rast gəldim, daha sonra nəzərimə keçmədi. Bir də qışın çovğunlu bir gecəsində zarılışı sübhə kimi qulağımdan kəsilmədi:

“Ay balası çölə düşən nənə vay” – deyib, aramsız ağlayırdı. Onun sabahı günü eşitdim ki, Səməd çəpərin altında donub ölüb.

Bu hadisədən indi çox-çox illər keçir.

1911

## DİVANƏ

Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi. Boy ucalıb, köksü dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikrindən də uşaqlarla laqeydanə oynamamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub, xəyalatda idi. Bu xəyalat həyata və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı. Çiçəklər, otlar, güllər bahar günəşinin iliq şüası altında ruhlanıb, təravətlənib, gözəl qoxuyurdular. Quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi...

Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hərçiçəkdən birini dərib, hər guldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb, bir lətfatət anlayırdı. Sitarə bağçanı dolanırdı, firlanırdı. Guldən çox gül, çiçəkdən çox çiçək, lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əlindən yerə töküb, yenə pəncərənin önünə çəkilirdi və başını çıynınə qoyub, fikrə gedirdi. Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kimi zərif, lotif bir cavan idi; gecə-gündüz Sitarə ilə gəzib dola-nırdı. Bunlar bir-birinə eşq yetirib, bir can, bir cəsəd olmuşdular. Dadlı-dadlı söhbətlər, səfali göz yaşları bunların həyatını səadət nuru ilə işıqlandırırdı. Qız xoşbəxt, oğlan xoşbəxt-iğisi də əl-ələ verib, şad və xürrəm, diriliyin geniş bağında ömür sürürdülər. Gül yiğib, çiçəklər dərib, qoxusundan ruhpərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb, ruhu sakit olurdu. Sitarə tamam xəyalat aləminə qərq olub, dün-yadan xəbəri yox idi. Evdə bir söhbət olurdumu, yeni bir iş ittifaq düşürdümü, bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə onlara görünüb çaydan, xörəkdən verib, yenə o biri otaqda pəncərənin önünə keçirdi.

Bir gün Sitarə gördü ki, evə iki-üç arvad gəlib. Anası onu yuyundurub, geyindirib, qonaqların qabağına göndərir. Qonaqlar isə qızə zənn ilə baxıb, sonra anası ilə piç-piç danışdır. Üç gün keçmiş haman arvadlar yenə bir ayrı arvadlar ilə dübarə gəlib, danışib getdilər. Üçüncü dəfə gəlib yenə danışib, gülüşüb, bir tirmə şal da qoyub yola düşdülər. Birdən Sitarə hamamda eşitdi ki, onu ərə veriblərmiş.

O gündən cavan qız toyu aramsız gözləyirdi. Şirin xəyalata meydan verib, Sitarə yenə məşuqu ilə ömür bağçasında gəzib dolanırdılar, yenə gül-çiçək onlar üçün qoxuyurdu, yenə bülbül xoş nəğməsi ilə onların səadətli günlərini alqışlayırdı. Dünya bir cənnətə dönmüşdü,

hər şey mənbəi-həzz idi. Zəhmətdən, məşəqqətdən xəbər yox idi. Axşamadək gözəl imarətdə, göyçək bağçada, zərif çiçəklər arasında bir-birinə lətafətlər bəxş edib, kamyab olurdular. Dadlı cavənlıq şərabından içirdilər, içirdilərsə də, şərab qurtarıb axıra çıxməq bilmirdi...

\*\*\*

Sitarə xəyalatdan ayıldı. Yengələr ona gəlin otağında “təlim” verirdilər. Bir də dışarıda sıqqıltı gəldi, sonra otağın qapıları açıldı, içəri bir kişi itələyib saldılar...

Sitarə ilk dəfə dünyaya həqiqət nəzəri ilə baxdı; cavan qızın qarşısında xəyali məşuqu əvəzində doğruçu əri durmuşdu və bu “ər” deyilən o qədər çirkin, musinn və zəriflikdən uzaq idi ki, Sitarə üzünü ondan döndərib, gözlərinin yaşlarını saxlaya bilmədi...

Gecənin bir yarısı idi. Sitarə ərini yuxuya verib, otaqdan çıxdı və bir dəqiqə çəkmədi ki, küçədə ayaqyalın və başıaçıq qaçmağa üz qoydu. Sitarənin daldalanmağa bir yeri yox idi; atası evinə də getməyə qorxurdu. Bunun üçün qarşısına gələn xərabə bir daxmaya soxuldu. Təklik, xərabənin vahiməsi, qaranlıq gecə... bunların heç biri ərindən qaçmış cavan gəlinə əsər edə bilmirdi, ancaq ümidiñ aldanmağı, arzunun puç olması odlu göz yaşlarına səbəb olurdu...

İki gün sonra acıdan taqətdən düşüb bət-bənizi qaçmış qızı xərabədən tapdırılar. Sitarə ata-anasını görçək qəhqəhə çekib, uca səslə gülüb deyirdi:

– Bilirsiniz? Nişanlıma gül yığmağa getmişdim. Bağçamızda nə qədər gül var, çiçək var, hamısı nişanlımindir. Özgəyə verməyəcəyəm!

Ata-anası onun sözünü kəsib, acıqlı deyirdilər:

– Kəs səsini, bihəya! Namusumuzu yerə soxdun!

Sitarə bunların cavabında yenə qəhqəhəsində davam edib deyirdi:

– Siz Allah, o çiçəkləri dərməyin! Qoyun qalsın nişanlıma! Axır mən nişanlımlı çox isteyirəm!

Atası bir ağac götürüb, qızını döyməyə başladı. Bu halda arvad ağlaya-ağlaya ərini tutdu:

– Allah bunu göturməz ki, sən onu döyürsən, görmürsənmi nə dərdə düşüb... Sitarə divanə olub!.. Evimiz yixildi, ay kişi!..

Arvad sözünü qurtarmamış Sitarəni qucaqlayıb, hönkürdü. Kişi də qızına zənn ilə baxıb, ağacı əlindən salıb, hönkürtmə ilə ağlamağa başladı.

1911

## DƏRDLİ ZÜLEYXA

Yarımışıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çıraqa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızılıtlı bir səslə çağırıldı:

– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürem, bircə gel!

Qonşu Məşədi Həsənin arvadı səsə oyanıb, durdu:

– Yenə nə olub, ay Züleyxa, başına dönüm, yoxsa azarın qalxıb.

– Ay qız vallah, sancıdan ölürem! Sənəm söylənə-söylənə gəldi:

– Pis oğul əkənin atası zirbezir olsun! Degilən, köpək oğlu, arvadı azara salandan sonra yalnız damların altında atıb gedəcək idin, niyə evlənirdin?

Züleyxa dolmuş gözlerini Sənəmə döndərib yenə:

– Ay qız, axır ölürem. Vallah, bax, ölürem, nəfəs ala bilmirəm.

Sənəm Züleyxanı bu halda görüb, doluxsundu və ağlamağını bildirməmək üçün üzünü divara döndərib, əlinin dalı ilə göz yaşlarını sildi.

– Ay başına dönüm, mən nə qayırim, a tifil, axır mən başıma nə kül töküm... Yenə gətir dalını ovum, görünüm nə təhər olur.

Sənəm Züleyxanın dalını ovmağa başladı. Sonra çəkib, başını dəsmal ilə bağladı. İkiisi də pəncərənin qarşısında durub, sükuta daldılar. Bir az keçmiş Züleyxa zarıldaya-zarıldaya:

– Ay qız, Sənəm bacı, vallah, ölürem, sancı öldürür.

– Başına dönüm, mənim əlimdən nə gələr? Azarı həkimə göstərərlər, hər dərdin bir davası olar, mənim, bacı, əlimdən nə gələr?

Yenə bir az sükuta getdilər, yenə Züleyxanın zarılıtı yeni bir söhbətə səbəb oldu:

– Canımı azara saldığı bəs deyil, tək-tənha damlar altına tullayıb, gecə sübhə kimi də gəzir, il uzunu dərd çəkirəm.

– Ay qız, kiri, sən allah! Yaxşı kişinin etibarına... İndi bu zəmanədə kişi hayanda idi?! Qadam hamisinin ürəyinə! Adamın öz canı. Səninki köpək oğlunu görmüsən, gələn kimi canını azara salıb, dava-dərman da elemək istəmir. Deyəndə ki, köpək oğlu, azarlısan, özünə müalicə elətdir, bir kişinin qızını da bədbəxt eləmə, acığı da tutur ki, mən hayandan azarlı oldum...

– Ey, ay Sənəm bacı, nəyi qoyub, nəyi danışırsan, azarı gözünə girsin, döyməsin, söyməsin, damlar altında atıb getməsin, qoysun ölüyüm yerdə ölüm.

Züleyxa sözünü qurtarıb, gözlerini doldurdu. Sənəm hirsli:  
– İraq canından, başına dönüm, ölü özü ölsün, xoryat yosunu.  
Sən nə günahın iyiyəsən, tifil, fəqir. Bir ildir gəlin gəlmisən, hələ  
səni şad görməmişik, həmişə azar ilə əlləşmək, Allahın yazığı, dərd  
çəkməkdən gül kimi solmuşan.

Burada Sənəmi yaşı boğdu, özünü saxlaya bilmədi – Züleyxanı  
quaqladı və honkürtü ilə gözünün yaşını axıtdı. Züleyxa da başını  
onun sinəsinə söykəyib, rəngsiz yanağından odlu damcılar töküldü.

Bu hal neçə dəqiqə davam etdi. Xoruzlar banlaşdırılar. Gecə saat  
üçü vurdu. Sənəm Züleyxanın əlindən tutub, çarpayiya yaxın gətirdi.

Bacı, – dedi, – axır yenə yatmasan rahat olmayıacaqsan.

Züleyxa Sənəmin cavabında zarılı ilə:

– Ölürəm... bir tərəfdən qızdırma, bir tərəfdən sancı, ölüməm,  
vallah!..

– Ölməzsən, qurban olum, yat, rahat ol, mən də yenə lazım olsa  
gələrəm.

Züleyxa hıqqıldaya-hıqqıldaya yatacağın üstə yixıldı.

\*\*\*

İnsan həyatında güclük çəkirsə, onda həmişə keçmiş xatırlar,  
unudulmuş vəqələri, hafızədən silinmiş nöqtələri zehnində canlandırı-  
mağa çalışıb, ondan bir xoşluq duyar, təsəlli tapar. Keçmiş ağır olsa  
belə, yenə hal-hazırı üstün tutular.

Züleyxa da çarpayıda uzanıb, əzab çəkərkən keçmişlə məşğul idi.  
Unudulmuş günləri xatırlayıb, hər bir nöqtəsini təhlil edir və qibtə ilə  
düşünürdü. “Nə gözəl günlər varmış” – deyə köksünü ötürürdü...

Bir tikə qız vaxtından evin cəmi işləri Züleyxanın üstə tökülmüşdü,  
sübhdən axşamadək işlərdi. Yun darardı, cəhrə əyirər, xana  
toxuyardı, su daşıyar, ev süpürüb, bişmiş bişirərdi, paltar yuyub, uşaq  
saxlardı... Gecə də olcaq yavandan-yağlıdan yeyib, dinməz-söyləməz,  
ağrısız-acısız başını qoyub, yatardı. İl uzunu beləcə işlər, evdən çölə  
çıxmazdı.

Həftədə bir dəfə anası ilə cümə hamamına gedərdi. Bu gün  
Züleyxa üçün böyük bir əyləncə günü idi. Hamamda qızlar ilə görü-  
şər, bol-bol danışar, hər kəsin geyiminə, üzərindəki zinətlərə diqqət  
edər və evə gəldikdə təfsilati ilə söylərdi. Hamam onun üçün tükən-  
məz bir mövzu təşkil edərdi: gördüklerini anladarkən nəşələnər,  
parlaq bir təbəssüm üzünə yayılardı...

Adətən bayram qabaqları işləməzdilər. Cəhrə və yun daraqları yı-  
ğılar, bir tərəfə qoyulardı, ev tökülər, palazlar çırpılar, anası ilə bəra-  
bər evin divarlarına şirə çəkib ağardardılar.

Hələ novruza və axır çərşənbələrə hazırlanmaq daha da böyük bir  
maraq təşkil edərdi. Züleyxa tonqal qalayıb, “ağırlığım, uğurluğum  
tökül” deyərək üzərindən atıldı. Sonra bir əlində bir cam su, o birin-  
də yeddi açar darvazanın arxasında durub çərşənbə deyişərdi. Ötüb  
keçənlərin söylədiyi ilk sözləri eşidər-eşitməz qaça-qaça anasının  
yanına gələr, yozdurardı. Bir gün küçədəkilərin biri müsahibinə söz  
arasında “yaman günün ömrü az olar” demişdi. Züleyxa bu sözləri eş-  
dərkən nə qədər sevinmişdi. Özü ilə bərabər bütün ailəsi də bu cüm-  
ləni fali-xeyir bilib sevinmişdilər...

Zatən anası Züleyxanı “sayəli” hesab edərdi. Odur ki, təzə ay  
çıxanda gözlərini yumub, Züleyxanı yanına çağırar, əvvəl onun üzünə,  
sonra aya baxıb salavat çevirirdi... Anası sınamışdı, belə edərkən, o  
ayı başdan-başa xoş keçirərdi.

Bir dəfə axır çərşənbə axşamı bir badya su qoyub, “vəsf-i-hal”  
saldılar. Anası badyanın başında oturub, çocuqlarından nişanə aldı.  
Züleyxa nişana olaraq mücrüsünün açarını vermişdi. Anası nişanələri  
badyaya salıb dedi:

“Güzgünü atdım bayıra,  
Şövqi-şəfəqi çayıra.  
Yığılın, qohum qardaşlar,  
İsimiz dönüb xeyiro”.

Bu bayatıdan sonra arvad əlini badyaya saldı, ilk əlinə gələn Züleyxa-  
nın açarı oldu. Hər kəs heyrət ilə onun üzünə baxıb, səadətinə qıbtə  
etdi...

O gecə sabahadək Züleyxa sevincindən yatmamışdı...

Bir də Züleyxa sancıdan ilan kimi qırılıb, yatağında o üz-bu üzə  
çevrildi. Başını qaldırib, ətrafa qulaq verdi – heç bir yerdən hənirti  
gəlmirdi. Qaranlıqda ürəyinə vahimə çökdü. Bir də kilsə zəngi saat  
dördü vurdu. Xoruzlar banlaşdırılar. Züleyxa yatağından qalxıb, çıraqa  
tərəf gəldi. Yenə xodunu qaldırib, hıqqıldamağa başladı. Dağıniq fikir-  
li gözlərini ətrafa gəzdirdi, masanın üstündəki güzgүyə rast gəldi...  
Sifətinin dəyişilməsinə heyrət etdi: bənizi qaçmış, dodaqları qansız, çö-  
kəyə düşmüş gözlərinin dörd tərəfi qapqara yanmışdı.

Bir də sancı şiddətləndi. Yenə pəncərəyə doğru yürüüb, həzin bir səslə çağırıldı:

— Ay Sənəm bacı, ay qız, axır, vallah, yenə sancı məni öldürür...

Sözlərini qurtarmamış Züleyxa başını qollarının üstə salıb, bihiss qaldı..

\*\*\*

Qapı döyülrəkən günəş çoxdan çıxmışdı. Züleyxa qapiya yanaşdıqda arxasından ərinin miriltisi eşidilirdi:

— Gərək qapını iki saat döyək ki, gəlib açasan. Züleyxa ərinin sözlərinə etina etməyərək qapını açdı və hiddətli üzünü yerə dikib, geri dönmək istədi. Əri bundan dilgir olub qaba əli ilə Züleyxanı itələdi:

— Köpək qızına bax, — dedi, — mənə elə bil qatır satıb.

Züleyxa hırslı döndü:

— Yox, sən mənə qatır satmışan! Azara saldığın bəs deyil, damlarıda yalqız qoyub gecələr sabaha kimi gəzirsən, hələ üstümə də çığırısan!.. Allah bu zülmü götürməz!.. Dərd çəkməkdən çərləmişəm.

— Dilinə bax, dilinə! Bihəya köpək qızının ağızını cırsam ürəyim soyumaz! — deyə kişi irəli yürüdü, arvadı künçə basıb, o ki, var döydü.

Günəş yuxarılara çıxmışdı. Züleyxa otağın bir küncünə qısılib, zar-zar ağlayırdı, əri də uzanıb, qeydsiz bir halda xoruldayırdı.

1911

## CAVAN

Cavan otaqda gəzib öz-özünə fikirləşirdi. Zehni dairəsi cəmi kainata yayılmışdı: isterdi ağlını təbii məhdudiyyətdən qurtarır, hər şeyi bilsin; intihasız yerləri işıqlandırır, təbiətin dərin-dərin sırlarınə agah olsun. Cavan öz-özünə fikir eləyirdi:

– Bir şey bir şeyi xəlq edər, bəs bir şeyi kim yaradar?

Cavan öz cavabında:

– O bir şeyi də yenə bir ayrı şey yaradar, yaratmasa da yaranmağına səbəb olar!

Cavan gəzə-gəzə yenə özünə sual verirdi:

– Bəs bir şey ki, birini yaratdı, onu da bir ayrisı yaratdı, bu ayrisını da bir qeyrisi, yəqin ki, bu “şeylər”in bir nehayəti də var ki, bunların hamisini yaradıb.

Cavan burada öz sözlərini təsdiq edib, bir sual da fikrindən keçirdi: bəs bu hər şeyi yaradan şeyin özünü kim yaratdı?

Bu suala cavab tapa bilməyib, cavan sürətlə otaqda gərdiş eləmə-yə başladı və gərdiş etdikcə çənəsində bitən üç-dörd yumşaq tükləri əli ilə burub işitmərlədi. Cavan öz sualına cavab tapa bilmədi:

– Tatalım ki, Tövrat xəbər verən doğrudur: “Allah təala yeri, göyü və cəmi gördiyümüz şeyləri altı günə yaratdı” – bəs ondan irəli nə var idi və onları kim yaratmışdır?

Cavan yenə cavaba aciz qalıb, çənəsinin tüklərini burmaqdə davam etdi və burduqca da fikirləşib, fikrindən də bir nəticə hasil edə bilmədi:

– Axır bircə əzəl nə var idi? “Var”ı kim yaratmışdır? Yaradan haradan gəldi?.. Suallar onun başını dəlib çölə çıxırdı. Cavan yenə fikirdə idi:

– Tatalım ki, elm deyən də doğrudur: əcrami-səmaviyyə kürə şəklində fəzaya dağılıb və bizim yer də həman kürelərdən olub, bir guşədə qərar tapıb. Bəs bu yerin, bu əcramın əsl maddəsi nədən doğulub? Fəzanın nəhayəti haradadır? Fəza nərədən gəlib və gəldiyi yer nədən əmələ gəlib?..

Cavan dəli kimi otaqda o baş-bu başa yüyürür, başından min sual keçirirdi və sualların hamisəna da cavab tapsa idi birinə tapa bilmirdi və dayanıb, gözlərini döyə-döyə qalırdı:

— Yerlər, göylər, ulduzlar, ay, gün hələ yaranmamışdı: “Dünyada Allahdan savayı bir şey yox idi” — yaxşı! Bir şey olmayanda, olmadığı yerdə yenə bir şey olur. Bəs əvvəl Allahdan savayı bir şey olmayanda nə var imiş?.. Yoxsa yoxluq Allahdan ibarət imiş? Allah nədən ibarətdir?

Cavan yenə gərdiş eləyirdi. Çox dolanıb yorulub oturdu və əlləri ilə başını tutub, yenə fikrə getdi, yenə xəyalı cəmi kainatı cövlan edib, intəhasını tapa bilmədi. Bir də getdi əzəliyyətə çıxdı; oraları yenidən fikrindən keçirib, Allahdan savayı bir şey olmayan zamanı təsəvvürünə götürdü və yenə dürüst fikirləşib özünə əzəliyyətin aydın şəklini çəkə bilmədi:

— Əzəliyyət idi, Allahdan savayı heç zad yoxdu, Allah da sifət deyil, cisim deyil, cövhər deyil... Yəqin ki, əzəliyyətin özü Allahdır! Yaxşı, bəs o əzəliyyəti kim yaradıb? O haradan gəlib?.. Əzəliyyət var imiş, varlıq da bir şeydən əmələ gəlir, şey də maddədir. Bəs Allahın varlığı hansı maddədən əmələ gəlib və o maddə nərədən götürülüb? Bəs görülən yer nə imiş? Ondan əvvəl nə var imiş, varlığın özü haradan gəlib? Ondan irəlikli yoxluq nədən ibarət imiş? Yoxluğu kim xəlq etdi?

Bir-birinə zəncirlənmiş minlərcə suallar cavanın fikrini yenidən məşğul etdi: dibsiz, nəhayətsiz fəzanın haradan gəlib və kim xəlq etdiyi yenə onu otaqda gərdiş etməyə məcbur etdi. Gün batdı, toran qovuşdu da, cavan fikrindən əl götürmədi. Fikirləşdi, fikirləşdi. Gözləri dəli gözü kimi çanaxından oynamağa başladı, beyni işləməkdən əl çəkdi. Cavan qəribə bir hala düşdü; Bir də gördü divarlar buna tərəf gəlir və şeyləri tamam yerindən qopub, otaqda gəzir, yer ayağının altından qaçıր...

Cavanın başının tükü biz-biz durdu. Bədəninə qorxudan lərzə düşdü. Bir də ətrafa baxdı və gücü gəldikcə çıçırib otaqdan qaçıdı...

Neçə dəqiqə idi ki, cavan balkona söykənib səssiz qalmışdı. Bədəni hələ yenə titrəyirdi. Əqli az qalırkı başından çıxsın. Cavan cəmi gücү, cəmi varlığı ilə səy eləyib, yenə fikirlərindən aralanmaq istəyirdi...

## YUXU

– Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasında zənn ilə baxıb, başını mütəkkəyə söykedidi: – Get, yat, aşib daşmış fəqir! Hamı ərə gedib, ev-eşik sahibi oldu, bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!.. Niyə də çıxməsin, azacıq yaşın yoxdur ki, – bu orucluq da gəlsə on doqquza girirsən... Xudaya-xudavənda, şükür!..

Fatma yatacaqda uzanıb anasının sözlərinə qulaq verdikcə, ah çəkib yastığı islatdı. Öz-özünə deyirdi: Şükür Allaha, hayana çıxıram, deyirlər sən kimdən pişsən ki, dindirib, danışdırının yoxdur? – Ay Allah, məni yaradınca bir qara daş yarada idin!..

Fatma öz-özünə çox deyindi, ağladı. Axırda yoruldu. Gündüzün yorğunluğu da bir tərəfdən kədərlərinə qələbə çaldı: gözləri yavaş-yavaş yumulmağa başladı.

Bahar idi. Fatma alaqaranlıqlıdan durub, yun daramadan əvvəl həyətə getdi. Bədmüşk açmışdı, gözəl qoxuyurdu. Fatma budağın birini əyib qoxuladı. Sonra günəşin ilk şöləsindən parlayan üst budaqlara tamaşa etməyə başladı. Bu əsnada çəpərin arxasından bir səs gəldi:

– Ay qız, ay yaxşı bala, bircə bura bax!

Fatma dönüb, məşşatə Anaxanımı yolda gördü. Anaxanım gülə-gülə Fatmani çəpərə çağırıldı:

– Qızım, mənim kimi xanan yoxdur ki, niyə belə tezdən durmusan.

– Biz də xana qayırıraq. Bu həftə quracağıq. Anam yatıb, dedim, durum bir az yun darayım.

– Qızım, maşallah, yetişmişən, anan səni niyə ərə vermir? Saxlayıb nə edəcək?

Fatma qızarıb, başını aşağı saldı.

Məşşatə bir az da çəpərə yanaşdı:

– Bacı, – dedi, – adamın ağılı başında olmalı. Bilirsən, ana özü üçün, ata özü üçün, qardaş da yad bəxtidir. Ortalıqda qalan həmişə qız uşağı olur. Ata adama həmişə çörək verməz – özünə gün ağlamalısan.

Fatma qızarmış üzünü qovzayıb, məşşatəyə zənn ilə baxdı və yavaş səslə dedi:

– Xala, mən nə qayira bilərəm... Onlar gün ağlamalıdır...

Son sözləri Fatma ürək çırıntısı ilə söylədi.

Bacı, görürsən onlar gün ağlamırlar. Gəl mən səni padşah balası kimi bir oğlana ərə verim, get, vaxt ikən ev-eşik sahibi ol. Qalmaqdan nə fayda?

Fatma məşşatənin üzünə bir də baxıb, fikrə getdi...

\*\*\*

Axşam çığı idi. Fatma anasından gizli yuyunub, geyinmişdi. Məşşatə qısıla-qısıla çəpərin altına gəldi və bir-iki dəfə bərkdən öskürüb keçdi. Fatmanın ürəyi döyündü. Bu iş ona tühaf görünürdü. İçində bir tərəddüd hüsula gəldi – istədi yüyürüb anasına bütün sırrı açın, digər tərəfdən cəzibəli bir qüvvə onu qapıya doğru sürükləyirdi.

Bir dəqiqliq çəkmədi, Fatma evdən çıxıb, məşşatəyə qoşulub getdi.

Fatmanın atası qızının qoşulub qaçıdığını eşitcək pristavı götürüb, qız aparılan evin qapısını kəsdi. Fatmanı qapı qonşudan yiğma qızıl-larla bəzəmişdilər: araqçının qabağında qızıl pilək, boynunda mərcan, inci, qızılı şəvə, döşdə gərdənbənd, yaxalıq; kürdisində düymələri və etəyində qırx əşrəfisi var idi. Fatma bunları özünükü zənn edirdi. Öz-özüne düşünürdü: “Bir qız bir oğlanındır” deyirdi: “qismətdən artıq yemək olmaz” – mənim də qismətim pis çıxmadı: evi, qızılı, dövləti, özü subay bir oğlandır. “Kor nə istər – iki göz, biri əyri, biri düz”. Odur ki, pristav gəlməsin, ondan böyüyü gəlsin, Fatmanı zor ilə gətirməmişdilər, özü gəlmişdi.

Fatma atasına da bu cavabı verib, geri qaytardı.

Kəbin kəsilib, toy oldu... Fatmanı bir ucuq daxmaya gəlin gətirdilər. Heyhat, kişinin burada bir ayrı arvadı da var imiş! Elə ilk gecədən evdə dava-şava başlandı. Yengələr hərdən bir sevinə-sevinə zifaf otığına yüyürür, bir də üzlərini turşudub, geri qayıdırıllar: “Biz elə bildik görəsən nə olub, demə hələ dava eləyirlər” deyirdilər.

Xülasə, “duvaq qapma” gününədək gəlinin üç dişini saldılar.

Ay ötdü, il dolandı, Fatmanın cəmi qızılları çekilib sahiblərinə getdi. Ona qalan bircə günü, bir də boş damlar oldu. Kişi bazara gedəndə günülərin əlinə fürsət düşürdü: bir-birinin cibritiğini çekirdilər. Kişi axşam evə qayıdanda arvadları üzləri cirilmiş, başları yolunmuş görürdü.

Bir gün “fələk Fatmaya kəm baxdı”, biçarə azarladı. Altı ay davam edən xəstəlik Fatmanın üzünü soldurdu. Bütün gənclik təravətini qaib etdirdi. O gündən etibarən gününün dili uzandi: “Bicins idi, tez xarab oldu” deyə hər an, hər dəqiqliq ərinə qandırıldı:

– Görürsən, mən şirin nar kökүyөм, дöyürsөn də, söyürsөn də, yenə gün-gündөn kökөlib, necə yaxşılaşırام?!

Kişi baxdı gördü, doğrudan da, əvvəlki arvad gün-gündən yaxşılaşır: ağ-çağ olur. Məhəbbəti tamamilə ona keçdi, Fatma bil-mərrə nəzərdən düşdü: hər gün ikitərəfli döyülib söyledü. Belə bir həyatın davamı qabil olmayacağını Fatma gözəlcə biliirdi. Evdə qulluqçuluqdan başqa bir vəzifəsi olmayan, ən adı hörmətdən məhrum olan Fatma çıxacaq yolu aramağa başladı. Atası evinə qaçmağa cürət etmirdi: atası onu çoxdan qızlıqdan çıxarmışdı.

Fatma babasının yanına qaçıdı; babası onu görər-görməz ağızına gələni söylədi:

– Sənin namusun olsa mənim qapıma gəlməzsən, itil gözümün qabağından, çəngi! – deyə qovdu.

Fatma babasının sözündən incimədi. Qərib bir quş bir budağa sıqınan kimi, sıqınib qaldı. Dindirmədilər, turş sima göstərdilər, acı və tənəli sözlər söylədilərsə də hamısına səbir elədi. Dinməz-söyləməz bir halda öz işlərinə qurşandı.

Bir gün Fatma hamama paltar yumağa gedərkən ərinə rast gəldi. Bir dəqiqədə bədəninə qorxu çöküb, yerindən tərpənməz oldu. Əri onun qolundan yapışış dardı, apardı. Fatma çıçırdısa da səsinə gələn olmadı.

Evə girər-girməz kişi xəncəri divardan aldı. Sonra bir az düşünüb, yerə atdı. Fatmanı saçlayıb, yerə yıldırı və bihuş olana qədər döyüdü:

– Ərini bəyənməyən arvadı belə edərlər! – dedi, – bu sənə dərs olsun!

Fatma əvvəlkindən daha fəna günlər keçirməyə başladı: günüsü zadəgan xanımları kimi oturub, əmrlər verir, Fatmanı işlədirdi. Səhər-dən axşama qədər çalışan Fatma doyunca yeməz, lazıminca geyin-məzdi; aylarca hamam görməyib, kir içində çürüyürdü. Belə bir həyata davam edər və səbir kasası dolduqda ərinin ayaqlarına yıxılıb, göz yaşları axıdar, yalvarardı:

– Mən evdə bir şey yiyeşən deyiləm: döyüürəm, söyülüürəm, arvadlığım yox, məni niyə buraxmırısan? Axır, yazığam, bu qədər zülm olmaz ki, mən çəkirəm!.. Allah xatırınə, məni qul hesab elə, başına dolandır, azad elə!

Fatma yalvardıqca əri hiddətlənirdi, onu yenidən incitməyə başlayırdı.

Fatmanın faciəsindən anası xəbərdar idi. Tez-tez gəlib xəlvətcə Fatmanı qapiya çağırır, yemək, paltar gətirirdi:

— Qızım, — deyirdi, — ananın əlindən ah-zardan başqa nə gələr? Allah dədənə insaf versin! Dədə dədə olsa, ərin səni incidərmə? Həmişə iyiyəsizin başına dünya dar olar!..

Bir də Fatma özünü qazının qapısında gördü. Gözlərindən yaş süzərək deyirdi:

— Ay ağa, başına dönüm, məni balalarının başına çevir, kağızımı al! Ağa, qulun olaram, qapının iti olaram, məni bu kafirin əlindən qurtar.

Qazı fikirdə idi. Fatmanın göz yaşlarını görüb halını anlayırdısa da, şəriətin rəsmi hamisi olduğunu da unutmurdu.

— Qızım, — dedi, — ər arvadın sahibidir. O izin verməyəndə, məndə nə ixtiyar var. Yenə ərinin yanına dönməkdən başqa bir çarə yoxdur...

Fatma yenə ərinin yanında idi. Ömrü yenə əvvəlki qaydada keçirdi. Günü yeyir, geyir, gəzir; Fatma da evi idarə etmədə, günüsünün çocuqlarını saxlamaq kimi zəhmətlərə davam etmədə idi. Tay-tuş içini çıxmaz, şad gün gördüyü yox, ev adamları ilə də deyib danışmadı, söyüş, qarğış, danlaq mühitində can çəkişdirirdi. Onu əri ayda bir dindirməzdi, günü də belə. Onların hər bir arzularını Fatma özü dərk edərək, vücudə gətirməli idi –bişmiş vaxtında bişməli, ev vaxtında yiğisılmalı idi, — yoxsa Fatmanın sümükləri əzilirdi.

Fatma bir də gördü əri onun başını yarib, qanı axır. Gecənin yarısı çıl-çılpaq küçələrə düşüb, özünə sığınacaq yer arayır. Hərdən əlini başına sürtüb, al qana bulaşmış bir halda ay işığına tutur, şikayetlənirdi:

— Ay Allahi sevənlər, — deyirdi, — mənə bir yazıçı gələn yoxmu? Vurun ölüm, bəlkə yaman kişidən qurtarım!

Gecənin tənhalığında Fatmanın səsinə səs verən yox idi. Qan yalnız alnında deyil, sanki siniq qəlbindən də iç-in-iç-in axır, bütün varlığını qərq etmədə idi. Ruhi-övzanın tərcümanı olan göz yaşları qana qarışaraq yanağı aşağı töküldü...

Fatma bir də gördü əri xəncər əlində yüyürür, biçarənin nəfəsi kəsildi, taqətsiz bir halda divara söykənib qaldı...

Bir axşam Fatma qaçış evlərinə təpilmüşdi, atasının ayaqlarını qucaqlayıb deyirdi:

– Dədə ... yemişəm! Qələt eləmişəm! Günahımdan keç! Məni öldür, bir də ərə vermə. Qoy öz qapımızda ölüm. Bax, sümüyüm yanıb, on ildir cəhənnəm çəkirəm!..

Kişi qəbul etmirdi:

– Get, – deyirdi, – mənə it-qurda qoşulan namussuz qız lazım deyil!

Fatma ağlayır, anası da bir tərəfdə yaş töküb, qəşş eləyir...

Fatma bir də görür yenə əri evindədir. Yenə eyni həyat: döyüş, söyüş, göz yaşı, qüssə... Yenə əri vurub dişlərini salır, başını yarır.

Fatma qocaldığını duyur, başı ağarır, üzü qırışır... “vay cavanlıq!” deyə qışqırır...

Fatma qışqırıb, dəli kimi yataqdan qalxdı. Dan yeri sökülürdü. Ətrafında yatmış ata-anası xoruldayırdılar. Fatma gördüyü yuxunun təsirindən hələ yenə də titrəmədə idi.

1911

## POLİS PALTOSU

Talış xanın ürəyini söz dəlirdi. Özü də söz saxlamayan bir adam, elə istəyirdi ki, qarşısına çıxana açıb dərdini desin. Bir də, xan fikir eləyirdi: “hər sözü adam özgələrə deməz. İşdir, birdən gedib qubernatın qulağına çatar, onda... onda nə olar, adamı elə itirərlər ki, heç yeri-yurdu da məlum olmaz”.

Xan özünə bir az öyüd-nəsihət verirdisə də, ürəyindəki söz ona sakitlik vermirdi. “Yoxsa arvada deyim – deyə xan yenə özü ilə söhbət edirdi: arvad gedib mənim sözümü özgələrə deyib, sırrımı açmayacaq ki, qubernat da məndən kəmiltifat olsun. Deməz... ağızı da nədir desin; bir dəqiqədə nökərlərə öldürdüb, meyidini itirdərəm”.

Bir də Talış xan fikrini deyişdi: “Arvad tayfası ağılsız olur. Bunnara etibar edib söz demək olmaz. O da qan bahalı söz. Yox, yaxşısı budur ki, gedib, dostum Paşa bəyə deyim. Özü də elə gedim ki, heç kəs xəbərdar olmasın...”

Bu fikir xanın ağlına batdı. Nökərləri çağırdı ki, paltarını gətirsinlər. Talış xan paltarını geyib və şübhə oyatmamaq üçün Qars davasında aldığı “Georgi” xaçını döşünə taxıb, qırğısını da qoluna alıb getdi.

Xan Paşa bəyin darvazasına yetişdikdə küçəyə zənn elədi və şübhəli adam olmadığını görüb, içəri girdi. Böyük həyəti də nəzərdən keçirib, köhnə imarətin pilləkənindən yuxarı çıxmağa başladı. Paşa bəy yenicə ayaq barmaqlarına həna yaxıb, ocağın qırağına uzatmışdı ki, Talış xan qapıdan girdi:

– Xeyirdimi, a qoduq – deyə bəy gülümsündü (xanla bəyin zarafatı var idi: həmişə bir-birini “qoduq” deyə çağırırlılar).

– Xeyir olmamış nə var, ölkə bir-birinə dəysin, sən də ayağına həna yax.

Paşa bəy xanın üzündən ciddi və mühüm bir xəbər olmasını anlayıb, yavaş bir səslə:

– Doğrudan, nə olub?

Bəyin cavabında xan bir az duruxdu və otağı da nəzərdən keçirib, qayət yavaş bir səslə Paşa bəyin qulağına piçildadı:

– Deyirlər... qubernatın ayağına çiban çıxıb. Bəy bu sözdən dik atılıb, az qaldı ürəyi getsin.

Xan da çekilib bət-bənizi qaçmış bir tərəfdə toxladı. Bir az keçmiş xan cəsarətsiz:

– Bəlkə, Allah eləməmiş, yəvo prevosxoditelstvonun başına bir iş gəldi, onda nə təhər olacaq? Deyəcəklər ki, xanlar, bəylər günah-kardırlar.

Bəy yavaş səslə:

– Bəs nədir, elə urus da şıltığa gəzir...

Xan Paşa bəyin sözünü kəsib dedi:

– Başına dönüm, Paşa, urus adı çəkmə, nə lazımlı... Biz həmişə urus padşahının itaətində olmuşuq, yenə hazırlıq. Ancaq... adamdır dayna, ürəyinə xof gəlir... İndi, nə bilim, çibandır, vurdu birdən... başına dönüm, Paşa, gəl heç bu sözü danışmayaq.

Paşa bəy bir az cürətlə:

– A kişi, indi danışanda bizi sürmüyücəklər ki, sözdür...

Talış xan əli ilə Paşa bəyin ağzını tutub, yenə sözünü kəsib dedi:

– Paşa, Allah xatırınə, xataya salma, qələt eləmədim bir söz dedim.

Küyə salacaqsan, gedib qubernatın qulağına çatacaq, ondan oyana di ölü, Talış xan!

Paşa bəy xandan xilas olub, yenə danışmaq fikrində idi. Bir də xan qulaqlarını tutub, “Allah xatırınə məni xataya salma” deyə-deyə otaq-dan çıxdı. Balkonda qulluqçular ağalarının paltarını şəlitə sərib, hava-yə verirdilər. Bunların içində qırmızı boyunlu bir köhnə polis paltosu var idi. İttifaqən Talış xan otaqdan çıxdıqda gözü bu polis paltosuna sataşdı. Biçarə xan belə guman elədi ki, pristav Paşa bəygildə qonaq imiş və qubernatın çibani barəsində olan söhbətləri tamamən eşidib. Bu guman ilə xan aram tapa bilməyib, qorxulu gözləri paltoya baxabaxa yıxılıb, özündən getdi.

Bir dəqiqədə nökərlər töküldülər. Paşa bəy də içəridən çıxdı. Su gətirdidər, Talış xanın üzünə və sinəsinə su səpib, ovmağa başladılar. Xan bir az özüne gəlib, bir də qəşş elədi. Yenə üzünə su çileyiib, ayıltıdilar; durub oturdu.

Paşa bəy soruşdu:

– Ay dadaş, axır sənə nə olub?

Xan buna cavabən titrək səslə:

– Nə olacaq, pristavı evə gətirirsən, mənə demirsən. Mən də... olur da, adam artıq-əskik danışır.

– Ay dadaş, pristav burada yoxdur. Vallah, bilmirəm bunu sənə kim xəbər verdi?

– Niyə, özüm görmürəmmi, paltosu da orada asılıb. “Palto” sözündə xanın rəngi qaçıdı. Paşa bəy and içə-içə:

– Ay Taliş, vallah, billah, palto özümündür, çıxardıb günə verirlər.

Xan inanmaq istəmədi. Bəy sözündə davam edirdi:

– İstəyirsən dürüst bax, köhnə paltodur. Belə paltonu pristav geyməz, onunku həmişə təzə olur. Mən bunu köhnə paltar satandan almışam.

Paltonun köhnəliyini sübut etmek üçün biçarə Paşa bəy bir çomaq götürüb, paltoya çırpdı, toz qalxıb, duman kimi ətrafi tutdu. Xülasə, Paşa bəy və nökərləri nə qədər dəlil və sübut ilə səy edib, paltonun rəvayətindən nağıl etdirərsə də, xanı şübhədən çıxarda bilmədilər. Belə şübhəli və bir az da rəncidə-xatir xan durub darvazadan çıxdı.

Yol ilə gedərkən xan belə fikirdə idi: “Necə ola bilər ki, mənim otuz illik əməyimi bir pristav zail eliyə. Mən otuz ildir padşahıma nökərçilik eləmişəm. Qars davasında qan töküb, rəşadət göstərmışəm... Necə ola bilər ki, ... mən bilirəm ki, bu saat işlər qubernata məlum olacaq. Ondan sonra... mən qubernatın gözüne görükə bilərəmmi?.. Bircə çara var: gərək bu saat qubernatın yanına gedib, ayaqlarına yıxılam; deyəm: məni balalarının başına çevir.

\*\*\*

Axşam xan ovqatı təlx evə qayıdı. Qapıçılar cavab vermişlər ki, qubernat yatıb, heç kəsi qəbul etmir. Qapıçıların sözləri Taliş xanı odlu-yurdurdu. Xan yəqin eləmişdi ki, qubernat pristavin sözlərindən kədər-lənib, qapını açdırımayıb. Bu işlərdən şiddətli bir nəticə çıxacağı xana aşkar idi.

Arvad ərini bu halda görçək soruşdu.

– Niyə bikefsən, xan?

Xan arvadının boynunu qucaqlayıb ağladı.

– Ay arvad, qubernatın qəzəbi tutub, necə olacaqıq? Bizi sürdürsə, başımızın ağarmış vaxtı Sibirdə nə qayıracaqıq?

Arvad işdən dürüst xəbərdar olduqda ərini qucaqlayıb hönkürdü:

– Ay Taliş, kaş ölü idim, bu günü görməyə idim!..

Xan ağlaya-ağlaya:

– Arvad, ay gözəl arvad, bircə asudəlikdə qədrini bilmədim. Məni halal elə.

– Halalın olsun, yaziq kişi, mənə nə eləmisən ki, halal eləyim?  
Ər və arvad neçə dəqiqə otağın ortasında qalıb aqlaşdılar və sonra arvad yanılıqlı bir səslə:

– Talış, – dedi, – qoyarammı səni sürgünə gedəsən, saçlarımı qubernatın ayağına döşərəm. Səndən vəfa görmüşəm, ay kişi!

Bir dəqiqədə arvad nökər və qulluqçudan bir neçəsini götürüb, əfv edilmək üçün qubernatın evinə rəvan oldu. Talış xan da məhəllə ağsaqqallarının dalınca getdi ki, bunları da qubernata minnətçi göndərsin. Məscidin yanından keçdikdə hələ xanın gözlərinin yaşı qurumamışdı. Biçarə tez-tez göyə baxıb, Allahdan qubernatın könlünə rəhm salmağı diləyirdi. Bir də ... heyhat!.. Xanın qarşısında bir polis paltosu durmuşdu.

– Sənə fəda olum, – boğunuq və titrek bir səslə xan deyirdi: mən otuz ildir padşahıma nökərçilik eləmişəm. Qars davasında canla qulluq eləmişəm; velikiy knyazın özündən “barakallah” almışam. Padşahın cəmi nökərlərinin nökəriyəm; dəftərxana qulluqçularından tutmuş uryadnikədək hamısının quluyam, hamısının itiyəm...

Polis paltosu guya xanın nitqinə etina etməyib, irəli yeriyirdi. Xan dili tutula-tutula:

– Cəmi divan adamları mənim böyüyüdürlər; hər nə buyursalar başım üstə əmələ gətirərəm. Ağsaqqal vaxtında cəhənnəmə də gəndərsələr, gedərəm...

Palto bir az da yavıqlaşdı.

Xan sözünü təsirsiz gördükdə dili qorxudan daha da tutuldu və üzünü döndərib, qaçmağa üz qoydu. Xan qaçıqca palto da onun dalınca düşdü. Xan nə qədər bərk yüyürdü, palto da onunla ayaqlaşdı. Axırda lap çatıb, üstünü kəsdirdi. Qılçaları qurumuş xan başının üstə polis paltosunu hiss etdikdə zəhrəçək olub, yerə yıxıldı və buradaca canını əzrailə tapşırdı.

Məscid mücaviri yükürüb, xanın ölmək xəbərini arvadına vermək istədikdə onu da orada bağıri çatlayıb vəfat etmiş gördü. Qubernat xanımı qəbul etməyib: yatmış imiş.

1912

## MƏRSİYƏXAN

Pəncərədən düşən işıqdan məsciddəkilərin başları işildayırdı. Möminlər böركlərini yere qoyub, yaşılı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çıçırdı:

– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!

Bu sözlərdən xalq kövrəlib, daha da ağladı, səs məscidiñ tağlarına düşüb, dəqiqələrlə cingildədi. Sonra yavaş-yavaş sakitlik düşdü. Möminlər dəsmallarını gözlərinin qabağından götürüb qaldırdılar və turş sıfətlərini yenə mərsiyəxana چevirdilər. Mərsiyəxan əlini qurşağına uzadıb, cəld bir torba çıxartdı. Məscid ərəsatı-məhşərə döndü... Hami ağlayır, hamı başına yumruq döşeyir, dizlərinə çırpır. Mərsiyəxan mənbərdə ayaq üstdə durub, möminlərin başına saman yağıdırırdı, zəngulə ilə mərsiyə deyir, kiriz verirdi. Hönkürtüdən qulaq tutulurdu – müsəlmanlar ağlamaqdan yarımcان olmuşdular, oruc da bir tərəfdən ürəklərini üzmüdü.

Bir də məscidi dərin bir sükut qapladı: mərsiyəxan qəşş eləyib, mənbərdən aşağı diyirləndi...

Möminlər mərsiyəxanı çəvrələmişdilər: hacılar mübarək barmaqları ilə onun yaxasını açıb, döşünə su səpirdilər, mülkədarlar ayağını ovurdular; kərbəlayı və məşədilərə növbət yox idi.

Axşam yavaş-yavaş düşürdü. İftar yaxınlaşındı. Xalq məsciddən çıxıb, evlərinə gedirdi. Hacırsa mərsiyəxandan əl çəkməyib, onu qonaq çağırırdılar. Dərd burasıdır ki, mərsiyəxan kimə qonaq gedəcəyini kəsdirə bilmirdi. Hərə öz tərəfinə çəkirdi – bu günün savabından məhrum olmayı heç kəs istəmirdi, çünki mərsiyəxan bu gün olduqca sədaqətlə mərsiyə demiş və sədaqət, səmimiyyətdən də qəşş edib, narahat olmuşdu.

Müamiləçi Hacı Veli əlini sinəsinə qoyub, səmimi bir səslə:

– Ağa iftara bize təşrif buyuracaqsınız!

Ağa Əkbər etiraz edərək:

– Yox, vallahi, qoymayacağam ayrı yerə getsin!

– Ağa çoxdan bizim çörəyimizi yeməyib.

Məşədi Qəzənfər:

– Bizim çörəyi heç yeməyib! – deyə istədi mərsiyəxanın qolundan yapışın, hacılar macal vermədi, bəlkə bir az da ona acıqları tutdu: bura “məşədi girəsi kol deyil id”.

Çox söhbətdən sonra xoşbəxtlik Hacı İmamverdiyə üz verdi. Yola düşüb getdilər.

Mərsiyəxan, neçə molla, ümdə müridlər, qapıçılar, fanus götürənlər, ev sahibi Hacı İmamverdi və başqaları yerə salınmış böyük süfrənin kənarında oturub, azanı gözləyirdilər. Hərənin əlində bir xurma, yanında qəlyan, çubuq, ya papiroş dinnəz-söyləməz gözlərini yerə dikmişdilər. Hövsələlərinin təng vaxtı idi – aclıq bir tərəfdən, tütün və tənbəki nəşəsi də başa vurmuşdu. Möminlər tez-tez saatə baxıb, ağızlarını marçıldadırdılar.

Göyün qızartısı çəkilirdi. Müəzzzinin nazik səsi eşidildi. Haman kibrilər alovlandı – çubuqların, papiroşların tüstüsü qalxdı, qəlyan xoruldadi. Yavaş-yavaş gümüş qaşıqlar da stekanlara dəyib cingildədi.

Mərsiyəxan qəlyanı qurtarıb, çaya şuru etdi; hazırlunun gözü onda idi – nəyə meyli olduğunu bilmək istəyirdilər... Duydular: neçə yerdən ona fetir təqdim olundu; ətrafına qaymaq, bal, pəşmək, qorabiya, paxlava və başqa şirnilər düzüldü. Mübarək əllər fətiri kəsdi, pak dodaqlar aralanıb, onu içəri ötürdü. Hil, mixək, zəfəran və sair ədviyəyənin qoxusu damağına çökdü. Mərsiyəxan ləzzətdən bihuş oldu.

Hacı İmamverdi nökəri çağırıb, əmr verdi :

– Niyə bişmiş götərmirsən? Tez ol, ağanın iştahası qaçar!

Qapılar açıldı, behişt nemətləri içəri daşındı: ceyran kababı, qırqovul çığırtması, qəlyə, bozbaş, işgənəkabab, qaysava, tərək; alma, armud, üzüm, heyva, nar, əzgil...

Hacı İmamverdi doğadan bir boşqab töküb, mərsiyəxana uzatdı:

– Mən iftarı doğasız aça bilmirəm, buyurun meyl edin, görün nə yeməli şeydir. Qırqovul suyunda bişmişdir.

Mərsiyəxan ədəblə yerindən bir az qalxdı, doğanı alıb, yenə oturdu:

– Bəh! Bəh!.. Əhsən! Doğrudan da qışın bu vədəsində doğa çox türfəndə şeydir. İltifatınız artıq olsun!

– Ağa, qırqovuldan meyl buyurun, onu maxüsüs sizin üçün tapdırılmışam. Özünüz bilirsiniz ki, xatiriniz mənim yanımıda necə mənzurdur.

Mərsiyəxan yenə yarı yarıqalxıb, qırqovulu aldı.

Hacı ixlaskarlığında davam edərək:

– Vallahi, hərgah cənabınıza canım, malim, ya balalarımın canı lazımlı olsa, müzayiqəsi yoxdur!

Mərsiyəxan gülümsənib, xeyir-dua verdi...

İftar davam edirdi, yenə nökər cürbəcür bişmişlər daşımada idi. Sanki hər şey yerində, heç bir qayğı gözə çarpmırıldı. Lakin dışarıdan gələn bir səs ahəngi pozdu. Hacı İmamverdi qulağını şəklədi, nökər gəlib ona bir şeylər piçildədi, yenə dışarı çıxdı. Səs daha da şiddetlə eşidildi. Nökər gəlib yenə Haciya bir şeylər piçildədi, Hacı həyəcanlanıb qalxdı. Lakin Hacının getməsi də səsin öünüALA bilmədi – səs daha aydın eşidilməyə başladı, mərsiyəxanın adı tez-tez çəkilir və töhmətli sözlər belə qollanırdı. Bir az sonra Hacının da səsi ucaldı:

– Rədd ol buradan, həyasız! Sən düz-əməlli arvad olsan iftar vaxtı qapılara düşməzsən!

– Mən sənin iftarına möhtac deyiləm. Mən o imansız mərsiyəxanın yanına gəlmışəm. Mən onun kəbinli arvadıyam, bu uşaq da onundur.

Mərsiyəxanın rəngi qaçıb, boğazı qurumuşdu. Dərin bir sükuta dalıb düşünürdü. Məclisdəkilər də yeməkdən əl çəkib, heyrətə dalmışdılar. Qoqça səsi getdikcə yavıqlaşırkırdı. Bir də qapının ağızında qucağı uşaqlı bir arvad göründü, çarşabının bir ucunu dişlərinə tutub, gözləri ilə məclisi seyr etdi; mərsiyəxanı görüb qışqırdı:

– Ay imansız köpək, adam da arvadı aldadıb qaçarmı? Bildir orucluqda məni aldin, dedin özümlə səni aparacağam. Sonra xəlvətcə İrana qaçırsan, məni də burada avara qoyursan?

Arvad hırslı irəliləyib, qundaqlı uşağı süfrənin ortasına atdı və elə bir süretlə dönüb getdi ki, hər kəsi yerində dondurdu.

Məclisi dərin bir sükut qaplamaşıdı. Hər kəs nə edəcəyini şaşmışdır. Bu əsnada yalnız əli doğaya bulaşmış çocuq, barmaqlarını əmərək gülümşəyirdi. Çocuğun bu laqeyd vəziyyəti Hacı İmamverdinin istehzasına səbəb oldu; o, mərsiyəxana tərəf yönəlib dedi:

– Amma, öz aramızdır, bu vələdizina çox bic uşağı bənzəyir!

Hacının sözləri məclisə nəşə gətiirdi.

## XANIN QƏZƏBİ

*Keçmiş məişətimizdən*

Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, ya- tağın üstə oturdu. Amma səs onun səsi idi. Buna şübhə etmək olmazdı.

Xan acığından şəbkülahını başına basıb, bir az vəhşi heyvanlar tək nərildədi. Başını pəncərədən çıxarıb, bir də qulaq asdı.

Səs mehtər Zamanın səsi idi.

– Mən onun başını bədənindən aralatdıraram, onda bilər ki, nökər bayatı deyib, xani yuxudan oyatmaz! – Xan öz-özünə mirıldanıb, “hirsindən saqqalının tüklərini yolmağa başladı. Dodaqlarını gəmirə- gəmirə pəncərənin qabağına yeriyib elə çıçırdı ki, xanim yatacaqdan dik atıldı.

– Onda bilər ki, mən kiməm. Bilər ki, mən xanam, o nökər!

Bir də xanın yumruğunun zərbindən pəncərə çilik-çilik olub, yerə səpildi. Ev adamları tamam yuxudan ayılıb, qorxularından zağ-zağ əsdilər.

Mehtər Zamanın dünya vecinə deyildi. Əlindəki dəsmalındasov- qatı, ayağında qıvrıq çarıqı şəhərin yaviqlığındakı kəndə nişanbazlığa gedirdi, hərdən nişanlışını yadına salıb oxuyurdu:

Mən aşiqəm gül bağda,  
Bülbül bağda, gül bağda;  
Sənsiz bağ'a girmərəm,  
Xəzəl olsa gül bağda!

Kəndə yaviqlaşdı. İtlər hürüşdülər: kənar damlardan bir adam çıxb tutqun səsi ilə öskürdü. Bir ayrı yerdən də uşaq ağlamağı eşidildi. Sonra səs-səmir kəsilib, kənd böyük bir sükuta qərq oldu. Zaman bir bayatı da dedi.

Səsə bir qız çıxb, çəpərə tərəf gəldi. Zaman nişanlısı ilə görüşdü. Sovqatı verdi və sonra üzünə həsrətlə baxıb, onu bağırina basdı...

Zaman şəhərə qayıdanda gün hələ çıxmamışdı. Onadək xan qəzə- bindən yuxuya getməyi, saqqalının tüklərini yolurdu.

Zamanı eşik ağası işdən xəbərdar etdi, biçarə mehtər xanın aya- şına yixıldı və gözlərinin yaşını tökdü:

– Xan, atam sənə qurban, oxuyan mən deyildim!

Xan, Zamanın sözlərinə inanmaq istəmirdi və cavabında yeriyib, onun birçəklərindən yapışib, ayağının altına saldı. Nökər yerə düşüb, qəşş etdi. Xan qəzəbindən çəkinməyib deyirdi:

— Üç gün qızıl quşlarımı ət verməyin, Zamanı da dara çəkin!

Nökərlər əmrə tabe olub, baş endirdilər. Zindanxanada dar ağacı quruldu. Zamanı lüt soyundurub, dara çəkdilər. Ac quşlar içəri buraxıldı və qapılar qapandı.

Bir gün keçdi. Eşik ağası keçərkən zindandan Zamanın zarılışını eşitdi. Qapını açıb içəri baxanda, ürəkyandırıcı bir mənzərəyə rast gəldi: Zamanın bədənini quşlar didik-didik edib, qan ilə əlvan etmişdilər.

Eşik ağası dəhşətdən gözlərini yumub xanın yanına qaçıdı və ağlaya-ağlaya:

— Xan, məgər sənin insafın yoxdur, məgər Allahdan qorxmursan? Allah yaratdığına o zülmü etmir ki, sən edirsən... — deyib, göz yaşları ilə xanın ayaqlarını islatdı. Xan eşik ağasının sözlərindən mütəəssir oldu, hirsi yatdı. Nökərlərə əmr verildi ki, Zamanı yırtıcı quşlardan xilas etsinlər.

Bir dəqiqlik dəhşətdə zindanxananın mənhus qapıları açıldı, quşlar tutuldu. Lakin... Zamanda dirilik əsəri qalmamışdı.

1912

## SON BAHAR

Sadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpağının aşağı tərəfindən bət-bənizi qaçmış ana durub yaşlı gözlərini cigərparosunin üzündən çəkmirdi. Xirdaca qız uşaqları əlləri qoynunda hərəsi otağın bir tərəfində oturub, mat məbhut qalmışdır. Cavan yatmışdı və hərdən köksünü ötürüb ağır bir səslə inləyirdi. Bu inilti zavallı anaya elə təsir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib, daha da zənlə balasına baxırdı. Guya bununla onun cəmi dərununu nəzərdən keçirib, nazik və cavan ciyərlərini dəlib fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir-iki dəfə şiddətli öskürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alına qoyub, mehriban bir səslə halını xəbər aldı:

– Bala, yaxşı yatdinmi?

Azarlı cavab verdi:

– Bəli, amma, nənə... mənimlə əcəlin arasında bir şey qalmayıbdır!

Biçarə ana tutqun bir səslə oğluna dedi:

– Yaziq deyiləmmi, oğlum! Məgər Allah bilmir ki, mənim səndən savayı daha bir göz dikəcək yerim yoxdur!.. Allah eləməsin: sənin başına bir iş gəlsə mən necə olaram?..

Arvadı yaş boğdu, daha bir söz söyləməyə qadir ola bilmədi və başını çarpayıa söykəyib, həzin-həzin ağladı. Balaca qızlar analarını belə görçək gəlib onu qucaqladılar. Bunların da gözlərindən yaş selab kimi axdı. Cavan zəif gözlərini anasına döndərib doluxsundu, sonra bir ah çəkib dedi:

– Ağlamayın!.. Məni durquzun, oturmaq istəyirəm.

Ana gözlərini silib, tez oğlunu durquzdu və yasdıqları arxasına yiğib oturtdı.

– Nənə, nə gözəl bahardır! Ağaclar çiçəklənib, evin qabağına bir kürsü qoyun, bir az həyatə baxım!

Anası şadlığından bilmədi ki, nə etsin, o saat oğlunu geyindirib, dışarı çıxartdı.

– Pəh, pəh!.. Həyat nə gözəldir!.. Çiçəklər nə göyçək qoxuyurlar. Bilirsən, nənə... indi ömrümün son baharıdır; daha bundan sonra bir də bahar görəcəyimə ümid yoxdur!..

Anası gözləri yaşlı oğlunun sözlərini kəsdi:

– Qurban olum, ürəyinə pis fikirlər gətirmə! Allah şəfa verəcək, elə yaxşı olacaqsan ki!..

— Yox, nənə! Bu gün oləcəyəm. Elə diğ naxoşluğunun qaydası bundadır ki, adam danışa-danışa birdən ölürlər.

Bıçarə arvad yenə göz yaşlarını saxlaya bilməyib, ağlaya-ağlaya dedi:

— Ölüm mənimdir, oğlum. Allahdan da diləyim budur ki, səni oxudub bir yana çıxardıb, qabağında ölüm. Sənsiz dünya qara geyinər!

Cavan anasının sözlərindən müteəssir olub ağladı:

— Nənə, mənim çox-çox zəhmətimi çəkmisən, özün yeməyib, geyməyib mənə xərcləmisən ki, oxuyub, uşkolu qurtarım... Gecələr yuxusuz, gündüzlər dincəz qalıb, işləmisən, hana toxuyub, pul qazanmışan və damın altında min zillət ilə bir sürü yetim saxlamışan!.. Gözünü mənə dikmişdin, mən də belə!..

Nənə, daha danışa bilmirəm: məni həlal elə; üzünə bəlkə ağ olmuşam!..

Anası oğlunun sözlərindən cuşa gələrək sıçrayıb, balasını bağrına basdı:

— Yaziq deyiləmmi?! Fələkin dünyası alt-üst çönsün. Əkdiyim, biçdiyim, ümidiyim bir oğlum sənsən! Səndən sonra mən necə olaram, qapımı bircə açıb girən yoxdur, kimsəsiz damın altında qalaram!.. Yox, dilim qurusun! Hamısı od tutub yansın, ta ki, sən sağ qal!.. Zavallı ana divanətək oğlunun başına dolanıb ağlayırdı və tez-tez dağıniq saçları ilə göz yaşlarını qurudub öz-özünə deyinirdi. Qızlar qardaşının ayaqlarını qucaqlayıb, cansız bir heykəl kimi tərpənməz qalmışdilar. Xəstə cavan yaşılı gözləri ilə həyatə son dəfə olaraq baxırdı. Qarşısında dəlfirib bir mənzərə iti oxlara dönüb cəmi vucudunu rəxnədar edirdi; o lətif qoxulu çıçəklər zəher olub, nəfəsgahını yandırıb yaxırdı. Bahar həyatla məmlu idi. Otlar göyərib, ağaclar burclamışdır; bənəfşə başını qaldırıb, məhcub-məhcub etrafa nəzər salırdı: hətta cüçülər, o xırda cüçülər də dirilib həyatə doğru gedirdilər. Hər şey dirilik suyunu içib, ömrə ilk dəfə qədəm atırdı; hər yerde şadlıq, hər şeydə səfa, hər şeydə həyat, bircə bizim cavan üçün həyat məmmətə, səfa cəfaya dönüb, qəlbini odlayırdı. İstərdi o zəif və xəstə bədəndən xilas olub, qeyri bir aləmə gedib, əbədi bir həyatə malik olsun; yenidən ömür meydanına qayıdıb, təzə bir üsulda, fədakar bir tərzdə əmrar həyat etsin; cəmi varlığını, şəxsiyyətini, amal və səadətini cəmiyyəti-bəşəriyyətin rifahiyiyət və tərəqqisinə sərf edib, insanlıq vəzifəsini yerinə yetirsin. Lakin... dirilik günəşi əcəl

üfüqünün arxasında gizlənib, məhzun və soyuq olan son şüalarını buraxırdı. Varlıqdan bir əsər, səadətdən bir nişanə qalmamışdı... Azar cavana əzab verirdi, daha otura bilmirdi. Üzünü anasına tutub dedi:

– Nənə, ürəyim pis olur, məni yatacağıma apar!

Arvad balasının xahişini əmələ gətirdi.

– Nənə, gətir üzündən öpüm, bax məni halal elə!.. Bacılarım, siz də gəlin öpüşək.

Xəstə birbəbir bacılarını zəif əlləri ilə bağırına basıb, duz kimi yaldı.

– Nənə, bu kiçik qızları məktəbə qoy oxusunlar. Sən allah, bunlara qız deyib əziyyət vermə!.. Nənə, qızlar da insandırlar, Allahın ən əziz məxluqundandırlar. Bunları incitsən Allaha xoş getməz!..

Xəstə anasını və bacılarını son dəfə olaraq vida nəzərindən keçirib, yaşlı gözlərini divarın bir nöqtəsinə dikdi. Anası çarpayının qabağına yixılıb, sızılıtlı bir nalə ilə balasını çağırıb fəğan edirdisə də cavab gəlmirdi. Biçarə arvad yenə inana bilmirdi ki, göz dikəcəyi bir oğlu onu ümidsiz qoyub, həyatdan uzaqlaşır..

Balaca qızlar ah-fəğan ilə saçlarını yolub, qardaşlarının meyidinin üstə tökürdülər...

1912

## “DƏRS”

*Studentlər mösiətindən*

Student Həmzə bəy güzgünün qarşısında durub, özünə tumar verirdi: başını darayırdı, biglarının uclarını maşa qüvvəsi ilə şişləyib, yuxarı qovzayırdı, kirpikləri qara idisə, şimalda artıq xoşa gəldiyi üçün daha da sürmə ilə qaralayırdı... Həmzə bəy zahirində bir qüsür qoymadı: üzünü kirşanladı, dodaqlarına allıq sürtdü və ətirlənib otaqdan çıxdı. Yayın son ayı idi. Peterburqun havası istiləşmişdi. Gün də hərdən buludların arasında görsənirdi. Həmzə bəy tramvaya minib, Neva cadesində düşdü. Cadə həmişəkindən də artıq izdihamlı idi. Lətif libaslarda xanımlar və qızlar deyib gülüşürdülər; tələbə və tali-bələr ötüb keçirdilər; zabitlər təmkin və vüqarla qılınclarını qaldırırm ilə sürüyə-sürüyə gəzirdilər; tacirlər, məmurlar, qəzetçilər və i.a... hər dəqiqə gözə sataşmaqdə idilər. Səs-küydən qulaq tutulurdu. Tramvay, avtomobil, fayton, karet və cürbəcür arabalardan küçədə tərpənməyə imkan yox idi... Həmzə bəy ahəstə-ahəstə cadədə gəzirdi və qarşısına çıxan qız və xanımları şəhvətəngiz bir surətdə nəzərdən keçirməmiş olmurdu. Birinə göz edirdi, bəzisində gülümsünürdü və kimisinə də seçmə bir kompliment deyib, nəzərini özünə cəlb edirdi. Həmzə bəyin bu hərəkəti adı bir iş idi. Neçə illər idi ki, ömrünü bu minval ilə keçirirdi. Və təngə gəlmək, usanmaq bilmirdi. Çünkü gündə bir təzə iş ittifaq düşürdü. Gündə bir vəqəyə rast gəlib, sonra yoldaşlarını kamal-iftixar ilə bu “qəzavü qədərdən” xəbərdar edirdi.

Qəhrəmanım cadədə gəzərkən bir də iri gövdəli bir cüt səmənd at qaldırımin yanında durdu: faytondan uca boylu, nəfis bir xanım düşüb, mağazaya girdi. Həmzə bəy duruxub, xanıma dərin bir nəzərlə baxdı, gülümsündü. Xanım ona əsla etina etmədi. İş bununla qurtarmadı. Biçarə student xanımın çıxmağına müntəzir, mağazanın qabağında gəzinməyə başladı. Bircə dəqiqə keçmədi xanım çıxdı. Həmzə bəy gülümsünə-gülümsünə (guya xanımın gözəlliyyinə heyran qalıb) onun dalınca düşdü. Xanım bir yerdə durdumu, Həmzə bəy də yerisini yavaşıdib, gözlərini ondan çəkmirdi. Xanım yola düşdükdə bu da ardınca gedib söz atırdı. Bir neçə addım getdilər. Xanım studentin münasibətsizliyin görüb, cadəni o taya keçdi ki, onun əlindən xilas olsun. Həmzə bəy də adlayıb, kompliment deməyə başladı:

– Gözlərinizin aydınlığını valeh olmuşam, bilsəniz, onlar mənə nə həzz verir, nə lütfər əta edir. Heyf ki, siz də o dərəcə qəlbi soyuq-sunuz ki, məstanə nigahınızla məni bəxtiyar etmirsiniz.

Xanım bir qənnadı mağazasına daxil oldu. Həmzə bəy də girib, şirniyyat sıfariş etməyə başladı. Xanım dönüb nifrətli bir nəzərlə baxdı. Student bundan rəncidə-xatir olmadı: “arvadları gözəl edən onların ədasıdır, əda olmazsa hüsn də olmaz” – deyə fikrindən keçirdi və əvvəlki qərarla xanıma zənlə baxdı. Xanım şirniyyatı bağladıb, küçəyə çıxdı və fayton çağırıb oturdu. Həmzə bəy irəliləyib gülə-gülə:

– Məni də özünüzlə götürməyinizi rica edirəm! – dedi. Açıqlı xanım bu sözlərdən guya məmnun olub gülümsündü.

– Buyurunuz! – deyib, studentə yanında yer göstərdi. Oturdular. Atlar dörd nala götürüldü. Həmzə bəy səadətindən çəşmişdi. Danışmaq istəyirdi də, ürək döyünməsindən aram tapa bilmirdi. Xanım qızarmışdı və dərin bir sükutda idi. Həmzə bəy səhbətə cəsarət etdi.

– Mədid etinasızlığınız məni qorxutmadı: məni imtahana çəkdiyi-nizi duymuşdum!

Xanım təbəssümlə studentin gözlərinə baxdı. Həmzə bəy bundan məmnun fikrindən keçirdi: “arvad psixolojisine bələdəm – bağlı qapı tez açılar! Siz nə qədər fikirlərinizi məndən gizlətdinizsə də tez aşkar olmasına müvəffəq oldum”. Xanım üzünü çevirdi və Həmzə bəy yenə səhbətə məşğul oldu:

– Cürət ürək məhsuludur, ürəyim sizinlə olmasa idi, bu cürət və onun nəticəsi müvəffəqiyyət və səadət olmazdı!..

Fayton təntənəli bir imarətin önündə durdu. Xanım və Həmzə bəy qaldırıım maşınınə oturub, yeddinci mərtəbəyə qalxdılar. Qapı açıldı, xanım Həmzə bəyi böyük salona dəvət etdi:

Əyləşib dincəlməyinizi rica edirəm, mən də libasımı dəyişib, bu dəqiqə gəlirəm.

Xanım o biri otağa daxil oldu. Həmzə bəyi xəyalat götürdü: “axırda fikrimə çatdım. İndi cəmi müsəlman studentləri mənim dəbdəbəli ömrümə həsəd aparacaqlar. Bundan gözəl xanım olmaz; yolunda da var-yoxumdan keçəcəyəm: gündə kef, ləzzət, restoran, teatr...”

Həmzə bəy xəyalatda ikən salona qolları çırmalı iki soldat girdi. Bunlar kamal-aram ilə irəli yeriyb, Həmzə bəyi tutdular. Bəy əvvəl bunların nə etdiklərini düşünmədi, sonra övzaidən agah olub çıçırdı.

Soldatlar bəyi o ki var döydülər və qapını açıb dalından da bir təpik ilişdirdilər, pilləkəndən aşağı düşdü. Bəy bir neçə dəqiqədən sonra özünə gəlib, papağının tozunu çırpı-çırpı enib getdi. Bir də xanım pilləkənin başında göründü. Hiyləgər arvad gülə-gülə üzünü Həmzə bəyə çöndərib dedi:

– Di get, bu sənə dərs olsun. Bir də belə biədəblik eləmə.

1912

## YENİ BİR ALƏM

Həsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diq-qətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.

Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.

Tələbəni fikir apardı – “Evdən aldığım 25 manatın səkkizi otaq, səkkizi nahar; qalanı sabah və axşam xörəyi, kitab pulu və xırda xərc-lər... Çəkmənin yırtılması hesabi dolaşdırır...” dedi.

Həsən baxıb gördü çəkmənin yamanması azından iki manat edəcək, iki manatı da tapmaq qeyri-mümkün idi.

“Müsibət adama üz verəndə hər tərəfdən verər” – deyə Həsən düşündü. Qorxdu. Qulaqlarında bir cingilti hüsula gəldi; qeyri-şüuri bir halda əlini şalvarının arxa tərəfinə ehmalca uzatdı... Heyhat!.. burada da əli çilək kimi nazilmiş mahuda dəydi. Tələbənin iztirabı bir az da artdı – oturub bir müddət dinməz qaldı.

Dayanmaq yeri deyil idi: Həsən künçdə divara sancılmış iynəni götürdü, masanın qutusundan sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarın arxasını diqqətlə büzələməyə başladı. Bir iynə vurdı, boşça çıxdı – mahud nazilmişdi, sapı saxlamırıdı. Həsən ikinci iynəni bir az geridən vurdı və deşiyi yavaş-yavaş büzbü daraltdı. Axırda Həsən şalvari bir az özündən uzaq tutub baxdı; pis deyil idi – qara sap gözə çarpırdısa da, yırtıq tutulmuşdu.

Məsələnin bir tərəfi, müvəqqəti də olsa, həll olundu. Həsən bir az sakit olmuşdu, bir də gözü təkrar çəkməyə sataşdı; ürəyi yenidən xarab olmağa başladı. Həsəni yenə fikir götürdü: yamaq pulunun tədarükü mühüm bir məsələ olaraq qarşısında durdu. Hellini düşündü, yollar aradı. Dərs tapmaq mümkün deyildi, qulluq yox idi; qazanc yolları hər yerdən bağlı idi. Evdən də 25 manatdan artıq gözləyə bilməzdi. Çəkmə də mülahizələrə tabe olası deyildi. Tez yamanmalı idi; yoxsa daha da çox xərc istəyəcəkdi.

Öz-özünə: “Çəkmə yamanmalı, – dedi, – buna söz ola bilməz, ancaq dərd pul dərdidir. 25 manat balalamaz; bu təgyirə uğramaz bir mənbədir. Yalnız bunu başqa cür sərf etməlidir... Yeməyi bir az azaltmalı. Sabah çayının pendirindən vaz keçməlidir... Başqa çarə yoxdur”.

Məsələ həll olunmuşdu – Həsən çəkmə pulunu iki aya qədər ödəyə biləcək idi.

Yan küçədə sıniq-sökük darvazaya çəkmə şəkilli iri bir lövhə çəlinmişdi. Həsən darvazadan içəri gircək gözləri sağ tərəfdəki iki-mərtəbə evin taxta sütununa vurulmuş və zirzəmini göstərən bir kiçik dəmir parçasına sataşdı; üzərində qaba çəkilmiş bir çəkmə şəkli var idi. Həsən irəlilədi. Toz və zibilli həyətdə köhnə god və paslı tənəkkələr arası ilə keçib, üfunətlə pilləkənə yanaşdı. Həsən çürük və lax-laq pillələrlə aşağı endikcə rütubət iyi damağına çökməyə başladı. Bir az sonra ümumi üfunətə bir də qovrulmuş soğan qoxusu qarışdı. Qaranlıq koridora girdikdə qoxu daha da artdı. Sol tərəfdə alçaq bir qapı var idi, çatlaqları solğun cındırlarla tutulmuşdu. Dəstək əvəzinə bir kəndir qırığı asılmış qapını açıb içəri girdikdə Həsəni tüstü və üfunət bürüdü.

Yarışiq, dar bir otaqda beli əydənli, geniş dazlı çəkməçi alçaq masasının arxasında oturub, yamaqla məşgül idi. Küncdə həmlı bir arvad sobanın üstündə xörək bışırıldı. İki çəlimsiz körpə çirkli çarpa-yının üstündə oynışırdı... Rəngi qaçmış və güclə nəfəs alan qadın hərdən bir çocuqlara çəmkirirdi. Sınıq şüşələrinə kağız yapışdırılmış kiçik pəncərənin qarşısında uca bir divar olduğu üçün otağa az işıq düşmüdü və çöldən gəlib, qaranlığa hələ alışmamış Həsən ilk dəfə heç şeyi açıq görə bilmədi və çəkməciyə yanaşmaq istərkən ayağı döşəmənin üzərindəki köhnə çəkmələrə ilişdi.

Çəkməçi gözlüyün üstündən Həsənə baxdı və gülümsünərək, salamını aldı; yer göstərdi. Həsən oturdu və dərdini deməmiş çəkməçi adəti üzrə onun ayaqlarını nəzərdən keçirdi.

– Cıxardin, baxım, – dedi.

Həsən cırıq corabını göstərməmək üçün çəkməsini masanın kölgəsində çıxardı və ayağını cəld gizlədi. Çəkməçi çəkməni aldı, çöndərib, o tərəf-bu tərəfinə baxdı, baş barmağı ilə altını və yanlarını sixdı, dedi:

– Altı dəyişilməli, yanlarına kiçik yamaq lazıim; içi də sökülüb, tikilmək istər.

Çəkməçi söylərkən Həsən iztirabla hesabladı və edam qərarı gözləyən bir müqəssir kimi çəkməçinin son sözlərini gözlədi. Çəkməçi sözlərinə daha bir şey əlavə etmədi: çəkməni masanın üstünə qoyub susdu.

Həsən özünü zorlayaraq:

– Neçə edəcək? – deyə sordu.

Çəkməçi ehmal səslə:

– Səkkiz abbası, – dedi.

Həsənin ürəyindən bir ağırlıq düşən kimi oldu; nədənsə həm sevindi, həm də cəsarətləndi; bazarlıq yapmağa qalxışdı:

– Altı abbası olmazmı? – dedi.

Çəkməçi başını işindən qaldırmayaraq, mehriban bir təbəssümlə dedi:

– Olmaz.

– Yeddi olsun.

Çəkməçi cavab vermədi, gözlüyünün üstündən tühaf bir nəzərlə tələbəyə baxdı, sankı “imkan yoxdur” demək istəyirdi. Həsən də israr etmədi; anlaşdılar.

– İndi qoysanız, axşam hazır olar.

– İndi qoya bilmərəm, çünkü geyməyə bir şeyim yoxdur.

Çəkməçi yenə gülümsündü:

– Yaxşı, oturun qayırom.

Həsən təbiətən bədbin və hövsələsiz bir adam idi, çəkməçinin yanında keçirdiyi bu yarım saatda müşahidə etdiyi mənzərə onu bədbinliyin bir az da dərinliyinə tulladı. Fikrini acı-acı mülahizələr məşğul etməyə başladı:

“Dünyada anlamadığım hikmətlər var: qarşısında oturan bu çəkməçinin yaşamaqdan nə məqsədi olduğu da bu hikmətdən biridir. Bu zindanda doğulmaq, bu zindanda da ölməkdən məna varmı? Həmişə ac, həmişə çılpaq, həmişə zəhmətdə can vuruşdurur. Divara hopan rütubət vücuda çökmüş, rəngini saraltımış; yəqin fikir və zəkasını belə çüründüb, kiflətmış”.

Həsənin hövsələsi daraldı. Quş qəfəsdə çırpinan kimi çırpinib qalxdı. Başı hərləndi, bir də oturdu. Çəkməçi müvəqqəti olaraq işdən aralandı, yenə adı təbəssümü ilə gözlüyün üzərindən tələbəyə baxıb gülümsündü.

– Sıxıldınız, deyilmi? – dedi.

Həsən bu suala heyrət etdi, lakin çəkməçini məyus etməmək üçün cavab arasa da, tapa bilmədi. Bir az düşündü və hikmətini anlamadığı məsələlər onu rahat buraxmadı. İstər-istəməz dilləndi:

– Bağışlayın, – dedi, – dünyada anlamadığım bir çox məsələlər var. Bunların ən başlıcası həyatın məqsədidir.

Çəkməçi gülümsündü və işini tərk edərək, ciddi bir sima ilə dedi:

– Həyatın məqsədi böyükdür, çox böyükdür. Lakin bu məqsəd əlan güclülərin əlində əsirdir. Əsarətdən qurtarırlarsa, nə qədər gözəl və böyük olduğu hər kəsə bəlli olar.

Həsən çəkməçinin fikrinə etimad etmir kimi:

– Əsarət qurtararmı, deyirsiniz? Həyat hər kəs üçün əlverişli olarmı?

Çəkməçi böyük bir inamla:

– Olar! – dedi, – lakin mübarizə lazımlı. Dünyada mübarizə qarşısında heç bir şey dura bilməz!

– Hansı vasitələrlə? Hər şey onların əlində.

– İman vasitəsilə!.. Bu gün sizə möhtəşəm görünən çar istibdadı çürük əsaslar üzərində qurulmuş; bu durmaz, yixılar!

Həsən gülümşədi, cavabdan aciz qaldı. Çəkməçini süzdü: dodaqlarındaki xoş təbəssüm imanla parlayırdı. Çəkməçinin imanı tələbəyə yabancı gəldi.

Çəkməçi başını qaldırdı. Gözlüyün üzərindən həlim baxışla tələbəni nəzərdən keçirdi və mətanətli səsle:

– Əməkçilər coxdur, “onlar”? – deyə sordu.

Tələbə qeyri-şüuri:

– Əməkçilər! – dedi.

Çəkməçi həlim, lakin inamlı səsle:

– Gec-tez əməkçilər qələbə çalacaqlar! Az çoxa ağalıq edə bilməz!

Həsən zirzəmidən çıxdıqda özündə başqa bir ruh, anlaşılmaz bir nəşə duydu. Geniş həyətin qaranlıq zirzəmilərində qarınca kimi əlləşib çırınan adamları gözdən keçirib, çəkməçinin son sözlərini xatırladı.

Həsən yol uzunu bu məsələ etrafında fikir yürüdü – qarşısında yeni bir aləm açılırdı.

1912

## QUMARBAZIN ARVADI

Yayın aydın gecələrindən idi. Söyüdlər və akasiyalar sakit və samit durub, kainatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Sürəyya pəncərədən küçəyə zənlə baxıb, qulaq verdi və səs-səmir eşitməyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. “Gəlmədi, – gəlin öz-özünə dedi, – yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb kimə deyim. Evdə də bir söz danişa bilmirəm: qayınatam gedib bazar-da abrını tökür, o da gəlib məni döyüb incidir ki, niyə mənim gəzdi-yimi onlara xəber verirsən. Demirəm də, gecəyə kimi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyarbədiyar saldılar... Qürbətə əvvəl qız verib ölüni görüm qəbri odla dolsun!..”

Sürəyya bir də yatacağından qalxdı və ərinin gəlməməyini həyətdə yatan qayınana və qayınatasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyüdlərin və akasiyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Sürəyya pəncərəni açıb başını dışarı çıxartdı və nə qədər diqqətlə zənn etdisə, küçədə gözünə bir adam qaraltısı saatlaşmadı.

Sürəyya yavaşça pəncərəni örtüb, ayağının ucunda ehmallıqla qayıdıb, yatacağına uzandı.

Sabah günorta Sürəyyanın qayınatası bazardan hirsli qayıdır, düz gəlinin otağına hücum gətirdi və ağızına gələn latayı söylədi:

– Bu gün Səməd dükana niyə gəlməyib? Daha nə vaxtacan bu mənim malımı, pulumu aparıb uduzacaq?

Nə vaxta kimi əlinə düşəni urus arvadlarına yedirəcək? Tahı bəsdir. Adamda da bir həya gərək. Mən səni gəlin gətirdim ki, oğlumun ayağını qumarxanalardan, yava yollardan çəkəsən. Gətirmədim ki, sən də mənə bir tərəfdən yağı olub, oğlumun əməllərini məndən gizləyəsən. Bütün işlər başı sənsən; çörəyimi yeyib, mənə xəyanət eləyirsən. Baba, gözüm, canım, niyə itilib dədəyin xarabasına getmirsən? Dədən biqeyrot oğlu gərək zibilini öz başından rədd eləyib, mənim qapıma tökəydi?!.

Kişi ağızına gələn söyüşü gəlinə dedi və sonra da qolundan yapışıb, darta-darta:

– Canım, çıx get mənim evimdən, daha mən sənə çörək verməkdən təngə gəldim, – dedi.

Bıçarə Sürəyya qayınatası dardlıqca, yaylığı ilə bərk-bərk bürünüb, səsini bilmərrə çıxartmırdı. Ancaq qorxusundan tir-tir əsib, gözlərinin yaşını tökürdü.

\*\*\*

Bir il idi ki, Sürəyyanın ömrü belə keçirdi. Əri Səməd bir gecə evdə tapılmazdı; peşəsi neçə günlərlə dükana getməyib, qumarxanalarında, pis yerlərdə eyş-işrətə məşğul olmaq idi. Arvad isə qayınana və qayınata boyundurğunun altında töhmətzədə olub, cavan ömrünə balta çalırdı. Səməd nə günah eləsə idi, nədə müqəssir olsa idi, nəticəsi Sürəyyaya toxunacaq idi. Qayınana axşamadək onun üzünü dənlayırdı, qayınlar söyürdülər və çox vaxt açıqları tutanda ev şeylərini bir-bir başına yağıdırırdılar. Qayınata isə arvadı ilə namusa xətər yetirən sözlər icad edib, gəlinə min böhtanlar isnad verirdilər. Vicdansızlıq o dərəcəyə yetirdi ki, qoca bu böhtanları bazarda hər ötüb keçənə nağlı etməkdən də çəkinmirdi.

Bu söz və söhbətlərin, müamələ və rəftarın nə qədər Sürəyyaya acı təsiri olurdusa da, səbir eləyirdi. Səbir etməyib də nə edə bilərdi? Müslimələrin səbirdən başqa əllərində bir silahları yoxdur. Bunlar üçün azadəlik, öz diriliyi yolunda mübarizə yaranmayıb; hamısı əsir, tərbiyəsizlik əsiri...

\*\*\*

Bir gün Sürəyyanın cehizlərini qayınatası çıxardıb, evdən birbəbir həyətə səmdi və dedi:

— Mənim bundan sonra Səməd adlı oğlum və Sürəyya adlı gəlinim yoxdur. Gedin mənim evimdən hara kefinizdir!

O gündən Sürəyya əri ilə şəhərin bir kənarında otaq kirayə edib, sakin oldular. Səməd valideyninin təhti-nəzarətindən qurtarıb, avara gəzməyə daha da meydan vermişdi. Sürəyya yalnız damlarda, tənha həyətlərdə ömrün ağır əziyyətlərinə davam edirdi. Səməd neçə günlərlə naməlum yerlərdə özü üçün ləzzət aparanda, Sürəyya ac və yuxusuz onun yolunu gözləyirdi. Gəlib çıxdıqda da arvadın cehizlərindən bir şey alıb aparmamış əl çəkmirdi.

— Ay balam, axır belə olmaz, — Sürəyya bir gün ərinə dedi, — sən mənim cehizlərimi tamam aparıb uduzdu.

Səməd arvadının cavabında dinmədi (Səməd tək-tək arvadı ilə danişardı, həmişə evdə sakit və qaşqabaqlı oturardı) və başladı döşə-nən xalçanı yiğib, aparmağa. Sürəyya gözləri yaşlı yeriyib, onun üstə çıxdı və istədi götürülməyinə mane olsun, bir də əri sinəsinə bir yumruq çırpıb dedi:

– Çəkil oyana, rədd ol! Sən mənim vəzir-vəkilim olmamışan!

Sürəyya ağlaya-ağlaya yaxın gəldi:

– Mən onu barmaqlarım töküllə-tökülə toxumamışam ki, aparıb uduzasan. Bu da o biri şeylərim olmayacaq: paltarım getdi, palazım getdi, qızılım getdi, vallah, qoymayacağam daha bunu aparasan!

Sürəyya Səmədin əlindən xalçanı dardlıqda Səməd təpiklə arvadını vurdı vixdi və xalçanı götürüb, qapıdan çıxdı. Üç gün Səməd itdi. Onu şəhərdə “gördüm” deyən olmadı. Dördüncü gün nahar vaxtı qoltuğunda bir çörək gəlib çıxdı. Sürəyya çörəyi aldı və yarı açıqlı, yarı sızlılı bir səslə dedi:

– Balam, nə vaxtacan gedib, batıb gələcəksən; mən də qalacağam damın altında ac, susuz. Bircə adamım olmayacaq ki, bazarlıq eləsin. Pulum olmayacaq qənddən, çaydan alım... Balam, axır mən də insanam – yemək istəyirəm, içmək istəyirəm. Bunu Allah götürərəmi, sən mənim başıma bu müsibəti gətirirsən?!

Səməd qaşqabaqlı içəri daxil olub, otağı nəzərdən keçirməyə başladı.

Sürəyya sözlərində davam edirdi:

– Mən bu evdə yeməyəcəyəm, geyməyəcəyəm, gün görməyəcəyəm, niyə məni avara qoyursan? Bir üzüm qız, bir üzüm gəlin tək evlərdə qalıram, axırda adıma da söz desələr yaxşıdırı? Arvad saxlaya bilmirən kağızımı ver, məni zindandan qurtar!

Səməd arvadının sözlərini kəsib, açıqlı:

– Yenə zəhləmi tökmə, bircə sandığın açarını mənə ver görüm!

Sürəyyə “sandıq” sözünü eşitcək filfövr dəyişilib, bir ayrı hala düşdü; kədərdən rəngi qaçıb, dodaqları yarpaq kimi əsdi.

– Açıarı nə edəcəksən? – dedi, – qalan qızıllarımamı gözünü dik-misən? Vallah, boynuma diri ilan salasan onları vermərəm. İmanım, dinim bir qızıldır, onu da aparıb uduzmaqmı istəyirsən?

Səməd bir az ehmal səslə:

– Axmaq olma, sabah yenə gətirib, özünə verəcəyəm.

– İstəmirəm. Elə xalımı, gəbələrimi də sabah gətirirdin; üzüklərimi, qızıl yaxalığımı da gətirirdin... İstəmirəm, bircə ətəkliyim qalıb, daha onu verməyəcəyəm.

Səməd hırslı bir halda sandığa tərəf yeridi:

– Məni yenə dindən, məzhəbdən çıxartma, açarı ver!

Sürəyya ərinin sandığa doğru getməyinə mane olub deyirdi:

– Vallah, verməyəcəyəm! Qızıl mənim yaraşığımdır, adımdır.

Səməd arvadını açıqlı kənara itlədi:

– Sənin yenə döyülməyin yetişib, iki-üç gündür ki, döyülməmisən deyən havalanmışan.

– Döyülməyim yetişib, döy! Daha nəyim qalıb ki; başımda yolunmaqdan bir tük qalmayıb, dişlərimi vurub salmışan.

Səməd yerindən qalxıb, arvadına bir şapalaq çəkdi ki, zərbdən gözlərindən od parladı. Biçarə ağlaya-ağlaya ərinə qarğış eləməyə başladı:

– Qolların qurusun! Sənin gücün məni döyməyə çatırsa, mən də Allaha sığınmışam. Allah bu zülmü götürməsin!

Səməd otaqdan çıxdı və neçə dəqiqədən sonra əlində balta içəri daxil olub, sandığa tərəf getdi. Sürəyya qollarını sandığın üstə gərdi və ağıladı.

– Vallah, qoymayacağam sindirəsan. Mənim göz dikəcəyim bircə qızıldır, onu da aparsan nəyim qalır?

Səməd arvadını zorla kənar edib, baltanı sandığa çırpmaga başladı. Sürəyya yenə irəliləyib, gözlərinin yaşını tökə-tökə ərinin əllərini tutdu. Səməd açıqdan rəngi qaçmış:

– Ölümü yetişib ha!..

– Ölümüm yetişibsə, öldür. Bu gündənsə ölüm yaxşıdır.

– Ölümün yetişməsin, oyana qaç!

– Qaçmayacağam!

Səməd bir də güc elədisə arvadın öhdəsindən gələ bilmədi. Baltanı qovzadı sandığa çırpsın, yenə Sürəyya özünü qabağa verib, ağlaya-ağlaya yalvardı. Səməd arvadını döydü, söydü, üstünə çığır-disa da, Sürəyya qızıllarından əl çəkməmək fikri ilə sandığını qucaqladı. Bir də balta ildirim kimi havadan endi. Sürəyya əllərini başına atıb, sandığın qabağına sərildi...

Al qan gəlinin göz yaşları ilə qarışib, soyuq yanağı aşağı axırdı.

## NAHAQ QAN

– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.  
Məgər buna bir təhər çəkilməz?!

Ortaboy kişi cavab verdi:

– Əşrəf, daha kifayət elər!

– Yox, kifayət eləməz! Bir oğul ki, sənin adını batırır, o gərək ölsün! Sən öldürməsən də mən öldürəcəyəm: mən də olmasam, bir ayrı qohum bu işi əmələ gətirəcək. Xülasə, pis övlad gərək ortalıqdan götürülsün.

– Əşrəf, səbir elə! İkicə gün mənə möhlət ver, gör necə öldürürəm.

Əşrəf açıqlı:

– Mən səbir edə bilmərəm, çünki elədiyim bəsdir. Bir ildir sənə deyirəm: “Zeynal, oğlun pis gəzir, gecələr çayxanalarda yatır” qulaq asmırsan. Axır on beş yaşında uşağa belə işlər nə yarası.

Zeynalın rəngi üzündən götürülmüşdü, bütün bədəni titrəyirdi. Əşrəf danışdıqca halı da fənalaşırdı. Lakin onun dediyi Zeynal üçün təzə bir əhval deyil idi, Əşrəf söyləyənlər buna çoxdan məlum idi. Ancaq övlad eşqi hər şeyə üstün gəlmişdi. Bu eşq dənizində çocuğun bütün günahı bir qətra kimi qarışıp ərimişdi.

Əşrəfin təhrika dənizi dalğalandırmağa başladı. İndiyədək etidal-dəmlik göstərən Zeynal indi diqqətlə onu dinləyib, sözlərini bir-bir təhlil vadisindən keçirirdi.

Küçəni başa çıxdılar. Əşrəf dərin bir əqidə ilə:

– Mən deyib, təklifimdən çıxıram: Əlini sən öldürməsən, namusu mən dayısına düşür. Gərək mən öldürəm.

Zeynal hirsindən dili dolaşa-dolaşa dedi:

– Sən məni lap binamus hesab eləyirsən, deyirəm iki gün möhlət ver, Əli sağ qalmayacaq! – Qohumlar aralanıb getdilər.

\*\*\*

Arvad Zeynalı bu axşam kefsiz gördü, lakin bu kefsizliyə ayrıca məna vermədi. Zatən kişi evdə ələləksər açıqlı olardı; çox danışmaz, gülməz, heç bir şeydən nəşlənməz bir təbiətə malik idi. Odur ki, evi yığışdırıb, adəti üzrə yatağına uzandı.

Zeynal çubuğu damağına alıb, ocağın qırağında oturdu. Neçə dəfə çubugunu təzələdi, yenidən çəkdi. Əli evdə yox idi. Atası onu düşüñür, gah hiddətlənir, gah da rəhmə gəlib yumşalırıdı. Əli onun yeganə

övladı idi, həm də əzizliklə tapılmışdı. Evləndikdən beş il sonra bala-ları kiçik ikən ölmüşdülər. Əli sağ qalmış və Zeynala böyük nəzir-sədəqə və ehsana mal olmuşdu. Tək olduğu üçün ər-arvad onu oxut-mamağa, sənətə qoymamağa qərar vermişdilər. Əli “əziz böyümüşdü”. İndi bu “əziz” övlad özbaşına yaşıyır, istədiyini eləyir, fəna mühitə qapılıb gedirdi.

Zeynal bunları düşünərək hiddətlənir, coşur, bir də “dağılmış” zə-manəyə dəlalət edərək rəhmə gəlir və dəhşətli fikrindən daşınmaq istəyirdi.

Zeynal çubuğu bir də təzələdi. Birdən Əşrefin sözlərini xatırladı... Namus deyilən qüvvə bütün şiddəti ilə vücuduna hakim olub, zəl-zələlər qopardı. Bir saniyədə aqlı və hissləri qüvvətdən düşdü, qanı soyudu. Çubuğu bir tərəfə atıb qalxdı, taxçadan bıçağı götürdü.

Zeynal bıçağı çıraqın qabağına tutub, o üz-bu üzünə baxdı. Sonra itiliyini nümunə etmək üçün barmağı ilə tiyəsinə temas etdi. Bıçaq iti idi. Zeynal onu ocağın qırağındakı döşəyin altına qoydu, o biri otağa keçdi. Arvad yatmışdı. Dönüb ağır həyəcan içində həyətə getdi. Qapı-qonşuya qulaq verdi – hamı yatmışdı. Ayağının ucu ilə yavaş-yavaş addim ata-ata darvazaya yetişdi. Uzaqdan bir ayaq tappiltisi gəlirdi. Qonşulardan yalnız birisinin pəncərəsi işıq idi. Xoruzlar banlaşırdılar. Həmişə kəmetina Zeynal bu gecə hər şeyə diqqatlı baxıb, hər bir hənir-tiyə mənə verməyə başladı. Çox şeydən ehtiyat elədi, çoxundan qor-xub titrədi.

Tappilti yavıqlaşdı. Darvaza döyüldü. Zeynal cürətlə yürüyüb, qapını açdı. Əli girdi, Zeynal oğlunu görçək qanı bədənində cuşə gəldi. Lakin səbir edib evə qayıtdı. Qapıları ehmallıca örtüb, otağa girdi: Əli yatağının üstündə paltarını soyunurdu.

Əli atasının halını görçək bərk qorxdu, saraldı.

Zeynal tutqun səslə:

– Bu vaxta kimi haradasan? – deyib, daha oğlunun cavabını gözləmədi. Bir dəqiqədə boğazından tutub, ocağın qırağına yıxdı. Əli çığırıldı, amma səsini atası eşitmədi. Kişinin hirsindən bütün hissləri qüvvədən düşmüşdü.

\*\*\*

Qonşu otaqda qadını səsə oyandı, durdu. Dürüst qulaq asdı, heç bir yerdən səs gəlmirdi. Arvad öz qulaqlarına inanmamağa başladı. Ürəyinin sıxlamasını hiss etdi. Elə bil bir adam bunu qonşu otağa çा-

ğırıb, yeni bir hadisəyə rast gələcəyini vəd edirdi. Soyuq tər bütün bədənini bürdü. Biçarə yorğanı üstündən hövlnak atıb, özünü qapıya çırpdı. Birdən qışqırıb,bihiss yerə yixıldı. Əlləri övlad qanı ilə boyanmış Zeynal meyidin üstə oturmuşdu.

\*\*\*

Günəş çıxmadan məfrəş yüklü bir eşşək şəhərdən çıxdı. Acı düşüncəli Zeynal uzaqdan eşşəyi təqib edirdi. Cinayət işləmiş bu adamın halı o qədər qərib idi ki, peşmanlıq qara boğanaq kimi birdən onu bürüyüb sıxmağa, incitməyə və işgəncə verməyə başlayırdı. Bir də aydın bir nikbinlik nərədənsə ruhunun dərinliklərində zühur edib, yavaş-yavaş bədəninə yayılır və əcaib bir təbəssüm dodaqlarının guşələrini büküb, gözlerinin ətrafında oynayırdı.

Birdən nəzəri eşşəyin üstündəki məfrəşə sataşdı. Əvvəl heç bir şey hiss etmədən gözləri oraya yamandı, qaldı. Sonra yavaş-yavaş bəbəkləri böyüməyə başladı və vahimə vücudunu ağızına aldı. Məfrəsinin gözəyi tərpəndi və kənarından bir əl çıxıb dimdik qaldı.

"Günəşin ilk şüasında körpə, rəngsiz, qana bulaşmış bu əl o qədər əsrarəngiz idi ki, fövrən Zeynalı ildirrim kimi çarpdı, getdi, dondurdu.

Zeynal gözlərini yumdu, üzünü döndərdi. Yolun aşağısı uçurum idi, dibində çay axırdı. O tərəf yal və meşə idi. Yüzlərcə körpə və rəngsiz əllər ətrafa səpilmişdi.

Zeynal gözlərini təkrar yumdu. İnsan səsinə bənzəməyən bir nərə ilə bağırıldı. Sonra elə bir qəhqəhə çekdi ki, adəmdən xatəmə ətraf meşələr belə qəhqəhə eşitməmişdilər.

1913

## BİR QƏPİK

Sərəncam bacı qəpiyi uşağın ovcuna basib, barmaqlarını bərk yumdu:  
— Bax, itirmə! — dedi.

Uşaq kasanı götürüb, darvazaya tərəf getdikdə bir də Sərəncam bacı onu saxlayıb tapşırdı:

— Bax, itirmə! Vallah, itirsən ətini əndamında qoymayacağam.

Uşaq pul olan əlinin arxası ilə burnunu qurdaladı, gözlərini döyü və cavab verməyib, dönüb getdi.

Küçədə şənlik artmışdı: xalq dükanlarını bağlayıb, bazardan qayıdırıldı. Qaranlıq düşə-düş idi. Uşaq ona-buna toxuna-toxuna gedirdi. Birdən dururdu, kişilərə birbəbir tamaşa edirdi, fikirləşirdi və yenə yolu ilə getməyə başlayırdı.

Çox yeriməyib, uşaq yenə durdu: başının üstə bir gecəquşu hərlənib, fırlanırdı. Gözdən itirdi, bir də çıxırdı və bəzi vaxt uşağın lap qulağının dibindən uçurdu; elə bil onunla oynamaq meylində idi.

Gecəquşunun hərəkəti uşağı məşğul edirdi. Uşaq gülümsünürdü və böyük bir fərəhələ ona tamaşa edirdi, şad olurdu.

Birdən uşağı guya ilan vurdu: başladı durduğu yeri axtarış aramağa. Ovcunun içinə diqqətlə baxdı, arxalığının ciblərini əlləşdirdi, qəpik tapılmadı.

Uşaq ağlaya-ağlaya geri qayıtdı. Qaranlıq düşmüştü: Darvazaya yetişcək durdu. Evə getməyə cürət etmədi: atasının yumruğundan və anasının çımdıyındən qorxdu.

Oturdu qapının küncündə, başladı gizli-gizli ağlamağa. O qədər göz yaşı tökdü ki, biçarə uşaq yorulub yatdı.

Bir vaxt qulağının dibinə dəyən dürtmədən dik atılıb çıçırdı: başının üstə atası Məşədi İmamqulu durmuşdu.

Uşaq atasını görçək qorxusundan darvazanın küncünə qısilıb, başını balaca əllərinin arxasında gizlətdi. Məşədi İmamqulu qeyzlə uşağı küncdən kənara dartıb, arxasına kötək döşəməyə başladı:

— Bir saatdır, — dedi, — səni qatıq almağa göndərmışəm, hələ gelib çıxmırsan. Demirsən ki, aş səni gözləyir.

Uşaq, böyük günah etmiş adam kimi, bərkdən ağlamağa cəsarət eləmirdi. Yumruq zərbəsini bədənində hiss etdikcə qırıq bir səs çıxarıb, yenə kiriyirdi. Və məzлum nəzərlə atasına baxa-baxa balaca əlləri ilə özünü döyüşdən müdafiə etmək istəyirdi.

Bir də uşaq darvazanı açıb, özünü həyətə soxdu və anasını orada görçək özünü onun üstə tulladı.

Sərəncam bacı uşağı bir qapaz ilişdirib itələdi:

– Üzünü mürdəşir yusun! – dedi, – bir saatdır qatığa gedib, “bir daş bir quyu olub” gəlib çıxmaq bilmir.

Sərəncam bacı oğlunu bir az çımdıkdən çıxardıqdan sonra soruşdu:

– Ədə, bəs qatıq necə oldu?

Uşaq cavabında ağladı. Peşman yaş danələri körpənin yanaqları aşağı axıb, töküldü. Anasının qılçalarını balaca bağırna basıb hönkürdü.

Sərəncam bacı uşağın ətini dırnaqları arasında göyərtdi.

– Ədə bəs qatıq necə oldu? – deyə yenə sual etdi.

Uşaq bir təhər qəpiyinitməyini aşkar elədi. Yenidən onun üstə yumruq və şapalaq tökülməyə başladı.

Ər və arvad uşağı döyə-döyə otağa çəkdilər. Burada sual və cavab başlandı:

– Kor olasan, – ana dedi, – bircə de görüm darvazaya çıxanda qəpik əlində idi, ya yox?

Uşaq bir az cüretli səslə:

– Əlimdə idi, – dedi.

– Yaxşı, bəs nə təhər oldu ki, düşdü itdi?

Uşaq cavaba aciz idi: dimmədi. Sərəncam bir qədər cavabı gözlədi və sonra uşağın yanağını iki barmağı arasına salıb, dartıb sıxdı. Uşağın gözləri yenə yaşıla doldu.

Məşədi İmamqulu araxçını başına basıb, arvada acıqlandı:

– Sən də qoy görüm, – dedi, – qoy görüm bu küçük balası qəpiyi harada itirib. Ədə, bəlkə darvazanın qabağında uşaqlarla gicədin, ora-da düşdü?

– Yox! – deyə uşaq başını fırladı.

Atası acıqli:

– Yoğun ox girsin gözləriyin ağına!

Sərəncam bacı yenə sual verdi:

– Bəlkə uşaqlar əlindən aldı?

– Yox!

– Üzünü, gözünü qara yara yesin!

\*\*\*

Lampa çıxmışdı küçəyə. Sərəncam bacı başında ikiqat çarşab oğlunu dolandırıb gəzdirirdi və tez-tez sual verirdi:

– Burada qəpik əlində idi, əlində deyil idi?

Uşaqdan gec cavab çıxdıqda qapazı başına salıb qarğış tökürdü...

1913

## AYRILIQ AXŞAMI

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.

– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözleşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

– Bəs sən haraya getdin? – deyə soruşdu.

– Mən çıxdım ki, sizə mane olmayım, – dedim. Murad vaysılana-raq qanı qaçmış əlini döşəyə çırıp dedi:

– Aramız dəydi... Həmişəlik dəydi.

Marağım artdı, yoldaşımın hali məni də dərdləndirdi. Yarı qalxıb, yasdığımı dirsəkləndim.

– Söylə görüm, necə oldu? – dedim.

Murad istəməməzlik göstərdi. Təkrar rica etdim:

– Canım, mən sənə yad deyiləm. Bilirsən ki, sənin onunla evlən-mən birinci məni şad edəcəkdi.

Murada yavaş səslə:

– Mən ölüm, burada qalsın. Bu əhvalatı heç kəs bilmir və bilmə-yəcək də. Xəstəlikdən bir az qurtaran kimi çıxıb Qafqaza gedəcəyəm. Dərviş kimi başımı ətəyimə büküb, tərki-dünya olacağam.

Murad ürək-dirək verdim:

– Qardaş, – dedim, – özünü möhkəm tut. Uşaq deyilsən, otuz beş yaşın var. Sən hissə deyil, hiss sənə əsir olmalıdır.

Murad işgəncə əzabı çəkən bir məhkum kimi yerində qırıldı və əlini döşəyə çırıp dedi:

– Ay qardaş, sən işləri dürüst bilmirsin. Səninlə bir otaqda yaşı-dığımız cəmi bir aydır. – Murad duruxdu, dili ilə dodaqlarını isladıb, sözlərinə davam etdi: – İl yarımdır ki, Şəfiqənin avarasiyam. Onu sevi-rəm. Ömrümdə eşqin nə olduğunu bilməzdim. Necə gəldi, necə bəlaya tutuldum – xəbərim yoxdur... İnsan yatmaz imiş, insan əzab çəkərmiş, insan məhv olub bitərmiş... Bunların hamısı Şəfiqənin yolunda imiş!..

Qəribədir, bu ailəyə ilk gedən günü Şəfiqənin otaqda olub-olmamasını heç də hiss etmədim. Büyük bacıları ilə deyib-danışardıq,

gülüşərdik, bu da anasının yanına sıxlıb, heyran-heyran mənə baxardı. Bilmirəm, necə olmuş da qəlbim buna bağlanmış. Ora gedirəm, həmişə gözlərim onu axtarır, evdə olmayanda darıxıram. Artıq o mənim üçün bir hava idi – qəlbimin çarpıntısı, ciyərlərimin qanadlanması, bütün diriliyim ondan asılı idi.

Bir gün gedərkən onu evdə tək gördüm. Qarşı-qarşıya oturduq. Baxdım, baxdım, sifətində məlakə paklığı vardı. “Sən bir məbəddə oturaydın, bütün həyatımı ayaqlarının dəydiyi yerə qurban gətirəydim!” – deyə öz-özümə düşündüm...

Şəfiqə qoşa saçlarını əllərində oynadaraq:

– Nə düşünürsünüz? – dedi.

– Sizi düşünürəm! – dedim, öz cürətimə heyrət edib, şaşdım. Şəfiqə də diksindi, qızarmış üzünü yerə dikdi. Bir müddət ikimiz də lal kimi bir-birimizin üzünə baxdıq. Sonra Şəfiqə sıçrayıb, balkona çıxdı. O zamandan aramızda bir anlaşılmamazlıq oldu. Mən kədərli, o düşün-cəli. O məndən ürkən kimi oldu...

Bir müddət ayrıldıq. Bir gün ondan məktub alıram, neçin bizi unutdunuz deyə şikayətlənir... Yenə getdim. Yenə əzab... Xəstələndim... Bu gün məni yoluxmağa gəlməşdi. Fikrini anlamaq istədim; “Mən səni qardaş kimi sevirəm, başqa hissim yoxdur” – deyir, özü də ağlayır...

Murat sözlərini bitirdi. Gözlərindən yaş sel kimi axırdı.

Bir ay sonra Murad klinik təcrübəsini yarımcıq buraxıb, Bakıya getdi. İki il görüşmədik. Bir yay yolum Bakıdan düşdü. Muradı soruşdum. Evlənib, dedilər. Çox da xoşbəxt yaşıyırmış. Görüşmək istədim. Buzovnada istirahətdə imiş. Fayton tutub getdim. Həyətin qapısından içəri girər-girməz məni görüb qoşdu. Qucaqlaşıb, öpüsdük. Əncir ağaçının altına qoyulmuş ağ örtülü masanın yanına gəldik, məni yoldaşı Badisəba xanımla tanış etdi. Təqribən otuz yaşlı, iri gövdəli, qarayanız bu qadın çox müləyim və nəzakətli idi. Xidmətçi qız su gətirdi, yuyundum, sonra masaya oturdum. Tələbə həyatının eyləncəli xatirələri başlandı. Badisəba xanımın çox xoşsöhbət və zarafatçı olduğu meydanı çıxdı. Bundan istifadə edərək necə evləndiklərini sordum. Xanım qəhqəhə ilə güldü:

– Çox sadə, – dedi, – bir məclisdə görüşdük, o mənə o saat işarə etdi, mən də işarə ilə razılığımı duydurdum. Vəssəlam. Sonra neçə illik dost kimi yuva tədarükünə düşdük, ha-ha-ha!..

– Heç bir eşq firtinası olmadı? – deyə zarafatla soruşdum.

Badisəba xanım yenə qəhqəhə ilə:

– Heç! Sakit dəniz yolcuları kimi, iztirabsız, arxayın... Zatən, təbiətimiz bir-birinə uyğun gəldi: mən də firtına keçirməyi sevmərəm. Axı əzab çəkmənin lüzumu varmı? Onsuz da xoşbəxt olmadıqmı?

Badisəba xanım danışarkən Muradin üzünə baxdım. Güller gözləri yoldaşının şən simasında dolaşırı. O qədər məsud idi ki...

Xanım sözlərinə davam edirdi:

– Ancaq mən istərdim ki, Muradın gəncliyində bir firtına olaydı. Təəssüf ki, bütün xatirələrində buna rast gəlmədim. Muradın yeganə nöqsanını bunda görürəm, başqa qüsürü yoxdur, ha-ha-ha!..

– Olsayıdı, qısqanmazsınız? – deyə sordum.

– Heç də yox! İnanınız, doğru sözümdür! Eşqi firtına, məncə, mərdlik nişanəsidir, bu kişilərə zinət verir.

Son sözlərini söylərkən qadının üzü olduqca ciddi idi.

– Onda, – dedim, – müsaidə edin, sizə öz həyatimdə başıma gəlmiş bir macəranı oxuyum.

Xanım böyük bir məmnuniyyətlə razı oldu. “Ayrılıq axşamı”ni oxumağa başladım. Murad məsələni anlayıb, gülümşəyir, xanım isə həyəcanlanaraq aram tapa bilmirdi. Hekayə bitdikdə Murad qəhqəhə çəkib güldü. Badisəba xanım düşüncədə idi; nəhayət, qıbtə andıran bir səslə:

– Sizin yoldaşınız dünyanın ən xoşbəxt qadını olacaq! – deyib, köksü-nü ötürdü.

Murad şaqqlıtı ilə güldü, mən də özümü saxlaya bilmədim. Xanım döyükdü:

– Nə olub? – deyə gah ərinin, gah mənim üzümə baxdı.

Xanımı bu vəziyyətdən qurtarmaq üçün dedim:

– Badisəba xanım, bu eşq firtinası həqiqətdə sizin Muradın başına gəlmişdir.

Xanım yarı sevinc, yarı şübhəli bir halda üzümə baxdı.

– Namusum haqqı, doğru söyləyirəm! – deyə onu şübhədən çıxdı.

Badisəba xanım şən və məsud bir təbəssümlə Muradı süzdü və əlini kürəyinə vuraraq:

– İndi səni kişi gördüm! – dedi.

## ŞAİR

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözülü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:

— “Arım var, arım var—eşək arısı”, tərif elədiyin oğul budur?

Qonaqlar gülüşdülər və sonra Kəblə Namazla zarafatlaşmağa başladılar.

— “Tərifli malat qılılı çıxar” buna deyiblər. Kəbləyi gülə-gülə oğlunu yanına çağırdı və ətəyi ilə onun burnunu silib, uşağın çırkli börkünü çıxartdı:

— Ay qanmazlar! — dedi. — Siz belə uşağın qədrini nə bilirsiniz. Bircə bunun başına baxın. Bu baş ki, bundadır, Allah qoysa, şair olacaq.

Hamı qəhqəhə çəkib gülüşdü.

Başıaçıq uşaq qonaqların qabağında dolandı və hər kəs onun arxası yastı, qabağı yumru başına baxıb, uşaga və atasına bir latayır söylədi; deyirdilər:

— Balam, eşşeyin də başı yekədir, amma eşşəkdən hələ şair olduğu görünməyib.

Qonaqlar ev sahibi ilə zarafatyana söhbət edib gülüşdükdə, uşaq börkünü başına qoyub, yavaşça otaqdan “cirdi”.

\*\*\*

Bu əhvalatdan tamam otuz il keçdi. Kəblə Namaz ölüb getmişdi. Oğlu Cənnətəli də atasının baqqal dükənində ticarətə məşğul idi. Bir gün nə tehər oldusa, atasının dediyi sözlər gəldi onun yadına düşdü: “Bu baş ki, bundadır, şair olacaq” deyə fikrindən keçirdi. Öz-özünə “yəqin məndə bir istedad varmış ki, atam bu sözləri deyib, yox, mən şairəm; bəli, mən şairəm”.

Belə öz-özünə təlqinetmə kifayət etdi. Sabahı gün Cənnətəli dükənini satdı. Özünə “şairanə” bir şlyapa və bir qalstuk alıb ortalığa düşdü. Hər axşam şam işığında oturub, ilham gözləməyə başladı. Gözlərdi, axırda bir şey çıxmaya durub yatardı və hər kəs də dinsə idi “vəfəsiz” təbin də acığını ondan alardı. Birdən, görürdün, gecənin yarısı yataqdan qalxıb, çırığı yandırıldı, tez qələmə əl atdı və bir az fikirləşib, “təbi kazib imiş zəhrimər” deyə-deyə yenə yatdı.

Bazara çıxdıqda Cənnətəli gimnazistləri başına toplardı:

– Cavanları sevirəm, – deyərdi, – gedək, bir qəhvə içək.

Qəhvəxanada Cənnətəli danişmağa heç kəsə macal verməzdi, özündən başlardı.

– Qardaşlar, mən bunu sizə xəlvətcə deyirəm, heç kəsə söyləməyin, şer yazımaqda tayım, bərabərim gəlməyib. Təbim mövzundur, yazılarım da pürməna. Mənim şerimdəki abdarlıq heç bir şairin sözündə görünməyib...

Mütəəllimləri qulaq verirdilər: mürgü basınca dinləyirdilər. Bir də “şair” yerindən qalxdı:

– Qardaşınız böyük ədibdir, bu dəqiqə sizə irticalən bir şer söyləyim. Amma qarandaş götürün, cəld yazın, sonra tərcümeyi-halımı yanan şəxsə bunları nağlı edərsiniz, sizin də adınız tarixə düşər.

Cavanlar dəftərə və qələmə yapışdılar. Cənnətəli də minnətqoyucu bir təbəssümlə qəhvəxananın ortasına yeridi. Gözləri çanağından çıxırıldı. Yumruğunu qıçayıb, ayağını yerə bərk vurdur.

– Mey budeh... mey budeh...

Bu cümləni heybətli bir səslə bir neçə dəfə təkrar edib, qəhvəxanamı dolandı. Bir şey çıxmayağınızı duydugda gəlib oturdu, dedi:

– Təbi-kazib imiş zəhrimar.

Cənnətəlinin qəribə hərəkətinin, məzəli hoppanmalarının bəxş etdiyi təsir sayəsində cavanlar bir müddət sükuta getdilər. Bu sükutu yenə ilk əvvəl pozan “şair” oldu.

– Bir təbisadiq var, – dedi, – bir də təbi-kazib. Təbi-kazib aldar. Təbi-sadiq... Bunun nə olduğunu deməklə bilməzsiniz. Mən ki, gecələr şamin işığında yazıram, təbi-sadiqdə nə qədər həzz olduğunu yalnız mən duymağa müstəidəm. Baxın, bir şer oxuyum, görün nə gözəl şeydir, bunu təbi-sadiq gələndə demişəm:

Zəni-xubrügen-xali-siyəhi

Çün zağı-siyəh çəpər üstə əst.

Gördünüzmü, nə gözəl şeydir. Söz yox ki, qandınız, başa düşdünüz. Mənim cəmi şərlərim belə abdar, belə sadəcədirlər. Mən ölüm, bu iki misra ilə aranız necədir? Hələ dalı da var. Onlar bundan da gözəldir...

Cənnətəli o biri şərlərini də bir-bir söyləməyə başladı.

\*\*\*

Həmişə şəhərə qayıdanda Cənnətəli şerləri ilə məni də “feyzyab” edər, tərcüməyi-halından, fövqəladə istedadından nağıl edər və o qədər danişar ki, bir vaxt baxıb görərəm gecə olub, yuxu məni basır.

Axır dəfə şəhərə gəldikdə Cənnətəlini orada görmədim, dedilər: üç-dörd fərdi havi bir bənzətmə yazış, neçə qəzet idarəsinə göndərib, çap eləməyiblər. Axırda qəzetlərə bir qədər müştəri toplayıb, Bakıya gedib ki, görsün onun kələməni niyə çap eləməyiblər.

Üç gün keçmiş ona bazarda rast gəldim. Bakıdan gəlmış imiş. “Ya Allah” deyə əlini mənə uzatdı, görüşdük. Məni çəkə-çəkə qəhvəxanaya apardı, dedi:

— Şair üçün təati-əfkar böyük səadətdir. Bunsuz mən yaşaya bilmərəm. Ülvı bir təbiətə malik olan bir şairə kərbəlayılar ilə müsahibə etmək nə böyük əzab olduğunu təsəvvür ediniz. Təəssüf ki, bu əzaba qatlaşmaq məcburiyyətindəyəm. Şerimin də qədrini dərk edə bilmirlər. Bir çox axmağı da var, məni təbsiz və hətta küyə düşüb özündən müstəbeh olmuş bilir. Əlbəttə, siz ziyalılar mənim qədrimi bilib, mövzun təbimdən istifadə edərsiniz.

Cənnətəlinin sözlərinə qulaq verirdim, dinmirdim. Daha doğrusu, dinməyə də aman vermirdi. Qəzet və məcmuələrdən topladığı alayiarımcıq məlumatları ortaya tökürdü. Allahı inkar etmək kimi modda olan səhbətlər edirdi, deyirdi:

— Avropanın məşhur şüərası da mənim kimi Allah-zad tanımadalar. Şairlərdə zətən təbii qüvvə olur ki, hamısının tutduğu hərəkətlər bir-birinin eyni olur. Məsələn, bilmirəm o necə alman şairidir, deyirlər, yazanda həmişə çürük alma yeyərmış. Mən də həmişə şer yazanda qax yeyirəm. Bir qax vurdummu, qələmin ucundan axır. Qaxsız bircə misra da yaza bilmirəm. Ya gərək qax olsun, ya da ki,... məhbubi-xubru. Özün arifsən, bilirsən ki, mən nə deyirəm.

Həmişə şer deyib, mey içib, cavan sevərik.

Ziyadə felə bizim irtiqabımız yoxdur.

\*\*\*

Sabah iki rükət hacət namazı qılıb, məni bu gün şair dırnağına salmasın deyə allahdan istiğasə elədim. Çünkü Cənnətəli dünən gecənin yarısına kimi məni əldən qoymayıb, eyzən öz fəzailindən nağıl etmişdi. Bu gün də belə olsa idi, işdən-gücdən büsbütün avara qalacaq

idim. Xülasə, evdən çıxıb bir-iki addım getməmişdim, bir də... Cənnətəli böyürdən çıxdı. Ürəyim ayağımın altına düşdü.

– Pa, yaallah!..

Salamina cavab verdim. Məni çəkə-çəkə apardı. Yenə qəhvəxanaya getmək istədi. Razi olmadım, dedim:

– Qəhvəyə heç meylim yoxdur.

Cənnətəli cibindən bir kağız çıxardıb, sevincli bir halda:

– Onda sənə bir şer oxuyacağam, dünən gecə demişəm.

Şer adı eşidəndə cəmi vücudum keyidi, başım firlanmağa başladı.

Cənnətəli zövqlə oxuyurdu:

Zəban dəhənində vurdi-ənbəri-bar sənsən,

Əbrun kaman, müjgan ox sənsən,

Ala gözlü səbəti-giranbar sənsən.

Dəftərxaneyi-dili-pərişanımın kari-pərdəzə sənsən.

Şair oxudu. Sonra döndü qandırmağa və mədh eləməye:

– Mən ölüm, bu şerlə aran necədir? Dünən gecə şam işığında demişəm. Bir qax yedim, təbi-sadiq gəldi. Bircə gör nə pürmənadır. O “səbəti-girənbara” diqqət ver, gör orada nə qədər dahilik işlənib, ala gözləri səbətə oxşadıram. Axır, ala gözlər parıldayanda lap səbət çubuqlarının arasından gələn işığa bənzəyir. Mən ölüm, bunu hansı şair deyə biler? Tofiq Fikrət adını şair qoyub, mən onun şerlərini ayaq üstə deyərəm. Məndə təb var, mən onlar kimi özümü zarafata qoyma-mışam. Mənə Nobel mükafatı verməlidirlər... Mənim təbim mövzundur...

Yenə dünənki sözlər başlandı, şerlər oxundu, qara qeyd canımı aldı ki, bu gün də işə gedə bilməyəcəyəm.

Küçənin ortasına çatdıq. Cənnətəli sözlərində davam edirdi. Mən də, ölüm cəzasına məhkum olmuş kimi mat və məəttəl gözlərimi bunun ağzına dikmişdim. Dedim nə deyir, qoy desin, daha mənimki keçib, bunun əlindən qurtarmaq üçün, şəhəri bilmərrə tərk etməli idim. Bir də yadına bir yaxşı fikir düşdü. “Burada vacib işim var”, – deyə Cənnətəlidən aralanıb, özümü yad bir həyətə saldım. Cənnətəli ar-xamca gəlib, qapıda dayandı, dedi:

– Burada sizi gözləyirəm.

Məlumdur ki, qayıtmalı təhərim yox idi. Arxa qapıdan çıxıb, evimizə qaçıdım. Bu halda Cənnətəli hələ qapıda durub, dalandara şer oxuyurdu.

## NİTQ

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiroş lülələdi və gilas ağacından qayrılmış uzun müşlüyünü üfləyib, papiroso ucuna qondardı.

Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

Bir iki papiroş çəkdikdən sonra sanki Mirzə Mehrəlinin qələminə qüvvət gəldi. Kağızı dizinin üstə sıxişdiraraq, gözlüyün üstdən baxa-baxa yazdı:

— Ey sərkari-sərnişini-hümayun!..

Mirzə burada bir az duruxdu; gözlərini taxçadakı aftafa-ləyənə zilləyib, fikrə getdi.

Yazdığını bir də oxudu. Qələmin ucunu papağına çəkib, mürəkkəbə batırıdı. Cümləni təkrar gözdən keçirib, bir neçə söz də əlavə etdi. Yenə duruxdu. Gözlüyün üstdən taxçaya baxıb fikirləşdi. Cümlə gözəl başlanmışdı, ancaq sanki ibarələr xoşuna gəlmədi. Üzerinə bir qələm çəkib, qələmi yerə qoydu. Qutusunu çıxardıb, bir papiroş eşdi. Papiroşun tüstüsü damağına çökdükdə təkrar qələmi ələ aldı. Yazdığı “sərkari-sərnişini-hümayun” cümləsini bir də bərkdən oxudu. Bu dəfə “sərnişin” sözü ona şübhəli göründü; belə ləfz qollanıları, qullanmazmı? — deyə düşündü. Bu sözü də qaraladı.

Mirzə Mehrəli papiroso damağına aldı. Yenə fikrə getdi — qubernatora müraciət üçün layiqli bir söz tapa bilmədi. Durdu, otaqda gəzin-di. Arvadı cəhrə əyirirdi və cəhrənin qəmli ciriltisindən hissə gəlib, ağrı deyir, önlənlərini birbəbir yadına salırdı.

Mirzənin nəzəri cəhrəyə sataşdı. Birdən, “Görəsən Firəngistanda da cəhrə varmı?” — deyə maraqlandı — “Varsa onlar nə təhər əyirirlər? Hesab ilə gərek firənglər cəhrəni masa üstə qoyub əyirələr” — dedi.

Cəhrə məsələsi Mirzə Mehrəlini bir zaman məşğul etdi. Otağı dolandıqca xəyal meydani genəldi və axırda bu yerə gəldi ki, cəhrəni firənglər qayıra bilərlərsə, kirişini qayıra bilməzlər.

Birdən öz-özünə dedi: “Canım, kiriş nəmənədi ki, onu firəng qayıra bilməsin; göyəqalxan qayıra bilən kiriş niyə qayırmاسın?!“.

Bu qənaətdən sonra Mirzə sakit oldu. Bir balaca fişdirıqlamaq istədi, lakin dişlerinin olmaması onu məyus etdi. Qayıdır döşeyinə tərəf gəldi:

— Gecə keçir, — dedi, — nitq yazmalıdır.

Bu sözlərdən sonra mirzənin bütün nəşəsi sönüb getdi.

Mirzə papiroso yandırıdı; nitq yazmağa heç meyli yox idi. Bir gər-nəşdi. Qələmi götürdü. Onu fikir apardı. Dedi:

– Görəsən bu nitq söyləməyi kim qayda qoymuş. Allah urusu da kəssin, onun qaydasını da. Bizlərdəcə yaxşıdır—şəhərə bir əziz adam gələndə qabağında qurban kəsirlər, çıxır gedir... Nitq nədir?! Bəlkə birisi nitq söyləye bilmir...

Mirzə Mehrəli çox götürür-qoy etdisə də, çarə tapmadı – nitq söylə-məli idi. Şəhər camaatı da qubernatoru qarşılıqla onu vəkil etmişdi...

Yenə qələm ələ alındı:

– Sadəcə yazacağam, – dedi, – nə “sərnişini-hümayun”bazlıqdır. Yaxşısı budur ki, “aludeyi-eşqi-rəiyyət”, – deyə başlayım.

Mirzə sol dizini yenə qaldırıb, kağızı üzərinə qoydu və gözlüyün üstdən qələmin ucuna zənlə baxdı, orada bir tük görərək, dirnağı ilə dərtib yazdı:

– Ey aludeyi-eşqi-rəiyyət!

Duruxdu. Təkrar-təkrar oxudu. Cümləni təhlil etdi:

– Aludeyi-eşq, – deyə dayandı, – bu çox üstüörtülü oldu, – dedi.

– Burada iyma və işarə var. Ciddi və musin adama belə kəlmələr xoş gəlməz. Qoburnatın aşñası var – deyirlər. Elə bilər “aludeyi-eşq” deməkdə onun aşinasına sataşıram. Yaxşı olmaz – qaş qayırdığımızdır, göz tökərəm.

Mirzə qələmi götürüb, yazdıqlarını pozdu.

Arvad dükçəni iydən çıxardıb, üstünə sacayaq qoydu ki, gecə iyə ilişən olmasın. Sonra qutuya lay-lay yiğilan əlçimləri cəhrənin yanına itələdi. Dükçələri yiğisdirdi və cəhrənin ətrafinı ehmalca süpürüb, yatmaq tədarükünə düşdü.

Mirzə Mehrəli döşəkçənin üstündə uzanıb, mürgü döyürdü. Arvad qəti səslə:

– Ay kişi, – dedi, – boş-boş yan yerə verməkdən fayda çıxmaz. Gecə keçir, dur. Yazı-pozunu sabah elərsən.

Mirzə gözlüyü qutusuna qoyub, döşəyin altına atdı və qoltuğunu qaşımığa başladı.

Neçə yeri yazılıb, pozulmuş kağıza nəzəri sataşdıqda: ,

– Eyyy!.. Dünyada heç nitq söyləmək olmayıyadı!!.. – deyə köksünü ötürdü.

## DÜRNİSƏ VƏ KƏRBƏLAYI EYVAZ

Kərbəlayı Eyvaz otağa girəndə arvadı Dürnisəni bikef gördü. Kişi arvadına heç etinə etməyib, ocağın qırağında oturdu. Bir az qızışdı, burnunu çəkdi, sonra arvada tərəf baxıb dedi:

– Elə oturub, elə bil bu acıdan ölən bunun sahibi deyil. Niyə durub bişmiş vermirsən yeyim?

Arvad ağlamsına-ağlamsına:

– Özün get götür ye; tahi bundan sonra mən sənə qulluq eləməyəcəyəm. Sən ki, mənim qədrimi bilmirsən.

Kişi hırslı:

– Yenə nə olub? Cinin tutmayıb ki?!

– Nə olacaq, sabahdan axşamadək işləyirəm; heç bir demirsən: “Ay arvad, Allah atana behişt versin, Allah səndən razı olsun!” Ancaq onu bilirsen ki, evdə qaşqabaqlı oturub köntöy-köntöy danışasan!

Kərbəlayı Eyvaz arvadın nazından baş açmirdı – cəmi fikri zəmanənin dəyişilməyi ilə; bazar kasad, müştəri yox, zindəganlıq çətin, arvadın sözləri də bir tərəfdən. Kişi tab getirə bilməyib odlandı:

– Qulluq eləmirsən, eləmə! Mən də səni boşaram qalarsan canın çıxa-çıxa!

– Boşa! Elə mən də Allahdan onu istəyirəm.

Kərbəlayı Eyvaz daha da açıldı. Yerindən qalxdı, arvada bir-iki təpik vurdub və sonra taxçadan boğçaları yerə töküb dedi:

– Dur, cir-cindən yiğ, gedək qazının yanına, səni boşuyuram.

Dürnisə gözünün yaşını ətəyi ilə silib, cehizlərini topladı və boğçaya bağlayıb, vurdub qoltuğuna.

Ər, arvad bir-birinə qoşulub, fanus əllərində, axşam getdilər qazının yanına. Qazı köynəkli bunların qarşısına çıxbı, bir ərə baxdı, bir arvada baxdı; sonra qoltuğunu qaşıya-qaşıya dedi:

– Sabahı Allah kəsməmişdi ki, axşamın qaranlığında durub oradan buraya gəlibsiniz?

Kərbəlayı Eyvaz baş endirib dedi:

– Ay qazı ağa, bunun əlindən mənə dinclik yoxdur. Bilmirəm zindəganlığın dərdini çəkim, yoxsa bunun. Allah xatırınə, bunu mənim başımdan rədd el!

Dürnisə də yaşmanın damışmaq istəyirdi, qazı sözünü kəsdi.

– A kişi,bihəyalıq bu qədər?! Hələ danışır da...

\*\*\*

Nikah fəsx oldu. Kərbəlayı Eyvaz qayıdıb gəldi evə. Dürnisə də salıb qohumugilə getdi.

Kərbəlayı axşam çırağı yandırıb, bir az oturdu; gördü bundan fayda yoxdur—yatmaq tədarükünə düşmək gərek. Qalxdı ayağa, yüksək tərəf yönəldi və əlini mütəkkəyə atanda yadına düşdü ki, axır Dürnisə burada olsa idi heç mən bu zəhmətə düşməzdim.

Əlac yox idi: biçarə yorğan-döşəyi yükdən endirib ah və zarla özünə yatacaq düzəltdi və soyunub yorğanı başına çəkdi.

Payızın quru soyuğu başlanmışdı. Kərbəlayı Eyvaz nə qədər yorğana büründüsə, soyuq aman vermədi; durub paltarlarını da üstünə çəkdi, qızışmadı. Dedi:

— Atam sənə qurban, ay Dürnisə! Sənsiz yorğan-döşək nə soyuq olurmuş!

Kərbəlayını fikir götürdü. Başını sandığa söykəyib, sübhə kimi mürgü döyüd.

\*\*\*

Axşam Kərbəlayı Eyvaz evə qayıtdıqda gördü yel xəzəli aparıb, tamam qapıya və pəncərəyə doldurub, zibil hər yeri ağızına alıb. Qapını açıb otağa girdikdə, dünəndən yem verilməmiş pişik miyoldaya-miyoldaya kişinin qabağına yüyürdü. Yatacaq yiğilməmiş dururdu; otaq da soyuq və zibilli idi. Kərbəlayının ovqatı lap təlx oldu. Arvadin qədrini indi-indi bilməyə başladı. Qəmli gözlərini evə dolandırdı; fikir elədi: “Yazlıq Dürnisə, elə ha işlədin, heç bir atana quran oxutmadım. Dedin: a kişi sən allah mənə bir “alışdım-yandım” çəpkən al, taydan-tuşdan geri qalmayım, qulaq asmadım. İndi yerin görünür. Həmişə axşam gəlib, evi süpürülmüş, ocağı qalanmış, çayı və bişmişə hazır görərdim. İndi heç zad yoxdur!..”

Kərbəlayı Eyvazı yaş boğdu. Başını pəncərəyə söykədi və fikrə getdikcə, ac pişik yenə miyoldayıb, kişinin qılçasına sürtünməyə başladı. Pişiyin səsində o qədər sizilti var idi ki, elə bil kərbəlayını məzəmət edib deyirdi: “heç utanırsanmı? Menim neçə illik ev sahibəmi boşadın, indi mən onsuz acliq əziyyətinə davam edirəm”. Bundan daha da təsirlənib, kişi hönkürüb aqladı.

“Mən Dürnisəsiz evə qayıtmayacağam!” Bu sözlərlə Kərbəlayı Eyvaz evdən çıxıb getdi. Fikrində bu idi ki, getsin Dürnisəni çəpərə çağırıb desin: balam bir iş idi oldu—yani indi ikinci dəfə kəbin kəsilən nə eyib edər?—Belə də elədi. Getdi. Xaraba karvansaranın böyründən ötdü. İki daxma keçib, üçüncüsünə yaviqlaşdı. Arvadı olan çəpərə çat-dıqda kərbəlayı gördü ki, bu tutası iş deyil. Əvvəl kərbəlayının üzündən gəlməzdi ki, arvadı çəpərə çağırırsın; ikincisi gendən baxan da pis anlardı. Kişi məyus geri qayıtdı.

Kərbəlayı Eyvazın dünyada bircə dostu var idi; adına Havva qarı deyirdilər. Nə qədər dərdi olsa idi, ona söylərdi. Qarı kərbəlayını özü-nə oğul hesab edib, ona artıq can yandırırdı: azarlıyanda üzərlik tüstüsünə verərdi; ildə neçə dəfə arxasına həcəmət qoyardı.

Kərbəlayı baxdı gördü bu dərdinin də əlacı Havva qarıdadır. Buna görə gedib qarının qapısını döydü:

— Nənəm evdədirmi?

İçəridən səs gəldi:

— Evdədir, qadan canıma!

Kərbəlayı Eyvaz içəri girdi. Qaranlıq bir otaqda üzü qırışmış bir qarı oturub, pilə əyirirdi. Qarı kökləmişdi. Bozbaş da piti də qayna-maqda idi. Ev tərbir dəsmal əzgil gətirmişdi, bunu arvadin qabağına qoyub, dinməz başını aşağı saldı.

Sadəlövh qarı gözləri yaşarmış:

— Kərbəlayı, qadan alım, bu nə iş idи başına gəldi?

Kərbəlayı dımmədi. Qarı sözündə davam edirdi: — Dürnisənin səndə haqqı çoxdur, Allah şeytana lənət eləsin!

Kərbəlayı doluxsundu:

— Bilirəm, nənə! Çox-çox idи!.. Bir iş idи düşdüm.

Qarı çeşməyin üstündən kərbəlayiya baxa-baxa:

— Elə Dürnisə də peşman olub, evinin korluğunu eləyir. Yaziq neyniyəklə o evi tikib; axır sən evlənəndə bir zadın yox idи!

Kərbəlayı tab gətiro bilməyib, daha da köyrəldi və əlinin dalı ilə gözündən iki-üç isti damcı alıb, döşəyə saldı.

Qarı kərbəlayının halından xəbərdar olub dedi:

— Mən Dürnisəni də çağırıram, sonra kəbin kəsilər. Başınızı salıb, damınızın altında kasıbkarlığıñiza qurşanın.

Kərbəlayı Eyvaz təşəkkür izhar edən gözləri ilə qariya baxıb, utana-utana:

– Allah səndən razı olsun, nənə! – dedi və yenə ağlamsındı.

\*\*\*

Kəbin kəsilib qurtarmışdı. Axşam Kərbəlayı Eyvaz oturub arvadını gözləyirdi. Kişi çay qoyub, ocağı kökləmişdi. Bozbaş da, piti də qay-namaqda idi. Ev tərtəmiz idi, hər şey yerində idi. Hamisini da kərbəlayı özü qaydaya salmışdı ki, arvad gəlib hazır görsün. Bir də qapı açıldı. Əvvəl əyilə-əyilə qarı girdi, daldan da Dürnisə. Kərbəlayı dik ayağa qalxdı. Arvadı gördükdə əvvəl dondu və sonra bir od cəmi vücuduna yayıldı; Kərbəlayı gördü ki, üzü və qulaqları istidən yanır. Dürnisə də bədənində bir istilik hiss etdi; bu da yerində mat qalıb, gözlərini yerə dikdi. Bir neçə dəqiqə ər və arvad bu halda qalıb bilmədilər nə etsin-lər və bir-birinə nə desinlər. Qarı bunları bu gülünc vəziyyətdən qurtardı. Cehiz olan boğçanı Dürnisənin qoltuğundan alıb, qoydu taxçaya, çarşabını açdı, şəlitə atdı və ikisini də oturdub, dedi:

– Lənət şeytana deyin, həmişəki kimi dolanın! Tahı siz balaca deyilsiniz ki, sizə nəsihət eləyim. Sizin ikinizdən də heç kəsi yoxdur; bir-birinizdən muğayat olun!..

Ər, arvad başlarını aşağı salmışdılar. Qarı bir də:

– Qadan alım, Dürnisə, çay tök içək!

Arvad ürkə-ürkə samovara tərəf yönəldi. Stəkanlara çay tökdü və yavaşça götürüb, süfrənin ortasına düzdü. Havva qarı çayı kərbəlayının qabağına qoydu. Kərbəlayı qənd istədi. Dürnisə qənddan götürüb uzatdı. Amma kişinin üzünə baxmadı. Kərbəlayı da üzünü bir tərəfə tutub, qəndi aldı. İkinci stəkanda Dürnisə bir az açılışdı, çayı düz kərbəlayının əlinə verdi. Kərbəlayı cürətlə:

– Arvad, allah atana behişt versin, bir-iki yumru qənd ver, – dedi. İkisi də yavaş-yavaş lap açılışdılar.

Bələcə ər-arvad barişdi. Əvvəl axşamdan kərbəlayı rahatlığa çıxdı; gəlib evi təmiz və isti göründü; gecə soyuq artıq kar eləmirdi. Pişiyin də zırıldayan səsindən onun ovqatı təlx olmurdu.

Aradan bir neçə vaxt keçdi. Çovğunlu qış idi. Tərəkəmə şəhərdən çəkilib getmişdi; bazar bərk kasadlıq idi. Axşam Kərbəlayı Eyvaz qaş-qabaqlı evə gəldi. Həmişə qapıdan otağa girəndə salam verərdi, bu səfər dinməz gəlib, ocağın qırığında oturdu. Kişi fikrə batmışdı. Fikri

də bu idi ki, isteyirdi dükanı yiğsin və ayaq üstə dəllallıq eləsin. Bir də yadına düşdü ki, mayası yoxdur; nə ilə alış-veriş edəcək. Kişinin fikri bu idi ki, evdən bir neçə şey satıb, işə girişsin. Yoxsa dükan gündəlik yemək pulunu çıxarmırıdı.

Kərbəlayı layihələri ilə məşğul, ocağın kənarında sükuta getmişdi. Nə yemək, nə içmək – heç biri bunun yadına düşmürdü. Arvad da sakit oturub, fikirdə idi. Bu da fikir eləyirdi ki, nə olardı, Allahın altında bir “alışdım-yandım” çəpkənim olaydı geyinib hamama gedəydim; toya gedəydim. Bileydilər ki, mən də arvadam, mənim də səliqəli palpalarım var.

Dürnisənin də, əri kimi, yadına nə yemək düşürdü, nə içmək. Adətən kişi fikirlərini arvada demirdi; arvad isə saxlaya bilmirdi. Bu səfər də Dürnisə bir az fikirləşib, birdən gülümsündü və əlini ehmal-ca kişinin dizi üstə qoyub dedi:

– Kərbəlayı, sən allah niyə bir çəpkən almırsan?

Kişi fikirdən aralanıb, arvadının üzünə dik baxdı. Rəngi qaçıdı və alt dodağı başladı titrəməyə. Bir az başını tərpədib çıçırdı:

– İnsafsız qızı insafsız! Başından rədd olmuyacaqsan?!

Kərbəlayı arvada deyəcək idi: “Keçi can qeydindədir, qəssab da piy axtarır—mən bir çörək pulundan ötrü az qalıram baş götürüb şəhərdən qaçam; sən də çəpkən hayına düşürsən...” Amma kişi hirsindən arvada artıq söz demədi və dodaqları titrəyə—titrəyə qalxıb, taxçadan Dürnisənin boğcasını götürüb atdı yerə, dedi:

– Dur gedək qazının yanına!

Dürnisə gözləmirdi ki, “çəpkən məsələsi” kişiyə belə ağır gəlsin. Ona görə sözlərinə artıq peşman oldu və istədi kişiyə desin: “Balam, lənət şeytana de!” — qorxdu, çünki kərbəlayının ovqatı bərk təlx idi.

Qazını yuxudan oyatdilar; söylənə-söylənə təlaq verdi.

\*\*\*

Kərbəlayiya Dürnisənin getməyi yenə başladı əsər eləməyə. Yenə qapı—bacanı toz basdı... Ev tör-töküntülü qaldı. Gecələr də sabaha kimi kişi soyuqdan yata bilmədi.

Kərbəlayı bir həftə dözdü, iki həftə dözdü. Axırda lap cana doyub yenə Havva qarını minnətçi saldı ki, Dürnisə gəlsin: Dürnisə yenə gəldi. Bu səfər ikisi də özlərinə söz verdilər ki, daha lap yaxşı dolan-

sınlar; çünkü acı tecrübe gösterdi ki, kərbəlayı Dürnisəsiz, Dürnisə də kərbəlaysız özüm edə bilmirdi. Kərbəlayı deyirdi:

– Arvad, bizim övladımız yoxdur, qəlbimiz sınıqdır. Onun üçün də Allah bizə bir istək verib ki, bir-birimizdən uzaqlaşanda ayrılığa tab gətirə bilmirik!

Arvad tabe bir halda başını aşağı salıb doluxsundu.

Kişi sözünə davam edirdi:

– Nə sənin, nə mənim bir kimsəmiz yoxdur. Sən çalışırsan mənim üçün, mən də pul qazanıram sənin üçün, vallah, atamın goru haqqı, mənim varım olsa, səni başdan ayağa qızılı tutduraram. Nə edim ki, dağlımış zəmanədə bir çörək pulu qazanınca daş daşdan aralanır. Mən yenə nə təhər olsa sənə könlün istəyən kimi bir çəpkən alacağam!..

\*\*\*

Ər, arvad rahat dolanırdılar. Kişi gəlib həmişə hər şeyi hazır göründü. Acığı da tutmurdu. Qədimki kimi qapıdan girəndə salam verirdi; arvadla hərdən dərdləşirdi də... çox vaxt pul artıranda, göründün arvada qoz halvası da alıb gətirərdi. Xırda-xırda doğrardı, öz əli ilə aparıb arvadin ağızına qoyardı və deyərdi:

– Atam sənə qurban, arvad, ye, səndən savayı mənim heç kəsim yoxdur!

Arvad çox xoşhal olardı.

Bu minval ilə iki-üç ay dolandılar. Bir gün nə təhər oldusa zəhri-mar çəpkən yenə gəldi düşdü arvadin yadına. Özü də orucluqda, kişinin ovqatının lap təlx vaxtı. İftardan sonra kişiye qəlyan dəyib, başı fırlanırdı. Arvad yavaşça gəlib yanında oturdu və ehmalca əlini onun dizinin üstə qoyub dedi:

– Elə deyəsən “alışdım-yandım” çəpkən deyə-deyə qəbrə gedəcəyəm!

Bu sözlər kifayət elədi. Kişi dəli kimi qəlyanı götürüb çırpıldı arvadin başına. Qab, qaşiq bir-birinə qarışdı; bişmişlər dağıldı.

Bir saat çəkmədi, yenə qazi söylənə-söylənə nikahı fəsx elədi.

\*\*\*

Kərbəlayı Eyvaz bu səfər ev-eşiyin tərkini qıldı. Dükanı yiğişdirdi və bir eşşək alıb, getdi kəndə çərçilik eləməyə. Yenə Dürnisəni boşadığına peşman olmuşdu, amma bir də geri qaytarmağa cürət etmirdi.

Bu dərddən şəhərə gəlmirdi ki, yenə Dürnisə yadına düşər. Kənddə pis keçmirdi: bazarı rəvac idi; dolanışığını da yüngülçə yola verirdi.

Bir il keçdi. Kərbəlayı baxdı gördü əlli manat da pul artırıb; bir belə pulu Kərbəlayı Eyvaz cəmi ömründə görməmişdi. Kişini fikir götürdü. Papağını qabağına qoyub, özü-özü ilə fəlsəfanə bir tərzdə başladı danışmağa;

— Yaxşı, zəhmət çəkib pul qazandım. Allah bərəkət versin! Ancaq mən axmağa deyən gərək ki, sabahları başını yerə qoyanda bu pullar kimə qalacaq! Yəqin bir lotunun birisi yeyib, goruma da söyəcək!.. Bundan irəli arvadım var idi, evim var idi. İndi nəyim var? Sonsuz bir adamam. Çox da oldu min manat pulum – nəyə lazımdır, içində zəhri-mar qarışın!..

Kərbəlayı Eyvaz gözlərini yaşıla doldurub, səmimi bir isteklə Dürnisəni yada saldı. Fikir elədi, gördü ki, Dürnisəsiz ömrün nə ləz-zəti, nə dadı, nə məqsədi görünmür.

— Yox mənə pul lazım deyil, — deyirdi, — mənə sən lazımsan, arvad, ki öləndə də üzümü qibləyə çevirəsən! Yaxşı, bu qurbətdə ölsəm məni basdırın da olmuyacaq!..

\*\*\*

Kərbəlayı şəhərə gələn kimi getdi Havva qarının yanına. Qariya əhd-peyman edəcək idi ki, daha bu səfər Dürnisəni gətirib, “pir” deyib yapışacaq. Fikri də bu idi ki, arvad gələn günü pullardan ona “alışdım-yandım”dan bir çəpkən, xaradan da bir tuman alsın.

Kərbəlayı Eyvaz qapını açıb, qarı ilə görüşdü. Qarı həmişəkinə görə gözə kefsiz dəyirdi. Kərbəlayı sual-cavabdan sonra Dürnisədən söz saldı:

— Ay nənə! — dedi, — aranı da gəzirəsən, dağı da gəzirəsən; yenə evsiz-əşiksiz ağzının dadı olmur. Ev-əşik adamin abrı və həyasıdır; rahatlı-ğıdır! Kaş yenə əvvəlki vaxtlar ola idi... Dürnisəsiz dolana bilmirəm.

Qarı ah çəkdi.

Kərbəlayı yene:

— Allahdan dilədiyim odur ki, mənim bir günüm Dürnisəsiz olmasın!.. Nənə, tutduğum işə elə peşman olmuşam!..

Qarı köksünü ötürüb dedi:

— Adam bir dəfə peşman olar, iki dəfə olar... qadan alım, sonku peş-manlıq fayda verməz!.. Allaha qurban olum, məsləhət özünündür!

Kərbəlayı Eyvaz qarının sözündən və qaş-gözündən bir yas, bir matəm xəbəri olmağını duyub hövlnak:

– Nənə, yoxsa Dürnisənin başına bir iş gəlib?

Qarı başını aşağı salıb, yavaş səslə:

– Nə eləməli? Məsləhət Allahındır!

Elə bil soyuq bir xəncər ilə kərbəlayının ürəyini deşdilər, soyumuş qan axıb, cəmi bədəninə yayıldı. Otaq başına dolanmağa başladı. Çıxdı küçəyə, burada da haman mənzərə: ətrafdakı evlər tamamən kərbəlayının başına fırlanırdı.

Getdi. Qabağına çıxan küçələrdən keçdi, şəhərdən çıxıb uzaqlaşdı. Qayalardan endi. Tozlu, torpaqlı çıçırla addım ata-ata baş alıb getdi. Qulaqları eşitməkdən, gözləri görməkdən guya əl çəkmişdi, eşitməz, görməz bir halətdə gedirdi. Yolun yan-yörəsindəki uçuq qəbirlərə diqqət etməyərək ötdü. Cəmi qəbiristanı fırıldandı, dolandı. Təzə bir qəbrə yavıqlaşış yixildi. Kərbəlayı Eyvaz başını qəbrə söykəyib, səssiz, peşman, qəm aludəsi ağladı.

\*\*\*

Qəbiristanın kənarında otlu təpədə təkcə bir qəbir var. Bahar olanda bu qəbrin ətrafında əlvən çıçəklər açıb, dilnəvaz qoxuları ilə adama ləzzət verir. Qoca, beli bükülmüş bir kişi hər cümə axşamı gəlir bu qəbrin yanına. Uçub dağılmış yerlərini düzəldir, ətrafında bitən tikanları, alaqları qoparıb atır. Və sonra baş daşına söykənib, sakit, samit ağlar, ağlar, ağlar, yorulduqda yaşılı gözlərini göyə dikib, istığarə elər:

– Pərvərdigara! Məni həsrətdə qoyma! Bir sən birliyin hörmətinə məni Dürnisəyə yetir!

Qoca kişi tələbə çağırıar, quran oxudar və fatihə verib, gözləri yaşılı geri qayıdar.

Qoca şəhərə gəlinçə öz-özünə fikir elər:

– Yazıq Dürnisə! Allah sənə rəhmət eləsin, qədrini bilmədim, çəpkən deyə-deyə getdin, ala bilmədim. Nisgilin ürəyimi dağlayır!..

1913

## DOQQUZ AY KEÇMİŞ

– Ay nənə!

– Can nənə! Nənən sənə qurban nə var?

– Ay nənə, səndən bir şey soruşacağam. Yadındadırımı, bildir yayda bu həyətdə bir çox qızlar oynayırdılar.. İndi heç onları görmürem. Məsələn: dərzi Hüseynin qızı.

– Qadan gözüümə, ay bala, bildir yaydan bir aləm vaxt gəlib gedib. Sən Rusiyətdə bir xeyli oxuyub qayitmışan. Maşallah, yekə kişi olmusan. Sən yekələn kimi dərzi Hüseynin qızı da yekəldi, ərə getdi.

– Bıy, ay nənə, o bir tikə qız idi. On-on iki yaşı olardı.

– Bir tikə deyil idi, qadan alım, qız uşağı tez böyüyər. Amma bir o var ki, yaziq uşaq yarımadı, ərə gedəndən heç canı sağ olmur. Gah boğazı ağrıyır, gah bədəni yara tökür. Daha bir ocaq qalmayıb ki, torpağından bədəninə sürtülməsin, şəfa tapmır, bət-bənizi gül kimi solub.

– Ay nənə, yadındadırımı, bir qızçıqzadə həyətə oynamaya gələrdi. Adı deyəsən Gülləndam idi.

– Başına dönüm, Gülləndam öldü. Allah heç kəsi yetim eləməsin! Yetimin yiyəsi olmaz imiş, qara günlünün ele əvvəldən oxu daşa dəydi. Burada dükançı Bəylər var. O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. İş cəmi şəhərə məlum oldu. Amma qızın yiyəsi yox idi deyib, heç kəs qabağa durmadı. Yaziq Gülləndam bədbəxt oldu: qaldı ortalıqda, axırda, Allah atasına rəhmət eləsin molla Cəfərin, qızı götürüb, bir dərvişə verdi.

Dərviş musınnı idı, qız da, özün bilirsən ki, körpə idi – olardı on dörd sinni. Nə təhər olursa, qız dərvişin dilini başa düşə bilmir. Ağrım ürəyinə olmuş dərviş də tərs imiş. Bir gün götürüb qızın qılçasına dağ basır. Qız qaçıb gəlmışdı molla Cəfərin evinə, deyirdi: “Öldür, daha bir də dərvişin yanına getməyəcəyəm”. Bir neçə vaxt qaldı. Molla Cəfər də kasıb adam-qızı çörək verməkdən təngə gəldi. Bir gün bir neçə aqsaqqal çağırıb, qızı dərvişin yanına göndərdi. Deyirlər dərviş qızı yiyə durmurmuş. Güclə qoyub gəliblər. O gecəsi dərviş nainsaf oğlu Gülləndamin əl-ayağını bağlayıb, doyunca döyüb, iki gün ac, susuz saxlayıb. Sonralar Gülləndamdan xəbər çıxmadi.

İnsan arasına çıxmırıldı. Deyirdilər, dərviş gündüzlər qızı dama salıb, bağlayırmış...

Bir gün dedilər Gülləndam öldü. Nə dərdlə öldü–orası naməlum qaldı. Babalı deyənlərin boynuna, dedilər, dərviş kəşkül ilə vurub

öldürüb, mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sağılmışdı. Adamın da, ay bala, durduğu yerdə gicgahına qan sağıları?.. Nə bilim, allahü-ələm.

– Yəqin, nənə, Qəməri də ərə verdilər?  
– O necə Qəmərdi, bala?  
– Yadindadırımlı, bizə səməni gətirmişdi; güləş üzlü bir qız idi.  
– Hə, bildim Bala Xeyransanın qızı. Ondan da sənə bir az nağıl eləyim. Qəməri dədəsi götürdü verdi dəllal Qənbərə. Dəllal Qənbər Xeyransanın əri ilə şərikdi, bir yerdə alış-veriş eləyirdilər. Qəmər əvvəl gecəsindən iki ayağını bir başmağa dirədi, dedi: “Anamı qoyub heç yerə getməyəcəyəm”. Xülasə, tovlayıb bir təhər yengələrə qoşub göndərdilər. Qadan gözlərimə, kim isə düşmənçiliklə qızın tükündən kəsib, cadu eləmiş imiş. Odur ki, qız Kəblə Qənbərdə durmadı. O gecə-sindən qaçıb boyaqçı Məhəmmədgilə girmişdi? Boyaqçı Məhəmmədin arvadı deyir: “Qız mənə saqqız kimi yapışmışdı, aralanmaq istəmirdi. Gecə sabaha kimi qoynumda yarpaq kimi əmdi. Bədəni buz kimi idi. Hərdən bir yuxuya gedirdi, görürdün başladı yuxuda qışkırmaga: “Ay ana, qoyma! Ay ana, öldürür'lər”. Xülasə, bala, sabahdan qızın anasını çağırtdırdılar. Qız gözünün yaşını sel kimi tökdü. Nə qədər elədilər, nə qədər qorxuzdular, aldatdılarsa da, bir şey çıxmadı. Qəmər qaçıb evlərinə gəldi.

İndi iş beləliklə durur. Üzü tökülmüş qız kişini Kəblə Qənbərin yanında xəcalət elədi. Bir də, qız yazılı nə eləsin, işcaduda imiş: allah mərdimazarın evini yıxsın! Qoymadılar ki, kişinin qızı bir parça çörək yesin.

– Eh, ay nənə! Kefimi pozdun! Daha bəsdir, nağıl eləmə!..

1913

## ÜÇ

Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayınatasigilə oturmağa gedərdi. Qapıdan içəri girən kimi baldızları Məryəm və Ziba yüyürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabundan, şirnidən-hər nə ağlına gəlse idi. Qızlar Azadı çox istərdilər və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızıyanaq, sadəlövh bir qız idi. Ziba isə ondan kiçik idi. Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:

— Azad əmi, saqqalın nə yaman ağarıb!

Və sonra ağzını büzüb, elə qəhqəhə çəkirdi ki, ətrafindakıları da gülməyə vadə edirdi.

Kərbəlayı Mehdi çirt çubuğu ağızından çıxardıb, təbəssümlə:

— Ortancıl qızım mənə oxşayıb, sözü “dik” deyir!

Azad Məryəmin sözlərinə ciddi mənə verməyib, hamı ilə bir yerdə gülməyə başlardı.

Mehri sükutda olardı. Ətrafindakılar deyərdilər, gülərdilər, bu heyran-heyran baxardı və həmişə dəruni bir fikirlə məşğul olardı.

Mehrinin bu hali hamının nəzerini özünə cəlb edirdi – göründülər yanaqları solur, gözləri çökəyə düşür.

Anası Mehri ilə diz-dizə oturub deyirdi:

— Bala, niyə deyib danışmırsan? Həmişə səni dinməz görürem. Bəlkə deməli bir dərdin var, mən bilmirəm?

Mehri anasının üzünə şikayətçi bir nəzərlə baxıb, başını aşağı salardı, gözləri yaşıla dolardı.

Anası təkrarən:

— Balam, axır de görüm dərdin hayandandır?

— ...

— Bəlkə çörəkdən, paltardan yarılmırsan? Bəlkə səni evdə baldızların, qayınların yola vermirlər? De görüm axır nə olub?

Mehri dinməzdi, çünkü halını bəyan etməyə dili yox idi; acılıqlara qarşı etiraza da qadir deyil idi – cəsarətsiz, ixtiyarsız, şəxsiyyətsiz bir şey idi. Ürəyindəki dərdinə səbir edib, gün-gündən fövt olurdu.

\*\*\*

Azad arvadı Məryəmi götürüb, qayınatasigilə oturmağa gedərdi; Mehrinin vəfatından bir il keçmiş toy olmuşdu.

Qapıdan girən kimi qarşılara Ziba çıxıb, gülə-gülə onları otağa aparardı. Oturardılar, çay qoyarlardı, çərəz gələrdi. Deyərdilər, gülərdilər; hərənin nə mətai olsa idi ortalığa qoyardı. Təkcə Məryəm sükuta gedib, bir söz söyləməzdı. O diribaş, müdrik, həmişə şad qız indi qeyri-təbii bir halda ciddiləşmişdi, vaxtsız qocalmışdı. Yanaqlarında əvvəlki təravət, gözlərində dirilik qalmamışdı. Bahar çıçeyini şaxta vurub qurudan kimi, ərə getmək də bu zərif, gözəl, həyatla məmlü qızçığazı qüvvəyi-mənəhusəsi ilə bir cansız, rəngsiz heykələ döndərmışdı.

Məryəmin gün-gündən fövt olub getməyi hamiya məlum idi. Lakin heç kəs onun əsil dərdindən xəbərdar deyildi. Qanacaq o dərəcəyə yetməzdi ki, bircə adam onun dəruni aləminə əl aparıb, ürəyini dəlib yaralayan qəmlərə çarə arasın. Ətrafindakılar tamam qanmaz, nadan idilər. Bu nadanlığa yaşılı gözləri ilə baxa-baxa biçarə Məryəm saraldı, soldu: bir gün də şəhid həyatdan aralanıb, rahatlığa çıxdı.

Kərbəlayı Mehdi baxdı ki, Azad kimi adlı, sanlı və dövlətli qohum bunun əlinə düşməyəcək. Kərbəlayı adam yollayıb, bir neçə ağsaqqal çağırtdı, getdilər qazının yanına. Axşam Zibanın kəbini kəsilib, qurtardı. İki gündən sonra Azad bir kisə həna alıb, saqqalını qaraltdı. O biri gün də müxtəsərcə bir toy olub, gəlin gətirdilər.

\*\*\*

Tacir Azad yenə arvadı ilə qayinatasının evinə oturmağa gedərdi. Lakin qabaqlarına çıxan olmazdı. Oturardılar, yeyib, içərdilər. Artıq deyib-gülən, şadlıq eləyən yox idi. İki tərəf də həmişə sükutda olardı.

Azad fikrindən keçirərdi:

– Arvad gün-gündən saralır; deyəsən, bu da bacıları kimi “gönü duzlayacaq”, yenə xərcə düşüb, təzədən evlənəcəyəm!

Kərbəlayı Mehdi də qızına baxıb, ürəyində vuruşdurardı: Qız ölücək, Azad kimi qohumdan əlimiz çıxacaq. Tərs kimi yerdə bir ayrı qız da yoxdur ki, yerinə verək!

1913

## ÜÇ GECƏ

Mir Qasım papağını qarmağa keçirib başladı:

— Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söyləyim. Səndən bir il sonra mən Moskva darülfünuna girdim. (Sənin onda Tomskdan xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pulla evə getdim. Əlbətə, mənim gəlməyimə hamı şad oldu. Ələlxüssus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: “Bala, dost var, düşmən var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey iyiyəsi deyiləm. Büyük oğlum sənsən...”

Anamın dediklərini duydum. Güldüm. Bir tərəfdən arvada yazığım gəldi, o biri tərəfdən özümün də gördüm meylim var. Düzünü deyim, o dəqiqələr başıma əsla “ideya” girmirdi; yeyib yatmış kələ kimi cismaniyətim özünü şiddətli bir halda bürüzə verirdi. Dedim: “Anam, mənə kimin qızını almaq istəyirsən?”

Anam şad bir halda boynumu qucaqladı: “Anan kor olsun, – dedi, – bizim Matanı sənə ad eləmişəm. Qardaşım balası, özümün ciyər-guşəm...”

Anamın yaşlı gözlərinə baxdım, həm gülməyim tutdu, həm heyfsiləndim. Baxdım gördüm, onun aləmində bu dəqiqələrdən sə-adətli dəqiqələr olmaz. Müsəlman arvadını tanıırsan: cəmi fikir və zikri oğul evləndirib, qız ərə verməkdir. Doğrusu, yox demək istəmədim: anamın xatırınə toxunmağı naguvara gördüm. Razılıq verdim. Bir də, Matan da pis qız deyil idi. Doğrudur, oxumamışdı, amma on beş yaşında totuq bir qız idi. Cavan, bakırə, gözəl bir qızçığaza malik olmaq meyli fövrən cəmi bədənimi ağızına aldı. Əqidəm, məsləkim bir dəqiqədə qüvvətdən düşüb, fövt oldu...

Mir Qasım bir papiros yandırıb, yanğı ilə çəkdi və nəşəsini bir qədər yatarıb, sözündə davam elədi: “Olan-qalan yüz əlli manatı toya xərc elədim...”

Gəlin gələn axşamı mənə tapşırdılar ki, qaçım gizlənim. İstəmədim. Məni məzəmmət elədilər. Atam və qohumlarım məndən dilgir oldular.

“Ruslaşdır” dedilər. Əlacım kəsildi, el adətinə tabe oldum: sağdış və soldış məni taxtapaşa çıxartdılar. Oturdum, qoyun kimi gözlərimi

döyməyə başladım. Bir vaxt məşəlin işığı göründü, salavat səsi eşidildi (təfsilatı özün bilirsən). Gəlin gəldi. Yarım saat çəkdi. Doğrusu, bu yarım saat yarım ilçə çəkdi. Elə güman eləmə ki, Matanın yanına getməyə can atırdım. Xeyr, toyda fırıldamadan it kimi yorulmuşdum. Yatıb dincəlmək fikrində idim.

Camaat yavaş-yavaş dağıldı. Məni aşağı endirdilər. Otağa girdim. Ortalıqda palazın üstə yatacaq döşənmişdi və döşək sorusunun lap ortasına iri bir ağ parçası tikilmişdi. İki çıraq qoyulub, Matan da üzü örtülü kuncə qışılıb. Dayandım. Duruxdum. Əxlaqım təhqir olunmuşdu. Açığım tutdu. Çıraqın birini keçirdim. İstədim soruya tikilmiş ağ parçasını söküb atam, anam özünü içəri salıb, məni qucaqladı: “Qasım, – dedi, – sənə gözlərim qurban! El qaydasından çəkilmə, qurbanın olum, adət var... Hərənin özünə görə adəti var”.

Bir az hırsım yatdı, amma uzun sürmədi, yenə hırslaşdım, dedim: “Hər gah yengələr qapıdan uzaqlaşmasalar, çıraq da keçməsə, bu otaqda yatmayacağam. Belə həyasızlığı mən götürməyəcəyəm”.

Anam yenə başladı məni göz yaşları ilə qandırmağa, yenə el adət və qaydalarını ortalığa çəkdi: “Bala, – dedi, – elin ağzını bağlamaq olmaz; min söz danışar. Allah bilir Matan necə təmiz qızdır. Bəs ona söz desələr necə olar?...”

Anam başladı zar-zar ağlamağa. Məni tamam hövsələdən çıxartdı.

İki aləm – köhnə və təzə – bir-birilə qabaq-qarşı gəlib, bir-birini əsla anlamaq istəmirdilər. Anam el adətlərini tamamilə yerinə yetirmək istəyirdi, mən isə bu adətlərə nifrət nəzərilə baxırdım.

Hiddətləndim: “Ana, – dedim, – Matan nə cür olsa, qəbulumdur. Qoy el nə deyir, desin!”

Anam sakit olmadı. İlən kimi yalmandı: “Qurbanın olum, – dedi, – məni başına çöyür, el arasında biabır eləmə. Mən də bir kişinin qızı, bir kişinin əyalıyam. Qoy dədə-baba qaydamız ilə gedək!..”

Anamı özümdən geri itələdim. Paltarımı hırslı soyunub, girdim yatacağıma və başımı çəkdim yorğanın altına. Yuxu gözlərimdən yağırdı...

Bir də gördüm anam başının üstə göz yaşı tökür. Yengələr də qızın yanına toplarıblar. Matan da, deyəsən ağlayırdı.

“Allah əkbər” dedim. Qalxdım, oturdum. Tutduğum işə peşman olmağa başladım. Anama baxdım, rəngini qaçmış gördüm. Matana baxdım, hönkürtüsünü eşitdim. Ürəyim nazıldı. Bunların aləmini dü-

şünməyə başladım. Xalqı öldür, adətini əlindən alma... – Ana, – dedim, – Matanı mənə almışan, qəbul. Qoy soyunsun, yatsın. Arvad gülüm-sündü. Xoşuna gəldi. Yengələr də, deyəsən, məndən razı qaldılar: Matanı sakit edib, otaqdan çıxdılar. Matanı çağirdim. Soyunmağını təklif elədim, çırığı söndürdüm... Qaranlıqda Matan zar-zar ağlayırdı...

Sağ ciyimdən tutub, bir adam məni tərpədirdi. “Qoy yatım” deyə gözümü dik açıb, yenə yumdum, çöndüm o biri üzümə.

“Qasım! Qasım! Sənə qurban olum!”

Yenə gözlərimi açdım. Əvvəl bir şey dərk edə bilmədim. Sonra çırığın işığı gözümə düşdükdə ayıldım...

Rəngi qaçmış anam başımın üstünü kəsdirmişdi. Yalvarırdı, yaxarırdı.

“Nə deyirsən, – dedim, – niyə qoymursan yatam?”

Anam ağladı: “Qurbanın olum, el töhməti pis olar. Matan da özgəsi deyil; öz balamız, öz uşağımız. Yazıqdır...”

Yenə acığım tutdu: “Balan olanda nə eyib edər, – dedim, – balanı öldürmüəm. Yatıb, qoy yatsın!”

Anam başladı mənə işarə ilə qandırmağa. Yenə el gəldi ortalağ'a: “Bala, – dedi, – axır yengələr də intizardılar; bu günün işini sabaha qoyma!”

Diqqət ilə anamın üzüne baxdım: mənim üçün əxlaqsız görünən bir nöqtə anam üçün nə müqəddəs imiş. Bu halda nəzərim böyrümdə uzanmış Matana düşdü. Dərin bir yuxuda idi. Alliq və kirşan ilə bə-zənmiş üzü tərdən xırda muncuqlar atmışdı. Zərif dodaqları aralı idi. Yorğun düşmüşdü. Ağ, körpə məməsinin kənarı nəfəs aldıqca həzin-həzin enib-qalxırdı...

İkinci gün özümü köhnə şövqdən düşmüş gördüm; Matandan bil-mərrə soyumuşdum. O uşaq, mən böyük; o savadsız və avam, mən oxumuş; həyatımız əlbəttə bir-birilə övc eləməzdi. Bizi yaviqlaşdırın bir nəfsi-heyvaniyyə idi – o da itiliyini itirmişdi. Bir dişilikdən ibarət arvad mənəvi aləmimə qida verə bilmirdi. Dişiliyin özünə də dürüst qulluq edə bilmirdi; Matanda naz və şivə əsla yox idi. On beş yaşında qızçığazdan bu sifətləri gözləmək də olmazdı...

Başını nə ağırdım, axşam çıxıb şəhər bağına getdim; Matan qaldı evdə, bağda tanış rus qızlarına rast gəldim. Deyib danışdıq; gülüşdük. Bir parça ləzzət apardım. Gecənin bir yarısı evə qayıtdım.

Qardaş, biz rus məclislərinə öyrənmiş adamlarıq. Orada gözəl geyimli, nazlı yerişli, xoş hərəkətli qızlar görmüşük. Onlardan sonra

məgər avam qızlar ilə yoldaşlıq eləmək olar?! Oxumuş qızların hər sözündə bir işarə var, hər işarədə min dad və ləzzət var. Onlardan sonra lal, dünyadan bixəbər qızlar məgər xoş gələrlər?! Odur ki, evlənməkdən bilmərrə məyus oldum. Matandan bilmərrə soyudum. Onun cavanlığı, gözəlliyi gözümdən düşdü. Səni inandırıram ki, üç gündən sonra belə dilxor oldum ki, evdən baş götürüb getməli oldum. Səhvimi düşündüm, düşündüm də, tutduğum işdən incidim. Evimiz mənim üçün zindanxanaya döndü...

Mir Qasım kiridi. Dərin bir ah çəkdi:

– Bir gün şeylərimi topladım, – dedi. – Anamı çağırıldım yanımı, əhvalatdan xəbərdar elədim... Arvad ağladı, boyumu qucaqladı. Cavabında “gedirəm” deyə israr etdim... Baş götürüb getdim.

\*\*\*

Mir Qasım sakit oldu. Sanki sözlərindən mütəəssir, rəngi qaçmışdı, dodaqları titrəyirdi.

1913

## DƏRVİŞ MƏSƏLƏSİ

Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsa-tsız bir səsle yoldaşına dedi:

– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.

Cavad gülümsündü, kitabı yumdu:

– Mənimki də işləmir, – dedi.

Yoldaşlar gülərək yerlərindən qalxdılar. Əli pəncərənin ağızına yeriyb, başını dışarı çıxartdı: baharın gözəl gecələrindən biri idi; təzə yarpaqlar ay işığında tərpəşir, körpə çocuq kimi sanki əllərini işığa doğru uzadırdı. Kainatda bir dəbdəbə vardı – bahar çıçəyi ilə doğan ilk eşq yeri, göyü və havanı doldurmuşdu. Əli bu şairanə gecədən coşub oxudu:

“Novbahar əyyamıdır, mən zar qaldım yarsız,  
Hiç bülbül olmasın bu fəslədə gülzarsız”.

Cavad yoldaşının dəyərli səsindən dəndlənib, pəncərəyə söykəndi, gözləri doluxsundu, qaşları əliv-əlfə şəkli aldı:

– Başına dönüm, Əli, bir-ikisini də de, ürəyim yanıb!

Əli güldü və cavabında:

– Bundan fayda yoxdur, çıxaq bir az gəzək.

– Birini de, sonra.

– Gedək, gəzək, yolda oxuyaram.

Cavadın ağlına batdı:

– Gəzək, amma saat on birdə qayıdaq, bir az da məşgul olaq. Yüz əlli səhifə qalsın, onu da sabah təkrar edib, o biri gün imtahana arxayın gedərik.

– Canım, bir belə oxumaq olmaz ki!.. Bu gün on saat məşgul olmuşuq, daha yetər. Gedək indi gəzək, sabah da Allah kərimdir.

Küçəyə çıxdılar. Hava onların yorğun vücudlarını qanadlandırdı. Əli əlini Cavadın ciyninə qoyub:

– Sən ölü, könlümə bir pivə düşüb, – dedi.

– Pis olmaz, amma məndə on yeddicə qəpik pul var. Əli sevinərək:

– Üstünü düzəltməyə də məndə bir neçə qəpik tapılar.

Tələbələr özlərini timçədəki çaxır dükənənə verdilər. Bir neçə boş şüşə düzülmüş piştaxtanın önündə bir məmur durub, təkbaşına içirdi.

Məmur qədəhi qaldırıqca öz-özünə nitq söyləyir və axırda da qədəhi boş şüşəyə vurub:

– Mən səadətimi Saratov şəhərində istəyirəm, – deyirdi.

Tələbələrin gelməsi məmuru sevindirdi. O, qədəhini keflilərə məxsus bir mehribanlıqla qaldırıb dedi:

– Bağışlayın! Mən sizinlə tanış deyiləm, ancaq bunun zərəri yoxdur. Çünkü biz insanlar bir-birimizlə qardaşıq. Bildinizmi nə deyirəm? Zaikəyə tapşırın-qardaşıq! Rica edirəm məni bağışlayın, bəlkə münasibətsizlik edirəm. Hər halda günahımdan keçin! Cəsarət edib, sizə pivə təklif edirəm. Buyurunuz!

Tələbələr ürəklərində:

– BİZİMKİ Allah yetirib, – deyə əvvəl yalandan bir az nazlandılar, sonra razı oldular. Memur gənclərin bu hərəkətindən olduqca məmənun qaldı və bir nitq başladı. Mənasız və rabitəsiz bir çox sözdən sonra yenə adəti üzrə:

– Mən səadətimi Saratovda istəyirəm! – deyib, nitqini bitirdi.

Qədəhlər boşalıb yenidən dolduruldu. Nitq söyləmək növbəti Əliyə gəldi, qədəhini qaldırıb:

– Cənab, – dedi, – sizin kimi alicənab bir zatla təsadüfən tanış olduğuma çox məmənunam. Sağ olun, qardaşım! Allahdan diləyim budur ki, sizin səadət günəşiniz Saratovda parlasın!

Nitq məmuru kövrəldi: qədəhi piştaxtanın üstünə qoyub, Əlini qucaqladı, öpüşdülər. Sonra brüderşəft içdilər... Dalbadal pivə sıfariş verildi. Piştaxtanın üstü şüşə ordugahına dönmüşdü. Keflər durulub, gözlər qızarındı – “ara qarışib məzhəb itmişdi”.

Cavad Əliyə yanaşış piçildədi:

– Başım gicəllənir, gödək elə!

Tələbələr məmurdan razılıq edib çıxdılar. Qol-qola gedərkən Əli gülə-gülə:

– Amma, dostum, müftəcə düşdü!

– Hə, sən Öl, o qara pulları da sabah çörəyə verərik.

Qəhqəhə çəkib güldülər.

– Sən Öl, Cavad, tələbəlik gözəl şeydir: harada düşdü ye, iç, axşamla – bunu sənə heç kəs eyib tutmaz. Tələbə demək – asudə dərviş deməkdir, fərqi yoxdur.

Əli duruxdu. Şəhadət barmağını havada oynadaraq gücü gəldikcə:

– Dərviş! – deyə bağırıldı.

Gecənin sükutunda səs havanı sarsıldı. Bu əsnada çarşabının ucunu ağzında tutmuş bir qadın onu yaxaladı:

– Necə oldu? Ayağının altında ölüm! – deyə soruşdu.

Əli səndələyərək qadını başdan-ayağa süzdü:

– Bacı, sən içmişən ki, – dedi.

Qadın kar adam kimi, onun sözlərinə əhəmiyyət verməyərək:

– Cavan canına qurban olum, bircə onun yerini tez de! Evim yixilib, varımı yoxumu aparıb.

Tələbələr heç bir şey anlamayaraq, dərtinib getmək istəyir, qadın da ah-zar eləyir, ağlayır, iki əli ilə dizlərinə döyürdü. Tələbələr yenə dərtindilər, qadın da onların ətəyindən tutub sallaşdı. Anlaşılmazlıq nəticəsi olaraq iki tərəf də bir-birinə hücum edib ağızlaşdı, səs-küy qopdu. Nəhayət, polis nəfəri gəlib, bunların üçünü də polis dairəsinə apardı.

Pristav əvvəl qadını danışdırıcı. Qadın həyəcanından dili dolaşaraq:

– Ağa, başına dönüm, bir ay əvvəl bir dərvişə ərə getmişdim. Dərviş qərib olduğu üçün mənzili yox idi. Dedim nə eybi var, gəlsin elə mənim yanımda yaşasın, mən də dul arvadam, mənə də elə bir hayan lazımdı. Gəldi. Gündüz gedib, axşam gələrdi. Evə də pis baxmazdı. Bu axşam onu evdə qoyub, vacib yerim vardı, ora getmişdim. Qayıdıb gördüm dərviş yoxdur. Elə bil ürəyimə dammışdı – əlimi sandığa atdım, gördüm varımı-yoxumu yüksəndirib aparıb. Çıraq yanlış qalmışdı, görünür ki, elə təzəcə getmişdi. Hövlümdən küçəyə çıxdım, bazara tərəf yürüydüm. Bir də görəm, bu qanına bələşmiş dərvişi çağırıb. Elə yeni qaçırmış. Üstünü yaxşıca almişdim, bu partdamış yerini demədi ki, demədi.

Pristav hırslı səslə Əlini çağırıb. Əli səndələyə-səndələyə otağın yarısına çökilmiş sürəhiyyə yanaşdı:

– Cənab pristav, kefimizi pozmayın, qoyun gedək evə! İt ilində bir pivə içirik, onu da burnumuzdan tökməyin!

Pristav açıqlandı.

– Dərviş necə oldu? – deyə soruşdu.

– Dərviş yerində. Harda gəldi ye, iç, axşamlı – bu da dərviş!..

Zarafata salmayın, qoyun gedək dərsimizi oxuyaq.

Pristav Əlinin kefliliyini görüb, onu söyüb-sayıdıqdan sonra Cavada tərəf yönəldi.

– Sən dərvişi gördünmü? – dedi.

Cavad cavab vermək iqtidarında deyildi: başı gicəlir, mədəsi bula-nırdı. Pристав onun nəzərində otaq ilə bərabər yuxarı qalxıb, yenə enirdi. Pристав daha da hiddətli:

– Küpünə girmiş, özündən xəbəri yoxdur... Aparın bunları dama salın, özlərinə gəlib, dərvişin yerini deyərlər.

Qorodovoylar tələbələrin qoluna girib onları həyətdəki damxaya saldılar. Tələbələr yarımişiq damxada rast gələn ilk iskəmlədə uzanıb yuxuya getdilər.

Sabah ayıldığda gözlərinə inana bilmədilər – şəhərin bütün sərsə-riləri ilə baş-başa yatmış imişlər. Məsələni öyrənib heyrət etdilər. İş aydınlaşınca saat on iki oldu. Onlar evə döndükdə bütün vücuqları yorğunluq və ağrından keyimİŞdi. Əli yoldaşına:

– Aşna, dərvişlikdə də asudəlik yoxmuş! – dedi, gülüşdülər.

1913

## SİDİ

İlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.

Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağı və çirkə batmış paltarı əvvəlki rəngini çıxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işildiyirdi.

Bir gün maşınınma sabunlu su tökərkən onu danışdırdım.

– Adın nədir? – dedim.

Məxrəcdən bir şeylər söylədi:

– Mənsur ibn Məhəmməd, – deyən kimi oldu.

– Haralısan?

– Əlcəzairli.

– Sənə nə üçün “Sidi” deyirlər?

Hiddətləndi, əllərini çırpıldı və qoğasını götürüb getdi.

Mənsurun hiddətinin mənasını sonra anladım: “Sidi” Şimali Afrika ərəblərinə fransızlar tərəfindən verilmiş təhqiramız bir ad imiş.

Doğrusu, Mənsuru incitdim, – deyə məyus oldum.

Bir gün mənə çəlik gətirəndə halını xəbər aldım, məndən məmnun qaldı.

– O günü mənə acığın tutdu? – dedim. – O sözün mənasını sonra öyrəndim. Fikrim səni təhqir etmək deyil idi.

Mənsur gülə-gülə sözümüz kəsdi və fəna fransızcasılı:

– Zərər yox, müsyö – deyə yağılı əli ilə bir-iki dəfə ciynimə vurdu.

O vaxtdan bəri Mənsurla dost olduq. Məni gördükdə uzaqdan dişlərini ağardar və yaxına gəldikdə cəsarətlə əl verərdi.

Manövrlərə əl vermək işçilər arasında məqbul olmadığı üçün Mənsur məndən son dərəcə məmnun qalar və hər dəfə əlimi əlinə alıqda səmimiyyətlə sixardı.

Bir gün fəna bir xəbər eşitdim: il başı sərgisində fabrikimizin avtomobili müvəffəqiyyət qazanmamışdı. Nəticədə işçiləri yüzdə yüz qovmağa başladılar. Bizə növbət gələndən bir həftə əvvəl işçilərin

arasında bir səs-küy düşdü. Bu fəci xəbəri hər kəs həyəcan içində bir-birinə piçıldı.

Birinci növbət “sidi”lərin idi. Onlar qovulduqdan sonra sıra xaricilərə gəldi. Mən də o cümlədən işi tərk etmək məcburiyyətində qaldım. Aradan bir həftə keçdi. Mənsur gözümə dəymədi. Onu nə qəhvəxanalarda, nə də küçədə, görə bilmirdim. Halbuki, başqa yoldaşlarımıza ara bir rast gəlirdim. Bir dəfə sabah saat yeddiidə bir fabrikin qapısında bir dəstə iş arayanlar arasında Mənsurla görüşdük. Dişlərini ağartdı, gözləri işıldadı və bir neçə adamın başının üstündən əlini uzadıb, əlimi sıxdı.

- Nə təhərsən? – dedim.
- Yaxşıyam, müsyö!
- O vaxtdan işsizmişən?
- Elə! – deyə gülümsədi və ciynindən aşırlığı torbasından bir parça çörək çıxardıb, yeməyə başladı.

Fabrikin önündə iki saata qədər durduq, nəhayət, qapı açıldı və yalnız bir dülgər lazımlı olduğunu elan etdilər.

O biri işçilər dağıldılardı.

Mənsur mənə yanaşdı və ikimiz dərin bir sükut içində gözümüzə sataşan uzun bacalara doğru üz qoyduq.

Yenə eyni hal: saatlarca vaxt itirdik, nəticədə bizi işə almadılar.

Günorta idi. Yorğun bir halda Sena çayının kənarına yönəldik. Bir yük gəmisi qum boşaldırdı. Əvvəlcə tökülmüş bir qum təpəsinin üstündə oturduq. Sentyabr günüşi hələ hərarətini qaib etməmişdi. İsti qum mənə ipək yataq kimi gəldi – uzandım, həllənməyə başladım.

Lakin aqlıq aman vermədi, iki gündən bəri et yeməmişdim, bu gün isə çörəyə belə pulum qalmamışdı. Hər nə qədər uyumağa çalışdım da olmadı: Sena çayı və ətrafdakı bütün fabriklər başıma fırlanmağa başladı.

Durdum, oturdum. Mənsur çayın qırığında paltarını yuyurdu. Məndən bir neçə qədəm o yanda yemək çantası yanında başqa bir işçi oturmuşdu. Salamlaşdım.

– Yoldaş, səndəmi işsizsən? – deyə soruşdu.

Başımı “hə” deyə tərpətdim.

– Haralısan?

Anlatdım.

– Mən də italyanam, – dedi. Mussolinin zülmündən qaçdım.

İşçilər arasında tanışlıq və dostluq tez əmələ gəlir, italyan ilə də aramızda dərin bir dostluq peyda oldu. Aclığımı duyub, çantasından mənədürmək çıxardı verdi, şərab təklif elədi.

Bir az qarnımı doyurub, tənbəkidən bir papiros lülələyib, dodağıma aldım və yenidən ləzzətlə qumun üzərinə uzandım.

Bir vaxt Mənsur məni ayıltdı. Təqrübən iki saat yatmışdım. Durub getdik. Yolda fabrik və zavodlara baş çəkmədə idik. Çox qapılarda “işçi lazımla deyil” deyə lövhələr asılmışdı.

Yolda bir işçi bizə bir adres verdi:

— Manövr üçün orada həmişə iş var, — dedi. Getdik. “Manövr” liyə meymim yox idisə də, əlac nə idi. Aclıq insanı hər şeyə məcbur edir.

Nə isə, ertəsi gün səhər saat yeddinin yarısında işə başladıq. Burası bir lokomotiv zavodu idi və “manövr” işi o qədər ağır və kirli idi ki, orada on gündən artıq dayanmaq qabil deyildi.

Durduq. İşimiz hər kəsin əmrinə hazır olmaq idi. Bizi bu tozlu-torpaqlı zavodun bu başından o başına yortdururdular; ağır dəmirlər daşıyır və təskirə çəkirdik. Ara bir lokomotiv qazanını da təmizlədir-dilər və oradan qapqara çıxırdıq.

Bir gün: “Sidi yaralandı”, — dedilər.

Bu qədər.

Zatən fabrik həyatında yaralanmaq və şikəst olmaq o qədər adı bir işdir ki, söhbət üçün bir dəqiqlik mövzu belə təşkil etməz.

Mənsur da belə. Yaralandı, yəqin ki, dispanserə götürdülər, oradan da xəstəxanaya yollayacaqlar. İştə bu qədər.

Beləcə Mənsuru bir müddət qaib etdim. Ona dair kimsədən bir məlumat ala bilmədim. Bir az keçdi, ağır işə tab gətirə bilməyib, zavodu tərk etdim. Sonra yenə işsizlik, yenə aclıq, artıq dünyani belə yadımdan çıxardım. Təbiidir ki, Mənsur da unudulub getdi.

Bir-iki böhranlı ay daha keçdi. Bir gün Parisə gedərkən şəhər darvazasının birində Mənsura rast gəldim. Məni görünce, daima olduğu kimi, dişlərini ağartdı və yenə eyni səmimiyyətlə əlini uzatdı. Bir də nə gördüm: dörd barmağını qeyb etmiş...

Heyrət etdim. Mənsur isə məmənun bir halda anlatdı:

— Bir lokomotiv hissəsini yerə qoyarkən yoldaşımın ehtiyatsızlığı üzündən dəmir əlimə düşüb, dörd barmağımı əzdi. Məni yarımcən xəstəxanaya apardılar. Əməliyyat yapıldı. Barmaqlarımı kəsdilər. Xəstəxanadan çıxdığım bir həftədir.

— Kəsilən barmaqlar əvəzində zavod sənə bir şey verdimi?

– Dörd yüz frank.

Məni fikir götürdü, öz-özümə “dörd yüz frank” – deyə təkrar etdim və düşünmədən Mənsura:

– İnsan barmağının biri yüz frankdır, yəni bir həftə ölüm-zülüm yaşamaq parası, – dedim.

Sözlərimi qurtarmadan mənə əsəbi bir qəhqəhə gəldi: şaqqlıdayıb güldüm.

Mənsurun dişləri ağardı, gözləri işıldadı və şad bir halda dedi:

– Müsyö, dörd yüz frank məni bir ay görər. Bir aydan sonra isə, nə olar, nə olmaz... Sən iş tapdınmı?

– Yox.

– O yaxşı deyil, – deyə Mənsur barmaqsız əlini uzatdı, ayrıldıq.

1926

## OSMAN DÖVLƏTŞİN

O çox şenlikli, bol nəşeli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmir-di. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Orada-burada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər.

Hansi qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zə-manlıarda min bir şayıə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?

Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırış-ları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.

Günorta zamanı atışma bərkidi. Hökumət binasının qarşısında bombalar partlamağa başladı. Bolşeviklər binanı tutmuş imişlər. Bir saathəq hücumdan sonra ukraynalılar qələbə çaldı və bolşeviklərin sağ-qalanları təslim oldular.

Cümlətəni on beş kişi idi: hamısı əsgər geyimli, dəri papaqlı idi. Yalnız bircəsi tələbə şapkası daşıyırıldı. Bu kazanlı Osman Dövlətşin idi.

Əsirləri silahlı əsgərlər bələdiyyə meydanına doğru aparırdılar. Bunların başına gələcək, hər kəsə məlum idi: Nikolay küçəsinə götürürlüb, oradakı yeddi nömrəli evdə güllələnəcək idilər. Odur ki, qapı və pəncərelərdən bunlara sataşan gözlər heyfsilənirdi.

Bunlar qurulan sıpərlərin yanından keçərkən oradakı gənclərdən birinin nəzərini cəlb etdi, gənc, məktəb yoldaşı Dövlətşini tanıdı. İstər-istəməz ağızından “Osman” deyə bir səda qopdu. Dövlətşin başını döndərdi və heç bir məna anlatmayan, donuxmuş gözlərini sıpərə zillədi; duruxdu – yoldaşını tamidisa da, halında təgyir olmadı. Key-key donuxub qaldı.

Gənc sıpərdən sıçradı, əsgərlərə yanaşdı:

– Bu adam burada qalacaq! – dedi və Osmani dartıb, onlardan ayırdı.

Bu vəqə elə bir sürətlə əmələ gəldi ki, əsgərlər etiraz etmədən yollarına davam etdilər. Dövlətşin sıpərdə qaldı.

Atışma ara vermişdi. Gənc tüfəngini yerə qoyub, divarın dibində uzanmış Osmana yanaşdı, gülümşədi. Sanki bu təbəssümde hər şey bəyan olundu. Zatən ukraynalı bu cavanla Osman çoxdan dost idi.

Bir-birinin əleyhinə yiğincaqlarda dəfələrlə çıxmışdilar; hərəsi başqa- başqa nöqteyi-nəzəri müdafiə etmələrinə baxmayaraq yenə aralarında bir dostluq var idi. Odur ki, cavanın təbəssümü Osmanın ürəyində nəşələr doğurdu.

– Niyə məni yoldaşlarımdan ayırdın? – dedi. Cavan yenə gülüm-sədi, cavab verdi:

– Özünü mənə qəhrəmanmı tanıtmaq istəyirsən? Bilirəm ki, qəh-rəmansan.

– Xeyr, qəhrəman olmaq niyyətində deyiləm!

– Yaxşı bu barədə sağ qalsaq sonralar yenə mübahisə edərik. İndi bir iş var: axşam qaranlığı başlar-başlamaz gedərsən. Amma bir şərt var – bizim milli hərəkətə zərərli olmayacağına söz verəcəksən!

Osman gülümsədi: “milli hərəkat” deyə rişxənd etdi, dedi:

– Fəqir tələbə ikən mülkədarları müdafiə etmədə davam et, sonra görüşərik.

Qaranlıq çökərkən Osman yoldaşının əlini sıxdı, ayrıldılar. Lakin yenə həmişəki kimi hər kəs öz fikrində baqi qaldı: Osman məsləkdaş-larını axtarıb, onlara qovuşmaq fikrilə gedərkən ukraynalı gənc də milli məfkurə yolunda tüfəngə sarılıb, sipərə yatdı.

Osman divarların yanına ilə daldalana-daldalana irəlilədi. Tüfəng açıllarkən qapı və ya pəncərələrə sığınındı. Kreşsatik adlı böyük küçəni güclə keçib, özünü bir həyətə saldı. Sağ tərəfdəki pilləkəni aşağı enib, sabiq gürcü meyxanasına girdi; burası ətraf ailələr üçün bir sığınacaq olmuşdu.

Osman içəri girər-girməz, onu gülər üzlü cavanlar qarşılıdı – tanıdığı azeri tələbələrindən bir neçəsi burada idi. Bir çox xanımlar, qızlar nəzəri cəlb edirdi. Küçələrdəki atışma və bomba partlayışlarına baxmayaraq, buradakı çöhrələrdə meyxana nəşəsi var idi: deyən kim, gülən kim, oxuyan kim...

Bir də, tələbələrdən birisi tarı köklədi, çəpik qalxdı. Osmani itələyib oyuna saldılar. Nə qədər oyun bilmədiyini irəli sürdüsə, qulaq asmadılar. Axırda acıqlı bir sima ilə yaxasını kənara çəkdi və bir qaranlıq guşədə oturdu. Bu laübəli övza Osmanı dərin fikirlərə sövq etdi... Can qorxusu artıqcə insanların eyş və işrət düşgünü olması onu heyrətə götürdü. Öz-özünə dedi: “Bax, inqilab olur, qanlar içinde yenilik doğur; bunu dərk etməyənlər də var”. Bir də “inqilab” sözü ona bir coşqunluq verdi, mətin bir hiss vücuduna yayıldı – fərəhləndi,

qəviləşdi. Əsəbi bir halda əllərini ovxaladı, içini çəkdi: “Ah, inqilabdan nələr doğacaq, nələr doğacaq!” – dedi və ayağa qalxmaq istədi, bir də kənardan bir salam səsi eşitdi. Diksini bəşini döndərdikdə, cavahifiruşun xanımı Lidanı gördü.

Lida xanım totuq üzündə məlahətli bir təbəssüm oynatdı.

– Siz nə vaxt buraya gəldiniz? – dedi.

Osman nə qədər sərt təbiətə malik idisə də, xanımın təbəssümündən yumşaldı və ciddi simasına qəribə bir xoşluq gəldi, dedi:

– İndicə gəldim.

Xanım daha da cürətli səslə:

– Biz neçə gündür ki, buradayıq. Vaxtimızın necə keçdiyini görürsünüz.

Osman maraqlandı, qalxıb xanımın yanında oturdu və söhbətlə məşğul etməyə çalışdı:

– Deməli, həyatdan kam alırsınız.

– Elə! Haqqımız yoxmu?

– Bəlkə də var.

– “Bəlkə” nə üçün?

– Kim bilir.

– Aydın söyləyiniz!

– ?!

– Məndə maraq oyatdınız, indi də söyləmək istəmirsiniz. Zərər yox, intiqam alacağam!

– Çoxmu kinlisiniz?

– Ah, bilsəniz...

Osman həsrətlə xanıma baxdı. Nəzərlər tuşlaşdı, xanım başını aşağı saldı və əlindəki dəsmalını oynatmağa başladısa da, Osmanın nəzərini üzərində hiss edərək, cilvələnirdi.

Bir də Osman qəti bir səslə dedi:

– Cəvahirçinizi görmürəm, burada yoxdurmu?

Xanım başını qaldırdı, gənci sərzenişli bir nəzərdən keçirdi.

Osman bir az da cəsarətli:

– Yalanmı söylədim?

– Həmişə səhv edirsiniz!

– Nədən?

– Məni tanımırıınız.

– Bəlkə də səhv eləyirəm...

Xanım sükuta qərq oldu və cavanın sözlərindən o qədər mükəd-dər oldu ki, yaşı onu boğdu.

Osman məsələni anladı, sözləri ilə xanımın yaralı nöqtəsinə toxun-duğunu duydular. O saat səsinə mülayimlik gəldi:

– Məni əfv ediniz, zarafat eləyirəm, – dedi.

Xanım bu sözlərdən daha da kövrəldi və tutqun səslə söylədi:

– Siz bilirsiz ki, mən onun xanımı deyiləm, zətən aramızda iyirmi yaş fərq var... Ancaq bir parça çörək üçün evinə iltica etmişəm...

Osman təkrar:

– Məni bağışlamınızı rica edirəm. Bilirsiniz ki, sizinlə tanış oldu-gum cəmi iki aydır. İki ayın müddətində tanışlarımızın evində üç dəfə görüşdük. Bu vaxta qədər sizi tanımadığımızdan səhv edə bilərdim. Ancaq əmin olunuz ki, sizi təhqir etmek niyyətində deyildim.

Lida xanım həzin-həzin ağladı. Ümumi nəşə içində bu qaranlıq guşə faciəli bir şəkil aldı. Osman da kövrəldi. Fəqir ailəyə mənsub bir gözəl xanımın qoca bir cavahırçının əsiri olduğunu xatırladıqca ürə-yində ona qarşı dərin-dərin hörmətlər bəsləməyə başladı. Ehmal bir surətdə xanımın qoluna girdi. Onu oxşamağa və könlünü almağa çalışdı. Osmanın səmimi sözlərində, hərarətli rəftarında xanım yaralarına məlhəm tapdı. Kimsəsiz quş budağa sığınan kimi, ona sığındı, oxşandı.

\*\*\*

Bir saat sonra top səsləri ətrafi bürüdü. Osman zirzəmini tərk edib getdi və çox çəkmədi geri döndü. Xanıma yavaş səslə anlatdı:

– Şəhərə yeni bolşevik qüvvələri hücum edir. Sabah tezdən, heç şübhəsiz, bizimkilər burada olacaqlar. Durmaq zamanı deyil, gedirəm. Şəhərin daxilində təşkilat yapmalıdır.

Lida xanım hövlnak onun qolundan yapıdı.

– Getməyin! – dedi, – göydən od yağır, başınıza bir iş gələr.

Osman mətanətli bir səslə:

– Qorxmayınız! Sabah görünəcəyik. Sizin şəxsi və bizim ümumi inqilabların zəfəri üçün çalışmadız lazımdır!

Xanım göz yaşları ilə Osmana söykəndi, başını köksünə qoydu və sızılıtı ilə dedi:

– Başınıza bir iş gəlsə mən ölərəm!

Osman xoş bir təbəssümlə xanımın alnından öpdü və dedi:

– Əziz yoldaşım, vəzifə məni çağırır. Sabah səadət günüdür.

\*\*\*

O biri gün Kiyev bolşeviklərə təslim edildi. Ukrayna hökuməti, Rada və ordu Jitomir yolu ilə qərbə çəkilmişdi. Şəhərdə Şura hökuməti təsis edildi.

Bir neçə gün keçmiş böyük nümayiş yapıldı. Ukrayna millətçiləri tərəfindən öldürülülmüş yüz on yeddi bolşevikin dəfn mərasimi oldu. Minlərcə işçilər iştirak etdi, hər tərəf qırmızı bayraqa donandı.

Lida bu neçə gündə Osmandan heç bir xəber ala bilmədi. Divanə kimi küçələri gəzib, ətrafa baxırdı, görə bilmirdi. Bir gün sabiq gürçü meyhanasının qarşısından keçərkən dalandara rast gəldi. Dalandar Lida xanıma bir məktub olduğunu söylədi. Alıb, cəld göz gəzdirdikdə, Osmanın imzası gözünə sataşdı... Xanımın rəngi üzündən götürüldü, dodaqları titrədi və təkrar-tekrar məktuba göz gəzdirdi. Osman yaranmış, xəstəxanada yatırılmış; Lida xanımı görməyi arzu etmiş.

\*\*\*

Kiçik bir çarpayıda yalnız bir xəstə yastiğə söykənmişdi. Sağ qolu sarılı idi. Yanında sadə geyinmiş bir xanım oturub, həsrətli gözlərini xəstənin üzünə dikmişdi. Heç birinin halında həyəcan əlamətləri yox idi. Xəstənin yarası qorxulu deyildi: güllə ciyindən dəyib, o tərəfdən çıxmışdı, sümüyə xətər yetişməmişdi. Gənc xəstə xanımın əlini əlinə alıb dedi!:

– İnqilab qazandı, inqilabdan mənə gözəl bir xatırə qalmasını istərdim.

Xanım əvvəl anlamadı, gülümsədi. Xəstə təkrar:

– Lida, azad bir qadın sıfəti ilə həyatına yoldaşlıq etməni istərdim. İnqilab bütün əsarətə qələbə çalan kimi, sənə də azadəlik bəxş etdi. İndi arzuna xidmət etmək istərəm.

Lida xanımın üzünə qan vurdur, iztirabla başını qaldırıb, Osmana zənlə baxdı. Uzun kirpikləri yaşlara batmışdı...

1926

## QOZ AĞACI

Hər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırırdı. Köhnə katbini sandıqdan çıxardıb, xəzlerini güvədən təmizləmişdi, sariq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmış, uzun-boğaz çəkmələr piylənmiş, qılincin da pasına qarşı tədbirlər görülmüşdü.

Məşədi Xonku ilə arvadı Güldəstə “sonsuz” idilər. Bunlar ağalarından bir təmənnada bulunmuşdular:

– Ya ağa, – demişdilər, – nəzir eləyirik, bizə bir uşaq ver, hər il sənə qulluq eləyek.

Odur ki, neçə il idi, Məşədi Xonku Yezid şəbihi olur, Güldəstə də aşura günü “ələmdar” və “ağ köynək”lərə albuxara suyu paylayırdı.

Bu neçə ildə ağa “sonsuz”ların könlünü almamışdışa da, yenə onlar ağalarına qarşı sədaqətlərində davam etmədə idilər. Lakin bu il Güldəstə bir az tərəddüd içində idi: elə bil (dilim-ağzım qurusun!) ağasının kəramətindən şübhələnən kimi də olmuşdu. Odur ki, Məşədi Xonku üç gündən bəri hazırlıq gördüyü halda, Güldəstə laqeyd görünü, albuxara tədarükü belə görməmişdi.

Bir-iki gün əvvəl Güldəstə qonşuları ilə dalaşlıqda onu “sonsuz” deye təhqir etmişdilər.

“Sonsuz”un nə olduğunu bilirsinizmi? – Güldəstənin övladı yoxdur, günün birində öləcək, onun ocağını qalayıb çırığını yandıran olmayıacaq. Xalq arasında müqəddəs sanılan nəsil ocağı sönəcək, məhv olacaq.

Bütün Azərbaycan qadınları üçün böyük bir töhmət ədd olunan bu “sonsuzluq” Güldəstəni də çox həyəcana gətirmişdi. Bu neçə ildə bütün güman gələn yerlərə: baxıcılara, pirlərə müraciət etmişdi, səfər ayının axır çərşənbəsi axar su üzərində atlmışdı, qurd dərisinin altından keçmişdi... heç biri də dərdinə dərman verməmişdi. Bu gün bədəbin bir halda pəncərəyə söykənib, həyətə baxa-baxa ağlayırdı. Güldəstənin titrək dodaqlarından yenə daim söylədiyi sözər töküldürdü: “Dedim” kişi, qoz ağacı əkmə, düşər-düşməzi olar. Qulaq vermədi. İndi neçə ilin arvadıyam, heç bir şeyin iyiyəsi deyiləm. İt üstümə ayaq atladır...”

Qonşunun təhqiramız sözü yenə Güldəstənin yadına düşdü. Biçarə göz yaşları axıtmasında davam etdi.

O biri otaqda Məşədi Xonku nümunə üçün geyinirdi, hər şey yolunda idi, bircə çəkmələr ayağını sıxırdı: keçən ildən taxtапuşdan asılı qalıb qurmuşdu.

Nə isə, geyindi, şal əmmaməni başına qoydu, yalnız alnına lələyi taxa bilmədi. Zatən, hər ilki kimi, burada Güldəstənin köməyi lazım idi.

Çağırıldı:

– Güldəstə, Güldəstə.

Arvad səs belə vermədi.

Məşədi Xonku bir də çağırıldı, axırdı “görəsən necə oldu” deyə o biri otağa keçdi... Bir də, Güldəstəni laqeyd bir halda pəncərəyə söykənmiş gördü.

Məşədi acıqlandı:

– Səsimə niyə cavab vermirsin? – dedi.

Güldəstə kövrəldi:

– Səs versəm yaram sağalacaqmı? Məni “sonsuz” qoydun...

Güldəstəni yaşı boğdu. Ağladı, hönkürdü və yaşlar arasında boğuunuq səslə dedi:

– Dədim qoz ağacı əkmə, düşər-düşməzi olar. Ək din. İndi çək altını... ağa da bizi yaddan çıxartdı.

– Axmaq, bu əziz günlərdə şəkk eləmə, – deyə Məşədi hiddətləndi və gözlərini Güldəstəyə zillədi. Güldəstə hirsətə dönüb, otaqdan çıxməq istədikdə Məşədi onun qolundan yapışdı və o biri əlini belinə atıb dedi:

– And olsun, sabahkı günün şərəfinə, başını bu qılınca qurban elərəm.

Güldəstə ərinin kirimindən nə anladısa, susdu və hərəkətsiz durub qaldı.

Bir-iki dəqiqə belə keçdi. Məşədi Xonkunun hirsi soyudu və əlini Güldəstədən çəkib, o biri otağa keçdi.

\*\*\*

Aşura büsəti bütün dəbdəbəsi ilə başlamada idi: meydanın hər tərəfində ağlar cirilib, kəfənlər tikilmədə idi, ortada xeyməgah düzəlirdi; tuğ şığıyb, nəzir yığırıcı, bir guşədə quyruğu hənalı zülçənahı milçəklər haldan salmışdı; Müslimin balaları mürgü döyürdülər... Bunların hamisindən maraqlı Hacı Vəlinin Yezid şəbihi üçün neçə il əvvəl vəqf

etdiyi taxtin əhvalatı idı: yazıq taxt vecdən düşmüş, daha işə gəlmirdi. Taxtalar quruyub gödəlmışdı, artıq dəstəklərə yetişmirdi. Odur ki, möminlər taxtin ətrafına toplanıb, taxtaları kəndirlə taxta sarımada idilər.

Məşədi Xonku da orada idı, geyinib hazırlanmışdı. Güldəstə lələyi əmmamənin qabağına qondarmağı da unutmamışdı. “Ər-arvadın dalaşı – yaz gününün yağışı”. Təbiidir ki, Məşədi ilə Güldəstə barışmışdılar. Güldəstə dünən axşamdan albuxara suyu belə hazırlayıb, bu gün meydana gətirmişdi.

Qətil sınağa başladı. Yüzlərcə gorda və xəncərlər Əli şielərinin mərmər başlarına enib-qalxmaqdı idı; lalə kəfənlər dünyani bürüdü. Ələmdarlar kotan dəmirləri və xəncərlər altında ağır-agır nəfəs alaraq dəstə ilə gedirdilər. Dərilərindən asılan güzgülər parıldışındı. Yezidin taxtını möminlər ciyinlərində qaldırdılar; xalı ilə bəzəmişdi. Yezidin önündə bir sərpuş, yanında iki “haçar nişan” (realni məktəbinin şagirdləri) başına çətir tutmuşdular.

Taxt meydanın ortasına çatmadı idı, bir də “xeyməgah” odlandı; zikr başlandı: “xeyməgahə od düşəndə od düşəydi aləmə, yandırayıdı aləmi övladi-peyğəmbər qanlısı! Ku Hüseynimə! Va Hüseynimə...” Minlərcə adamların hönkürtüsü bir-birinə qarışdı.

Birdən bir gurultu gəldi, bir dəqiqədə ətraf sükuta qərq oldu. Yezidin taxtinin taxtaları qaçmış, Məşədi Xonku “hacar nişan”larla bərabər başı üstə yerə düşmüşdü.

Bir az kecmədi, meydan bir-birinə dəydi: xeyməgah və zülcənah unuduldu. Haris Müslüm balalarını buraxıb, özünü hadisə olan yerə verdi. Basa-bas düşdü. Əhvalatdan xəbərdar olmaq üçün Səkinə ilə Zeynəb arasında deyişmə belə düşdü, ortaliqda isə yumruq Əli Əkbərə dəydi.

Axırda övzadan hamı xəbərdar oldu, yazıq Güldəstə də vay xəbərini bildi: Taxtdan düşdükde “Yezidin” başı daşa dəyib ölmüşdü.

Güldəstə üzünü cira-cira deyirdi:

– Dedim, kişi, qoz ağacı əkmə, düşər-düşməzi olar. Qulaq vermədi... İndi altını çəkirik.

## “YARAMAZ”

Muxtar cəbhədən yeni qayıtmışdı. Bir aylıq məzuniyyətini böyük şəhərdə keçirmək niyyətində idi. Cəbhənin yekrəng həyatı onu istər cismən, istərsə də ruhən yormuşdu. Kitabsızlıq dərdi iki ildən bəri mənəviyyatında bir aqlıq əmələ gətirmişdi. Birinci məqsədi bu bir aydan istifadə edib oxumaq, oxumaq və yenə oxumaq idi.

Axşam çağı əlində böyük bir cild olduğu halda qəhvəxanaların birinə getdi. İçəri girər-girməz oradakı qız və xanımların nəzərini özünə cəlb etdi. Qara, iri və həmişə kədərli gözləri bugdayı üzünə çox yaraşırkı, şapkasının altından görünən qıvrım tük'ləri simasına şairanə bir süs bəxş edirdi. Zemstvo əməkdaşlarına məxsus əsgəri libası və sağ köksündəki darülfünun nişanı təbii gözəlliyinə xoş bir görkəm əlavə edirdi.

Dilbərlərin nəzərləri Muxtarı qəhvəxananın yuxarı başına qədər təşyi etdi. Orada düşüncəli və xəstə bir halla kürsünün üstə əyləşdi. Yanına gələn qarson bir dəqiqə fikrini dağdırdı. Yumurta və qatıq ismarladı, sonra kitaba daldı.

Kim bilir, Muxtar hansı fəlsəfi məsələnin həlli üçün çalışırdı, hansı ruhi böhranlırlara dəlib qalmışdı.

Bir də kitabdan aralandı... Qəmli gözlərinə bir şadlıq gəldi. Yan masada aydın gözlü, totuq bir xanımla bir məktəb qızı oturmuşdu. Qara gözləri onlara sataşdı və əsrarəngiz bir dillə bir-biri ilə görüşdü, sevişdi...

Fəlsəfə və mənəvi böhran unuduldu, aydın gözlər Muxtarin dərənini achiğına ruhi qidalardan verməyə başladı; xərif və şirin hissler onu həyəcana gətirdi.

Xanım gənc idi – yaşıının on yeddi dən yuxarı olmaması aşkar idi. Yeni evləndiyi də üzüyünün parlaqlığından bəlli idi.

Muxtar özünə malik ola bilmədi, bir də xanıma baxdı və baxışındakı həsrət və hissələrini xanıma da təlqin etdi. Aydın gözlər dadlı təbəssümə süsləndi, yaldızlandı və elə füsunkar bir şəkil aldı ki, Muxtarin iradəsi sarsıldı.

Xanım məktəb qızı ilə söhbətə məşğul idi. Şəkərin yoxluğundan bəhs açılmışdı.

– Bilirsən, – deyirdi, – bir həftədir çayı şirni ilə içirəm. Mənə bir girvənkə şəkər tapanı... öpərəm!

Məktəb qızı güldü, qızardı. Lakin xanımın sözlərinin əsil mənasını anlamadı. Muxtar oxun hansı hədəfə tuşlanması duyub gülümsündü.

O zaman Rusyanın bütün var-yoxu cəbhəyə toplanmışdı. Daxil-dəki ərzaq böhranı cəbhədə hiss olunmurdu. Muxtar cəbhədən gəlmə zemstvo əməkdaşı olduğu üçün ərzaq böhranından uzaq idi və onun üçün bir girvənkə deyil, yarı� put şəkər tapmaq belə mümkün olan şeylərdən idi.

Xanım bunu bilirdi və doğrudan-doğruya Muxtara işarə edirdi.

Xanım sözünü qurtaracaq gözəl bir təbəssümlə baxdı və cazibəli əda-sı Muxtara cürət verdi:

– Əfv buyurunuz! – dedi, – müsaidə ediniz sizə şəkər göndərim.

Xanım qızardı və razı olduğunu üzünün hərəkəti ilə bildirdi. Muxtar daha da cürətlə:

– Müsaidə ediniz, adresinizi yazım – dedi; bir də aradakı məsaflənin mane olacağını düşünüb, – izin verin, adres yazmaq üçün masanıza keçim, – deyə əlavə etdi.

Xanım gülə-gülə başını tərpətdi və eşidilməz bir səslə:

– Buyurun! – dedi.

Muxtar, sandalyasını xanımın masasına yaxınlaşdırıldı və bir dəqi-qədə yeməklərini də daşıyb orada yerləşdi.

Adres yazılmışdı, indi artıq köhnə tanışlar kimi şirin-şirin danışır-dılar. Xanım yaşlı bir minbaşı ilə evli imiş. Özü istəmədiyi halda anasının israrı ilə ərə getmiş. Əri onu çox sevər, bütün mal və dövlətinin ona sərf etmədən geri çəkinməz. Əlan cəbhədədir və on gündən sonra məzuniyyətə qayıdacaq.

Bir də çocuqlara məxsus əda ilə ağızını büzdü və nazlı bir səslə dedi:

– Ərim məni öpmək və oxşamaqdan başqa bir şey bilmir. Mən də bunlardan xoşlanmiram. Top-top oynamaq, bağda və meşədə yoldaş-larla yürüüşüb bağırmışmaq istəyirəm...

Sözünü qurtarmamış qəhqəhə çəkib güldü və bir də əlini məsum bir surətdə Muxtarin əlinin üstünə qoyub sordu:

– Top-top oynamaq bilirsinizmi?

Muxtar güldü:

– Bilirəm, – dedi.

– Bir gün oynayaqmı?

– Oynayaq.

Xanım ciddi və sevincli bir sima ilə Muxtarin qolundan dartdı və təkidlə dedi:

– Bax, unutmayacaqsınız ha!.. Sonra sizdən küsərəm.

Muxtar xanımın bu qədər sadələvh və çocuq təbiətli olduğundan son dərəcə məmənun idi. Qalın dəmirlər arxasında saxlanılan bir dus-taşa bahar kəpənəyinin gelişini nə qədər ləzzət verərsə fəlsəfə və mücər-rəd fikir zəncirlərinə bağlanmış Muxtara da bu günahsız xanım bir o qədər ləzzət verdi. Xanım danışdıqca, elə bil, ağ və incə əlləri ilə rasionalizm və skeptisizm zəncirlərini qırır, sanki Muxtar yüngül-yüngül nəfəs almağa başlayırdı.

\*\*\*

Getdikcə söhbət şirinləşdi və aralıqda məktəb qızı unuduldu. Onun orada oturmasının lüzumsuz olduğunu zatən qızın özü də anladı. Çır-pıntıları bir-birinə qarışmış iki ürek, hüdudları çoxdan ləgy etmiş iki ruh yanında, üçüncü və yabancı bir şəxsiyyətin lüzumundan bəhs ola bilərdimi?

Məktəb qızı ayağa durdu, əl verib getdi. Bu gediş kimsəni heyrətə salmadı, bəlkə heç də hiss olunmadı.

Bir az keçmiş Muxtar da xanımla qəhvəxananı tərk etdi. Mayisin dadlı gecələrindən idi. Küçədə onları yasəmən və kəstanə çıçəklərinin rayihəsi əhatə etdi. Həyatbəxş və həssas bir hava onlara təmas edərkən qidiqlandırdı, coşdurdu.

Muxtar xanımın çılpaq və totuq qoluna ərklə girib, faytona mindirdi. Təbii bir səmimiyyətlə yan-yanaya oturdular və xanım gözləri ilə ona mənali duyğular təlqin etdi. Aydın gözlər qaralara səssiz və sözsüz olaraq dərin-dərin sırlar söylerkən xanım dedi:

– Bilirsiniz, nazım nə istərsə onu edərəm... Bundan sonra mən sizə müraciət edərkən “Muxtarım” deyəcəyəm. Kefim bunu tələb edir!

Muxtar bu sözlərdən xoşlanıb, xanımın körpə əlini yanıqlı bir halda dodaqlarına basdı.

Xanım sakit və qürurla sözlerinə davam edirdi:

– Muxtarım, ərim məktub yazanda həmişə bu cümləni yaddan çıxarırmış: “Olqa, evdən yalnız çıxma–yaramaza rast gələrsən də, aldadar” – deyir... Muxtarım, ərimin qorxduğu yaramaz sizsiniz!

Qətiyyətlə söylənən bu sözlərdən sonra xanım susdu və gözlərini Muxtarin gözlərindən çəkmədi.

Muxtarin nəşəli çöhrəsinə bir tutqunluq gəldi. Anlaşılmaz bir acı vücaduna yayıldı, əlini yavaşça xanımın əlindən çəkdi.

Evə qədər heç bir söhbət olmadı.

\*\*\*

Faytonu xanım bir az kənarda saxlatdı; qapıya qədər piyada getmək istədi. Bir də Muxtarın qoluna girdi və ərkələ:

– Sabah saat ikidə Muxtarımı gözləyəcəyəm. Sonra meşəyə gedəcəyik və top-top oynayacaqıq... Kefim belə istəyir, bu olacaq! Elə deyilmi?

Muxtar müti bir halda:

– Əlbəttə! – dedi.

Xanım əlini uzatdı. Muxtar onu bərk-bərk öpdükən sonra yanaqlarına və qulaqlarına basdı.

\*\*\*

Muxtar otel xidmətçisini çağırıldı:

– Sabah tezdən bu şəkəri aparıb, Turgenev küçəsində 17 nömrəli evdə Olqa Petrovaya verərsiniz, – dedi.

Xidmətçi şəkər torbasını alıb getdi və Muxtar da çarpayışının üstündə uzandı. Yuxusu yox idi. Yenə dərin bir böhran içinde idi. Moral buludları lay-lay durub, ölüm saçan şimşəklərini onun ətrafında sınavındı.

Muxtar çox mənəvi böhran keçirmişdi, lakin bu hamisindən dəhşətli idi. Məsələ iki fəlsəfi fikir qarışındaki tərəddüddən ibarət deyil idi – əxlaqmı, əxlaqsızlıqmı? Vəfamı, yoxsa vəfasızlıqmı? Ailə qüdsiyyətimi, ona təcavüzmü?.. – kimi düşüncələrin bir-biri ilə mücadələsindən ibarət idi.

Bir də yüngül bir təbəssüm üzünə yayıldı. Olqanın məsum siması görünüb nurlar saçmağa başladı, incə qanadlı nəşələr, qəhqəhələr havanı doldurdu.

Bu mənzərə uzun sürmədi: qorxunc buludlar təkrar toplanıb günəşi qaranlıqlarda gizlətdi. Zülmət qopdu, şimşəklər şığıyb ətrafi titrətdi... Muxtar başını yastiğə soxdu...

Bir də ruhunda bir sakitlik əmələ geldi. İztirabı susdu. Ailə qüdsiyyəti qələbə calmışdı... Muxtar sabah meşəyə getməyəcəyini və Olqa ilə heç görüşməyəcəyini qərarlaşdırıldı. Sonra məmnun bir halda soyunub yatağına girdi. Lakin... sabaha qədər yata bilmədi, tərəddüd yenə hökmfərma idi.

\*\*\*

Bir il sonra Muxtar yenə məzunən şəhərə gəlmişdi. Yenə bir axşam eyni qəhvəxanaya gedərkən Olqanı yadına saldı. Çoxdan unudulmuş bu simanı bahar rayihəsi yeni bir qüvvətə xatırlatdı. Bu ilki Muxtar keçən ilki Muxtarı məzəmmət etməyə başladı. Nəticədə dərin bir peşmanlıq vücudə gəldi. Yenidən böhran törədi.

O axşamı Muxtar uyumayaraq, həp düşündü. Keçib getmiş bir təsadüfü bütün təfərrüati ilə zehnində canlandırdı və həllinə çalışdı. Səadətin cilvələrindən istifadə edə bilməməsi onu acı əzablara sövq etdi. Axırda Turgenev küçəsinə getməyi qərara aldı.

O biri gün 17 nömrəli evin qapısına yetişdikdə Muxtar özündə anlaşılmaz bir həyəcan duydu. Darvazanın zəngini çaldı; dalandar çıxa-na qədər həyəcanı davam edirdi.

Uzunsəqqal dalandar “Olqa Petrova” – deyə düşünüb öz-özünə təkrar etdi və sonra qəti surətdə başını buladı:

– Burada belə bir adam yaşamır! – dedi.

Muxtar tərəddüdlə:

– Bəlkə kitabda qeydi var?

– Bəlkə də, bu saat baxaram.

Dalandar yan-yörəsi getmiş böyük kitabı vərəqlədi və axırda Olqa Petrovanın çoxdan evi tərk etdiyi bəlli oldu.

Muxtar məyus bir halda soruşdu:

– Getdiyi yer məlum deyilmə?

Dalandar onu təşyi edə-edə:

– Haradan məlum olacaq ki? – dedi və adəti üzrə çubuğu dol-durub damağına aldı.

Muxtar əsəbi addımlarla evdən uzaqlaşaraq bədbin hissələrə daldı.

\*\*\*

İnqilabın ilk dövrü idi. Ümumi sarsıntı hər şeyi yıxmaq üzrə idi. Dalğa Muxtarı da devirib, Odessaya atmışdı, vətəninə getmək üçün gəmi gözləyirdi.

Bir gün sabah ertə qəzeti gözdən keçirdiyi zaman duruxdu, diqqətlə baxdı və inanmadı: “Olqa Petrova adlı bir qadın ərinin vəfatından sonra tənhalığa təhəmməl edə bilməyib, kədərindən dünən axşam zəhər içmiş və ölümcül bir halda ikinci şəhər xəstəxanasına aparılmışdır” sözləri yazılmışdı.

Muxtar təkrar oxudu, yenə inanmadı. Qəzeti kənara qoyub anlaşılmaz fikirlərə daldı. Dəndləndi, ürəyində bir sancı duydu. O dəqiqlirlər Olqa onun üçün pak bir mələk kimi idi, ona qarşı ömründə heç bir qadına bəsləmədiyi hisslər bəsləməyə başladı. Bir də onda yüksək bir arzu vücudə gəldi – Olqanı xəstəxanada ziyarət etməyi və son dəfə olaraq qardaş hissi ilə ayrılmağı qərara aldı.

Durub getdi. Çiçək mağazasında böyük bir dəmət hazırlatdı.

Muxtar xəstəxananın pilləkənlərini sürətlə çıxdı. Uzun koridora girdi və xəstənin otağına girmədən əvvəl duruxdu: onda acı bir tərəddüd əmələ gəlmişdi. Düşündü, qəti bir nəticəyə gələ bilmədi. Bir də müztərib bir halda qonşu otağa girdi və növbətçi xanıma müraciətlə:

– Bir ricam var, lütfən bu çiçəkləri Olqa Petrovaya göndəriniz, – dedi.

Xanım aldı və cavabında:

– Kim göndərir?

Muxtar bir az duruxdu, özünü itirdi, düşündü. Qadın təkrar soruşdu:

– Adınız nədir?

Muxtar cavab verməkdən aciz qalaraq, qızardı, bozardı və cəld dedi:

– Heç, özü bilir.

Muxtar ağır bir imtahandan keçən kimi yorulmuş halda xəstəxanını tərk etdi. Bədənini tər basmışdı. Yenə iztirab dumanları ürəyini bürümədə idi.

1926

## “NAMUSSUZ”

Onu məktəbdən ayırdılar. Bacılıqları ilə son dəfə öpüşürdü. Ayrılıq həyəcanı vücudunu tutmuşdu. Odlu yaş damları yuvarlanıb, kirpiklərinin arasında toplanmışdı.

— Ağlama! — dedilər, — göz yaşından bir şey çıxmaz...

Ağladı. Büyük kədərlərinin tərcüməni olan göz yaşları gül kimi yanaqlarını odladı. Yalnız yüksək bir əməldən, əziz bir şəxsiyyətdən ayrırlarkən insan bu qədər mükəddər olur. Məktəbin günahsız mühiti, arqadaşlarının səmimiyyəti Nigar tərəfindən o qədər sevilmiş və mənimsənmişdi ki, ondan uzaqlaşmaq ağır idi.

Kənarda məktəb divarına söykənən qızlardan birisi iztirablı bir səslə:

— Nigar! — dedi, — günah səndədir. Mən olsa idim qətiyyən getməzdəm. Nə ərə getmək vaxtıdır?!. O da — sevmədiyin bir adama.

Nigar hönkürdü və tutqun sima ilə:

— Getməyə bilmərəm, anam və qardaşlarım belə məsləhət görülər...

Nişan taxıldı. Nigara bir çox altın zinətlər və qiymətli daşlar gəldi. İpək libaslar hazırlanırdı. İncə, işıldar ayaqqabılar, daha nələr, daha nələr verildi.

Göz yaşları quruyan kimi oldu. Zəngin və təntənəli bir həyatın müqəddiməsi başlayırdı. Nişanlısı, təbii, varlı idi. Uca evləri, neft mədənləri, nəqd parası həddən aşmışdı. Nigarı da məktəbdən ayıran, onun cavanlığının zövq və nəşəsinə göz dikən bu maddi qüvvə idi.

\*\*\*

Məhəmmədbəy yaşayış və ömürdən yorulmuş idi. On beş ildən bəri kef aləmində çox pul sərf etmiş, cismani arzuların dəfi üçün nə lazımlı isə, yerinə yetirmişdi. Bircə... ailə həyatının əsrarəngiz təmizliyini görməmişdi. Yuva hərarətini, yuva eşqini, yuva səmimiyyətini dadmamışdı.

Nigar kimi, qızlar bulağından yeni su içmiş, incə bir dilbər ilə evlənməsi onun quru və sönüklü ürəyinə təzə hissələr doldururdu. İlk axşamı görüşərkən özündə anlaşılmaz bir iztirab belə duydu.

— Mən çox xoşbəxt bir adamam ki, Allah sizi mənə qismət elədi... — dedi.

Məhəmmədbəy bir şeylər daha söyləmək istədişə də, ürək döyünməsi imkan vermədi. Onu fikir götürdü. Heyrətdə qaldı – gənc və məsum bir oğlan vəziyyətində idi. “Nədən?” – deyə öz-özünə sual verdi: “Ömrümdə yüzlərcə arvad gördüm, hədsiz keflər çəkdir. O qədər yoruldum ki, qarşımıdakı işvəli, fitnəli gözəllər cansız və ruhsuz bir sənəm şəklini aldı. Heç bir hiss duymamağa başladım... İndi nə üçün özümdən on beş yaş kiçik bir qızın öündə titrəyirəm?”

Məhəmmədbəy sualına cavab tapa bilmədi. Lakin ona qorxu təlqin edən, vücudunu lərzəyə salan məsum bir qızın paklığı idi. Nigar onun üçün sərr ilə əhatə olunmuş bir mələyə bənzəyirdi, üzündə gənclik təravəti o qədər şəşəlli idi, danışanda səsində bəkarət canlanır, süslənirdi.

Məhəmmədbəy tam bir ay anlaşılmaz bir səadət içinde bulundu, Föhş aləminin iyrənc və çirkin olduğunu dəfələrlə etiraf etdi. Bu bir ay pula deyil, təmiz bir ürəyə, səmimi arqadaşlıqla istinadən xoş keçdi.

Axşamlar evə döndükdə yolunu gözləyən Nigarın iztirabını duyurdu. Bu dəqiqələr nə qədər lətif olur. “Nigar onu görmüş, dəqiqələr bəlkə aylarca uzun görünmüştər” – deyə düşünür və Məhəmmədbəyə nə zövqlər gəlir. Bəxtiyarlığın da bu olduğunu dərk etməyə başlayır.

Lakin... Bu həyat da əsrarını qeyb etdi, söndü və son ince tüstüsü bulanıq mühitə qarışır getdi. Nigar da yüzlərcə başqa qadınlar kimi cansız və ruhsuz bir sənəm şəklini aldı. Yuvadakı eşq və hərarət artıq Məhəmmədbəyi cəlb etməkdən aciz qaldı.

\*\*\*

Kef aləmi yenə davam etmədə idi. Qumar masaları açılırdı. Sabah-lara qədər süründü. Şantanlarda şərab axıdılır, föhş qadınları Məhəmmədbəyi əhatə edərək əyləndirirdilər. Süni busələr, süni təbəssümlər, saxta rəftar hökmfərma idi.

Nigar unudulmuş bir halda kənarda ömür keçirirdi. Yenə evin xanımı idi: buyurur, yeyir, içir, geyir, lakin Məhəmmədbəyə hakim deyil idi. Nüfuzu onun ürəyinə yol tapa bilmirdi.

Məhəmmədbəyin ürəyi varmıdı? O həyəcan və iztirab duya bilirdimi?

Xeyr!

Bütün əyləncələr: şərab, qadın, musiqi onun varlığının səthində sürüşüb, gedirdilər.

Bu qədər!

Varlıq və işsizlik Məhəmmədbəyin dəruni aləmində bir boşluq hüsula gətirmişdi. Bu boşluğu doldurmaq üçün əylənirdi. Əyləndikcə də boşluq artırdı.

Nigar bu həyata alışmışdı. Bir dəfəlik, talesizliyini etiraf edib, qane olmuşdu.

Məhəmmədbəyin uzaq əqrəbalarından Hüseyin adlı bir tələbə onlarda yaşayırırdı. Qayət ciddi, evdar və Nigara hörmət bəsləyən bir cavan idi. Nigar da yaşıdı olan Hüseyinə ürəyində anlaşılmaz hissələr bəsləyirdi. Hüseyin Nigarın evində böyümüşdü, əxlaq və tövrünə aşına idi, ona nüfuz edə bilirdi və heç bir zaman da ondan qaba bir hərəkət və münasibətsizlik baş verməmişdi.

Bu səbəbdəndir ki, Məhəmmədbəy uzun axşamları kef yerlərində dolaşarkən Hüseyin Nigarla bərabər oturub həmişə onu xoş söz və söhbətlə, etina və hörmətlə məşğul edirdi.

(Bu iki cavan arasındaki dostluq olduqca təmiz və təmizliklə bərabər anlaşılmaz idi). Hüseyinin təsadüfən evdə olmaması Nigarda dərin bir ürək sıxıntısı vücuda götürirdi.

\*\*\*

Zahirən təntənəli görünən bir dağın döşünü dəlib çıxan vulkan kimi köhnə aləmin köksündən inqilab alovu qalxıb dünyani bürüdü. Saraylar, kaşanələr, dəbdəbələr, möcüzənə bir qüvvə ilə yixilib getdi. Bu böyük tufanda Məhəmmədbəyin də şəxəeli həyatı ildirim qarşısındakı çürük ağac kimi qopub düşdü. Uca evlərdən qaranlıq və rütubətli bir otağa keçmək məcburiyyəti hasil oldu. Bütün əmlakı əlindən getdi. Kef aləmi, saxta ürəkli qadınlar şampan nəşəsi kimi qaib oldu. Yalnız Nigarla Hüseyin onu tərk etmədilər.

İnqilab yıldı, yakdı və müəzzzəm bir bina üçün zəmin hazırlarkən, yeni quruluşu anlamayan, ona uya bilməyən Məhəmmədbəy kədər içində boğulub, məhv olurdu və kədərini susdurmaq üçün içməyə başlaşdı.

Cehizdən gizlənən daş-qasılar, qızıl, gümüş, hətta paltarlar belə satışa qoyuldu. Hamısı Məhəmmədbəyin araq və məzəsinə getdi. Nəticədə əyyaş və xəstə bir halda yatağı düşdü...

Bir gün kapı açıldı. Nigarın büyük qardaşı Əhmədbəy hırslı içeri girdi. Nigar yalnız idi. Məhəmmədbəyin ölümündən sonra evdən çölə çıxmamışdı.

Nigar qardaşını karşıladı:

– Xoş gəldin! – dedi.

Əhmədbəy düşüncəli:

– Sağ ol! – deyib kürsü çekdi, oturdu.

Nigar pilətəni yandırıb, çaydanı üzərinə qoydu... Yemək masasını düzəltməyə başladı.

Əhmədbəy yavaş bir səslə:

– Nigar, Hüseyn evdə deyilmi?

– Yox! – dedi, – qulluqdan gəldi, sonra iclasa getdi.

Əhməd bir az sükutdan sonra:

– Hüseyn buradan nə vaxt çıxacaq?

Nigar gözləmədiyi bu suala birdən cavab verməkdən aciz qaldı.

Döyükdü və qardaşını dərin bir düşüncə ilə nəzərdən keçirib dedi:

– Çıxacaqmı?.. Niyə?

– Necə niyə?.. Bilmirsənmi ki, onun burada sənin yanında qalması yaxşı düşmür. Xalqın ağzını kəsmək olmaz.

Nigar heyrətəngiz bir sima ilə baxdı, düşündü və böyük qardaşına fikrini açıq söyləməyə cəsarət eləmədi. Geri döndü və fikirli gözləri ilə pilətəyə diqqət etdi, xodunu azaltdı.

Əhməd səsindəki hiddəti gizləyə bilməyən bir təhərlə:

– Sən yaxşı bilirsən ki, bizim fəxr elədiyimiz bir şey varsa, o da namuslu bir ailəyə mənsub olduğumuzdur. Gərək elə olsun ki, heç kəs bir şey danişa bilməsin.

Nigar yenə dinmədi. Qardaşının nəsihətlərindən məmənnun olmadığını gizləmək üçün dolaba doğru yönəldi və stəkan-nəlbəki çıxardı.

Əhmədbəy sözlərində davam edirdi:

– Sənin fikrini bilmək istəyirdim.

Nigar bir az hiddətlə:

– Ay Əhməd, mən uşaq deyiləm ki, – dedi, – Allaha şükür otuz yaşım var.

– Uşaq deyilsən, amma çox şeyi bilmirsən.

Nigar yenə pilətəyə doğru yönəldi və söhbətdən xoşlanmadığını təkrar bildirdi.

Əhməd məsələni anlayırdı. Nigarın Hüseyndən ayrılməq istəməyini duydı və o qədər acıqlandı ki, çay içməkdən belə imtina etdi.

Sükut uzun müddət davam etdi. Axırda Əhməd açıqca söylədi.

— Deməli, Nigar, xalqın dediyi doğrudur: Hüseyni sevirsən, onunla evlənəcəksən.

Otağa ağır və mədid bir sükut çökdü. İki tərəf də onu pozmağa cəsarət eləmədi. Nigar oturduğu kürsüyə yapışan kimi tərpənməz bir vəziyyətdə gözlərini masa örtüsünün bir nöqtəsinə dikmişdi. Əhməd bığlarını dişlərinin arasına doldurub, əsəbi bir halda çeynəyirdi.

Birdən tutqun bir səslə:

— Sən fikir eləmədən, ananın və qardaşlarının rəyini bilmədən ciddi bir işə şüru etməyə necə cəsarət edirsən? Məhəmmədbəyin qapısında böyükən, əсли, nəslə məlum olmayan bir adama niyyət bağlamaq olarmı? Çox da cavandır, xoşxasiyyətdir... Bilmirsənmi, sənin atan Azərbaycan-da ən böyük bəyzadələrə mənsubdur.

Nigar ağızını burdu:

— Ey, ay Əhməd, nərələrdən danışırsan... O vaxtlar hələ keçmədim?

Son sözlər Əhmədbəyə toxundu, hirsəndi və bağırıldı:

— Keçmədi, keçməz! Sən əgər namussuzluğunu boynuna almaq istəyirsən, elə! Gədənin birinə ərə get. Bundan sonra bizim Nigar adlı bacımız olmadığını da bil! Namussuz qızlara aramızda yer yoxdur!.

Əhməd sözlərini qurtarmadan, yerindən dik qalxdı və qapıları bir-birinə çırıp getdi.

Nigar əvvəl duruxdu, sonra etidal-dəmlə Hüseynin şəlitə sərilmiş dəsmallarını topladı və ütü çəkməyə hazırlandı.

1926

## RUHNƏVAZ XANIM

Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşib, zəngi çaldı. İçəridən boğuq bir köpək səsi eşidildi. Sonra sakitlik düşdü. Gənc ikinci dəfə barmağını zəngin düyməsinə qoydu, yenə köpək səsi gəldi. Pilləkəndə ayaq səsi eşidildi; qapı açıldı:

– Ooo! Qurbanlı yoldaş, buyurunuz! – deyə qapıdakı Dilarə xanım qonağı içəri dəvət etdi.

Qurbanlı içəri girdi və qapını örtərkən içəridə onu rütubət iyi vurdu. Bir tərəfinə odun, köhnə səbet və sandıqlar yiğilmiş pilləkəndən çıxdı, sol tərəfdəki açıq qapıdan böyük bir salona girdi. Yarişıq döşəmənin rəngi qopmuş və qaralmış, tavanına su hopmuş bu otaq Qurbanlıya can sıxıntısı verirdi. Salonun ortasındaki əsl rəngini çıxdan itirmiş cırıq müşəmbəli masanın kənarına gələrkən küncdəki yırtıqlarından otlar pırtlayıb çıxmış qoltuğun altında qoca köpək tutqun səslə mırıldadı.

Xanımların qonşu otaqda geyinmələrindən istifadə edərək, Qurbanlı toz basmış pianonun üzərində qoyulmuş köhnə çərçivələrə nəzər yetirdi – zadəgana məxsus əcdadın rəsmləri idi; hamısı əsgəri geyinmiş, bir çox hərbi nişanlarla bəzənmişdi...

Qurbanlinı fikir götürdü. Bu ailənin keçmiş təntənəsi ilə məşğul oldu... “Kim bilir bu piano nə möclislər görmüş, nə ziyafət və dəbdəbələrin şahidi olmuş; dilləri üzərində nə incə, nə həssas barmaqlar oynamış... İndi hər yeri toz basmış, piano da qocalmış, sönmüş...”

Qonşu otağın qapısı açıldı, ev sahibi Dilarə xanım gəldi:

– Bağışlayın, evimiz darkeşdir, iki otağa sıxlılıq qalmışq. Görürsünüz, bu salona belə çarpayı qoyulmuş. Rəhmətlik zövcüm sağ olsaydı da...

Dilarə xanım son sözlərini ah çəkərək dedi və başını aşağı saldı. Bir-iki dəqiqəlik sükudan sonra qonşu qapı tekrar açıldı və içəri orta boylu, sarı bəñizli, qeyri-mütənasib əndamlı bir qız girdi.

– Qızım Ruhnəvaz, – deyə Dilarə xanım onu təqdim etdi.

Qurbanlı yerindən qalxıb, Ruhnəvaz xanımı qarşı gəldi, baş endirib, əlini sıxdı.

Ruhnəvaz xanım ciddi baxışına heç də təgyir verməyərək Qurbanının qarşısında oturdu.

Xanımlar türkçə bilmədikləri üçün söhbət rusca davam etdi və sükütu ilk pozan Qurbanlı oldu:

– Dilarə xanım o qədər lütfkardır ki, neçə dəfə məni qonaq çağırımiş, təessüf ki, məşguliyyətimin çoxluğundan indiyə qədər sizi ziya-rət edə bilməmişəm.

Ruhnəvaz xanım dodaqlarında solğun bir təbəssüm oynadaraq dedi:

– İndi hər kəs məşgül: anam qulluqda, mən də gündə səkkiz saat məktəblərdə dərslə məşğulam. Çalışmayana çörək yox imiş.

– Etiraf etməliyəm ki, belə həyat mənə çox xoş gəlir – tənbəllik-dən nə çıxar.

– Elədir – deyərək Ruhnəvaz xanım sərt baxışla Qurbanlini göz-dən keçirdi və sanki o dəqiqədən etibarən bu gənclə aralarında bir ucuруm açıldı. Xalqın geniş təbəqəsindən doğmuş zəhmət şəyərini irə-li sürən bir gənclə zadəgana məxsus bütün imtiyazlarını qeyd etmiş bir qız qarşı-qarşıya gəldilər. Lakin Qurbanlı məsələni anlamadı: bir mühəndis olaraq hər şeyə hesab nöqtəyi-nəzərindən baxmağa öyrənmişdi. Bu axşam ziyarətini də əməli bir çərçivəyə salacağına inandı. Öz-özünə dedi: “Ruhnəvaz xanım ayda iki yüz manat qazanır, üç yüz də mən qazanıram, evlənirsək, ikimizin də həyatı rahatlanar”.

Beləcə aydın bir mühakimədən sonra Qurbanlı öz aləmində Ruhnə-vazla evlənməyi kəsdirdi.

\*\*\*

O gündən etibarən Qurbanlı mütəmadi ziyarətlərə davam etdi. Dilarə xanım, təbii, bu ziyarətlərdən çox məmənun idi. Hankı ana qızının ətrafında gənclərin dolanmasını istəməz? Lakin Ruhnəvaz xanım Qurbanlinin gəlməsindən heç bir həzz duymurdu. Müəllimliyə uymuş, kitab və dəftərə qərq olmuş bu qız hər şeyə qarşı laqeyd idi. Çocuqluğunda əcnəbi mürəbbilərindən tərbiyə görmüş, bir sürü xid-mətçilər və nökerlər qulluğunda, mükəmməl təfrişatlı gözəl evdə böyümiş Ruhnəvaz başqa bir həyata hazırlanarkən, bir də inqilab dalğasına toxunub, bütün ümidi və təsəvvürləri sarsılmışdı. Yeni bir həyat başlanıb, üfüqdə yeni məfkurələr doğmuşdu. Ruhnəvaz xanım bu yeni quruluşu lazımlıca mənimsəyəmməmişdi; neçə illər davam edən əmr-vaqəh hələ ona müvəqqəti kimi gəlirdi. Odur ki, Qurbanlı-nın ziyarətləri onda təgyirlər doğura bilmirdi. Onun varlığı fikirli, zeh-niyyəti belə Ruhnəvaz üçün müvəqqəti və qeyri-sabit idi. Ruhnəvaz xanım zadəgana mənsubdu, şəcərələri xan sarayından başlayaraq çar sarayına iltihaq etmiş; atası zati həşəmətlərinin xas alayına mənsub

olmuş, ailənin bütün həyatı paytaxtda yüksək mühafillərdə keçmişdi. Yalnız böyük inqilab bunları Azərbaycana dönməyə sövq etmişdi. İndi neçə ildir ki, Bakıda Azərbaycan həyatına davam edirlər, onlara büsbütn yabançı olan türk dilini belə öyrənmək məcburiyyətində qaldılar. Təbiidir ki, əməkçilərlə olan rabitələri çox zəif idi, aralarında uçurumlar var idi. Qurbanlı bu uçurumları doldurmağa çalışdı. Uzaqda qalmış bu ailəni kütłəyə və hazırlı həyata yaxınlaşdırmaq istədi. Lakin səyləri boşça çıxdı – uzun gedib-gəlmələr heç bir əməli nəticə vermədi.

\*\*\*

Bir gün Qurbanlı məsələyə aydın bir şəkil vermək istədi, güdüb, Ruhnəvaz xanım evdə yalnız olan zaman onu ziyarət etdi. Oturdular. Həmişə tutqun çöhrəli olan Ruhnəvaz bu dəfə daha da kefsiz idi. Qurbanlı ilə yalnız qalmağa belə qorxurdu. Lakin Qurbanlı məsələyə vəqif idi, odur ki, mücərrəd mövzuya dair bir söhbət açdı.

– Operanı sevirsiniz, yoxsa dramı? – dedi.

Ruhnəvaz xanımın çöhrəsi bir az açıldı və cəsarətli təbəssümlə dedi:

– Klassik əsərlərin hamısını sevirəm. Yenilərə öyrəşmirəm; Meyyerxoldu heç də sevmədim.

– Ədəbiyyatda da, yəqin, eyni məsləki daşıyırsınız?

– Təbii deyilmi?

– Ən sevdiyiniz yazıçı hansıdır?

– Onu demək çətindir. Tolstoya Turgenevi çox oxuyuram. Mopasani təqdis edirəm.

– Onlar yazarkən mühit başqa idi. Həyatı şərtlər indi dəyişilmişdir.

– Dəyişildikdə nə olar? – hiss həmişə hiss olaraq qalacaq.

– İndi hiss yoxdurmu deyərsiniz? Hiss yenə də var, lakin bu hissə uzun müqəddimələr qoşmağa vaxt yoxdur. Macəraya, şevalyeliyə nə hacət? Həyat sadəliyi tələb edir. Vaxt yoxdur. Təyyarə və radio dövrü hissi də məhdud dairəyə salmaq istəyir...

Qurbanlı uzun-uzadı mühakimələr yürüdü və fikirlərində də hə Ruhnəvaz xanımı hədəf etdi. Ruhnəvaz xanım məsələni duydu, özünə məxsus inadla susub qaldı və söhbəti kəsmək üçün durub, qonşu otağı girdi. Geri gələrkən Qurbanlı ayaq üstə idi:

– Gedirəm, – dedi.

Ruhnəvaz xanım adı ciddiliyi ilə əl verdi və onu qapıya qədər təşyi etdi.

Qurbanlı küçəyə çıxarkən geniş nəfəs aldı – evin rütubəti, məfkurələrin köhnəlməsi onu tamamilə yormuşdu. Altı ay boş ziyarətlərdən sonra, bir də buralara dönməməyi qət edərkən ona bir sevinc gəldi.

Getdi. Evinə çatmadan altı aydan bəri onda doğan hissələr və təəssürlər tamamilə silinib getdi. Ruhnəvaz xanım onun üçün artıq ölmüşdü.

\*\*\*

Bir il keçdi. Bu bir ilin müddətində Dilarə xanım evinə bir çox nişanlı ola bilmək şərtlərini haiz gənclər dəvət etdi. Lakin kimsə orada dayanmaq istəmədi: Ruhnəvaz gözəl deyil idi, nəşəli təbiətdən məhrumdu və özünə məxsus bir inadı var idi ki, gəncləri qorxudurdu.

Odur ki, gənclərin gəlib-getməsi uğur əldən kimi yalnız bir an, bir dəqiqəliyə Ruhnəvaz xanımın ümidsiz həyatını işıqlandırıb, keçirdi. Nəticədə yenə əvvəlki həyat – sıxıntılı ev, yalnızlıq və nəşəsizlik..

Bir gün onda qəribə dəyişikliklər oldu; ona qəribə bir nəşə gəldi, yaşamaq istədi. Sakit və sıxıntılı həyatı yerindən oynadı. Mütəvaze yaşayışı tərk etdi. Özünə yeni paltarlar tikdirdi; qırmızı bir şlyapa aldı. Həmişə evdən dışarı çıxməq istəməyən: Ruhnəvaz tez-tez bulvara getməyə başladı. Günün birində Qurbanlıya rast gəldi. Bir ildən bəri onu görməyən Qurbanlıya Ruhnəvaz gülünc və bəlkə bir az da laübəli göründü. Bir kərə, paltarı son dərəcə uyğunsuz idi. Şlyapasının rəngi o qədər gözə çarparıdı ki, ona istehza etmədən baxmaq qabil deyil idi.

Ruhnəvaz təklifsiz olaraq Qurbanlıya yanaşdı, ifrat lütfkar bir halla dedi:

– Siz bizi büsbütün unutdunuz.

Qurbanlı soyuq çöhrə ilə:

– Məşgulam, – deyə cavab verdi.

– Dostlarınızı görmək üçün bir neçə dəqiqə tapılar, zənn edirəm.

– Elədir,ancaq... – Qurbanlı sözünü kəsdi və sərzənişli bir təbəsümələ Ruhnəvaza baxdı.

Ruhnəvaz:

– Sizi anlaya bilmirəm, – dedi.

– Anlaşmamamız təbiidir... Mən bir əsnaf oğlu, siz... zati həşəmətə mənsub xas alaydan...

Ruhnəvazın laübalı təbəssümü o saat qeyb oldu. Çöhrəsi sərtləşdi, təkrar aydınlaşmağa başladı və güzəştə hazır bir tövrlə dedi:

– Bunların hamısı avam fikirlərdir. Əsil məsələ ziyalı olmaqdır.

Qurbanlı sözü dəyişmək istədi:

– Elədir... – dedi, – nə qayırırsınız?

– Heç, həyat əvvəlki kimi, bir az da sıxıntılı; siz nə aləmdə?

– İşim çoxdur. Bir də bu günlər... nişanlanıram.

“Nişanlanıram” sözü ildirim kimi Ruhnəvazı vurdu. Əvvəl qulaqlarına inanmadı, sonra dərk edərək, dodaqları titrədi:

– Gözəlmə? Yaxşı ailədənmi? – dedi.

Qurbanlı məsud bir təbəssümlə:

– Həm gözəl, həm gənc, həm ağıllı... Sevgili bir məxluq.

– Deməli, xoşbəxtsiniz.

– Nə qədər, bilsəniz. Dünyaya yenidən gəlirəm...

Dərin və davamlı bir sükut ortalığı büründü. Vaxtilə bir-birini anlamış iki aləm bütün təzadı ilə təkrar qarşı-qarşıya gəldi. Biri sadə, mütəvaze, bəxtiyar; o biri xəyali, keçmiş ilə məğrur, həqiqi həyatdan məhrum. Biri nəşə və ümidi dolu, aydın gələcəkli, atdığı addımlar qəvi və müəyyən; o biri solğun çöhrəli, solğun ümidi, tutqun atılı...

Ruhnəvaz sükutdan ayrıldı. Həqiqi bir nəzərlə yanındakı mühəndisə baxdı: uca boylu, nəşəli baxışlı bir gənc idi, təmiz geyinmiş, nəzakətdən məhrum deyil idi... Sevilməli bir şəxs olduğunu Ruhnəvaz xanım ilk dəfə olaraq duyuđu. İçinə peşmanı bir hiss gəldi. “Nədən?” – deyə öz-özünə sual verdi: “Nədən vaxtilə bu qədər yaxın gələn bir səadəti əldən qaçırdım?” – deyə düşündü və ağır hissələr onu büründü.

Bir də Qurbanlı içindən fəvəran edən nəşəli bir səsle:

– Aman, nişanlım gəlir! – dedi, əlini cəld Ruhnəvaz xanımı uzatdı, – məni bağışlayın, getmək məcburiyyətdəyəm.

Ruhnəvaz hiddətindən soyumuş əlini ona uzatdı, ayrıldı. Qurbanlı sürətli və oynaq addımlarla ağ yaylıqlı zərif bir qızı yanaşarkən Ruhnəvaz xanımın gözlərində qısqanlıq atəşi parladi. Kənardə durub, həsrətli baxışı ilə onları gözdən itənə qədər təqib etdi. Qurbanlı qızın əlini bərk-bərk sıxdı. Qızın üzünə qızartı yayıldı, gözləri işıqlandı, dadlı təbəssüm dodaqlarının kənarlarını eşq məbədinə döndərdi...

Ruhnəvaz xanım bu halları incədən-incəyə anladı; qızı qarşı ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. Və evə dönərkən keçmişdə Qurbanlıya qarşı göstərdiyi laqeydliyi və etinasızlığı xatırlayıb, odlandı.

Evlərinin nə qədər cansızıcı olduğunu Ruhnəvaz ilk dəfə olaraq bütün dəhşəti ilə anladı; orası onun üçün zindan kimi göründü. Şlyapasını bir tərəfə atıb, hönkürtü ilə yatağına yığıldı. Ruhnəvazın yalnız gözləri deyil, bütün varlığı və taleyi ağlayırdı. Ruhunun dərinliyində acı yaşların anlaşılmaz və qaranlıq bir boşluğa töküldüyünü hiss edirdi.

1927

## ZEYBƏK QIZI

Midhəd əfəndi sabah ertə darülfünuna gəldikdə oranı ingilislərin hind əsgərləri tərəfindən tutulmuş gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli darülfünunumuza da əl uzatdılar” deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işgalindən təhqir olunmuş şərəfi bir daha əzildi.

Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfəl ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstanbul işğal altında, məmləkətin bütün münəvvər və alımları Malta cəzirəsinə sürülmüş...

Midhəd əfəndi durdu, ayaqlarına bir zəf gəlmışdı; yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı: hər yerdə ingilis polisinə və əcnəbi əsgərinə rast gəldi. Bütün türkləri ac, səfil və sönük çöhrəli gördü... bu fəci mənzərədən acı bir həqarət duydu... “Bu işlər düzəlirmi?” deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi. Divan-yolundan Sirkəcayı endi; yeni camein yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Yazın gözəl günlərindən biri idi. Güneşin yaldızlı şuası boğaza dilfərib bir süs vermişdi – mavi dalğaların içində cilvələnirdi. Əzəmətli Dolma-Bağça sarayı sönmüş bir qürur ilə önungdəki yunan zirehlisinə tamaşa etmədə idi. Bəyoğlu başdan-başa yunan və əcnəbi bayraqları ilə donanmışdı... Midhəd əfəndi gözlərini yumdu, başını çevirdi. Qarşıdakı Üsküdar xaraba bir qəbiristanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü – ingilislər meşələri millətçilərə məskən olmasın deyə yandırırmış...

Sağ tərəf mənzərəsi daha acı idi: gözəl Gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı.

Midhəd əfəndi iztirab içində geri çəkildi, rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəsnini gözlərinə yeritdi, laübali bir vəziyyətdə İstanbula döndü.

Midhəd əfəndi evə dönmək istəmədi. Zatən evləri bütün əşyası ilə fransız zabitləri tərəfindən zəbt olunmuşdu və on başdan ibarət bir ailə İstanbulun uzaq bir guşəsinə kiçik bir yerə siğinmişdi. Odur ki, Bayezid meydanına gəldikdə təkrar duruxdu, fikirləşdi və bir saatlıqda olsa zülmkar əcnəbilərdən xali bir guşəyə çəkilmək ehtiyacı duydu.

Midhəd əfəndi şair idi, onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi, düşündü və bu iki neməti yalnız Süleymaniyyə cameində tapacağına qane oldu. Midhəd əfəndi dindar deyil idi, məscidə ibadət üçün getdiyini xatırlamırıdı. Bu dəfə də onu cameə cəlb edən dini hiss deyil, sənət eşqi və zövq duyğusu idi. Süleymaniyyənin sakin guşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmməl etdiyi bütün həqarəti unutduracaq idi.

Getdi. Sönük və xərabə küçələri keçdi, yanıq yerlərini addadı və camein sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrinin üstündən məs geydi və xalıların üzərilə yavaş-yavaş uzaq xanaların birləşən yanaşdı. Oturdu. Camedə kimsə yox idi. Dərin bir sükun hökmfərma idi. Bu sükunu qəndillərə qonmuş göyərçinlər arabir pozurdu. Camein quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Midhəd əfəndini məşğul etməyə başladı. Yarım saat əvvəl gördüyü çirkin mənzərə tamamilə yadından çıxdı. Sənət zövqü onun ruhunda bir böyüklük doğurdu, ona anlaşılmaz bir mətanət gəldi. Camedə Süleyman-Qanuni dövrünün şan və əzəməti yaşayırıdı və bu əzəmət Midhəd əfəndinin ruhunu bəsləmədə idi. Bir də tühaf bir nəşə içinde donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabinə ətrafında gəzirdi. Bir an came qaralan kimi oldu. Mehrabinə ətrafinı boz bir pəlmə bürüdü, sonra işıqlandı və göz qamaşdıracaq bir şüa içinde bir Zeybək qızı göründü; qarayağız, parlaq gözlü, məhzun baxışlı bu qız bir şəylər söyləyirdi, həyəcan içində çirpinirdi...

Midhəd əfəndiyə bayığlıq gəldi; özünü itirdi. Bir də ayıldı: came, əzəmet və dəbdəbəsində durmuşdu; sükun haman sükun idi. Yalnız bu sükunun özünə məxsus bir nəgməsi, əsrarəngiz bir tərənnümü var idi. Midhəd əfəndi bunu duydu və şair ruhuna bir ilham gəldi. Bir də Zeybək qızını xatırladı, zehnində onun məhzun baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Coşdu və onu təkrar görmək üçün mehrabinə ətrafına göz gəzdirdi, bir nəticə hasıl olmadı. Saatlarca oturdu, gözlədi. Min növ iztirab çəkdi, məqsədinə nail ola bilmədi.

Qalxdı. Camei tərk etdi. Sakin küçələr ona geniş göründü, əsir şəhər hürr və məsrur idi. Ruhunda elə bir əzəmət var idi ki, hər şeyi qırar, yixar və hər şeyə qələbə çalardı.

Midhəd əfəndi evə döndü. Anası mətbəxdə məşğul idi. Çağırıldı.  
Dərdini anlatdı:

- Gedirəm, – dedi.
- Nərəyə, oğlum?
- Anadoluya.
- Babandan sordunmu? Bəs darülfünun?
- Babamdan sormadım, sormaya da gəlməz, darülfünun əsir... Biz də zatən əsir, əsarətdə elm təhsil etmək qabilmi? ... Hürr Anadolu hər şeydən yüksək! Zeybəklər silaha sarılmış.

Bir də Midhəd əfəndi həyəcanlandı. Pancuru açdı. Xəlic və Mərmərə göründü. Füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi, incə minarələrə sarılmış sərvələrin arasında bir duman göründü, yaldızlandı və məhzun baxışlı zeybək qızı bütün gözəlliyi ilə zühur etdi.

Midhəd əfəndibihuş olaraq kanapenin üzərinə sərildi...

Anası iztirabla üzərini aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafinı bürdü. Midhəd əfəndini ayıldılar. Dili söz tutar-tutmaz dedi:

– Bu əsir şəhəri tərk etməsəm rahatlıq bulamayacağam. Anadolu mənəni çağırır!

Midhəd əfəndinin atası Münirbəy Babi-Ali məmurlarından idi. Məslək və əqidəcə tam mənəsilə əski bir osmanlı idi. Milli hərəkata, təcəddüdə inanmirdi. Onun üçün zati-şahənənin iradəsi hər şeydən yüksək idi. Anadoluda gün-gündən qüvvət kəsb edən milli hərəkat, Münirbəycə, yalnız bir quzdurluq, bir qaçaqcılıqdan ibarət idi. Odur ki, oğlunun fikrini anladıqda hiddətləndi.

– Oğlum, delirdinmi? – dedi, – yarın kurşunamı düzülmək istəyirsən?

Midhəd əfəndi mətanətli bir səslə:

– Bizi deyil, biz kurşuna düzəcəyik, baba! – dedi.

Münirbəy büsbütün açıqlandı.

– Sus! Sən çocuqsan, anlamazsan! – dedi, – ingilisin zirehlilərinə qarşımı gedəcəyik?

Midhəd əfəndi atasının sözünü kəsdi:

– Əvət, gedəcəyik!

– Allah, Allah!..

– Allah yoxdur. Anadolu və şuralar var. Şuraların yardımını ilə istiq-laliyyətimizi təmin və ingilisləri məhv edəcəyik.

– Allah, Allah, – deyə Münirbəy əlini əlinə vurdu və hiddətindən uşunmağa başladı.

Midhəd əfəndi ayağa qalxdı və sakit bir səslə dedi:

– Anacığım, bana bir az yemək, bir cüt camasır hazırla, yarın erkən əsarəti tərk edəcəyəm.

\*\*\*

Anadoluya keçər-keçməz Midhəd əfəndi könüllü yazılıb, İzmir cəbhəsinə getdi. Mədəniyyətcə çox geridə qalmış bu torpaqlarda Midhəd əfəndinin nəzərini özünə cəlb edən coşğun bir həyat, qüvvətli bir milli hərəkat oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sıpər təşkil etmişdi. Hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idи. Bunlar ciyinlərində silah daşıyırıldılar, xəstələrə baxırdılar. Bunlarla bərabər cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıqlığını heç də xatırlatmayan bu arvadlar Midhəd əfəndinin bütün rəğbətini qazanmışdılar. “Qadınlar Türkiyəni qurtaracaqlar” deyə onda qüvvətli bir qənaət hasil olmuşdu.

Cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Midhəd əfəndinin alayını bir az şimala köçürdürlər və bir zeybək bölgüsü ilə yan-yana oturtdular. Sıpər həyatı isə əvvəlki kimi yekrəng və sixıntılı idi. Aylardan bəri davam edən bu həyatı yalnız vuruşma dəyişə bilərdi. Vuruşmaların da nə vaxt başlanacağı sıpərdəkilərə bəlli deyildi.

Sixıntılı həyata arabir təğyir vermək üçün nəfərlər yunan qarovaluna “ova” gedirdilər. Bir axşam zeybəklərdən iki nəfərin kəşfə çıxacağını Midhəd əfəndi duydu. O da onlara qoşulub, çıxdı. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qarovaluna yanaşdırılar. Təpə arasında, saklı bir yerdə tonqal yanındı. Kənarında bir nəfər yatmışdı, biri də tüsəngə söykənib mürgü döyürdü. Türklər bir az gözlədilər, sonra zeybəklərdən biri cəld yürüüb, bir qılinc zərbəsi ilə mürgü döyen nəfərin başını bədənindən ayırdı. Midhəd əfəndi o biri zeybəklə yatanı bıçaqladı. Həzin bir insan iniltisi gecənin sükutunu pozdu. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu. Yunan nəfərlərinin silahlarını topklärən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşdü. Midhəd əfəndi bu simaya diqqətlə baxdı. Birdən-birə dondu. Əvvəl gözlərinə inanmadı. Sonra “Zeybək qızı” deyə içini çəkdi və soyuq bir titrək vücluduna yayıldı.

Midhəd əfəndi o axşamı anlaşılmaz bir nəşə içində keçirdi. İndiyə qədər gördükleri ona yuxu kimi gəldi. Təkrar-təkrar Süleymaniyyə və Boğaz içi mənzərəsini xəyalında ehyə etdi, bu axşam gördüyü ilə müqayisə etdikdə şaşdı, qaldı.

Dan yeri yavaş-yavaş söküldü. Günəşin ilk qızartısı Midhəd əfəndinin qaranlıq şübhələrini tənvir edə bilmədi.

\*\*\*

Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. İki də hərokətsiz bir vəziyyətdə qaldılar. Zeybək qızının dodaqlarında qeyri-şüuri bir təbəssüm oynadı və fövrən qaib oldu. Əvəzində həyali bir qızartı yanaqlarını bütürdü. Əvvəlcə Midhəd əfəndini ildirim qüvvəsi ilə qarşılıyan uzun kirpikli gözler indi həyəcan içində yerə baxındı. Əsgər paltarının altından ince cizgilərlə yuvarlanan köksü həyəcan içində çırpındı. Titrək barmaqları atın yalına sarılıb qalmışdı.

Midhəd əfəndi özünə güclə malik ola bildi, söz demək istədi, dodaqları tabe olmadı. Susdu. Sonra ruhunda bir istirahət duydu. Qəlbini bir yol açıldığını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki varlıq birləşmiş, çırpınan iki ürək bir-birilə əsrarəngiz və kimsəyə eşidilməyən bir dillə dərdləşirdi. Dəqiqələrcə sürən bu söhbətlər bütün şübhələri ortalıqdan qaldırdı; cisimlərdən əvvəl ruhi varlıqların irəlidən bir-birilə görüşüb, anlaşıqları meydanı çıxdı. Gənclərin ikisi də aram tapıb, xoş bir sima ilə bir-birinə baxdılar. Bu dəfə dillər mətanətlərini qaib etmədi.

Midhəd əfəndi:

– Mən səni İstanbulda ikən tanıyırdım, – dedi. Burada görüşəcəyimizi təsəvvür etmirdim.

– Mən də səni tanıyırdım, – deyə Zeybək qızı başını aşağı saldı və son sözü bir-birinə toxunan çini kasaların sədasını verdi.

Midhəd əfəndi heyrət içində:

– Sən məni nərədən tanıyırdın?

Bir-iki dəqiqəlik sükuta qərq olan bakır qız səsi günahsız bir titrəklə anlatdı:

– Gecə uyqularımda həp səni görərdim. Aylardan bəri istirahətim qaib olmuş...

Bu sözlər Midhəd əfəndinin hissini oxşadı, ona kişilərə məxsus bir qürur gəldi. Cürətləndi və atın yalına sarılmış soyuq barmaqları əlinə alıb dedi:

– Nagəhani bir qüvvə bizi bir-birimizə qovuşdurdu. Ayrılmaq cinayətdir. Sən mənim, mən də sənin!..

\*\*\*

Düşmən cəbhəsi yarılmışdı. İngilis silahı ilə təchiz olunmuş iki yüz minlik bir ordu dağılıb, pərakəndə bir halda geri çəkilirdi. Qırmızı türk bayrağı təkrar İzmir təpələrində dalğalanmada idi.

İstambul başqa bir aləm yaşayırıdı: əcnəbilərin işgal ordusu çəkilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər böyük millət məclisine beyət etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə girdi: hər yer al bayraqlarla bəzənmişdi, ala qapıları qurulmuş, küçələr nümayişçilərlə dolu idi.

Bir də: “Anqara müməssili paşa gəldi” deyə səs düşdü. Minlərcə adamlar Sirkəciyə töküldü, küçələr fəslərdən laləzar oldu... Ağ atlı paşa xalqa təzim etmədə idi, mabeynindəki gənc zabit Midhəd əfəndi və onunla yan-yana gedən milli libaslı Zeybək qızı idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürüyürdülər. Cadənin iki tərəfini izçilər zənciri tutmuşdu. Ortanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Bir də yerləri titrədən bir alqış qopdu:

– Yaşasın böyük millət məclisi! Yaşasın Zeybək qızı! – Səslər göylərə yüksəldi. Balkonlardan və pəncərələrdən türk qadınları güllər atdlilar, ətir tökdülər...

Qafilə Divan yolunda dayandı. Paşa mabeyni ilə bərabər “Şərq məhvəli” klubuna endi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar.

Axşam şəhər çıraqban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər “Şərq məhvəli”nin qarşısına toplandılar.

– Yaşasın Zeybək qızı! – deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı, Zeybək qızının incə cöhrəsi göründü, dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən Zeybək qızının cadəyə enməsini rica etdilər. Bir də Midhəd əfəndi ilə yan-yana qapiya çıxdı. Alqış qopdu, ətraflarını gənclər bürüyüb, onları çıçəyə batırdılar. Önlərində Zeybək qızı olaraq fanar alayı körpüyə endi. Bir də körpünü açılmış gördülər. Nümayişçilərin Bəyoğluna keçməməsi üçün ingilislər körpünü açmış

və qarşısına mitralyozlu əsgərlər qoymuşdu. Həyəcan artdı. Lakin türk səbri həyəcana qələbə çaldı, əcnəbilərin həyasızlığına qarşı soyuqqanlılıqla cavab verildi. Bir dəqiqədə Xəlicdəki yüzlərcə qayıqlar gənclərlə doldu, Bəyoğluna keçildi...

\*\*\*

Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstanbul bir həftə əyləndi. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə Zeybək qızını əllərdə gəzdirdilər.

1927

## MARİYA

İnqilab daşqın bir çay kimi məcrasından çıxıb, bütün Rusyanı ağızına almışdı. Köhnə hökumət düşürülüb, yerinə gələn geniş ölkəni idarədən aciz idi: hər kənd, hər şəhər və vilayət özbaşına idarə olunurdu. Büyük bir anarşı hər yerdə hökmfurma idi. Buna əlavə olaraq bir də cəbhə pozulmuş, milyonlarca əsgər silahını götürüb, kimsəni dinləmədən evlərinə dönürdü. Şəhər və kənd sərsəriləri bundan istifadə edərək şəhərləri yəğma etmədə idi. Xalq həyəcan içinde çırpinaraq, çıxacaq yollar arayırdı. Orta əsrlərdə olduğu kimi, hər bir ev qələ şəkli almış, kirəcilər də könüllü əsgər kimi səfərbərlik halında idi.

İrəlikli axşam şəhərimizin bir neçə evlərinə zirehli avtomobilərin hücumu olmuş deyə eștidik. Yayılan şayiələr bu hadisələrə əsrarəngiz rənglər verirdi: üzləri maskalı adamlar evə mitralyozlardan atəş açmışlar, bir neçə adam öldürüldükdən sonra evi yəğma etmişlər – deyilirdi.

Şayiələr bizim evin sakinlərinə dəhşətlər təlqin etdi, ev komitəsi rəisi 45 mənzil vəkillərini fövqəladə iclasa dəvət edib, məsələni anlatdı və axırda:

– Vaxt çox ağırdır. Törəyə biləcək hadisələrə qarşı tədbirlər görməyə acizəm, – dedi.

Böyük salona toplaşmış qızlar, xanımlar və ənva sinif və məsləkə mənşətli kişilər bir ağızdan rəisə qarşı etiraz etdilər:

– Başımıza bir iş gəlsə, bütün məsuliyyət sizin üzərinizdə qalacaq!  
– dedilər. – Aylardan bəri rəis olaraq evi tədafəi bir şəklə sokamamışınız!

Həyəcan artdı. Çığır-bağır düşdü. Ağız deyəni qulaq eşitmədi. Geniş dazlı, yoluq saqqallı advokat hiddətlə yerindən qalxdı:

– Vətəndaşlar! – dedi, – qanun ölməmiş və ölməz! Məsuliyyət hər bir qanun tərəfindən tanınır və tanınacaq! İnsanların müqəddərəti ilə oynayan bir şəxs cavab verməli!..

Bu məzmunda söylənən nitq uzun sürdü, advokat bir çox dəlil və isbatlardan sonra ev komitəsi rəisinin müəyyən qanun maddəsi mücəbinə məsul olduğunu meydana çıxardı. Çinlərini açıb yarı sivil qiyafəli general “Nə uyğunsuzluqlar olur!” deyə yerindən qalxmaq istədi, lakin arvadı çıxnindən yapışib onu çıxış etməyə qoymadı. General arvadına çəmkirdikcə arvad müləyim bir səslə onu təskin etməyə çalışdı. Axırda general inqilaba qarşı küfrlər yağırdıqdan sonra susdu.

Uzun ləbbadəli, fəna hörülmüş gödək saçlı keşış yerindən bağırdı:  
– Övladlarım, belə olmaz, həyatımız təhlükədə ikən biz də burada  
deyişmədəyik!..

Solğun geyimli, yaxası çirkli və üzü qırxılmamış bir qulluqçu ke-  
şisin sözlərini kəsdi:

– Ata, – dedi, – siz bizim ruhani rəhbərimizsiniz, məclisə sədrlik  
ediniz də, iş nizama düşün. Bu sözləri eşitcək gənc bir tələbə yerin-  
dən sıçradı:

– İndi keşış zamanı deyil, – dedi, – cavanlardan birini seçməli ki, işə  
təhər çəkə bilsin.

Can qeydinə qalan bu zümrə quzu kimi yumşaldı, əvvəl bir-iki  
dəqiqliq susdu, sonra:

– Sizi seçirik! – deyə cavab verdi.

Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafı  
dərəcədə məmənnun etmədi. Hər ağızdan bir söz eşidildi, heç kəs də  
evin müdafiəsi üçün əməli bir təklif meydana qoymadı. Yenə advokat  
uzun nitq söylədi, general bir də hiddətləndi: “Boşboğazlıq! Boşboğaz-  
lıq!” – deyə yenə dartındı və yenə əvvəlki kimi xanımı onu susdur-  
mağa çalışdı. Keşış ayağa qalxdı, əllərini ölçə-ölçə bir şeylər  
söyləmək istədi, lakin sədr ona söz vermədi. Künkdə yerleşmiş bir  
tacir saqqalını tumarlayıb: “Lənət kor şeytana!” dedi, susdu. Həyəcan  
daha da artdı. Xanımlar açıqdan-açığa kişiləri məzəmmət etməyə  
başladılar.

– Həp söz, söz, söz, əfəndilər! İş lazımdır! – dedilər. Sizə ar olsun!  
Arvadlarınızın namusunu belə müdafiə edə bilmirsiniz!

Xanımların sözü hər kəsdən artıq tələbə Ömərə təsir etdi. İndiyə  
qədər bu evdə mənliyini heç bir şeylə iibrəz etməyən bu gənc bu də-  
fə içində bir təgyir duydu; həyəcanlandı və fədakar bir hissə qapıldı.  
İztirabından titrəyən əli ilə çuxasının qolunu cirmədi və xəncərinə  
dayanaraq ayağa qalxdı. Nəfis və cəld hərəkəti ilə hər kəsin nəzərini  
özünə cəlb edən Ömər söz aldı:

– Buradakı çox da mürekkeb olmayan bir məsələ haqqında bu qə-  
dər boş danışqların mənasını anlamıram, – dedi. – Mən qafqazlıyam,  
bizlərdə belə hadisələrə tez-tez təsadüf olunur. Çarəsi asandır: bir  
iradəli adama tabe olmalısınız, onun əmrlərini yerinə yetirməyi vəd  
ediniz də, o sizin salamatlığınıizi təmin etsin!

Ömərin sözləri məclisə böyük təsir bağışladı. Gözəl simalı, qəti  
baxışlı və kəskin sözlü bu gənc hamının hüsni-təvəccöhünü qazandı.

Qadınlar hər kəsdən əvvəl onun təklifini təsvib etdilər. “Hər şeyə razıyıq, ta ki, təhlükənin öünü alın”, – deyə məclis bir səslə Öməri evə komandan təyin etdi.

Bir dəqiqə keçmədi, evdə sakin olanların adları yazılıdı və gecə-gündüz arası kəsilmədən keşik çəkmək üçün adamlar ayrıldı. Qadınlar gündüz və kişilər də gecə qarovalda duracaq idilər. Yarım saat sonra darvaza və qonaq qapısının arxasına çuval-çuval torpaq yığılmışdı, pilləkənlərdə sıpər qurulmuşdu. Mümkün qədər silah toplandı; hər kəs səfərbərlik halına qoyulmuşdu.

Pilləkənlərdə Ömərin imzası ilə elanlar yapışdırılmışdı: “Bu axşam manevr olacaq, hər kəs silahı ilə saat altında iclas salonuna gəlməlidir” – deyə yazılmışdı. Küçəyə çıxməq imkanından məhrum olan kirəcılərə elan böyük bir fərəh verdi; mühasirə keçirən xalqa bu bir əyləncə idi. Hər kəs axşamı sevinclə gözləyirdi. Qadınların şadlığının hüdudu yox idi, “Aman, bu qafqazlı!” – deyə bir-birinə müraciət edərək, həsrətlə içlərini çəkirdilər. Məclis üçün hazırlıq görüldü; xanımlar geyim və tualetlərinə son dərəcə əhəmiyyət verirdilər. Keşisin mütəvaze evində belə yeniliklər görünürdü: özü ilə fəzlə məşğul olmayan xanım bu gün güzgünün qarşısından çəkilmirdi. Xanımın hərəkəti kişinin diqqətini cəlb etdi. Həmişə sakit və laqeyd olan keşiş təşvişə düşdü.

– Mariya, nə xəbər var? – deyə sərzənişli bir səslə soruşdu.

Mariya cavab vermədi və ərinin sözlərindən son dərəcə hiddət-ləndi. Keşiş şübhələrə düşdü. İndiyə qədər pozulmamış məsud heyatının alt-üst olacağını müqəddəm hissələr ona təlqin etməyə başladı. İçinə kədər gəldi; heyatdan bezikdi. Ağır iztirablardan sonra bir də özünə malik olub, şübhələrini dağıtdı və tühaf bir təbəssümə yataq otağına girdi. Xanım əvvəlki kimi tualetinə məşğul idi: gözəl geyinmişdi, saçlarını darayıb, şıq bir halda toplamışdı, üzünü pudralayırdı.

Keşiş Mariyaya yanaşdıqda onu ətir qoxusu qarşılıdı; xanımını başdan-ayağa süzdü: Mariya neçə il əvvəl, toyları olan zamandaki Mariya idi. Zaman silib götürmiş hissələr keşidə təkrar canlanmağa başladı. Bahar rayihəsindən mütəəssir olan bir gənc kimi, məst olub qaldı. Sonra əyilib Mariyanın totuq qolundan ödədi. Mariya səksəndi, cəld dönüb, hiddətlə ərinə baxdı və çılpaq dirsəyi ilə onu geri itələdi. Keşiş bir az irəlilədi və yazılıqəlməli bir təbəssümə arvadını qucaqlamaq istədi. Mariya yerindən dik sıçrayıb, keşidən uzaqlaşdı:

– Mən sənin kefinin qulu deyiləm! – deyə qışqırdı.

Keşiş gülünc bir vəziyyətdə susub qaldı.

Mariya ərini diqqətlə gözdən keçirdi: illərcə dünyadan xəbərsiz bir halda yaşadığı bu həyat yoldaşı ona indi başqa və gülünc bir şəkildə göründü; qadın dizliyinə bənzər ləbbadəsi, kişilərə yaraşmayan saçı, pırılıqlı saqqalı ürəyində ərinə qarşı nifrətlər törətməyə başladı. Bir dəqiqədə əri kimi, evi və çocuqları da gözündən düşdü. Varlığına bir acı çökdü və keşisin durub ona tamaşa etməsindən sinirləndi.

\*\*\*

İclas izdihamlı idi. Silah daşıya biləcək kişilərdən çox, qızlar və xanımlar gəlmişdi. Ömrə sədarətə çıxıldıqda ürəklərə fərəh yayıldı. Onun sözlərini hər kəs vəhy dinləyən kimi dinlədi.

– Vətəndaşlar, – dedi. – Sakin olduğumuz ev baş verə biləcək təhlükəyə qarşı tamamilə hazırlıdır. Alqış qopdu. Hətta qonşu evlərlə aramızda rabitə var, zərurət zamanı zənglər vasitəsilə onları da köməyə çağırı bilərik. Bu gün xanımların qarovul vəzifələrini gözəlcə ifa etdiklərini qeyd etməliyəm. Kişiər də onlardan geri qalmazlar, zənnindəyəm. Hər halda arxayın olmalısınız. Gecə qarovulları yoxlayacağam... Sonra Ömrə nümunə üçün bir manevr yapacağımı söylədi və zərurət vaxtı növbətçilərdən başqa kimsənin pilləkənlərə çıxmamasını əmr etdi.

Ömrə sözlərini qurtarib, salonu tərk etdi. Bir də koridorda qəti səsi eşidildi:

– Hücum! – deyə bağırdı.

Bir dəqiqədə general, advokat, tələbələr, tacirlər, ənva sinif və məsləkə mənsub adamlar silahları ilə qapı və darvazadakı səngərləri tutdular. Nizam yerində idi. Yalnız salonda çaxnaşıq düşmüdü. Ömrə səngəri yoxlayıb, yürürək salona döndü. Mariya qəşş etmişdi. Xanımlar ətrafinı bürüyüb, onu yelləyirdilər.

Ömrənin görünməsi həyəcanları təskin etdi. Qüvvətli səslə: hücum yoxdur, manevr yapırıq, – deməsi qaçmış bənizlərə qan səpdi. Mariya gözərini açdı və minnətdar baxışla Ömrəni başdan-ayağa oxşadı. Ömrə səndəli çəkib xanımın yanında oturdu. Onun soyumuş əllərini təklifsizcə götürdü, ciddi sima ilə oxşadı, su istədi, içirdi.

Keşiş məsum bir sima ilə mənzərəyə tamaşa etmədə idi; qısqanlıqlıdan dodaqları titrəyirdi. Hər şeyə qarşı içində bir kin oyanmışdı. Onun üçün yaşamaq acı bir təcrübədən başqa bir şey deyil idi.

Gecə saat üçdə Ömər yoxlayışa çıxdı. Qaranlıq və tənha pilləkənlərlə yavaşca endi – darvaza və qapıdakı qarovullar yerlərində hazır durmuşdular. Növbətçilərlə görüşdü, onlara papiroş təklif etdi.

– Küçə sakitdirmi? – dedi.

Hələ ki, sakitdir. Lakin uzaqdan iki dəfə bərk atışma səsi gəldi.

Ömər qapıları yoxladı, torpaq kisələrini əlləşdirdi:

– Möhkəmdir, – dedi, – hückum olarsa dəf edə bilərik.

Növbətçilər də eyni fikirdə idilər.

Ömər:

– Tekrar buraya gələcəyəm, – deyə növbətçilərdən ayrıldı və pillələrlə yavaş-yavaş yuxarı çıxmağa başladı. Hər yer, tənhalıq, mənzillərin qapıları bağlı idi. İkinci mərtəbənin səkisinə ayaq basdıqda sol tərəfin qapısını açıq gördü. Qaranlıqda gözünə incə bir kölgə çarptı. Duruxdu və papiroşunu çəkib, kölgəni bir az işıqlandırdı. Mariya taqətsiz bir suretdə divara söykənmişdi.

Ömər yavaş səslə:

– Sizmisiniz? – dedi.

Mariyanın yerə dikilmiş gözləri vəziyyətini dəyişmişdi. Yalnız ürəyi sanki eşidilər qədər çarpınmağa başladı.

Ömer yanaşdı:

– İndiyə qədər yatmamışınız? – deyə piçildədi. Səs gəlmədi.

Mariyanın aldığı vəziyyətdə heç bir dəyişiklik görünmədi.

Ömər həyəcanlandı, sonra özünə malik olaraq, həssas bir səslə:

– Gedin yatin, təhlükə yoxdur! – dedi.

Ətraf sükut içində idi. Birdən Mariya yanaşın, Ömərin qəvi bağrına sığındı və üzünü köksünə söykəyib, həzin-həzin ağlamağa başladı... Bu əsnada içəridən bir şıqqılıt eşidildi, ağ bir kölgə göründü: keşşatəş saçan nəzəri ilə mənzəronı gözdən keçirib, yox oldu.

Mariya vəziyyətini heç də dəyişmədi...

Şıqqılıt ilə atılan tüfəng səsleri gecənin sükutunu pozdu.

Ömər “hückum!” – deyə bağırıldı. Yatanlar cəld oyanıb, silaha sarıldı. Səngərlər adamlı doldu. Hückum edənlər ikiyük avtomobilində gəlmisdilər. Bir neçə dəqiqə sürən atışmadan sonra qapı və darvazadan girmələri mümkün olmayıacağını kəsdirərək, quzdurlar birinci mərtəbənin pəncərələrini qırırlar.

Ömər çevirmə hərəkətdən ehtiyat edərək, bir dəstə ilə həyətə getdi. Quldurlar birinci mərtəbəni tutmuşdular və həyətə çıxbıx arxadan darvazaya tərəf yürümək isteyirdilər. Buna mane olmaq üçün Ömərin

dəstəsi həyətdə səngərə yatdı. Atışma davam etdi. Bir də quldurlar hücuma keçdilər. İndi hər kəsdən əvvəl Ömərin həyatı təhlükədə idi: pəncərələrdən həyətə atılan quldurların sayı artır. Ömərə isə kömək gəlmirdi. Bir-iki dəqiqə belə davam etsəydi, Ömərin dəstəsi qırılacaqdı. Lakin qaranlıqda bəlli olmayan uzun geyimli bir adamın xariqüladə cürəti quldurları püskürtdü: sıçrayıb, tüfəng dürtməsi ilə qarşısına gələni vurub yıxdı. Düşmənlərin cəsarəti qırıldı, qaçdilar. Lakin yixilanların birisinin gülləsi ilə uzun geyimli adam da yaralanıb yerə sərildi.

Atışma kəsər-kəsməz ölüm təhlükəsindən sovuşan bütün kirəçi-lər əllərində çıraq həyətə töküldülər. Yaralananları yoxlarkən uzun geyimli adamın Mariya olduğu hər kəsi heyrətə daldırdı. Mariya hələ ölməmişdi. Üzdən əndişə, əzab görünürdü. Ömərin ona yanaşması halını dəyişdi – gülümsündü və taqətsiz əli ilə onun əlini götürüb, dodaqlarına basdı. Məsud bir təbəssüm dodaqlarına həqq olunaraq... həyatı tərk etdi.

1927

## QAZANC YOLUNDA

Nemət yatağında uzanıb, fikir eləyirdi: dekabr imtahanları qurtardı, pul da qurtarmaqdadır. Çarə lazımdır. May imtahanlarına hazırlanmaq üçün studentə Kiyev şəhərində qalmaq icab edirdi, halbuki maddi cəhət buna mane olurdu. Odur ki, bu məsələnin həlli üçün Nemət bütün qüvvələrini sərf etməkdə idi. Bakı cəmiyyəti-xeyriyyələrinə elədiyi müraciətlər boşça çıxdı. Bakı milyonerlərindən ricada bulunmaq qürüruna toxunurdu, evlərindən də ki, heç bir şey gözləyə bilməzdi! Yeganə çarə Kiyevdə qazanc yolu aramaq idi.

Student bu üzündən o biri üzünə döndü. Bir az həlləndi. Gözləri pəncərəyə sataşdı. Çöldə lopa-lopa qar yağğırdı. Bunu görçək bədənininə bir soyuqluq geldi, yatağın dərinliklərinə çəkilib büzüsdü. Bir də qazanc məsələsini xatırladı. “Nədən başlamalı?” – deyə təkrar fikirləşdi və axırdı qəzetlərdə dərs üçün elan verməyi, dostlara və tüccarı şirkətlərə müraciət etməyi qət elədi.

Nemətin sabah istirahətini qulluqçu pozdu: qapını tiqqıldadıb, samovarla içəri girdi, qulluqçu çayı dəmlədi. Nemət yataqdan durmadan əvvəl qəzetə bir göz gəzdirdi. İlk səhifədən artıq son səhifədəki elanlara diqqət verdi. Bir də gözləri qəzətin bir guşəsində dayandı: “Enerjik gənclər dəvət olunur” deyə iri hərflərlə yazılmışdı. Bunu görçək Nemət yatağından dik atılıb durdu. Cəld geyinib, bir stəkan çayla iktifa edib, evdən çıxdı.

\*\*\*

Nemət böyük bir salona girərkən orada özündən başqa bir çox da enerjik tələbələr gördü. Bütün qazanc arzusunda olan gənclər elan üzrə buraya topluşmışdılar. Lakin hələ kimsə nə olacağını bilmirdi, çünki müəssisə sahibi orada yox idi.

Nemət bir tərəfdə oturdu: Yanındakı tələbələr həp qazanc etrafında danışındılar. Keçisaqqal, çəlimsiz bir tələbə aramla deyirdi:

– Mən riyaziyyatçıyam... indi siz deyəcəksiniz ki, sən sus, çünki sən mücərrəd bir adamsan, rəqəmlərə batıb qalmışan, amma mən sizin kimi düşünmürəm. Mən məsələni iki dəfə iki dörd kimi bilməsəm danışmaram. Qazanc yüzdə yüz təcrübəyə bağlıdır. Elərsən olar. Bütün tacirlərin yüzdə doxsanı savadsızdır, onlar qazanc yolunu bildikdə, mən nə üçün bilməyim?..

– Qismən doğru buyurursunuz, yoldaş, – deyə bir ayrisı riyaziyyatçının sözünü kəsdi: insanın hamısı ət və sümükdən əmələ gəlmə fizioloji bir xilqətdir. Yalnız qüvvəyi-dimağıyyəsi başqa-başqadır. Burada da irsiyyət qanunu, inkişaf məsələsi böyük rol oynamaqdadır...

– Əzizim, bu mücərrəd söhbətləri buraxınız... Ticarət ticarətdir, burada fizioloji, pataloji və yaxud atavizm yoxdur. Mal var, bazar var, ərz var, tələb var, vəssalam. Bu gün bu dediklərim burada mövcud isə, qazanc olacaq. Yoxsa, heç...

Salonda münaqişə şiddətli bir şəkil aldığı zaman qapı açıldı və müəssisə sahibi içəri girdi. O saat tələbələr sakit oldular. Yeni gələn zatin dava vəkili müavini olduğu meydana çıxdı. Bu da enerjik olduğu üçün yeni-yeni həyatı yollar aramada imiş. Odur ki, gələr-gəlməz bir dəqiqə qaib etmədən qapalı bir dolaba yanaşdı, kiçik bir nitqdən sonra dolabı açdı və dedi:

– Yoldaşlar, indi sizinlə bərabər qazanca doğru getməliyik. Baxınız, burada bir çox mallar var. Qazanc arzusunda olanlar bunları götürüb, şəhərdə gəzdirəcəklər, müştəri axtaracaqlar və zəhmətlərinin əvəzində müəyyən faiz alacaqlar.

Bu sözlərdən sonra müəssisə sahibi dolabdan bir keçə qurşaq çıxardı:

– Bu qurşağı görürsünüz mü? – dedi. – Bu, tibbin son icadıdır. Bunu yel tutan adam belinə bağlayır və ucunu da şəpselə keçirir. Beləcə elektriklə xəstəliyinə müalicə eləyir. Bu qurşqlara müştəri tapmalısınız.

Tələbələr bir-birinin üzünə baxdı. Riyaziyyatçı təbiyyatçıya, o da hüquqsünasa nəzər saldı. Tibb tələbəsi soyuq bir çöhrə ilə hər kəsi gözdən keçirdi – kimsədən cavab çıxmadi. Müəssisə sahibi nitqində davam edirdi:

– Bu qutudakı yaxac atların dırnağı üçündür. Yeni kəşf olunmuş bir şeydir, müsbət tərəfi budur ki, bu yaxac havanın keçməsinə mane olmur və atın dırnaqları salamat qalır.

Yenə tələbələr baxışdırılar. Tibb tələbəsinin üzündə maraq nişanələri göründü. Riyaziyyatçı yaxacdən heç bir təsir duymadı. Nemət gözünü döyüdü.

– Yoldaşlar, bu qutudakı “Unon” kirşanıdır. Bunu vilayətdə satmaq imtiyazı yalnız bizə aiddir. Restoranlara çox lazımlı olur. Bundan bir

çimdik yaş əskiyə tökülüb, silindikdə, masaların müşəmbəsindəki ləkələr büsbütün qaib olur.

“Unon” Nemətin ağlına batdı, tələbələrin arxasından boylandı:

– Mən götürərəm, – dedi.

Müəssisə sahibi on qutu “Unon” bağlayıb, Nemətə verdi, dedi:

– Altı şahiya satsanız, birində sizə üç qəpik qazanc qalır.

\*\*\*

Nemət ilk rast gəldiyi restorana girdikdə qarşısına qarson çıxdı. Qarsondan:

– Buranın sahibi haradadır? – deyə sordu.

Qarson turş bir sıfətlə:

– Nəyinə lazımdır?

– İşim var.

– Məşğuldur. Nə istəyirsin?

Bu sualı verərkən qarson şübhəli bir nəzərlə Nemətin qoltuğundakı qutulara baxdı:

– Məşğuldur! – dedi və çevrilib getdi.

Nemət irəliyə yeriyib, bir başqa qarsondan sahibi sordu. Bu qarson daha sərt cavab verdi:

– Əfəndi, restoran sahibi məşğuldur. Studentlərin əlindən təngə gəlmişik, gündə yüzü gəlir, hərəsi də bir şey təklif edir. Bunu bilin ki, bizə heç bir şey lazımdır...

Bu sözləri deyə-deyə qarson qapıya yaxınlaşış açdı. Bu hərəkəti ilə qarson Nemətə “rədd ol, get” demək istəyirdi. Lakin Nemət durdu və əzbərlədiyi sözləri bilaaram ağızından tökdü:

– Müşəmbə ləkələrini təmizləmədə “Unon” kirşanı dünyada birincilik qazanmış. Həm ucuz, həm qənaətə riayət edən, həm də ideal bir təmizlik bəxş edəndir. Qutusu yalnız otuz qəpikdir. Almasanız sonra peşman olacağınızı əminəm. Xarici sərgilərində dəfələrlə mükafata nail olmuş...

Nemət xoşluqla söyləməyə və söylərkən üzündə dadlı bir təbəssüm oynatmağa çalışısa da, qarsonun hüsnü-təvəccöhünü qazana bilmədi. Qarson getdikcə hiddətləndi və axırda qəti olaraq dedi:

– Əfəndi, bizi işdən qoyursunuz, dedim ki, lazımdır.

Restorandan aşağı Nemətin nəzərinə çarpan böyük bir otel oldu. Girdi və ciddi sima ilə sahibini soruşdu:

– Yuxarıda, mətbəxdədir, – dedilər.

Nemət sevindi və ümidlə beş mərtəbəni çıxdı. Yoğun bir xanıma rast gələr-gəlməz büləbül kimi ötdü:

– Müşəmbə ləkələrini təmizləmədə “Unon” kirşanı dünyada birincilik qazanmış. Həm ucuz, həm qənaətə riayət edən, həm də ideal bir təmizlik verəndir. Qutusu yalnız otuz qəpikdir.

Arvad əvvəl məsələdən xəbəri olmayan kimi dinlədi, gözlərini döyüd və sonra birdən siması acı bir şəkil aldı:

– Lazım deyil, – deyə studentin sözünü kəsdi.

Nemət əl çəkmədi, ondan üz döndərən xanımı izləyə-izləyə “Unon”un mədhində davam etdi. Xanım bir də çöndü:

– Təvəqqə eləyirəm, məni rahat buraxınız! Lazım deyil!..

Nemət pilləkəni yavaş-yavaş enərkən içində bir şübhə çökmüşdü. Bədbin hissələr bədənini süstlüşdirmədə idi. Küçəyə çıxdı. Bir az duruxdu. Fikirləşdi və işdən soyumağa başladığından məmənən olmadı. Özünə bir az ürək-dirək verdi. Sonra yeni bir qüvvə ilə yoluna davam etdi. Büyük Kreşsatik cadəsinin o tay-bu tayındakı restoran və otelləri birbəbir gəzdi. Qapıçıların və qarsonların qabaliğina baxmayaraq təkli-fində israr etdi. Nəticədə bir qutu belə sata bilmədi.

Cadənin başındakı bələdiyyə meydançasına yetişdikdə özündə bir yorğunluq hiss etdi. Tərli köynəyi bədənində yapışmışdı. Bir skamyanın üzərində oturdu və tühaf bir sükut qərq oldu. Bu dəqiqələrdə fikrindən heç bir şey keçmirdi. Elə bil arzu və təməyülləri də yorulub susmuşdu.

Bir az dincəldikdən sonra bədənində bir üzütmə gəldi, yaş köynəyi tamamilə soyumuşdu. Ayağa qalxdı, yavaş addımlarla bir az dolandı. Bir də gözləri sol tərefdə kiçik bir otel lövhəsinə sataşdı. İlk baxışda lövhə ona heç bir şey bəyan etmədi, sonra onu maraqlandırdı və vicdanını susdurmaq üçün ora “baş vurmağı” qət etdi.

Öyri pilləkənlərdən qaranlıq bir koridora daxil olduqda qapısı açıq böyük bir otaqda gurultular eşidildi, sərxiş səslər qulağına çarplı. İrəli yeridikdə masanın kənarından uca boylu bir xanım qalxıb, koridora çıxdı. Nemət yorğun və sönük bir səslə dedi:

– Müşəmbə ləkələrini təmizləmədə “Unon” kirşanı dünyada birincilik qazanmış. Həm ucuz... həm...

– Almiriq, – deyə xanım Nemətin sözlərini kəsdi və soyuq çöhrə ilə bir az geri dönüb, tələbənin çıxb getməsini gözlədi.

Nemət təklifində davam etmədə idi:

–...Qənaətə riayət edən, həm də ideal bir təmizlik verən...

Xanım təkrar çəmkirdi, almayıacağını ən kəskin sözlərlə Nemətə bəyan etdi. Nemət usanmadı və sözlərinə davam edə-edə əyilib ziya-fət otağına baxdı. Bu halda yuxarı başda oturan iri gövdəli bir adam onu içəri dəvət etdi və sərxoşlara məxsus bir laübaliliklə əlini Nemətin ciyininə qoyub, onu dinlədi. Nemət dünyada nə qədər müsbət ləfzlər var isə “Union” mədhinə söylədi və qutuları otel sahibinin qarşısına düzdü.

Otel sahibi xoş bir sima ilə Neməti masaya dəvət etdi, dedi:

– Üç dənəsini alıram... indi de görüm, sən qafqazlımışan?

– Bəli.

– Mən qafqazlıları çox sevirəm, xəncəri aldımı, qarnı yırtdım?!?

Bu sözləri deyərkən otelçi barmağı ilə Nemətin qarnına vurdu, dedi:

– Qafqazlıların sağlığına içməliyik. Qonaqların hamısı qədəhələri qaldırdılar.

\*\*\*

Nemət dar və batdaqlı bir küçə ilə evə döñərkən gözləri bir elana sataşdı: “Dava vəkili cənab Baxa xüsusi katib aranır”. Nemət darvazaya yapışdırılmış kağızın önündə bir az dayanıb, dalanla içəri girdi. Sağ tərəfdə alçaq və hisli bir qapını açdı. Ariq, uzun, qırx yaşlı bir qadın yırtıq bir qoltuqda yerləşib, corab toxuyurdu. Nemət salam verib cənab Baxı soruşdu. Qadın barmağı ilə sağ qapını işaretə ilə göstərdi.

Nemət içəri ayaq basıldıqda yarımişiq, fəna qoxulu bir otaq gördü. Sol tərəfdə on-on beş səbət sandıq üst-üstə qeyri-müntəzəm bir halda yiğilmişdi. Qarşıda kirli bir yataq vardi, onun yanında yamaqlı solğun bir qoltuqda dava vəkili Bax cənabları əyləşmişdi. Falicdən əlinin biri hərəkətsiz bir halda bədəninə yapışan bu qoca sərt baxışlı, çirkin simalı bir adam idı. Kal səsi ilə Nemətə yer göstərdi. Nemət oturarkən siniq kürsünü şıqqıldıdatdı. Yazı masasının üstündəki solmuş kitab və dəftərləri toz basmışdı. Hər yer ürəksizci bir şəkildə idi. Cənab Bax cibindən bir dəstə açar çıxardıb, yanındakı kiçik qızı verdi, dedi:

– On üçüncü səbəti aç.

Çocuq səbətlərin üstündən kiçik bir səbət endirdi və qifilini açmaqdə çətinlik çəkdikdə cənab Baxın hiddətinə səbəb oldu: qocanın üzü qırışdı, gözlərindən zəhm yağmağa başladı.

– Qolu qırılmış qifili da aça bilmir, – dedi.

Qız bu sözlərdən özünü daha da itirdi; əlləri titrədi, rəng alıb, rəng verdi.

Axırda qıfil açıldı. Qırağı getmiş bir çanta çıktı. Cənab Bax bir əli ilə bunu açdı və içindən kiçik bir risalə çıxartdı:

– Bu, “Dalandarlar rəhbəri”dir, – dedi, – mən tərtib etmişəm. Dalandarların vəzifəsini, qanunən nə növ hərəkət etmələrini təyin edən bir düsturdur. İndi bunun ikinci təbinə davam etməliyik. Sizin ilk işiniz şəhəri dolanıb bu risalə üçün elan toplamaqdır. Təbiidir ki, zəhmətiniz müqabil müəyyən faiz alacaqsınız. Anladınızmı?

– Anladım. Deməli, dükən, mağaza, şirkət və qeyri bu kimi müəssisələrin elanını bu risalədə dərc edəcəyik.

– Elə, ancaq elan yiğmadan əvvəl pasportunu mənim yanında qoymalısınız və toplayacağınız pulları hər axşam saat yeddi də mənə təhvıl verəcəyinizi dair bir sənədə imza atmalısınız.

Nemət cənab Baxın şərtlərini qəbul etdi. Cənab Bax sənədi bir əli ilə gözünün qabağına apardı, diqqətlə oxudu və hiddətlə dedi:

– Hüquq nöqtəyi-nəzərindən bu sənəd saxtadır. Saxta sənədin qanunən cəzasını bilirsinizmi?

Nemət şaşdı və sənədi geri alıb baxmaq istədikdə cənab Bax vermədi.

– Dursun! – dedi, – burada ay və il qoymalısan, imzani aydın yazma-lısan.

Nemət cənab Baxın təlimi üzrə təkrar yazdı, ayı və ili qeyd etdi və axırda qol çəkdi.

Cənab Bax kağızı təkrar gözlərinə yanaşdırıldı, diqqətlə oxudu və sonra çeşməyin üstündən şübhə ilə Nemətə baxıb dedi:

– Kafidir.

Nemət “Dalandarlar rəhbəri”ni götürüb getdi.

\*\*\*

Sabahdan axşama qədər şəhəri dolaşdışa da Nemət heç bir elan toplaya bilmədi. Yorğun və məyus bir halda evə dönüb yatdı. O biri gün yataqda ikən qapısı açıldı, dalandar içəri girdi:

– Ağa, sizi bir əfəndi aşağıda gözləyir, – dedi.

Nemət aşağı endikdə, bir də... cənab Baxın hiddətli gözlərinə rast gəldi. Cənab Bax Nemətin gözlərinə elə bir zəhmlə baxdı ki, tələbənin vücuduna titrətmə düşdü.

– Siz, – dedi, – sənəd verirsiniz də, ifa etmirsiniz. Bilirsinizmi qanunən bunun cəzası nədir? Ləin armyaşka, səni həbsə soxduraram da, onda məni tanıyarsan... murdar armyaşka!

Cənab Bax gözlərini Nemətə zilləməklə bir neçə dəqiqə ona əzab və qorxu təlqin edib, ayağını sürüyə-sürüyə getdi.

\*\*\*

Hakim ərizəni gözdən keçirərkən cənab Baxın adına təsadüf etdi və o saat ərizəni masanın üzərinə qoyub, heyrətlə Nemətə baxdı:

– Cənab Baxa müqabil mənim heç bir qüvvətim yoxdur! – dedi.  
– Çünkü qanunda təhqirə qarşı göstərdiyiniz maddəni şərh edən başqa bir maddə var: bu da koşğun və əsəbi hallarda olunan hərəkətlərə dairdir. Bu maddə mövcübincə cənab Bax məhkəmədə belə sizi təhqir edər, cəzalanmaz...

Nemət açıqlı bir halda dedi:

– O günü gəlib, məni dalandarın yanında rüsvay edib, bir gün sonra evinə gedib, pasportumu tələb etmişəm söyüb, qovub. Haqqımı müdafiə etmək üçün ədalət qapısına müraciət edirəm də “cənab Bax qanunun fövqindədir” deyirsiniz.

Hakim sakit bir halda Neməti dinlədi və axırda dedi:

– Əzizim, Bax haqqında hər həftə buraya ərizələr gəlir və hamısı da nəticəsiz qalır. Bildinizmi?

Bu adam xəstədir və hədsiz-hesabsız gənclərin pasportları onda yatır...

– Yaxşı, bəs mənə məsləhətiniz nədir?

– Polisə müraciət ediniz. Ayrı çarə yoxdur.

Nemət məyus bir halda məhkəməni tərk etdi.

O, hüquq fakültəsini intixab edərkən hüququn hər şeydən yüksək olduğunu və hər şeyə qələbə çaldığını təsəvvür edirdi. Məhkəməyə gəldiyi ilk təcrübə isə Nemətin indiyə qədər yanlış düşündüyünü göstərdi. Polisin qapısına gəlincə haqq və ədalətin olmaması Neməti məşğul etdi, artıq polisə də inanmamağa başladı. Odur ki, pristavin iri heykəli, uzun bigları və qüruru ona heç bir təsir bəxş etmədi.

– Nə iş üçün geldiniz? – deyən pristava Nemət dərdini uzun-uzadı anlatdı. Lakin “cənab Bax” sözü pristavi da şaşırtdı, əllərini çırpıldı, yerindən qalxdı.

– Baxa qarşı mənim heç bir qüvvətim yoxdur, – dedi. – O bir dalaşqan adamdır, onu hər kəs tanır. Arvadını qovmuş, uşaqlarını tərk etmiş, oturduğu otağa kirayə vermir. Bunu amirlərimiz də bilirlər, qubernatora da məlumdur.

– İndi bəs nə etməliyəm?  
– Ən doğrusu, bir gün kefinin yaxşı vaxtı yanına gedin, pasportunu istəyin. Vəssəlam.

Nemət pristavı da məyus bir halda tərk etdi.

Bir axşam nə olur-olsun deyə Nemət cənab Baxı ziyarət etməyə qərar verdi. Bu addım ağır bir addım idi. Başqa da çarə yox idi. Getdi. Sönük və zəhmli darvazaya yaxınlaşdıqda orada “Dava vəkili cənab Baxa xüsusi katib aranır” deyə yeni bir elana təsadüf etdi. Düşündü. Ona bir ürək çırıntısı gəldi. Sonra “nə olacaq olsun” dedi və cəld içəri girdi.

Cənab Bax şübhəsi hislənmiş, tozlu bir çıraqın qarşısında oturub, çay içirdi. Kiçik qız pilətənin üstündəki çaydanı güdürdü. Otağın qoxulu havası yenə can sixirdi.

Cənab Bax Nemətə yer göstərdi: kürsü yenə şıqqıldı, sonra dərin bir sükut otağı büründü. Qız bir çatlaq stekanda çay gətirdi; Nemət çayı alarkən gözü cənab Baxa sataşdı; üzü sakit idi, gözlərində tühaf bir hüzn var idi. Bir də xəffif bir təbəssüm üzünə yayıldı.

– Deyirlər, siz şairsiniz, eləmi? – dedi.

Nemət şair deyil idisə də, cənab Baxı razı etmək üçün başını tərpətdi. Bax sevindi.

– Mənim qızım da şer yazır, – deyə cibindən açar dəstəsini çıxardı və qıza:

– Al, on yeddinci səbəti aç! – dedi.

Qız səbətdən bir kağız bağlısı çıxartdı, Baxa verdi, solmuş və tozlanmış bu bağının içindən Bax bir qırmızı risalə ayırdı:

– Alınız, buradakı “Şəhli qönçələr” adlı şeri oxuyunuz.

Nemət risaləni əlinə aldıqda sərlövhəsi diqqətini cəlb etdi: Olya Bax. “İlk təcrübələr” sözü onu bir az fikrə daldırdı. “Kim bilir, şair qəlbli Olya atasının üzündən nə faciələr keçirmiş” – deyə düşündü.

Bu anda cənab Bax kədərli gözlərini Nemətə dikmişdi.

Tələbə “Ey sübhün tərənnümü, ey şəhli qönçələr” misrası ilə başlayan şeri oxudu və səsində göz yaşları titrər kimi oldu. Bax da kövrəldi, gözlərində parıldayan yaşlar kirpiklərindən süzülməyə başladı. Anlaşılmaz bir əzab üzünən cizgilərini daha da dərinləşdirdi.

Bu dəqiqələr cənab Bax Nemətin gözündə o qədər yüksəldi ki, onun bütün qəbahətləri silindi, əfv olundu. İndi artıq ona qarşı nifrət deyil, acınacaq hissələr duydu...

Cənab Bax risaləni geri aldı, diqqətlə büküb qızı verdi və dedi:

– Qoy yerinə, sonra on üçüncü səbəti aç.

Qız səbəti açarkən cənab Bax ciddi bir sima ilə Nemətə sual verdi:

– Mənim adıma heç bir yerdən pul almadığınıza dair söz verirsinizmi?

– Verirəm.

Bunu yazınız və altından qol çəkiniz. Dürüst yazınız, ay və il unudulmasın.

Nemət yazdı və sənədi imzaladı.

Cənab Bax kağızı gözlərinə yaxınlaşdırıldı, diqqətlə oxudu, sətirlərə təkrar-təkrar göz gəzdirdi, bir qüsür tapa bilmədi:

– Bir də məndən pasportunuzu geri alığınıza dair yazınız.

Nemət ikinci kağızı yazmağa başladı. Cənab Bax yenə göz gəzdirdi:

– Pasportun nömrəsi və hansı şəhər polisindən verildiyini unutmuşsunuz, – dedi.

Nemət sənədi təzələdi. Cənab Bax kağızı təkrar gözlərinə yanaşdırıldı. Tədqiq etdi və axırda çantasında gizlətdi.

Nemət pasportu böyük bir sevinclə cibinə qoyub qalxdı.

– Salamat qalınız cənab Bax! – dedi.

Bax əlini Nemətə uzadarkən təkidlə soruşdu:

– Mənim adıma heç bir yerdən pul almadığınıza dair söz verirsinizmi?

– Verirəm.

Nemət cənab Baxın əlini tühaf bir vəcdlə sıxdı və ağır havalı otağı tərk etdi. Küçəyə çıxarkən dünyada ondan xoşbəxt bir adam olmadığını hiss etdi.

1927

## BİR QAÇQININ DƏFTƏRİNDƏN

Yuxudan anlaşılmaz bir nikbinliklə ayıldım. Dünya mənə o qədər gözəl, o qədər cazibəli göründü ki, heyrətimdən şaşdım, qaldım, halbuki vəziyyətim sevinilecək bir halda deyil idi. Bir ay idi ki, fabrikdən qovulmuşdum, yeni iş tapmaq mümkün deyil idi, acliq da məni tabdan salmada idi. Bunlara baxmayaraq xoş bir hisslə yataqdan qalxdım, geyindim, yuyundum. Birdən mənə bir zəiflik geldi, vücutumu tər basdı, kürsünün üstə çökdüm, başım gicəlləndi. Bir neçə gün idi ki, bişmiş yeməmişdim, dünən bir parça yavan çörəyi belə güclə tapmışdım. Bu sabah yavan çörəkdən belə məhrum idim.

Bir-iki dəqiqə qulaqlarım cingildədi, sonra özümə gəldim. Nikbin və ümidi bəxş hiss məni tərk eləməmişdi; dünya yenə gözəl, həyat yenə dadlı idi. Bir də ağlıma bir fikir gəldi – cəld durub, divardan asılan paltarlarımın ciblərini axtarmağa başladım. Dəlik-deşik cibləri birbəbir əlləşdirdim, böyük diqqətlə tədqiq etdim, əlimə bir şey keçmədi. Qəribə burasıdır ki, köhnədən, yaddan çıxıb qalmış pul olar, deyə son həftə hər sabah bu ciblər eyni diqqət və ümidlə araşılmışdı, bir şey tapılmamışdı. Bunu bilə-bilə bu dəfə də paltarlardan şübhə ilə aralandım, fikirləşdim və ümid məni tərk etmədi.

Dolaba yanaşdım. Sınıq qapısını ciraltı ilə açdım, camaşırları qaldırdım, üst gözü nəzərdən keçirdim – nə pul və nə də yeyiləcək bir şey gözə çarpdı. Orta gözü daha diqqətlə araşdırırdım: bir boşqab, bir fincan və bir sapılcdnan ibarət mətbəx müxəlləfatımı bir tərəfə topladım, boş şəkər qutusunu itələdim... Burada da qarın doyuracaq bir şey tapa bilmədim.

Təkrar kürsünün üzərinə çökdüm, nəfəs almağa başladım, zəiflikdən vücutuma gələn təri soyutmağa çalışdım... Xoş və tühaf hisslər ruhumu oxşamaqdı idi.

Bir də məndə bir laqeydlik hasil oldu: yaxşı və yaman, ləzzət və əzab, səadət və bədbəxtlik... gözümə əsil mənalarını itirdilər. Bu boşluq içərisində ayağa qalxdım, istər-istəməz dolabin alt görünüşə salmağa başladım. Qəzet və kitabları bir tərəfə yiğdim, kirli camaşırı bağladım və atılıb qalmış köhnə kordon qutuları yerbəyer etdikdə heyrətimdən donub qaldım... siçanlar tərəfindən qaçırlılib burada tərk olunmuş bir parça çörəyə rast gəldim. Bilmirəm hansı bir nagahani qüvvə ilə barmaqlarım bu qurumuş və toz basmış parçaya sarıldı...

Bir dəqiqə koridora çıxıb, çörəyin tozunu təmizlədim, qurna altında yudum və sonra dəsmala sarıyb yastığımın altına qoydum.

Oturub, çörəyin yumşalmasını gözləyirkən laqeydlik vücudumu tərk etmişdi. Çörəyi yeyib, eyni hisslə də oteli tərk etdim.

\*\*\*

Otelçiye bir neçə yüz frank borcum var idi. Onun üçün qapıdan elə çıxdım ki, otelçi məni görmədi. Küçədə rahat və asudə nəfəs ala bildim. Ac idim, lakin iştaham elə küsmüşdü ki, könlüm nə istədiyini belə kəsdirə bilmirdim. Fiksiz və müyyəyen plansız bir halda küçə ilə getdim.

Sena çayına tərəf yönəldim, bir də durdum: yediyim çörək parçası daş kimi mədəmə yiğilib, məni incitməyə başladı. Nəfəsim kəsilən kimi oldu, elektrik dirəyinə söykənib qaldım. Tər vücudumu təkrar bürüdü. Yanımdan keçən bir müsyönün papiros tüstüsü məni bir müddət məşğul etdi. Həvada layla duran tüstüyə burnumu yaxınlaşdırıb qoxuladım, dərin bir həzz duyдум. İki gün dəf olunmamış tütin nəşesi bir az sakit oldu və süst fikrim açılmağa başladı. Məndə anlaşılmaz bir ümid canlandı, həyata və yaradılışa qarşı istehza ibraz edən bir təbəssüm dodaqlarımı əydi.

Sancıdan özümü toxdadıb, bir az da getdim: fabriklərin mənhus bacaları gözümə sataşdıqda, sinirləndim, içimə dərin bir soyuqluq çökdü, geri döndüm.

Məqsədsiz və plansız yürüməmdə yenə davam etdim. Fikrimdə bir boşluq hökmferma idi. "Dünən" və "sabah" mənim üçün mənadan məhrum idi. Yaxşı, yamanlıq, toxluq və acliq məfhumlarına qarşı yenə yad və laqeyd idim.

Bu boşluq və laqeydlik içərisində yürüdüm. Bir də yolla keçənlərdən birisi nəzərimi özünə cəlb etdi:

— Xristofor! — deyə bağırdım.

Ayaq saxladı, durdu. Sərt bir nəzərlə mənə ayaqdan başa qədər baxdı, tanımadı.

Yaxınlaşdım. Laübalı bir surətdə əl uzatdım:

— Bakıda məktəbdə bərabər oxuyurduq, unutdunmu? — dedim.

Heyrötəngiz bir təbəssüm üzünə yayıldı, cürətsiz əlini uzadıb, əlim-dən yapışdı:

— Familiyanız nədir? — dedi.

Özümü nişan verdikdə bərk-bərk əlimi sıxdı:

– Bağışla, heç tanımadım, – dedi, – təbii deyilmi, o zamandan neçə il keçir?

Bir az fikirləşdim, hesabladım, dedim:

– On yeddi il!

– On yeddi! – deyə içini çəkdi, qəhqəhə ilə güldü və sonra siması cəld dəyişdi:

– Bu on yeddi il nə tez gəlib getdi, – dedi və dərin fikrə qərq oldu.

Mən də məyus oldum: həyatımın gözəl bir hissəsinin keçdiyini yavaş-yavaş dərk etməyə başladım. Nikbinlik dumani fövrən qəlbimi tərk etdi və həyatımın nə qədər acı olduğunu duyub kədərləndim. Bir də sancı təkrar məni incitməyə başladı, tər içində divara söykəndim.

Xristofor sevinc və heyrətlə:

– On yeddi il əvvəl söyləsə idilər ki, bir zaman Parisin kənarında kiçik bir şəhərdə görüşəcəksiniz – inanmazdım. Gör həyat nə qədər qəribədir... İndi de görüm, burada nə qayırırsan? Nə təhər oldu ki, buralara düşdün?

– Oldu, görürsən buradayam. Sən nə vaxt gəldin? Üç ildir burada-ym, sənə ilk dəfə təsadüf edirəm..

– Mənim işim uzundur. Gedək qəhvəxanaya bir şərab içək.

Getdik və yol gedərkən dostumu nəzərdən keçirdim – başdan ayağa sıq geyinmişdi. Bunun halı məndə ümidi doğurdu; dedim: “Yəqin xidməti var, mənə də bir yer tapar, acliqdan qurtararam”.

Halbuki məsələ mənim təsəvvür etdiyim kimi deyilmiş. Qəhvəxanada birinci qədəhdən sonra Xristofor halını anlatdı.

– Özizim, – dedi, ömrümüzün ən ləzzətli vaxtı məktəb zamanı imiş. Ondan sonra yollarımız ayrıldı. Bilirsən ki, mən hərbi məktəbə getdim; daha bir də bu günə qədər görüşmədik. Dünya müharibəsi, vətəndaş davaları, Vrangel ordusunun çəkilib getməsi – bunların hamisində iştirak etdim... təfsilata hacət varmı? – İllərcə sipərlərdə, ölüm qarşısında...

Xristofor susdu. Dərin bir yanğı ilə qədəhi başına çəkdi. Papiroş çıxartdı. Qutuda qalmış son iki papiroso bölündü.

Böyük bir həzlə çəkə-çəkə soruşdum:

– Bəs Krimdən nərəyə getdin? Mən səni İstanbulda görmədim.

– Bizi Çanaqqala civarına götürdülər, oradan Yunanistana qaçdım. Əvvəllər işlərim fəna deyildi: arvadımla bir restoran açdıq. Bir az pul qazanıb bir avtomobil aldım, şoferlik elədim. Bir gün arvadımın bir qrek

tacirinə qoşulub getdiyini bildim. Həyatım alt-üst oldu. Məni vaxtilə sevən, yolumda göz yaşları axıdan bir qadının yoxsul günləmə təhəmməl edə bilməyəcəyini təsəvvür etməzdim. Haldan çıxdım, dünya bütün ləzzətini gözümdə qaib etdi. Cinayətə qəsd etdim. Bir gün dənizə quyıp seyri yapdıqları vaxt qadını öldürüb, qreki də yaraladım.

Xristofurun rəngi üzündən götürülmüşdü, dodaqları titrəyirdi...

– Sonra? – deyə cəld soruşdum.

– Sonra nə olacaq ki, avtomobilə minib qaçdım, bir şirkətlə müahidə bağlayıb, əmələ sifəti ilə Fransaya gəldim. Məni Parisdən uzaq bir kənddə ziraət işinə qoydular... onda əcnəbinin və qürbətin nə olduğunu anladım. Bunlar bizim müttəfiqlərimiz idi. Axırda “müttəfiq”in nə zibil olduğunu bildim...

Xristofor yenə susdu. “Müttəfiq” sözü elə bil Fransada çəkdiklərini təkrar gözlərinin önünə gətirdi. Ruhunda qopan qələyan simasına da sirayət etdi – hiddətləndi, qəhvə dəsgahının qarşısında gəzinməyə başladı. Bir də cəld mənə yanaşdı:

– Əzizim, “müttəfiq”lərimizin mənim kimi zabitləri gətirib meh-tərliyə qoyacağını bilsə idim müharibənin ilk günü padşahımı və hökumətimə qarşı üsyən yapardım!

Mən maraqla:

– Neçə aydır Fransadasan? – dedim.

– Altı aydır!

– Bəs nərədə idin?

– Beş ay kənddə işlədim. Sahibim hər sabah məni saat beşdə oydırdı. Vəzifəm səkkiz at və on beş inəyə baxmaq idi. Bunları təmizlə-dikdən sonra məni tarlaya göndərirdi. Axşam saat səkkizə qədər işləyirdim. Yeməyimdən başqa mənə beş frank verirdi. Bu da papirosuma və dəlləyə gedirdi. Zatən dəlləyə getməyə belə vaxt yox idi. İşdən çıxar-çıxmaz başımı bir yerə atıb yatırdım... Pasportum sahibimdə, yol kirayəsi də yox – deməli qaça da bilməzdim. Nə isə, bir gün saxta bir pasportla özümü Parisə yetirdim... Bu gün, görürsən, bir yerdəyik.

Sözünü qurtarar-qurtarmaz Xristofor qəhqəhə ilə güldü və nəşə ilə məndən soruşdu:

– De görüm, harada qulluq eləyirsən?

– Heç yerdə!

– Bəs necə dolanırsan?

– Hər kəs kimi.

– Deməli, acsan, otelciyə borclusan... iləx... xi-xi-xi! Deməli, mənim kimi.

– Sən də mi işsizsən? – deyə heyrətlə soruşdum.

– Təbii... yoxsa zahirim səni aldatdı?

Xristoforu bir də təpədən dirnağa nəzərdən keçirib, şübhə ilə:

– El! – dedim.

– Bu şıq zahirin də faciəli bir tarixi var. Bax, nə qəribə iş oldu. Müharibədən əvvəl xalam qızı Rusiyada bir belçikaliya ərə getmişdi. İnqilab zamanı bunlar Rusiyani tərk etdilər. Bu günlər xalaqızının Brüsseldən əri ilə Parisə gəldiyini öyrəndim. Yanına getdim... Gözəl bir oteldə görüşdük. Halımı, təbiidir ki, onlara bildirmədim. Zabitlik şərəfini hələ mühafizə edirdim. Əynimdəki paltarlar xalaqızının nəzərini cəlb etdi, məni Paris mağazalarının birinə götürdü, başdan ayağa qədər bəzədi. Bu qədər. Onlar nə qədər burada idi, bərabər gəzib, bərabər yeyirdim. Parisi tərk etdikləri günün sabahından etibarənaclığa davam etmədəyəm. Son frankları bu şərabçıya verəcəyik.

\*\*\*

Xristoforla yavaş-yavaş Klişi darvazasına tərəf gedirdik. Saat on ikiyə az qalırıldı. Nə o, nə də mən danışmirdiq. Birdən sükutu pozдум...

– Xristofor, – dedim, – heç olmazsa, həftədə bir dəfə mükəmməl yeməliyik.

– Bir yerə ümidiñmi var? – deyə yoldaşım cəld soruşdu:

– Deyəsən var. Burada bir rus mühərriri var, qaçqınlardandır. Bir qəzetdə şərq məktubları yazır. Məlumatın çoxunu da məndən alır. Əvəzində qazandığının 25 faizini mənə verir. O günü bir Bombey məktubu yazdı, əgər qəzet qəbul etdisə, bu gün idarədən pul alacaq, gedək görək alıbmı.

Xristoforanın gözlerinə işıq gəldi. Klişi darvazasını keçərkən birdən gülə-gülə soruşdu:

– Deməli, mühərrir Bombeyə “getmişdi”.

– Təbii, dünən Bombeydə idi, bu gün də yəqin Tehrandadır.

İkimiz də qəhqəhə ilə güldük.

Klişi meydanına gəldik, sağ tərəfdə Bua küçəsinə döndük və kiçik bir otelə girdik. İlk pillələri çıxmadan divardakı sadə qapını açdıq, qarlıq, fəna qoxulu bir otağa daxil olduq. Mühərririn mənzili o qədər balaca idi ki, bir çarpayı və kiçik masa zorla buraya sıçışmışdı. Kirli

yataqdan arıq, pırtdaşıq tüklü bir adam qalxdı. Üzr istədi və üzərin-dəki qəzetləri döşəməyə töküb dedi:

— Xoş gəldiniz, yoldaşlar! Amandır, bir papiros verin!

İkimiz də ciyinlərimizi atdıq. Mühərrir bundan məyus olaraq yata-ğından dik qalxbı, ayaqyalın döşəmənin üzərinə endi və tiryəki kimi masanın və çarpayının altına diqqətlə baxmağa başladı. Sonra hövlək yürüüb, boş papiros qutusunu əlinə götürdü, baxdı, hövkələyib atdı. Bir də cəld əyilib, yerdən çəkilmiş bir papiros qırığı tapıb, müştəyünə qoydu, yandırdı. İki nəşəli qullabdan sonra papiros əriyib getdi.

Tiryəki mühərririnin nəşəsi elə bil bir az yatdı. Ağlı başına gələn kimi oldu; bizə çarpayının üstə yer göstərdi. Oturduq. O da kirli və yırtıq-sökük paltarlarını geyməyə başladı:

— Qəribədir, ha çalışırsan qarmını belə doyura bilmirən, — dedi.

— Təzə paltar isə mənim üçün bir məfkurə təşkil edir. Kim bilir, ömrümüzdə bir də təzə geyim mənə qismət olacaqmı?

Hamımız güldük. Sonra mən soruşdum:

— Bombey nə oldu?

— Yaxşıdır. Bu gün hind milətçilərinin şərəfinə içərik. Müdir çox bəyənmiş. İndi növbət Tehrana gəlir. Rza şahın qürənalarından biri ilə mülaqat yapmalıdır.

— Yaparıq, o asandır! — deyə Xristofor mühərririn sözünü kəsdi; — mən Tehranda çox olmuşam. Hər küçəsinə bələdəm.

— O!! Bu çox gözəl oldu! Deməli, yaşayırıq!

— Yaşayırıq!

— Ancaq bir iş var: mənim bu çəkməmi görürsünüz mü? Allahdan can diləyir. Görürsünüz ağızımı necə açıb, bunu bir təhər geyib, çək-məçiyə gedərik, sonra da idarəyə.

\*\*\*

Mühərrir dabanını yerə ehmal qoya-qoya yola düşdü. Mən də bunun bir qoluna girdim ki, çəkməyə güc düşüb, daha da cirilmasın. Bu surətlə çəkməçi dükanına gəldik. Bir qədər də orada gözləyib, idarəyə getdik.

Mühərrir idarədən çıxana qədər biz küçədə durduq. Yan tərəfi-mizdə bir qəssab dükəni var idi. Ətlər səliqə ilə kəsilib, sümükdən aralanıb, mərmər masalar üzərində boşqablara düzülmüşdü. Çəngəl-dən asılan şaqqalar süni yarpaqlarla bəzənmişdi. Bu cazibəli mənzə-

rəni görərkən xəyalən bu ətləri ləzzətlə qovurdum... yiğin-yığın tüpürcək ağızını doldurdu. Qarşısında meyvə dükanlarında alma, armud, muz və portağallar işvəkar bir vəziyyət almışdı. Dilfirib rəngləri ilə adamı cinayətə sövq edirdi... Birdən nəzərim bunlardan aralandı: göylərə çəkilmiş kaşanələr gördüm, küçədən sel kimi axıb gedən avtomobilər gözümə çarpdı... Başına xudkam fikirlər gəldi, öz-özümə dedim: "Madam ki, mən bu bolluq və zənginlik içində acıdan ölürməm, yixilsin bu kaşanələr, məhv olsun bu zəngin həyat!"

Qanım coşdu, inqilab hissi bütün vücuduma yayıldı...

Bir də mühərririn səsi məni ayıltdı.

– Yoldaşlar, – dedi, – bu gün yemək qismət olmayıacaq, cassir yoxdur. Pulu, ehtimal, sabah alacağıq.

1927

## SON SƏHİFƏ

Bir ay davam edən dəhşətli mücadələdən sonra indi artıq asudə nəfəs ala bilərdi. Çarpayışının üzərində uzanaraq, papirosun tüstüsünü havaya buraxır, düşünürdü.

“Bəlkə çocuq ölməyəydi?” – deyə fikrindən keçirdi. Haman, rəngi üzündən götürüldü; ona bir əsəbiyyət gəldi. Cəld yatağından qalxdı. Papirosu kül qabına basıb, otaqda gəzinməyə başladı.

Xırda otağında bir-iki dəfə ötəyə-bəriyə gedib, sinirlərini yatırmaq üçün yazı masasına oturdu. Oranı nizama salmağa başladı. Mürəkkəb qabını ortaya, iki tərəfinə güldənləri qoydu. Kənarə düşmüş bir-iki kibriti kül qabına atdı. Masanın arxasındakı divara yapışdırılmış bir neçə çılpaq qadın rəsmlərinə və solğun fotoqrafiyalara gözü sataşdı. Bir qrupun içində öz şəklini gördü. İllərdən bəri burada asılan bu qrupu indiyə qədər sanki görməmişdi – heyrətlə onu süzdü; xoşlandı. İyirmi il əvvəlin yadigarı olan bu qrup onun xəyalında bir çox şeyləri ehya etdi. O zaman o yenicə müəllim olmuşdu; iri dairəli bir şapka almışdı, ciyinləri köndələn çinli, işildar piləkli tujurka ismarlamışdı. Təyin olunduğu kəndə böyük bir həvəslə yola düşmüdü...

İştə, o zaman Xədicəyə rast gəlmış, evlənmək niyyətinə düşmüşdür... Xədicə göstərilib, əvəzində dul anası gəlin gəlmışdı...

Fikri qarışdı. Uzaq xatırələr bir-birinin arxasında gözünün önündə gəlib keçdi.

Bir il sonra qadını kənddə buraxıb, şəhərə gəlmışdı. Burada atası onu el adətincə nişanlayaraq, gözəl toy etmişdi. Üç ildən sonra yenə ayrılmışdilar...

Üçüncü qadın gənc ikən ölmüş, özündən sonra bir qız qoyub getmişdi...

Dəhşətli əsəbiyyət əl barmaqlarını soyutdu. Qeyri-şüuri bir halda papiros yandırdı, ağızına alıb, kürsünün arxasına söykəndi. Ağzından buraxdığı mavi həlqələrin arasından gözünə bir çox qadın simaları göründü. Bir an sixılan ürəyi haman açıldı; səbəbsiz bir nəşə ruhuna hakim oldu. Tühaf bir təbəssümlə masasının qutusunu açdı. Bir yiğin kağız arasından qalın və yıpranmış bir dəftər çıxardı, masanın üzərinə qoyub gözdən keçirdi. Bir-iki dəqiqə əvvəl xəyalında cövlən edən qadın simaları bütün tərcüməyi-halları ilə dəftərin səhifələrində canlanmağa başladı...

Qələmi əlinə aldı. Uzun qovğadan sonra əlli manat pul və bir qədər ev şeyləri ilə razılaşdırıb, üç gün əvvəl yola saldığı Katyuşanın tərcümeyi-halını yazmağa başladı...

Birdən qapı döyüldü və “Xəlil Abbasov” – deyə poçtaçı içəri bir məktub atdı. Xəlil masadan qalxdı, məktubu götürürək, sakit bir halda adresinə baxdı, möhrünə diqqət etdi. Anasından olduğunu bilirdi; çünkü başqaları ilə irsal-mərsulu yox idi. Zərfi cirdi. “Yenə pulmu istəyir?” – deyə sətirləri gözdən keçirdi. Anası pul istəmirdi, lakin halından şikayət yazırıdı. Qocaldığını və oğlunu könlü istədiyini qeyd edərək, nəvəsinin də həsrətdə qalib atasını arzuladığını əlavə edirdi...

Xəlil məktubu masanın üzərinə atdı. Bir az hiddətləndi, papiros yandırdı və çəkə-çəkə qapiya yanaşdı. Qapının şüşəsindən dışarı baxdı. Qarşı tikililərin üstündən tutqun göy görünürdü. Xəlilin könlü də elə tutqun idi. Payızın havası onun vəziyyətini bir qat daha fənalasdırırdı. Yadına gətirmək istəmədiyi qızı indi onda atalıq hissi oyatdı. Qızına acımağa başladı. Kədərləndi. İyirmi illik macəraları ilk dəfə olaraq onu incitməyə başladı. Gözlərinə yaş gəldi. Döndü və başını yasdığına söykəyib uşaq kimi ağladı.

\*\*\*

Bir həftə sonra Xəlil gənc bir qız və bir qadınla otağına girdi. Nəzakətlə bunların paltolarını soyundurdu. Yer göstərdi, oturdular. Otağı əlindən gələn qədər bəzəmişdi: yemək masasının üzərinə aq süfrə çəkmişdi, yazı masası üzərinə süni çiçəklər qoymuşdu. Yataq camaşırını təzələmişdi.

Xəlil müsafirlərini fotoqrafiyalarla əyləndirməyə çalışdı. Qızının şəklini göstərdi və anasız qaldığını kədərlə anlatdı:

– Mən çox talesizəm! – deyə əlavə etdi.

– Nə üçün? – deyə qadın sordu.

– Kişinin qadını ölməsinin nə qədər ağır olduğunu bilmirsinizmi? İndi baxınız subaylıq nə fəna shəydir. Çalışıram, qazanıram, lakin heç bir məqsəd təqib edə bilmirəm. Yoldaşım olsa, onun üçün çalışmağım mənə böyük bir təsəlli olardı. Qızım da yetimlik hiss etməzdı...

Qadın gülümsədi:

– Siz belə ailə dostu olduğunuz halda indiyə qədər subay qaldığınızda heyrət edirəm...

Xəlil məsum bir halda:

– Heyrət etməyiniz, – dedi, – bu zamanda ailə qüdsiyətini anlayan azdır. Hər kəs macəra üçün ərə gedir, beş gündən də sonra boşanır. Halbuki mən belə düşümürəm: insan həyatında bir dəfə evlənməli, gözəl bir ailə təşkil edərək məsud bir həyatın baqılıyinə çalışmalıdır.

Xəlil bir ah çəkərək, dolaba tərəf yönəldi və əvvəlcə hazırladığı konfet, meyvə və pastaları masanın üzərinə düzdü.

Qadın:

– Aman, niyə zəhmət çəkirsiniz? – dedi.

Xəlil cavabında:

– Bir zəhməti yoxdur. Pul sərf etmək üçün qazanılır. İndi sizə bir çay da qoyum.

Qızla qadın ikisi bir yerdə:

– Aman, rahatsız olmayıñız! – dedilər.

Xəlil məmnun bir təbəssümlə xörək maşınını yandırdı və çaydanı üzərinə qoyma.

– Burada hər bir müxəlləfatım yerində, ancaq... evin xanımı yoxdur!

– deyə Xəlil gülümsündü.

Qadın otağı gözdən keçirərək:

– Məncə, – dedi, – bu asan bir işdir.

– Bir o qədər də asan deyil!

– Nə üçün?

– Adam tapmaq çətindir.

– Adam tapılar.

– Haradadır ki?..

Qadın gülümsədi, sakın səslə:

– Tapılar! – dedi.

Qız qadının üzünə baxaraq, qızardı və həyəcanını bildirməmək üçün əlini uzadıb, masanın örtüsünü düzəltdi.

Xəlil məqsədinə nail olacağını duyaraq nəzakətini bir qat daha artırdı.

Qız və qadına çərəz təklif etdi, şən və xoşrifət görünməyə çalışdı.

Bu halda çaydan coşmada idi. Xəlil çay dəmləməkdə ikən qadın qızın qulağına bir şey piçildədi, qız qıp-qırmızı kəsildi.

Xəlil stəkanları masaya gətirərkən qızı şən gördükdə laübələ bir halda:

– Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur, – dedi.

Qız təkrar qızardı və qadının təklifi üzrə qalxıb çay tökdü.

Xəlil dolabdan iki küpə mürəbbə çıxardı. Qadın bunu görcək:

– Aman, nə evdar adamsınız! – dedi. – Ciddən sizə bir xanım lazımlı...  
yəqin bu işin düzəlməsinə də mən səbəb olacağam.

Xəlil gülə-gülə:

– Sizi indidən vəkil edirəm, – dedi.  
– Eləmi?  
– Elə!  
– Ciddən?  
– Sözüm doğrudur.

\*\*\*

Üç gün sonra ZAKS Xəlilin pasportuna “Marqarita” adını əlavə edərək, möhrü ilə təsdiq etdi. Marqarita Xəlilin otağına köcdü və on gün tam mənasılə xoşbəxt bir həyat keçirdi.

Lakin bu on gündən sonra vəziyyət get-gedə dəyişməyə başladı. Xəlilin mənfi tərəfləri yavaş-yavaş meydana çıxdı. Bunun son dərəcə əsəbi olduğu aydınlaşdı. Əhəmiyyətsiz bir işdən ötrü qadını söyər, ona hiddətlənərdi.

Bir ay keçmədən Marqaritanın həyatı acı bir şəkil aldı.

Bir gün Xəlil evə gəldi, Marqaritani qonşuda gördü. Çağırıldı:

– Sənin qonşuları gəzməyini bilsəydim, həyatımı sənin kimi alçağın həyatına bağlamazdım, – dedi.

Marqarita heyrətle:

– Qonşuya getmək eyibmidir?  
– Eyibdir! Alçaq! Satqın!

Marqarita məsum bir halda:

– Rica edirəm məni təhqir etmə! Qonşuda qoca qarı ilə qızından başqa kim var ki?!

– Sus! Alçaq! Azığın! Fahışə!

Marqarita son sözü eşidər-eşitməz hönkürtü ilə ağladı və buna qarşı nə cavab verəcəyini düşünərkən bir də Xəlil onu itələyib dışarı saldı, qapını bağladı.

Marqaritanın səsinə qonşu Anaxanım gəldi. Onu qucaqladı, gözlərinin yaşını silə-silə apardı.

Marqarita Anaxanımın otağında hönkürtü ilə ağlamasına davam etdi:

– Bax, nə böyük töhmət! Həyatimdə təsəvvür etmədiyim bir həqarətə müncər oluram.

Anaxanım:

– Ağlama, qızım, – dedi, – sən onu tanımırsan, biz yaxşı tanıyırıq. O səni qaçırmış isteyir.

– Nə üçün? Mən ona nə fənalıq etmişəm? Onu rahat etmək üçün bütün gün xidmətçi kimi işləyirəm. Razılıq etmək əvəzinə məni təhqir edir.

– Qızım, məni dinlə, o səni qaçmağa məcbur edir.

– Nə üçün?

– Onun xasiyyəti belədir. Dörd-beş ildir onun qonşuluğunda oluram, ildə neçə qız tovlar, xoş dillə gətirər, sonra incidər, qaçırar, yenisini getirər. Arvad dəllallığı ona peşə olmuşdur.

– Deməli, mən də aldandım, – deyə Marqarita ağlamağa davam etdi. – Mən getməyə razıyam, ancaq yerim yoxdur. Bacımin bir otağı var, ailəsi böyükdür, siğışmir. Oraya gedə bilmərəm. Başqa yerim də yoxdur.

– Yazıq, bəs sən buna necə rast gəldin?

– Nə bilim, nə bilim, əmək bursasına iş aramağa getmişdim. Orada rast gəldik. Qızıma bir mürəbbi arayıram deyə məni aldatdı. Sonra bacımla buraya gəldik. Özünü elə bir şəkildə təqdim etdi ki, gözümüz qapandı...

– Bala, onun xasiyyətidir. Səndən əvvəlki də elə aldanmışdı. Bir qızları da dünyaya gəldi. Çocuqla anası gündə bir, otaqdan dışarı atıldı. Çox vaxt soyuq koridorda yatardılar. Axırda uşaqqı xəstələndi, öldü. Qadın da bunun zülmünə tab gətirə bilməyib çıxdı, getdi.

Marqarita qarının sözlərini dinlərkən qulaqlarına inana bilmirdi. Gənclik təcrübəsizliyi ilə bağlılığı bir adamın bu qədər fəna olacağını heç də təsəvvür edə bilməzdi. İndi Xəlilin ona qarşı olan rəftarının səbəblərini yavaş-yavaş anlamağa başladı. Peşman bir halda göz yaşları axıtmaqdə davam etdi.

\*\*\*

Bir gün Xəlilin naharını verib, qabları yuduqdan sonra Marqarita ərinə tərəf yönəldi:

– Müsaidə et, axşama qədər bacımgilə gedim, – dedi.

Xəlil hiddətlə:

– Get, amma geri dönmə! Görürsən, bir yerdə yaşaya bilmirik!

Marqarita məyus bir halda çıxıb getdi.

Xəlil papiroso damağına alıb, masaya oturdu. Katyuşanın tərcüməyi-halını qurtarmadığı üçün onu tamamlamaq istədi. Dəftəri çıxardı, açdı.

Son sətirləri oxudu: “Qızın ölməsi canımı qurtardı – artıq Katyuşa kökündən oynamış ağaca bənzəyirdi; kiçik bir hiddətimdən yarpaq kimi əsirdi...” Burada yazı dayandırılmışdı. Xəlil yazmağa başlamadan əvvəl dəftərin aq qalan səhifələrini yoxladı; cəmi üç səhifə qalmışdı.

Xəlil bir az düşündü... “İki səhifə Katyuşaya bəsdir”, – dedi.  
– “Son səhifəni də... Marqaritaya həsr edərəm...”.

Bu düşüncədən sonra Xəlilə bir nəşə gəldi. Qələmi yerə qoydu, bir papiros da yandırdı. Xəyalı qanadlanaraq papiros tüstüsü ilə bərabər uçmağa başladı. Bir neçə il irəlini görmədə idi – bir sürü qız siması tüstüyə bürünmiş havanı seyr etmədə idi; bir-birindən gözəl, bir-birindən gənc idilər...

Xəlilin qanı coşdu, həyatına qarşı olan məmnuniyyətinin həddi yox idi. Qalxdı. Əllərini cibinə qoyaraq, məst bir halda otağı dolandı. Sonra birdən ciddiləşdi. “Katyuşa məsələsini qurtarmalı” – deyə cəld masaya yanaşdı. Qələmi alıb yazdı.

\*\*\*

Axşam Marqarita evə döndükdə otağın qapısını qıflı gördü. Bir az fikirləşdi. Anaxanımın yanına getməli oldu. Bir-iki addımlıq məsfədə olan qapıya yanaşaraq döyüdü.

– Kimsən? – deyə içəridən səs gəldi. Sonra qapı açıldı, qarının qırışmış siması göründü:

– Gəl, qadan alım! – dedi.

Marqarita girdi və yarımişiq otağın bir guşəsində oturdu.

Anaxanım Marqaritaya çay təklif etdi. Marqarita:

– İçmirəm, sağ ol! – dedi.

– Elə onsuz da sağam, qadan alım, birini iç, – deyə qarı çay töküb Marqaritaya verdi.

– Kefin niyə yoxdur? – dedi.

Marqarita həyəcanlı gözlərini aşağı dikdi.

– Kefini pozma, bir çığıranda sən iki çığır. Elə insafsız adama başqa çarə yoxdur.

– Orası düz, ancaq...

– Nə ancaq? “Dinsizin öhdəsindən imansız gələrlə!” “Sənə biz batırana qiyiq soxmalısan”. Elə olmazsa, qədrini bilməz.

Marqarita gülümsədi:

– Orasını indi-indi bilməyə başlayıram. Görünür, həyat bunu tələb edir.

– Bəs nə?!

– Bu gün bir komsomolka arqadaşımıla görüşdüm. Əvvəl dərdimi ona söyləməyə qırurum yol vermədi. Sonra ürəyim öz-özünə açıldı; başıma gələnləri bir-bir söylədim. Heyrət etdi. “Niyə qadın şöbəsinə xəbər vermirsin?” – dedi. Sonra məni çox məzəmmət etdi. Dedi: “Sənin yerinə olsam, onu bir dəqiqədə otaqdan dışarı ataram”.

– Bəs nə?! Mənim evimdə qız uşağı, bundan həya eləmir; gündə buraya bir arvad gətirir. Dinirsən, dava salır. Onu görüm qanına bulaşın!

Marqarita qadının mətanətli sözlərindən xoşlandı. Zatən komsomolcanın sözləri onu olduqca təhrik etmişdi. Onda doğmuş azad qadın fikri və mətin bir mənəməlik haqqını tələb edirdi. Bu günkü Marqarita artıq dünənkinə bənzəmirdi. Çayını içərkən:

– Bax, məni yazış gördükcə, tapdalamaq isteyir. İndiyə qədər nə-zakətdən bir şey çıxmadığını anladım. Artıq ona qarşı başqa rəftar lazımlı...

– Bəs nə?!

– Heyrət yeri budur ki, bir gün bacımgilə gəldi. Evdə heç kim yox idi. Ayağıma yığıldı, dedi: “Qulun olacağam”... Mən nə bilim ki, ildə bir neçəsinin ayağına yığılmış...

– Bəs nə, qadan alım! Onu görüm qanına bulaşın!

Marqarita qarı ilə bir neçə saat dərdləşdi. Əri gəlib çıxmadi, saat on ikiyə yaxın koridorda tappılıt eşidildi. Anaxanımın qapısından bir adam gəlib keçdi.

Qarı:

– Dur, qadan alım, – dedi, – sonra qapını bağlar, çöldə qalarsan.

Marqarita paltosunu götürüb, cəld çıxdı. Otağına girdikdə Xəlil heyrət etdi: onun gəlməyəcəyini zənn edirmiş. Bir də hiddətləndi:

– Sənə “gəlmə” dedim, sən niyə gəldin? – dedi.

Marqarita mətanətli səslə:

– Geldim, maxüsus gəldim!

Marqaritadan gözlənilməyən bu sözlər Xəlili odladı:

– Fahışənin dilinə bax! – deyə çığırdı.

Marqarita:

– Fahışə sənin kimi gündə bir qadın dəyişənə deyərlər, – deyə paltosunu divardan asdı.

Marqaritanın bu hərəkətindən Xəlil son dərəcə əsəbiləşdi. Rəngi qaçıdı, gözləri çanağına sığmamağa başladı. Söz demək istədi, dili tutuldu. Acımiş qurd kimi Marqaritaya hücum etdi. Birinci yumruğu Marqaritaya dəydikdə, Marqarita özündən çıxdı; ona tühaf bir qüvvə gəldi, Xəlili itələdi. Xəlilin ayağı büdrədi – dizi üstə çökdü. Bu haldan istifadə edərək, Marqarita dolabdan mətbəx bıçağını aldı. Xəlil yerindən qalxar-qalxmaz Marqarita dəhşətli bir qışqırıqla:

– Bu saat buradan get, yoxsa bu bıçağı qarnına soxaram! – dedi. Xəlil Marqaritanın üzünə baxıb, dəhşətlər tuyaraq otağı tərk etdi.

Çıskinli hava idi. Bu havada o çox qadınlar yola salmışdı... Bu dəfə özü gedir və qovduğu qadınlar kimi, nərəyə gedəcəyini belə kəsdirə bilmirdi.

1928

## TANQO

Onlar ilk dəfə görüşərkən ruhən bir-birinə yanaşdılar. Doktor xərclən yeni gəldiyi üçün hələ Parisin süsünü daşıyırıldı; şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Söhbət arasında ara-bir fransız sözləri qollanması Zibeydənin son dərəcə xoşuna gedirdi. Fransızca bilmək və Parisi görmək Zibeydə üçün ən yüksək məfkurələrdən biri idi. Doktor da bu məfkurəni təmsil etdiyi üçün onun qəlbini hakim idi. İstər-istəməz doktorun iradəsi Zibeydəyə hakim kəsilərək, onu istədiyi yola sövq edirdi.

Axşam ziyarətlərində doktorun qapını tiqqıldatması Zibeydənin qəlbində yaxın və dost hissələr oyadırdı; özü qapıya yürüür və açdıqda doktor onun dadlı həyəcanını duyurdu. Görüşürdülər. Otaqda yan-yanaya otururdular. Bəzən doktor Zibeydənin nafiz nəzərlərini üzərində duyaraq, cəld dönür, gözü onun qara, mənidar, bir az da süzgün gözlərinə sataşır, ikisi də yaxın bir səadətin üfüqündə şölə kimi parlayırırdı.

Bir axşam doktor çiçəklər gətirmişdi. Zibeydə onları zövqlü bir təbəssümlə aldı, qoxuladı və bağrına basarkən ona tühaf bir həya gəldi: gözlərini yerə dikdi, ince bir titrəyiş dodaqlarına yayıldı...

Ortalığı süküt qapladı və dəqiqələrcə davam etdi. Doktor danışmaq istədi, payız yeli yarpağı əsdiren kimi, rəşə səsini titrətdi. Həyəcanlı sözlər, soyuq su damlaları kimi, Zibeydənin üzərinə tökülüb, onu keyitdi.

Zibeydə çiçəkləri vaza qoydu, yanında oturdu, yanağını ovuc-ovuca yapışmış əllərinə söykəyib dedi:

– Neçin çiçəklər əbədi deyil?

– Çünkü onlar gözəldir.

Doktorun sözləri Zibeydəni düşündürdü, nazlı gözlərini süzdürdü. Ətrafa dalğın-dalğın baxdı: və nəzəri divardakı güzgüyə sataşdıqda, özünə diqqətlə tamaşa edərək dedi:

– Deməli, mən də solacağam.

– Yox, – deyə doktor qəti cavab verdi.

Zibeydə heyrət içində:

– Nədən?

Doktor sakit bir səslə:

– Çünkü sizi qəlbimin dərinliklərində saxlayıram.

Zibeydə belə bir cavab gözləmədiyi üçün diqqətlə doktora baxdı. Üzü ciddi idi, gözlərindən atəşli nur parlayırdı.

Zibeydə başını aşağı saldı, gözəl bir məmnuniyyət duydular. Sonra gözlərini təkrar doktorun gözlərinə dikdi – oradan doğan cazibəli hisslərə qapılaraq oxşandı, nəşələndi, coşdu.

\*\*\*

Bir gün bərabər kinoya getdilər. Arxa lojalarda bunlardan başqa kimsə yox idi. Oturdular. Bir-birimin qoluna sarılıraq pərdəyə tamaşa etmədə idilər. Şəkil Avropanın səfali bir guşəsində şairanə bir eşq məcərasını göstərirdi. Zibeydə belə rəsmləri çox sevər, tamaşaya dalar, çox zaman onu bir həqiqət deyə tələqqi edərdi. Bu dəfə də şəkil ruhunun dərinliklərinə qədər nüfuz etmədə idi. Nədənsə bir az da dərdli kimi görünürdü. Tamaşa bitdikdə doktor onun ruhi böhranının səbəbini sordu:

– Görünür, şəkillər siz həyəcana gətirir.

– Elə.

– Neçün?

– Həyatımı bu rəsmlərlə müqayisə edirəm də, kədərlənirəm.

– Həyatınız o qədər də fənadır mı?

– Fəna deyil... gözəlliyi də yoxdur.

Doktor entuziast olduğu üçün bu sözlər ona toxundu:

– Həyat, – dedi, – öz-özlüyündə, mücərrəd olaraq, o qədər gözəldir ki, ondan doymaq və usanmaq olmaz. Yalnız insan vəzifəsini bilməli, ömrü süsləməli, onu şairanə bir çərçivəyə yerləşdirməlidir.

Zibeydənin kədərli simasında təgyiirlər göründü:

– Siz həyatı çox sevirsiniz, deyilmə?

– Həyat sevilməzmi?

– Mənə belə gəlir ki, həyatda bir çox acılıqlar var... nədənsə, bəzən bütün dünya gözlərimə sərab kimi görünür...

– Acılıqlar var, ancaq onların olması həyatın ləzzətini daha da artırır. Mübarizə etməli, fənalıqları yox edib, sonra müvəffəqiyyətin nəşəsi ilə yaşamalı.

Zibeydə susdu. Doktorun sözləri ona o qədər mətanət verdi ki, həzlərə daldı.

Bir gün Zibeydənin anası gənclər üçün evində bir müsamirə tərtib etmişdi – xanım mənsub olduğu zadəgan ənənələrini çox sevərdi. Doktor bu müsamirəde bütün səmimiyyəti ilə iştirak etdi. Gündüzdən çıçəklər və şokolad göndərmişdi. Axşam da sıq geyinmiş bir halda gəldi. Qonaqlar həp tanıdları, Zibeydənin dostları və məktəb arqadaşları idi.

Çay masasına oturarkən zəng vuruldu və tanışlardan birisi çərkəz geyimli yeni bir sima ilə içəri girdi. Uca boylu, geniş kürəkli, kəskin və xoş baxışlı bu çərkəz nəzakətlə baş endirdi. Ev sahibi xanımın əlini öpüb əyləşdi. Əvvəl məclis onu tutar kimi oldu; üzü bir az qızardı, titrək barmaqları ilə incə bığlarına təmas etdi, sonra ətrafindakılara isinişdi. Onun əzəmət və qüruru, gəncliyin bütün qüvvət və gözəlliyinə malik siması qızların nəzərlərini özünə cəlb etdi. Qızlar piçıldışib qızardılar.

Çərkəz təsadüfən Zibeydənin qarşısında oturmuşdu. Zibeydə ona təref baxmağa cəsarət etmirdi, sanki əsrarəngiz bir iradə onun varlığına hakim olmağa başlayırdı. Öz könlü ilə qəfəsə girmiş, zindanı asudəliyə tərcih edən bir quş kimi, qəfəsə doğru sövq olunurdu.

Doktor həmişəki kimi bütün diqqət və nəzakətini Zibeydəyə həsr etmişdi: onu xoş səhbətlərlə məşğul edir, tatlılar təqdim edib, ara-bir eşq atəsi ilə parlayan gözləri ilə onun çöhrəsinə baxırdı. Eşqin, səadətin, fərəh və sürurun intihası yox idi.

Birdən doktorun böyük bir həzz içində çırpınan ürəyinə anlaşılmaz duyğular doldu, indiyə qədər parlaq və şüadar görünən tale ulduzu qara qanadlı şübhələr arasında gizləndi, söndü, öldü. Nəşələr, fərəhlər, xoş çırpıntılar onu yavaş-yavaş tərk etdi. Zibeydəni sərzənişlə nəzərdən keçirdi. Zibeydə vəhy gözləyən bir zahid kimi, çərkəzin məbədinə bağlanıb qalmışdı; süzgün gözləri həp onunla yaşıyındı.

Doktor qəlbində bir acı duydular, əvvəl hiddətləndi, sonra ona bir laqeydlik gəlib, sakit oldu. Durub salonun yarımişiq bir guşəsinə çəkil-di. Bunun yoxluğu sanki çay məclisində duyulmadı; Zibeydə heç də hiss etmədi.

Bir saata qədər davam edən çay ziyafəti doktora illər qədər uzun və sıxılılı göründü. Davamlı bir intizardan sonra şən gənclik xoş gurultusu ilə salona dolmağa başladı. Ev xanımı piano çalmağa oturdu, hər kəs “tanqo” deyə bağırıldı. Musiqi başlandı. Zibeydə fərəhlə doktora yanaşdı:

– Parisdən gəldiyiniz üçün, şübhəsiz ki, gözəl rəqsər bilirsınız, – dedi və totuq əllərini uzadıb, onu rəqsə dəvət etdi.

Doktor bir az noşə ilə:

- Təəssüf ki, bilmirəm.
- Ola bilməz ki, Parisdə illərcə yaşayasınız da, rəqs bilməyəsiniz.
- Doğrudan bilmirəm.
- Mənimlə bir dəfə oynayınız.
- Ciddən bilmirəm.
- Başqaları ilə oynamasınız da, mənimlə oynamalısınız, – deyə Zibeydə boynunu bükdü və yalvarar bir səslə: mənim xatirim üçün! – dedi.

Doktor Zibeydənin bu halından daha da mütəəssir olaraq rəqs edə bilməməsi üzündən yandı, yaqıldı.

Zibeydə məyus çöhrə ilə geri döndükə çərkəzi qarşısında gördü: o, nəzakətlə təzim etdi. Zibeydə onun tanqo bildiyini təsəvvür etmirdi... Çərkəzin qüvvətli əli qızın incə belini ehmal qucdu, atəşli qan dalğalarında çırpınan iki gənc çöhrə bir-birinə nəfəsləri duydurur qədər yanaşdı, kökslər birləşdi, havadakı əllər bir-birinə sarıldı... Rəqs başlandı...

Bu aləmlə arasında dərin bir uçurum açılan doktor nisbəti bir istirahətlə yumşaq qoltuğa yerləşib, tamaşa edirdi. Sənəmi qırılmış, müqəddəsatı kirlənmiş bir məbud kimi, onun üçün ümid, səadət və məfkurə sözləri mənasını itirmişdi.

\*\*\*

İki gün idi ki, doktor Zibeydə ilə görüşməmişdi; görüşməyəcəyinə söz vermişdi. Lakin həsrət o qədər qüvvətli idi ki, verilən sözə qələbə çalmada idi; ayrılıq dərdi aman vermirdi. Vücuduna tühaf bir sızlı hakim idi: yuxusu qaçmış, istirahəti pozulmuş – hər şeydən soyumuşdu. Bu ağır əzaba bir gün də davam edə bildi. Üçüncü gün səbir kasası daşmada idi – ələm onu boğurdu. Otağını gəzib dolandı, dərunı sızlıdan rahatlıq tapa bilmədi. Oturdu. Heyrətlə bir nöqtəyə baxaraq bir də “Zibeydə!” – deyə səsləndi, hər tərəfdən eks-sədalar eşitdi: bu cazibəli sözdən həzlər duydu. Dərdləri müvəqqəti olaraq yayıldı. Təkrar dərdləndi, mənəvi yalnızlıq bütün şiddəti ilə onu bürdü. Bu dəqiqələr Zibeydənin varlığı, müləyim səsi, xoş rəftarı ona abi-həyat

qədər qiymətli göründü. Görmək, danışmaq, dərdləşmək ehtiyacı daha da şiddət kəsb etdi.

Durdur, xəstə halla telefonə yanaşdı. Çağırıldı. Səsi titrədi, sızılılı həyəcan havanı doldurdu. Telefondan səs geldi. Şübhəsiz ki, Zibeydə idi. Bu tanış və dadlı səs əvvəl doktoru qanadlandırdı, sonra eyni səsin “Zibeydə evdə yoxdur” – deməsi, onu yasa batırdı. Təsviri qabil olmayan bir kədərlə geri çəkilib, yaralanmış aslan kimi inildədi.

\*\*\*

Bu bir həftənin içində olan bütün vaqiələr doktora yuxu kimi göründü. Heç bir şey olmamış kimi şübhələri tamamilə yatdı. Bir axşam da hazırlanıb, Zibeydəni ziyarətə getdi. Qapını tıqqıldadarkən bir zaman sönmüş nəşə onda təkrar ehya olundu. Lakin qapını açan Zibeydəni, onun hərəkətini gördükdə nəşəsi təkrar oldu. Zibeydə həmişəki kimi şən və müləyim deyildi. Doktoru içəri buraxmaqdə belə tərəddüd etdi – duruxdu, düşündü və ağızucu:

– İstərsiniz, buyurunuz, – dedi.

Doktor cəsarətsiz bir halda içəri girdi, şapkasını asqıya atıb, salona daxil oldu. Bir az sonra Zibeydə gəlib, doktordan uzaqda oturdu. Sükut davam edirdi və iki tərəfin də sükütu pozmağa mövzusu yox kimi görüñürdü.

Bir az keçmiş doktor sakit bir səslə dedi:

– Necəsiniz?.. Boş vaxtinizi nə təhər keçirirsiniz?

Zibeydə doktorun üzünə baxmağa cəsarət etmirdi, əlindəki kitaba baxa-baxa:

– Sağ olun, – dedi, – vaxt gəlir, keçir.

Doktor Zibeydənin kitabla məşğul olmasından istifadə edərək, onu diqqətlə nəzərdən keçirdi: simasında qeyri-məmənnun halını bəyan edən cizgilər görünürdü, söz söylərkən qaşlarının qalxması hiddət nişanəsi idi.

“Artıq hər şey bitmiş” – deyə doktor fikrindən keçirdi: “Eşq ruhi həyəcanın başqa bir ruhdakı inikasından ibarətdir... İnikas görmü-rəm”, – dedi və ruhi boşluğa daldı.

Bu surətlə davam edən sükütu Zibeydənin durub otaqdan çıxması pozdu. Onda doktor boşluqdan ayrılib, düşünməyə başladı. İdrakı sanki qüvvətləndi. Şüuri olaraq ətrafa göz gəzdirdi. Pianonun üzərində qoyul-

muş bir səbət gözəl çiçək gördü. Bunu gördükdən sonra doktor üçün artıq şübhəli və qaranlıq nöqtələr qalmadı; hər şey aydın idi.

Durub laübalı bir halda otaqda dolandı. İndi vəziyyətin nə qədər çətin olduğunu anladı. Yeganə çıxacaq yol bir bəhanə ilə buranı tərk edib, ... bir daha dönməmək idi.

Zibeydə eyni soyuq çöhrə ilə geri döndü. Oturub, kitaba daldı və bir az keçmədən qulluqçu göründü:

– Zibeydə xanım, saat səkkizdə musiqi dərsinə getməlisiniz; yəqin unutmuşsunuz, – dedi.

Doktor vəziyyəti daha aşkar anladı və xidmətçi gedər-getməz Zibeydəyə yanaşdı, əl verdi:

– Salamat qalın, – dedi, – işim var, getməliyəm.

Zibeydə məmnun olduğunu gizlədə bilmədi, gülümsündü və barmaqlarının ucunu doktorun əlinə tərk etdi. Doktor onun əlini sixarkən Zibeydə diksinə kimi oldu.

Doktor qapıdan çıxar-çıxmaz qaranlıq koridorda çərkəzə rast gəldi.

\*\*\*

Bir həftə sonra doktor Zibeydənin nişanlanması eşitdi. “Tanqo” – deyərək fikrə daldi.

1928

## İMAMIN ZÜHURU

Onların tarixi qıсадır: əvvəl üç idilər, şərik idilər; çar zamanı tica-rətə başlamış, müsavat zamanı zəngin olmuş, şura vaxtı iflas etmişdilər.

Onların biri yarımnövvər idi; qəzet oxuyur, rusca danışır, Puşkinin dueldə öldüyünü bilirdi. İkincisi mollaxanada oxumuş, Həzrət İbrahimin oda atıldıqını eşitmışdı. Üçüncü heç oxumamışdı. Adını güclə yazar, lakin barmaq hesabı ilə bütün varidat və müsafiratını təhqiq edər və müvazinəsinə çalışardı.

Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyə-lərinə müvafiq idi; Birinci Zülqüfar Qasanoviç Qasanov, ikinci Qulu Allahverdiyev, üçüncü Məşədi Əli Kərbəlayı Məhəmməd oğlu idi. Ticari fayda və sərvət eşqi bu üç adamı bir araya gətirərək qüvvətli bir şirkət şəklinə salmışdı. Bu şirkətdə Zülfüqarın rolü başqa idi. Bu, ticarətlə əlaqədar müəssisəyə girər, lazımı vəsiqələr əldə edərdi. Qulu vəsiqələr vasitəsilə mal alar, satar. Məşədi Əli ona yardım edərdi. Mü-savat zamanı Zülfüqar ticarət nəzarəti məmuru sifətilə Batuma mal yürütməyə icazə alır, yoldaşlarına verirdi. Bu vasitə ilə böyük sərvət qazanmışdır.

Şura zamanı Zülfüqar və Qulu kooperativə girmişlər. Bir zaman sonra kooperativ mallarının xüsusi adamlar vasitəsi ilə qəzaya göndə-rilməsi duyulmuş, Məşədi Əlinin evində axtarış yapıldıqda böyük miq-darda kooperativ malı tapılmış.

Məşədi Əli həbs edilir. İstintaqdən sonra Zülfüqar və Qulu da tutulur. Evləri aranır. Bir çox altun, daş-qas, xalı və başqa qiymətli şeylər alınıb götürülür.

\*\*\*

Həbsxanadan çıxdıqdan sonra onlar bütün gün parapetdə oturardılar. Zətən işləri yox, ticarət eləməyə imkan tapa bilmirdilər. Zülfüqar qəzet oxuyur, yoldaşlarına nağıl eləyirdi. Dirləyirdilər, axırda şərhə başlayırdılar. Qulu deyirdi:

— Zülfüqar, bu xəbər yalana oxşayır, İngiltərədə işsizlik nə gəzir ki?..

— Qulu, mən də elə zənn eləyirəm, — deyə Zülfüqar başını tərpədir.

Məşədi Əli təsbeh çevirə-çevirə onların dediyini təsdiq edirdi.

Bir gün bunlar Qarabağdan sürülmüş bir bəylə tanış oldular. Bu bəy də parapet üzvlərindən olaraq bütün günü orada keçirir və arabir Zülfüqarın qəzetindən istifadə edirdi. Papanın Şura İttifaqına qarşı

çıxışı bunlarda bir ümid doğurdu. Zülfüqar bu xəbəri oxuyar-oxumaz bəy dirçəldi. Şal cuxasının cırıq qolunu çırmalayaraq dedi:

– Həzrət Abbasın bir cüt düşən qolları haqqı, bu yaz iş tamam olub gedəcək.

Zülfüqar kənarı yağlı şlyapasını çıxartdı, qeyzlə başını qaşdı, dedi:

– Ona da ingilis deyərlər!

Qulu özünü düzəltdi:

– Təqvimdə var, – dedi, – il at üstdə təhvil olub. At muraddır.

Arzumuza çatacağıq.

Məşədi Əli baş barmağı ilə təsbehin danələrini çevirə-çevirə mollaşına dayandı və sevincələr:

– İstixarə elədim, yaxşı gəldi. Olacaq.

\*\*\*

Bir gün bəy yox oldu. On gün sonra dəniz kənarında Zülfüqarla görüşdü.

– A bəy, görünmürsünüz? – deyə Zülfüqar soruşdu:

Bəy istehzalı təbəssümlə:

– Allahdan buyruq, ağızıma quyruq olarmı? – dedi.

Zülfüqar bəyin kinayəsini anlamadı.

– Oturun görüm, – dedi, – sizdə xəbər var.

Oturdular. Bəy başladı.

– Sənin halın xarab, mənimki xarab. Cibdə də bir qəpik yox. Mal getmiş, mülk getmiş, gündəlik çörəyə möhtacıq. Haqqımızı müdafiə eləməliyik.

Zülfüqar tərəddüd içində:

– Əlimizdən nə gəlir ki?..

– Çox iş gəlir.

– Məsələn?

– Yaz əkinini gedir, bilirsənmi?

– Bilirəm.

– Müvəffəqiyyət qazansa, bilirmisən nə olacaq?

– Bilirəm, qüvvətlənəcək...

– Qüvvətlənəcək deyil, onda dünyada heç kəs buna bata bilməyəcək. Dünyanı titrədəcək. Bizim də anamızı ağladacaq.

– Sonra?

– Sonrası yoxdur. Yaz əkininə mane olmalı.

- Nə təhər?
- Təhərini düşünməli. Sən yalnız mən deyənləri elə.
- Əlimdən gələrmi?
- Gelər, asandır.
- Yaxşı.
- İş belədir. Mən gedirəm Gəncəyə, sən də yoldaşlarını götür, sabah gəl ora. Amma onlara bir şey söyləmə. Deyərsən ticarət işi var... Sonra bunu bil ki, Gəncəyə gəlməkdən sənə heç bir xətər yetişmə-yəcək.

Bəy Zülfüqara yüz manat yol kirayəsi verdi, ayrıldı.

\*\*\*

Üç gün sonra Gəncədə görüşdülər. Bəy Zülfüqarı şəhərin kənarında bir evə gətirdi. Oturdular. Söhbət başlandı.

– Zülfüqar, bu işdən məqsəd iki şeydir. Əvvəla pul qazanacağıq. İkinci, düşmənimizdən intiqam alacağıq.

- İş nədən ibarətdir?
- Qulaq as deyim... Möcüzə göstərəcəyik.
- Zülfüqar güldü. Bəy ciddi sıfətlə:
- Gülmə, ciddi işdir. Mübarizədə bütün vasitələrdən istifadə etməli. Möcüzə də bir vasitədir.

Zülfüqar yenə gülümsündü. Bəy sözlərində davam edirdi:

– Məsələ təşkilatdadır. Gözəl təşkil edərsən, nəticə verər. Zatən burada böyük bir təşkilat da lazımlı deyil. Avam kəndlinin içində möcüzə xəbəri yayılsa, əkinin buraxaraq qopub gələcək.

- Yaxşı, nə cür başlamalıyıq?
- Bizlərdən orada olmayan, bizi tanımayan uzaq bir kənd seçməliyik. Möcüzə üçün Bitli kəndi ən əlverişlidir. Mən buralara bələdəm. Biliyəm...

Bu əsnada qapı tiqqıldı. Bəy çıxdı və bir az sonra əlində bir boğça içəri girdi.

– Bunu görürsənmi? – dedi. – Bu paltarı sən geyərsən. Başına yaşıl əmmamə sarıyarsan.

- Sonra?
- Sonrasını deyərəm.
- Bəs yoldaşlarım nə qayıracaq?

– Onları Qarabağda və Qazaxda tanımlılar. Möcüzə olan kimi onlar kəndlərə düşüb “gözlərimiz kor idi, imam şəfa verdi” deyə xəbərlər yayacaqlar. Vəssalam.

– Elə bu?

– Bu böyük işdir. Siz kənd xalqını tanımlırsınız. Gör onların arasında möcüzə nə işlər görəcək?

\*\*\*

Şayıə ildirim qüvvəsi ilə bütün Azərbaycana yayıldı. Min bir rəng aldı:

– İmam zühur edib!

– Qəbirdən nur çıxırmış, açmışlar, diri meyit çıxıb!

– Kor gedir, gözü açılır!

– Şil gedir, şəfa tapır!..

Qarabağda biri qollarını ölçərək:

– Əli Əkbərin ala gözləri haqqı, qurban olduğumuzu öz gözümlə gördüm, – deyirdi.

Şəkidə bir ayrışı:

– Əşhədübillah, hindicə gəlitdi, gözü açılıdı, – deyə and içirdi...

Şayıə get-gedə artdı. Bir bəyin və üç tacırın təşəbbüsü yüzlərcə qolçomağa yol açdı. İtirdikləri mövqeyi qazanmaq üçün qolçomaqlar var qüvvələri ilə möcüzə xəbərlərini yaymağa çalışırdılar. Avam xalq yerindən qopdu... Lakin Bitlidə imamdan bir əsər yox idi.

1930

## QAYINANANIN OYUNLARI

“Gəlin, gedək qayınananın bağına,  
Qurban olaq bostanına, tağına,  
Yara çıxsın qayınananın dodağına!”

“Ay qayinana, yediyin kərə ilə bal olsun,  
Başına örtdüyüñ əbrə ilə şal olsun,  
Oğlunu öyrətsən dilin lal olsun!”

“Qayınana, bozbaş bişir,  
Noxud sal ondan bişir;  
Qoyun əti olmasa,  
Gəlinin ətindən bişir!”

“Doğdun oğul, qayınana,  
Yedin noğul, qayınana;  
Oğlunu əlindən allam,  
Çatla, boğul, qayınana!”

(E l s ö z l e r i)

Mənim size nağıl edəcəyim qayınana olduqca məşhurdur – bunu tanımayan yoxdur; xeyirə-şərə yarar, bazarda növbələrdə dolaşar, tramvaya minmək lazımlı gəlsə, pilləkəni yarım saat avara qoyar və özünü içəri soxduqdan sonra da bir saat döyüşər.

Adı Hurizad olsa da, Huriyə çox bənzəməz – iri, dolğun burnu, sulu gözləri, sallaq tənəli dodaqları var. Xalis xına tapmadığı üçün başını “Türkəsayaq” davalarla boyar, tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçığına, gah da kal qarpıza bənzər.

Hurizad xalanın tərcüməyi-halı da saçları kimi rəngarəngdir. On altı yaşında onu zəngin bir haciya ərə vermişdilər. Doqquz ildən sonra əri ölmüş, dul qalmışdı. On bir il üç yetimə baxmışdır, axırda beli xəncərli, yanı tulalı bir bəyə “qismət” olaraq, il yarım aşiqanə bir həyat keçirmişdi. Bəy hacının pul və mülklərinə “turp əkəndən” sonra yox olmuşdu.

Hurizad xala indiyə qədər duldur, kişilərdən darğındırsa da, yenə evlənmək niyyəti ilə uzadılan ələ yox deməz. Lakin... “qisməti” gəlib çıxmır. Oğlu və qızları da nisgilli analarının qeydinə qalmır. Biçarə arvad da dərdi içəri salır, yanır, odlanır, dünyani bir-birinə qısqanır,

oğlunun evlənməsinə belə razı ola bilmirdi. Ev işlərini qurtardıqdan sonra otağın yuxarı başındakı məxmər döşeyin üstə əyləşər, oğlu Mərdanla söhbətə başlardı. Zəmanə işlərini tənqid edər, böyüklerin sayılmamasını, indiki qızların “həyasızlığını” qeyd edərək, nifrətlər yağıdırardı.

Bir il əvvəl Mərdanın tutduğu hərəkət Hurizad xalanın həyatını alt-üst etdi. Mayın birində Mərdan qulluq etdiyi “Azerneft” əməkdaşları ilə bərabər nümayişə getmişdi. Evə dönerkən anası onda başqa halət gördü; həmişə sərt görünən Mərdan indi oynaq bir hal alaraq, nəşə saçırıcı, öz-özünə mahni söyləyir, gülümsəyir, bir yerdə otura bilməyib, otağı dolaşır, ara-bir güzgünen öündə durub, özünə tamaşa edirdi.

Hurizad xala arif idi—məsələni duydular, əvvəl xoşlandı, sonra isə ona bir qışqanlıq gəldi; taxtından əmin olmayan padşah kimi hiddətləndi və dəruni iztirabını zorla susduraraq:

— Hə, olmaya bir şey var? — deyə oğlundan sordu.

Mərdan qəti olaraq, laübələ bir halda:

— Ana, evlənirəm! — dedi.

Sanki Hurizad xalanın dişini naşı dəllək çəkdi: arvad diksindi, sanki bir əl gəlib ruhunu qarışdırı... Evlənirmiş! — Bəs ana? Bir dənənə oğul ola o da ananı saymaya, məsləhətləşməyə... Hurizadın da özünə görə mövqeyi var, tay-tuşu var, arzusu var... Oğlu, kim bilir, kimə rast gəldi! Hansı həyasız onu yoldan çıxartdı?..

— Necə yəni evlənirsən? — deyə fikirdən ayıldı.

— Evlənirəm, vəssalam!

— Ədə, dəlimi olmuşan? Sən bir kişinin oğlusən, səni böyüdüb bir mərtəbəyə mindirən var. Sən kimsəsiz deyilsən ki, özbaşına evlənəsən — bir el qaydası var, adət var!..

— Çox da olsun! — deyə Mərdan qəhqəhə ilə güldü.

Hurizad xala bir az da pərt oldu, cavabdan aciz qalaraq güzəştə getməyə başladı:

— Vallah, məni ələ salırsan! — dedi.

— Ələ salıram!

— Otur, bir nağıl ələ görüm kimdir, nə karədir; əсли-nəсли haradandır?

— Əсли-nəслини bilmirəm; Nəriman texnikumunda oxuyur; kimya şöbəsindədir. Sonra neft institutuna girəcək... Mən mühəndis, o mühəndis!..

Hurizad xala bir az fikrə getdi, gələcəyi gözdən keçirdi, gəlinlə dolanıb dolanmayacağını düşündü, oğlunun hərəkətindən xoşlanmadısa da, halını ona bəyan etmədi:

– Yaxşı, elə oxumuş qızdan ev arvadı olarmı? – deyə ciddi sima ilə sordu. – Mən bu gün varam, sabah yox. Bişmiş-i-düşmüdü kim elə-yəcək, uşağa kim baxacaq?... O gedib başqa kişi lərə qoşulduqda onu sənin namusun necə qəbul edəcək? – Hurizad xala yenə susdu, bir neçə dəqiqdən sonra:

– Bəs harada görüşdünüz? Aranızı kim düzəltdi? – deyə əlavə etdi.  
– Özümüz!

– “Şirvanın ağ qızları,  
Çopur-çopur üzləri;  
Nə molla var, nə keşiş,  
Kəbini kəsər özləri”...

Ay Mərdan, sizinki buna dönüb. Ana nəyə lazımdır ki, yad qızı yaxşıdır.

Hurizad xala köksünü ötürüb, gözlərini pəncərəyə dikərək, dərin fikirlərə daldı.

\*\*\*

O gündən etibarən Mərdan qulluqdan gəlir, nahardan sonra yuyub, geyinib gedir və saat on ikidə, birdə qayıdırdı. Hurizad xala bir söz belə söyləmir, hirsindən dodaqlarını gəmirirdi.

Bir gün Mərdan anasına qızı nişan verib:

– Ana, – dedi, – indi rəsmən elçi gedə bilərsən. Səni gözləyirlər.

Hurizad xala məmnun deyil idisə də, əlacı da yox idi. Zəmanə uşaqlarından beli bağlı deyil idi – getməsəydi oğlu onsuz evlənə bilməzdəmi? Onda hali daha da fəna olardı.

Geyindi, getdi. “Hə” verildi. Zahirən gəlin nəzakətli görünürdü. Hurizad xala da son dərəcə mehriban davrandı:

– Mənim bir ayağım qəbirdədir. İndi artıq arxayın gedə bilərəm, – dedi və gözlərindən bir neçə damla yaş belə tökdü.

\*\*\*

Toy olub gəlin gəlmışdı. İlk gündən qayınana ilə gəlin arasında bir uçurum əmələ geldi. Get-gedə arada narazılıq qüvvətlənirdi. Qayınana oğlunu yalqız bulduqda daima eyni məsələ ətrafında bəhs açırdı:

– Oğlum, – deyirdi, – bir qayda var; evdəki ağbirçəyi sayarlar. Çarpayının üstünə uzanır, kitab oxuyur; içəri girirəm, yerindən belə qımlıdanmır. O günü mənə soyuq dəymışdı, dedim, gəl quluncumu sindir, ayaqlarımı yu – ağızını əyib, yataq otağına girdi... Belə olarmı?.. İzinsiz çıxır, gedir, yerini də demir...

Mərdan anasının uzun-uzadı şikayətlərini dinləyib, hərdən bir etiraz edir və eyni zamanda təsirinə də düşürdü. Lakin qayınanaya əlverişli bir nəticə çıxmırıldı; gəlinilə rəftarı daha da fənalasılırdı.

Bir dəfə Mərdan evə dönerkən qapıların bir-birinə vurulmasının şahidi oldu; yerində dimdik kəsilib, heyrətlə tamasha edərkən anası qışkırtı ilə evdən sıçrayıb, qaçmağa başladı; qarğıdalı saçığını andiran tükləri bir-birinə qarışmışdı. Oğlunu görçək dayandı, gözlərindən yaş tökdü.

– Nə olmuş, ay ana? – deyə Mərdan həyacanla soruşdu.

Qayınana:

– Qadan alım; dəli olmuş məni boğurdu, güclə əlindən qurtarıb qaçdım.

Hiddətindən Mərdanın rəngi qaçıdı, özünü otağa saldı... Buradakı mənzərə heyrətini daha da artırıldı: gəlin yataq otağında uzanıb, kitaba dalmışdı. Qəlbə bir istirahət malik olduğu ərinə qarşı dodaqlarında oynatdığı təbəssümədən bəlli idi. Gəlinin bu vəziyyəti ərinin hiddətini azaltdı. Mərdan həyəcanı güclə, duyulan bir səslə:

– Bu arvadı kim döydü? – dedi.

– Arvadı döymüşlərmi?

– Bəs çığırtnı eşitmədin?

– Bir çığırtnı eşitdim, məna vermədim – qonşuların qovğası zənn etdim.

Mərdan bir söz deməyə artıq cəsarət etmədi – gəlinin halət və hərəkəti qayınanın iftirasını təkzib edirdi.

\*\*\*

Onların bir oğlan uşağı olmuşdu. Uşağın dünyaya gəlməsi evə bir şənlik getirmişdi. Gənc ata və ana evdə olduqda çocuğu qarşılara qoyub dindirir, əllərini və başını oxşayaraq, min bir həzz duyurdular.

Qayınana bu səadətə qarşı qısqanc və zidd bir vəziyyət almışdı. Gəlin ilə artıq danışmir, içindəki intiqam hissi aşılıb-daşır-meydan arayırdı. Ancaq qayınana bürüzə vermirdi. Hey düşünüb, fürsət göz-

ləyirdi. Uzun düşüncələr nəticəsində plan hazır oldu: qayınana xəstələndi, özünü “tülkü ölümünə” vurdu.

Mərdan evə gələndə vaysılandı, ağladı, onu dərdinin ağır olduğunu inandırmağa çalışdı. Oğlu mütəəssir bir halda:

— Ay ana, nəyindir? — deyə sordu.

— Ölürəm.

— Nə olmuşdur ki?

— ?!

Qayınana susur, köksünü mənalı-mənalı ötürür, gözləri yaşarırdı.

Bir neçə gün davam edən bu “xəstəlik” Mərdanı dilgir və məyus etdi. Anasında bir sırr olduğunu qane olaraq, bu sırrı öyrənməyə çalışdı. Cox rica etdi, yalvardı – anası bir şey sezdirmədi.

Axırda:

— Ana, — dedi, — gözünün ağı-qarası bir oğlun var, ona da sırrını deməyib, kimə deyəcəksən. Söylə görüm, nə olmuş? Yoxsa dərdin məni öldürür.

— İraq canına, qadan alım, yüz namussuz gəlinlə haramzada uşaq sənə qurban!..

Mərdana artıq söz lazım deyildi – anasının fikrini anladı və inandı. Namusun yayılmış buludları yenidən ruh üfüqlərinə toplandı; dəruni şimşəklərin inikası Mərdanın zəhmli gözlərində parlayıb dəhşət saçdı.

\*\*\*

Bütün günü divanətək dolaşan Mərdan gecə yarısı evə dönə bildi. Ayağının ucunda yataq otağına girdi – yoldaşı və çocuğu yatmışdır. İkişini də nifrətlə süzdü. Ağlına ən vəhi fikirlər gəldi – başı intiqam buludlarında dalgalanırdı. Çocuğun beşiyinə yanaşdı – körpə bir əlini bələkdən çıxarıb, xoş bir əda ilə yanağına söykəmişdi.

Mərdan anasının “haramzada” sözünü xatırladı – yarımişq otaqda çocuğun üzünü tədqiq etməyə başladı: özünə bənzər cəhətlər aradı, tapa bilmədi. Artıq arvadının vəfəsizliyinə qəti olaraq inandı. Bir də körpə yuxuda gülümsədi, Mərdanın qəlbində təbəssümlə doğan rəhm duyğusu çocuğun təbəssümü ilə də qaib oldu. Namus hissi yenidən vücuduna hakim kəsildi. Cinayət fikri alనını qırışdırıb, dodaqlarını əydi. Arvadını və çocuğu boğmaq istədi...

Beşiyə yanaşdı. Əsəbi əllərini çocuğa doğru uzadarkən çocuq yenə gülümsədi. Körpənin məsum yatişi, əlcivəzinin qoyuşu, bütün ədası ildirim qüvvəsinə dönərək Mərdanı vurdu. O geriyə doğru sıç-

radi. İntiqam hisslərində çırpinan beyni ayılan kimi oldu. Təkrar çoğu süzdü – körpənin dodaqlarından təbəssüm izləri hələ də silinməmişdi. Çocuğun bu halı gənc ata ruhunun ən dərinliklərinə əks etdi.

Qəlbi rahatsız-rahatsız döyündü, atalıq eşqi ilə coşmağa başladı. Qəlbinin anlaşılmaz bir guşəsində doğan əzab atəsi alovlanaraq, onu qaplayıb bütün mətanətini sarsıdı...

“Məsələni aydınlaşdırmaq lazımdır!” – deyərək yataq otağını tərk etdi.

\*\*\*

Mərdan ayıq bir mühakimə ilə işi incədən-incəyə təhlil etdi. Arvadını və anasını ətraflı danışdırdı. Ortalıqda adı qayınana oyunundan başqa bir şey olmadığı meydana çıxdı.

Üç gün sonra qayınanaya ayrıca bir otaq təxsis olundu; ümumi yoldan belə məhrum edildi. Ənənəyə istinadən malik olduğu hüquq tamamilə ləğv olunaraq, heç bir işə qarışmayacağı qərarlaşdırıldı.

Gənc ailə asudə nəfəs alaraq, xoşbəxt yaşayışına yenidən davam etməyə başladı.

1932

## YAŞ SÖHBƏTLƏRİ

Müəllim Mirzə Həsənlə Mirzə Bağır həmisi görüşəndə yaşdan danışmamağa çalışırlar. Lakin danışığı haradan başlasalar, axırdı yenə yaş söhbətilə qurtarır. Keçən il Balaqədeşin oğlunun toyunda yaş barəsində uzun-uzadı danışmışdır, hansının böyük və hərəsinin neçə yaşı olduğu meydana çıxmamışdı. Keçən ildən bəri Mirzə Həsənlə Mirzə Bağır görüşməmişdi. O günü təsadüfən bir təziyə yerində görüşdülər. İkisi də məsələsini bilirdi – bir-birini görcək hər ikisi yaşdan danışmamağı qət etdi. Lakin bir-birilə küsülü deyil idilər ki... Buna görə görüşən kimi:

- Xoş gördük, Mirzə Həsən!
- Xoş gördük, Mirzə Bağır! Necəsən?
- Niyə, dövlətindən.
- İş ki, mənim dövlətimə qaldı, onda işin xarabdır. Xa-xa-xa!..
- Nə üçün? Allaha şükür, oğlunun biri mühəndis, biri də yaxında qurtarır, qızının biri doktor, o birilər də oxuyurlar. Özün də pensiya alırsan.
- Eh, övladın ataya xeyri nədir?
- Sızıldama! Sızıldamaq elə sənin köhnə peşəndir.
- Nə vaxt sizıldadım ki?..
- Qırx il bundan əvvəl sən ilk dəfə müəllimlik edəndə də elə peşən sizıldamaq idi.
- Bağışlayasan, qırx il deyil, müəllimliyə başladığum iyirmi səkkiz, ya iyirmi doqquz il olar, artıq olmaz!
- Xa-xa-xa!.. Neçə yaşın var ki?
- Əlli bir, ya əlli iki.
- Ay kişi, elə mənimki əlli dördü keçir. Vəba ilində, Allah ölenlərinə rəhmət eləsin, rəhmətlik atam məni yenicə evləndirmişdi.
- Allah atana behişt versin! Ancaq evlənməyinlə işim yoxdur. Onu bilirəm ki, behiştlik atan güclə yadımdadır. Qırmızı qurşağı vardı, özünün də əlində uzun təsbehi olardı.
- Ey!.. Mirzə Həsən, sən yenə illəri qarışdırın. Ay kişi, rəhmətlik atam vəbadan çox sonra ölüb, sən deyirsən güclə yadımdadır. Vəba ilindən cəmi qırx il keçmirmi?
- Baba-gözüm, nə bilim, tarix yazan deyiləm ki!.. Sözün var, söz danış. Bu yaş söhbətinə haradan eşələdin çıxardın?

– Hə, görürsən, yalanının üstü açılında qaçırsan... İndi səndən bir şey soruşacağam. Amma dürüst cavab ver: Qarğadələn Mələyin oğlunun sünnət toyunda Nazi Ağakışının Zurnaburun Abbasqulunu öldürməyi yadindadırırmı?

– Allah ölenlərinə rəhmət eləsin, bu xəbəri mən rəhmətlik qayınatmadan eşitmışəm. Rəhmətlik qayınatam, Allah ölenlərinizə behişt versin, Qarğadələn Mələyin oğlunun kirvəsi imiş. Dəlləyə də bir kəllə firəng qəndi bağışlayıbmış. Kişi gərək sözün düzünü danışın, bu əhvalatı mən, Allah ölenlərinizə behişt versin, rəhmətlik qayınatamdan eşitmışəm. Mən yalan danışmaram.

– Xa-xa-xa!.. Rəhmətliyin oğlu, yalanı elə deyirsən ki, heç gözlərini də qırpmırsan.

– Deyirəm axır, sən nə çox gözünü qırğırsan. Xa-xa-xa!..

İndiyə qədər Mirzə Həsənlə Mirzə Bağırin mübahisəsinə sakitcə qulaq asan Hacı Vəli söhbətə qarışdı:

– Mirzə, – dedi, – sizin ikiniz də məndən böyüksünüz, yanınızda cürət edib danışram.

Hacının bu ifadəsindən mirzələrin ikisi də pərt olaraq, onun sözünü kəsti:

– A kişi, haradan böyük olduq! Sən də özünü çığa elədin ki!..

Hacı sakit səslə:

– Mültefit buyurun!..

Mirzə Həsən dilgir bir halda:

– Mültefit-zad tanımırıam! – dedi. – Mən gözümü açıb, elə səni Təbrizdən qaçaq mal gətirən görmüşəm. Bir dəfə də firəng çiti adına, Allah ölenlərinizə behişt versin, rəhmətlik atama rus qədəyi satmışdır, rəhmətlik atam anama bayram xəleti almışdır. Anam bəyənmədi, mənə arxalıq tikdi... Bir gün, Allah ölenlərinizə behişt versin, rəhmətlik dayım tərəkəmə köçündən bir keçi oğurlayıb, bizə gətirmişdi. Keçiyə tut ağacından yarpaq yığanda arxalığımın ətəyi ağaca ilişib cirildi. Allah ölenlərinizə behişt versin, rəhmətlik atam o gecəsi arxalığın üstündə – nə yemisən, turşulu aş – mitilimə o ki, var,vurdu...

Hacı Vəli sakit:

– Atan mitilinə vurdu, ya vurmadı, o mənim işim deyil. Ancaq kişi gərək doğru danışın. Mən qaçaqcılıq edəndə cahil oğlandım. hələ ev-lənməmişdim. Rəhmətlik atan Yaftiməlinin qızının üstünə rəhmətlik ananı almışdır...

Mirzə Həsən dəbdəbəli bir halda onun sözünü kəsdi:

– Hacı, deməli mən hələ dünyaya gəlməmişdim... Hacı, bu mənə kifayət edər – deməli, mən sənin oğlun yerindəyəm, vəssalam...  
Mirzə Bağır gördün?

Mirzə Bağır cəld:

– Nəyi gördüm? Heç nə görmədim! – dedi.

Hacı Vəli:

– Bağışla, Mirzə, səhv elədim!

– Bağışlamalı təhərim yoxdur. “Dil dönər, düzünü söylər”... Mirzə Bağır, gördün? Gördün ki, mən səndən kiçiyəm?!.

Mirzə Bağır:

– Nəyi gördüm? Mən Hacı Vəli ilə yaşıdam ki, səndən böyük olam?

Hacı Vəli Təbrizə yol döyəndə mən burnu zılıqlı uşaq idim.

Mirzə Həsən şad bir halda:

– Onda nə mən vardım, nə ziliğüm. Deməli, mən sizin ikinizdən də kiçiyəm.

Mirzə Bağır:

– Ay kişi, sən allah, qoy!

Hacı Vəli gülümsədi:

– Qoyun görək, məni lap qoca elədiniz. Gündüz çıraq ilə zəncə-filpərvərdə axtarırsınız, amma mən qırğı kimi ov gəzirəm!

Mirzələrin ikisi də bir yerdə:

– Bunun məsələyə nə dəxli var? Sən burjuy olub, gözəl yaşamışan, qocalmamışan, biz əlli ildir kəndlərdə füqərayi-kasibə balaları oxutmuşuq.

Hacı Vəli qəhqəhə ilə gülərək:

– Xa-xa-xa!.. Əlli il əvvəl müəllimliyə başlayanda, heç olmasa, iyirmi yaşınız varmı idi?..

Bu halda təziyə məclisinə qapıdan yeni bir adam daxil oldu. Xalnın üstündə cüz qiraətinə məşğul olan molla çatlaq gözlüyünün üzərindən onu süzərək:

– Allahun-mən qərə-əl fatihə! – deyə məclisi sükuta sövq etdi.

Mirzə Həsən yavaş səslə:

– A kişilər, bu boş sözləri buraxın da, fatihəmizi verək, görək bəşimizə nə gəlir, – deyə həlli qeyri-qabil yaş söhbətlərinə xitam verdi.

## GƏLƏCƏK ŞƏHƏR

### I

Tiflisdən yola düşən təyyarə Kürdəmirə qədər rahat gəldi. Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başladı. Təyyarə əvvəlki sürətini dəyişdi də, irəliyə doğru getmək mümkün olmadı: yel mane olurdu.

Təyyarəçi ətrafi gözdən keçirdi: qaçısan buludlardan başqa bir şey görmədi. Yel yenə əvvəlki kimi təyyarənin qanadlarını şisirmədə idi. Təyyarəçi özünü itirmədi. Düşünərək gözlərini yan tərəfə çevirdi: pambıq layları kimi ağaran buludlar adamı qorxudurdu. Təyyarəçi diqqətlə baxdı. Bir tərəf qapqara, o biri tərəf isə işıqlı idi. Çox düşünmədən təyyarənin istiqamətini dəyişməyi qərara aldı. Təyyarə su axınına düşən kimi oldu – böyük bir sürətlə yola davam etdi. Posla şimalı göstərirdi.

Bir neçə saatdan sonra hava ayazımığa başladı. Yel yavaşmışdı. Lakin aşağı baxıldıqda yerdən heç bir əsər görünmürdü. Ətraf mavi bir boşluqdan ibarət idi.

Arxa tərəfdəki qapalı kamerada iki minik var idi. Biri Həsən, o biri Sandro idi. İkisi də Bakıya gedirdilər. Fırtınadan Həsənin başı gicələnəndi, rəngi qaçmışdı. Üzünü yoldaşına çevirərək:

– Sandro, – dedi, – indi biz Bakıda olmalı idik. Görünür, yolu azdır.

Sandro:

– Mən də elə zənn edirəm – deyə cavab verdi.

İki tərəf də uzun müddət sükütu pozmadı.

### II

Səhərə yaxın Şərqi tərəf qızarmağa başladı. Bu qızartı hər kəsdə bir ümid doğurdu. Sandro aşağı baxdı:

– Həsən, – dedi, – bax, orada ağ ləkələr görünür.

Həsən yuxusuzluqdan qızarmış gözlərini aşağı zillədi, diqqətlə baxdı, rəngsiz üzü parladı:

– Sandro, – dedi, – şəhərə bənzəyir.

Mis qabı andıran günəşin kənarları göründü, boşluqlara qızıl səpildi. Yel yox idi. Təyyarə yavaş-yavaş enirdi.

Həsən bir də aşağı baxdı:

– Şəhər! Şəhər! – deyə çığırdı.

Sandro:

– Həm də nə böyük, nə gözəl şəhər! – dedi. – Ağ evlər bağlar içində gizlənmiş... Bax, damlarda belə bağçalar salınmışdır.

– Gör küçələr nə gözəldir – avtomobil, avtobus, tramvaylar bir-birinin arxasında sel kimi axır. Artıq şəhər göz qarşısında süfrə kimi sərilib, bütün təfsilati ilə görünürdü. Yüzlərcə təyyarə on-on beş mərtəbəli evlərin damlarına qonub, uçmada idi; şəhər üzərində qurulmuş onlarca asma körpüdən dəmiryol qatarları keçirdi, kənardan axan bir çay gəmilər və motorlu qayıqlarla dolu idi...

Təyyarə onmərtəbəli bir evin damına qondu. Gənc bir adam irəli-ləyib, salam verdi və yol göstərdi. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdular. Lift sürətlə endi. Gənc adam da burada idi. İki dəqiqə sonra lift durdu. Qapı açıldı, cürbəcür bitkilərlə bəzənmiş bir terrasa çıxdılar. Gənc bunları salona dəvət etdi.

Salonun sağ tərəfindəki kiçik otaqda yuyunub silindilər, sonra salonda bir masa ətrafında oturdular. Masanın üzərinə boşqablar düzülmüşdü. Hər boşqabın yanında bir zəng düyməsi var idi.

Gənc masa üzərindəki kartı götürüb oxudu və:

– Kim nə istəyirsə, desin, – dedi.

Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxırla məzə istədi. Gənc kartı göstərərək dedi:

– Baxın, buradakı şeylərin yanında bəzi işarələr var. Məsələn bir nöqtə, iki xətt qəhvə deməkdir; üç xətt, iki nöqtə şokolad; dörd xətt, beş nöqtə çaxırı işarədir... İndi boşqablarınızın yanındakı düymələri bu işarələrə görə basın.

Hər kəs gəncin təliminə görə düyməni basdı. Bir dəqiqlidə boşqablar aşağı enərək, yerlərində bir boşluq əmələ gəldi. Çox keçmədən boşqablar qəhvə, şokolad, çaxır, çörək, yağı, pendir və başqa şeylərlə dolu halda geriyə döndü. İki gündən bəri yeməmiş səyyahlar böyük bir iştaha ilə yeməyə başladılar.

### III

Yeməkdən sonra Sandro gəncə:

– Vətəndaş, – dedi, – başım ağrıyrı, mədəm də bulanır. Yaxında bir həkim varmı?

– Həkim çoxdur. Həkimlər evinə telefon etməli. Gənc sözlərini qurtarar-qurtarmaz masanın üstündəki telefonu əlinə götürdü. O saat telefonun aynasında bir şəkil göründü. Bu bir çocuq idi:

– Kimi istəyirsiniz? – deyə soruşdu.

– Daxili xəstəlik mütəxəssisi lazımdır.

– Bir dəqiqə gözləyin, – deyə çocuq aynadan yox oldu. İki dəqiqliqə sonra aynada üzü qırxiq bir qoca göründü:

– Xəstə kimdir? – deyə sordu.

Sandro irəli yeridi.

– Mənəm.

– Nəyindir?

Sandro anlatdı. Hekim:

– Dilinizi göstərin, – dedi.

Sandro dilini çıxardı. Aynadakı həkimin üzü ciddiləşdi. Gözlərini diqqətlə Sandronun dilinə zillədi, sonra:

– Yaxşı, – dedi, – bir dərman yazaram, aptek hazırlar. Bir saat sonra alarsınız.

Həkim Sandronun adresini soruşub, yox oldu. Bir saat sonra evin qapısında bir avtomobil dayandı. Ağ geyimli bir qız Sandroya dərman gətirdi.

### IV

Günorta yeməyindən sonra şəhərə çıxdılar. Avtomobil onları sürətlə apararkən birdən durdu. Hər kəs bir-birinin üzünə baxdı.

– Nə oldu? – deyə soruştular.

Gənc anlatdı:

– Avtomobilərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş. Ön tərəfdə manəə görünən kimi motor öz-özünü dayanır. Bu manəəni icad edən mühəndisə şəhər bağlarının birində heykəl qoyulmuşdur, indi görəcəksiniz.

Həsən heyrətlə:

– Deməli, küçələrdə on minlərcə avtomobil işlədiyi halda heç bir bədbəxt hadisə əmələ gəlmir.

– Heç.

Avtomobil bir bağın önündə durdu. Endilər. Bağın gözəlliyini təsvir etmək çətindir. Hər tərəf gül-çiçək idi. Xiyabanlar heykəllərlə dolu idi. Addım başına bir hovuz var idi. Hər on addımda bir makina qoyulmuşdu, üzərində cürbəcür şeylər yazılmışdı: qəhvə, şokolad, kitab, karandaş, meyvə... Yazların yanındakı düymələrə barmaq basıldıqda, o saat yan qapıdan bir şey çıxaraq verilirdi. Makinalar şüurlu bir halda insanları əvəz edirdi. Hər meydancada radio oxuyurdu.

Onların gözləri birdən göyə sataşdı. Havada cürbəcür rənglərdə yazılar yazılırdı. Teleqraf xəbərləri, şəhər hadisələri, elanlar, siyasi, ictimai, tibbi mülahizələr qeyd olunurdu. İşıq vasitəsilə havada yazılıan bu xəbərlər beş-on dəqiqlik dərinlikdən bir dəyişildirdi.

Bir də göydə iri hərflərlə “Yağış yağacaql!” sözləri yazıldı. haman, hər kəs daldalanmağa çalışdı. Səyyahlar bağdakı köşklərin birinə çəkiltilər. Həsən heyrətlə:

– Yağış yağacağını nədən bilirlər? – deyə sordu.

Gənc:

– Burada buludları da göyə makina vasitəsilə gətirirlər, – dedi.

– Şəhəri təmizləmək üçün gündə iki dəfə yağış yağıdırılır.

Bir neçə dəqiqlik müddətində göyü buludlar basdı, bərk yağış yağıdı. Minlərcə altilülə firçalı avtomobillər çıxaraq küçələri süpürməyə başladı. On dəqiqlik sonra buludlar dağılıb, göy təmizləndi, günəş göründü.

## V

Böyük binaların hər birində ümumi yeməkxana, çocuq baxçası və dispanser var idi. Həmin binalarda yaşayınlar ayda bir dəfə müayinə olunmağa məcburdular.

Səyyahlar bunu bilərək dispanserə getdilər. Dispanser bir neçə otaqdan ibarət idi. Divarlar ağ mina kərpiclərdən idid. Burada bir çox makinalar var idi. Ağıla gəlməyən bir təmizlik gözə çarpırdı.

Səyyahları soyundurdular. Həsəni bir makina qarşısına qoyduqda bədəninin şəkli qarşidakı ekrana düşdü. Makina işlədikcə ekrandakı

şəkil dəyişilirdi. Əvvəl dərinin altı, sonra əzələlər, damarlar, sümük-lər, axırda daxili üzvlər, yəni ürək, ciyər, mədə, böyrəklər... incə nöqtə-lərə qədər göründü. Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Həsəni başqa bir otağa gətirdilər. Ciyərinə bir işq buraxdırılar. Sonra şərbət kimi bir ilac içirib, yola saldılar. Üç gündən sonra ləkə yox oldu. Sandronun böyrəyində kiçik bir daş var imiş, onu da işq ilə əritdirilər.

Səyyahlar tibbi məsələlərlə maraqlandılar. Gənc səyyahları maraqlandıran məsələləri aydınlaşdırırırdı:

– Şəhərimizdə xəstəlik yox kimidir. Çünkü başlanmasına belə yol verilmir. Sonra cərrahlıq o qədər irəliləmiş ki, insanın ürəyini, ciyərini belə çıxarıb, əvəzinə yapmasını qoyurlar. Hətta qayrılmış gözlər belə təbii vəzifələri ifa edir.

Sandro heyrətlə:

– Deməli, insan həmişə yaşaya bilər.

Gənc fikrə getdi:

– Əbədi həyat hələ kəşf olunmamışdır. Ancaq adamı uzun müddət yaşadırlar. Məsələn, bir qocanın hüceyrəsini dəyişməklə onu gənc-ləşdirirlər. İki yüz yaşlı adamlara hər addımda rast gələrsiniz. Bunlar dörd-beş dəfə gəncləşmişlər və hər dəfə onların yeni uşaqları da olmuşdur.

## VI

Səyyahlar fabriklardən birini görmək istədilər. Gənc bunları yeraltı dəmir yolu ilə apardı. Şəhər kənarındaki stansiyalarından birində vəqondan çıxdılar. Platformanın bir tərəfi sağa doğru tərpənərək sürü-nür, o biri tərəfi də sola doğru. Səyyahlar ayaqlarını platformaya qoyar-qoymaz özlərini fırlanan pilləkən qarşısında gördülər. Birinci pilləyə çıxdıqda pilləkən bunları yuxarı götürdü.

Küçəyə çıxdılar. Bütün qaldırımlar sağa və sola hərəket etmədə idi. Ayaqlarını qoyan kimi, qaldırımları küçənin tininə qədər götürdü. Orada yerə enib, küçəni keçdilər və o biri qaldırımla onları bir dəqiqə içinde ikinci küçənin tininə apardı. Bir neçə dəqiqə keçməmiş fabrikə çatdlılar. Qapıcı telefonla müdirdən müsaidə isteyib, səyyahları içəri buraxdı.

Fabrik kiçik bir şəhərə benzeyirdi. Üzəri şüşəbənd idi. Darvaza-  
dan içəri dəmir yol çəkilmişdi. İçəridə əlli-altmış vəqon hərəkət edə  
bilirdi. Yolun sağ və sol tərəflərinə sırı ilə makinalar düzülmüşdü. Ağ  
geyimli şöbə müdirləri işçilər arasında dolaşmada idi. Burası avtomob  
il fabriki idi. Hər bir makina sırası müəyyən hissələr qayırmaqla  
məşğul idi. Birinci sırada makinalara buraxılmış xam dəmir parçaları  
son sıralarda hazır avtomobil olaraq vagonlara yüklənirdi.

Səyyahlar sıralardan birinə yanaşdılар. Bir işçi beş makinanı idarə  
edirdi. İşçinin vəzifəsi dəmir parçalarını makinalara qoyub bərkitmək  
və makina işini görüb qurtardıqdan sonra makinadan çıxarmaq idi. Avtomat makinalar bir neçə vəzifə görür: məsələn, kəsib, dəlib hamar-  
layırdı. İş elə qurulmuşdu ki, işçi beşinci makinaya xidmət edib dön-  
dükde birinci makina işini qurtarırdı. Nəticədə nə işçi, nə də makina  
bir dəqiqə vaxt itirmirdi.

Sandro işçilərin xətər görüb-görməmələri ilə çox maraqlandı:

– İşçilər qəzaya uğrayırlarmı? – deyə sordu.

– Heç vaxt! – deyə müdir cavab verdi, – çünki makinalar son dərəcə  
mükəmməl qayırılmışdır. Zəhmətin ağırlığı belə qaib olmuşdur; hər  
bir ağırlıq makinaya düşür.

## VII

Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün yurdular,  
dispanserlər, sənət məktəbləri, yemək evi, qiraət və kitabxana, hamam  
gördülər. İşçilərin soyunduqları yerə baxdılar – burası gözəl bir salon  
idi. Hər bir işçi üçün bir dolab qoyulmuşdu. İşçilər burada soyunub  
yuyunur, təmiz paltar geyib, fabrikdən çıxırlar. Darvazanın yanında  
böyük bir qaraj gördülər. Hər bir işçi yaşadığı yerə öz avtomobilində  
gedirmiş.

Səyyahları təşyi edən işçiyə müraciət edərək:

– Yoldaş, – deyə Həsən soruşdu, – gündə neçə saat işləyirsiniz?

– Altı saat.

– Neçə il işləyəndən sonra işçilərə təqaüd verirlər?

– İyirmi beş ildən sonra.

– Sonra onları təmin edirlərmi?

– Təbii. Özü və ailəsi dövlət hesabına yaşayır.

Səyyahlar fabriki tərk etdilər. Oradan məktəblərin birisinə getdi-lər. Məktəb on beş mərtəbəli bir evdə idi. Məktəbin ətrafi böyük bağla əhatə olunmuşdu. Gənc onlara anlatdı:

– Burada beş min çocuq təhsil görür. Əlifbadan başlayaraq yeddi il burada oxuyurlar. Çocuğun nəyə həvəsi çıxdursa son sinifdə bəlli olur. Çocuqları həvəslərinə görə ayıraraq beş illik məktəblərə verirlər. Bu məktəb bir çox şöbələrə ayrırlır. Buranı qurtaran mükəmməl mütə-xəssis olur.

Səyyahlar məktəbi gəzdilər. Sınıfların geniş və təmizliyi, laboratoriya və kabinetlərin mükəmməlliyi, yemək salonu, kitabxana, gimnastika salonu, dispanser onların heyrətinə səbəb oldu. Tələbələrin sağlam vücudları, təmiz geyimləri və tərbiyələri nəzər-diqqətlərini cəlb etdi.

## VIII

Yolda gələrkən uzaqda görünən dağın başında gözləri bir sıra dəmir qüllələrə çarpdı. Qüllələrin başları buludlarda gizlənmişdi. Bunalırin nə olduğunu gəncdən soruştular. Gənc dedi:

– Bu qüllələr havadakı elektri ki toplamaq üçündür. İldirim bizə böyük xidmət göstərir. Şəhərimizin işığı və fabriklerimizin hərəkəti bu qüllələrə bağlıdır. Ölkəmizdə belə qüllələr çıxdur. Bu qüllələr gecəyə qələbə calmışlar. Şəhərdə gecələr işıqlanmayan bir nöqtə belə yoxdur. Hər tərəfdə işıq parıldayıır.

Sandro:

– Belə ucuz enerji ilə yəqin evləri də qızdırırlar.

Gənc:

– Yox, – dedi, – istini günəşin hərarətindən alırıq. Məmləkətin müəyyən nöqtələrində makinalar qoyulmuş. Bu makinalar yayın hə-rarətini toplayaraq sıyıq bir hala salır. Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamile ödəyir.

Təyyarəçi:

– İşıq və hərarət nə vasitə ilə gedir? – deyə sordu. – Halbuki şəhərin heç bir yerində məftil yoxdur.

– Məftil bundan çox əvvəl götürülmüş. İndi məftilə ehtiyac yoxdur. Telefon, teleqraf, elektrik, hərarət – hamısı hava vasitəsi ilə gedir.

Radio o qədər tərəqqi etmiş ki, adı həyatımızın hər bir sahəsində işlənir. Fikrimi anlatmaq üçün sizə bir misal söyleyim. Məhkəmələrimizə şahid dəvət olunmaz. Hər bir məhkəmədə bir ekran var. İstənilən zaman şahid rəsmi radio vasitəsi ilə ekrana gətirilir. Şəkil canlı adam kimi məhkəmənin bütün suallarına cavab verir.

– Şəkil danışır mı? – deyə Həsən heyrətlə soruşdu.

– Təbii, danışır. Şahid üç, ya beş günlük bir məsaflə olsa belə, yenə şəkli, səsi və ya da sözləri məhkəmə qarşısında nümayiş edir.

## IX

Şəhərin bir çox yerlərində qoyulmuş iri ekranlar səyyahların nəzərini cəlb etdi. Bunların üzərində iri hərflərlə “keçmişin güzgüsü” sözləri yazılmışdı. Bir də bu ekranların birində “Üç əsr əvvəl” sözləri yazıldı, sonra yazı yox oldu. Əvvəzdən “Ördəbil” kəlməsi düzüldü və bundan sonra bir şəkil göstərildi. Sinələri ağ kəfənlə xalq başlarını xəncərlə yarırdılar; bir tərəfdə zəncir vururdular; qara geyimli camaat başlarına döyərək ağlayırdı... Tamaşaçılar nifret bəyan edən üzlərini qırışdıraraq:

– Nə vəhşi zamanlar var imiş, – deyə içlərini çəkirdilər. Bir də ekranda “Köhnə Azərbaycan” sözü görünərək yox oldu, sonra “Kəndlinin yaşayışı” yazıldı... Motəl papaqlı kəndlilər qara damdan çıxdılar, ağacların qayrılmış cüt'ləri götürüb, tənbəl addımlarla yürüdülər. Təzəyə bələşmiş öküzləri qoşmağa başladılar...

Həsən:

– Bu kinodurmu? – deyə gəncdən soruşdu.

– Yox. Bu, keçmişin mənzərəsidir.

– Bilirəm. Oynanmış və ya vaxtilə çəkilmiş şəkildir.

Gənc etiraz etdi və səyyahlara izahat verdi:

– Vaxtilə çəkilməmiş, – dedi, – bu saat çəkilir. Bilirsiniz ki, dünyada heç bir şey yox olmur. Səslər dalğa ilə havaya yayılan kimi, şəkillər də havaya keçərək olduğu yerdən uzaqlaşır. Bu şəkillər və səslər müəyyən makina vasitəsilə uzaqlardan alınır. Makina qüvvətlə olarsa, insaniyyətin ibtidai həyatından başlayaraq yaxın əsrlərə qədər göstərə bilir.

Sandro heyrətlə:

– O səslər dalğası necə şeydir?

– Bu gündü səslər havada dalgalanan kimi, ibtidai səslər də dalğalılmış. Yalnız fərqli buradadır ki, qədim zamanlar vücudunda gələn səslərin havadakı dalğa dairəsi əsrlərdən bəri genişlənərək bizdən uzaqlaşmışdır. İndiki makinalar on uzaq dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir.

– Bununla harada məşğul olurlar? – deyə Sandro soruşdu:

– Ayrıca elmi bir müəssisə var. İstəsəniz, görə bilərsiniz.

## X

Səyyahlar yüzlərcə otaqları gəzib başa çıxa bilmirdilər. Bir çox otaqlarda adam yox idi. Bütün işləri makinalar görürdü. Bir makina yazır, o biri yazılan kağızları toplayır, üçüncü tikir, dördüncü cildləyir, beşinci qəfəsələrə düzürdü.

Səyyahlar şübhə qübbəli böyük bir salona girdilər. Burada yüzlərcə alim adamlar işə məşğul idi. Səyyahları təşyi edən gənc yavaş səslə anlatdı:

– Yazan makinaları gördünüz. Onlar əsrlərin söz və söhbətlərini havadan alıb, gecə-gündüz yazır. Bu yazılar dil etibarilə ayrılib, bu müəssisənin cürbəcür şöbələrinə göndərilir. Hər şöbənin bir neçə mərkəzi salonu var. Bu salon daş əsrinin indiyə qədər bəlli olmayan dilləri ilə məşğuldur. Yalnız bu şöbədə çalışan adamların sayı minləri keçir. Səyyahlar başqa bir şöbəyə keçdilər. Buradakılar şəkillə məşğul idi.

– Bu şəkillər hansı dövrə aiddir? – deyə təyyarəçi soruşdu.

Gənc anlatdı:

– Bu şöbə insanların ovçu dövrü ilə məşğuldur. Bu gözlərimizin karşısındaki makinalar o dövrün tipləri və mənzərələrini kağıza köçürürlər. Şəkillə məşğul olan şöbələrin sayı yüzdən artıqdır. Ovçu dövrünün yazıları və şəkilləri başqa bir şöbəyə toplanır. Sonra alımlar bu materiallardan kitablar yazırlar. Sandro dolablara toplanmış şəkillərdən bir yığın götürüb baxdı. Hamısı rəngli idi. Əlləri yaylı və oxlu çılpaq adamlar bir çox vəziyyətlərdə çəkilmişdi. Hippopotam ovunu təsvir edən bir şəkil çox maraqlı idi. Bu dəhşətli heyvan ovçularından birini pəncəsi altında əzir, o birisini də iti dişləri ilə didirdi. Yan tərəfdəki ağacın budaqlarında meymunlar oynışındı.

## XI

Səyyahlar olduqları yerə gəldilər. Yolda gəncə bir çox suallar verdilər.

Həsən:

— Bir şey məni maraqlandırır, — dedi. — Biz yeyirik, içirik, oteldə yaşayırıq... Nə üçün bizdən pul istəyən yoxdur?

— Pul nədir? Pul yüz il bundan əvvəl ləğv olunmuşdur. Bizdə hər kəs çalışır və hər kəs də yeyir, içir və yaşayır. Bu hər kəsin vəzifəsidir. Bir adama nə lazımlı olsa hər bir yerdən ala bilər.

— Müftəmi? — deyə Sandro heyrətlə soruşdu.

— Müftə nə deməkdir? Hər kəs cəmiyyət üçün çalışır və cəmiyyət də onu bəsləyir. Burada dərin bir məsələ yoxdur.

Səyyahlar bir-birinin üzünə baxaraq gülümsədilər. Gənc bunların heyrətinin mənasını duyaraq dedi:

— Keçmiş xalqların fəna yaşadığının səbəblərini tarixdə oxuyuruq. Birinin işləyən, o birinin müftə yeyən olması insanların həyatını pozmuşdur. Biz işləməyənləri aramızdan çıxarımışıq. Əl-ayağı iş tuta bilməyən uşaqlardan və qocalardan başqa hamı işləyir. İşləməyən adama yemək yoxdur. Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq, lüzumsuz şeyləri toplamır. Bizim ölkəmizdə yemək-geymək bir ehtiyac olan kimi, işləmək də bir ehtiyacdır. İşləmənin məhsulu faydadır. Hər kəs özünün gündəlik faydasını başqasının faydasına dəyişir. Pula ehtiyac varmı? Bu gün pulun yerini iş və fayda tutur.

— Bu necə ola bilər? — deyə Həsən soruşdu.

— İnsanların bir-birinə hörmət və etibarı var. Yalan, adam aldatma, tənbəllik və bu kimi fəna sifətlərə biz yalnız tarixdə rast gəlirik.

## XII

Gəncin sözləri və şəhərdə gördükleri səyyahları son dərəcə təəccübləndirdi. Olduqları evə qayıtdıqdan sonra belə, gördüklerinin və eşitdiklərinin təsirindən qurtara bilmədilər.

Sandro:

— Həsən, — dedi, — mən artıq burada qala bilmərəm. Çünkü gecə-gündüz çalışan adamların arasında işsiz vaxt keçirmək canımı sıxır.

Halbuki biz hələ bunlardan çox geridəyik. Bu yolda onlardan iyirmi qat artıq çalışmalıyıq.

Həsən başını tərpətdi:

- Bunlara çatmaq olarmı? – dedi. Sandro qəti səslə:
- Olar. Biz də bunlar kimi adam deyilikmi? Ancaq qarşımızda duran maneələri qırıb atmalıyıq.
- Elə! Elə! – deyə təyyarəçi əlini Sandroya uzatdı. Sandro Həsənin və mexanikin də əllərini əlinə aldı və böyük bir imanla dedi:
  - Biz də bunlar kimi yeni şəhər, sosializm şəhəri qura bilərik. Çünkü hər bir şey bizim əlimizdədir, yalnız çalışmaq lazımdır.

\*\*\*

O gün seyyahlar təyyarəyə minib qalxdılar və bizim dünyaya uçmağa başladılar.

1933

## QİBLEYİ-ALƏMİN XALISI

Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın emrini bildirdi:

– Qibleyi-aləmin dərbəri üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.

Karxanaçı “qibleyi-aləm” sözünü eşidər-eşitməz titrəməyə başladı. Bir neçə dəfə udqunub, əlini gözünün üstünə qoydu:

– Gözüm üstə! – deyə dodaqlarını qımäßigatdı. Sonra bir az özünə gəlib, – böyüklüyü necə olacaq? – deyə sordu. Vali yerdən bir kağız götürüb ona baxa-baxa:

– Boyu 28, eni isə 14 arşın olacaq: qibleyi-aləmin salonunun içi boyda.

Karxanaçı neçə illik təcrübəsində belə bir xalı toxutdurmamışdı. Məsələnin nə qədər qorxunc və məsul olduğunu duyaraq təkrar titrədi və eyni zamanda əlini gözünün üstünə qoymağı unutmadı.

O biri gün işə başladı: on günlük məsaflədəki meşəyə bir dəstə adam göndərilib, ən yüksək ağaclar seçilib kəsildi, atlar qoşuldu, ağacları şəhərə göttirdilər. Şəhərin adlı ustaları səfərbərliyə alındı. Bir tərəfdə dəzgah hazırlanır, o biri tərəfdə yun daranır, iplik, əriş-arğac əyrilir, nabati boyalarla ip boyanır...

Hana quruldu. Ustabaşı kənarda durub, muğamatla təlimat verir, qabarlı əllər ilmə düyürdü.

– Bir! Birini keç, bir də! Baş cəllad əlində.

Üç il hər sehor tezdən yarıac işçilər gəlib, mahni tərzində söylə-nən təlimatı dinləyərək, axşama qədər ərişləri nalələndirirdilər...

Xalı toxunub, başa gəldi. Valiyə xəbər göndərildi. Vali bir dəstə hökumət məmurları ilə orada hazır oldu. Karxanaçının sevincinin həddi yox idi. Əlləri döşündə təzim edərək valinin ətrafına fırlanırdı...

Ustabaşı qayçısını əlinə götürüb, dəzgahın üstünə çıxdı. Xalı yərə düşüb xarab olmasın deyə dəzgahın arxa tərəfinə bir sıra işçi düzdlülər. Bunların vəzifəsi kəsilmiş xalını havada tutmaq idi. Ustabaşı kəsməyə başlarkən “bismillah” səsi havanı titrətdi. Ustabaşı kəsir, ancaq qorxusundan əlləri titrəyirdi – xalının əyri və kirs olmasından qorxurdu. Karxanaçı valiyə xoş gəlmək üçün arabir salavat çəkilməsini təklif edir, əvan səslər uzun müddət emalatxananı doldururdu...

Bir də bir gurultu eşidildi. Kəsilmiş xalı dəzgahdan qopub, işçi-lərin başına düdü və hamısını qaplayıb yerə yıxdı. Xalının altından tutqun qışqırtılar eşidildi. Bir qışqırtı zarılıya dönüb, inləməyə başladı. Lakin məmurlarla karxanaçının salavatı iniltiyə qələbə çaldı. Xalını dəzgahdan qurtarıb, kənara çəkdilər. Ustabaşı onu həyəcanla süzdü—bir yerində qüsürü yox idi, xas boyalar bir-birinə qarışaraq çıraq kimi yanındı. Hər kəs əli döşündə iftixarla tamaşa dalmışdı. Dərin sükutu inilti pozdu. Dəzgahın arxasından yerində ilan kimi qırılıb qalxan bir işçi nəzəri cəlb etdi. Sol qolunu yanına qisib, göz yaşları axıdındı.

— Sus! Bu nə ədəbsizlikdir? — deyə karxanaçı ona yanaşdı. İşçi əhəmiyyət verməyərək etirazında davam etdi. Karxanaçı təkrar:

— Qibleyi-aləmin mübarək xalısının üzərinə göz yaşı tökmə, atanı yandırarlar! — dedi.

— Yandırsınlar! Bundan artıq daha nə yandıracaq — qolum sının, şikəst oldum. Külfətimi kim saxlayacaq?

İşçinin roftarı ustabaşını da oraya cəlb etdi. Onu zorla çekib emalat-xanadan çıxarmaq istədilər. Çığırıb söyüşlər yağırdı. Bunlardan yaxasını kənara çəkib, xalının üzərinə sıçradı.

Hər tərəfdən:

— Qibleyi-aləmin xalısını napak eləmək olmaz! — deyə etirazlar və hədələr eşidildi.

Bu dəfə məmurlar da ona hücum etmək istədi. İşçi cəld yürüüb dəzgahın yanındakı bıçağı qapdı və məmurlar ona çatana qədər xalını ortasından cirdi.

1934

## APRELİN BİRİ

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülfəddər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturur. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişini ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasetdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; bir-iki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalet qucağında” adlı bir dram belə yazmışdı. Lisanıyyat marağının dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.

Mirzə Zülfəddər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanederdir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüb, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülfəddərin təsəvvürünçə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışq da, istifadə etməmişik.

Ocaq Naşid keçmişdə xalı taciri olub, “Məşədi Ocaqverdi və bəradəran” firması ilə məşhur idi. Nuru Paşa Bakıya gələndə bir mədhiyyə yazıb, “Hərbi medal” belə almışdı. Özünü böyük türkçü bildiyi üçün dünyanın ən böyük adamlarını da türk biler. Şekspirin anası Ərdəbil çəngilərindən Qızyetər adlı birisi imiş ki, bir ingilis missionerinə qoşulub, Londona qaçmış; Tolstoyun ulu babası, üçüncü İvanın Şamaxı səfiri olduğu zaman lahitli bir qızı bənd olub, evlənmiş imiş; Hafizin atası türk imiş, onun üçün Hafız: “Əgər on türki-Şirazi bədəst arəd dili mara...” deyə milli qanını biruzə verir...

Xülasə, bu əlvən keçmişli dostların vaxtilə hərəsi bir mötəbər sima olmuş, dövranlarını sürüb, qocalmışlar. İndi artıq çox da şərəf-

lərinə müvafiq işlə məşğul deyillər: evdəki çocuqları havaya çıxarlar, kooperativlərə şey dalınca göndərilərlər. Bu işləri yerinə yetirdikdən sonra, gündə bir-iki boş saatlarını dəniz kənarında lətifə söyləməklə keçirərlər.

Lətifə söyləməkdə də dostların müəyyən üsulları var: Lətifə “eşidilmişsə, “fişşş!” – deyə səslənərlər, söyləyən başqa bir lətifəyə keçər.

İki həftəlik soyuq dostları bir-birindən ayırmışdı. Hava bir az açılan kimi oldu. Dostlar haman, bulvara qoşdular. Mirzə Zülqədər hamidan sonra geldi. Bunun xəstə baxışı, yavaş yerişi o birilərin nəzərini özünə cəlb etdi:

Əsəd bəy adı laübalılığı ilə:

- A Mirzə, – dedi, – deyəsən, gönü suya verəcəksən, nə olub?
  - Axır vaxt ürəyim məni çox incidir.
  - Deməli... ölcəcəksən, ha-ha-ha!.. Nə eyib edər ki, adam ölər də...
- Ocaq Naşid gülərək:

– Dərd burasındadır ki, halvasını yeyə bilməyəcəyik.

Mirzə mətin səslə:

– Bunlar adı işdir – deyin görüm təzə lətifədən nəyiniz var?

Ocaq Naşid Molla Nəsreddin lətifələrindən birini başlamaq istədi, iki tərəfdən də “fişşş!..” səsi eşidib susdu.

Əsəd bəy çal bığlarını yuxarı qaldıraraq:

– Yanı, yoxunuzdur ki? – deyə dostlarını süzdü və müzəffər bir səslə: – yanın, çatlayın, yenə təzə lətifə məndə olar. Sabahdan axşama qədər it ayağı yemiş kimi şəhəri ayaqlayırsınız da, təzə bir şey öyrənə bilmirsiniz...

Mirzə:

– İndi sən də bir şey deyəcəksən, yaxşı ola, pis ola – məlum deyil, yer-göycə minnət qoyacaqsan, – deyə Əsəd bəyin sözünü kəsdi.

Əsəd bəy başladı:

– Birisi keçmişdə qulluq axtarırmış, pristavın yanına gedir, yer isteyir. Pristav deyir: “Sabah gəl”. Sabah gedir, eyni cavabı alır. Bir ay gedir-gəlir, elə pristav “sabah gəl” deyir. Nəhayət, bu bir tūfəng götürüb gedir və “sabah gəl” cavabını aldıqdan sonra çıxıb dəftərxananın qabağında havaya gülələ atır. Qorodovollar tökülüb bunu tuturlar. Xülasə, nə başağrısı, pristavın hüzuruna gətirirlər. Gülə atlığından səbəbini soruşurlar.

Deyir:

– “Sabah gəl”i öldürürdüm. Artıq “sabah gəl” yoxdur.  
Dostlar gülüşdülər. Mirzə süni də olsa, daha da çox güldü.

Əsəd bəy bir az pərt:

– Deyəsən, lətifə bir az duzsuz oldu?  
– Yox, bu lətifə münasibəti ilə bir ayrisı yadıma düşdü.  
– Söylə, söylə!

Mirzə istehzalı təbəssümlə:

– Bu lətifə deyil, – dedi, – olmuş işdir. Bir gün qəbiristanlıqdan  
döndürdüm. Yolda odun şələli bir adama rast gəldim. Mənə salam verdi.  
Salamını aldım. Dedi: “Ay qardaş, yol uzaq, qoy bir məzəli şey nağıl  
eləyim, bir az gülüşək”. Doğrusu, hərifin təklifi xoşuma gəldi. Razi  
oldum və gülməyə hazırlandım. Başladı: Bir gün, – dedi, – qışda  
kəndin yanından keçirdim, üstümə on-on beş it düşdü... Əyilib qardan  
götürüb, bu itin üzünə vurdum, qardan götürüb o itin üzünə vurdum...”  
Mən hekayənin can nöqtəsini gözləyirdim ki, gülüm... bir də gördüm  
bu adam şələnin altında az qalır gülməkdən ölsün. Məsələni anladım  
– gülməli yer elə itlərin üzünə qar atmaqdə imiş. Mən də buna qoşu-  
lub, qəhqəhəyə başladım.

Dostlar Əsəd bəyin üzünə baxaraq gülüşdülər. Əsəd bəy qızardı,  
lakin özünü itirməyərək:

– “Bir abbasını bəyənməyən beş şahı çıxarar” – hünəriniz var  
eşitmədiyim bir lətifə söyləyin. Heç gülməli olmasın – ona da raziyam.

Mirzə ilə Ocaq Naşid fikrə daldılar: bütün bildikləri lətifələri  
xatırlayıb, yenisini tapa bilmədilər.

Birdən Mirzə Zülqədər altun xəzinəsi tapan adam kimi sevinərək  
ayağa qalxdı:

– Lap təzəsini tapmışam, – dedi.

– De! De!

– Bir gün Bəhluli Danəndə qonaqlıqda idi. Xörək gələndə məc-  
məisini götürüb arxasına qoydu...

Əsəd bəyin:

– Fişş! – deyə qalibiyyət duydurən səsi eşidildi. – Məcməinin  
üstündə itlər boğuşdu... Bəhlul dedi ki, mənə deyirsiniz dal yana bir  
şey qoy, lazımlar. Görürsünüz, qoydum, üstündə boğuşma düşdü...

Ocaq Naşid cəsarətsiz bir halda başladı!

— Qonşumuzda Lotu Həsən adlı bir baməzə adam var. Bir gün bunun həyetinə arıq, qoturlamış, gözləri şıpalaq bir it gəlib çıxır. Həsənin itə yazığı gəlir, ona bir parça ət verir. Arvad bunu görüb, başlayır kişini danlamağı. Həsənin üzü çox danlanmışdı, öyrənmişdi. Həmişə arvadı danişanda o sakit durub gülümşünərdi. Bu dəfə gülə-gülə:

— Arvad, — dedi, — sənin pulun olmayanda bir yerdən istəyirsən, heç olmasa əlini cibinə salırsan... Bu itin dili yox, tanışı yox, cibi də yoxdur ki, kefi olmayanda əlini cibinə salsın...

Lətifəni dostlar çox bəyəndi — güldülər. Cib məsələsi Əsəd bəyə hər şeydən artıq xoş gəldi; uzun-uzadı təkrar edib, güldü.

— Sən Öl, Ocaq Naşid, — dedi, — itin cibi olmaması çox qəribədir... Bu saat burada araq olsayıdı, sağlığına ekstra içərdim.

Mirzə başını tərpətdi:

— Araq olar, pul yoxdur. Gəlinlərim bazarlığa verilən pulun hesabını qəpiyinə qədər məndən alırlar.

Əsəd bəy ailə məsələsinə qarışmaq istəməyərək, təkrar cib məsələsinə döndü və yenidən gülməyə başladı.

\*\*\*

Aprelin birində səhər saat on birdə Əsəd bəy dəniz kənarında oturub, dostlarını gözləyirdi. Bir az sonra bulvarın qapısında Ocaq Naşidin iri heykəli göründü. Həmişə aram ilə yürüyən Naşid bu dəfə sürətli addımlar atırdı. İrəliləyib, həyəcanla:

— Nə oturmusan? — deyə Əsəd bəyi heyrətli baxışla süzdü.

Əsəd bəy adı gülüşlo:

— Oturmuşam, əlimin də içindən gəlib. Nə vecimə, Allaha şükür, cibim var, kefim olmayanda əlimi cibime qoyuram.

Ocaq Naşid üzündə sünə kədərlər nümayiş etdirərək:

— Mirzənin başına gələni bilmirsən ki? — dedi, bir saat əvvəl biçarə... vəfat etmişdir.

— Əşı, nə deyirsən?.. Yoxsa aprelin biri münasibətilə məni alda-dırsan?

Naşid and içərək Əsəd bəyi inandırmağa çalışdırı:

— Vallah, doğru deyirəm! Bilirsən ürəyi xarab idi, sancıb, bir saat sonra öldürüb.

Əsəd bəy inanar-inanmaz bir halda qalxıb getdilər.

Xırda bir otaqda dəmir çarpayıda üzü şalla örtülmüş bir adam uzanmışdı. Gənclər girib-çıxır, yaşlılar etrafda dayanaraq susmuşdular. Ağlamaq səsi eşidilmirdi.

Əsəd bəylə Ocaq Naşid də bir guşədə durub, onlara yaraşmayan kədərə daldılar. Lakin Əsəd bəyin kədəri ciddi deyil idi – o, Mirzə Zülqədərin ölməsinə inanmırıldı, nədənsə bu işləri bir aprel oyunu zənn edirdi.

Bir aralıq otaqdakılar koridora çıxdılar. Əsəd bəy bundan istifadə edərək, cəld çarpayıya yanaşıb gülə-gülə:

– Ay lotu, məni aldatmaq istəyirsən? – deyə Mirzəni qidiqladı.

Mirzənin bədəni Əsəd bəyə tühaf göründü. O bir az duruxub susdu, sonra cəsarətsiz bir halda əlini uzadıb baş tərəfdən şalın ucunu qaldırdı. Mirzənin üzünə ölü rəngi çəkilmiş, qapalı gözlərinin cizgilərinə əzab izləri həkk olunmuşdu...

Əsəd bəy ilan vuran adam kimi dəhşətlənib geri çekildi:

– Əşı, sən allah, adam da aprelin birində ölərmi? – Hər kəsə desən inanmayacaq, – deyə hönkürtü ilə ağladı.

1934

## XASİYYƏTLƏRİ TUTMAMİŞ

*“Əli, Vəli, Pirvəli,  
Üçü ondan irəli,  
Pambıq atan, qoz satan,  
Rəhmətlik sənin atan,  
Bir də bu köndələn yatan”*

*Xalq rəvayəti*

Əhməd kişi adlı bir qocanın həyətə daşınması kireçiləri çox maraqlandırmışdı. Bu kimdir? Arvad-uşağı yoxdurmu?! Qoca hər kəs üçün bir sırr kəsilməşdi. Onun xırda gözləri, sınıq darağı andıran qaşları, bürüşmiş badımcana bənzər iri burnu, yoluq saqqalı, boğazından sallanan şış tüklü şəlpələr – hamısı sanki “Yaxın gəlmə, həşrini qatarəm” ifadəsi ilə dolu idi.

Bir neçə dəfə ona rast gəlmişdim, məni şiddətli baxışı ilə süzmiş və qaşları ilə oxlayan kimi olmuşdu. Hər gün bir çox qocalara rast gəlirk, bunların üzlərində həyat qürubuna məxsus bir hüzn var, ancaq bəzisində bu duygù dərin, bəzisində isə səthi ifadə olunur. Əhməd kişinin çöhrəsindəki ifadə bambaşqa idi: əzab hiddətə, hiddət də nifrətə qarışmışdı.

Hər gün Əhməd kişiyə təsadüf etməm adət şəkli alaraq, ona alışdım və bu da başqa qocalar arasına keçib unuduldu.

Bir axşam qapım açıldı, Əhməd kişini arasında gördüm. Yoğun ağaçına söykənərək, qaşlarını oynadırdı.

– Buyur! – deyər – deməz,

– Bağışlayacaqsan, zəhmət verəcəyəm, – deyə gəlib göstərdiyim yerdə oturdu. Qara buludlar arasından parlayan təsadüfi şəfəq kimi, üzündə təbəssüm oynayıb, qaib oldu.

– Şair olduğunu eşitdim, – dedi. – Nə olar, elə bu da bir işdir. Biz qədrini bilirik, yəqin böyük də işdir. Olmasayı, Firdövsiyə bu qədər cah-cələl düzəltməzdilər. Ancaq yerinə düşməklədir. Rüstəm pəhləvanın nağılıını çox eşitmışəm. Hünərli adam imiş... Nə olar?.. Amma belə bilirəm, bəlkə mən qələt başa düşürəm, savadım yoxdur – bağışla, başağrısı verirəm – belə bilirəm, axır Firdövsi indi olsaydı... bizə də nəzər yetirəndi. Biz yəni adam deyilik, bizim də dərdimiz var...

Əhməd kişi susdu. Arxalığının cibindən tənbəki kisəsini çıxartdı, çubuğu əvvəl püfləyib, sonra doldurdu. Tələsmeyərək kibrit yaqdı, qaşları qanadlanaraq enib-qalxdı, tüstü bığlarının arasından burula-burula çıxmaga başladı.

Bağışla, baş ağrısı verirəm. Onu demək istəyirəm ki, biz də adamıq. Bizzən sonra gələnlər də bizim dərdimizi bilməlidirlər... Bağışla, başağrısı olur, mən deyim, sən yaz, indi bir şey də olmasa, olmaz... bir şey ki, itirmirik... Heç olmasa ürəyimi boşaldaram...

Qocanı ürəkləndirdim. Söyləməsini rica etdim. Bir çox müqəd-dimə və haşıyələrdən sonra başladı:

— Oğlum çoxdan ölmüşdür. Bircə övladımvardı. Arvadı üç ay keçməmiş birisinə qoşulub ərə getdi. Bir yetim qız qalmışdı, onu da yanında böyüdüdüm. Daha nəvədir, zarafat deyil, adamin canı-ciyyəridir, əlimdən gələni əsirgəmədim. Yaman-yaxşı böyüdüük. Onu deyim ki, zəmanədən geri də qalmadı: oxutduq, mamalıq attestatını da aldı... Bağışla, başağrısı olur. Bir gün nənəsinə demiş ki, ərə gedirəm... Onda on altı yaşı var idi, hələ oxuyurdu... Nə deyim? Nə məsləhət, nə məşvərət, özü sevib, alışib-verişiblər. Heç olmasa bir saqqal altından keçə: “Ay baba, sən zəhmətimi çəkmisən, qoca, dünyagörmüş adam-san, bir de görək razısanmı?” — Heç! Tövbə, bir kəlmə də olmadı. Bir gün gədə də gəldi çıxdı. Mütrüb sıfətli birisi. Dedim, canı çıxsın. Xülasə, başağrısı olur, sürükdü getdi. Yenə əlimizdən gələn hörməti elədik, yaxşı da cehiz verdik.

İki ay tamam olmamış geri qayıtdı. Axırı belə olacağını bildiyim üçün heç bir şey soruştmadım. Nənəsinə demiş ki, xasiyyətimiz tutmadı...

Xülasə, bağışla başağrısı verirəm, başı batmışın uşağı varmış, yüz manat da həkimə verdik bici tələf etdirdik.

Yenə məktəb başlandı, oxudu, qurtardı. Qəzalardan birinə qulluğa getdi. Doqquz ay keçdi. Bir gün qapı açıldı, şələli bir həmbal içəri girdi. İki pud düyü, üç pud un, bir pud yağ, zoğal axtası, əvəlik qurusu, bir də bir uzunboğaz çəkməli oğlan gəldi. Heç dinmədim. Dinsəm nə çıxacaq, babanın saqqalına baxan kimdir. Xülasə, gündə plov, içki, qas-atma, göz oynatma. Mən də düyü yemirəm, zəhrimər uduram... Xülasə, başağrısı verirəm. Bir ay da keçmədi, dava-dalaş başlandı. Uzunboğaz çəkməli igid acıq eləyib getdi. Səbəbini arvaddan soruştum, dedi: “Xasiyyətləri tutmamış...” Bir gün sonra başıbatmış nəvəm də yoxa çıxdı... Uşaq saldırıb, azarlıxanada yatırılmış.

Əhməd kişi titrək əlləri ilə kibrit yaqıb, çubuğu yenidən odladı, yanaqlarında batıqlar əmələ getirərək bir qullab vurub, sözlərinə davam etdi:

– Azarlıxanadan iynə yemiş it sıfətində qayıtdı; sapsarı saralmış, güclə ayaq üstdə dururdu. Bir az da evdə yatdı. Yedi, içdi, özünü durultdu, yenə axşam gedib gecənin yarısı gəlməyə başladı. Bir gün, bağışla, bacioğlu, başağrısı olur, qapı döyüldü. Gedib açdım. Qucağı uşaqlı bir arvad gəldi. Elə bizim arvadı görər-görməz ağızını açdı, gözünü yumdu. Bir elə şapbıldaq düşdü ki, evdə sağ stekan, salamat nəlbəki qalmadı... Nə başını ağrıdım, bacioğlu, çubuğu üzümə söykəyib, elə otdağum yerdə həyamdan öldüm... Sonra işi başa düşdüm: nəvəm bu qucağı uşaqlı arvadın ərini yoldan eləyib, evlənmək istəyirmişlər... Dədim, cəhənnəm, qoy nə olur olsun, təki bu başbatmış cəhənnəm olub getsin, canım qurtarsın... Getdi. Haraya getdiyinin fikrində deyildim. Eşitdim kişi ayrı bir otaq tutub, bərabər yaşayır-mışlar...

İnanırmışan, bacioğlu, bir neçə ay keçmədi, yenə qayıtdı gəldi... Bu dəfə mən özümü saxlaya bilmədim: arvadı nəvəmə, nəvəmi də arvada qatdım, o ki, var döydüm. Arvada dedim: “Dur!”. Dedi: “hara?”, dedim: “Zaksa”.

Getdik. Adımızı dəftərə yazdırılar. Gözlüklü bir mirzəvardı, dedi: “Əmi, ayrılmığınızın səbəbi nədir?” Dədim: “Oğlum, xasiyyətimiz tutmadı”...

Əhməd kişi qaşlarını oynadaraq, xırda gözlərini üzümə zilləmişdi, sanki məndən iztirabını təskin edəcək sözlər gözləyirdi. Mən onu qane edə biləcək bir cavab tapa bilmədim.

1934

## İKİ ÇOCUQ

Kəndin kənarındaki böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bütünlükdən səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəkli-düzəkli gəlmışdı, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvrıq patava və çariqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırıldı. Şal gödəkçəli, qılı papaq bir uşaq qığılçım kimi sıçrayaraq orada-burada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi.

— Qasım, ay Qasım! — deyə adı dillərdə idi.

Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırırdı. O, toyun bütün mənasını daşıyan bir rümur idи: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq — Ay şabaş!.. — deyə kənardakı uşaqlara doğru coşurdu...

Əlvən geyimli çocuq dəstəsindən kənarda solğun paltarlı, dizi yamaqlı, cırıq çarıqlı bur uşaq durub, bu gülərzülü, məsud məxluqa həsrətlə tamaşa edirdi. Onun sarı bənizi, sönüklə və qəmli gözləri Qasımın nəzərini özünə cəlb etdi. Atəşli baxışı ilə onu süzdü, lakin məmnun qalmadı: Haman, nəşəsi söndü, kiçicik qəlbini sıxılmağa başladı. Qasım geri çəkildi, düşüncəli bir halda mağarın o biri tayına keçdi. Çocuqlar yenə yürüyüşüb:

— Qasım! Ay Qasım! — deyə onunla əylənmək və oynamamaq istəyirdilər. Lakin Qasım onlara diqqət verməyib, sükut içində dolaşır, nə isə düşünürdü. Anlaşılmaz bir dərd onu sıxır və bütün bu toy sevinclərini zəhərləyirdi. Bir az mağardan uzaqlaşaraq dərdini unutmaq istədi, müvəffəq ola bilmədi — gördüyü çocuğun solğun üzü, qəmli gözləri ona rahatlıq vermədi. Anlaşılmaz bir acı balaca varlığının hər bir guşəsinə səpilib, kefini pozdu... Qasım geri qayıtdı. Rəngarəng geyimlər və qayğısız çocuq gülüşləri arasından keçib, mağarın qapısına yanaşdı... Solğun bənizli çocuq əvvəlki yerində durmuşdu. Əvvəlki vəziyyətini heç dəyişməmişdi, yenə qəmli baxışı ətrafindakı əylənən və gülənlərə oxlar yağıdırırdı.

Qasımın ürəyi büsbütün xarab oldu, gözləri yaşardı.

– Anası ona nə üçün təzə paltar tikməyib? – deyə düşündü. Bəlkə anası yoxdur... Anası haradadır?.. Ölmüşmü?..

Qasım sualına cavab tapa bilmədi... Yaşlar arasında çocuğu bir də süzdü: qəmli gözləri onun qəlbini təkrar odladı. Kirpiklərindən sözü-lən yaşlar onu bir an ayıldan kimi oldu. Yoldaşlarından utanaraq yenə çəkilib getdi. Rast gələn ilk çəpəri basıb, bağa girdi: ağacların meyvəli budaqları qanad gərib durmuşdu, ot və çiçəklə bəzənmiş xiyabanlar, sanki yeni paltar geyib, toya hazırlanmışdı. Kölğəliklərdə oynاشan sarı günəş ləkələri könül açırdı. Bu mənzərə Qasımı fikrindən ayıra bilmədi: hər yerdə solğun bənizli, qəmli baxışlı çocuğu gördü...

Qasım heç bir şey düşünməyərək geri döndü. Çəpərin dibindən axan arxin həzin qulgülüsi onu dayandırdı. Bir az tamasha etdi... Ürəyi açılmırıldı... Arxı keçib sönük addımlarla mağara doğru getdi... Çocuq eyni hal və vəziyyətdə idi... Qasımın ürəyi təkrar yaralandı, onun balaca vücudu artıq əzaba tab götürə bilmirdi... Birdən cürətləndi: qəti addımlarla çocuğa yanaşdı. Çocuq onun gəlməsinə məna verməyə kimi vəziyyətini dəyişmədi: gözləri yenə qəm saçırı. Qasımın gözləri yaşıla dolaraq, qaba bir tərzdə onun qolundan dartdı. Çocuq vəhşi bir heyvancıq kimi dışlarını qıçayıb, Qasımı bir yumruq ilişirdi. Bunuñla ürəyi soyumadı: onun qılılı təzə papağını yerə vurub, saçlarından yapışdı...

Çocuğun amansız zərbələri altında Qasımın dərdi dağılır, onun saatlardan bəri qəlbini bürüyən əzab dumani yayılırdı...

Qasım çocuğa əlini qaldırmadı, mükəmməl döyüldükdən sonra papağını yerdən qaldırıb başına qoydu və məmənun bir halda ondan uzaqlaşdı...

Yarım saat sonra yoldaşları yenə:

– Qasım, ay Qasım, – deyə onu çağırır, o da əvvəlki şənliyinə davam edirdi.

1934

## LÜZUMSUZ ARZU ÜÇÜN

İki il idi onu görmemişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümşədi və qızıl dişlərini göstərərək:

— Ya Allah, ya Allah, — deyib əlimi sıxdı. — Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayıraq.

— Təbii, sənətimiz ayrı, iş sahələri başqa, hərəmiz bir mühitdə dolasırıq.

Dostum başını bir az yan tərəfə əydi, məni həsrətlə süzdü:

— Aşna, deyəsən, qocalırıq, — deyə qəhqəhə çəkdi və güldükcə də vücudu əyilib-qalxaraq cürbəcür hərəkətlər yaptı.

Mən də onu ayaqdan tutmuş başına qədər gözdən keçirdim: iki ilin müddətində heç də dəyişilməmişdi; biləks dəyişiklik var idisə də, ona nöqsan gətirəcək bir mahiyyətdə deyil idi: bir az kökəlmış, ciddi-ləşmiş və üzündə qürurlu bir məmnuniyyət duyulurdu.

— Aşna, — dedim, — qocalıq sözünü fikrinə belə gətirməyə haqlı deyilsən — başında ağ tük yox, səhhətin yerində. Əsli budur, yaşa baxılmaz.

Sözlərimdən son dərəcə məmnun oldu, yenə qəhqəhə çəkdi, yenə bədəni əlvan şəkillər aldı. Sonra tələbəlik həyatımızı xatırladan bir neçə vəqə anlatdı, güldük və çox arxada buraxdığınız gəncliyimizi nəşələrlə yad etdik.

Bununla görüşümüz bitdi. Bir-birimizin vəziyyətinə dair bir söz belə dodaqlarımızdan qopmadı. Mən soruşmadım, çünki o belə suallardan xoşlanmazdı. O, atacağı hər bir addımını dərin sirlərlə əhatə edərdi. Tələbəliyində belə onunla illərcə bir otaqda yaşayan yoldaşı da işlərindən baş aça bilməzdi.

Ayrılarkən:

— Sən bizdən uzaq qaçma, gəl. Ayın dördündə axşam qonağım var. Gəlsən çox məmnun olaram... Oturarıq, bir az keçmiş xatırlayıb gülərik, — dedi.

Adresini söylədi, yazdım.

\*\*\*

Ayın dördündə getdim. Xidmətçi qız qapını açıb, məni gözəl məfruşatlı böyük bir salona buraxdı. Qoltuqlardan birinə yanaşarkən sağ tərəfdəki qapı açıldı, Roza xanım içəri girdi. Görüşdük.

– Buyurun, oturun, – deyə mehriban bir səslə yer göstərdi, qarşıya oturduq.

– Bəs Müğbil haradadır? – deyə dostumu soruşdum.

– Bu saat gələr – xəstələrinə baxmağa getmişdir.

– Yəqin gec gələr, – dedim.

– Yox, bu gün hamisəna baxmayacaq; başqa günlər, təbii, çox məş-ğuldur: gündüz xəstəxanada, axşamlar da evdə qəbul edir... Eh, hə-kimlik çətin işdir! Bir dəqiqə belə rahat buraxmırlar... Çox yorulur, yayı səbirsizliklə gözləyirik.

Roza xanım dodaqlarında bir təbəssüm oynatdı və ərinin müvəffəqiyyətlərindən məmənən olduğu təbəssümündə parladı.

– Bu yay harada istirahət etmək fikrindəsiniz? – deyə sordum.

– Keçən yay, – dedi, – Kislovodskda idik. Doğrusu, hər yay eyni yaylağa getmək insanı bıqdırır; bu il Borjoma gedəcəyik...

Müğbilin qayıtması bir saat çəkdi. Hələ qonaqlar gəlməmişdi. Roza xanım arabir məni tərk edir, mətbəxə baş çəkib, qayıdırı və söhbətlərimizə təkrar davam edirdik. Roza xanımı çıxdan tanıyırdı. Tacir ailəsinə mənsub idi. Geniş yaşayışı, gözəl geyinməyi və şöhrəti çox sevərdi. Onda böyük zənginlik arzusu var idi. Xüsusi əmlak, avtomobil, Avropa səyahəti, Paris modası adı məfkurələrindən idi. Maddi vəziyyətlərinin bütün gözəlliklərinə baxmayaraq, yenə onda tam məm-nuniyyət görünümdürdü. Başqa mühit, başqa vəziyyət meyli dərənini aləmini sarsıtmışdı.

Məni gəzdirib, otaqları göstərərək məhcub olan kimi idi:

– Mənzilimiz böyükdür, – dedi, – beş otaq bizə kafidir, ancaq... burada mənim istədiyim süs yoxdur. Mən möblənin və məfruşatın başqa cür olmasını istərdim.

– Məncə, – dedim, – mənzilinizin nöqsanı yoxdur: geniş və gözəl məfruşatlıdır...

– O!.. – deyə sözlerimi kəsdi. – Onda sizin, bağışlayın, əsil zövq-dən xəbəriniz yoxdur. Gəlin, görün mən sizə nələr göstərəcəyəm.

Salona döndük, Roza xanım qəfəsədən bir sıra jurnal çıxarıb, masanın üzərinə qoydu.

– Baxın, – deyə açdı, – bu evlərin incəliyinə, bağçaların səli-qəsinə, hovuzlara, nəhayət, otaqların nəfis üslublu məfruşatına baxın. Bizim ev bunlara nisbətən tövlədir...

Roza xanımın təqdim etdiyi alman və fransız jurnallarını gözdən keçirdim:

— Bizim yeni yapılan evlərimiz heç də bunlardan geri qalmır, — dedim.

Roza xanım tehqir edilən kimi oldu:

— Eh, — dedi, — sizdə heç yüksəliş təmayülü yoxdur. Heyrət!..

Mən sərzənişlə:

— Əzab çəkməmək üçün lüzumsuz arzulardan vaz keçməli, — dedim.

Roza xanım daha da hiddətləndi.

— Sizdə ruh böyüklüyü görmürəm. Tələbəliyinizdə də dərvişniyyət idiniz, indi də. Səbəb sizin subaylığınızıdır... Əzizim, evlənməlisiniz, özü də tələbkar bir qadınla evlənməlisiniz. O sizə arzunun lüzumsuz olmadığını gözəlcə öyrədər...

Yarımsaatlıq münaqişəmiz Roza xanımı fikirlərindən daşındıra bilmədi. Nəhayət qonaqlar gəlməyə başladı, artıq xüsusi söhbətlərə yer qalmadı.

Arxası kəsilmədən gələn qonaqlar salonu şənliklə doldurdular: piano səsi, lətifələr, qadın qəhqəhələri ətrafi bürüdü. Müğbil də gəldi. Hamı hazır olar-olmaz, Roza xanımın nəvazişkar səsi eşidildi:

— Lütfən, yemək otağına!

Otuz beşə qədər adam ağ süfrəli geniş masanın ətrafına toplandı. Burada nələr yox idi. Xalq təbirincə, can dərmanı axtarsaydın tapılardı.

Çaydan sonra salona döndük, bir-iki saat sonra təkrar yemək otağına çağırıldıq. Bu dəfə masa daha zəngin, daha süslü idi. Əlvən məzələr və içkilərlə başlayan ziyafət cücə plovu və meyvələrlə bitdi. Gecənin yarısına qədər yeyib, içib, əyləndik..

\*\*\*

Dostumun evinə getdiyim ilk və son dəfə oldu. Bir daha bir-birimizə rast gelmədik. Bir il sonra əlli min manat müqabilində mənzilini başqasına tərk etdiyini eşitdim. Təbiidir ki, bunun mənasını anlamadım. Hər halda anlasaydım da Roza xanımın nazi üçün olmuş deyə izah edərdi. İki ay sonra məsələnin mahiyəti mənə aydın oldu. Müğbilin ailəsinin ev şeyləri ilə bərabər İранa köçdüyünü eşitdim.

Bu fəqərədən sonra dostumun həyatı məndə böyük maraq oyatdı. Yaxın əqrəbasının biri ilə görüşməyə başladım. Müğbilin İrandan gön-

dərəcəyi ilk məktubu səbirsizliklə gözlədim. Məktub ehtimal olunacaq vaxtdan çox sonra gələ bildi... Adı şikayətlər: şübhə ilə qarşılandıq, iş tapmaq çətindir, hər şey var, pul yoxdur, həyat olduqca sıxıcıdır. Rozaya çarşab örtmək həbsxanada oturmaq kimidir...

Bununla marağım soyumadı; dostumun məktublarını izləməkdə davam etdim. Eyni şikayetlər, peşmanlıq, mədəni həyat arzusu...

Məktubların bir müddət arası kəsildi. Altı ay işsizlikdən sonra Müqbil, nəhayət, özüne iş tapmış, dedilər.

Məsələ mənim üçün həll olmuşdu; artıq marağımı dəf edib Müqibili unutmağa başladım. Bir gün qohumuna rast gəldim. Məyus bir halda salam verib, məni dayandırıdı.

– Heç demirsən başınıza nə gəlib? – dedi və gözləri yaşardı.

– Nə olmuş?

– Nə olacaq, Müqbil Tehranda yatalaqdan ölüb.

Qulaqlarına inanmadım. Əvvəl fikirlərimi bir nöqtəyə toplamaqda aciz idim. Sonra yavaş-yavaş özümə gəlib, Roza xanımla aramızda olan danışığımızı xatırladım. Öz-özümə: “Əzab çəkməmək üçün lüzumsuz arzulardan vaz keçmeli”, – dedim.

1934

## QOCA NƏNƏNİN ÖLÜMÜ MÜNASİBƏTİLƏ

İbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə də öldü: üç gün yatdı, “varımı-yoxumu bilirsiniz, mənə ehsan verin”, – deyə altı kəlməlik bir vəsiyyət elədi; axırda da ağızını açıb-yumdu. Vəssalam. Qarı tamam oldu... Hekayətimiz də burada bitməli idi. Ancaq... “papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”... qulaq as, görnə oldu.

Xülasə, bir gün İbrahim qulluğundan döndükdə evdə bir yaşmaqlı arvad, yanında iki-üç burnu zılıqlı uşaq gördü.

– Ana, bunlar kimdir? – deyə sorduqdə, yaşmaqlı qadın:

– Başına dönüm, məni tanımirsan?.. Yəni haradan tanışan ki, uşaq vaxtı görmüsən. Biz Ağcabədiddə, siz də burada... Mən rəhmətliyin xalası nəvəsiyəm... Vallah, ölümünü eşitdim, o qədər ağlamışam ki, nə təhər...

Qadın sözlərinin doğruluğunu isbat etmək üçün buradaca yaylığının ucu ilə gözlərinin yaşını sildi.

İbrahim əvvəl, hələ yarasının ağrısını duymayan adam kimi gülümsədi:

– Gərək bir böyük oğlun da olsun, – dedi. Qadın bu sözlərdən sonra yaşmağını çənəsindən aşağıya salıb dil açdı:

– Bay elə belə qohumsan, dayna, heç bir demirsən, qohumlarım necə oldu... Böyük uşaq burada Nəriman texnikumunda, qız da mama-liq oxuyur... Gələcəklər görərsən...

Burada İbrahim ayıldı, öz-özünə:

“Deməli bunlar bizim çörək və şəkər payımıza şərik çıxacaqlar...” Sinirləri oynaqlamağa başladı.

Evdə sakit qoca bir pişik var idi. Bunun səsi heç eşidilməzdi. Zatən vəzifəsi də böyük deyildi – hərdənbir siçanlara hücum edər, sonra mərhum qarının yerdə salılmış döşəkcəsinin üstünə çəkilərdi. Bu pişik də yasa gələn qonaqların, boğazına şərik çıxacaqlarını duyub, sinirləri alt-üst oldu. Yemək masasının ətrafına fırlanıb, miyoltusundan nalələr yağdırırıdı.

Təbii idi ki, həmişəki payını almadı və əvəzində İbrahim qonaqlara gücü çatmayıb, onaçıydı. Pişiyin izzəti-nəfsi tamamilə qırıldı, məyus bir halda döşəkcənin üstünə çəkilib, öz dilində bir neçə söyüş

söyüb sakit oldu. Tərs kimi qonaqlar da bir torba süzmə qatıqdan başqa bir şey gətirməmişdilər; Qoca pişiyin də döşü qatıq götürmürdü.

Nə isə, İbrahimim fikir götürmüdü. Düşündü, daşındı, axırda bir müəssisənin ona beş yüz manat borclu olduğunu xatırlayıb sakit oldu. İbrahim qulluğundan başqa evdə də işlər, layihələr hazırlardı. O biri gün o, müəssisə mühəsibinin yanına getdi. Mühəsib ortaboy, başı parlaq dazlı bir adam idi; burun deşiklərinin qabağına yapışan bığı səli-qəsiz yamağa bənzəyirdi. Söz danışanda şalvarını yuxarı dartar və tez-tez gözlərini qırpardı. Hər bir mehriban sözü istiot kimi acı idi.

İbrahim nəzakətlə yanaşın salam verdi. Mühəsib cavab vermədi. Masanın üstündəki kağızları qarışdırıb, çox məşğul adam kimi, qaşlaşımı çatdı, gözlərini qırpdı.

İbrahim:

– Yoldaş mühəsib, axı o pul çoxdan qalır, – dedi.

Mühəsib qaba bir halda:

– Pul olanda gəlmirsiniz, pul olmayanda gəlirsınız.

İbrahim cəsarətsiz bir səslə:

– Bəs nə vaxt olacaq?

– Heç bir şey deyə bilmərəm.

İbrahim, sədəqə gözləyən yetim kimi, bir az durub, sonra otağı tərk etdi.

Evə qayıtdıqda evdə iki təzə qonaq da gördü, bir qadınla on üç-on dörd yaşında bir oğlan da gəlmışdı.

Məlum oldu ki, bunlar da Dərbənddən yasa təşrif gətirmişlər.

Arvad İbrahimin ayağına durdu, üzündən öpdü və qızartdaq gözlərindən bir-iki yaş axıdib dedi:

– Qadan canıma, bibimin ölməsini eşidib, o qədər ağlamışam, nə təhər... Dedim, həm ziyarət, həm ticarət, həm çoxdan görüşməmişik, həm də bu uşağı burada məktəbə qoyaram, gözünüz üstündə olar. Yeddiilik qurtarıb, həkimlik oxumaq isteyir...

İbrahim sinirlənərək:

– Ziyarət hansıdır, ticarət hansıdır? Ticarətdisə, bəs alan kimdir, satan kimdir?

Arvad cəsarətsiz gülüşlə:

– Qadan alım, torpağı sanı yaşayasan, deyəsən, sən də rəhmətlik atan kimi bir az tündməcazsan.

İbrahim acıqlı:

– Sən atamın goru, məndən əl çəkin!.. Əşı bu müsəlmanlar bil-mirəm, nə vaxt adam olacaqlar, – deyib yataq otağına keçdi.

İbrahimin anası qonaqdan üzr istər kimi:

– Onun sözündən incimə, – dedi. – Oxumuş adamlar elə bir az tünd olurlar.

– Niyə inciyirəm, yad deyil ki, mənimkilər də elə belədir. Bax, bunu görürsən, – deyə oğlunu göstərdi, – dərs oxuyanda ağzımızı aça bilmirik: o gecə kitabı atdı, bir küpə doşabımı əndərdi.

Qadın danışarkən oğlunun üzünə fexrlə baxır və gülümsünürdü...

Nə isə... Nahar verildi. Hami, zahiri də olsa, mehribənçılıqla masanın ətrafına toplandı. Pişik yenə miyoldadı, şikayətləndi, təbii, yenə ağızına baxan olmadı. Bəlkə qonaqların ayaqlarına dolaşarkən bir-iki də gizli təpik yedi.

İbrahim baxdı ki, mühasibsiz iş aşmayacaq, o biri gün qulluqdan bir az tez çıxıb, mühasibin yanına getdi. Bu dəfə mühasib onu çox xoş bir halda qəbul etdi, şalvarını iki dəfə yuxarı çəkib, gözlərini qırpdı:

– Necəsiniz? – dedi, – vallah, mən sizin xətrinizi çox istəyirəm. Dünən gecə də bir yerdə sizin söhbətiniz idi... Xətrinizi çox istərəm...

Bu əsnada kim isə mühasibi çağırıldı, şalvarını darta-darta getdi.

İbrahim bir saat gözlədi, mühasib gəlmədi. Müəssisəni başdan-başa dolaşdı. Hər bir otağa baş təpdi, tapılmadı.

Yenə məyus bir halda evə döndü. Ağcabədili arvadın məktəbdə-ki oğlu ilə qızı da qonaq gəlmışdı. Yemək masası darlıq elədi, bir qanadını da açdılar.

Xülasə, bir neçə gün belə davam etdi. Dərbənd üzümü və süzmə qatıq qurtardı. Bakının suyu qonaqlara düşüb, iştahaları bir az da açıldı. Körpə uşaqlar dəqiqədə bir çörək və “qaqa” istəyirdilər. Dərbəndlə qadına yolda soyuq dəyib, öskürür, iliq yumurta istəyir; ağcabədilinin könlünə rahətülhülqum düşür. Nə baş ağrısı, bu yasa gələn qonaqlar evdə istirahət qoymadılar. Təkcə balacaları gündə beş girvənkə çörək görmürdü. Rəhmətlik qoca nənənin cehizlik qızılları torksinə doğru axır. İbrahim də mühasibin yanına ayaq döyməkdən yorulmuşdu. Gah pul yoxdur, gah mühasib yoxdur, bunlar da olanda kassir olmurdu.

Bir gün yenə pul dalınca gedəndə müəssisənin pilləkənində bir tənişinə rast gəldi. Görüşdülər. Məsələni anlatdı:

– Yuxarılara da deyirəm, bir şey çıxmır, – dedi.

Tanışı ona:

– Əşİ, sən heç dünya işlərinə bələd adam deyilsən, – dedi – mühasib də öz yerində bir adamdır, onun da mövqeyi və şərəfi var. Yuxarılarda nə işin var. İş onun özündən asılıdır; istədiyi adamlara həmişə pul tapır...

– Bəs nə edim?

– Deyim: kassada pul olanda o həmişə açıqlı olur. Xasiyyəti belədir. Pul olmayanda deyir, gülür, zarafatlaşır. Onu güdərsən, bir də bir ərizə hazırlarsan, elə ki, gördün ağızının sözünü danişa bilmir, ətrafindakıları acı dillə zəhərləyir, onda ərizəni şafla... Bacarsan, bir-iki də minnətçi götür: o şöhrətbazdır. Vəssəlam. Mənim bir qəpiyim də ləngimir...

O gündən başlayaraq İbrahim, pişik sərçənin mariğina yatan kimi mühasibi güdməyə başladı. Bir gün kassanın qabağında çoxlu adam gördü. Mühasib şalvarını çəkə-çəkə koridordan otağa, otaqdan kordora girib çıxırdı. Qaş-qabağından zəhər yağırıldı. Verilən suallara əhəmiyyət verməyərək, gözlərini dəqiqədə yüz dəfə qırkırdı.

İbrahim məsələni anladı. Bir dəqiqə itirməyərək evə qoşdu. Yasa gələn qonaqları coluq-çocuqları ilə bərabər yığışdırıb, yas qurbanı olan pişiyi də qucağına alıb, mühasibin otağına gətirdi. Rəngarəng geyimli bu adamlar əllərini döşlərinə qoyub, mühasibə təzim etdilər və hamısı bir səslə:

– Bizi balalarının başına çevir! – deyə bağışlıdılar. Pişik də məsələni anlayıb, yanıqlı bir səslə miyoldadı.

Bu əsnada İbrahim ərizəni qorxa-qorxa uzatdı. Mühasib ərizəni özünə məxsus əzəmətlə gözdən keçirdi və mehriban bir səslə əməkdaşlarından birinə:

– Hüseynqulu, – dedi. – İbrahim yoldaşın orderini gətir, qol çəkim.

1934

## QUSAR “MÜLKƏDARLARI”

Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. Son enən orta yaşılı, başının yanları ağarıb gümüşə çalan bir kişi, arıq arvadı və çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz kimi, ətrafa hay atmağa başlıdır. Bir az keçmiş kişi bazarın uzaqlarına baxaraq:

– Reyhan, odur gəlir! – deyə arvadının qolundan dartıb gülümşədi:

Bir cavan oğlan gülə-güle onlara yanaşib, əl verdi:

– Möhsün əmi, bu gün iki-üç dəfə buraya gəlmişəm, – dedi. – De-dim yəqin yolda ləngidiniz... Buyurun, gedək! Gənc haman bir adam tapıb, qonaqların şeylərini yüklədi, yola düşdülər. Sağə dönüb, Qusarın çaya tərəf küçəsində bir evə girdilər.

Gənc, Möhsünün idarə yoldaşının oğlu idi. Möhsün özünə ev tapana qədər bunlarda qalmalı idi. Qonaq yaxşı şeydir, ancaq ev sahibinə çox əziyyət verməyə. Bunu Möhsün bilirdi, onun üçün naharı edər-etməz gənclə ev axtarmağa getdilər.

Bu il Qusara çox istirahətçi gəlmişdi, evlər tutulmuşdu. Çox gəzdilər, nəhayət irəlikli gün bir otaq boşaldığını duyub oraya qoşdular. Kişiliyi ilə arvadlığı məlum olmayan, qılınçı burunlu birisi yaşmanaraq küçə qapısının balkonunda bunları qarşılıdı.

– Burada otaq kirayə verilmiş...

– Bəli, buyurun, baxın.

Möhsün arvadı və qızı ilə evin həyətə nazir uzun, xaraba balkonuna girdilər. İlk ayaq basdıqları taxtanın o biri başı qalxıb, bunlara təzim edər kimi oldu. Balkonun ikinci taxtasına keçdikdə bu taxta da qonaqlara qarşı eyni nəzakəti göstərdi. Qabaqda gedən Möhsün əlini sütuna atıb, boğuq səslə bir dəfə:

– Reyhan, qızı gözlə! – deyə qışkırdı.

Ev xanımı gülərək:

– Ay qardaş, qorxmayın! Nə var ki? Taxtaların mismarı düşmüşdür, od aparmış kişiyə çal deyirəm, çalmır. Sabah özüm çalaram...

Qonaqlara təzim edən taxta qayıdb yerinə toxdadıqda xırda qızın ayağını dişlədi: zil qışkırtı qopdu. Reyhan ərinə acıqlanaraq:

– Möhsün, bizi buraya çolaq etməyə gətirmişən? – deyə geri döndü.

Cəsarəti qırılmış Möhsün sütündən yapışaraq durmuş, balkonun əcaib mənzərəsini seyr edirdi: taxtalar çürüyüb, dəlik-deşik, sanki tam bir

şadara olmuşdu; həyətə tərəf sürəhi uçub, yerində qorxunc uçurum açılmışdı... Möhsün süpürgə həsrəti çəkən həyəti süzdü: alma, armud, gavalı dənizində batan ağacların arasından uzaqdakı mavi sisli meşə görünürdü...

– Ay bacı! – deyə ev sahibinə müraciət etdi. – Təbiət sizə bu qədər var verdiyi halda, bu nə pintilik, nə tənbəllikdir? Dünyada mixmi yoxdur? Meşədə ağacını tapılmır? Taxta qəhətliyidirmi?..

Möhsünün rəngi qaçdı, hirsindən titrəməyə başladı.

Reyhan qapıdan başını sallayaraq:

– Möhsün, sakit ol, axır həkim sənə deyib ki, sinirlənmək olmaz.

Çıxbı getdilər. Küçələri dolaşdırılar. Soraq elədilər, otaq tapılmadı. Yenə geri döndülər, əlacları kəsilib əvvəl baxdıqları evə girdilər. Möhsün ev sahibini çağırıb ehmal səslə:

– Yaxşı, nə təhər eləyək? Buranı sabaha qədər təmir edib, bizə verərsənmi? – deyə soruşdu.

Ev sahibi:

– Qardaş, – dedi, – acıqlı adama oxşayırsan. Bildir sənin kimi birisi buranı kirələmişdi, çox razı getdi. On girvənkə özü, yeddi girvənkə də arvadı kökəlmışdı. Sən də razı qalacaqsan. Balkon xoşuna getmədi, çünkü Bakıdan gəlirsən, bura Bakı olmaz ki...

Möhsün yenə sinirləndi:

– Bacı, səndən Bakı evi istəmirəm. Ancaq elə olsun ki, ayaqlarımız bu deşiklərə düşüb sinmasın.

Ev sahibi güldü:

– Qardaş, neçə ildir burada qalırıq, görürsən, hamımızın ayağı yeyindədir...

Möhsün sakit:

– Yaxşı, sabaha qədər buraları bir yaşanacaq şəklə salarsanmı?

– Hamısı düzələr, arxayı ol...

Razılışib köcdülər. Sabah alaqqaranlıqdan həyətdən gelən söyüş və qarğış səsi kirəçiləri yuxudan ayıltdı: arvad ağacın altında yatan kişini qaldırıb, meşəyə ağaç dalınca göndərirdi; balkonda çəkic səsin-dən qulaq tutulurdu...

– Üzünüüzü mürdəşir sürtələsin, düz mismar yoxdurmu?.. Od apartişmlər, qışda tənbəllikdən bağ'a enmədilər, buraları sökdülər, yandırdılar... Sizi qırılasınız... Bu kişiye bax, başı batmış, o biri üzünə çörüküb, yenə yatdı... – deyə ev sahibi arvadın səsi gəlirdi...

Bütün günü kirəçilər baş-beyindən oldular, nəticədə paslı mismar  
quru taxtaya batmadı, meşədən də ağaç gəlib çıxmadı...

Bir gün xırda qızın qışqırtısı eşidildi. Anası yüyürüb gördü uşağın  
ayağı taxtanın deşiyinə düşüb, çıxmır. Bir tehər burub çıxardı. Möhsün  
evdə yox idi. Sinirlənməsin deyə Reyhan ərinə xəbər vermədi. Ancaq  
ev sahibini çağırıb, məsələni anlatdı. Yenə çəkic çıxdı, gumbultu düşdü,  
söyüş və qarğış başlandı. Nəticədə bir-iki vaks qapağı əzilib, deşik-  
lərə salındı.

O biri gün Möhsün qızının ayağını sarılı görüb, məssələni anladı.  
Yenə sinirləndi, deyindi, yenə ev sahibini çağırıb nəsihət elədi, tənbəl-  
likdən, cəhalətdən danışdı. Yenə çəkic taqqıldadı. Bir-iki də köhnə  
istiot və qəhvə qabı əzildi...

İki həftə keçdi. Bu iki həftədə kirəçilər iyirmi dörd xırda və iri  
qəzaya uğradılar. Ancaq dərin xətər olmadı; məsələ dəri çizilması və  
qan sağılması ilə qurtardı. Möhsün bir neçə dəfə də sinirləndi, axırda  
həkimin tapşırığını xatırlayıb, sakit oldu. Fərqi yox idi – get-gedə çəki-  
cin də taqqıltısı yavaşı'yıb, axırda büsbütün kəsildi...

Məzuniyyətin sonuna on gün qalmışdı... Möhsün dama sərdiyi  
alma, armud, gavalı qurusunu yiğmaq üçün balkonun sü tununa dır-  
manıb çıxmaq istədikdə, sütun yerindən oynadı. Möhsün başı üstə  
aşağı düşdü. Yolda kəlməyi-şəhadətini deyib, o biri dünyaya hazırla-  
dığı halda, özünü balkonun altındaki zibil təpəsində gördü. Cəld  
qılçasını yoxladı, gördü hər şey yerindədir, ancaq buduna qoyun qabır-  
ğası batmışdı. Durub, axsaya-axsaya otağına gəldi:

– Reyhan, – dedi, – yiğiş, daha dincəldiyimiz bəsdir. Bakıya getmək  
lazımızdır. Görürəm, bizi qəza hərləyir.

Axşam avtobusu onları sağ və salamat Xudat stansiyasına gətirdi.  
Gələn kimi bir tərəzi təpib, özlərini çəkdirdilər. Möhsün on iki gir-  
vənkə, arvadı yeddi, qızı da üç çətvər əksilmişdi.

1934

## MİRZƏ ƏBDÜLVAHAB

Mirzə Əbdülvahabın bir sandıq dolusu kitabı var. Əksəri qayış cildli Təbriz basmasıdır. Mirzənin çox vaxtı bu kitablar ilə keçdiyi üçün özü də bir növ kitab olmuş – tərpətsən şer tökülər. Zahiri də xalis Təbriz basmasıdır – qulaqlarından tutmuş burnunun ucuna qədər bitən tüklər şikəstə xətt ilə yazılmış beytlərə bənzəyir.

Mirzə Əbdülvahabın özünün də təbi-şeri var. Gecələr qamış qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar, lakin kəlamını kim-səyə oxumaz. Çünkü zamanımızda şerlərinə qiymət verəcək bir adam təsəvvür etmir. Şair deyə tanınmış adamlara da salam verməz və haqlarında ən kəskin, ən kirli mühakimələr yürüdər.

Mirzənin bir sıra möhübbü var, onlarla görüşər, həp eyni mövzuda danışılanları hər dəfə söylərlər. Dəfələrlə deyilmiş şerlər təkrar edilər və hər kəs eyni ləzzətlə dinlər.

Mirzə Əbdülvahabın klassiklərimiz arasında sevdiyi ən böyük şair Nəsimidir. Mirzə onun Misirdə basılmış divanını dəfələrlə oxumuş, bəlkə də əzbər bilir və ona bir çox nəzirələr də yazmışdır. Nəsimi Mirzə üçün bozbaş kimi zəruri olmuşdur – bir gün dadmasa, kefi pozular. Zəmanəyə dərılanda, arvada acığı tutanda, gənc şairlərdən dilxor olanda həp Nəsimiyə müraciət edər.

O günü bağdan keçərkən gənclərdən birisi “Bu da bizim Əbdülfəlafdır” – deyə ona eşitmişdi. Mirzə baxışında ildirimlər oynadaraq evə gəlmişdi. Açığını söndürmək üçün arvada bir-iki yumruq ilişdirib Nəsimi divanını ələ aldı. Mütaliə həmişəki kimi gecənin yarısına qədər davam etdi, lakin Nəsimi heç bir zaman ona indiki kimi yaxın və dost görünməmişdi. Mirzə oxuyur, ləzzətdən nəfəsi tutulur – sevincindən divanı vəcd ilə öpüb, gözlərinin üstünə qoyurdu.

Mirzə: “Ah, Nəsimi, kaş sən sağ olaydın, məclisinin aşağısı başında oturub, gözlərimi o mübarək ağızına dikəydim” – deyə təsəlli tapırı. Sonra birdən indiki şairləri xatırlayıb, gözləri çanağında oynamaya başladı: “Lağlağı həriflər, – dedi, – boşboğazlıqdan başqa bir şey bilmirlər. Hələ adamı da bəyənmirlər”... Nəsimi Mirzənin əlində titrədi.

Gecə keçirdi. Mirzə gözlüyün ipini qulağından qoparıb, yerindən durdu. Sandığı cirilti ilə açıb, divanı oraya qoydu. Arvad bozbaş gətirdi, yedilər. Sonra Mirzə qartdana-qartdana soyunub yatdı.

Əcəm diyarından Hələbə gəlmış Seyid İmaməddin əxilər tərəfin-dən böyük hörmətlə qarşılandı. Dəvədən düşər-düşməz onu hamama apardılar, paltarını dəyişib, ona gözəl təfrişatlı bir otaq verdilər. Sabahdan axşama qədər əxilər onun xidmətində durub, bütün istəyini yerinə yetirməyə çalışırdılar. Az bir zamanda onun böyük şair olub, Nəsimi təxəllüsü daşlığı Şəhərə yayıldı. Şəhərin böyük üləma və dərvişləri onun ziyarətinə getməyə başladılar. Mirzə Əbdülvahab da Nəsiminin gəlməsini eşidib, böyük sevincə onu görməyə getdi. Brusa çiniləri ilə müzəyyən, divarlarında əlvan kətəbələr asılmış və pəncə-rələrindən içəri uçusan şüalarla bərabər çiçək qoxuları dolan bir otağa daxil oldu. Yuxarı başda qaraqaş, qaragöz, topasaqqal, iri əmmaməli bir adam oturmuşdu. Bəlagətlə söylədiyi sözlər imanla dolu idi. Arabir “Cavidannamə”dən danişaraq farsca söylədiklərinin tərcüməsi və şərhi ilə məşğul olurdu.

Ayaq üstə dolaşan şal sarıqlı, qısa cübbəli gənc bir əxi Mirzə Əbdülvahaba yer göstərdi, şərbət ikram etdi. Mirzə oturdu. Məclis sonuna varındı. Oradakılar qalxıb getdi, Nəsimi ilə Mirzə qaldı. Şair mehriban səslə Mirzəni yanına dəvət etdi:

- Təşrifiniz haradandır? – dedi.
- Azərbaycanın Veylabad şəhərindən.

Nəsimi bir az düşündü:

– Azərbaycanın mərkəzi Təbrizdə oldum. Oraları gəzdim, amma Veylabad eşitmədim...

“Veylabad” sözü Nəsiminin dodağının bir az əyilməsinə səbəb oldu: o gülümşünməsini saxlayaraq:

- Adı qəribədir... Veylabad nə üçün?

Mirzə fəxrə:

– Çünkü əhalisi ərbabi-ülüm və danişdəndir... baxın, ən acizi bən-dənizəm, mənim də bir sandıq qayış cildli kitabım var.

Nəsimi bir az maraqla:

- Bu şəhər Nəqşicəhan tərəfdədirmi?
- Oradan şimaldadır.
- Bildim, Ərrəndadır. Ərəb alımləri oranı çox bəyənmişlər – Əlrihab – deyə təsmiyə edərlər. Çünkü meyvəsi çox imiş.

Mirzə fəxrə:

- Bəli, bəli. Yaxşı sulu armudumuz, kefin istəyən əncirimiz var.

– Şüəra və füzəlanız çoxdurmu?

Mirzə Əbdülvahab gülümsündü, təvazö göstərərək, yerə baxdı, sonra qəti səslo:

– Bəndənizdən başqa kimsə yoxdur; çakərinizin adı Əbdülvahabi Xənnası dillərdə əzbərdir.

“Xənnas” sözü yenə Nəsiminin dodağının əyilməsinə səbəb oldu. Bu dəfə şair gülməsini saxlaya bilmədi: “Veyl”, “Xənnas”, – deyə qəhqəhə çəkdi.

Nəsiminin bu hərəkəti Mirzəni olduqca dilgir etdi. Mirzənin hid-dətindən dodaqları titrəməyə başladı.

– Sən nəsən ki, camaata gülürsən? Sözlərin başdan-başa səfsətədir:

“Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm, Gör bu lətifəyi ki, mən dəhri-zəmanə siğmazam...”

Bu nədir? Sən nə olmusan ki, heç yere siğmırısan? Axmaq!..

Mirzə acıqla yerindən sıçrayıb, otağı tərk etdi. İndi o, yeniyetmə şairlərdən daha çox Nəsimiyə qarşı nifretlər bəsleyirdi. “Bu məlunu dolaşdırmaq lazımdır,” – deyə intiqam yolları arayırıdı. Düşünərək cameyə gəldi. Xurma kölgəliklərində gizlənən hücrələrdə üləma əyləşib saillərin işlərinə baxırdılar. Mirzə də qazını soruşub, bir hückənin qarşısında əl bağlayıb durdu. Növbə ona çatdıqda yeriyib qazının hüzurunda durdu:

– Ərzin?

– Ərzi-bəndəliyim var. Dini-mübinin səlaməti üçün cəfəri bir zindığın vələdizinalığını ifşa üçün gəldim.

Qazının təəssübü coşdu:

– Söylə! Söylə! Söylə görüm o mürtəd kimdir?

– Diyari-Rumdan möminlər arasında fəsad toxumu əkmək üçün gəlmişdir. Özü də batinidir. Hökmdarlara qarşı yapıqları sui-qəsdlər məlumi-alınızdır. Nə qədər xan qətl etdiklərini bilirsiniz... Danışdılqları da, haşallallah, küfr...

Mirzə o qədər coşmuşdu ki, bir saat Nəsiminin əleyhinə danışdı və axırda özü də öz sözlərinə inanıb ağladı.

O saat adam göndərilib, Nəsimini getirdilər. Hücrələrdəki ruhanıllar həyəcana gəlib toplandılar. Mühakimə başlandı. Mirzə Əbdülvahab da şahid sifəti ilə oturmuşdu. Nəsimi verilən suallara sakitlik və mətnətlə cavab verir, heç bir şeydən də çəkinmirdi. Mirzənin iftira və böh-

tanları da onu şaşırmadı. Fəzlullaha inandığını anladıb, onun haqq olduğunu coşqun bir ifadə ilə deyib, axırda:

Dəryayı-mühit cuşə gəldi,  
Kon ilə məkan xruşə gəldi,  
Sirri-əzəl oldu aşikara,  
Aşıq necə eyləsin müdara?

— deyib cəzb oldu: ağızından köpük daşlanaraq, yerə sərildi.

Qazi hiddətli səslə:

— Dərisi boğazından çıxarılsın! — deyə fitva verdi.

Ətrafdan təsvib səsləri eşidildi.

Nəsimini cəza yerinə götirdilər. Rəngsiz üzündə iman mətaneti parlayırdı. Cəllad onu soyundurub, ayağından başlayaraq dərisini soymağa başladı. Şair yalnız alt dodağını dişi ilə sıxıb gülümsəyirdi...

Mirzə Əbdülvahab bu qorxunc mənzərəyə tab gətirə bilməyərək, çıçırib bayıldı...

Səsə yanında yatan arvadı dik atılıb sıçradı. Mirzə yataqdan kənar da palazın üstündə çapalayırdı. Arvad su gətirib, onu ayıltdı:

— A kişi, nə xəbərdir? — deyə soruşdu.

— Məni qara basmışdı.

Arvad gülə-gülə:

— Bozbaşın buxarındandır, a kişi. Sən bir də yatar qarına bozbaş yemə! — dedi.

1934

## YÜKSƏLİŞ

Səndələyə-səndələyə qapıya yanaşdı, sol əli şüursuz bir halda qalxıb qapını tıqqıldatdı. Səsə gələn olmadı. Gecənin yarısı idi. Qapı qarşısında qara kölgə təşkil edən adam qəribə bir qiyafəyə malik idi. Yuvarlaq kepkasından başlayan düzgün cizgi ənsəsində qırılır, lobba düşmüş mürəkkəb kimi, kənara qeyri-müntəzəm xətlər ayrılrırdı, kürəyində yarımdairə şəkli alaraq aşağıya doğru enir və şalvarının arxasında yenə cizgi qırılıb, bir sıra didiklər əmələ gətirirdi. Ayağının uclarında və dizlərində də eyni cizgi qırıqları gözə çarparıdı...

Qapı təkrar döyüldü, səs sükut içində uyuyan dalana düşüb, nərədə isə eks-sədalar doğurdu. Kölgə yerində duraraq düşünür, lakin düşünüşü məntiqsiz və məqsədsiz idi. Gözlərinə görünən şeylər sabit bir şəklə malik deyildi. Bir də əyri çərçivəyə yerləşməyib, sallana qalan çatlaq qapı onun gözlərinə sataşır. "Qapı-qapı" – deyə gülümsəyir; bir dəqiqə sonra həm qapı, həm də qapı ətrafında dolaşan düşüncə qaib olub gedirdi. Davamının çıoxmu, azmı sürdüyüünü bilmədiyi bir boşluq onu bürüyürdü. Sol əli yenə şüursuz bir halda qapını döyməyə davam edirdi...

Qapıya söylənə-söylənə bir qadın gəldi. Açıdı. Səndələyərək içəri soxulan kölgəni gördükdə:

– Allahın bir ucuz ölümü yoxdur ki, ölüm qurtarım, – deyə şikayətləndi. Qadın qapını bağlayıb, xırda həyətlə deyinə-deyinə geri döndükdə qulağına bir tappılıt gəldi.

– Bu oğul olmadığı, dərdi-sər oldu, – deyə özünü otaq qapısına yetirdi. Oğlu ilişib yixilmişdi. Qadın onun qolundan yapışaraq:

– İftadə, – dedi, – bir dibli mənim də, balalarının da başını kəs qurtar. Belə biabırçılıq olmaz. İçməyin də bir təhəri var. Hər gecə kefli, balalarının ruzusu araqda...

Qadın hirsindən ağladı və göz yaşı axıdaraq İftadəni sürüyüb otağa saldı. Xırda neft lampasının xodu aşağı çəkilmişdi. Döşəmənin üstündə kirli bir yorğan altında üç uşaq büzüşüb yatmışdı. Pəncərədə bir-iki qab, bir xırda bişmiş maşını var idi. Künçdə bir vedrə, onun yanında xırda bir döşək salınmış, baş tərəfinə də kirli bir boğça qoyulmuşdu... Otağın bütün təfrişatı bundan ibarət idi...

Qadın uşaqların yanına uzanarkən hələ də söylənirdi:

– Arvadın yaxşı elədi, qaçıb canını qurtardı... Belə olsa mən niyə qalım... Canım cəhənnəm!..

Arvad döşəmənin üzərində paltarını çıxarmadan sərilən oğluna hiddətlə baxıb ağladı... Gözlərinə yuxu gəlmirdi, həp oğlunun dərdini, ailənin dağılmاسını, çocuqların ac qalmasını düşünürdü... Gecə keçir, yorğan altında ayaqları bir-birinə dolaşan çocuqlar inildəyərək çevrikirlər. İftadə xoruldayır və bu xorultu gecənin sükütündə arvadın qulağına çataraq əcaib sədalar doğururdu... Sanki tənha bir küçədə kimsəsiz, yetim bir çocuğu boğurdular, iniltisi ətrafa yayılaraq qeyb olur, əvəzində başqa bir fəğan doğurdu... Ana qəlbini sizlayaraq göz yaşları saçırı... Çocuqlar yenə bir-birinə toxunaraq çevrikir, inildəyir, İftadə yenə xorultusu ilə qadının yuxusunu zəhərləyirdi.

İftadə səhər tezdən oyandı. Başında bir ağırlıq duydu. Gözlərini ovçalayaraq bir yorğan altında yerləşən çocuqları və öz anasını süzdü: çocuqlardan birisi yataqdan sürüşüb, döşəmənin üzərinə düşmüşdü, o birisinin ayaqları yorğanın dışarısında qalmışdı... Çəlimsiz, bənizləri qaćiq çocuqlar ona ölü kimi göründülər. Onda bir əzab hissi oyandı, bir anlığa ürəyini sizlədib, yox oldu... Susuzluğun var idi.

“Bir stəkan pivə olaydı”, – deyə başından keçirdi, Nəşəsi alovlandı. Boğazının qurumasını hiss etdi. Pivə nəşəsi daha da artdı. Yerindən sıçrayıb qalxdı.

Bir dəqiqə sonra küçədə idi. Dalğın bir halda ciblərini yoxlayır, tənbəl-tənbəl yürüyür, təkrar yoxlayırdı. Pul və papirosun olmamasına inana bilmirdi.

Bir uzaq tanışına rast gəldi. Gülmüsünərək ona yanaşdı. Əvvəl bir söz demədi, əllərini bir-birinə sürtdü, tabe bir hal aldı. Sonra ansızın:

– İki manat pulun varmı, mənə verəsən? – dedi və gülümşünməsində davam etdi.

Tanış cavab vermədən əlini qoltuq cibinə uzatdı, yan tərəfə baxaraq bir üçlüq çıxardı. İftadənin əlləri qeyri-şüuri bir halda yuxarı qalxıb üçlüyü qapdı. Özünü böyük bir sevinclə pivə klubəsinə yetirdi. Pivə stəkana süzülüb köpükləndikcə ürəyi yarpaq kimi əsirdi. Titrek əli ilə stəkani başına çəkib bitirdi, dodaqlarına ilişmiş köpüyü zövqlə əmdi. İndi papiros nəşəsi ona rahatlıq vermirdi. Lakin papiros tapmaq içki qədər çətin deyil idi. Oradakılardan birinə yönələrək aldı. Tüstünü acgözlükə udaraq, yoluna davam etdi.

İftadə mətbəə əməkçisi idi. Təshihə baxar və arabir şer də yazardı. Vaxtilə gənc şairlər arasında müəyyən bir mövqeyi də vardi. Lakin get-getdə içkiyə alışaraq düşür və ədəbiyyat sahəsindən uzaqlaşırıldı. Bir aralıq belə tamamilə unuduldu. Yazıçılar qurultayı ərəfəsində əski və yeni yazıçılar aranılıb yoxlanırkən İftadə də yada düşdü.

Bir axşam İftadə evə erkən dönmüşdü. O, xəstələnmiş kiçik çocuğunun yatağı yanında oturub fikrə dalmışdı. Çocuq qızdırma içində yanındı. Hərdən gözlərini açıb, atasının üzünə baxır, sanki “Anamı istəyirəm”, – deyə onu töhmətləndirirdi. İftadənin anası yenə deyinirdi:

– İşiq pulu vermədik, kəsdiłər, evdə dişə dəyər bir şey yoxdur... Amma arağa pul tapılır... Uşaq azarlı, özü ac, indi ona nə verim?.. Kaş Allah məni öldürəydi, bu günləri görməyəydim...

Qadın bu sözlərdən sonra adəta ağlar və gözlərini yaylığının ucu ilə silərdi. Bu dəfə başını divara söykəyib, gözlərini yumdu, yaş damaları rəngsiz yanaqları aşağı axmağa başladı.

Qapı tıqqıldı. Otağa saç və bığları ağarmış bir adam girdi. Kefli olduğu süstüyündən bəlli idi. Mehriban bir səsle salam verdi, qadının və çocuqların kefini sordu. Qadın gözlərini açıb təkrar yumdu və aldığı vəziyyəti heç də dəyişmədi, bəlkə bir az da darıldığını göstərdi.

İftadə tələsməyərək ayağa qalxıb gələn adamlı görüşdü və onu döşəmədə salınmış döşəkçənin üzərinə dəvət etdi. Oturdular; ikisinin də susması və bir-birinə qarşı artıq nəzakət göstərməməsi onların tez-tez görüşmələrini isbat edirdi. Qonaq yavaş səslə:

– Çocuq, deyəsən, naxoşdur? – dedi.

İftadə bir az dərdli kimi:

– İki üç gündən bəri kefi yoxdur, – dedi.

Qonaq:

– Yaxşı olar, – deyə gülümsədi, – nə olacaq ki?.. Mənimkilər də yatıb durur, heç xəbərim belə olmur... Bu bir məsələ deyil, de görüm, arağın varmı?

İftadə:

– Sən ölü, yoxdur, – dedi. – Gündüz bir az tapıb içdim. Heç kar da görmədi.

Qonaq gülümsədi və laübəli bir halda İftadənin dizini çımdıklədi. Sonra nə düşündüsə, soyunmağa başladı. Palto, pencək və üst köynəyini çıxartdı, bunların altında kirli bir fufayka var idi, onu da çıxarıb

ayrı qoydu. Sonra geyindi və fufaykanı bir qəzetəyə büküb çıxdı. Qonağın getməsi evdəkilərə heç bir təsir bağışlamadı: hər kəs öz yerində, əvvəlki vəziyyətində qaldı. Yalnız böyük çocuq ortancısının üzünə baxıb gülümsədi. Bu gülümsəmə uzun müddət davam etmədi: çocuq tutuldu və gözləri yenicə örtülmüş qapıya sataşaraq qəmləndi və get-gedə acıqlı bir tövr aldı...

Çox çəkmədən qonaq geri döndü. Yavaşça gəlib əvvəlki yerində oturdu. Paltosunun cibini göstərərək İftadənin qulağına bir şeylər piçildədi. İftadə heç bir meyl göstərmədi. Qonaq gülümsədi və cibindən bir şüşə araq və kağıza bükülü bir az kələm çıxardı. İftadənin nəzəri anasının kədərli üzündə dolaşır, geri döndü.

– Fufaykanı bu tezliklə kimə satdırın?

– Allah yetirdi.

İftadə yerindən qalxıb, pəncərədən iki fincan alıb gəldi. Araq eh-mallıqla fincanlara tökülb içildi. Kələmi də yedilər. Kələm kağızı ilə ağızlarını silib heç bir şey olmamış kimi, yerlərində oturmağa davam etdirilər. Çocuğun iniltisi sükutu pozdu. Qadın dik atılaraq ayıldı. Qonağı görçək üzünü ikrahla qırışdırı və bir an özünü itirib, sonra inildəyən çocuğun üzərinə əyildi. Quru dodaqları ilə onun alovlu yanaqlarını və alnını oxşadı. Gözündən qopan odlu bir damcı çocuğun üzünə düşüb, onu diksindirdi. Çocuq qızarmış gözlərini çevirib, nənəsinin yaşılı gözlərinə baxdı, əvvəl bir şey dərk etməyən kimi dondu, sonra duyduğu açılardan dodaqları büzüldü, üzünün hər bir ifadəsi qorxu ilə doldu...

Yenə qapı tiqqıldandı. İftadə:

– Kimdir? – deyə yerində qımıldanmadan soruşdu. Buna cavab olaraq qapı təkrar tiqqıldandı. Yad adam olduğu bəlli idi. İftadə qalxıb qapıya çıxdı.

– Buyurun! Buyurun! – deyə kimi isə qarşılıdı. İçəri gözəl geyimli şən çöhrəli bir gənc girdi.

Sandalya adına heç bir şeyə təsadüf etmədiyi üçün gedib pəncərədə oturdu. İftadə:

– Tahir Muxtar, nə əcəb? – dedi.

– Firqənin 1932-ci il aprel qərarını bilirsınız. İndi ədib və şairləri yoxlaysıraq, görək bu qərardan sonra nə yazmışlar.

Iftadə şən və utancaq simasını yerə dikib bir cavab vermedi, əvvəlki qonaq səssizcə otağı tərk etdi. İftadənin anası isə sanki Tahir

Muxtarın buraya gəlməsindən ümidi lənərək gözlərini onun üzünə zillədi, Tahir Muxtar qapını göstərərək:

– Bu gedən kim idi? – deyə sordu. Hacı Vəlinin oğlu deyilmə, Tazapirdə böyük mülkləri var idi?

İftadə yavaş səslə:

– Odur.

Tahir Muxtar ciddi və qəti:

– İftadə, – dedi, – bağışlayın, mənim sizin daxili işlərinizə qarışmağa haqqım yoxdur. Amma bu dəfə qarışacağam. Deməliyəm ki, o, sizin yoldaşınız deyildir. O, əyyaş bir adamdır. Əyyaşlığının da səbəbi bəlli: mülkü, malı əlindən getmiş, əməyə alışmamış, olən bir sinfin nümayəndəsi olaraq, yeni quruluşa qarşı göz yummaq üçün içir, məst olur. Bu təbiidir. Sənin ona qoşulman, – bağışla, içdiyini bilirik və içmən heç də təbii deyildir. Sən əməkçi bir ailədə doğuldun və həmişə də əməkçi olmusan...

İftadə onun sözlərini təsdiq edərək başını tərpədir, anası da təsvibkar bir ifadə ilə gənci dinləyirdi. Tahir Muxtar sözlerinə davam edirdi:

– Mən buraya rəsmi olaraq şura yazıçılar cəmiyyəti tərəfindən gəlmışəm. Qəti olaraq deyirəm, İftadə, bundan sonra bir daha içməyəcəksən, vəssələm!

İftadənin anası yerində qurcalandı, əvvəl titrək, sonra get-gedə aydın və mətin bir səslə dedi:

– Sənə qurban olum, ay oğul, kaş bir az qabaqcə gələydin.. Xəbərin yoxdur, ölüb qurtarmışam. Evin bütün şeyini satıb içkiyə verib, qazandığından bir qəpik görmürük, arvadı qoyub qaçıb, bir sürü uşaq üstümə tökülib. Allah ömrünü uzun eləsin, sənin kimi bir Allah bəndəsi uşağın ikisini bağçaya qoyub... Da bundan artıq adama nə yaxşılıq edərlər. Amma bağçaya getməyə də paltar, ayaqqabı lazımdır mı? Evə gələndə yemək lazımdır mı?

Qadın dördlərini uzun-uzadı söylədi və nəhayət, mətin səsi təkrar titrədi, müəəssir bir surətdə ağlayaraq:

– Oğul, dost-düşmən yoxdurmu? – deyə sözərini qurtardı.

Dəhşətli bir sükut otağı qapladı. Xəstə çocuq belə, bir an iniltisini kəsib susdu. Tahir Muxtar:

– İftadə, – dedi, – sən bu gün düşmüş də olsan, incə hissələrin hamısı səndə ölməmişdir zənnindəyəm. Sən bu faciəyə qarşı necə laqeyd qala bilirsən? Büsbütün məhv olduğuna inana bilmirəm.

İftadə yenə başını tərpədir və bütün söylənənləri təsdiq edirdi.

Tahir Muxtar:

– Sən bir daha içməyəcəyinə dair mənə söz ver! – dedi. İftadə məcbur bir halda yerindən qalxıb təkrar oturdu. Anası onun tərəddüdüնü duyar kimi:

– Oğul, bu yazıq körpələrin xatırəsi üçün tövbə elə, nə olar. “Yoldan çıxməq eyib deyil, yola gəlməmək eyibdir...” Ver, kişi zəhmət çəkib gəlib, söz ver... Bundan sonra da gözləri sənin üstündə olar.

İftadə titrək səslə:

– Verirəm! – dedi və üzündə bir qəribə ifadə göründü.

– Bax, verdiyin sözü unutma! Sabah cəmiyyətə gəl, bu sərsəri qiya-fəsini dəyişməlidir...

İftadə müləyim bir halda Tahir Muxtarın üzünə baxırdı. Tahir Muxtar sözlərinə davam edərək:

– Gələrsən, cəmiyyət sənə paltar alar... İşin az isə yenə iş taparıq. Hər şey düzələr, ancaq verdiyin sözə vəfa edəcəksən!

– Edərəm, vallah, edərəm!

Tahir Muxtar:

– Hələlik bu, – deyə qalxdı. Qadın ayağa qalxıb, oğlunu ona tapşırıdı, ağlayaraq yalvardı. Tahir Muxtar gülərək:

– Ana, söz verib, düzələcək. Sonralar düzələnə qədər kağız yazarıq, onun maaşını sən alarsan.

Qadının sevinci bir daha artdı:

– Allah səndən razı olsun! – deyə təşəkkürlər etdi, oğlunu təkrar tapşırıdı, təkrar yalvarıb ağladı...

Üç gün sonra İftadə Tahir Muxtarla bərabər küçə ilə gedirdi. İftadənin qiyaflə tamamilə dəyişilmişdi: paltarı, şapkası və ayaqqabısı tamamilə təzə idi. Kommunist küçəsindəki yeni bağçaya girdilər. Ətrafi çiçəkli gözəl səkilərlə qalxaraq Tahir Muxtar:

– İftadə, – dedi, – bir ətrafa bax: hər yer yenidən tikilir, bəzənir, gözəlləşir; hər addımda yeni adamlara, yeni mütəxəssislərə rast gəlirsən; konkanı tramvay, at və öküz arabalarını avtomobil əvəz etmiş... Hər yerde yeni bir həyat duyulur... Sənin bu böyük dövrdə məst olmağa haqqın var idimi?..

İftadə etiraz edərək:

– Doğrudan, yox idi... Bilirsiniz, pis yoldaş adamı yoldan sapdırılmış. Pis mühitə düşmüşdüm...

– Bundan sonra o piyalə yoldaşlarından uzaq gəz... Evinə gəlsələr, qov!.. Utanmadan qov!..

Bağçadan çıxıb, sağ tərəfə, Azərnəşrə döndülər. Möhtəşəm bina-nın gözəl və təmiz pilləkəni ilə yuxarı çıxarkən Tahir Muxtar dedi:

– Mətbəədəki işindən qurtarandan sonra bura üçün çalışarsan. Burada iş çoxdur. Bu il yalnız bədii şobə min iki yüz çap listəsi buraxmalıdır. İngilabdan əvvəl Azərbaycanda təb olunan bütün kitabları toplasın bu qədər olmaz. Halbuki Azərnəşrdə bir çox şobə var. Nəticədə minlərcə çap listəsi nəşr olunmalıdır. Gələn il bu çap listəsinin miqdari iki qat artacaq. Çünkü bütün ölkə savadlanmış, bizdən bilginin hər bir sahəsinə dair kitab tələb edir. Şura ziyalisının vəzifəsi böyük və məsuldur... Sən də içkiyə dalib sıradan çıxməq isteyirsən, – deyə Tahir Muxtar gülümsədi. İftadə utandı, udqundu və titrək səslə:

– Tahir Muxtar, o acı dəqiqlirləri yadına salma, doğrudan utanıram...

Bədii şobəyə gəldilər. Hər kəs İftadənin yenidən meydana çıxmاسını təbrik etdi. Ona iş verdilər, getdi.

Bir müddət İftadə ayıq olaraq çalışdı. Evinə yavaş-yavaş zəruri şeylər də almağa başladı. Bir axşam yenə onda bir nəşə oyandı, içki üçün ürəyi cir-cir çırpındı. Ağılumulmaz bir vəziyyətdə evdən çıxdı. İşıqlı küçələr sanki dumanlara dalmışdı, onun içərisində söndürülməsini tələb edən bir atəş yanındı. Nədənsə ruhu düskün, vücudu xəstə kimi idi. İlk pivə klubəsi onda bir fərəh oyatdı, lakin oraya yanaşmağa cəsarət etmədi. Bir qüvvə onu oraya çekirdi və bir ayrisı da oradan uzaqlaşdırmağa çalışırıdı. İlk təhlükəni adladı. Həm sevinir, həm də kədərlənirdi... Yoluna davam etdi – dənizə doğru gedirdi. Bir sıra səs-küylü pivəxanaları da eyni iztirab və dərin mübarizə ilə adladı. Artıq yeni bulvarda idi. Yeni əkilmış cavan ağaclar və çiçəklər arasında düzülən ağ yeni iskəmlələr ilk addımında ona təzim edən kimi göründü. Sevindi. Sonra bu sevinc qeyb olaraq anlaşılmaz bir iztirab yenə onu qapladı. İçindəki atəş yene alovlanmağa başladı. Divane kimi dolaşdı. Bir qüvvə onu yenə geriyə doğru çəkirdi. Qəmli gözləri ilə dənizi və göyü süzdü. Üfüqdən doğan ay səliqəsiz şalvar yamağını andırırdı; sönük ulduzlar qırılmış təsbeh kimi göyə dağılmışdı, bulud parçaları yunu çıxmış yırtıq döşəyə və yastiqlara bənzəyirdi... Nəzəri səndələyərək sol tərəfə axdı: mədən və zavodların işığı ot başlarına

düşmüş şəh kimi parıldasır, bütün şəhər lalə tarası kimi yanır, yeni binalar əzəmət və dəbdəbə nümayiş etdirirdi...

Şən bir təbəssüm onun üzünə yayılaraq gözlərini güldürdü. Ona bir yüngüllük gəldi. Özündə yalnız vahid bir qüvvənin hakim olduğunu duyaraq sevindi. Qəti bir səsle:

– Yox! – dedi və sürətli addımlarla evinə, ailəsinə və işinə doğru getdi.

1935

## İSTİRAHƏT GÜNÜ

Xırda bir işçi otağı. Maşınkanın üstündə iri qazan. Arvad paltar yuyur. Əri otura-dura ona kömək edib girib-çixır, su gətirir, əlinə tökür, kirli su aparır. Arabir hayxırı, künçdəki qaba tüpürür. Bəzən çarpa-yının üstə yarı uzanır. Arvad sinirlənir, deyinir. Onu köməyə çağırır. Kişi istər-istəməz yerindən qalxır. Yenə köməyə qoşur. Vedrəni dışarı çıxardanda arvadı şikayetlənir:

– Şüşə zavodu... Bir az artıq pul verirmiş... Bu da artıq pul: ciyərləri əldən getdi!..

İş davam edir. Kişi yenə gah uzanır, gah işləyir. Yeddi yaşlı Henrix çarpayının bir guşəsində oynayır. Gah çarpayının başlıqlarına dırmaşır – at-at oynamaq isteyir, çarpayını tərpətdikcə atası hiddətlə-nir, şışkin və saralmış üzü əzab saçır. Henrix bəzən döşəməyə enib, orada oynamaq isteyir; atasının taxta başmaqlarını geyib otağı dolaşır, qazanın qapağına dolaşır, yuyulmuş paltarlara toxunur... Anası hiddətlənir, onun qolundan tutub itələyir. Henrix ağlayır. Onun səsi atasını daha da sinirləndirir. Yataqdan qalxır, öksürüb, künçdəki qaba tüpürür. Geri döndükdə qadını yuyulmuş paltarları ona göstərir. O, istər-istəməz paltarları götürüb, otağın ortasındaki şəlitdən asmağa başlayır. Henrix yerindən qalxır, bu da paltar asmaq isteyir. Atası hid-dətlənib, yenə onu itələyir. Henrix yenidən ağlayır. Anası işdən əl çəkib, kədərlə ona yanaşır, onu qucağına alıb, bağrına basır. Öpüb ağlayır:

– Mən bilirəm ki, sənə oynamaq üçün gen yer lazımdır. Nə edim, yoxsulluq!..

\*\*\*

Almaniyada işçinin adı günü davam edir. Sabah qaranlıq bir çarpa-yından iki baş qalxır: qadın cəld durub geyinir, işığı yandırır, qəhvədanı maşınkanın üstünə qoyur, çörək doğrayıb, masanı yiğisidir. Qurumuş camaşırları şəlitdən yiğir. Təkrar yuxuya getmiş kişini durğuzur. Kişi başını təkrar qaldırıb, yenə yasdığa söykəyir. Əsnəyir, öskürür, döşə-mənin üstündəki qaba tüpürür. Qadın fincanları masanın üstünə düzə-rək, ərinə səsləyir. Kişi istər-istəməz qalxıb, yataqda oturur. Yenə əsnəyib, öskürür. Ərinərək qalxıb geyinir. Üzlərini yuyurlar. Sonra quru çörəklə qəhvə içirlər. Henrix dadlı-dadlı uyuyur. İşə hazırlanırlar. Birər parça çörək götürüb, kağıza bükürlər. Ana bir fincana qəhvə töküb,

ağzına nəlbəki çevirir, yanına bir-iki parça çörək qoyur. Henrixə baxıb, ah çəkir, yeriyb onu öpür və ayağının ucunda yürüyərək çırığı keçirib, çıxırlar.

Yağmurlu hava. Küçədə hələ işiq yanır. Yalnız zibil avtoları evlərin qabağına düzülmüş zibil qutularını avtolara doldurur. İşçi qafiləsi bir istiqamət tutaraq gedir. Mağazalar bağlı, yalnız pivə dükənləri açıqdır. Oraya işçilər girib çıxır. Henrixin ata-anası da aralanıb, hərəsi bir zavoda girir.

Henrix yuxudan ayılıb yatağında qurcuxur. Yarıışıq otağın pəncərəsinə yağış döyüür. Henrix maraqla baxır. Əsnəyib, gərnəşir. Nəşə ilə əlini yasdiğının altına salıb, bir kağız quş çıxarır. Barmağının üstünə qoyub uçurur. Bir müddət belə əylənir. Sonra quşu yasdiğın altına qoyub, yataqdan cəld sıçrayır. Masadakı fincanın nəlbəkisini qaldırıb baxır. Bir az dadır, bir diş çörək alır. Sonra fincanı götürüb, yatağa tərəf gəldikdə ayağı ilişib yixılır. Fincan sınır. Bir dəqiqliyə döyüükür. Sonra cəld geyinib, fincan sırıqlarını yiğisdırıb, koridora çıxır. Bir az sonra dönür. Əski götürüb, döşəməyə tökülen qəhvəni silir. Əl üzünü yumağa başlayır. Yuyunub silinir. Masaya tərəf gəlir, bir diş çörək alıb çeynəyir. Görünür, yavan çörək bir o qədər də onu həvəsləndirmir. Düşünür. Qəhvədanı götürüb, masadakı fincana süzür. İçir. Ağzını burur. Durub komodun qutusundan qəndqabını çıxarır. Açıır. Qənd olmadığını görüb, məyus olur. İçindəki ovuntunu fincana səpir. Çörəyini bu qəhvə ilə yeyib bitirir.

1936

## VASVASI

O, Bakıda böyümüşdü, həm təhsilini orada bitirmiş, həm də qulluğu orada idi. İyirmi beş yaşa çatmış da, rayonlarımızi gəzməmişdi və qəza onun təsəvvüründə qızdırma, ilan və əqrəb yuvası kimi bir şey idi. Odur ki, o həmişə Bakıda qalmağı, Bakıda çalışmayı səfali bir qəzadan belə üstün tutdur.

Bir gün onu maarif komissarlığına çağırıldılar. Şöbə müdürü onu oturdub dedi:

– Yoldaş Həmid, üç günlüyüə Mirzə Davudluya gedib, oradakı məktəbimizi yoxlamalısınız.

Şöbə müdürü sözlərini bitirib, ona bir göstəriş vərəqəsi uzatdı və:

– Gedin, kassadan iki yüz manat alın, sonra hesab verərsiniz – deyə əlavə etdi. Şöbə müdürü təklifini elə bir sürotlə etdi ki, Həmid ağızını açmağa belə imkan tapa bilmədi. Əvvəl ansızın olan təklifdən dondu, sonra yavaş-yavaş özünə gəldikdə, şöbə müdirinin başqa bir işlə məşğul olduğunu görüb, etiraza cəsarət etmədi. Düşüncəli bir halda ayağını sürüyərək kassaya yanaşdı, pulu alıb, evə döndü.

Həmid həmişə evə tramvayla gələrdi, bu dəfə piyadə getdi. Yolda bulvara döndü. Alabəzək dona bürünmiş çıçəklər, may günəşində yikanan dəniz, sanki həmişəkindən daha gözəl, daha füsunkar idi. “Mirzə Davudlu!” – deyə düşündü, köksünü ötürdü, ona elə gəldi ki, dənizdən ağaçqanad sürüsü qalxıb, ona hücum edir; kolların arasından şahmarlar, gürzələr baş çıxarıb, onu güdürlər... Həmidin tükləri ürpərdi, diksinərək hədəqədən çıxmış gözləri ilə ətrafinı yoxladı... Həzin külək xirdəcə camları və salxım sallamış yasəmənləri titrədirdi. Meydandan çocuqların şən səsləri eşidilirdi. Həmidə bir az mətanət gəldi: “Əh, nə olacaq – olacaq!” – deyə özünə təsəlli verdi. Lakin ifadəsin-dən ölümə gedən adamin qeydsizliyi duyuldu...

Həmid maarif sahəsində işləyir və vəzifəsində olduqca intizam-pərvər idi. Ancaq... vasvası idi, gündə on dəfə əlini yuyar, ayda on beş kərə həkimə gedər və yanında bir dəstə resept və müayinə vərəqələri daşıyardı. Təbiidir ki, Həmid qəzaya qarşı bir sıra tədbirlər görməyə başladı. Çantasını kinə, bor turşusu, yod, marlı, pambıqla doldurdu və “dəruni təthir” üçün bir şüşə də araq aldı...

Qatar axşam saat on birdə Mirzə Davudlu stansiyasına çatdı. Həmid əllərinə, üzünə və boynuna odekolon sürtüb, ehtiyatla platformaya endi. Yanı uşaqlı bir rus qadını durmuşdu; görünür, səfərdən adam gözləyirmiş. Həmid ona yanaşdı:

– Bağışlayın, kəndin yolu haradandır?

Qadın bir də boylanıb, vaqonları gözdən keçirdi, öz-özünə: “gəlmədi” – deyib, Həmidə tərəf yönəldi.

– Biz də ora gedirik, istərsiniz bir yerdə gedək.

Həmid şübhə ilə qadını süzüb, onun arxasında yürüməyə başladı. Hava olduqca qaranlıq, kənd də uzaq idi. Həmid eniş-yoxuşla gedir, tez-tez ətrafına baxındı. Birdən enişdə parlaq bir şey gözünü qamaşdırıldı.

Qadın: – Biz düz gedəcəyik, siz oteli buradan soruşun! – deyib, uşaqla getdi.

Həmid işığa yanaşdı. Bura qızıl çayxana imiş. Müşəmbə örtülü geniş masalar boş idi. Çayxana müdürü qapıda durub, ortayaşlı bir kişi ilə danışındı.

Həmid salam verib, oteli soruşdu, kişi salama laübalı bir halda cavab verib dedi:

– Ay xoş gəlmisən bizim bu kəndistana! Canından bezmisənsə, dalımcə gəl...

Kişi yola düşdü, Həmid də cəsarətsiz addımlarla onu izlədi. Kolkos arasında Həmid duruxub, qorxa-qorxa ayaqlarının altına baxındı. Kişi də durur və gülərək:

– Canından bezmisənsə, gəl! – deyir. – Mehmanxanada yer olmasa, səni evimə aparacağam. Amma, heyf ki, arağım yoxdur, bu axşam hamisini içib qurtardım. Ta neyləyək, bağışla!

Kəndin kənarına çıxıb, sola döndülər, bir yerdən işıq gəlirdi. Yaxınlaşım geniş bir otağa girdilər. Kişi salam verib rusca:

– Marfuşa, – dedi, – bu bizim qonağa bir yaxşı nömrə ver, miçət-kəni də olsun.

Dolğun vücudlu Marfuşa qəbz yazıb, otel pulunu aldıqdan sonra Həmidi nömrəyə gətirmək istədi. Həmidi təşyi edən kişi:

– Bacioğlu, salamat qal, sabah xəcalətindən çıxaram, nöqsana baxma, – deyib getdi.

Marfuşa yeni ağardılmış nömrənin yatağını Həmidin yanında dəyişib, hər şeyi rahladı, getdi.

Həmid qəza həyatına başlayırdı. Lakin bu başlanğıc təsəvvür etdiyi kimi dəhşətli deyildi.

Səhər tezdən şirin yuxudan ayıldı. Koridordakı əlüzyuyan cingil-dəyirdi. Mərkəzdən gəlmış işçilər yuyunurdular. Həmid də qalxıb yuyundu və böyük maraqla kəndə çıxdı. İlk intiba ona qəribə gəldi – qamışdan hörülüb üzünə sarı palçıq çəkilmiş köhnə komalarla bərabər, yeni binalar, sira ilə düzülmüş kooperativlər də gözə çarpırdı. Kolxoz bazarını dolaşıb, Kürə doğru getdi. Kəndin ortasından keçən yeni küçə onu heyrətə saldı. O tay-bu tayda daş binalar, ortada da küçə boyu bağ və çiçəklik salınmışdı. Bu sarı çöl və sönük kənd yeni bir həyat yaşayırdı. Xəstəxana, aptek, məhkəmə, poçt, “Pambıq zərbəçisi” adlı qəzet, Leninin heykəli, yeni yaşayış evləri... bunların hamısı ayrı-ayrı olaraq Həmidin gözüñə çarpdıqca onu heyran edir və əndişə ilə xəyalına belə gətirmək istəmədiyi qəza məfhumu silinib gedirdi.

Məktəbə getmək hələ tez idi. Çay içmək lazımdı. Bir aralıqdan asfalt səki ilə gedib, Kürün kənarına çıxdı. Burada üç tərəfi açıq, gözəl bir veranda yapılmışdı. Səkidən çıxbı, düzülmüş masalardan birinin arxasında yerləşdi.

Hava hələ sərin idi. Günəş yüksək söyüdlərin arxasında gizlənmişdi. Boz rəngli Kür səssizcə axırdı. Həmid çay içir və fikrə dalındı. Onun fikri bu qocaman çayın ətrafında dolaşırırdı. Əsrlərcə boş-boşuna axmış bu çay qarşısında insan nə qədər acizlik göstərmmiş. Onun böyük bir qüvvət olduğunu duymuşsa da, bu qüvvətə qarşı diz çökərək ona tapınmış... Lakin bu gün insan böyümüş, özünün Kürdən də qəvi olduğunu anlaşmış və Kürü öz əzəməti qarşısında əyildərək, xidmətinə alır. Ağacsız çöllər yaşıllanır, pambıq və taxıl tarlaları Kürü əmərək insan həyatının şən və zənginliyinə çalışır...

Həmidin dodaqlarından doğan şirin bir təbəssüm düşüncəli gözərinin ətrafında dolaşırırdı...

Həmid məktəbə gəldikdə hələ dərslər başlanmamışdı. Əlvan geyimli qız və oğlanlar həyətdə oynışıldırılar. Müdir Həmidi kabinetində qəbul etdi. Müəllimlər toplandı. Məktəb kimi müəllimlər də gənc və yeni idi. Bunların bəzisi Həmidə tanış çıxdı; Bakıda bir yerdə

oxumuşdular. İşə başlamadan əvvəl keçmiş müştərək həyatlarını xatırlayıb, danışdilar...

Həmid artıq rayona alışdı. Üç gün deyil, bir il də qalsı idi, darixmazdı. Lakin tapşırıq yerinə yetirilib, nəticəsi üç günə kimi maarif komissarına bildirilməli idi.

Həmid intizampərvər bir işçi kimi, işini vaxtında bitirib yola düşdü. Vəqonda sakvoyajını, nə axtarırdısa, açdı və rayona qarşı səfərbərlik halına saldığı əczaların əl dəyməmiş bir halda unudulduğunu duyub, qəhqəhə ilə güldü.

1936

## BEŞ DƏQİQƏ

### I

Həkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçıdı: onun üçün ömrün olub-olmamağı qöt olunacaq idi.

Həkim çəşməyin üstdən Mirzə Mahmuda baxıb dedi:

– Soyununuz!

Və sonra yavaşça fiştırıq çala-çala kürsünün üstə əyləşdi: Həkim dedi: – Bir az irəli durun, işığa yönəlin. Belə... yaxşı, geyinin! Yara neçə vaxtdır əmələ gelib?

– Bir həftədir... Doktor, qorxuram...

Doktor Mirzə Mahmudun sözlərini kəsdi:

– Qorxmaq lazımlı deyil. Qulaq asın. Büyük ehtimal var ki, sıflis tutmusunuz. Bu gün qanınızı müayinəyə apararsınız, nəticə nə olsa sabah mənə bildirərsiniz.

Mirzə Mahmudu qan-tər büründü; ixtiyarsız kürsünün üstə düşdü. Otaq başladı gözünün qabağından itməyə. Bir dəqiqliyə ömür və dünyə onun üçün bilmərrə ləzzətini itirdi.

– Deməli, mənim üçün səadət əbədilik olaraq mövt oldu. Axırım yetişdi!

Həkim məşğul adamlara məxsus bir cəldliklə ayağa qalxdı:

– Sabah tezdən gələrsiniz, – dedi.

### II

Bədən bahar günəşinin şüalarından həllənirdi, ləzzət çekirdi. Ağacların ilk nəfis yarpaqları, yaşayış dirildən yel, təbiət sabahının lətif qoxusu küçədən ötüb keçən adamları belə yüngülləşdirmişdi ki, hamı quş kimi səkirdi. Üzlərdə min fərəh, gözlərdə min ümid! Səliqə ilə geyinmiş qızlar ceyran sürüsü kimi baş alıb gedirdilər. Zərif yerişlər, ədalı hərəkətlər, nazlı baxışlar qəlb evini viranəzarə döndərildilər. Qəribə hisslər duyulurdu: qəmli-dadlı, dadlı-sərli...

Açı bir sancı Mahmudun ürəyinə doldu: – Nə əzəmətlidir həyat, – dedi. – Bu əzəmət içində mən yoxam. Məndən kənar ləzzət çəşmələri bol-bol axmaqdə; yaşayış dövran sürmədə; səadət şüadar olmada.

Mən də boynu buruq və peşman bir halda şənliksiz guşədə durub, aləmin böyük həngaməsinə tamaşa edirəm. Ömür mənim üçün əziz idi. Yaşamaq istərdim. Ümidlər bəsləyirdim. Tufan qopdu, ümid çıçəklərimi sindirib əzdi. Sevdiyim bağçam viranəyə döndü... İman etdiyim sənəmlər ağzı üstə çöndü. İndi mənim üçün nə qaldı? Acılıq! Dirilik vurdur acıya döndü... Əbədi acılaşıdı... Mahmud getdi. Dünyadan əl üzümüz bir halda evə tərəf üz qoydu. İnana bilmirdi; o murdar adı özünə isnad verməyə cürət eləmirdi. Bəlkə adət eləməmişdi. “Mən azarlıyam” deyə özünə təkid etdi. Əzabın qara əlləri onun ürəyindən yapışib, sıxıb üzməyə başladı.

### III

Gecənin bir yarısı Mahmud yuxudan dik atıldı. Yorğanın altda, ilan vuran tək çəkişib, büzüsdü. Yumruğunu qovzayıb gücü gəldikcə çarpayiya çırpdı. “Əxlaqsız! İradəsiz!” dedi. Peşmanlıq onu götürdü. Deyindi, çırpındı, bu üzündən o üzünə döndü. İnanmamazlığa uğradı. O gecəni bilmərrə yadından çıxartmaq istədi...

“Yox! – dedi. – O gecə yaddan çıxası deyil. O gecə cəmi ömrümün gözəlliyini, paklığını, səlamətliyini beş dəqiqəyə qurban verdim... fövt oldum!...”

Mahmud gözlərini açıb yatacaqdən qalxıb oturdu. SİNƏSİNƏ dərd layları dağlarca yiğilmişdi, nəfəs almağa belə imkanı yox idi... Gözünə yuxu gəlmək istəmirdi.

Mahmudun fikir və xəyalı yenə keçmişə qayıtdı. Min dəfə zehnində ehya elədiyi ittifaq yenə gözlərinin qabağına gəldi... O gecə evdə heç kəs yox idi. Mahmudun ağlını nəfs pərdəsi büründü. Durub mətbəxə getdi... Qulluqçunun yanına girdi... Mahmud, kəndin təmiz havasında böyümüş Mahmud bəkrini itirdi və əvəzində şəhid yadigar aldı... Mahmud çarpayıdan aşağı düşdü. Bir neçə dəqiqə dayandı. Huşu başına gəldikdə qayıdır, yatağında uzandı...

Bir də əllərini qovzadı: istədi keçmişki həyatından o mənhus dəqiqələri qoparıb atsın... Çox şad olardı, o dəqiqələrdən qabaq onu ağır surətdə yaralaya idilər, döyə idilər... Niyə bir gülə pəncərədən gəlib dəymədi. Onda Mahmudun ağılı və ixtiyarı oyanardı, kor gözlü nəfsin arxasında getməzdi.

İndi iş-işdən keçib. Hər an, hər dəqiqə onun qulağına dərunindən uçulmaq sədası gəlir. Bir tərəfdən bədəni qırılıb tökülür, o biri tərəfdən əxlaqının binası.

#### IV

Bu axşam Mahmud dedikcə şad idi; kefi olduqca kök idi. Azar əsla yadına düşmürdü. Daha doğrusu, azarın olduğuna belə inana bilmirdi. “İki dəfə müayinə nəticəsi mənfi olub, – Mahmud öz-özünə yenə deyirdi, – bu dəfə də mənfi olacaq. Bu həqiqət həkimin imzası ilə isbat olunduqda qəm aləminə “əlvida” deyəcəyəm. Mən indiyədək yaşamamışam, zəlalətli bir ömür sürüb, gələcəyi gözləmişəm. Və həmişə şəxsi həyatıma, şəxsi taleimə üz döndərmək istədikdə cürətsizlik ixtiyarımı qrib, meylimi yox eləyib. Bu günlər çəkdiyim əzab və qorxu cüretsizliyimi puç etdi və məni şəxsi həyatım üçün səadət binası qurmağa vadar etdi. Evlənmək lazımdır, övladlar bəsləməlidir. Ömrümün yarısını subaylığa verdim daha bəsdir!!..”.

Mahmud dəruni aləminə qərq bir halda sol küçəyə döndü və davaxanaya yaxınlaşdıqda dönüb dala baxdı. Ətrafi dürüst nəzərdən keçirdi və tanış adam olmamağını görüb, cəld içəri daxil oldu. Tərs kimi burada Mirzə Mahmudun şagirdlərindən biri dava alırdı. Bunu görcək müəllim özünü itirdi. Utandı, “Yəqin, – öz-özünə deyində, – şagird mənim azarlı olmağımı duyacaq”.

İncəvara, şagird ol dəqiqə davarı alıb çıxdı.

Mirzə Mahmud bət-bənizi qaçmış bir halda qəbzi xanıma uzatdı və bir dəqiqədən sonra “nameyi-əmalı” əlinə aldı. Diriliyini itirmiş gözləri qırmızı hərflərlə yazılmış sətri oxudu: “Vasserman müayinəsi müsbət nəticəlidir”. Bu sətirdən aşağı beş yerdə qırmızı xaç çəkilmişdi. Mirzə Mahmud bu sətrin və xaçların nədən ibarət olduğunu düşündü. Lakin artıq məyus olmadı. İndiyədək naməlum hali bir qədər mətanətli şəkil aldı.

– Azarım aşkar oldu, – dedi. – Nə etməli, müalicə lazımdır.

#### V

Həmişəki kimi məktəbin həyətinə girdikdə uşaqlar Mirzə Mahmudun yanına yürüdürlər. Kimi çiçək dəstəsi götürmişdi. Mirzə Mahmud qəmlı bir sima ilə çiçəkləri aldı və cəhd elədi ki, əli uşaqlara toxun-

masın. Balalar müəllimdə zühur edən təgyiri düşündülər və hamısının üzündə məyusluq əsəri göründü. Həmişə Mirzə uşaqların başını sığallardı, balaca əllərini əlinə alıb xoş sözlərlə onları dindirirdi. Bu səfər uşaqlar müəllimləri tərəfindən soyuqluq gördülər.

Mirzə Mahmud qorxurdu ki, azar özgələrə də sirayət edər. Və bu dərddən qabaqkı rəftar və qaydalarını bilmərrə tərk edib, insanlarla qəti-əlaqə elədi. Həmişə gözlərinə cənnət guşəsi kimi görünən məktəb indi cəhənnəm olub, onu yaqıb yandırırdı.

Mirzə Mahmud balaları artıqlıqca sevərdi və özünə söz vermişdi ki, cəmi ömrünü balaların tərbiyə və təliminə sərf eləsin. Bunun üçün də qət eləmişdi ki, şəxsi həyatından əl çəkib, pak əxlaq, xoş rəftar və ədəbli hərəkəti ilə balalara örnek olsun...

Sözündə sabit qala bildimi? – Əlbəttə yox. Beş dəqiqlik bir tufan pakı napak elədi. Mirzə Mahmudu da qəmləndirən bu paklıq idi: balalara təlim vermək kimi uca bir vəzifəyə napaklıq yaraşmırıdı.

## VI

Mirzə Mahmud gündəlik dəftərini götürüb yazdı: “Müalicə qaydası ilə gedir. Hər sabah həkim bədənimi iynələyir. Azarım əlacəpozir deyil. Amma yenə üç il müalicə etdirməlidir. Hədsiz pul, vaxt və zəhmət istəyir ki, müalicəni başa çıxardasan. Bunlar dursun kənarda. Ruhən və əxlaqən əziyyət çəkirəm. Murdaram, düşmə azarliyam. Yemək qablarını ayrı tutmalıdır, ağızım dəyən yerlər azarlı olur. Yoldaş və dostlardan əlaqəni kəsmişəm, qorxuram yavuqluğumdan bədbəxtlik üz verə. Bələya düşüb, yandığım halda özgələrin bəlasına da zəmin deyiləm. Qurd kimi xəlvətxanalara çəkilirəm. Xəstə olduğumu heç kəsə bildirmək istəmirəm. Çünkü bildirsəm xalq qudurmuş itdən qaçan kimi məndən qaçacaq... Eyibli dərdə düşdüm. Səbəb nə idi? Özüm də bilmirəm... Çirkli, üfunətli, çirkin və əxlaqı pozğun bir qızə alçaq nəfsim yetdi. İndi alçaqlıq əcridir çəkirəm...”

İnana bilmirəm. İnana bilmirəm ki, həmişə ehtiyatlı Mahmud beş dəqiqliğinin qurbanı ola... Yanıram, tövbə və istiğfar eləyirəm, keçmişki paklığımı geri qaytara bilmirəm...”.

## VII

Azarlılar növbə gözləyirdilər. Hərə şəxsi dərdinə çalışmadı idi. Bət-bənizi qaçmış bir cavan əzabçəkici bir nəzərlə xəstələrə tamaşa edirdi. Ondan o yana bir tələbə oturmuşdu, qəzet oxuyurdu. Hərdən qiraətdən əl götürüb, gözlerini divarın bir nöqtəsinə dikib qalırdı. O yanda bir müsəlman papağını dizinin üstünə qoyub tez-tez saata baxıb əsnəyirdi. Ləzgi papaqlı bir ayrı müsəlman otaqda gəzinirdi. Bəzi arvad və uşaqlar var idi. Küncdə bir erməni bir ayrı erməniyə və müsəlmana dərdini söyləyirdi. Qılçasını göstərib, yeltutmadan və gecələr ağrısından gözlerini yummağa belə aman tapmadığını yanıqlı bir dillə nağılı eləyirdi.

Mirzə Mahmud bir məmurla yan-yana oturub, fikir içində idi. Bu azarlıları başdan-başa nəzərdən keçirib qəmlənirdi, sixılırdı. Gah vaxt onda yeni fikirlər züahir edirdi və bu fikirlərə meydan verə-verə gəlib təskinlik aləminə çıxırı, müvəqqəti olsa da sakit olurdu. Dirlilik Mirzə Mahmudun nəzərincə dörd pillədən ibarət idi. Əvvəlinci pillənin adı həvəs, ikincisinin – meyl, üçüncü – çatış, dördüncü – əzab. Həvəs, onun təsəvvürünçə, ləzzətli və ümidi dedici olur, meyl gözləri bağlayır və ağılı kəsərdən salır, çatış aldadır... sonra əzab başlanır. Həvəs, meyl və çatış belə fövri olur ki, insana yuxu kimi gəlir. Əzab isə baqi və sabitdir. Bu dörd pillə ilə insanı mərbüt edən qəzadır. Odur ki, Mirzə Mahmud rəyincə, heç kəs özünü qəza tələsindən təmin olunmuş sana bil-məz. Çünkü qəza quyudur.

## VIII

Həkim qapını açıb, xəstelərdən birini içəri çağırıldı. Hami bir dəqi-qəliyə tərpənişib, yenidən fikrə daldı. Zala on beş və ya on altı yaşında qırmızıyanaq bir cavan daxil oldu. Azarlılara baxıb bir az utandı, qızardı və kürsünü götürüb bir güşədə əyləşdi. Mirzə Mahmud bu cava-na diqqətlə baxıb yeni fikirlərə meydan verməyə başladı: “Həyat ədalətli bir qanuna tabe deyil, – dedi, – hər şey qəzanın dərəbəyliyinə tapşırılub. Biri min pis əməllər törədir, azara düçər olmur. O biri ilk qədəmində alova rast gəlmış pərvanə kimi, qanadını yandırıb məyus bir halda yerə düşür. Bəli, biz bu otaqda əyləşənlər qanadı yanmış-

lariq. Biz çatışdan sonra əzab çəkənlərik. Niyə qəzanın oxuna biz gəldik. Niyə küçələrdə, bağlarda hədsiz-hesabsız adamlar eyş-işrətə məşğul, deyib-gülürlər, gəzirər, dirilikdən ləzzət aparırlar; biz isə bu napak havalı otaqda oturub, əzabımız üçün dərman gözləyirik?..”.

## IX

Mahmud guya yuxudan ayıldı; halını aşkar bir surətdə təsəvvür etməyə başladı və özünü talesiz gördü. Yadına düşdü ki, o, səlamət uşaq atası ola bilməz, çünkü azarlıdır. Beş il evlənə bilməz... Evlənmək dursun kənarda, bu azardan divanə olub çöllərə düşə bilər, fəlic olar... Qəm tüstüsü damağına çökdü. Durub otaqda o baş-bu başa gəzinməyə başladı. Min dəfələrlə hafızəsində ehya edən kimi, yenə o mənhus gecəni yad etdi. Tutduğu əməlinin səbəbini yenə təkrar özündən soruşmağa başladı. İhana bilmədi. Guya o gecəki hadisə bir ayrı yerdə və bir kənar şəxslə üz verib. Gözü görə-görə özünü uçuruma atmaq Mahmudun xasiyyətinə yaraşmırdı...

Bir də durdu, fikirləşdi: ikiçə kəlmə söz məni hifz edə bilərdi, fövt olmaqdan xilas edərdi. Bu iki kəlməni qız deməli idi. “Mən azarlıyam” cümləsi qulağıma çatsa idi, ağlim nəfs sərxişləşdən ayılardı...

Qız “iki kəlməni” söyleməmişdi; yalançı həya onun da insafını zəncirləmişdi. Bir də Mahmudun ağlına yetişdi ki, qulluqçunu çağırıb “iki kəlmə” barəsində ona sual versin. Guya bu sualdan sonra Mahmudun yaraları məlhəm tapacaq idi.

Yeridi qapıya tərəf. Dayandı. Fikrini dəyişdi.

## X

Qol və qılçaları açıq, səlamət və təmiz balalar bağda oynayırdılar. Qum və çıinqillardan yollar salırdılar. Tez-tez yüyürdülər mürəbbilərinin yanına, müvəffəqiyyətlərini şad bir dillə nağıl eləyib, yenə işə məşğul olurdular. Kimi qum daşıyırı, kimi at-at oynayırı. İrili-xirdalı hərənin başı bir oyuna qarışmış idi. Bunlar öz uşaqlıq aləmində belə asudə idilər, belə xoşbəxt idilər.

Mirzə Mahmud skamyada oturub meydançada oynayan balalara tamaşa eləyirdi. Gül rəngli, lətif hərəkətli, pak aləmli çocuqlar onu

düşündürüdü: “Pak balalar, – Mahmud öz-özünə deyirdi, – napaklar üçün aydın bir güzgündür. Orada onların əxlaq düşgünlüyü görünür”.

Mahmud hər balanın gərdişinə diqqət eləyirdi və hər yerdə öz dərdli halından savayı bir şey görmürdü. Balalar salamat idi. Mahmud yox; onlar şad və qeydsiz idi. Mahmud yox; onlar həm cismən, həm ruhən təmiz idilər, Mahmud cismən murdar, ruhən sıxılmış və əzilmiş idi. Gözəl ağacların kölgəsində, həyat səpən günəşin işığında ikicə aləm bir-biri ilə qabaq-qarşı durmuşdular. Birinin bağçasında cavan ağaclar çiçək açıb gözəl meyvələr hasil etməyi vəd edirdi. O birinin bağcasını şaxta vurmuşdu, yarpaqlar yanıb, şah budağa yapışmışdı...

## XI

Mahmud bağdan tələsmiş bir halda qayıtdı. Papağını çıxardıb, carpayının üstə atdı. Masanın yanına gəlib, qələmi əlinə götürdü, yazdı: “Dirilikdən ləzzət görmədim. Rahathlıq gedirəm. Mənim ölümümdə heç kəsi müqəssir tutmamalıdır”.

Məlfufəni masanın üstünə qoyub durdu. Bu dəqiqliər Mirzə Mahmud üçün ən ağır, ən şəhid dəqiqliər idi. Susuz bir biyabanda yol itirmiş kimi onun əlacı hər bir yerdən üzülmüşdü; ümidi diriliyin ətəyindən kəsilmişdi. Bu böyük müşküldən çıxmağa bir yol var idi, o da intihar. İntihar ona belə cazibəli, belə nicatverici görünürdü ki, qucağına sıçramağı bəxtəvərlik sanırdı.

Carpayının üstə oturub, tapancanı qovzadı. Lüləsini alınna dayadı. Bir dəqiqliyə fikir onu götürdü. Bir də aram tapdı və tapancanı yastığının altına qoydu. Xatiri fövrən möhkəmləndi. Dəftərini götürüb yazdı: “İntihar acızlər üçün nicat yoludur. Günahın cəzası ölümə yox, dirilikdədir. Bir dəfə günah elədim, min dəfə əzab çəkməliyəm – qəvi ruhlular şüarı belədir! Yaşamaq lazımdır və talesizliklə insanlara tale qapısı göstərməlidir”.

## ÜSULİ-CƏDİD

Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur—yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, öününe sədd çəkmək qabil deyil — damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.

Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil — əski zaman çayxanalarда, məscid öündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmişdi.

İndi Atamoğlan özünə bir peşə tapmışdır — iki otağı kirayə verər, bir ilin pulunu qabaqcadan alar və il tamam olanda kirayəçini cana doydurub qaçırdar və otaqları yenidən satar. Bu üsul vasitəsilə ildə üç min manata qədər əldə edər.

Evin öündə bir təpəcik var. Atamoğlan bütün günü burada gəzişib düşünürdü: bir kirəçi ilə bacara bilmirdi; ili çıxıdan tamam olmuşdusa da otaqdan çıxarmaq mümkün deyildi. Bütün fəndlər işlənmişdi — otağa ilan buraxılmışdı, qılıflı sindirib yarılmışdı, taxta divarın çatlağından içəri 20 — 30 qurbanğa salınmışdı... Daha nələr edilməmişdi?.. Kirəçi sitallığa salıb, otaqda qalır və normaya görə də aylıq verirdi.

Atamoğlan təpəcikdə gəzisir, hələ bunu düşünürdü. Birdən dayanı, evə tərəf yönərək:

— Yaxşıxanım! — deyə çağırıldı.

Evdən səs gəlmədi. Əlini gözlərinin üstə qoyub, diqqətlə baxdı, öz otağında kimsəni görmədi; kirəçi Əbdüləlinin anası otağının öündə kartof soyurdu. Atamoğlan bir də bacısı Yaxşıxanımı çağırıb və bir-iki söyüş də əlavə etdi. Otaqdan qarasifət, dolaşiq saçlı, pəjmürdə bir qadın çıxıb, sarsıntılı balkonda durdu.

Atamoğlan bacısını görcək:

— Yaxşıxanım, — dedi, — axır bu otağı bir ilin vədinə vermişdik; il də gəlib keçdi. Sözləri nədir?

Yaxşıxanım iki aydan bəri bu sualı qardaşından eşidirdi; zatən hər günkü qovğa da bu sualla başlanırdı. Ona görə əvvəl duruxdu, sonra ağızucu olaraq:

– Nə bilim, ilin keçdiyini bilmirlər? Üzlərinin həyası yox, zadı yox. Deyirsən qulaqlarının birindən alıb, o birinə salırlar. Görmürsən, qarınlarına zəhrimar qayırır. Elə bil bu sözlər buna deyilmir.

– Ay onun qazanına... Axırətinə... Oğluna xörək hazırlayıır... İndi qulluqdan gələcək, zəhrimarlanacaq... Atasının...

Yaxşıxanım qardaşının sözlərini kəsərək:

– Adına bax – Firəngiz bəyim!.. Ölünə dəysin, ad yiyesi! Hələ bizləri də bəyənmir: “Siz dağlısınız!”, “Eşşəksiniz!”, “Biz dədə-babadan bəyik!”... Bay sizin bəy atanız mənim ... yesin!..

Səslər get-gedə yüksəldi, söyüşlər artdı. İçəridən Atamoğlanın anası da çıxdı. Bu da bir tərəfdən qarğış və söyüşdən döşədi.

Firəngiz bəyim bu hərkətlərə alışmışdı; inciyirdi də zahiri sakitliyini saxlayıb, əlindəki işinə davam edirdi.

Ətrafdakılar ağız-ağıza verərək, kirəçinin şərəf və namusuna toxunan sözlərdən yağıdırırdılar. Arabir milisli qorxudur, sonra qarğışa keçir, axırdı ölümlə təhdid edirdilər. Firəngiz bəyim bircə cavab belə vermədən bişmişinə davam edirdi: bilirdi ki, dinsə döyəcəklər; bir neçə dəfə də döymüşdülər. Bunun laqeydiliyi ev sahiblərini daha da coşdururdu: bunlar söyüşü bir qat daha artırırdılar...

\*\*\*

Firəngiz bəyimin oğlu Cahangir qulluqdan qayıtdı. Qapıdan girər-girməz hər gün eştidiyi föhşlərin yenə şahidi oldu. Şərəfinin əzildiyini duyduسا da, əlacsız qaldığını nəzərə alaraq, sakit oldu. Çürük pillələri cəld çıxbı, özünü otağa salmağa çalışdı. Ev sahibləri bunu əhatə edərək, hamısı bir ağızla:

– Hirrr! – deyə bağırışdılar.

Cahangir əvvəl özünü itirdi, qan başına vurdı. Qəzəbli gözləri ilə bu tühaf hərkətləri özlərinə peşə edən adamları süzdü – ana, oğul və qız dillərini çıxarıb:

– Hirrr! – deyə səs-səsə vermişdilər. Bunların aldığı vəziyyət Afrika vəhşilərinin ibtidai rəqslərini andırırdı. Bu mənzərəni görün Cahangirin hiddətli üzü birdən şən bir təbəssümle parladı, dodaqları açılıraq, şaqqırtılı bir qəhqəhə qopdu.

Ev sahibləri bu qəhqəhədən daha da açıqlandılar – bu günün proq-ramını təkrar başdan başladılar:

- Bişmiş qazanınız!..
- Oğlun qanına bələnsin!..
- Adamın üzündə həya olar!..
- Bunlarda həya nə gəzir – ilin keçdiyini bilmək istəmirlər!..
- Dəli şeytan deyir vur öldür də, qəzəmətə get!..
- Sizi həzrətabbasa tapşırmışam!..
- Hırr!..

\*\*\*

Bu söyüslər, qarğışlar, hədyanlar yağışı altında Cahangir anası ilə yeməklərini qurtardılar. Yarım saat davam edən hürüşməyə qarşı bir söz belə demədilər. Çay töküldü. Anası tutqun səslə Cahangirə dedi:

- Cahangir, bala, doğrusu evdən biqmişam. Başqa bir otaq yoxmu?

Cahangir hər gün bu sualı anasından eşidir, hər gün də eyni cavabı verirdi. Qırx beşinci dəfə olaraq:

- Ana, – dedi, – bilirsən ki, evə yazılmışam; alan kimi köçəcəyik...

Firəngiz bəyim yenə:

– Oğul, bunu bilişəm... ancaq vallah, cana doymuşam. Özümü bu dirəklərin birindən asmaq istəyirəm. Cahangir anasının üzünə baxdı və gözlərində parlayan yaşları görcək mütəəssir oldusa da, bürüzə vermədi. Başını aşağı salaraq, düşüncələrə daldı: Bir neçə dəqiqə sürən sükutdan sonra başını təkrar qaldırdı, yavaş səslə:

– Ana, – dedi, – bu adamlardan hər bir fənalıq baş verər – məni öldürə bilərlər, sənin namusuna sataşarlar. Otaq da hələ yoxdur... Bu hərəkətlərin öünü almaq üçün bircə çərə var...

Firəngiz bəyim maraqla oğlunun üzünə baxdı. Cahangir ciddi səslə:

– Qızı evlənməkdən başqa çərə yoxdur.

Firəngiz bəyim əvvəl qulaqlarına inanmadı, heyrətli gözləri ilə oğlunu təkrar-təkrar süzdü və oğlunun dediyinin ciddiliyini duyaraq cavaba aciz qaldı. Nə açıqlandı, nə sevindi – donub qaldı.

## KAMAL<sup>1</sup>

Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababin qatı tüstüsü buludlara qədər qalxar, sazin xoş sədasi ətrafa yayırlar, qəmlı bülbü'lün səsinə qarışardı.

Günlər beləcə bir-birinin arşınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadər etdi.

O, əlli yaşında ikən on iki yaşlı bir qızçıqazla evlənmişdi. Atası qızını Nəcəfə əvvəller şan-şöhrət sahibi olduğu üçün zorla vermişdi. Nəcəf də evlənmişdi. Bu izdivacdən onun beş övladı dünyaya gəlmİŞdi.

— Yox, heç nəyə görə mən təhsilimi yarımcıq qoymaram.

N şəhərinin Realnı məktəbində oxuyan şagird belə deyirdi.

Kamal daxmalarının çirkli pəncərəsinin qarşısında oturub, xəstə, əldən düşmüş atası və göz yaşları tökən cavan anasına tamaşa edirdi. Birdən qapı taybatay açıldı və günəşin şöləsi altında dilənçi kökündə olan, çirkli və ayaqyalın dörd uşaq göründü. Onların ariq və qaralmış üzlərində dəhşətli bir ifadə var idi. Onlar şikayət və kədər dolu baxışlarla valideynlərini süzüb, xəstənin yatağının yanında, torpaq döşəmədə əyləşdilər. Uzun sürən sükutdan sonra qoca gözlərini açdı, qalxıb balınca oxşar, çirkli bir şeyə dirsəkləndi və sakit, zəif səslə dilləndi:

— Kamal! Mənim əziz oğlum. Sən bizim vəziyyətimizi görürsən. Görürsən ki, həyatın qəm-qüssə və dəhşətləri bizi əhatə edib. Mən naxoşam və sağalmağıma da ümid yoxdur. Ailə achiq içindədir. Uşaqları yedirtmək, onlara əyin-baş almaq üçün pul yoxdur. Ailənin nicatı yalnız səndədir, mənim balam.

— Tss..., — Kamal atasına nifrətlə baxaraq, dodağının altında deyindi. — Allaha şükür, — deyə qoca davam etdi, — sən artıq böyük oğlansan, ailəni özün dolandırı bilərsən. Sənin tayların artıq evlənilər və yaxşı pul qazanırlar. Ancaq sən bizim kasıbçılığımıza baxma-yaraq, yenə də təhsilini davam etdirərsən...

---

<sup>1</sup> Rus dilindən tərcümə Leyla Məcidqızınınındır.

— Ata, ata! — deyə Kamal atasının sözünü kəsdi, — sən məni məhv etmək istəyirsən? İstəyirsən ki, təhsildən qalım, elm məbədini tərk edim? Yox! Ata, dedim ki, mən məktəbi atmaram. Təhsil mənə hər şey verəcək.

— Ah! Ay oğul, — deyə ata sözə başladı, — sənin bu uşaq söhbətlərin mənim xəstə könlümü qırır. Sən özündən böyüyün və həyata səndən yaxşı bələd olan adamın sözlərinə qulaq asmaq istəmirsin. Mən xan zəmanəsində yaşamışam. Onda elmdən və şeytana uymuş şeylərdən əsər-əlamət belə yox idi. Onda xalq da şad-xürrəm və qayğısız yaşayırdı. Uczluq hamiya xoşbəxtlik nəsib etmişdi. Biz nə xəstəlik bilirdik, nə ürək ağrısı, nə kafirləri tanıyırdıq, nə də onların allahsızlığa aparıb çıxaran kitablarını. Bir zamanlar gənclər müti idilər, onlar bilmədiklərini böyüklerdən öyrənirdilər. İndi isə, oğul, Allah insanları törətdikləri günahlara görə cəzalandırır. Hər yerdə xəstəlik, acliq, əzab-əziyyət, göz yaşları hökm sürür. Çünkü keçmiş adətlər sıradan çıxıb, müqəddəs yerlərə inam itib. Oğul, at bu məktəbi, Allahın qəzəbindən qurtul. Yenə də deyirəm, bizim dədə-babalarımız elmlə məşğul olmayıblar. Amma onlar acıdan ölmeyiblər, sən də ölməzsən. Sən indi beşinci sinifdə oxuyursan və sözündən belə çıxır ki, sənin işləyib maaş almağına hələ yeddi il var. Gör sən bu qədər vaxta nə qədər pul qazanarsan, məşhur tacir, hörmətli bir kişi olarsan. Əgər sənin pulun olsa, hamı sənə hörmət edər, ən varlı və halal süd əmmisi bir qız alarsan...

— Mən nə etdiyimi çox gözəl bildiyim halda, — deyə Kamal onun sözünü kəsdi, — bilmirəm bu söhbətlər kimə gərəkdir? Mən pul və ya hərbi geyim xatirinə oxumuram, çünkü bumlara ehtiyacım yoxdur. Mən ətrafımızda baş verən hadisələri başa düşmək, daha çox savad qazanmaq istəyirəm. İnsanlara xidmət etmək, onların köməyinə çatmaq istəyirəm. Ata, bir də istəyirəm sənin kimilərə həyatı necə idarə etməyin yollarını öyrədim ki, qocalanda onlar çətinliklə və boş ciblərlə qarşılaşmasınlar. Mənim məqsədim və qarşıma qoyduğum vəzifə bundan ibarətdir.

— Kəs, kəs! Bədbəxt ruh, — deyə ata titrəyə-titrəyə sözlərinə davam etdi, — gör məni etdiyim yaxşılıqlara, çəkdiyim qayğıya görə hansı sözlər qarşılıyır. Ailəsinin səadəti qayğısına qalan və övladlarının toyunu arzulayan valideynlərə ar olsun. Evlənməyin axırı budur — cəhənnəm əzabı... Ah! Mən səfəhəm... Nahaq öz qayğıma qalmadım, nahaq!

O, bu sözləri deyib, ümidsiz halda gözlərini yumdu və yuxuya getmək istədi. Ancaq bunlar əbəs yerə idi. Ürək əzabları onu üzdü, qüssə duman kimi qəlbini sarıb, onu məhv etməyə çalışdı. O, soyuq məzarın sakitliyini səbirsizliklə gözləyirdi. Dünyanın dördlərindən yalnız orada qurtulmaq fikrində idi.

Üç gündən sonra Nəcəf öldü. O, bu unutqanlıqla əbədi sakitlik tapmışdı, ancaq səriştəsizliyi üzündən bütün ailəni başsız qoyduğundan xəbəri yox idi. Gec evləndiyindən Kamalı qayğılarla baş-başa qoymuşdu.

Kamal düşüncəyə dalmış vəziyyətdə həmişəki yerində oturmuşdu. Atasının üstü örtükle örtülmüş cənazəsi döşəmənin üzərinə qoyulmuşdu. Onun yan-yörəsində başı açıq qadınlar oturmuşdular. Qadınların rənglənmiş, qırmızıyaçalan saçları qarşıq vəziyyətdə idi. Cırmaqdan qanamış üzləri isə onlara vəhşi bir görkəm verirdi. Uşaqlar bir kündə oturub ağlayır, dəqiqəbaşı qapı açılarkən dəstə-dəstə içəri girən səliqəsiz görkəmdə qadınları görəndə isə təəccübənlənidilər.

Qadınların vəhşi çığırtıları, uşaqların ağlamaq səsləri, mullanın camaatı hüzr yerinə səsləyən səsi cəhənnəm mərkəsini xatırladırdı. Kamal gözü ilə gördüyü dəhşətli mənzərəyə inanmaq istəmirdi. Onun gözəleri yaşıla doldu. Bu göz yaşlarının səbəbi atasının ölümü deyildi, çünkü atası ona elm yolunda bir maneə idi. Kamalın göz yaşlarına səbəb nə isə başqa bir şey idi. O, ətrafdakıların avamlığını görüb, qəlbən dərd çəkirdi. Müsəlman qadınlarının kobudluğu, onların öz vəzifələrini bilməmələri, mövhumatçı olmaları Kamalı heyrətləndirmişdi. Onlar özlərini döyüb, sıfətlərini cirib qışqıranda o fikirləşirdi: “Öz rəzil ömrünü sürmüş bir adamı ağlamaq nəyə gərəkdir”. Ancaq Kamal səhv edirdi. Bizim qadınların xoşlandıqları bir şey varsa, o da baş-qalarını ağlamaqdır. Guya ki, göz yaşları tale tərəfindən sindirilmiş ürəyə məlhəm olur, rəhmətə gedənin qəlbinin qüssəsini yüngülləşdirir.

Bir neçə ay keçdi. Yay günlərində biri idi. Kamal dərslərini bitirmişdi. O, kiçik bir dükənин qarşısında oturub kənddə yaşayan dostuna – Yubertə məktub yazırırdı. Onun qara qaşlarının altından bir cüt düşüncəli və gözəl göz baxırdı. Onun tutqun və kədərli sıfəti əvvəlcədən nə isə dəhşətli və cinayətkar bir hadisədən xəbər verirdi... O yazırırdı, qələmi isə vərəqin üstündə cəld hərəkət edərək onun ürək sirlərini dostuna açırdı. O, məktubu bitirib, yazdıqlarını öz-özünə oxumağa başladı:

*Əziz dost!*

Qələmi əlimə alıb yazmaq niyyətindəyəm. Ancaq dəbdəbəli, xoşbəxt həyatdan yazmaq fikrində deyiləm. Bütün dediklərimi – kədərli anları xatırlayacağam. Axı həyatın dəhşətlərindən, göz yaşları və iztirablarından başqa nədən yazmaq olar? Məni əhətə edən yalnız bunlar deyilmi? Qüssənin dumani ürəyimi sarıb, qəlbim həyəcanında çırpınır və taleyin qisməti tərəfindən təhqir edildiyi üçün cismini tərk etmək istəyir... Ah! Mən niyə yaranmışam, niyə. Axı atam məni nə üçün şəxsi ləzzəti naminə bu darıxdırıcı və zəhlətökən həyatın acgöz qoynuna atıb? Mən qəlbimdə çırpınan ürəyimlə mübarizə aparıram: ya həyat, ya xilas olmaq, ya da ki, ölüm və ya dinclik.

Əzizim! Mən həyatda yaşayarkən keçirdiyim həyəcan hissələrini hansı çalarlarla təsvir edim? Atam öldü. Onun ölümündən bir həftə sonra daxmamızın tavanı uçulub – dağıldı. Anam və dörd uşaq da rəhmətə getdirən. Onlar dünyyanın zülmündən qurtuldular, qaldım mən. Gecəmi də, gündüzümü də doğma daxmamızın xarabalıqları içinde keçirirəm və burada göz yaşları axıdırıam. Ah! Yaşamaq da çətindir, ondan ayrılməq da! Həyat məni qane etmir, o əzabvericidir. Çünkü o, artıq göz yaşları və əzab tələb edir. Ancaq onunla vidalaşmağa da həvəs yoxdur: mən cavanam, bu həyatdan heç bir şey dadmamışam, qarşıma qoyduğum məqsədə də çatmamışam. Ancaq... ehtiyac özümə sui-qəsd etməyə vadar edir. Bu, həyatın iyrənc caynaqlarından qurtulmaq üçün ən sadə üsuldur. Nə təhsilimi davam etdirmək üçün bir qəpik pulu var, nə də ki, xeyriyyəçilər. Daha niyə özünü öldürməyəsən? Mənə kim kömək edəcək? "Yeni dünyagörüşümə" görə hamı mənə nifrət edir, rus məktəbində təhsil aldığım və "kafir paltarı" geyindiyim üçün heç kəsin məndən xoşu gəlmir.

Bəli! Həyatla vidalaşmaq gərəkdir, əziz dost. Əlvida! Tale bizi gözlərimizdə yaş, qəlbimizdə kədər bir-birimizdən ayrırlar. Bir daha əlvida, əlvida, sənə sevən dostunu unutma. Dost, bil ki, mən yalnız torpağın altında sakitlik tapacağam. Sənin dəyərli göz yaşlarının məzarımın üzərinə tökülcək və bu göz yaşlarını söyülümiş məzarımın üzərində bitən otlar öz canına çəkəcəkdir.

Ah! İnidən ürəyim ağrayır. Hiss edirəm ki, bir daha görüşməyəcəyik.

Sonuncu dəfə əlvida.

*Sənənin Kamalın*

P.S. Əzizim! Sanki bütün ətrafimdakılar məni bu sözlərlə bəzəyirlər:

Oraya, oraya, sonu görünməyən uzaqlara, oraya, əbədi azadlığın hökmranlıq etdiyi yeraltı səltənətə.— Oraya, insanlardan uzaq olan unutqanlıq səltənətinə, harada ki, genişlikdir, oraya, həyatın ən yüksək məqsədinə doğru-soyuq məzara.

Kamal məktubu oxuyub zərfin içində qoydu. Axırıncı puluna poçt markası alıb, dükanın yanından uzaqlaşdı.

Sakit və aydın bir axşam idi. Ay incə baxışlarla dağların arxasından boylanaraq, zəif işiq saçırıcı. Birdən dağ tərəfdən Kamalın qaməti göründü. O, qaranlıq içində itib-batan şəhərə kədərli bir nəzər saldı və düşündü: “Yaşayın, ey ailəli bəxtəvərlər, yaşayın!”. Bu anda gilələnmiş göz yaşları onun tutqun yanaqlarından axıb töküldü. Sakit, aydın gecənin gözəlliyyi, dağ çıçəklərinin yüngül rayihəsi belə onun qəlbində sevinc yarada bilmədi. O, xoşbəxtliyi yalnız və yalnız əbədi unutqanlıqda görür və ona da can atırdı. Kamal uçuruma yaxınlaşdı. Buradan şırıltı ilə axan çay görünürdü. O, bir şer dedi:

Mən necə ağlamayım, necə hönkürməyim  
Artıq dərd çəkməyə gücüm yoxdursa...  
Hər yerdə qarşıma çıxır dərd-kədər  
Biri gedir, gəlir yeni qüssə-qəm.  
Ağır əzablardan qurtuluş yolu  
Yalnız mənim vaxtsız ölümümdədir.

Axırıncı sözlərini deməyə macal tapmamış, o, çoxdan bəri arzuladığı xoşbəxtliyin uçurumuna yuvarlandı. Səhər dağların arxasında yerləşən dərədə külək coşaraq viyildiyirdi. Günəş dağların başını və qayaları işiqlandırırdı. Orada qaramtil, üstü örtülmüş bir şey gözə dəyirdi.

Bu Kamalın fələk tərəfindən atılmış vücudu idi.

1907

## SOYUQ BUSƏ<sup>1</sup>

Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilib-büzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.

N-ə qarşı həvəsim belə öldü.

Oxucum, N bizim evlə üzbüüz mavi rəngli evin ikinci mərtəbəsində yaşayır. (Marinsk gimnaziyasının VIII sinif şagirdi N). Artıq yeddi aydır ki, biz üzbüüz evlərdə yaşayıraq, o elə hey pəncərənin qarşısında dayanıb gülür və əzilib-büzülür. Diqqətimi cəlb etmək üçün pəncərədən gah anlaşılmaz fiqurlar, gah güzgü, şəkil və kitablar göstərir. Olub ki, qış vaxtı tanışlıq üçün görüş təyin edib, amma mənə çatanda deyib məşğulam. Pəncərə qarşısındaki bu hərəkətlər uzun müddət davam etdi, ancaq küçəyə çıxanda bir-birimizə yad olurduq: bir-birimizə gülümsemək əvəzinə biz qəribə tərzdə ətrafa baxırdıq. Bir axşam o yenə də işarə ilə tanış olmaq istədiyini mənə anlatdı. Bu dəfə mən fürsəti əldən vermədim, papağımı və paltonu götürüb tez küçəyə çıxdım və onun arxasıyca düşdüm. O düz gedirdi, tez-tez aldadıcı nəzərlərlə arxaya baxırdı. Onun hər təbəssümü, hər yalancı baxışı mənim addımlarımı tezləşdirirdi. Birdən küçənin yoxusuşa çatanda o döndü. Mən dayandım, daha getməyə cəsarətim, hünərim çatmadı. Ancaq o tez-tez dönüb arxaya baxırdı və onun bu hərəkəti məni cəsarətləndirirdi, mənə imkan verirdi ki, yenə də onun arxasıyca düşüm. Heç 20 addım getməmiş mən özümü təqdim etdim və onu evlərinə qədər ötürdüm.

Mən N xanımla belə tanış oldum və hətta öz gənclik gündəliyimin bir neçə səhifəsinə onun haqqında yazmışam... Görüş təyin olundu, görüşdük, bütün mövzulara toxunduq. Ancaq mən onu işvələndirən bir sözdə dayandım. İlk görüş məndə onun şəxsiyyəti haqda müəyyən

<sup>1</sup> Rus dilindən tərcümə Leyla Məcidqızınındır.

qədər təsəvvür yaratdı. Bir gün keçdi, yenə də görüş təyin edildi. Bu dəfə biz çox danışdıq, ancaq bu onun üçün maraqsız idi. Üçüncü görüşümüz dənizin sahilində ay işığında oldu. Dəniz ayın tutqun şolə-sindən parıldayırdı. Hər tərəfdə yaz təravəti var idi, ancaq mən soyuq-qanlı və darixdirci idim. Çox nahaq yerə o mənə ilk məhəbbətindən danışdı və məni də ilk sevgimdən danışmağa vadar etdi. Mən bütün bunları ona çox həvəssiz danışirdım və tez-tez məyusluğumu bildirirdim. Nəhayət o sakit səslə dilləndi: “Bəlkə siz mənimlə yoldaş olmaq istəyirsiniz?” Mən susdum. Ehtiras naminə yalan demək vicdansızlıq olardı. Çox da ki, yoldaşlığı səbəb etmək istəyirdi. Mən qadın nəvazisi qarşısında məğrur dayanmışdım və onun: “Görünür məktub alırsınız, yəqin sevirsiniz” sualına soyuqqanlıqla cavab verdim: “Mən heç kimi sevmirəm”.

Beləliklə, onun arzuları puça çıxdı və bu arzuların həyata keçməsi əfsanəyə çevrildi...

İndiki gənclər kimi, özünü hər gördüyün qadına vurulmuş kimi göstərəsən? Yox!! Heç vaxt! Bu mənim ürəyimi bulandırır. Mən həqiqətən aşiq olmaq istəyirəm və təriflərin ürəkdən və odlu-alovlu deyilməsini sevirəm.

Mən sevinci ürəyimcə olan qadınla birgə yaşamağı sevirəm... Bax bu mənə ləzzət verir!!

Biz bir-birimizə zidd olan şəxslərik: N həyatdan zövq almağa çalışan, mən isə zövq dalıyca qaçmayan, bədbin, romantik bir tipəm. Ancaq görüşlər yenə də təyin olunurdu.

Yenə Dənizin sahilində görüşdük. Söhbətə başladıq. Candərdi danışındıq. Ay buludların arxasına nahaq keçmişdi, sakit külək əsirdi; onsu da onu heç nə maraqlandırmırıdı. Onun gənc və alovlu ürəyini heç nə sakitləşdirmirdi. Onu ancaq təriflər və şirin söhbətlər məmənun edirdi. Bunu kim etsin, mənmi?

Boynuma alıram ki, mənim buna qabiliyyətim çatmır. Mən elə hey qara qüvvələrlə mübarizə aparır, qəmgin qarasevdalarda dolaşır və hiss edirdim ki, həyatda heç bir dəyəri olmayan bir insanam. Ona görə də həyat həqiqətlərini qəbul etmir, onun zövq və ləzzətlərinə qarşı çıxır, yaxılıqların əleyhinə qalxırdım. Hər şey mənə tutqun və üzücü görünürdü. Bu səbəbdən mənimlə N arasındaki münasibətlər

tez bir zamanda dəyişdi. O özünə uyğun birini tapandan sonra mən arxa plana keçdim. Bu cavan sözün həqiqi mənasında kavalər idi: hündür boylu, kifayət qədər iri qarınlı bu adamın yaxalığı az qala qulaqlarına çatırıldı. Bir sözlə, onda hər bir şey müasir qadının zövqünə uyğun idi. Varlı olması onu N-in gözlərində lap ucaldırdı. Qızılın qarşısında insanlar baş əyməyəndə, kim baş əyəcək? Onun elə aldadıcı parıltısı var ki. O, insanı nəvazişlə geydirir və bütün yaxşı və arzuolunan işlərdə ona bələdçilik edir. Baxışlar, əqidələr, ilahi qəlblər ona tabedir... Bu insanı yaxından tanıdım və onun qəlbinin dərinliklərinə baş vura bildim: əxlaqsızın biridir. Həqiqətən, var-dövlət insanı məhv edir: onun daxili aləmini öldürür, ancaq ona şad həyat üçün şərait yaratır. Qoy bu cənab da öz xarici görünüşünə görə insanların sırasında dursun, – o qız da var-dövlətin ölüsdür, şənlik və ehtirasın qucludur... Mən artıq nüfuzdan düşmüşdüm və naşaq yerə görüş təyin etməyə səy göstəirdim: o hər dəfə məni soyuq və kinayəli ifadələrlə özündən kənarlaşdırırdı. Qız bu oğlana sözün əsl mənasında bənd olmuşdu. Gündə iki dəfə görüş təyin olunurdu: qız səhər tezdən saçları və bər-bəzəyi ilə məşgül olmağa başlayırdı. Pəncərənin qarşısında lampa yanırı: saçı burmaq üçün maşadan, onu yığmaq üçün sancaqdan istifadə olunurdu, cürbəcür növlərdə kirşanlar, dodaq boyası, xüsusi saç yağı, “müxtəlif zövqlü” ətirlər işə düşürdü. Bu iş çox uzun çəkirdi, güzgünen qarşısında firlandıqdan sonra küçəyə çıxırı, qulluqçu qadın da pəncərədən ona tamaşa edir və bir çox hallarda həyəcanlı alqışlar deyirdi. Günlər də, görüşlər də bir-birinin ardınca gəlirdi, mən isə onunla əlaqəni kəşmişdim.

Ancaq bununla iş bitmirdi. Mən ona qarşı nə qədər soyuq münasibət göstərsəm də, o məni görəndə gülümsəyirdi. Onun bu hərəkətinin nəticəsində indiyə qədər sakit olan yoldaşlarım (H. və As.) yüngüllük edərək, onunla tanış olmaq üçün vaxt təyin etdim. O da razılışdı.

Axşam çəğidi onlar birlikdə küçədə gəzişir, müxtəlif mövzularda söhbət edirdilər. Gənclərin biri onu qətiyyən maraqlandırmayan fəlsəfi mövzuda söhbətlər edirdi. Onun üçün dəbdəbəli və rahat həyat şirin olduğu halda, Russo, Tolstoy və ya Şopenhauer nəyinə gərəkdir? Mən pəncərənin qarşısında dayanıb, onların kölgələrini izləyirdim.

Coşgun bir halda idim; macəra axtarıldım, özü də boynuma alım ki, yarışərəxş halda idim. Onun hər bir süni gülüşü qəlbimi yaralayıb öz dağıdıcı təsirini göstərirdi; mən ürəyimin həyəcanından gah dala, gah da qabağa gedir, ancaq ona qarşı olan soyuqluğumu izah etməyə cəsarətim çatmadı. Bir neçə gün salamlaşdıqdan sonra onunla görüşüb əlini sixmaq mənim üçün çətin idi... On dəqiqə gəzişdim, səkidə dəli kimi sağa-sola hərəkət etdim, nəhayət özümü cəmləşdirib səkidən endim və iti addımlarla onlara yaxınlaşdım. Mən düşündüm: “Yaxınlaşacağam, ciddi danışacağam və həmişəlik vidalaşacağam”. Birdən onlar divarın arxasından çıxdılar və məni görçək sual dolu nəzərlərlə mənə baxdilar. N, təmkinlə əlini mənə tərəf uzatdı və dedi: “O, mən kimi görüürəm! Bu sözlər mənim həyəcanımı azaltdı, sakitləşdim və niyyətim boşça çıxdı. Mən şən halda danışmağa başladım, onun yekəqarın kavalərlərinə hücum edirdim. Mənim qəribə sözlərimi eşidən yoldaşlarım artıq susmuşdular...”

Hüs.<sup>1</sup> Söhbətinin yersiz olduğunu görüb, bir dəqiqlik dən sonra çıxıb getdi. Bircə As.<sup>2</sup> qaldı, N sonralar onu “Don Juan” adlandırmışdı. Mən Aslan bəyin də getməsini istəyirdim ki, N-lə sərbəst danışa bilim. Bir qədər tərəddüd etdikdən sonra bu qərara gəldim. Aslan bəydən getməsini xahiş etdim. O isə alicənablıq edib mənim xahişimi yerinə yetirdi, onu mənim “ixtiyarına” buraxdı. Gedərkən “Don Juan nəzəriyyəsi”nə uyğun olaraq özü haqda xoş təəssürat yaratmaq istədi və bir neçə xoş söz də dedi. Nə olsun ki? Bu, yelbeyin xanımın olmuş ürəyi üçün oxunan qəbir üstü mahniya bənzəyirdi. O, ədalı görkəm alıb, arxaya çevrildi və qəribə baxışları Aslan bəyə baxdı. Onun çöhrəsində alovlu ehtirasın, coşgun qəlb titrəyişinin, qızlara məxsus acgözlüyün izləri var idi... Mən diqqətlə ona baxdım: o həmişə olduğu kimi yox, tamamilə başqa cür görünürdü, onun dodaqları öpüş, sinəsi isə qucağa atılmaq istəyirdi, bəs sinirləri? Titrəyən sinirləri sakitlik istəyirdimi?...

Mən təbiiliyi çox sevirəm, ancaq o mənə yaxın olanda onu lap çox sevirəm. Aydın, sakit gecədir. Ay bizə işiq salır. Göyün üzündə ulduzlar saymışır... Hər şey təbiidir: mənim hündür divarın kölgəsində

---

<sup>1</sup> Hüseyin

<sup>2</sup> Aslan

N-lə söhbətim də təbiidir... Mən ona yeni, ancaq tamamilə səmimi hissələrimi bildirdim... Birdən bədənim soyudu və qeyri-ixtiyari onun əlini tutdum və soyuq yanağından öpdüm... Həyatın ləzzətli anları var! Bu anı və soyuq busənin şairanəliyini unutmaq olmaz!! Çünkü onunla mənim qəməginliyimin qara buludu və qəlbimin kədəri və qəmi dağılmışdır! Ancaq o məni başa düşmürdü. Mən əbəs yerə öz ruhi iztirablarımından, qəlb çırpıntılarından ona danişirdim. Ancaq o elə hey mənim yanımıdan tez çıxıb getməyə çalışırı.

Onun mənə qarşı soyuqluğunu nə ilə izah etmək olar? Axı bir zamanlar o özü bizim tanışlığımıza şərait yaratmış, görüş təyin etmişdi. Mənim xoş sözlərimdən məmənun olurdu, bəs indi? Bəs indi qəlbimi ona açarkən və öz xilasımı onda axtararkən necə?..

Qadınların sırrı də bundadır... Heç nə ilə alına bilinməyəcək bir ürəyi fəth edirlər, ürək könüllü təslim olduqdan sonra onu nifrətlə rədd edirlər...

Qadınların çoxu nə istəyirlərsə, onu da edirlər. Niyə də etməsinlər, çünkü kişilər onlara əyləncə, ləzzət vasitəsi kimi baxır, həyatın əziyyətlərindən dincəlmək üçün onlardan istifadə edirlər. Bunun üçün onlara təriflər deyir, oxşayır, öpürlər, mənfi keyfiyyətlərini isə yaddan çıxarırlar. Beləliklə, qadın ən yüksək məqsədə – var-dövlətə, yekəqarın kişilərə, metrəlik yaxalıqlara, nazik uclu “a la wilbelm” bığlarına can atır. Özü də bu ziyanolu arzularına çatmaq üçün öz bədənlərini və qəblərini qurban verirlər. Onlar zövqlərinə uyğun olanlara eyni cürə baxmağa öyrəşiblər. Min nəfər kişi olsa belə, bir qadın onlарın hamısını təklikdə əyləndirə bilər və hamısı da ondan razı qalarlar. Kişiləri özlərinə bağlamaq, onların ürəyini ələ almaq hissi qadılarda yüksək dərəcədə inkişaf etmişdir. Bu onların alçaqlığı və rəzilliyi ilə bağlıdır: onlar hamını öz sünü gülüşləri, qısa ifadələri və qəribə bədən hərəkətləri ilə qarşılıyırlar... Kişi zəif məxluqdur! O, qadının onu “bağışlayacağına” inanaraq, hər cür alçaqlıqlara dözür. Mən də bu həqarətlərə dözmüşəm, N məni bir neçə dəfə pis vəziyyətdə qoyub və mən də bundan narazı qalmışam.

N bir dəfə məni qəti surətdə təhqir etdi. Bağda gəzirdik, birdən məni rəfiqəsi ilə birlikdə qoyub bir xanımın yanına qaçıdı. Onun rəfiqəsi özünü mənim yanımıda narahat hiss etməyə başladı. Mən onunla

xudahafızlaşdım və dedim ki, bu hərəkəti barəsində N-lə söhbət edəcəyəm. Onun bu hərəkəti mənim ona olan məhəbbətimi, hörmətimi məhv etdi, mənliyimə əzab verdi, mən də ona qarşı intiqam hissi və nifrət yaratdı. Dünyanın nə qədər qəribəlikləri var! N daha mənimlə görüşə çıxmır. Çünkü o mənim yoldaşımla alovlu tərzdə öpüşən zaman rəfiqəsi onları görmüşdü.

Axı bu alçaqlıqdır! Mən çox gözəl bilirəm ki, bu öpüşlər N-in ürəyincə olub və buna imkanı da elə özü yaradıb.

Ah! Həqiqəti harada axtarasan? Hər yerdə yalan və boşluqdur!

Ertəsi günü onunla bütün münasibətlərə son qoydum. Məsələni aydınlaşdırıldıqdan sonra əlimi ona tərəf uzatdım və dedim: “Siz məni təhqir etmisiniz, mən bunu heç vaxt unutmaram!”

Görünüşü mənə E.Zolyanın “Parijli Nana”sını xatırladan xanımla tanışlığım beləcə başa çatdı.

## EPİLOQ

Bir müddət keçdi. Nə olsun ki, yenə də həmin pəncərə və onun arxasında dayanan N-in solğun görkəmi. Görünür, hamı onu tərk edib “Yekəqarınlar” artıq onun boyanmış dodaqlarındakı süni gülüşdən təngə gəliblər.

Hə, qadınla əylənirik və əylənərkən onun xasiyyətinin qaranlıq tərəflərinin, qəlblərinin yararsızlığını unuduruq. Qadın ona toxunan insanı məhv edə biləcək zəhər kimi bir şeydir. O özündə bütün ali və təbii hissələri öldürər və kədərli bir məxluqa çevrilə bilər. Romantik qəlbli kişi səfəhdır! Qadının yanında yaxşı mövqə tutmaq üçün cismi və qəlbini belə qurban verməyə hazırlıdır: o əziyyət çəkir, bütün romantik anların acısını yaşayır, göz yaşı tökürlər, alçalır, gülünc vəziyyətə düşür... Kimə və nəyə görə? – soruşulur. Ürəyinin sırları kişi üçün anlaşılmaz olan qadın, hiyləgər qadın üçün...

Kişi qadın ürəyini çətin anlayır. Heç qadın özü çox zaman özünü dərk edə bilmir, birinə bənd olduğu halda “hər ehtimala qarşı” baş-qalarını da qaralayıb. Belə hallar göstərir ki, qadın yaranışından miskin-

dir, onun xarakteri ətraf mühitin təsirindən yox, kişiləri məhv edən şeytan toxumundan tövəmiş ürəkdən yaranır.

Qadının yaramazlığı bundan ibarətdir! Oxucum, məni bağışla, sonluğunu unutmuşam! Onu bir neçə sözlə tamamlamaq istəyirəm. N hələ gəncdir və hələ ki, həyatdan ləzzət almağa gücü var, ancaq ürəyində onu qəm içində boğa biləcək vicdan əzabı çəkmir. Onda yekəqarin, uzun yaxalıqlı Don Juanlar cərgə ilə gəlib keçərdi və N-də onların hər birinə müraciət edərdi: “Mənimlə dost olmaq istəyirsinizmi?” və ya “gəlin dost olaq”. Belə faciəli anlarda Arsibaşovun “ciddi” kitabları da N-in hərəkətlərinə haqq qazandırıa bilməz.

1908

## “FOKUSNİK”DƏN<sup>1</sup>

*Şərəq nağılı*

Yaqubun arvadı ona deyir:

– Biz ikimiz də ac ola-ola sən niyə işsiz oturmusən və ağlayırsan?

Yaqub cavab verir:

– Mən nə işləyəcəyəm? Mənə iş vermirlər.

Arvadı ona məsləhət verir:

– Get meydana. İndi orada bazar var. Şəhərə gələn qonaqların fəlinə bax.

– Mən necə fala baxım? – deyə kişi etiraz etdi. Mən bədbəxtin başına qoymağə heç nəyi yoxdur.

Arvad baş artırmaya baxıb, orada böyük balqabaq gördü. Onu iki hissəyə bölüb, yarısını kişinin başına qoydu və əmr etdi: “Get!”

Kişi gedib meydanın bir küncündə oturdu və gözlərini aşağı dikdi. Maraqlananlar soruşanda ki, o kimdir və niyə başına balqabaq qoyub, o heç nə cavab vermədi, heç gözlərini də qaldırmadı.

Bir müddətdən sonra belə bir şayiə yayıldı ki, qüdrətli bir müdrik meydanda tək oturub.

Bu xəbəri eşitcək bir tacir onun yanına gəldi və dedi: “Qüdrətli Şeyx! Mən öz eşşəyimi itirmişəm. Onun yerini mənə desən, səni mükafatlaşdıracağam”.

Bədbəxt Yaqub bu an yerə girmək istədi və bunun üçün fikrində öz arvadını günahlandırdı: “Axı o məni niyə bura göndərdi. Mən cavab verməliyəm. İndi nə cavab verim?”

Ancaq sonra özünü ələ alıb dedi:

– Get qəbristanlığa, ey qəmli insan!

İş ələ gətirir ki, təsadüfən eşşək qəbristanlığında olur və tacir onu tapır. Tacir sevinir və qayıdır Yaquba beş gümüş pul verir.

Yaqub sevinə-sevinə evə gedib, bu barədə arvadına danışır.

Arvadı deyir:

– Görürsən, yaxşı ki, sən mənə qulaq asdın. Onlar bir müddət belə xoşbəxt yaşayırlar. Sonra yenə arvadı Yaqubu meydana, öz köhnə yerinə göndərir.

<sup>1</sup> Rus dilindən tərcümə Leyla Məcidqızınınındır.

Camaat arasında belə şayıə yayılır ki, həmin müdrik qoca yenə də peyda olub. Onun yanına xeyli adam gəlib, bir çox suallara cavab istəyir. Lakin Yaqub cavabların düzgün olmayacağından qorxub, heç kimə cavab vermir.

Yaqub bircə öz qızıl kisəsini itirmiş varlı bir tacirə cavab vermək istədi. O, tacirin tər-təmiz sifətinə və əllərinə baxıb fikirləşdi: “Tacir təmizdir, dərisi yumşaqdır və aqdır, yəqin ki, o, hamamdan gəlir... Bəlkə elə deyim ki, o qızılları hamamda itirib?”

Elə bu anda dimdiyində tacirin qızıl kisəsi bir qarğı uçub gəldi. Qarğı Yaqubun başındaki balqabağı dimdikləmək istəyəndə ağzındakı qızıl kisəsi yerə düşdü. Öz kisəsini geri alan tacir Yaquba beş qızıl verdi. Beləliklə, müdrik qocanın şöhrəti artdı.

Elə bu ərəfələrdə sultanın qiymətli daş-qasıqlarla dolu sandığı itir. Oğrular şəhərdən qaçmaq üçün məqam axtarırlar.

Yaqubun şöhrəti sultanın da qulağına çatmışdı. O, Yaqubdan soruşur:

– Mənim ləl-cəvahiratla dolu olan sandığım hardadır?

– Ey kasib və bədbəxtlərin himayədarı, mən bilmirəm, – deyə Yaqub cavab verir.

– Əgər yeddi günə mənim sandığımı tapmasan, mən sənin dərini soyduracağam, – deyə sultan Yaquba xəbərdarlıq edir.

Yaqub evə gəlib, baş vermiş hadisədə arvadını günahlandırır:

– Gördün sən məni hansı bədbəxtliyə düçər etdin?

Əli hər şeydən üzülmüş Yaqub, başına kül yağıdırı-yağıdırı qapının ağızında oturub ağlamağa başlayır.

Yaqub yatır. Gün belə keçir.

Oğrular artıq onun məhareti haqqında eşitmışdilər. Ona görə də öz içərilərindən birini seçib, ona Yaqubu izləməyi tapşırırlar. Öğru eşidir ki, o gələn kimi Yaqub deyir: “Bu birinci”. Tez gedib bu hadisəni oğrulara danışır ki, Yaqub onun gəldiyini qabaqcadan bilib. Ona inanırlar. Sonra ikinci oğrunu göndərirlər. O da Yaquba qulaq asanda eşidir: “Bu da ikinci”. Tez gedib oğrulara deyir: “Yaqub müqəddəs adamdır, bizi görür. Biz gərək ya qızılları qaytaraq, ya da şəhərdən qaçaq. Yoxsa bizi ölüm gözləyir”.

Üçüncü oğrunu da göndərirlər. O da həmin sözləri eşidir: “Bu da üçüncü”.

Öğru qışqırıb evə gəlir və qızılı qaytarmaq üçün o biri oğrulara yalvarır. Oğrular qızılları Yaquba qaytarırlar.

Sonra sultan Yaqubu saraya gətirdir. Yaqub sarayda çox sıxılır və özünü bədbəxt hiss edir.

O bir gün hamamda yuyunanda sultanın başına vurur. Sultan onun daliyca qaçanda hamamın tavanı tökülür onların başına.

Sultan Yaquba deyir:

– Ey müqəddəs insan! Nə istəsən sənə verəcəyəm.

Yaqub deyir:

– Mənə eşşək ver.

Sultan gülür və Yaqubu azad edir.

1904

## KİTABDAKILAR

*Ön söz* ..... 4

### HEKAYƏLƏR

Şaqqulunun xeyir işi	21
Kənddən şəhərə göndərilən bir kağız	32
Sərhəd məsələsi	34
Cənnətin qəbzi	39
Müsəlman arvadının sərgüzəştləri	63
Millətpərəstlər	65
Vətən	67
Borclu	69
Toy	72
Hərrac	75
1905 – ci il	77
Məlik Məhəmməd	79
Ağsaqqal	89
Ağ buxaqda qara xal	92
Məşədi və Kərbəlayı	98
Əziz	100
Həkim	102
Cümə axşamı	105
Hacı	108
“Yeni fars”	110
Zeynal bəy	113
Qız məktəbində	119
Dəli	121
Divanə	124
Dərdli Züleyxa	126
Cavan	130
Yuxu	132
Polis paltosu	137
Mərsiyəxan	141
Xanın qəzəbi	144

Son bahar . . . . .	146
“Dərs” . . . . .	149
Yeni bir aləm . . . . .	152
Qumarbazın arvadı . . . . .	156
Nahaq qan . . . . .	160
Bir qəpik . . . . .	163
Ayrılıq axşamı . . . . .	166
Şair . . . . .	169
Nitq . . . . .	173
Dürnisə və Kərbəlayı Eyyavaz . . . . .	175
Doqquz ay keçmiş . . . . .	183
Üç . . . . .	185
Üç gecə . . . . .	187
Dərviş məsələsi . . . . .	191
Sidi . . . . .	195
Osman Dövlətşin . . . . .	199
Qoz ağacı . . . . .	204
“Yaramaz” . . . . .	207
“Namussuz” . . . . .	213
Ruhnəvaz xanım . . . . .	218
Zeybək qızı . . . . .	224
Mariya . . . . .	231
Qazanc yolunda . . . . .	237
Bir qaçqının dəftərindən . . . . .	246
Son səhifə . . . . .	253
Tanqo . . . . .	261
İmamın zühuru . . . . .	267
Qayınanın oyunları . . . . .	271
Yaş söhbətləri . . . . .	277
Gələcək şəhər . . . . .	280
Qibleyi – aləmin xalısı . . . . .	291
Aprelin birində . . . . .	293
Xasiyyətləri tutmamış . . . . .	298
İki çocuq . . . . .	301
Lüzumsuz arzu üçün . . . . .	303
Qoca nənənin ölümü münasibətile . . . . .	307

Qusar mülkədarları . . . . .	311
Mirzə Əbdülvahab . . . . .	314
Yüksəliş . . . . .	318
İstirahət günü . . . . .	326
Vasvası . . . . .	328
Beş dəqiqə . . . . .	332
Üsuli – cədid . . . . .	339
Kamal . . . . .	342
Soyuq busə . . . . .	347
“Fokusnik”dən . . . . .	354

Buraxılışa məsul: *Umud Rəhimoğlu*  
Texniki redaktor: *Mübariz Piriyev*  
Kompyuter səhifələyicisi: *Azər Quliyev*  
Korrektor: *Rəhilə Quliyeva*

Yığılmağa verilib 06.10.2004. Çapa imzalanıb 06.04.2005.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 22,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 71.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.